



Qara Namazov



**AZƏRBAYCAN
UŞAQ
ƏDƏBİYYATI**



2007

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti

QARA NAMAZOV

AZƏRBAYCAN
UŞAQ
ƏDƏBİYYATI

(Ali məktəblər üçün dərslik)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Azərbaycan dili və ədəbiyyatı» bölməsinin 28.11.2005-ci il tarixli 01 sayılı iclas protokolu ilə təsdiq edilmişdir.

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası
BAKİ - 2007

ƏLXF - 258983

Elmi redaktoru:

TEYMUR ƏHMƏDOV
filologiya elmləri doktoru, professor

Rəyçi:


BƏKİR NƏBİYEV
akademik

Qara Namazov. Azərbaycan uşaq ədəbiyyatı. Ali məktəblər üçün dörslik. Bakı. Bakı Universiteti nəşriyyatı, 2007, 444 s.

«Azərbaycan uşaq ədəbiyyatı» dörsliyinin girişində uşaq ədəbiyyatının əsas xüsusiyyətləri, möqsəd və vəzifələri aydınlaşdırılır. Üç hissəlik dörsliyin I hissəsində Azərbaycan şəhəri xalq ədəbiyyatı, II hissəsində qədim dövrdən iyirminci yüzərinə əvvəllərinə qədər, III hissəsində müasir uşaq ədəbiyyatının ayrı-ayrı keçidləri haqqında müxtəsər icmal, bu keçidlərdə uşaqlar üçün daha çox yazan müəlliflər haqqında yiğcam portret-oçerkərlər verilmişdir.

Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş dörslikdən kollec, texnikom və orta məktəb müəllimləri, həmçinin ədəbiyyat tarixi ilə maraqlananlar da istifadə edə bilərlər.

N 4702060000 - 25
M - 658(07) - 044



© Bakı Universiteti nəşriyyatı, 2007.

GİRİŞ

Elm və mədəniyyətin, ədəbiyyat və incəsənətin yüksək təkamülü və inkişafı ulu öndərimiz, milli liderimiz Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. O, mədəniyyətimizin bütün sahələrinə eyni qayğı və həssaslıqla yanaşırdı. Klassik ədəbi irsimiz onun qayğısı sayəsində daim tədqiq edilir və qorunurdu.

H.Əliyev ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandıraq yazımışdır: «... Azərbaycan xalqının milli sərvəti və intellektual mülkiyyəti, eyni zamanda, Azərbaycanın ədəbiyyatıdır, mədəniyyətidir...

Bizim mənəvi potensialımız – ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın əsasını təşkil edir... Bunu yarananlar bizim xalqın dahi insanlarıdır» (1, s. 31).

Hazırda ədəbi irsimizin qorunmasında H.Əliyevin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qayğısı duyulur və duyulmaqdadır.

Bu qayğını uşaq ədəbiyyatının inkişaf etdirilməsində, bu sahədə yazış yaradan yazıçıların dəyərləndirilməsində aydın görürük.

Uşaq ədəbiyyatının başlıca vəzifəsi böyüməkdə olan nəslin etik və estetik tərbiyəsinə istiqamət vermək, milli və bəşəri ideyalara hörmət və sədaqət, vətənpərvərlik, humanizm, əməksevərlik, dostluq, yoldaşlıq, düzlük və doğruluq, özünə qarşı tələbkarlıq kimi mənəvi-estetik keyfiyyətlər aşlamaqdır.

Bu ədəbiyyat uşaqların qəlbində nəcib hissələr oyadan, mənzum və mənsur əsərlərlə işıqlandırılmalı, onların gələcək haqqında gözəl və ümidi arzularına qanad verməlidir. Uşaq ədəbiyyatı uşaqları zəngin mənəvi və estetik zövqə malik, zəmanəsinin ən humanist biliklərinə yiyələnən yetkin bir insan kimi tərbiyə etməlidir. Bu insan öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmalı, bu günün

tələb etdiyi ideallarla ayaqlaşmağı bacarmalı, vətənpərvərlik və vətəndaşlıq ideyalarını hər şeydən uca tutmalıdır.

Uşaq ədəbiyyatı bəşəriyyətin yaratmış olduğu bütün maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bəsərvətin əsl varisi kimi tərbiyə etməlidir.

Bu müxtəsər deyilənlərə əsasən uşaq ədəbiyyatına belə bir tərif vermək mümkündür: **Uşaq ədəbiyyatı – ədəbiyyatın tərkib hissəsi, olub, məqsəd və wəzifəsinə görə 17 yaşına qədər müxtəlif oxucu qruplarının təlim, təhsil və əxlaqi-estetik tərbiyəsinə yönəldilən bədii əsərlərə deyilir.**

Oxuların yaş xüsusiyyətlərini nəzərə alan uşaq ədəbiyyatı, əxlaqi-tərbiyəvi məzmunu ilə bərabər, həmçinin özünməxsus mövzu, ideya, dil-üslub xüsusiyyətlərinə də malikdir.

Uşaqlar üçün yazmaq çətindir. Onun özünməxsus xüsusiyyətləri yazıçıdan fitri istedadla, elmi biliklərə, yiyələnməklə, yanaşı, uşaq aləminin dərindən öyrənməyi tələb edir. Müxtəlif yaşlı uşaqların maraq dairəsini, estetik zövqünü öyrənmədən onu müəyyən bir məqsədə doğru yönəltmək, onun fərdi meylini inkişaf etdirmək olmaz. Uşaq ədəbiyyatı uşaqların yaş-səviyyəsinə münasib bir üslubda yazılır. Pedaqoji təlimə əsasən, 17 yaşına qədər olan oxular dörd qrupa bölgünür: I. Bağcayaşlı uşaqlar (3-7). II. Kiçikyaşlı məktəblilər (7-11). III. Ortayaşlı məktəblilər (11-15). IV. Yuxarı yaşlı məktəblilər və yaxud gənclər (15-17).

Uşaqlar üçün əsər yazan hər bir yazıçı bu bölgünü nəzərə alır. Eyni zamanda bilir ki, uşaq ədəbiyyatı oxuların yalnız yaşı ilə müəyyənolşır. Burada uşaqın ictimai mühiti, inkişafı, idrakı, zövqü, nitqi, bilik dairəsi də nəzərə alınmalıdır.

Uşaq yazıçısı bu xüsusiyyətləri nəzərə almadan öz əsərinin üvanının düzgün müəyyənolşdırılara bilməz. Uşaq aləminin dərindən bələd olan yazıçı yeniyetmələrin yaş xüsusiyyətləri ilə bağlı tələbləri nəzərə alır.

Bağcayaşlı uşaqların təlim və tərbiyəsində əyanılık üsulu mühüm yer tutur. Onlarda müxtəlif oyuncuqlara və əyləncələrə meyl, eşitdiyi hadisəni və ya əşyani görmək hissi da-

ha güclü olur. Bağça uşaqları ilk təlimi rəsmlər və rəngli şəkil-lər vasitəsilə alırlar. Deməli, bağcayaşlı uşaqlara əyani vasitələrlə təlim vermək, emosiya və hissi təsirlə bədii zövqü tərbiyə etmək uşaq ədəbiyyatının əsas xüsusiyyətlərindən biridir.

Nəhayət, ana laylası kimi uşaqların hissələrini oxşayan əyləncəli musiqili nəğmələr də bədii estetik tərbiyədə xüsusi əhəmiyyət kəsb edir.

Bağça uşaqlarına öyrədilən bədii əsərlər bir neçə misralıq şeir və musiqi bəstələnmiş nəğmələrdən ibarət olur. Şeir və nəğmənin məzmunu aydın, hecalarının sayı az, qasıyələri oynaq, sözləri sadə olmalıdır. Uşaqlar üçün yazılın nağıl və hekayələrin də məzmunu sadə, dili rəvan olmalıdır. H. Andersenin əyləncəli təmsil hekayələri, Qırım qardaşlarının nəğylləri, M.Ə.Sabirin «Yaz-günləri», «Uşaq və buz», A.Şeh-hətin «Cüçələr», «Köç», A.Şaiqin «Xoruz», «Uşaq və dovşan», «Keçi» və s. bu qəbil digər şeirlər bağcayaşlı uşaqlar üçün ən münasib nümunələrdir.

Kiçikyaşlı məktəblilərin ideya-tərbiyə vasitələri isə xeyli fərqlidir. Burada balaca məktəblilər get-gedə müştaqıl oxu vərdişinə yiyələndiklərinə görə bədii əsərlərdə uşaqların anlaya bildiyi məzmun bitkinliyi, maraqlı hadisələr, alleqorik surətlər geniş yer tutur. Uşaqlar sinifdən sinfə keçdiyəcə, yaşı dolduqca daha dolğun, məzmunlu, nisbətən mürəkkəb süjetli bədii əsərlərlə qarşılıqlılar. L.Tolstoyun «İki yoldaş», «Tullanma», S.Ə.Şirvaninin «Aslan və iki öküz», A.Şaiqin «Tülük həccə gedir» və s. əsərləri bu cəhətdən səciyyəvidir.

Kiçikyaşlı məktəblilərin oxuduğu bədii əsərlərin dili aydın olmalıdır. Yığcam süjetli nəst əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Çünkü yorucu təhkiyə uşaqı mətbədən uzaqlaşdırır, məzmun yaddan çıxır.

Bu yaşda uşaqlarda da əyanılıq meyl, maraq, güclü olur. Onlarda təbiətə məftunluq, dağlara çıxməq, qayalara dirmaşmaq, çayların axarına baxıb xəyalala dalmaq, arı kimi çıçəkdən-çıçayı can atmaq uşaq-a xas olan xüsusiyyətlərdir. S.Vurğun «Balalarımız üçün gözəl əsərlər yaradıq» adlı əsə-

rində yazırkı ki, «Uşaq qəlbini təbiyə etdiyimiz zaman o qəlbə həyat və təbiətin həqiqətləri ilə qanad verməliyik».

Uşaq qəlbinə yol tapmaq, onu milli ideallara xidmət etməyə yönəltmək, onda Vətənə, xalqa sədaqət, doğulduğu torpağa məhəbbət hissi oyatmaq üçün yazıçı ötən günlərin xatirəsinə, uşaqların həyatını dərindən müşahidə etməyə, sosial, tibbi, psixoloji, pedaqoji və s. biliklərə əsaslanmalıdır. Təbiidir ki, yazıçı uşaqların yaşına, maraq və imkanlarına uyğun olaraq əsərlərinin süjetini dəyişir. Kiçikyaşlı məktəblilərə aid bədii əsərlərə nisbətən ortayaşlı yeniyetmə uşaqlara aid kitablarda hadisələrin çoxplanlı verilməsi, həyat materialının zənginliyi də bunu sübut edir.

Bu gün orta yaşı uşaqları milyonlarla yeniyetmələr orduşu təmsil edir. Doğma torpağa sevgi, vətənpərvərlik və vətandaşlıq hissələri get-gedə başlıca vəzifəyə çevirilir. Onlar ibtidai siniflərdə Vətən və xalq haqqında əldə etdikləri müxtəsər bilikləri orta yaş dövründə süjetli, əhatəli, məzmunlu, bədii cəhətdən bitkin əsərlər vasitəsilə zənginləşdirirlər.

Kiçikyaşlı məktəblilərə nisbətən ortayaşlı məktəblilərin oxuduğu bədii əsərlər öz məzmunu və mündəricəsi baxımindan daha geniş məsələləri əhatə edir. Burada tarixi keçmişimizə dair maraqlı hadisələr, yaşadığımız ictimai quruluşun, əhatə olunduğuımız mühitin bir sıra məsələləri, təbiətin sırları, elmi-texniki yeniliklər haqqında sadə və aydın məzmunlu hekayələr geniş yer tutur. S.S.Axundovun «Qorxulu nağıllar», A.Şaiqin «Qoçpolad» poeması, M.Ə.Sabirin «Məktəbə çağırış» silsiləsi, S.Vurğunun «Azərbaycan», Y.Əzimzadənin «Anakan», T.Elçinin, İ.Tapdığın, M.Günərin, R.Yusifoğlunun, Q.İsabəylinin şeir və poemaları, Y.Səmədin hekayələri və povestləri ortayaşlı uşaqların mütaliəsi üçün münasib nümunələrdir.

Yuxariyaşlı məktəblilər və yaxud gənclər orta məktəbin son siniflərində, gimnaziyalarda təhsil alır, müxtəlif ixtisas və ya sənətə yiyələnir, ali məktəblərə hazırlaşırlar. Onlarda hadisələrə aydın münasibət, elmə maraq, oxuduqları

bu və ya digər əsər haqqında sərbəst fikir söylemək vərdişi, əməyə həvəs, Vətənə, xalqa məhəbbət, insanlara hörmət mənəvi ehtiyaca çevrilir. Yuxariyaşlı məktəblilər və yaxud gənclər öz yaşıdları haqqında oxuduqları əsərlərdən (Nizamətinin oğlu Məhəmmədə nəsihətləri, Füzulinin «Meyvələrin söhbəti», S.Vurğunun «Komsomol poeması», Mir Cəlalın «Bir gəncin manifesti», M.Hüseynin «Abşeron» və i.a.) mənəvi zövq aldıqları kimi, dünya ədəbiyyatının ən yaxşı nümunələrini də mütaliə edirlər. Bu da onlara bəşəriyyətin estetik ideyaları ilə tanış olmağa imkan verir.

Məzmun və mündəricəsindən, məqsəd və vəzifəsindən göründüyü kimi, uşaq ədəbiyyatı ayrı-ayrı elmlərlə təmasda yaranıb inkişaf edir. Pedaqogika, psixologiya, etika, estetika, incəsənat, təbabət və dəqiq elmlər uşaq ədəbiyyatında bu və ya digər dərəcədə qovuşur. Bu elmlərsiz uşaq ədəbiyyatı bəsit və məzmunuz görünərdi. Çünkü gəncliyin hərtərəfli inkişaf edib kamala çatmasında bu elmlərin hər birinin özü-nəməxsus yeri vardır.

Deməli, kiçikyaşlı məktəblilər üçün hər hansı bədii əsər didaktik səciyyə daşıyırsa, şübhəsiz, burada pedaqoji və psixoloji təlim də nəzərə alınmalıdır. Uşaqlar hələ ibtidai siniflərdə təhsil alarkən Vətənin və xalqın tarixi keçmişini əvvəlcə sənədli hekayələr və poetik təsvir vasitəsilə öyrənirlər. Məlumdur ki, ölkəmizin coğrafi şəraitü: təbii gözəllikləri, mənzərələri, fauna və florası bu şeir və hekayələrdə bədii əksini tapmışdır. Həmçinin fizikanı, kimyani, riyazi elmləri məktəblilər ilk dəfə sadə məzmunlu hekayələr vasitəsilə mənimşəyirlər. Belə sadə hekayələr böyük elma gedən yoluñ ilk cığırı, başlangıcıdır. Dil, uşaq kitablarının məzmununda başlıca amildir. Çünkü uşaq hər bir sözün düzgün tələffüzü və deyişisini ibtidai siniflərdə oxuduğu kitablardan öyrənir. Bu kitabların dili təmiz, aydın və rəvan olarsa, təbiidir ki, uşaqlar da ilk başlangıçdan aydın və səlis nitq mədəniyyəti-nə yiyələnə bilərlər.

Tarixin müxtəlif keçidlərində yaranan uşaq ədəbiyyatı

klassik ədəbiyyatın ənənələrini davam etdirməklə xalq həyatını daha dolğun, hərtərəfli işıqlandırılmışdır. Beləliklə, uşaq ədəbiyyatı mənəvi-estetik və ideya-məfkurəvi tərbiyə məktəbinə çevrilmişdir. Bu ədəbiyyat yeniyetmələri əməksevər, namuslu, vətənpərvər, milli və bəşəri olmaq ruhunda tərbiyə edir. Öz qaynaqlarını əsrlərin dərinliyindən alan Azərbaycan uşaq ədəbiyyatı təravətli, təsirli və uzunömürlüdür. Şifahi xalq ədəbiyyatı xəzinəsinin inciləri – nağıllar, mahnilər, das-tanlar, atalar sözləri, lətifələr və s. uşaq ədəbiyyatını xəqlilik və bədii sənətkarlıq baxımından zənginləşdirir. Məlumdur ki, uzun əsrlərdən bəri xalq öz folklorunda uşaqa pedaqoji və bədii-estetik tərbiyə metodunun ideal nümunəsini yaradmışdır. Haqlı olaraq deyirlər ki, xalq estetikasından, xalq yumorundan, xalq zövqündən və idealindən ayrı düşən uşaq ədəbiyyatı bəhrəsiz olur, tez unudulur.

Bəlliidir ki, hər hansı milli ədəbiyyatın zənginləşməsində və inkişafında tərcümə ədəbiyyatı böyük əhəmiyyət kəsb edir. Tərcümə ədəbiyyatı vasitəsilə xalqlar bir-birinin həyat və məişət tərzini, adət və ənənələrini, psixologiyasını, mədəni tərəqqisini, inkişafını və mübarizə tarixini öyrənir. Bu, eyni zamanda milli ədəbiyyatların qarşılıqlı inkişafına böyük təsir göstərir.

Dünya ədəbiyyatının ən yaxşı nümunələri hələ keçən əsrin ortalarından başlayaraq Azərbaycan xalqının mənəvi sərvətinə çevrilmişdir. Ana dilinin tədrisi milli dərsliklərin yaranması zərurətini ortaya atdığı zaman klassik yazıçılarımızın bədii irsi içərisində uşaq ədəbiyyatı nümunələri çox az idi. Mövcud nümunələri isə dil və məzmunca qəliz olduğundan uşaqların təfəkkür səviyyəsinə və ruhuna uyğun gəlmirdi. Buna görə də dərslik tərtib edən müəlliflər qabaqcıl dünya ədəbiyyatının, xüsusən rus ədəbiyyatının seçmə nümunələrindən tərcümə yolu ilə istifadə edirdilər. XIX əsrden başlayaraq mütərəqqi rus yazıçılarının zəngin mündəricəli, uşaq ruhuna yaxın olan əsərləri Azərbaycan dilinə tərcümə olunub dərsliklərə daxil edildi. Bu dövrde İ.A.Krilovun təm-

silləri, A.S.Puşkinin nağılları, M.Y.Lermontovun şeirləri, L.Tolstoyun hekayələri yalnız uşaq ədəbiyyatını deyil, həm də yeni mündəricəli Azərbaycan ədəbiyyatını zənginləşdirdi.

Bəşər mədəniyyətinin humanist ideyalar tərbiyə edən ən nadir nümunələri Azərbaycan dilinə tərcümə edildi, milli mədəniyyətimizin xəzinəsinə daxil oldu. Şərq ədəbiyyatından qədim hind abidəsi «Kəlilə və Dimnə», ərəb xalqlarının əfsanələri ilə zəngin olan «Min bir gecə» dastanı, «Qabus-namə», bir çox Şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış «Oxuyan piyalə» kitabı, Firdovsi, Xəyyam, Sədi, Hafız, Cami, Xosrov Dəhləvi, Nəvai kimi sənətkarların nə-sihətamız-ibrətamız kəlamları, ümumiyyətlə, Şərq aləmi, Şərq psixologiyası, Şərq mədəniyyəti haqqında geniş və zəngin bilik əldə etməyə imkan verir. Həmçinin Qərb ölkələri ədəbiyyatının ən nadir nümunələri: Qrim qardaşlarının nağılları, məşhur Danimarka yazıçısı H.Andersenin nağıl və hekayələri, D.Defonun «Robinzon Kruzo», C.Sviftin «Qulliverin səyahəti», Mark Tvenin, Jül Vernin, Mayn Ridin, Carlz Dikkensin, E.Seton Tompsonun, C.Rodari və digər görkəmli sənətkar və yazıçıların seçilmiş əsərləri uşaqların oxu imkanlarını xeyli artırılmışdır.

Azərbaycan uşaq ədəbiyyatı rus və dünya ədəbiyyatının ən qabaqcıl təcrübələrini əzx etməklə daha da zənginləşir. Müasir dövrə Azərbaycan uşaq ədəbiyyatının yayılması və təsir dairəsi genişlənmiş və artmışdır. Ölkəmizin xarici ölkələrlə qarşılıqlı mədəni əlaqəsi uşaq ədəbiyyatının zənginləşməsi üçün zəmin yaratmışdır.

Bu gün texniki təkamül elə bir zirvəyə qalxmışdır ki, kompüter və internet vasitəsilə yer üzərində yaşayan bütün xalqların həyat tərzi ilə təbəddülüatiyla gündəlik tanış olmaq mümkündür. Və bizim bugünkü gənclik bəşəriyyətin sivil inkişafını öyrənməli, özünün yaratdığı mənəvi sərvəti də dünyaya yaymalıdır. Bu yönədə uşaq ədəbiyyatı ən mühüm vasitələrdən biridir.

I HİSSƏ

ŞİFAHİ XALQ YARADICILIĞI

I FƏSİL ŞİFAHİ XALQ ƏDƏBİYYATI

Xalq yaradıcılığı haqqında anlayış. İnsanlar həyatın başlanğıcından maddi sərvətlə yanaşı, mənəvi sərvətə də ehtiyac duymuşlar. Maddi sərvəti yaradan əmək bədii söz və musiqi sənətini də yaratmışdır. Əkin və ya səpən zamanı qoşqu heyvanlarını ahənglə hərəkətə gətirmək üçün hodağın oxuduğu nəgmələrə «holavar» (*ho-heyvan, var - get deməkdir*) demişlər. Güman ki, «hoo», «hayla» sözləri də buradan doğmuşdur. Maldarlıqla əlaqədar işin icrası – sürü və ya naxırın sananması, sağın və s. «sayaçı» nəgmələrin yaranmasına səbəb olmuşdur. Körpəsinin rahatlarkən ananın beşik başında oxuduğu nəgmələr «layla» və «oxşama» adı ilə geniş yayılmışdır.

Göründüyü kimi, hər hansı bir işin icrasında münasib sözün, səsin və hərəkətin vəhdətindən nəgmə yaranmağa başlayır.

Cox bəsit şəkil və məzmunə malik olan bu nəgmələr hər bir xalqın ədəbiyyat və incəsənətinin sonrakı təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Azərbaycan xalqının da mədəni həyatında böyük tərbiyəvi əhəmiyyətə malik olan bədii söz xəzinəsi el sözü, xalq yaradıcılığı, el ədəbiyyatı, ağız ədəbiyyatı, şifahi ədəbiyyat adı ilə yaşamışdır. Bir sıra xalqlarda olduğu kimi, bizdə də bu, əsrimizin əvvəllərindən folklor adını daşımaqdadır. «Folklor» da xalq yaradıcılığı kimi çox geniş məzmunə malik məshumdur. Ümumiyyətlə, bu ad xalqın bədii söz sərvətinin, musiqi və rəqs xəzinəsinin bütün janrlarını, etnoqrafik biliyin bütün sahələrini özündə birləşdirir. Beləliklə, xalq yaradıcılığı – folklor xalqın mədəni və

bədii sərvətini özündə cəmləşdirib hifz edir, onu zənginləşdirə-zənginləşdirə nəsildən-nəslə örür.

Bu zəngin folklor ırsı qədimdən bəri bir-birini əvəz edən nəsillərin bədii təfəkkürü, dünyagörüşü, həyat tərzi haqqında, keçmiş cəmiyyətin ictimai münasibətləri haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Həqiqətən də belədir. Bildiyimiz kimi, xalq yaradıcılığının tarixi çox qədimdir. İbtidai insanların həyat tərzi, əmək vərdişləri, təsərrüfat məşguliyyəti şifahi xalq ədəbiyyatında əksini tapmışdır. Şübəsiz, cəmiyyətin təşəkkül mərhələlərində xalq yaradıcılığı da təkmilləşə-təkmilləşə bu mərhələlərdən keçmiş, xalqın yaradıcılıq qüdrətini özündə birləşdirən çox zəngin mənəvi bir xəzinə yaratmışdır. Bu xəzinənin ən qüdrətli sahəsi xalq ədəbiyyatıdır.

Xalq ədəbiyyatı özünün bütün inkişaf mərhələlərində xalqın estetik tərbiyəsinə xidmət etmiş, mənəvi silaha çevrilmiş, əsl tərbiyə məktəbi olmuşdur. Onun yaradıcıları xalqın müdrik adamları – ağ saçlı atalar və analar; onu mənim-səyənlər, hafızəsində qoruyub yaşıdanlar isə xalqın övladları – uşaqlar və gənclərdir.

Folklor qədim dövrlərdən bəri xalqın mənəvi qida mənbəyi, «xalq kitabı» olmuşdur. Zaman keçdikcə, nəsillər şifahi xalq ədəbiyyatından öyrənmiş, təhsil və tərbiyə almışdır. Xalq ədəbiyyatı insanların məfkurəsinə, dilinə, estetik və fiziki inkişafına ciddi təsirini göstərmişdir. Azərbaycan xalq ədəbiyyatı zəngin xəzinədir. Onun ədəbi janrlarının çoxşaxəli, çoxcəhəltli şəkilləri vardır. Bu şəkilləri öz xüsusiyyətlərinə görə, əsasən üç növə bölmək daha məqsədə uyğundur: *kiçik (xırda) növ, lirik növ və epik növ*.

Kiçik (xırda) növ. Azərbaycan şifahi xalq ədəbiyyatının kiçik növü – tapmaca, yanıltmac, el oyunları, eyni zamanda lətifə, atalar sözü və məsəllər içərisində uşaqlara məxsus nümunələr də vardır. Bu ədəbi şəkillər uşaqların formalaşmasında, məfkurəcə yetkinləşməsində, mənəvi-estetik və fiziki tərbiyəsinin inkişafında ilkin rol oynayır.

Tapmacalar. Tapmacalarda konkret bir əşyanın, məfhum və ya hadisənin bir cəhəti, müəyyən tərəfi, əlamət və xüsusiyyəti dolayısı ilə, məcazi şəkildə açılmaqla əsas ünvani gizli saxlanılır. Qarşı tərəf isə bu əşa və məshum haqqında düşünür, onu təsəvvüründə canlandırır və əsas ünvani tapır. Beləliklə, bir tərəfin verdiyi üstüortülü, məcazi suallar digər tərəfin səyi nəticəsində açılır, aydınlaşır. Tapmacalar həm nəzrlə, həm də nəzmələ ifadə olunur. Burada cümlə və ifadələr bəzən bəsit, natamam, bəzən də bitkin, oynaq, obrazlı şəkildə poetik boyalarla verilir. Bu tapmacaların xalq təsəkkürünün məhsulu kimi çox qədim dövrlərdən başlayaraq insanların həyat və mösiət tərzindən, dünyabaxışından yarandığını təsdiq edir. Sonrakı inkişaf mərhələlərində zəngin həyat təcrübəsi tapmacaları bəsitlikdən kamilliye, məhdud mövzu çərçivəsindən həyat və cəmiyyəti əhatə edən çox müxtəlif sahələrə yönəltmişdir; burada insanların təbiət və cəmiyyət haqqında təsəvvürləri, müşahidələri poetik dillə ifadə olunur.

Tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşa və hadisə haqqında tənqid mühakimə yürütmək vərdişi, əlamət və keyfiyyətlərə uyğun fəal nəticə çıxarmaq bacarığı, hazırlanmış cavablıq tərbiyə olunur. Məlumdur ki, uşaq öz müsahibinə «tap görüm» deyəndə o diqqət kəsilihər:

Bir balaca boyu var,
Dam dolusu toyu var.

Həmin tapmacaya cavab hazırlayan şəxs burada evi işığa qərq edən çıraq (*lampa*) haqqında müəyyən əlamətləri təsəvvür edə bilir.

Tapmacalar xüsusilə kiçikyaşlı məktəblilərin əşa və hadisələr haqqında anlayışlarını inkişaf etdirmək, zənginləşdirmək üçün faydalı ədəbi vasitədir.

Ev heyvanlarına və quşlara həvəs və maraqlı göstərən uşaqlar, həmisi onlar barədə tapmaca eşitmək istəyir, onu daha tez tapmağa həvəs göstərilərlər:

Ovun alsan mırıldar,
Sığallasan xoruldar.

Burada pişiyə xas olan xasiyyətlər sadalanır. Buna görə də tapmacanın cavabını balacalar da asanlıqla tapa bilir. Tapmacalardan birində ev quşlarının – toyuq-cücənin həyat tərzinə işarə olunur:

Axşam yiğilar,
Şəhər dağları.

Kiçikyaşlı uşaqlar tapmacalarda gördüklori, müşahidə etdikləri göy cisimlərinin, təbiət hadisələrinin, ev əşyalarının, təsərrüfat alətlərinin, heyvan və quşların əlamətlərini axtarırlar. Hazircavab, zəkalı, təsəvvür və təxəyyüllü güclü olan uşaqlar əlamətlərə görə əşyanı tez xatırlaya bilir. Uşaqlar iki dəstaya bölünüb qarşılıqlı sual-cavab etdikdə bu onları kollektiv şəkildə düşünməyə, fikirləşməyə sövq edir, həmrəylik hissi yaradır:

Göründüyü kimi, tapmacalarda passiv dinləyici olmur, bütün iştirakçılar deyilən tapmacanın açılışında iştirak edir.

Tapmacaların mövzusu, məzmun və mündəricəsi müxtəlif olur. Burada uşaqların yaşı, dünyagörüşü nəzərə alınır. Kiçikyaşlı uşaqlar sadə məzmunlu, müstəqil mənə daşıyan tapmacaları tapmağa səy etdikləri kimi, orta və yuxarı yaşı uşaqlar nisbətən mürəkkəb, məcazi məzmunlu malik tapmacaların cavabını axtarmağa həvəs göstərilərlər. Məsələn:

Ayağı yoxdur, qaçırl
Qanadı yoxdur, uçur.

Burada buludun daha çox nəzərə çarpan iki əlaməti göstərilir. Uşaqlar müşahidə etdikləri buludu bu əlamətlərə görə dərhal təsəvvür edə bilərlər. Lakin «Alçaq dəmdən qar yağar» tapmacasında «alçaq dam» – əleyi, «qar» – unu təmsil etdiyi üçün kiçikyaşlı uşaqların təxəyyüllü tapmacanın məcazi məzmununu asanlıqla qavraya bilmir.

Tapmaca janrı xalq yaradıcılığının geniş yayılmış kütləvi növüdür. Onun deyilişində ən azı iki nəfər iştirak edir. Bu da həmin janrin müxtəlif yaşılı adamlar arasında geniş yayılmasına səbəb olur.

Yanıltmaclar. Yanıltmaclar isə yenice dil açan kiçik yaşılı uşaqların çətin sözləri, cümlələri düzgün tələffüz etməsinə kömək göstərir. Məsələn: «Ay qılquyrıq qırqovul, gəl bu kola gir, qılquyrıq qırqovul».

O qədər də çətin anlaşılmayan cümlədə eyni səslərin təkrar səslənməsi kiçik yaşılı uşağı çəsdirir, cümləni səlis deməyə mane olur. Ədəbi dilimizdə, poeziyada təsadüf edilən belə ifadə və cümlələrə uşaqları alışdırmaq faydalıdır. Yanıltmaclar müxtəlif şəkildə qurula bilər: iki sözün tez-tez təkrarı, bir sözün bir cümlədə müxtəlif şəkildə ifadəsi, sinonim sözlərdən yaradılan cümlə, eyni aşşa və sözün təkrarından düzəldilən mürəkkəb cümlə və s. Məsələn:

Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, küncüt ucuz.

Atı min, iti qov, iti qov, atı min, atı min, iti qov, iti qov, atı min...

Qatığı sarımsaqlasın da yemək olar, sarımsaqlamasın da.

Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor, kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor, kürkü yırtıq kirpi, dişi kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayırlar və s.

Uşaq oyunları. Uşaq oyunlarının mətni kiçik həcmli ədəbi növlərdən sayıla bilər. Uşaq əyləncələrinin mətnini ədəbi ssenari adlandırmaq daha dəqiq olar. Uşaq oyunları gənc nəslin fiziki sağlamlığına xidmət edir. Burada uşağın bacarığı, məharəti, hərəkət və çevikliyi ilə bərabər, düşüncə və zehni qabiliyyəti də öünü nümayiş etdirir.

Uşaq oyunları kütləvi səciyyə daşıyıb kollektiv tərəfin-dən ifa edilir. Onların içərisində «Yoldaş, səni kim apardı?», «Beşdaş», «Bənövşə», «Atdırma», «Gözbağlıca», «Sığcan-pişik», «Dirədöymə», «Gizlənpaç», «Dəyirman» və b. geniş

yayılmış kütləvi oyunlardır.

«Yoldaş, səni kim apardı?» oyunu belə qurulur: halay-halay getmək yolu ilə uşaqlar iki dəstəyə ayrılırlar. Sıra ilə dal-dala düzülürler. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birini arxasından itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq onu aparan uşağı tanımalıdır. Yoldaşlardan biri aparan uşağı bərkədən deyir: «Yoldaş, səni kim apardı?» Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içərisinə qayıdır. Yox, tapa bilməsə, aparan uşaq onu götürüb dəstəsinə qayıdır. Bu qayda ilə oyunda uşaqların hamısı iştirak edir. Əgər bir dəstənin uşaqları bu yolla o biri dəstəyə keçərsə, o dəstə uduzmuş hesab olunur.

Belə bir oyunda qələbə qazanmaq üçün uşaqlarda, hər şeydən əvvəl, həssaslıq və yaxşı müşahidə qabiliyyəti olmalıdır. Bu oyunlarda uşağı fiziki bacarağı ilə idraki qabiliyyəti birləşir, beləliklə, onun hərtərəfli inkişafına zəmin yaranır. İndi də öz əhəmiyyətini itirməyən, kiçik yaşlıların tez-tez ifa etdikləri «Bənövşə» oyunu da uşaqlarda cədlilik, çeviklik, hazırlıq vərdişi yaradır. «Diridöymə» oyunu bu cəhətdən daha səciyyəvidir.

Lətifələr. Mənalı gülüş və eyhamla tamamlanan lətifələr şəfahi ədəbiyyatın ən geniş yayılmış növləridəndir. Lətifələr iki nəfərin qarşılıqlı münasibətlərdən yaranır. Onun məzmunundan alınan məntiqi nəticə ikinci şəxsin cavabında təzahür edir. Lətifələrin istər iştirakçıları, istərsə də dinləyiciləri müxtəlif yaşılı, müxtəlif dünyagörüşlü adamlardır. Burada uşaqların da öz səviyyələrinə, istedad və bacarıqlarına görə payı vardır. Onlar lətifələrin fəal dinləyiciləri olduğu kimi, çox zaman hadisənin qəhrəmanına çevrilir, maraqlı cavabları ilə böyükleri «məğlub» edirlər.

Məlumdur ki, lətifələr fərdi yaradıcılıq məhsulu olub, sonralar ilk müəllifini itirmiş, özünə yeni-yeni müəlliflər qazanmış, nəhayət, ümumxalq yaradıcılığı məhsuluna çevrilmişdir. Lakin yaradıcılarından bəziləri lətifələrin əfsanəvi müəllifinə, həm də qəhrəmanına çevrilmiş, bütün Şərqi al-

mində tanınmışdır. Onlardan Azərbaycan folklorunda Bəhlul Danəndə, Molla Nəsrəddin daha çox şöhrət qazanmışdır.

Bəhlul öz xasiyyəti ilə Molla Nəsrəddindən fərqləndiyi kimi, onun lətifələri də Molla Nəsrəddin lətifələrinən fərq-lənir. Belə ki, bir çox lətifələrdə Bəhlul qarğıdan yalançı at minib atla-atıla qaçan uşaq kimi təsvir edilir.

Bir qism lətifələrdə isə Bəhlul Danəndə ağıllı davranışını və hazırlıcablılığı ilə hamını özünə cəlb edir. Bəhlul Danəndə yoxsulların tərəfdarıdır, onlara yeri düşəndə kömək edir, ağıllı məsləhətlər verir. Buna görə də Bəhlulun lətifələri nis-bətən geniş süjetli və əhatəlidir.

Bir lətifədə qarının kələyi nəticəsində ağır cəriməyə məruz qalan kişi Bəhlulun ağıllı tədbirləri nəticəsində xilas olur. Deməli, Bəhlul Danəndə ağıllı və tədbirli olmaqla bərabər, həm də fəal və mübarizdir.

Molla Nəsrəddin isə bir lətifə qəhrəmanı kimi satirik-yumoristik səciyyə daşıyır. Bəhlul Danəndəyə nisbətən daha geniş yayılmış və daha çox şöhrət qazanmış Molla Nəsrəddin «öz yazıq, sabit, lakin inadkar eşşəyinin üstündə oturub sakit-sakit yol gedən, hər şeyə göz qoyan, hər hərəkətdən nəticə çıxaran, bu nəticələri də çox sakit və aramla ümumi-ləşdirən qoca, nurani bir kişidir» (M.H.Təhmasib).

Molla Nəsrəddin lətifələrini dəfələrlə çap etdirən M.H.Təhmasib onun mövzu dairəsinin genişliyini və zənginliyini nəzərə alıb, mövzusuna görə cəmləşdirib tərtib etmişdir; «Molla və dövlət adamları», «Molla və qazilar», «Molla və din xadimləri», «Molla və ticarət aləmi», «Molla evdə», «Molla elm və mədəniyyət aləmində», «Dostlar arasında» və s.

Göründüyü kimi, Molla Nəsrəddin lətifələri cəmiyyətin bütün tabəqələrini, həyatın bütün sahələrini əhatə edir. Molla Nəsrəddin zəmanəsinin ağıllı, ayıq adamıdır. Onun mübarizə silahi eyham və gülüşlərdir. «Inanma» adlı lətifədə göstərilir: «Nəsrəddin uşaqlığında çox yoxsul olsa da, hik-mətli sözləri çox sevirmiş. Hətta bir dəfə özüne iş tapmaq

üçün bazarda gəzdiyi zaman bir tacir onu çağırır, içi şüsha ilə dolu bir səbət verib deyir:

-Bunu bizə apara bilərsənmi?

Nəsrəddin səbəti götürüb tacirlə birlikdə yola düzəlir. Evə bir az qalmış tacir deyir:

-Bu zəhmətinə görə sənə pul verim, ya üç hikmətli söz öyrədim?

Nəsrəddin hikmətli sözləri əldən buraxmamaq üçün ac, pulsuz qalmağa razı olur. Gəlib tacirin evinə çatırlar, həyətə girib qırx pilləkən yuxarı qalxırlar. Tacir başlayır:

-Birinci budur ki, kim sənə desə qatıq qaradı, inanma! İkinci budur ki, kim sənə desə buz istidi, inanma! Üçüncüsü budur ki, kim sənə desə ki, od dondurur, inanma!

Nəsrəddin başa düşür ki, tacir onun muzduna kəlek qurur. Heç bir söz demir, sonuncu pilləkən çatanda dalın-dakı şüsha dolu səbəti piləkən aşağı tullayıb deyir:

-Sənə də kim desə ki, bu səbətin içində salamat şüsha qaldı, inanma!

Göründüyü kimi, Molla Nəsrəddin surətini yaradan xalq onu kiçik yaşlarından hazircavablığa öyrəmiş, ağıllı, kamal dərsi vermişdir.

Maraqlıdır ki, Molla Nəsrəddinin uşaqları da özü kimi hazircavab, bəməzə, məsələnin mahiyyətindən tez baş çıxaran, zirək xasiyyətə malikdirlər.

«Molla Nəsrəddinin oğlu» lətifəsində Teymurləng Molanın oğlunu atasına oxşayıb-oxşamadığını öyrənmək üçün saraya gətirtdirir, uşağın, doğrudan da, atasına oxşadığını görüb ağılinı da yoxlayır, ona pul təklif edir. Uşaq Teymurləngin verdiyi pulu almir ki, anam tapşırıb ki, küçədə tanımadiğim əmilərdən pul alma'yım. Teymur dedikdə ki, «mən padşaham», uşaq mətləbə yaxınlaşır:

-Mən görüürəm ki, sən padşahsan. Ancaq anam inanmaz ki, sən padşahsan.

Teymur səbəbini soruşduqda uşaq deyir:

-Ona görə inanmaz ki, padşah pul bağışlayanda birçə

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

dənə bağışlamaz, çoxlu-çoxlu bağışlar».

İstər Molla Nəsrəddin lətifələri, istərsa, ümumiyyətlə, xalq lətifələrində müşahidə edilən uşaq mühakimələri, nəticələr və hökmələr çox zaman dəqiq, tutarlı, iibrətamız olur.

Lirik növ. Laylalar, oxşamalar, uşaq nəğmələri, mövsüm nəğmələri və b. lirik növ adlanır.

Laylalar. Lirik janra mənsub olan laylalar xalq arasında çox geniş yayılmış bayatıların bir növü kimi məşhurdur. «Bayati janrı insanın beşikdən qəbrə qədər davam edən həyatının bütün dövrlərini əhatə edir. Onun körpəlik dövrünü laylalar, məhəbbət və sevgi ilə dolu olan cavanlıq dövrünü mahnilər və şikəstələr, insanın həyatı təcrübələrini, fəlsəfi düşüncələrini bayatılar və nəhayət, həyatdan məhrum olduğu dövrü ağıllar əks və ifadə edir» (prof. Ə.Qarabağlı). Laylaların müəllifi analar, qəhrəmanı isə beşikdə uyuyan, hələ dil açmamış körpələrdir. Buna görə də mətnin şəklinə məxsus ahəngla ifa olunan laylarda ilk növbədə məqsəd körpəni oxşamaqdan, onun rahatlığını və yuxuya getməsini təmin etməkdən ibarətdir.

Laylay beşiyim, laylay, Laylay dedim, can dedim,

Evim-eşiyim, laylay. Yuxudan oyan dedim.

Sən get şirin yuxuya, Sən yuxudan durunca,

Çəkim keşiyin, laylay. Canımı qurban dedim.

Balam laylay, a laylay. Balam laylay, a laylay,

Gülüm laylay, a laylay. Gülüm laylay, a laylay.

Göründüyü kimi, burada məzmunla yanaşı, sözün ahəngdarlığı, vəznin oynaqlığı diqqəti cəlb edir. Sözlərin mənasını hələ dərk etməyən uşaq səsin xoş ahənginə uyaraq yuxuya gedir. Laylalar dildən-dilə keçib cilalandıqca yeni-yeni məzmun alır. Ananın daxili aləmi, əhval-ruhiyyəsi, özü-nəməxsus fərdi hiss və duyğuları laylalarda daha aydın ifadə olunur. Məsələn, öz tənhalığından gileyənən, bircə balası ilə təselli tapan ana deyir:

*Laylay dedim, yat, bala,
Yuxuna şəkər qat, bala
Ümidim bircə sənsən.
Boya-başa çat, bala.*

Doğma övladına dərin ana məhəbbəti bəsləyen qadın bəzən ciyərparasını yad gözlərə qışqanır, hər vasitə ilə onu pis nəzərdən qorumağa can atır:

*Laylay, a bala, laylay
Alınmaz qalam laylay.
Sənə gəc baxanları,
Yandırsın nalam, laylay.*

Laylaların bir səciyyəvi xüsusiyyəti də ondan ibarətdir ki, analar bu lirik «lövhələrdə» beşikdəki körpəsinin gələcəyi haqqında düşünür, onun böyüküb boy-a-başa çatmasını özü-nə xoşbəxtlik bilir:

*A laylay, gülüm laylay,
Gülüm, bülbülm laylay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, laylay.*

Nəhayət, ana oğlunun toyunu görmək arzusu ilə yasayırlar:

*Mənim gül butam oğul,
Ətrinə batam, oğul.
Bir arzum var ürkəkdə,
Toyunu tutam, oğul.*

Oxşamalar. Şəkil və məzmunca laylalara həm yaxındır, həm də ondan fərqlidir. Oxşamaların da müəllifi əsasən analardır. Burada ana övladının gələcəyi haqqında düşünür, başqa sözlə desək, oxşamalar anaların gələcək arzu və istəklərindən doğur. Buna görə də ana bəzən öz ülvi istək və arzularını ifadə üçün özünəməxsus formalarda balasını ox-

şayır. Hətta balasının iməkləməsini, əl çalmasını, yaxud dil açmasını ikicə misrada ifadə edir:

*Balam qurban inəklər,
Balam nə vaxt iməklər.
Balam qurban xalçalar,
Balam nə vaxt əl çalar.*

Göründüyü kimi, hər bir beytdə fikir konkret ifadə olunur. Lakin bu həmişə belə olmur. Oxşamalarda çox vaxt misralar da artır, hecaların sayı da sabit qalmır.

*Dağda meşəlik,
Gül bənövşəlik,
Mən həmişəlik,
Bu balama qurban.*

*Mən çalıム oyna,
Qurban boyuna.
El-oba gəlsin
Sənin toyuna*

Bəzən romantik təbiəlli ananın xəyalları uzaqlara gedir, nəgmənin məzmununda dolğunluq yaranır. Beləliklə, oynaq bir nəgmənin bütöv mətni yaranır:

*Qarabağın yayığında,
Şəkinin güllü bağında,
Təzə gəlin sübh çağında,
Oğlun alır, laylay çəhr.*

*A tanrı bundan beş dənə ver.
Göydə uçan quşlara ver,
Qarumış, qocalmışlara ver,
Evində qalmışlara ver.*

Laylalar və oxşamalarla yanaşı, analar bəsləmələr, arzulamalar, əyləndirmələr və s. lirik nəgmələr yaratmışlar ki, bunlar layla və oxşama növlərindən az fərqlənir, daha çox fərdi səciyyə daşıyır.

Uşaq nəgmələri. Bu nəgmələrin müəllifi əsasən uşaqlardır. Çünkü nəgmələrin eksəriyyəti müxtəlif əyləncələrlə əlaqədar düzəldilmişdir. 5-6 yaşına çatmış uşaq özünə sərbəst oyun, əyləncə axtarır, bunlara müvafiq sözlər düzəldir, maraqlı bir səhnəcik yaradır. Burada hələlik şeirin vəzni də bədii ifadə tərzi də bəsit olur. Lakin buna baxmayaraq hiss edilir ki, belə natamam fikirlər, qırıq-kəsik ifadələr uşaq təcəyyülünün məhsuludur. Get-gedə natamam poetik parçalar

uşaqların dilində səlisləşib bütöv nəgmə şəklinə düşür. Uşaqlar arasında geniş yayılmış bir neçə variantlı «A teşti» nəgməsi məhz belə yaranmışdır. Onun variantlarından birinin mətni belədir:

*A teşti, teşti,
Vurdum, Gilani keşdi.
İki xoruz dalaşdı,
Biri qana bulaşdı.*

*Qan getdi çaya düşdü,
Çaydan göyərcin uçdu.
Göyərcin, alabaxta,
Yuvası qəlbi, taxta.
Görün omu kim vursa,
Qan quşsun laxta-laxta*

«Kasibdi» nəgməsinin, məzmunundan hiss olunur ki, kiçik yaşı qızlar tərəfindən düzəldilmişdir. Buradə məzmundan daha çox şeirin vəzniñə diqqət yetirilmiş və maraqlı bir nəgmə yaradılmışdır.

*Əlimi biçax kəsibdi,
Dəstə biçax kəsibdi
Yağ gətirin yağlayaq...*

Uşaq nəgmələrinin bir çoxu qeyri-müəyyən hadisələrlə fantastik-romantik əhval-rühiyyə ilə bağlıdır. Onların bəzilərindən nağıllarda istifadə edilir. «Hamam hamam içində», «Tülkü, tülkü, tünbəki» və s. buna misal ola bilər.

Nəgmələrin bir qismində heyvanlar aləmindən bəhs olunur. Adətən uşaq heyvanlara, quşlara daha çox məraq göstərir, onlarla əylənməyi xoşlaysırm. Buna görə də uşaqlar onlar haqqında nəgmələr düzəldir, öz hiss və duyularını ifadə edirlər. «Əkil-bəkil», «Tülkü-tülkü», «Pişik», «Cücelərim», «Pispisa xanım», «Siçan Solubbay» və b. belə nəgmələrdəndir. Bu nəgmələrdə uşaqlar heyvanların davranışını və xüsusiyyətlərində müşahidə etdikləri əlamətləri təsvir edir, hətta onlarla olan münasibətlərinə müvafiq səhnəciklər uydururlar. Məsələn: «Əkil-bəkil» nəgməsi bu cəhətdən daha səciyyəvidir:

*Əkil-bəkil quş idi
Ağaca qonmuş idi,
Getdin onu tutmağa,
O məni tutmuş idi.
Meydانا salmış idi.
Meydamın ağacları,*

*Dən gətirir quşları,
Çapar çəkdirim, yol açdım,
Qızılıgülə dolaşdım,
Bir dəstə gül dərməmiş,
Nənəsi gəldi, mən qaçdım.*

Maraqlıdır ki, ev heyvanları və quşları haqqında olan nəğmələr bədii cəhətdən daha mükəmməldir. Hiss olunur ki, uşaqların həssas müşahidələri ilə yanaşı, dayə və ya tərbiyəçinin «redaktorluğunu» da nəğmənin cilalanmasına, bədii əsərə çevrilməsinə səbəb olmuşdur. «Pişik» nəğməsinə diqqət edək:

*Sir əl çəkib belimə,
Kim yapışar əlimə,
Arxam yera qoyulmaz
Dərim hərkdi, soyulmaz.
Yüklər üstü yaylağım,
Soba altı qışlağım.*

*Gəlin verir qaymağı,
Qarı çalır quymağı.
Çöldə gəzmək bilirəm.
Suda üzmək bilirəm.
Mən muncuğu götürürəm,
Tez yanığa yetirrəm.*

Məzmun aydınlığı, bütövlük, bədii sıqlət göz öündədir. Burada pişiyin bütün davranışını, yaşayış tərzini və xasiyyəti canlandırılmışdır.

Nəğmələrin bir qismi də «Sanamalar» və «Acitmalar» adı ilə yayılmışdır. Sanamalarda əsas məqsəd sayilar və ya-xud ayrı-ayrı əşyaların adlarını saymağı öyrənməkdir. Bu nümunələr uşağın yenicə dil açdığı dövrlərlə əlaqədardır: Bu zaman uşaq gördüyü ən adı əşya ilə maraqlanır, onu ələ keçirməyə, adını öyrənməyə, dadmağa can atır. Burada da yə-nə nəğmə onların köməyinə çatır. «Barmaqlar» nəğməsində insanın beş barmağı haqqında maraqlı bənzətmə yaradılmış, hər barmağın vəzifəsinə işarə olunmuşdur:

*Baş barmaq, Bu vurdı,
Başala barmaq, Bu tutdı,
Uzun hacı, Bu bişirdi,*

*Qıl turacı, Bu aşındı,
Xırda bacı, Vay, bəbəyə qalmadı!*

«İynə-iynə», «Motal-motal», «Əmim oğlu» və digər sanamalarda da bu məqsəd izlənmişdir.

«Acitmaların» məzmununda isə satirik əyləncə, humor gülüş, şüx və məzəli əyləncələr əsas yer tutur. Həmişə zarafatı sevən uşaqlar onun təsirini və nəticəsini gözləmədən qarşı-sindakına bir-birilə qəfiyələnmış acitmali sözlər yağıdır. «Acılma» sözü də elə buradan doğmuşdur. «Həsənağa», «Keçəl», «Mən də, mən də», «Neynirəm onu» və s. buna misal ola bilər.

Mövsüm nəğmələri. Mövsüm nəğmələri ibtidai insanların təbiət hadisələrinə və təbii qüvvələrə etiqadından doğmuş, sonrakı mərhələlərdə insanlar təbiət hadisələrini dərk edib öyrəndikcə bu nəğmələr də öz əvvəlki mahiyyətini itirmiş, uşaqların əyləncə nəğmələrinə çevrilmişdir. Günəşə və oda sitayışla («Gün çıx», «Qodu-qodu», «Duman, qaç»), ilin başlanğıcı olan bahar bayramı ilə («Səməni», «Xızır Nəbi», «Axır çəşənbə», «Alov üstündən atlanma») və s. ilə əlaqədar yaranan nəğmələr bu cəhətdən səciyyəvidir.

Günəş haqqında yaradılan əfsanədə deyilir ki, guya Allahın bir oğlu və bir qızı var, oğlu Ay, qızı isə Günəşdir. Yerlə göyun birləşdiyi yerdə bir dərya var. Qaf dağı bu dəryanın üstündə durur. Qaf dağının o biri tərəfi qaranlıq dünyadır ki, burada Simurq quşu və divlər yaşayır. Günəşin evi Qaf dağında olan Gülüstanı-İrəmdədir. Axşamlar Günəş evinə gedəndə «gün batdı», səhərlər səyahətə çıxıb, dünyaya işıq verəndə isə «gün çıxdı» deyirlər. İşığı, istini və gözəlliyi sevən insanlar «Gün çıx...» nəğməsində öz istəklərini bələ ifadə etmişlər:

*Gün, çıx, çıx,
Kahər attı min çıx,
Oğlun qayadan uşdu,
Qızın təndirə düşdü,*

*Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx.*

Bahar bayramına hazırlıq mərasimlərində ifadə olunan nəğmələr də əsasən uşaqlara məxsusdur, daha çox uşaqların icra etdikləri mərasimlərdə ifa olunur. Məlumdur ki, «Xızır Nəbi» bayramında uşaqlar dəstə-dəstə evləri gəzir, şirniyyat, çərəz, boyanmış yumurta toplayır və şənlik keçirirlər. Bu mərasimdə «Xızır Nəbi» nəğməsi ifa olunur:

<i>Xızırda Xızır deyərlər,</i>	<i>Çıxartdlar haraynan.</i>
<i>Xızırda çiraq qoyerlar.</i>	<i>Xanım, ayağa dursana,</i>
<i>Xızırda pay yığmağa,</i>	<i>Yük dibinə varsana,</i>
<i>Biz gəlmisiç hayınan.</i>	<i>Bos qabı doldhrsana,</i>
<i>Xızır batdı palçıga</i>	<i>Xızırı yola salsana.</i>

Qişın son ayında isə hər çərşənbə günləri uşaqlar həyətlərində tonqal yandırır, «ağırlığım-ugurluğum dağlara, daşlara» – deyib tonqalın üstündən atlanırlar. Bu zaman uşaqların şən səslə oxuduqları mahnının mətni belədir:

*Ağrum-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın, alov saçılışın,
Mənim baxtum açılsın.*

Yeni ilin başlandığını xəbər verən bahar bayramında geniş yayılan mahnilardan biri «Səməni»dır.

*Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməni, sazana gəlmışam,
Uzana-uzana gəlmışam.*

Beləliklə, uşaq boy-a-başa çatdıqca həyat, cəmiyyət, təbiət haqqında təsəvvürləri aydınlaşır və getdikcə zənginləşir: o, nəğmələr öyrənir, insanların həyat tərzi, əməyi, məşğulliyəti, qarşılıqlı münasibəti haqqında düşünür. Onları

təbiətin hələ çox sadə görünən dialektik qanuna uyğunluqları – bir-birini əvəz edən fəsillər, hər fəslin özünə məxsus xüsusiyyətləri, romantik gözəlliyi cəlb edir. Onu bu mövzuda yaranan mahnilər – «nəğmə», «şikəstə», «bayatı» və digər nümunələr qanadına alır. Bu nəğmələr uşaqların bədii-estetik tərbiyəsinə kömək edir, onlarda vətən torpağına mənəvi doğmaliq hissi yaradır.

Epic növ. Azərbaycan şifahi xalq ədəbiyyatının epik növlərində ciddi, ictimai-siyasi məqsəd güdən, bəşəri məhiyyət daşıyan məsələlər eksini tapmışdır. İbtidai insanların bəsət həyat tərzindən başlamış tarixin hər mərhələsində insan münasibətləri, dünyagörüşü zəngin məzmuna malik epik əsərlərdə bədii ifadəsini tapmış, ədəbi salnamaya çevrilmişdir. Bu əsərlər şəkil və məzmun vəhdətinə görə nağıl, əfsanə, rəvayət, xalq tamaşası, dastan və epos növlərində cəmləşərək formalşmışdır. Bu növlərin özləri də daxili mündəricəsinə görə bir-birindən fərqlənir. Bunların içərisində nağillar daha qədim görüşlərlə bağlıdır.

Nağillar. Nağillar insanların ibtidai həyat tərzini, onların həyata və təbiətə baxışlarını, məişətini hərtərəfli, bütün genişliyi ilə bədii boyalarla ifadə etmişdir. Nağıl xalq məktəbi olmuşdur. Maarif və mədəniyyətin xalq içərisində hələ geniş yayılmadığı dövrlərdə həyata hazırlaşan yeni nəsil nağillarla təlim-tərbiyə almışdır.

Nağillar mövzusuna, məzmununa və üslubuna görə əsasən üç növə bölünür: *sehirli nağillar, məişət nağilları və heyvanlar haqqında nağillar.*

Sehirli nağillarda hadisələr qeyri-adi, fövqəltəbi şəkil-də cərəyan edir. Burada adı insanlarla bərabər, qeyri-adi və həşti heyvanlar və ya fantastik obrazlar (*yəni insanların özləri tərəfindən uydurulan surətlər*) – əjdaha, təpəgöz, pəri, cin təsvir olunur. Sehirli nağillarda əsas vasitə olan uçan xalça, qanadlı at, gözə görünməyən papaq, sürətli başmaq, sehirli üzük, bərəkətli süfrə, həyat və ölüm suyu, yuxu gətirən düymə, qeyri-adi daraq, cavanlaşdırıcı alma və s. qəhrəmanla-

rın şər qüvvələrə qarşı mübarizəsinə və qələbəsinə xidmət edir.

Şehirli nağılların mayası insanın arzu və əməllərindən ibarətdir. Ona görə də bu nağılların zəmanəsində həyat həqiqətləri durur. Məşhur «Məlik Məmməd» nağılinin əsasında insanın bəxtiyar yaşamıq, həmişə cavan qalmaq arzusu əsas məqsəddir.

Nağılda təsvir olunan hadisələr: işıqla-qaranlıq, xeyirlə-şər arasında gedən mübarizələr eyni məqsədə xidmət edir. Padşah bağındı yetişən cavanlıq alması hər dəfə naməlum qüvvə tərəfindən oğurlanır, sahibinə qismət olmur. Əhvalatda buradan başlanır: padşahın üç oğlundan biri - kiçik qardaş Məlik Məmməd mübarizəyə gərışır. Beləliklə, o, zülmət səltənətinə düşür. Məlik Məmməd sehirli şər qüvvələrlə burada qarşılaşır. Bir qütbdə Məlik Məmmədlə bərabər divlər tərəfindən oğurlanmış qızlar, işıq və su arzusu ilə yaşayan insanlar, xilaskar zümrüd quşu və balaları, digər qütbdə divlər, əjdahalar, qara qoçlar və digər şər qüvvələr dayanır. Məlik Məmmədin şər qüvvələrə qarşı mübarizəsi təkcə şəxsi səadəti üçün deyil, ümumən xeyra yönəldiyi üçün xeyirxah qüvvələr ona kömək edir. Məlik Məmməd divləri öldürməklə qızları xilas edir, əjdahaları öldürüb zümrüd quşunun ballarına həyat, insanlara su bəxş edir. Buna görə də xeyirxah qüvvələrin köməyi ilə Məlik Məmməd vətəni işıqli dünyaya qayıdır, öz məqsədini çatır. Deməli, xeyirlə şər arasında gedən mübarizə xeyirin qələbəsi ilə nəticələnir.

«Ağ atlı oğlan» nağılında atın, aslanın və quşun köməyi ilə Nərbala düşmənlərinə qalib gəlir. Nərbala da padşah oğludur, amma anası dəvəçi qızı olduğuna görə bütün saray adamları, hətta atası tərəfindən də şahzadə hesab edilmir, ona görə də dərvishə bağışlanır, anası da zindana atılır. Əslində isə Nərbala qardaşlarından həm güclü, həm də ağıllıdır. O, sehirkar dərvishin ölüm məngənəsindən qurtarır, onun özünü odda yandırır. Zülm edilmiş heyvanları azad edir, vəzir, vəkil oğlanlarının tapa bilmədikləri solmaz gülü

tapır, istədiyi vaxt ov heyvanlarını bir yerə yiğir. Müharibə meydanında hər iki padşahlığın pəhləvanlarını məğlub edib alınlara damğa vurur. Əlbəttə, Nərbala bu qəhrəmanlığı tək öz gücünə deyil, atın, aslanın və quşun sehirli gücü ilə görür.

Nağılin məzmunundan aydın görünür ki, rəziyyətdən doğulan övlad daha cəsarətli, ağıllı, tədbirli, eyni zamanda xeyirxah, mehriban və insansevər olur.

«Ağ atlı oğlan» nağılında mərdlik, sədaqət, iradə möhkəmlili, düşmənə qarşı barışmazlıq kimi müsbət keyfiyyətlər aşılanır, paxılıq, haqsızlıq, qorxaqlıq, lovgılıq, yalançılıq kimi mənfi sıfatlar pislənir, təqid olunur.

«Azərbaycan nağılları» (1976) kitabının sehirli nağıllar hissəsinə «Dostluğun sırrı», «Oqtayın nağılı», «Uçan xalça», «Qızıl şamdan», «Naşükür qız», «Paslı qılinc», «Padşah oğlu», «Şahla vəziri», «İsgəndər padşahın nağılı», «Ceyhunun nağılı», «Yadigar» və b. daxildir. Bu nağıllarda xeyirlə şər bir-biri ilə mübarizə aparır, bu mübarizədə hər iki tərəf başlıca olaraq sehirli qüvvələrin köməyindən istifadə edir. Bunuyla belə, bir qayda olaraq xeyirxahlıq və nəciblik axırdı qələbə çalır.

Məişət nağılları. Sehirli nağıllara və təmsillərə nisbətən məişət nağılları insanların həyat tərzi və məşğuliyyəti, arzu-istəyi və mübarizəsi ilə daha yaxından bağlıdır. Burada xalqın ümumi işi, məişəti geniş təsniləti ilə əks olunur. Sehirli və əfsanəvi obrazlardan fərqli olaraq məişət nağıllarının qəhrəmanları sinifli cəmiyyətin nümayəndələridir. Həmin nağılların məzmunu da bu cəmiyyətin ziddiyyətlərindən doğan hadisərlərə bağlıdır. İctimai bərabərsizliyin dolğun əksi, varlı ilə yoxsulun, ağa ilə nökərin arasında yaranan barışmaz ziddiyyətlərin real, canlı təsviri məişət nağıllarında başlıca yer tutur. «Yetim İbrahimin nağılı», «Dərzi şagirdi Əhməd», «Daşdəmirin nağılı», «Saleh və Valeh» və s. nağıllar buna misal ola bilər.

«Yetim İbrahimin nağılı»nda İbrahim atasının ovçu-

luq sənətini öyrənir, özünə rahat güzəran yaradır. Lakin bir hiyləgər tacir gənc İbrahimin bu rahat gəlir mənbəyinə pa-xılıq edir, axmaq padşahın əli ilə İbrahimi gedər-gəlməz yollarla göndərir. Cəsur ovçu İbrahim öz ağılı və fərasəti ilə çətinliklərə üstün gəlir, şahın tapşırığını yerinə yetirib sağ-salamat evinə qaydır. İndi İbrahim bir də onların hiyləsinə aldanmış. Əksinə, o, xalqın canını bu zülmkar şahın və vəzir rütbəsinə qalxan tacirin əlindən qurtarmaq üçün hiylə işlədir, müstəbid hakimləri gedər-gəlməz yola göndərir. Beləlik-lə, xalqı onların zülmündən xilas edir.

Məişət nağıllarında insanın istək və arzuları geniş yer tutur; bu arzular yaxşı yaşayış, xoş güzəran qurmaq, yaxşı sənət seçmək, gözəl ev tikmək, mehriban ailə qurmaq, qərib qonağa hörmət, kiməsə xeyirxahlıq etmək və s. ibarətdir.

«Ağıl yaşda deyil, başdadır» nağılda ata və ana bircə oğulları Fəyyazı hərtərəfli tərbiyələndirir. Gələcəkdə öz zəhməti ilə yaşaması üçün ona sənət də öyrədirlər. Fəyyaz öz ağıl və fərasəti ilə padşahın da hörmət və nüfuzunu qazanır. Padşah vəzir seçərkən Fəyyazla məsləhətləşir.

Məişət nağıllarında şah, vəzir, vəkil, əmir, qazi, hakim və b. mənsəb sahibləri çox zaman adı rəiyyətlə qarşılaşır, nəticədə rəiyyət və ya rəiyyət oğlu öz ağılı və bacarığı ilə onlara qalib gəlir.

Məişət nağıllarının mövzu dairəsi çoxcəhətli olduğu kimi, üslub etibarilə də müxtəlifdir. Bu nağıllarda satirik boyalara geniş yer verildiyinə görə satirik nağıllar adlanır. Burada bəzən sehirli qüvvələr iştirak etsə də, nağılin məzni-nunda real həyat hadisələri, zəhmətkeş kütlələr üçün səciyyəvi olan məişət problemləri durur. Satirik nağıllarda xalq varlı, istismarçı sınsın nümayəndələrini ifşa etmək üçün yox-sul, lakin ağıllı keçəl surətindən istifadə edir. Satirik məişət nağıllarının əsas qəhrəmanı olan keçəl yalnız qoca anası və yaxud nənəsi ilə yoxsul güzəran keçirir. Buna baxmayaraq, o, ağıllıdır, nikbindir, ən çətin anlarda belə çıxış yolu tapa bilir.

Heyvanlar haqqında nağıllar. İbtidai insanların heyvanlara sitayışı və əsatiri görüşləri ilə bağlı nağılları, təmsil-nağılları və bilavasitə onların həyat tərzindən bəhs edilən nağılları heyvanlar haqqında nağıllar adlandırmış olar.

Məlumdur ki, ibtidai insanların heyvanlara münasibəti kimi təsəvvürləri də müxtəlif olmuşdur. İbtidai insanlar heyvanlara sehirli, əlcətməz varlıq kimi baxmış, hətta bəzilərini müqəddəs hesab etmiş, onunla əlaqədar əfsanələr uydurmuşlar. Zaman keçdikcə əsatiri təsəvvürlər nağıllarda əbdiləşmişdir. Nəsildən-nəslə cilalanınan, müəyyən dəyişikliyə uğrayan nağıllarda insanların qədim əsatiri görüşləri ilə onun gələcək arzuları qovuşmuşdur. «Ovçu Pirim» nağılı bu cəhətdən səciyyəvidir. Bu nağılda cəmiyyət yoxdur, insanın həyat və məişəti ibtidai və bəsitdir. Ovçu Pirimin ailəsi özündən və qoca qarısından ibarətdir, məşguliyyəti yalnız ovçu-luqdur. Burada qonşudan, qəbila və ya tayfadan söhbat getmir, yalnız uzaq dağda həyat sürən bir çoban ailəsindən bəhs olunur.

Ovçu Pirim ilanlar səltənətinə getdikdə əfsanəvi bir aləmin şahidi olur. Burada ilanların öz səltənəti, cəmiyyəti, hökmədəri və qanunları vardır. Ovçu Pirim bilir ki, ilanlardan aldığı mükafatın sırrını açsa, heyvanların hücumuna məruz qalacaqdır. O, özünə arxa tapa bilmir. Çünkü burada el, oba, şenlik küll halında insan cəmiyyəti yoxdur. Buna görə də, Ovçu Pirim uzaq dağda tənha həyat sürən çobana pənah aparır. Çobanın da arxalandığı bir kəsi yoxdur. O, öz itləri ilə canavarlara nə qədər müqavimət göstərsə də, məglub olur. Ovçu Pirim həlak olur.

«Göyçək Fatma» nağılda heyvana münasibətin dəyişdiyini görürük. Bu nağılda öküz, inək, at və qoyun insanın yaxın köməkçisi kimi təsvir olunsa da, əsatiri təsəvvürlər hələ də aradan qalxmamışdır. Bu dövr insan cəmiyyətində müəyyən mərhələləri keçəsə də, heyvanlara pərəstiş, əsatiri təsəvvür hələ də yaşayır. Ögey anadan zülm görən Fatmanın sirdəsi və yaxın köməkçisi öküzdür (*bəzi variantlarda inək*-

dir). O, Fatmanın arzularını yerinə yetirir. Toyda geymək üçün ona qiymətli paltar və qızıl zərli başmaq bağışlayır. Şahzadə başmaq sahibini axtardıqda ögey ana Fatmanın ayaqlarını kəndirlə bağlayıb təndirdə gizlədir. Burada da Fatmaya xoruz kömək edir:

*Fatma xanum təndirdə,
Ayaqları kəndirdə*

-deyə haray salıb onun yerini xəbər verir.

Qeyd etmək lazımdır ki, təmsil-nağıllar da totemlə bağlıdır. Təmsil-nağılların başlıca mövzusu cəmiyyətdə təsadüf olunan xəbisliyi, hiyləgərliyi, yaltaqlığı, oğurluğu, tənballiyi ifşa etməkdir. İnsanlar təbiəti, heyvanların xasiyyətini, həyat tərzini öyrəndikcə, onlara münasib də obrazlar yaradır. Məsələn, tülü - hiyləgərlik, ayı - kobudluq, qanmazlıq, qurd - yırtıcılıq, çäqqal - aravuranlıq, aslan, şir, pələng - iğidlik, qorxmazlıq; qoyun, quzu, maral, ceyran - məsumluq timsalıdır. Heyvanlar arasında tülü daha hiyləgər təbiətə malik olduğu üçün onun haqqında daha çox nağıl yaradılmışdır. Uşaqlar üçün çap edilmiş «Tülü, tülü, tünbəki» kitabına 20-yə qədər nağıl toplanmışdır. Bu nağılların, demək olar, hamısında tülü qələbə çalır. O, hiyləgərlikdə elə mahirdir ki, on çıxılmaz anda belə xilas yolu tapa bilir.

Yazılı ədəbiyyatımızda heyvanlarla əlaqədar nağılların süjeti əsasında çoxlu maraqlı alleqorik hekayələr yaranmışdır. Təmsil-nağıllarda təkcə heyvanlar, quşlar deyil, bitkilərdən və əşyalardan da bir obraz kimi istifadə olunur. Burada bitkilər və əşyalar bir tərəfdən obrazlaşdırılır, digər tərəfdən isə onların keyfiyyət və xüsusiyyətləri nəzərə çatdırılır.

Ümumiyyətlə, təmsil-nağıllar uşaqların on çox sevdiyi janrlardandır. Buradakı yiğcamlıq və aydınlıq, heyvanların öz xasiyyətinə münasib danişdirilməsi kiçik yaşı oxucu və dinləyiciləri özünə daha çox cəlb edir.

Heyvanlar haqqında nağılların bir qismində isə bilava-

sıtə heyvanların, quşların və digər canlıların həyat tərzindən, yaşayışından bəhs olunur. Uşaqlar burada hər bir heyvanın və ya digər canının yatağı, yemi, nəsil artımı və digər yaşayış şəraiti haqqında maraqlı əhvalatlarla tanış olurlar. Bütün bunlar kiçik yaşı uşaqlarda heyvanlar aləmi və təbiət haqqında ilkin təsəvvür yaratmağa imkan verir.

Dastanlar. Dastanlar qədim və orta əsrlərdə nağıl, oğuznamə, hekayət, boy, qol, səfər və s. adlarla yayılmışdır. Lakin bunlar öz şəkli xüsusiyyətləri ilə digər ədəbi növlərdən fərqləndiyinə görə sonrakı mərhələlərdə «dastan», daha geniş əhatə dairəsinə görə isə «epos» adlanmışdır. Dastanda şeirlə nəşr birləşir, bütöv bir süjetə xidmət edir. Dastanın ümumi məzmunu nəşrlə, qəhrəmanların düşüncələri, hiss və duyğuları daha emosional təsir gücünə malik olan şeirlə ifadə olunur. Aşıqlar dastan söylədikləri zaman şeiri müvafiq musiqi havası üstündə oxuduqdan sonra onu xüsusi bir tonla təkrar edir. Bu da dastanın ideya və bədii-estetik baxımdan anlaşılması üçün faydalıdır.

Azərbaycan dastanları öz məzmun və mündəricəsinə görə əsasən üç növə bölünür: məhəbbət dastanları, məişət dastanları və qəhrəmanlıq dastanları.

Azərbaycan dastanları, xüsusiələ onların səciyyəvi nümunələri üç tərkib hissədən ibarətdir: ustادnamə, dastanın əsas hissəsi və duvaqqapma.

Yeniyetmələrin daha çox iştirak etdiyi toy və bayram şənliklərində aşiq dastan danışmağa başlayarkən əvvəlcə nəsihətamız məzmununda bir neçə ustادnamə oxuyur. Burada bir tərəfdən, ustادnamə müəllisinin xatırlanması, həmçinin daha məzmunlu nəsihənamələrin təkrarlama yolu ilə yaşadılması məqsədi güdülürsə, digər tərəfdən, məclisdə iştirak edən gənclərə ədəb dərsi öyrədilir: özündən böyüyə hörmət, təmiz ad, dostluqda dəyanətli olmaq, özünə münasib taytuşla yoldaşlıq etmək, məclisdə ləyaqətlə oturub-durmaq və bu kimi əxlaq qaydaları ustادnamələrin əsas məzmunudur. Keçmişdə məclislərdə oxunan ustادnamələrin böyük tərbi-

yəvi əhəmiyyəti olmuşdur.

Dastanda qəhrəmanın həyat yolu çox erkən başlayır. Hətta bir çox dastanların əvvəlində gələcəkdə doğulacaq qəhrəmandan bəhs edilir. Qəhrəman dünyaya gəlir, çox sürətlə böyüyür. Bundan sonra kiçik qəhrəmanın başına gələn hadisələr nağıl olunur. Qəhrəmanın həyatı ilə bağlı hadisələr, onun mübarizəsi əvvəlcə fərdi səciyyə daşıyır, get-gedə ictimai məzmun alır. Öz amalı və məqsədi uğrunda qəti mübariz olan Qurbani, Abbas, Kərəm, Tahir, Novruz, Ali xan kimi dastan qəhrəmanları şahlara, vəzirlərə, din xadimlərinə, müxənnət və xəbis adamlara qarşı çıxır, öz istedad və qabiliyyəti ilə onlara qələbə çalır.

Məlum olduğu kimi, qəhrəmanlıq dastanları daha geniş ictimai-tərbiyəvi mahiyyətə malik olduğuna görə gənc nəslin mənəvi inkişafında böyük əhəmiyyət kəsb edir. Buna lardan «Kitabi-Dədə Qorqud» və «Koroğlu» eposları Azərbaycan xalqının tarixi keçmişini geniş epik lövhələrlə, rəngarəng bədii formalarda əks etdirdiyinə görə dünya şöhrəti qazanmışdır.

II HİSSƏ

YAZILI ƏDƏBİYYAT

II FƏSİL

QƏDIM VƏ ORTA YÜZİLLİKLƏRDƏ UŞAQ ƏDƏBİYYATI

Azərbaycanın qədim və orta əsrlər dövrü ictimai-siyasi və iqtisadi inkişafı baxımından mürəkkəb, keşməkeşli və zəngin olmuşdur. Ayrı-ayrı tayfa, qəbilə, sülalə və hakimlərin bir-birini əvəz edən hökmranlığı, orta əsr feodal quruluşu ölkədə müxtəlisf dilli, lakin zəngin mündəricəli elm, mədəniyyət və ədəbiyyatın yaranması ilə səciyyəvi idi. Azərbaycanda feodal ənənələri və ictimai münasibətləri şəraitində elm, sənat və ədəbiyyat ardıcıl inkişaf etmişdir. Sosial-siyasi münasibətlərdən asılı olaraq mədəniyyət intibah mərhələsi də keçirmiş, dörgünluğa və tənəzzülə də uğramışdır.

Qədim Azərbaycanda ədəbiyyatın inkişafı bir tərəfdən, xalqın bədii təşəkküründən doğan şifahi söz sənətinə söykənirdi, digər tərəfdən, yazılı nümunələri və izləri biza gəlib çatan ədəbi abidələrlə bağlıdır. Bu abidələr içərisində Zərdüştün «Avesta», Herodotun «Tarix» kitabında Midiya əfsanələri, M.Kalanqaytuklunun «Ağvan tarixi», Şair Davdağın Alban sərkərdəsi qəhrəman Cavanşirin ölümünə həsr etdiyi ağı, Orxon-Yenisey abidələri, Yusif Balasaqunluğunun «Qutadqu bilik», Mahmud Kaşgarinin «Divani-lüğət-i-türk», qədim oğuznamələr, «Kitabi-Dədə Qorqud» və nəhayət «Koroğlu» eposu və digər xalq dastanları Azərbaycanın tarixini, elm və ədəbiyyatını, dilini öyrənmək üçün zəngin qaynaqlar və mənbələrdir.

Erkən orta əsrlərdə ərəb, sonralar fars dilində yazüb yaradan bir çox azərbaycanlı şairlərin də ədəbi irsi milli Azərbaycan ədəbiyyatının təkamülündə müəyyən rol oynamışdır.

XI yüzillikdən başlayaraq Təbriz, Şirvan, Urmiya, Marağa, Gəncə, Naxçıvan, Beyləqan və b. elm və mədəniyyət mərkəzlərində görkəmli sənət adamları və söz ustaları yetişmişdir.

Orta əsrlər Azərbaycan mədəniyyətinin intibah dövrü XII əslə də daha çox səciyyələnir. Bu dövrdə Eldəgizlər və Şirvanşahlar sülaləsindən olan hakimlər Şərqi ölkələri ilə mədəni əlaqəni genişləndirir, mədəniyyətin, elm ocaqlarının, mədrəsələrin çıxırlımması üçün imkan yaradırırdılar. O zaman mədrəsələrdə dini elmlərlə bərabər təbabət, şeir sənəti, qədim yunan və Şərqi şairlərinin yaradıcılığı tədris olunurdu. Əsrin böyük alımları və mütəfəkkir şairləri – Əbü'l-Üla, Məhsəti, Xaqani, Nizami kimi söz ustadları məhz bu mədrəsələrdə ilk təhsil almışlar. Xaqani öz əsərlərində dövrünün məktəb və mədrəsələri haqqında ətraflı məlumat verir. Şair, əmisi Ömər Osman oğluna həsr etdiyi şeirində öz təhsili, elmi biliklərə yiyələnməsi haqqında yazır:

Sudan və alovdan çıxıb boy atdım,
Yəni yeddi yaşa mən gəlib çatdım.
...Əvvəlcə o mənə öyrətdi «Əbcəd»,
Mənə «Həqayiqi» dedi nəhayət.

Göründüyü kimi, Xaqani ibtidai təhsilə «Əbcəd»-le-
rifbaya girişlə başlayır, mükəmməl təhsil alandan sonra əmisi
ona «Həqayiqi» təxəllüsünü verir. İbtidai təhsildən sonra:

Gördü ki, bələdəm hər nişanaya,
Apardı bir böyük kitabxanaya
Gördükdə olmuşam doğrudan heyran,
Oxutdu əvvəlcə «Xələqəl-insan».

Xaqani «Xələqəl-insan»a -- insanın yaranması haqqında
biliklərə yiyələnir. Bundan sonra o, dil qanunlarını öyrənir:

Mənə dil qanunu öyrətdi əmim,
Qoymadı səhv edim, oldu hamdəmim.

Xaqani sonra xüsusi mədrəsədə dünya elmlərinə və
müxtəlif biliklərə vaqif olur:

Üç əsus hərf ilə anlatdı mənə

«Beş»nədir, «dörd»nədir, «üç», «iki» «bir» nə?

«Beş» – insanların beş hiss üzvü, «dörd» – kainatın əsasını təşkil edən dörd ünsür (*od, torpaq, su, hava*), «üç» – canlı aləmin əsasını təşkil edən heyvan, bitki və insan, «iki» – maddi və mənəvi aləm, «bir» – bütün bunların vəhdətindən doğan külli-kainat.

Xaqani eyni zamanda ədəbiyyatı, şeiri, sənəti, hikmət və tibb elmlərini də mükəmməl öyrənir. Bütün bunlarla yanaşı, əmisi onu zahirən mülayim, daxilən odlu qəlbə malik mütəfəkkir kimi tərbiyeləndirir. Şair özü bu münasibətlə yazır:

O mənim dayəmdi, müəllimimdi,
Həm böyük ustadım, həm də əmimdi.
Çatıb boy-a-başa mən şad olanda,
Məktəbdən, dərslərdən azad olanda,
Bar verən ağac tək açlıqda çıçək,
Həyatım bir bahar fəslində gircək,
Min təsir alaraq sudan, günəşdən,
Rəngdə su, istidə bir od oldum mən.

Xaqani mükemmel təhsil və tərbiyə sayesində Şirvanşahlar sarayında yüksək bir şöhrət və məqama çatса da, vətən, xalq təssübü, humanizmi onu əhatə edən mühitlə bir yerdə sığdırır. Odur ki, böyük sənətkar saray fitnəkarlarının toruna düşüb həbs edilir. Xaqani həbsdən qurtardıqdan sonra Yaxın Şərqi ölkələrini gəzir. Lakin Şirvani Şərqi şəhərlərinin hamisindən, hətta müsəlman dünyasının mərkəzi Bağdaddan da uca tutur.

Şirvan ki var, hər cəhətdən
Ülviyyətin anasıdır.
Onun hər cür səhər yeli
Dərdlərimin davasıdır.

*Mən Vətənə qurban olum,
Qurulmuşdur düzgünlükə.
Bağdadı da dolandırın
Omun bollu qidasıdır.*

Xaqqanının yaradıcılığında insana məhəbbət hissi zəngindir. Humanizm, vətənpərvərlik yalnız Xaqani ədəbi irsində deyil, dövrün bütün mütərəqqi şairlərinin (Nizami, Məhsəti, Fələki, Beyləqani, Mütərrizi və b.) yaradıcılığı üçün də səciyyəvidir. Mənbələrdə Nizaminin qardaşı və ya əmisi oğlu sanılan Mütərrizi öz şeirlərində bir tərəfdən, feodal mühitini tənqid etmiş, digər tərəfdən, dövrün yeniyetmələrinə humanist nəsihətlər söyləmişdir; o, nəsihətamız şeirlərində gəncləri doğruluğa, düzlüyü, nəcibliyə sövq edir, hərislik, açgözlük, kobudluq kimi pis sıfırlardan uzaqlaşmağa çağırır:

*Kibrən, qürurdan lovğalanırsan,
Çünki hər seyini müftə alırsan.
Bir kəslə ki yumşaq damışmaq gərək,
Yaraşarmı sənə kobudluq etmək.
Meyə uyan cavan, qocanı dinlə;
Verma cavanlığı safmeyçün yela;
Burax boş həvəslə eşqə uymağı,
Xüsusən heyifdir cavanlıq çagi.*

XIII-XIV yüzilliklərdə istilaçı mühəribələri Azərbaycan mədəniyyətinə böyük zərər vursa da, müxtəlif sənət sahələri – memarlıq, musiqişünaslıq, rəngkarlıq, zərgərlik sənətləri və s. yenidən çıçəklənməyə başladı: Səfiyəddin Əbdül Mömin musiqi təhsilinin inkişafına böyük xidmət göstərdi. Zəmanəsinin məşhur alimi Nəsirəddin Tusinin Marağada (1259) açdığı rəsədxana bütün Şərqdə elmi mərkəzə çevrildi. Burada Şərqiñ müxtəlif ölkələrindən, Çindən, Hindistandan gəlmiş alimlər fəaliyyət göstərirdilər. Rəsədxananın zəngin kitabxanasında yuzlərlə şagird təhsil alır və əlyazmalarının üzünü köçürürdülər.

Bu dövrlərdə poeziyaya meyl güclənmişdi. Doğma dil-

də yalnız şifahi ədəbiyyat deyil, yazılı söz sənəti də inkişaf edirdi.

XIII yüzillikdə Azərbaycan dilli şeir yeni yüksəliş məqamına çatdı. Molla Qasımın qoşmaları, «Dastani-Əhməd Hərami», Əlinin «Qisseyi-Yusif» dastanı, Aşıq Paşanın «Qəribnamə»si, nəhayət, İzzəddin Həsənoğlunun, Qazi Bürhanəddinin azərbaycanca yazdığı əsərlər Azərbaycan şeirini yeni mərhələyə qaldırdı. Bu poeziya Nəsimi ədəbi məktəbi üçün təməl daşı oldu. Nəsimi Azərbaycan dilinin bədii ifadə vasitələrindən məharətlə istifadə edərək onu həm poetik, həm də yeni fəlsəfi mündəricə baxımından zənginləşdirdi.

«Dastani-Əhməd Hərami» Azərbaycandilli poemə janrinin ilk nümunələrindən biri kimi diqqəti cəlb edir. Qədim oğuznamələrin və Dədə Qorqud dastanlarının qaynaqlarından bəhrələnən bu poemə orta əsr feodal ənənələrindən doğan hərami (quldur) macəralarının bir sıra xüsusiyyətlərini özündə ümumiləşdirmişdir. Hərami Əhmədlə Şahzadə Güləndəm arasında baş verən ixtilaf əsərin əsas ideya məzmununu doğrusa da xeyirin şər üzərində qələbəsi yazıçı humanizminin orta əsra məxsus başlıca qayasıdır.

Poemada Güləndəm surəti dövrünün qadına münasibətindən fərqli olaraq qəhrəmanlıq dastanlarında rastlaşdırılmış igid qadın obrazlarına məxsus məzjiyətləri, həmçinin orijinal və yeni boyaları ilə seçilən bir qəhrəmandır.

«Dastani-Əhməd Hərami» XIII əsr Azərbaycan ədəbi dilinin geniş imkanlara malik olması və yüksək məqama çatması baxımından böyük dəyərə malikdir.

Azərbaycan şairlərindən Zülfüqar Şirvani, Övhədi Marağalı, Mahmud Şəbüstəri, Əssar Təbrizi bu dövrdə divan ədəbiyyatı ənənələrini davam və inkişaf etdirirdilər.

Əssar Təbrizinin «Mehr və Müştəri» əsəri özünəqədərki romantik poemalardan fərqli olaraq iki gəncin bir-birinə sədəqətindən və dərin səmimiyyətindən bəhs edir. Poemada xalq dastanlarının ruhu və motivləri aydın duyulur. Müəllif özü də «bu poemanı öz xəyalının məhsulu kimi deyil, xalq

arasında dillər əzbəri olan dastan kimi nəzmə çəkdiyini söyləmişdir. Poemanın əsas qəhrəmanları Mehr və Müştəri nürrəni qocanın verdiyi çörəyin sehrindən doğulmuş, şahın və vəzirin oğullarıdır. Onlar bir yerdə böyümüş, bir müəllimdən təlim almışlar. Dövrün tələb etdiyi bütün bilik və mədəni əyləncələri – şeir sənətini, dil qanunlarını, musiqini, tibb elminni, döyük təlimlərini, at çapımaq, qəhrəmanlıq göstərmək, vuruşmaq, çövkan oynamamaq, üzmək və s. bacaran hərtərəflə qəhrəmandırlar. Onlar mənəvi cəhətdən də bir-birinə çox yaxındırlar. Başəri və ideal xarakterə malik, bu gənclər hiylə və riyanın, xəbisliyin və yaltaqlığını düşmənidirlər. Hiylə və şəri təmsil edən Bəhrəm bütün hadisələr boyu onları bir-birindən ayırmaga və aralarında düşməncilik yaratmağa çalıhsa da, nəinki buna nail ola bilmir, hətta qurduğu hiylə toruna özü düşür və məhv olur.

Mehrli Müştərinin sədaqəti və birliyi əsrlərdən bəri dostluq timsali kimi yaşıyır.

Poemada şair bəşəri məhəbbətlə yanaşı, düzlüyü, haqq və ədaləti, mərdlik və qəhrəmanlılığı vəsf edir, riya və xəyanəti pisləyir. «Mehr və Müştəri» poeması gənclərə ən səmimi hissələr aşılıyır, dostluğun böyük gücünü təbliğ edir. Bu dostluq yalnız səmimi münasibətdən doğmayıb, inamlı, əqidə ilə, biliklə, bacarıqla və qəhrəmanlıqla möhkəmlənmişdi, ona görə də ən ağır sınaqlardan çıxa bilmişdi.

Azərbaycanın içtimai, siyasi və mədəni həyatında XV-XVI əsrlər yeni mərhələdir. Bu dövrdə Şirvan şahlığı, Qara-qoyunlu, Ağqoyunlu dövlətləri zəminində Şah İsmayı Xətainin rəhbərliyi ilə Səfəvi dövləti yaranmışdır. Şah İsmayı qısa müddətdə dövlətin ərazisini genişləndirib, qonşu vilayətləri də bu ölkəyə birləşdirdi. Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi.

Cox kiçik yaşlarından xalqın bədii söz sənətinə, ozan (aşiq) yaradıcılığına maraq göstərən və öz ana dilində gözəl şeirlər yazan Şah İsmayı Xətai Azərbaycan mədəniyyətini yeni bir mərhələyə qaldırdı. O, rəsmi dövlət kitabxanaları,

yeniyi tipli məktəb və mədrəsələr yaratdı. Şair Həbibinin rəhbərliyi ilə sarayda ədəbi məclis təşkil olundu.

Şah İsmayı Xətai dövründə incəsənətin bir sıra növləri – musiqi, rəssamlıq, xəttatlıq, memarlıq, zərgərlik sənəti geniş yayılırdı. Rəssamlıq məktəbinə məşhur rəssam Kəmaləddin Behzad rəhbərlik edirdi. Təbrizdə bir sıra əzəmətlə binalar və Nasiriyə mədrəsəsi, Bakıda Xan sarayı, Ərdəbildəki qəsrlər və b. həmin dövrün memarlıq abidələri idi. Xalq musiqisi və aşiq havaları da nüfuz qazanmışdı.

Şah İsmayı Xətai istedadlı şair, mədəniyyət hamisi idi. Səfəvi dövlətinin bütün mədəni yüksəlişinin başında durmaqla yanaşı, incəsənətin və ədəbiyyatın çiçəklənməsinə böyük qayğı göstərirdi. Onun Azərbaycan dilində xalq şeiri şəkillərində yazdığı qoşma və varsağlarında nikbin və şux əhvali-ruhiyyə, xalq yaradıcılığından golən məhəbbət və gəzəllik duyğuları, təbiət gözəlliyinin vəfsi başlıca yer tutur.

«Dəhnəmə» poeması məhz bu ruhda yazılmışdır. Şah İsmayı Xətai həmin poeməni yazanda 21 yaşı yenice tamam olmuşdu. Əsərin üslubundə klassik poemaların motivləri duyulsa da, gənc şair baharin vəsfinə, təbiət gözəlliyinə vurğunluğunu sadə və təbiət təşbehlərlə ifadə etmişdir:

Qış getdi, yenə bahar gəldi.

Gül bitdiyi laləzar gəldi.

Quslar qamusu fəqanı düşdü.

Eşq odu yenə bu canə düşdü.

Şah İsmayı Xətainin sarayında ədəbi məclisin rəhbəri kimi söhrətlənən Həbibə uşaqlıq illərindən mürəkkəb, lakin ibrətəmiz bir həyat yolu keçmişdi.

Füzulinin simasında isə Azərbaycan ədəbiyyatı yeni, daha yüksək mərhələyə qalxdı. Füzuli «Leyli və Məcnun» poeması ilə Azərbaycan dilində yeni bir ədəbi məktəbinə əsasını qoydu.

XVII yüzillikdə xalq şeiri və aşiq poeziyası yazılı ədəbiyyata, nisbətən daha zəngin şəkillərə və mündəricəyə malik idi. Artıq ailə-məisət və pak məhəbbət mövzuları, xarici isti-

laçılara və feodal-patriarxal ənənələrə qarşı mübarizə xalq və aşiq şeirinin məhdud ölçülərinə sığdır, lirik şeir nəşrlə birləşərək xalq dastanlarının yaranmasına səbəb olurdu. «Əslı-Kərəm», «Aşiq Qərib», «Qurbanı», «Abbas - Gülgəz», «Şah İsmayıł» və nəhayət, «Koroğlu» dastanları məhz bu dövrün ictimai-əxlaqi münasibətləri zəminində yaranmışdır. Vidadi, Vaqif, Xəstə Qasım, kimi yeni realist şeirin baniləri məhz bu mənbədən qidalanmışlar. Vaqisin «Bayram oldu», «Durnalar» və digər qoşmaları, Vidadının qoşma və gəraylları, Xəstə Qasımin bağlamaları yeni realist şeirin gözəl nümunələri idi.

İstər qədim dövr, istərsə də orta əsrlər Azərbaycan ədəbiyyatı zəngin məzmun və mündəricəyə malik olsa da, onun mühiüm qolu sayılan uşaq ədəbiyyatının çox az nümunələri dövrümüzə gəlib çatmışdır. Buna görə də uzaq keçmişin ədəbi irsindən yalnız oxu ədəbiyyatı kimi bəhs etmək məqsədyönlüdür. Bu baxımdan əlimizə yazılı şəkildə gəlib çıxan «Kitabi-Dədə Qorqud» dastanından, Nizami və Füzulinin zəngin ədəbi irsindən və XVII yüzilliyin ictimai münasibətlərini özündə birləşdirən və qəhrəmanlıq pafosu ilə daha zəngin olan «Koroğlu» dastanından ayrıca bəhs etməyi lazımlı bilirik.

«KİTABI-DƏDƏ QORQUD» DASTANLARI

Orta əsrlərdə «Oğuznamə» adı ilə məşhur olan bu epos əfsanə, nağıl, rəvayət və hekayə şəklində bir çox türkdilli xalqların yaradıcılığına daxil olmuşdur. Lakin dastanda təsvir olunan coğrafi ərazi, şəhər və yer adları, bəzi tarixi şəxsiyyətlər, qəbilələr, onların canlı danişiq dili və s. təsdiq edir ki, Dədə Qorqud boyları Azərbaycan ərazisində və Azərbaycan mühitində yaranıb təşəkkül tapmışdır.

VI-VIII əsrin tarixi hadisələri ilə səsleşən bu eposun ayrı-ayrı boyları uzun müddət hafızələrdə dolaşmış, geniş yayılmış, yalnız keçən əsrin əvvəllərindən dünya alimlərinin diqqətini cəlb etmişdir. Dədə Qorqud boylarının elm aləmi-

nə iki əlyazması məlumdur. Bir müqəddimə və 12 boydan ibarət olan əlyazma 1815-ci ildə alman şərqşünası F.Dits tərəfindən Dresden kitabxanasından, həmin boydan altısının əlyazması isə 1952-ci ildə italyan alimi Ettore Rossi tərəfindən Vatikan kitabxanasından əldə edilmişdir.

Bu tapıntıdan sonra Dədə Qorqud boyları bir sıra dünya alimlərinin marağına səbəb olmuş və ətraflı öyrənilməyə başlanılmışdır.

Eposu Azərbaycanda ilk dəfə nəşr etdirən akademik Həmid Araslı olmuşdur. O, «Kitabi-Dədə Qorqud»u 1938, 1962 və 1978-ci illərdə çap etdirmiş, ona geniş müqəddimə də yazmışdır.

Məlumdur ki, sovet imperiyası ana kitabı olan «Kitabi-Dədə Qorqud» dastanını da minlərlə ziyalımız kimi repressiyaya uğratdı. Ancaq xalq bu ana kitabı unutmadı. Sovet diktaturası dağıldıqdan sonra Dədə Qorqud da bərəət aldı, yenidən çap olundu, tədqiq olundu, öyrənildi. Nəinki sadəcə öyrənildi, onun türk xalqlarının həyatındakı rolu haqqında ümummilli liderimiz Heydər Əliyev 1997-ci il 20 aprelədə xüsusi fərman imzaladı, geniş komissiya yaradıldı. Dədə Qorqudun 1300 illik yaşıının YUNESKO xətti ilə bütün dünyada keçirilməsi qərarlaşdırıldı.

Bu fərman və yubiley onunla nəticələndi ki, bu epos bir neçə istiqamətdə öyrənilməyə başlandı:

Birinci – dastan haqqında elmi-nəzəri və tədqiqat xarakterli monoqrafiyalar, toplumlar çap olundu.

İkinci – dastanın mündəricəsini, onun tarixi kökünü dərindən açmaq üçün dastanın sələflərinin araşdırılıb öyrənilməsi çox vacib idi: Nuh dastanları, «Alp Ər Tonqa», «Oğuz Xaqan», «Törəyiş», «Ərkənoqon», «Göy türk» və b. Türk epos məktəbinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir.

Üçüncü – dastanın məzmunu və motivləri əsasında poemalar, pyeslər və nəşr əsərləri yarandı. Dastan ayrı-ayrı şairlər tərəfindən müasir dilimizdə səsləndirildi.

Dördüncü – dastanın məzmununu açan onlarla rəsm

əsərləri, illüstrasiyalar müzeylərimizi bəzədi. Bu da etnoqrafik baxımdan oğuz zamanının etik-əxlaqi dəyərlərini eks etdirir.

Beşinciisi – Dədə Qorqudun xələfləri – «Koroğlu», «Əslı – Kərəm», «Aşıq Qərib», «Novruz – Qəndab», «Ali xan və Pəri xanım» və onlarla dastanlar, nağıllar, əfsanələr, rəvayətlər bu möhtəşəm abidənin varışlarıdır.

Nəsihətamız müqəddimədən və 12 boydan ibarət olan «Kitabi-Dədə Qorqud» qədim ozanlar tərəfindən yaradılmışdır. Dastanın boyalarında qədim Azərbaycan ərazisində mövcud olan qəbilə quruluşu, onların yadelli bəsqinçılara qarşı mübarizəsi, feodal birləşmələrinin yaranması geniş bədii əksini tapmışdır. Boylarda təsvir edilən qəbilə birləşmələrinin başında xanlar xanı Bayandır xan durur. O, qəbilələrdə keçirilən bütün mərasimlərə rəhbərlik edir. Bütün tədbirlər onun icazəsi və iştirakı ilə görülür. Lakin biz onu səfərlərdə və ya döyüslərdə görmürük. Döyüşlərin əsas iştirakçısı Qazan xandır. O, hərbi sərkərdə kimi ığid, qorxmaz, ağıllı və eyni zamanda tədbirlidir. Düşmən onun evini talan etdikdə o, Qaraca Çobanla birlikdə düşmən üzərinə gedir. Döyüşməzdən əvvəl düşmən başçıları ilə danışqlar aparır, qan tökmək istəmir, hətta ailəsini, var-dövlətini də düşmənə bağışlayır, ancaq qoca anasını tələb edir. Düşməndən təhqirəmiz cavab alıqda vuruşmağa məcbur olur. Bu ağır döyüşdə qəhrəmanlıqlar göstərir, anasını, arvadı Burla xatunu, oğlu Uruzu əsirlikdən xilas edir, var-dövlətini geri qaytarır. Əlbəttə, bütün oğuz qəbilələrinin adlı-sənli qəhrəmanları onun köməyinə gəlirlər. Bu da Qazan xanın qəbilə içərisində böyük hörmətə malik olduğunu göstərir.

Dədə Qorqud surəti. Dastanda əsas surətlərdən biri Dədə Qorquddur. Dədə Qorqud əslində qəbilə birləşmələrinin mənəvi rəhbəridir. O, qəbilələrin bütün şənliklərində, müxtəlif mərasimlərində iştirak edir, məclisləri şənləndirir, qəhrəmanlıq göstərən yeniyetmələri öz qopuzu ilə tərifləyir, onlara ad qoyur. Xalq rəvayətlərinin birində deyilir ki, bütün adlar, hətta əşyaların da adları Dədə Qorqud tərəfindən

qoyulmuşdur. O, sonradan bəzi əşyalara düzgün ad qoymadığını etiraf etmiş, bu münasibətlə demişdir:

Gəlinə ayran demədim mən Dədə Qorqud,

Ayrana doyran demədim mən Dədə-Qorqud,

İynaya tikən demədim mən Dədə-Qorqud.

*Tikənə sökən demədim mən Dədə-Qorqud.*¹

Dədə Qorqud, eyni zamanda, el sənətkarı, ozanların ustası, müəllimidir. O, zəngin təcrübəyə malik, dünyagörmüş müdrik bir ağsaqqaldır.

«Qorqud Ata Oğuz qövmünün müşkülüni həll edərdi. Hər nə iş olsa Qorqud Ataya danışmayıncı işləməzlərdi. Hər nə ki, buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi». Onun hər bir kəlamı təcrübədə sınañmış atalar sözüdür. Bu atalar sözlərinin çoxu bu gün də xalq arasında yaşamaqdadır:

Əcəl vədəirməyinçə kimse ölməz.

Ölən adam dirilməz.

Çıxan can geri gəlməz.

Əski pambıq bez olmaz.

Qarı düşmən dost olmaz.

Ər malına qıymayıncı adı çıxmaz,

Qız anadan görməyinçə öyünd almaz.

*Baba malından nə fayda, başda dövlət olmasa?*²

Boyların toplu halda «Kitabi-Dədə Qorqud» adlanması təsadüfi deyildir. Görünür, qədim ozanlar öz böyük sələflərinin adını əbədilaşdırılmək üçün dövrün səciyyəvi hadisələrini onun adı ilə bağlamışlar.

Gənc surətlər. Eposda hər boyun öz əsas qəhrəmanı, aparıcı qüvvəsi vardır: Buğac, Bamsı Beyrək, Uruz, Qanturalı, Dəli Domrul, Basat, İmran və b. gənclər ayrı-ayrı boyların qəhrəmanlarıdır. Boylarda hadisələr də daha çox onla-

¹ «Kitabi-Dəd Qorqud», Bakı, Azərnəşr, 1962.s.9.

² Yenə orada, s.12.

rin iştirakı ilə cərəyan edir.

Qəbilədə bu gənclərin hər birinin hörməti, nüfuzu və mövqeyi olmaqla bərabər, həm də hər biri fərdi məziyyətlərə malikdir. Onlarda məkr və hiylə, mənsəb və şöhrət hissi kimi, mənfi sıfətlər yoxdur. Qorxmazlıq, cəsurluq, inam və əqidə, asudə həyat və hünər bu gənclərə xas olan məziyyətlərdir. Bununla yanaşı, qəbilənin şərəf və şöhrətini qorumaq onların yüksək məqsədi və idealıdır.

Buğac Azərbaycan dastanları üçün səciyyəvi olan nəzirniyazdan sonra dünyaya gəlir. 15 yaşında ikən Bayandır xanın buğası ilə vuruşmalı olur, onun boynunu burub öldürür. Dədə Qorqud gəlib onu tərifləyir, buganı məglub etdiyi üçün ona Buğac adı verir. 15 yaş həddi-buluğ'a çatmaq deməkdir. Bundan sonra gənc qəhrəman sərbəst şəfərə gedə bilər.

Buğacın igidliyi qəbiləyə yayılır. Buna Dirsə xanın naiblərinin paxılılığı tutur, həm də onun mülkünə sahib olmaq üçün ata ilə oğuluna nifaq salırlar, onların xəyanəti nəticəsində ata ovda öz oğlunu oxla vurur. Ana ağır yaranmış oğlunu tapır, Xızırın məsləhətilə öz südünü dağ içəryinə qatıb yaraya məlhəm qoyur. Buğac sağähr.

«Dirşə xan oğlu Buğac» boyunda ana məhəbbəti qüvvətli təsvir olunmuşdur. Məgrur ana, düşmənin hiyləsini əvvəlcədən anladığına görə onların toruna düşən atanı da xilas etdirir. Buğacın da ata-anaya olan məhəbbəti, əsil övladlıq borcunu, şərəf və vəzifəsini unutmaması təbii və təsirlidir.

Dədə-Qorqud boyları içərisində bir sıra qədim adətləri qoruyub saxlayan «Bamsı Beyrəyin boyu»dur. Buğac böyüğündə olduğu kimi, yənə də xanlar xanı Bayandır xan məclis qurmuşdur. Qəbilsə xanları da məclisdədirler. Onlardan Baybura xan və Baybecan xan sonsuzdurlar. Məclisdəki xanlar onlara övlad arzulayırlar. Etiqada görə, «Bu zaman oğuz bəylərinin alqışı alqış, qarğışı isə qarğış idi». Bir müdədədən sonra Baybura xanın oğlu, Baybecan xanın isə qızı olur. Sonrakı hadisələr oğlanla qızın – Beyrəklə Banu Çiçəyin qovuşması və bu yolda ortaya çıxan ciddi maneələr ətra-

fında cərəyan edir. Dastanın quruluşundan gələn belə ənənələr geniş yayılmış, bu təsir nəticəsində maraqlı məhəbbət dastanları yaranmışdır. Bu süjetin təsiri ilə məşhur «Aşıq Qərib» dastanının yaranması da məlumdur.

Əsirlikdən qaçıb öz sevgilisine qovuşan Beyrək böyük çətinliklərlə qarşılaşmalı olur. Buna baxmayaraq o, dostlarını xilas etməyinə toya razılıq vermir. Onları xilas etdikdən sonra böyük toy büsəti qurulur.

Banu Çiçək və boyda iştirak edən digər qızlar qəbilə həyatında sərbəstdirlər. Qəbilənin bütün tədbirlərində, mərasim və məclislərdə qızlar yaxından iştirak edirlər: oğlanlarla birlikdə onlar da at çapır, ox atır, ov edir, güləşir və yarışır. Banu Çiçək hətta bu yarışlarda yalnız ona qalib gələnə əra gedəcəyini bildirir... Gənc Qanturalı özünə belə bir qız arzulayır: «Mən elə qız istəyirəm ki, mən yerimdən durmamış, o durmuş ola, mən qara qoç atıma minməmiş, o minmiş ola, mən qanlı kafir elinə varmadan o varmış, mənə baş gətirmiş ola». O, doğrudan da belə bir qız tapır, onunla evlənir. Qanturalı yuxuda ikən Selcan xatun düşmən qoşununu qırır və s.

Dədə Qorqud dastanlarında olan adət-ənənələr xalqımızın keçmiş həyat tərzindən xəbər verən ən səciyyəvi xüsusiyyətlərdir. Bu ənənələr yeni nəslin vətənpərvərlik və ideyastetik tərbiyəsində böyük əhəmiyyət kəsb edir.

NİZAMİ GƏNCƏVİ (1141-1209)

XII əsr Azərbaycan və Yaxın Şərqi mədəniyyəti tarihində yeni bir dövr açan Nizami Gəncəvi dahi söz ustası, elm və bilik sərrafi, müdrik sənət fədaisi olmuşdur.

İlyas Yusif oğlu Nizami qədim Gəncə şəhərində anadan olmuş, tərbiyə və təhsilini də orada almışdır. İlyas atasını erkən itirmişdir. Buna baxmayaraq, uşaqlıq dövründə Gəncənin ən məşhur alimlərindən mükəmməl dərs almış, həm də ciddi mütləq yolu ilə dönyanın bir çox dillərini (yu-

nan, ərəb, fars, tacik, gürcü, erməni və b.) öyrənmiş, tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, coğrafiya, həndəsə, kimya elmlərinə yiyələnmişdir.

Nizami böyük mədəniyyəti xəzinəsinə «Xəmsə» adı ilə məşhur olan beş poemanı («Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl», «İsgəndərnâmə») və lirik şeirlərini bəxş etmişdir.

Feodal cəmiyyətinin hökm sürdüyü bir dövrdə yaşayan Nizami həmişə zəhmətkeş xalqın taleyini düşünmüş, insan və cəmiyyət haqqında humanist görüşlərini və bəşəri arzularını öz poemalarında ifadə etmişdir. Böyük şair Şərq xalqlarının, eləcə də Azərbaycan xalqının tarixinə, bədii fikir xəzinəsinə mükemmel bələd idi.

Şair poemalarının daha məzmunlu, daha bədii, dolğun və inandırıcı olması üçün xalqın nəsihətəmiz əfsanə, rəvayət və nağıllarından, ibrətamız hayatı hadisə və əhvalatlardan nümunələr seçib müvafiq fəsillərə daxil etmişdir.

Nizaminin mənzum hekaya və nağıllarında dostluq və yoldaşlıq münasibətləri – əməyin və vərdişin təntənəsi; zülm və haqsızlığın ifşası; biliyin, sənət və elmin faydası; azadlıq, bərabərlik və humanizm probleminə geniş yer verilmişdir. Bu məsələlərin qoyuluşunu, səciyyə və məzmununu müxtəsər nəzərdən keçirək.

Dostluq və yoldaşlıq. Nizami ayrı-ayrı poemalarında səhəbat aediği dostluq və yoldaşlıqla dair fikirlərini «Xeyir və Şər», «Yaralı uşağın hekayəsi», «İki həkimin hekayəsi», «Bişr və Məlixə» hekayələrində təmamlayıb. Bu hekayələrdə şair pisliyi, fənalığı, paxillığı, xəbisliyi, bədxahlığı ifşa edir, yaxşılığı, düzüyü, etibarlı olmayı, insanpərvərliyi və xeyirxahlığı təqdir edir. Səfərə çıxan Xeyirlə Şər öz adlarına uyğun hərəkət edirlər, onların adları kimi xasiyyətləri də bir-birinə qarşı qoyulmuşdur. Xeyir dostluqda və yoldaşlıqda nəcib, xeyirxah, səmimi və saf qəlbli olduğu halda, Şər paxıl, xəbis, riyakar və alçaqdır. Xeyirin ażuqası qurtardıqdan sonra Şər bir içim su üçün xeyirxah səfər yoldaşının gözlərini

çıxarmağa qədər alçalır, hətta onun gözlərini çıxartdıqdan sonra belə su verməyib qaçır. Bununla belə, cəfərə Xeyirin insani təbiəti dəyişmir. O, yenə də xeyirxah və nəcibdir. Şərlə rastlaşdıqda da şahlığından istifadə edib onu cəzalandırıb, əksinə, bağışlayır. Nizamiyə görə, xeyirxah adam düşmənindən nə qədər ağır zərbə alıb, qazaya uğrasa da, gec-tez xeyirxahlığı qarşısına çıxır, onu qəzadan xilas edir. Əksinə, bədxah adam nə qədər cidd-cəhd göstərsə də, gec-tez öz bədxahlığının qurbanı olur, qazaya uğrayır.

Şair dostluq mövzusunda yazdığı başqa hekayələrində də bu məqsədi izləyir: «Yeddi gözəl»də Xarəzm qızı «Bişr və Məlixə» hekayəsini söyləyir və Bişrin nəcibliyindən, xeyirxahlığından və düzülüyündən, Məlixanın qeyri-səmimiliyindən, yalançılığından və kobudluğundan danışır. Bunun üçün də qazaya uğrayan Məlixanın gözəl xanımı ilə xeyirxah Bişr evlənir. Bişr vaxtıla bu xanımı görüb sevmiş və itirmişdi. İndi onları öz arzularına çatırlar.

Böyük şair insanı müxtəlif şəraitdə sınadandan keçirir. Dostluğun qədir-qiyəmətini bilməyən, ancaq özünü düşünən dayaz təbiət, xudbin adamları gülünc vəziyyətə salır, ifşa edir. «Yaralı uşağın dastanında göstərilir ki, bir uşaq öz yoldaşları ilə çölə gəzməyə gedir. Onlar qaçırlar. Bu zaman uşaq quyuya yixılır, ayağı və bel sümüyü sımrı. Onun yaxın dostu deyir: «Gəlin bunu quyunun dibində gizlədək ki, sırrı bilib bizi danlamasınlar». Ona düşmən olan ağıllı uşaq isə: «Yox, o mənimlə düşməndir, bunu bilsələr, elə bilərlər ki, mən etmişəm»-deyir.

Ağıllı uşaq tez qaçıb yixılan uşağın atasına xəbər verir. «Ağıllı düşmən ağılsız dəstənən yaxşıdır» zərb-məsəlinə əsaslanan şair hekayənin sonunda göstərir ki, ağıllı adam hər işi bacarar və müvəffəq olar.

Böyük sənətkar, «İki həkimin dastanı» hekayəsində də ibrətamız fikirlər söyləyir, öz müasirlərində gördüyü pis si-fətləri tənqid edir. Burada iki həkimin bir-birilə çəkişməsindən səhəbat gedir. Həkimlərdən biri deyir: «Bir həkim olan

yerdə ikinci artıqdır».

Həkimlər bir-birlərini məhv etmək üçün zəhər hazırlamağa razı olurlar. Onlardan biri hazırladığı zəhəri «dos-tuna» verir. İkinci həkim çox bilikli və ağı qaradan seçən idi. Həmkarının ona verdiyi zəhəri şərbət deyə alıb asanlıqla içir. Sonra özü hazırladığı dərmənla zəhərin təsirini yox edir. Bunun müqabilində o, bağdan bir gül dərib «ovsun oxuyur» və yoldaşına verir. Yoldaşı gülün zəhərli olduğunu güman edib qorxur, vahimədən ölürlər.

Nizami hekayədə yola getməyən həmkarın xudbinliyini göstərdiyi kimi, «mənlik olan yerdə şənlik şamının yanmadığını» da aydınlaşdırır, oxucusunu hünərli, cəsarətli olmağa çağırır.

Şair «Leyli və Məcnun» poemasında dostluğun sədəqətlə timsali kimi Zeyd surətini yaratmışdır.

Əmək və zəhmət haqqında. Nizami əməkçi insanların surətini də yaratmışdır. O, ədəbiyyatımıza ilk dəfə zəhmət adamının surətini gətirməklə maddi nemətlər yaradınları cəmiyyətin müftəxor, tənbəl, zülmkar təbəqəsinə qarşı qoyur. Şair öz əsərlərində kərpickəsəni şəhər yoxsullarının, qoca əkinçini kəndlilərin, daşyanan Fərhadı sənətkarların nümayəndəsi kimi yaratmışdır.

«Kərpickəsən kişinin dastanı» hekayəsində şərəfli əmək və zəhmət adamı böyük rəğbətlə tərənnüm olunmuşdur.

Qoca bir kişi kərpic kəsməklə özünə ruzi qazanır. O işlə məşğul ikən bir gənc qocanın qarşısına gələrək ona deyir ki, mən doğrudan sənə heyranam, nə qədər bu palçıqda işləmək olar. Səndən heç kim bir qarın çörək əsirgəməz. Sudan, palçıqdan nə əldə edəcəksən? Bu, cavan adamların işidir. Qoca adamsan, özünü ahillarla bərabər tut. Qoca kərpickəsən cavab verir ki, cavan oğlansan, cahillik edib acı sözlərinlə mənə ağıl öyrətmə. Belə ağır işə ona görə əlimi öyrətdim ki, sənin kimi adama əl açıb xəcalatə düşməyim. Mən bu halal zəhmətimlə heç kəsə möhtac deyiləm. Öz əlimin əməyi ilə yaşayıram.

Qocanın bu müdrik sözlərini eşidən cavan xəcalat çəkir. Orada dayanır və tezliklə uzaqlaşır. Kərpickəsən qocanın müdrik cavabı gənci düşündür. Onu zəhmətə sövq edir, öz əməyilə yaşamağa ruhlandırır. Gənc dərk edir ki, əmək şərəfli işdir, əmək insanın başını ucaldır. Onu başqlarına möhtac olmağa, əl açmağa qoymur.

«Süleyman və əkinçi» hekayəsində isə Nizami şahla əkinçini qarşılaşdırır. Şah əkinçiyə deyir ki, bu susuz, dəşli, kəsəkli torpaqda məhsul olmaz, yararlı toxumu belə yera səpməyin mənası yoxdur. Kəndli ağıllı cavabı ilə şahı düşündürür:

Mənim quruyla, yaşıla işim yox zərrə qədər.
Mən bir toxum səpmənm, tanrıya kömək edər.
Mənim kürək tərlərim suyundur, bulağımdır,
Yer qazan, torpaq atan belimsə dirnağımdır.

Şair əməyin bəhrəsi haqqında fikirlərini həmin hekayətdə tamamlayırlar; əkinçinin dili ilə hökmдарlara eşittir ki, şərəfli əmək insanı ümidsiz qoymaz, insan bir işdən yapışarsa, gec-tez onun bəhrəsini görəcəkdir. Əməyə yüksək qiymət verən şair nəticə etibarı ilə belə bir fikir təlqin edir ki, hər kəs öz qabiliyyətinə görə iş görməli, bacardığı işdən yapışmalıdır. «Fil boynunu ancaq kərgədan yeyər, qarışqa bir çayirtgə ayağından da aşa bilməz. Dəryaya yüz çay axar, o yerindən tərpənməz. Arxa sel galsə, aşib-dasıb haray salar».

Böyük zəhmət və vərdiş nəticəsində insanın şöhrətə nail olduğunu təsdiq edən şair bu məqsədlə «Fitnə» hekayəsini yazar. Fitnənin ağıllı tədbiri nəticəsində şah (Bəhram) öz inadından əl çəkir. Fitnə vərdiş və zəhmət nəticəsində nəhəng öküzü 60 pilləkən yuxarı qaldırmağın, həmçinin vərdişlə ox atıb maralın ayağını qulağına tikməyin mümkün olduğunu sübuta yetirir.

Nizami dövrün yüksək mənəvi-əxlaqi keyfiyyətlərini özündə birləşdirən, əhdinə vəfali, ağıllı və müdrik, şahla şahınə danişan daşyanan Fərhadın şəxsində sənətkar memar surəti yaratmışdır.

Zülm və həqsızlığın tənqididir. Bu mövzuda Nizaminin mənzum romanlarında bir sıra ibrətəmiz hekayə və təmsillər də vardır: «Sultan Səncər və qarı», «Zalim padşah və zahid», «Şah və xidmətçi», «Simnarın əhvalatı», «Bayquşların səhbəti», «Bülbül və qızılquş» və b.

Şair öz hekayələrində zülmkar hökmədarların aqibatindən səhbət ağır, haqqın, ədalətin üstünlüyündən danışır, şahlarla, xaqanlara zülmün binasını uçurub, yüksək ərzular və xeyirli iş dalınca getməyin, ləkələri yumağın mümkün və vacib olduğunu söyləyir. Bu hekayələrin qəhrəmanları – iki zümrənin, iki təbəqənin (hakim və rəiyyət) nümayəndləri qarşı-qarşıya dayansı da, şair burada bir sıra əxlaqi-tərbiyəvi məsələlərə toxunur, nəsihətamız fikirləri ilə nəsilləri ibrət almağa çağırır.

Nizami ağısaçlı ananın dili ilə rəiyyətin hökmədarlara münasibatını aydın ifadə etmişdir: Ey padşah, səndən insaf görməmişəm, il uzunu zülm görmüşəm. Bir kefli darğə evimə girib məni döyüd, mən günahsızın saçlarını yoldu, öz evimdən sürüyərək küçəyə atdı. Məni xalqın dilinə saldı, biabır elədi. Evimə zülm möhürü vurdur. Şah! Səndən şikayətçi kömək görmürəm. Şahlardan xalqa kömək çatmalıdır. Sən isə kar kimi şikayət eşitmirsən. Yetimlərin malını almaq iş deyil, qarılıları talama, onların ağ saçlarından utan. Şah rəiyyəti qorunmalıdır. Sən aləmi alt-üst etmisən, de görüm nə hüner göstərmisən. Ölkə zülmünə virən olub, xırmanlar isə boş, bəhrəsizdir.

Böyük şair hakim təbəqənin zülmünü və mənəvi puçluğunu ifşa edərkən müxtəlif bədii üsullardan məharətlə istifadə edir.

«Zalim padşah ilə zahidin dastanı» bu cəhətdən daha ibrətəmizdir.

Bu hekayədə şair insanı doğru danışmağa, çəkinmədən, qorxmadan nöqsanları, eyibləri üzə deməyə çağırır ki, bu da tərbiyənin ən başlıca keyfiyyətlərindəndir. Nizami bütün yaradıcılığı boyu xalqın qeydinə qalan ədalətli hök-

mdar surətləri yaratmağa çalışmış, kamil, elmlı, adil və humanist hökmədar problemi ətrafında düşünmüştür.

Onun hakimlərin mənfi xasiyyətlərini kəskin tənqid etməsi, onları müxtəlif şəraitdə sənət adamları və kəndlilərlə qarşılaşdırması, ifşa edib, haqqqa, ədalətə çağırması da bununla əlaqədardır.

Nizami bu mövzunu «Şah və xidmətçi» hekayəsində davam etdirir, xidmətçi gəncin dili ilə şahların etibarsızlığını açıb söyləyir:

*Dostluğunu səndə yox, itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.*

«Simnarın əhvalatı»nda isə şair şahların paxılığından danışır. Simnar daha gözəl bina tikə biləcəyini dedikdə xəbis şah memarı tikdiyi uca qəsrən yerə atdırıb həlak edir.

Nizami hökmədarların raiyyətə münasibətinə təmsillərində də toxunmuş, hakimlərin özbaşınlığını, zülmünü ifşa etmişdir. Hökmədar Ənuşirəvan xalqa etdiyi zülmü bayquşların dilindən eşidir: «...Şahın zülmünə bax, qəm yemə. Əgər şah budursa, bir müddətdən sonra sənə yüz min bu cür xaraba kənd verərəm». Bu sözlər şahı sarsıdır, o, ürək ağrısı ilə deyir: «Gör zülm nə yerə yetib ki, quşların da qulağına çatıb. Qəddarlığa bax ki, torpağa bənzər dünya mali üçün çalağanları toyuqların sinəsində oturtmuşam».

Azərbaycan ədəbiyyatında ilk dəfə təmsil janının gözəl nümunələrini yaradan Nizami şifahi xalq yaradıcılığından istifadə edərək dövrünün bir sıra ictimai-əxlaqi məsələlərini əks etdirən əsərlər yaratmışdır. Şair «Nuşirəvan və bayquşların səhbəti»ndə şahı ədalətli olmağa çağırırsa, «Bülbül və qızılquş» təmsilində insanı təvazökar olmağa, boşboğazlıqlıdan əl çəkib hünər arxasında getməyə çağırır.

Şair boşboğazları, hünərsizləri bülbülün timsalında, az danışb çox iş görənləri, sərr saxlamağı bacaranları, hünər

sahiblərini qızılqışın timsalında ümmülibəşdirmiştir.

Sairin azadlıq və bərabərlik arzuları. Azadlıq və bərabərlik Nizami yaradıcılığının ana xəttidir. Şair bütün əsərlərində müxtəlisf boyalarla insanın azadlıq və bərabərlik arzularını tərənnüm etmişdir. Nizami bu arzularını poemalarının mündəricəsində ifadə etmiş, həmçinin məqsədəmənüsafiq söylədiyi nağıl, hekaya və təmsillərində daha da inkişaf etdirmişdir: «Zülmə boyun əyməmək», «Məcnunun ahuları azad etməsi», «Məcnunun maralı azad etməsi», «İsgəndərin xoşbəxtlər ölkəsinə çatması», «İsgəndərlə Sokratın əhvalatı» şairin azadlıq arzularını təcəssüm etdirən hekayələrdir.

Nizami gəncliyi ayıq və cəsarətli olmağa, hünərə arxalanmağa, namərdə boyun əyməməyə çağırır:

Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq ohursan naməndlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımun zülmündən razi qalırsan?

Şair azadlığı və bərabərliyi geniş mənada götürür. Ona çatmaq üçün gəncliyi kamil, yetkin, azadlığın əsl mənasını dərk edən bir insan kimi görmək istəyir.

Nizami bəzən yumşaqlığını, xoşraflar olmanın acı nəticələrini xatırladır, yerində, məqamında sərtliyi, məgrurluğunu, özünü uca tutmayı məqsədən hesab edir:

Qəlbə yumşaqlığı bir dəfə umut,

Çiyinini dağ kimi ucalarda tut!

Acizlik üzrəyi ağrıdır, bilsən,

Bir alçaqlıq olar hər zülmə dözsən.

İnsanı sarsıdır göz yaşı, nalə,

Ah çəkib, of deyən yetməz kəmələ!

Nizaminin azadlıq haqqında fikir və arzuları «Leyli və Məcnun» poemasında daha bariz ifadə olunmuşdur. Xüsusişlə Məcnunun ahunu və maralı ovçulardan alıb azad edərək söylədiyi fikirləri məhz şairin azadlıq duyularıdır. Şair Məcnunun dili ilə inandırıcı və həyatı misallar gətirərək ov-

çunu humanist olmağa, qan tökməkdən əl çəkməyə çağırır:

Neylərdin qəfsədə özün qalsayıdn,

Maral ovçu olub, sən ov olsayıdn?

Söylə, taleyinə şükr edirmisən

Ki, ov maral olmuş, ovçusu da sən?

Məcnun ahunu və maralı xilas etdikdən sonra onlarla səhbət edir. Onların dərdinə şərik olur, öz dərdini də onlara danışır. Nizami burada öz istək və arzuları ilə bərabər zəmanədən şikayətlərini Məcnunun dili ilə söyləyir. Çünkü Məcnun Nizaminin humanist və bəşəri duyularını ifadə etmək üçün ən münasib surət idi; Məcnun düşdüyü mühitdən çox yüksəkdə dayandığı kimi, Nizami də öz cəmiyyətinin fövqündə dayanırdı. Ona görə də şair öz zəmanəsinin ictimai haqsızlıqlarını, ziddiyyətlərini, hakimlərin özbaşınalığını vətəndaşlıq cəsarəti və sənətkarlıq qüdrəti ilə açıb göstərməklə yanaşı, azadlıq və bərabərlik haqqında dövrün qabaqcıl fəlsəfi düşüncələrini qələmə almışdır.

Nizaminin azadlıq görüşləri sadəcə olaraq, romantik hissən təsiri olmayıb, bərabərhüquqlu cəmiyyətin yaranması arzuları ilə bağlı idi. Şair belə bir cəmiyyəti «İsgəndərnəmə» poemasının «İsgəndərin xoşbəxtlər ölkəsinə çatması» fəsliндə təsvir etmişdir. İsgəndər Şimala səfəri zamanı dağlar arasında bəxtiyan bir ölkə görür. Bu ölkədə qapılar qifil tanımaz, bağın, bostanın, əkin-biçinin gözətçisi olmaz, sürülər çöldə çobansız otlayar, çünkü bu ölkədə oğurluq adət deyil. Əkinə birlikdə çıخار, məhsulu birlikdə yiğarlar. Qalan vaxtlarını asudə və şad keçirərlər. Burada hamının var-dövləti bərabərdir. Kimsə bir-birindən artıq və ya əskik deyil. Ağlayana gülmez, dərdinə şərik olarlar. Özgənən eybinə göz yumarlar, xəbərcilik, fitnə-fəsad bilməzlər, qəzəbli olanı düz yola çəkərlər. Qızılı, gümüşə meyl göstərməzlər. Burada vəhşi hevanlar da sürüyə qarışar, onları bihuda yerə ovlamazlar. İsrafçılığa yol verməzlər. Onlar uzun özür sürər, ölenlərə çox da yas saxlamazlar. Çünkü həyatın əbədi olma-

dığını bilirlər. Onlar təmiz və pak adamları qəbul edər, pis xasiyyətli adamları arasından qovarlar. Nizaminin təsvir etdiyi ictimai fəlakətlərdən uzaq, ideal cəmiyyət – ədalət və səadətin hökm sürdüyü cəmiyyət belə idi.

Bələ bir ideal cəmiyyətdə yaşamaq əzmində olan insanları Nizami ilk əsəri «Sirlər xəzinəsi»ndən tutmuş son əsəri «İsgəndərnâmə»yə qədər bütün mənzum romanlarında döñə-döñə təsvir etmişdir. Bu sadə adamlar — kərpickəsən arif qocalar, hazırlıocabav xidmətçilər, ağıllı çobanlar, zəhmətsevər əkinçilər, müdrük bağbanlar, elə bil ki, qaranlıq feodal aləmindən ikrəhla ayrılib. «İqbəlnâmə»də bir yerə toplılmış və özlərinə azad bir ölkə yaratmışlar. Bu qənaətə gələn akademik Məmməd Arif göstərir ki, Nizaminin xəyalı azad cəmiyyəti, onun ədalətli ölkə arzusu şairin əvvəlki əsərləri, onun əsas demokratik və humanist fikirləri ilə bağlıdır. Bu arzu Nizaminin xalq içərisindən seçib göstərdiyi sadə əməkçi suratları ilə bağlıdır.

Şair azadlıq haqqında arzularını İsgəndərlə alım. Soskratin qarşılaşmasında da ifadə etmişdir.

Elm, sənət və sənətkar haqqında. Nizami öz yaradıcılığında elm və sənətə geniş yer vermiş, gəncliyi erkən yaşlarından sənətə yiyələnməyə çağırmışdır. Onun çağırışları «Oğlum Məhəmmədə nəsihətlərində daha aydın ifadəsini tapmışdır.

Nizami oğlunun yeddi yaşında çiçək kimi açıldığını, on dörd yaşında uşaqlıq sərhədini keçib yeniyetmə dövrüna qədəm qoyduğunu, «hünər göstərmək» vaxtının yetişdiyini ona xatırladır:

Qəflətdə oynamam, qeyrət vaxtidur, İndi hünər vaxtı, şöhrət vaxtidur. Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat.

Şair inamla qeyd edir ki, uşaq yaşa dolanda ona əslinə görə deyil, hünər və mərifətinə görə ehtiram edirlər:

Uşaqkən əslini sorsalar bir az, Ağac bar verəndə cinsi sorulmaz!

*Ela ki böyüdün, belədir qayda,
Atanın adından sənənə fayda.*

Sairə görə, xalq arasında böyük nüfuz sahibi olmaq üçün «xalqa ehtiram göstərmək, ədəblə yaşamaq, öz adına layiq işlər görmək» ən zəruri şərtlərdəndir.

Nizami xalq üçün faydalı olan sənətlərdən bəhs edir, həkimliyə üstünlük verir. Oğluna həkim olmayı məsləhət bilir.

*Oğul, sözlərimə yaxşı qulaq us!
Ata nəsihəti faydasız olmaz.*

-deyə, oğluna bir ata kimi müraciət edən şair hansı sənətin üstün olması qənaətindən daha çox, seçdiyi sənəti mükəmməl öyrənməyi tapşırır. O deyir: İnsan kamalı ona arxadır. İnsan öz ağılı, kamalı ilə dünya elmlərinə, başərin mənəvi sərvətinə yiyələnərsə, xalqın etimadını qazana bilər. O, öz ağılı-kamalı ilə hər çətinliyə üstün gələr:

*Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımcıq papaqçılıqdan.*

Dövrün əsas elmlərini kamil bilən Nizami gəncliyə təbabəti də, cəmiyyət tarixini də dərindən öyrənməyi məsləhət bilirdi:

*Sən çalış yaxşıca öyrən dünyamı,
İnsanı, bitkini, daşı, heyvani.*

*Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər.*

Nizami sözü bütün biliklərin anası sayır və ona çox geniş məna verir. Şairə görə fikri ifadə üçün təzə söz böyük əhəmiyyət kəsb edir:

*Sözdür həm təzə şey, həm də köhnə şey,
Sözdən bəhs edilir zaman-zaman hey.*

*Varlığın anası doğmamış inan
Sözdən gözəl övlad, şahiddir cahan.*

Bununla belə, Nizami sözün qədrini sərraf kimi bilməyi, onu yerli-yersiz işlətməməyi, onun təsirini və nəticəsini gözləməyi tövsiyə edirdi:

*Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda.
Artıq içiləndə dərd verir su da.*

Sair insanın cəmiyyətdən kənar yaşamadığını xatırladır, insanın insana gərək olduğunu, təklikdə heç nəyə yaramadığını bir zərbə-məsəl kimi ümumiləşdirir:

*Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdür kömək.
Sən də əldən düşüb yorulsan ağar,
Sənin də yükünü bütün el çəkər.*

Nizami nəsihətlərində oğluna və ümumiyyətlə, gəncliyə tövsiyə edirdi ki, elmi biliklərə, dünya sirlərinə dərindən bələd olmaqla, müəyyən peşəyə yiyələnməklə dövrün qeyrətli vətəndaşı kimi, doğma xalqa, vətənə fayda vermək olar. İnsanın ləyaqəti onun vətənə xidməti ilə ölçülür:

*Sahib öz xalqının işinə yara,
Geysin əməlinə dünya zərxara.*

XII əsrдə Azərbaycanda nəqqəşlik, rəssamlıq, memarlıq, zərgərlik, musiqi və incəsənətin digər növləri öz yüksək inkişaf mərhələsinə çatmışdı. Gəncliyin kamilləşməsində, bədii zövqün yetkinləşməsində sənətin böyük təbiyəvi təsirini həyati misallarla təsdiq edən şair bu mövzuda bir sıra hekayələr yazmışdır: «İki rəssam», «Rəssam Maninin hekayəsi», «Simnarın əhvalatı», «Sehrli saz», «Çoban və üzük» və s.

Nizami «İki rəssam» hekayəsində Rum və Çin nəqqəşlərinin yarısını təsvir edir: İki rəssam sənətdə möcüzə yaradır. Onların birinin digərindən xəbərsiz çəkdiyi, eyni mənzərəyə vurduğu nəqşlər bir-birindən seçilir. Şairin «Rəssam Maninin hekayəsi» də eyni məzmunda yazılmışdır. Hər iki hekayədə nəqqəşlik sənətinin Şərqi yüksək səviyyəyə qalxdığını nümayiş etdirən şair digər tərəfdən, sənətin və sənətkarın inkişafında qarşılıqlı yarış üsulunun da faydalı olduğunu göstərir.

Nizami poemalarının çoxunda ağıllı hökmər surəti yaratmağı qarşısına məqsəd qoymuşdur. Zülmkar İran şahı dünyaya göz açan oğlu Bəhrəm Yəməndə tərbiyeləndirir. Yəmən hakimi Neman Bəhrəm üçün Simnar adlı memara gözəl bir qəsr tikdirir.

Yaxud Bəhrəm İran tac-taxtına sahib olduqdan sonra Simnarın şagirdi Şeyda adlı memara yeddi qız üçün yeddi rəngli yeddi gümbəz tikdirir.

Nizami bəhs etdiyi qəsrlərin tikilişi, forması, nəqşləri, rəngləri, orada işləyən sənətkarın məharəti haqqında ətraflı məlumat verir. Bu da gənclərimizi orta əsir memarlıq, nəqquşlıq və rəngkarlıq sənəti ilə yaxından tanış edir.

Dahi şair musiqi sənətindən də eyni məhəbbətlə bəhs etmiş, «İsgəndərnamə» poemasında musiqi alətindən və onun sehrkar qüdrətindən hikmətli hekayələr söyləmişdir. Əflatunla Ərəstunun musiqidə göstərdikləri məharət – vəhşi heyvanları yatarıb oyatmalarına dair sehrli əhvalatlar qədim və orta əsrlərdə incəsənətin yüksək bir səviyyəyə qalxdığından xəbər verir.

MƏHƏMMƏD FÜZULİ (1498-1556)

Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan və Şərqi xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi sənətkarlardan biri də Məhəmməd Füzulidir.

Kərbəla şəhərində Süleyman adlı bir ziyalının ailəsində

anadan olmuş Məhəmməd erkən məktəbə getmiş, ilk təhsili mədrəsədə almışdır. Şair sonralar öz divanının müqəddiməsində məktəb günlərini xatırlayır:

Təhsil illəri gənc Məhəmmədin həyata münasibətində dönüş yaratmışdır. O, gecə-gündüz dövrünün dünyəvi və dini elmlərini öyrənməyə çalışır, ərəb, fars dillərini mükəmməl öyrənir, bu dillərdə bədii əsərlər yaradır.

Dahi sənətkar özündən sonra böyük bir irs qoymuşdur: «Leyli və Məcnun», «Bəngü-Badə», «Ənisül-Qəlb», «Söhbətül-Əsmər», «Həft-Cam», «Səhhət və Mərzəz», «Şikayətnamə», «Rindü Zahid», qəzəllər, qitələr, rübaïlər və sairələr.

Məhəmməd Füzuli öz dövrünün mütəfəkkir şairini olmaqla yanaşı, həm də gözəl bir pedaqoq və tərbiyəçi idi. Onun bütün bədii yaradılığında ardıcıl və tam bir tərbiyə sistemi verilmişdir. Şairin əsərlərinin bir çoxunda tərbiyənin məqsəd və məzmunundan konkret bəhs olunur. Füzulinin poeziyası insanı həyatı hərtərəflü öyrənməyə, xeyirxahlığa, ədalətə çağırır, haqsızlığa, zülmə qarşı qəzəb və nifrat oydur. Füzuliya görə, elm insanlara xidmət etməlidir, çünki insanın həqiqətə, səadətə, bəxtiyarlığa qovuşması yalnız elmlə, tərbiyə ilə mümkündür. Elm insan zəkasına, insan şüuruna nur çiləyir, onun gözü öndən həyatın sırlarını açır. Şair bu barədə deyir:

Elmdir baisi-rifahati-xalq.

Füzuli elmə xalqın rifahı hələ üçün çox mühüm amıl, hətta güclü bir silah kimi baxır. İnsanın tərbiyəsində təlim və elm böyük rol oynayır. Tərbiyə düzgün verildikdə insanı kəmil edir, onu şəxsiyyət mövqeyinə qaldırır. Füzulinin fikrincə, tərbiyəçi insan qəlbinin bütün sırlarını duymalıdır. Buna görə də tərbiyəçi bütün elmləri və sənətləri dərindən bilməlidir ki, onun bazarına gələn müştərilər orada istədiyi hər şeyi tapa bilsin:

*Hər dildə ki var əlli-razəm,
Məclisi-fünunə eşqbazəm.*

Dükənum ola rəvac bazar,

Hər istədiyin bula xırıdar.

Dahi sənətkar cəhalət və avamlığın düşməni olmuş, xalqı elm öyrənməyə, bilik aldə etməyə, bu yoldakı çətinlikdən qorxmamağa çağırılmışdır. Şair öz əsərlərində zahidləri, bütün günü təsbeh çevirib, dua vird edənləri cahil adlandırdı. Füzuli deyir ki, əsl cəhənnəm zahidin məclisidir. Məhz bu zahidlər elmə və mədəniyyətə mane olur, ona xor baxır, gənc nəslin təlim və tərbiyəsini pozurlar:

*Köñül, səccadaya basma ayaq, təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma.*

Əsərlərində yüksək insani hissəleri, vətənpərvərliyi təlqin edən, ictimai haqsızlığa və ədalətsizliyə qarşı çıxan Füzuli gənc nəslin təlim və tərbiyəsini ön plana çəkmüşdür. Şairə əbədi şöhrət qazandıran «Leyli və Məcnun» poeması tamamilə tərbiyəvi xarakter daşıyr. Əsər bir çox nəsillərin təlim-tərbiyəsində mühüm rol oynamışdır. Poemadan Şərq ölkələrində uzun müddət dərs vəsaiti kimi istifadə edilmişdir. «Leyli və Məcnun» poemasının ayrı-ayrı fəsillərində şairin təlim və tərbiyə haqqında mülahizələrinə rast gəlirik. Füzulinin əsas qəhrəmanları Leyli və Məcnun istək – arzuları ilə cəmiyyətin qanun-qaydaları arasında dərin təzad var. Ona görə də qəhrəmanlar yaşadıqları qaranlıq mühitdə əzab çəkir, təklənirlər. «Leyli və Məcnun» poeması dövrün aynasıdır. İctimai mühit, insanların həyat tərzi, düşüncəsi, adət-ənənəsi əsərdə bədii təcəssümünü tapmışdır. Füzulinin təsvirindən məlum olur ki, mədrəsədə təlim 10 yaşından başlanır. Uşaq 10 yaşına çatdıqda ona oxumaq üçün lazım olan vəsaiti hazırlayıır, təzə məktəb libası geyindirib məktəbə göndərirlər.

Əsəri oxuyarkən bu qənaətə gəlmək olar ki, o zaman məktəbdə əsasən oxu və yazı öyrədildilər: Hüsnxəttə xüsusi diqqət yetirildilər. Yazı məşq etdirilir, oxu isə əzbərləmə və təkrarlama yolu ilə öyrədilirdi. Ağır tədris üsulu uşaqların

narazılığına səbəb olurdu:

Peyvəstə müəllim eyləyib cövr

Gahi səbəq oxuda, gahi dövr.

Billah manı bu idi məqsud,

Məktəbdə olurmı tifl xoşnud.

Füzuli poemada qızların təhsil almasını da qətiyyətlə təbliğ etmişdir. O, qızların oğlanlarla birgə oxuması fikrini irəli sürmüş, onların təhsilə qadir olduğunu təsdiq etmişdir. Füzulinin müləhizələri öz səfəfi Nizami Gəncəvinin fikirləri ilə səsləşir. Çünkü Nizami də «Leyli və Məcnun» əsərində ideal məktəbin tərəfdarı olmuşdur.

Füzuli bütün əsərlərində gənc nəslin düzgün təbiyə edilməsinə dair qiymətli fikirlər söyləmişdir. Bu cəhətdən şairin «Rindü Zahid» hekayəsi də maraqlıdır. Əsər farsca yazılmışdır. Burada ata ilə oğul – Zahid ilə Rind arasında gedən mübahisə əsərin mündəricəsini doğurur, Zahid Rind adlı ağıllı oğluna yaxşı bir peşə seçmək istəyir, lakin Rind atasının təriflədiyi peşələrin heç birini qəbul etmir. Əsərdən məlum olur ki, Füzuli həyatın mənasını əməkda, zəhmətdə görür. Tənbəlliyi, işləməkdən qaçan adamları tənqid edir, göstərir ki, insan çalışmaq sayəsində yüksək rütbəyə çata bilər. O, övlad təbiyəsindən də geniş danışır. Füzuli atanın dili ilə gənc nəslə müraciət edərək deyir ki, insan çalışmazsa, fəzilət, hünər kəsb edə bilməz. Dahi şair müəllimin xidmətini yüksək qiymətləndirir, onu hətta atadan da müqəddəs sayır.

Əsərdə Rindin simasında gələcək nəslin nümayəndəsi nəzərdə tutulmuşdur. Ata oğlunda istedad, fərasət nişanələri müşahidə edən kimi nəsihətə başlayır, oğluna bildirir ki, hər kəs öz səyi və kamalı sayəsində mərtəbəyə çatar; ağlın dəliliklərinə əsaslan, yalnız öz səyinə, zəhmətinə, sənətinə güvən. Bil ki, dövlətlilik, yoxsulluq allahdan deyildir. Çalış bilik, mərifət kəsb et. İnsan maarif kəsb etməklə seyz qazanmağa qabildir. Təvəzükər ol. Kamal sahiblərindən yaxşı xasiyyət öyrən. Bil ki, səadətin öz əlindədir.

«Bəngü Badə» şairin gənclik illərində yazılmışdır. Bəng ilə Badənin mübarizəsində danişan əsərdə əslində şahlar arasındakı müharibələr alleqorik şəkildə canlandırılır. Füzuli şərab və tiryəkin timsahında feodal hakimlərinin iç üzünü açır, onların ikiüzlü, yalraq və satqın olduğunu göstərir, şair bununla dövrünün şah və sultanlarını düzgün yola, xalqı incitməməyə çağırır.

Meyvələrin söhbəti. Füzuli yaradıcılığında «Söhbətül-Əsmər» poeması istor məzmun, isterse də quruluşu etibarı ilə fərqlənir. Əsər bahar vaxtı hər şeyin dilini bilən arif bir səyyahın bağa gəzməyə çıxmazı ilə başlanır. Bu adam gilas, ərik, armud, heyva, nar, şafatalı, üzüm və başqa... meyvələrin bir-birilə ciddi mübahisə etdiklərinin şahidi olur.

Əriyin özünü öyməsindən narazı qalan alma ona irad tutur:

Hər kim səni yedi, qarnı şışdı,

Dəryayı-həla içinə düşdü.

Bundan sonra alma özünü tərifə başlayır. Bu, armuda xoş gəlmir və istehza ilə almaya deyir:

Gər yaxşı olardin, al deyərdin.

Alma neçün adını qoyardin.

Almanın pisləyəndən sonra armud özünü tərifə keçir:

Hər xəstəyə mən şəfa verirəm.

Hər cərgəyə mən şəfa verirəm.

Sonra özünü tərifləyən və cahanda ondan xoş meyvə olmadığını iddia edən alçaya albalı rişxəndlə deyir:

Fəxr eyləməyə eyləməzmişən ar?

Bu zaman gilas hiddətlənir:

Ey nakəsi-dün, utanmadınmı?

Azərəm oduna yanmadınmı?

Kəndusunu buncu vəsf etdin,

Qurtar sözünü ki, həddən ötdün.

- deyə sonra öz gözəlliyyindən və meyvəsindən fəxrlə bəhs edir.

Füzuli meyvələrin mübahisəsində zəmanəsinin hakim təbəqələrini – saray xadimlərini, feodalları, qoluzorlu mənəsəb sahiblərini ifşa edir. Əsərin bir yerində deyilir:

Şəftahı deyərdi:

-Padşahım,

Fistiq ki:

-Əncum içərə bahəm,

Həm cövz deyərdi:

-Xosrovam mən,

Findiq deyərdi:

-Sərvəram mən,

Limu ki:

-Mənəm bu bağə mahmud

-Şahəm ki, -deyərdi Şahpalud.

Səyahətə çıxan adam bu mübahisədən məyus olur. Ge-ri dönmək istədiyi zaman yolu bostana düşür. Burada da mübahisə vardır. Lakin bağdakı həyatla bostandakı həyat arasında böyük fərq var. Əgər bağlı təsvir edərkən şair o zamankı feodal şəhərini nəzərdə tutursa, orada olan hərc-mərcliyi, özbaşınalığı göstərisə, bostanın təsvirində feodal saray hakimiyyətini qələmə alır. Bostanda Qovun – şah, Qarpız – vəzir, Gərmək – vəkil, Xiyar – müdavim, Şamama – xidmətçidir. Belə rütbələr olmasına baxmayaraq bostanda da hərc-mərclikdir. Burada da hamı özünü öyür. Əsərdən belə nəticə çıxır ki, lovğalıq, özünü öymək nadanlıqdır. Lovğalıq hakim olan yerdə özbaşınalıq həddini aşır, hamı özünü ağa sanır.

Göründüyü kimi, «Söhbətül-Əsmar»da feodal cəmiyyətində hakim təbəqəyə xas olan səciyyəvi cəhatlər, mənəmlilik ifşa olunur. Füzuli özgələrin hünər və məziyyətlərini danmaq və ya öz adına çıxməq yolu ilə hörmət qazanmaq istəyən təkabbürlü, mənsəbpərəst şəxsləri meyvələrin mübahisəsində tənqid edir. Əsərdə təsvir olunan alleqorik surətlər

məhz mənfi cəhatdən səciyyələndirilir. Füzuli xüdpəsənd və bədxah adamları bu mənfiliklər vasitəsilə ifşa edir. Füzulinin «Bəngü-Badə» əsərində olduğu kimi, burada da orta əsr feodalizm cəmiyyəti üçün səciyyəvi olan çirkin cəhatlər açılıb, göstərilir. Bu baxımdan əsərin mövzusu aktual və məraqlıdır.

«Söhbətül-Əsmar» poeması bu gün də klassik Azərbaycan uşaq ədəbiyyatının gözəl, qiymətli nümunələrindən biri kimi oxunmaqdadır. Bu əsər böyük tərbiyəvi əhəmiyyət daşıduğuna görə orta məktəblərdə geniş tədris olunur.

«KOROĞLU» DASTANI

«Koroğlu» dünyanın məşhur eposları ilə eyni cərgədə dayanan qəhrəmanlıq dastanıdır. XVI-XVII əsrlərdə Azərbaycan və Yaxın Şərqdə insan azadlığı, istiqlaliyyəti uğrunda geniş xalq kütlələrinin apardığı mübarizənin xalq təfəkkürünə məxsus bədii salnaməsidir. Məlumdur ki, Azərbaycan xalqı yüz illər boyu öz azadlığı uğrunda xarici işgalçılara, daxili feodallara qarşı uzun müddət müqavimət göstərmiş, qəhrəmanlıqla vuruşmuşlar. Bütün bunlar nağıl, hekayə və şeirlərdə öz bədii əksini tapırı. El aşıqları döyüşlərdə iştirak edən ayrı-ayrı igidlərin hünəri haqqında nəğmələr quoşur, şənlik və məclislərdə oxuyurdular. Bu nağıl, hekayə və şeirlər aşıqlar tərəfindən təkmilləşə-təkmilləşə böyük qəhrəmanlıq dastanlarına çevrilmişdir. Uzun müddət ağızlarda dolaşan, məclislərdə gəzən bu dastanlar keçən əsrin ortalarından toplanıb yazıya alınmışdır.

«Koroğlu» dastanlarının əsas iştirakçıları Koroğlu və onun başına toplاشan dəlilər – igid kəndli gənclərdir. Onların məskəni isə Çənlibel dağlarıdır. Koroğlu və onun dəliləri buradan səfərə çıxır. Səfər adı bir səyahət deyil, müəyyən bir hadisə ilə əlaqədar qərara alınır. Hər səfərlə bağlı hadisələrin başa çatması ilə eposun bir qolu yaranır. Beləliklə, bu səfərlər «Koroğlu» dastanlarının bütün məzmununu əhatə edir.

Həsən xan tərəfindən gözləri çıxarılmış atasının intiqamını almaq üçün dağlara sığınan Rövşən yoxsul kəndlilərin igid oğullarını başına toplayıb paşalara, bəylərə və xanlara qarşı yürüşlərə başçılıq edir. O, el arasında qoç Koroğlu kimi tanınır. Beləliklə, Koroğlu hərəkatı elə geniş yüksət alır ki, hətta xotkar, xan və bəy qızları sarayların zəngin, dəbdəbəli həyatındansa, dağların təmiz havasında at çapmağı, qılınc oynatmağı, ox atmağı, kəndli igidləri ilə sevib sevilməyi daha üstün tuturlar.

Koroğlunun qəhrəmanlığı xotkar qızı Nigar xanımı da özüne cəlb edir. Onu da çəkib Çənlibelə gətirir, Koroğlunun mənəvi dostu, həyat yoldaşı edir.

Koroğlu surəti. Eposun əsas qəhrəmanı Koroğludur. O öz şəxsiyyəti, təbiəti etibarı ilə hamidan fərqlənir. Koroğlu qorxmaz və cəsur insan, təmkinli və tədbirli sərkərdədir. Ən çətin anlarda belə təmkinini pozmadan tədbir görməyi, vəziyyətdən çıxmağı bacarır. Dəliləri səfərə yola saldıqda onlara qısa və aydın məsləhətlər verir.

Koroğlunu bir sərkərdə kimi fərqləndirən əlamətlərdən biri də onun yarağıdır. Onun Qıratı dəniz ayğırından törəmiş, qılinci ildirim parçasından düzəldilmişdir. O, əlində Misri qılinc, Qıratın belində meydana girdikdə nəinki pəhləvanlar, ordular belə onun qabağında davam gətirə bilmir. Koroğlu nərə çəkdikdə isə atlı atından yixılır, quş qanadı salır. Nəhayət, Koroğlunun bir silahı da var. Bu, onun Qırat qədər sürətli, Misri qılinc qədər kəsərli, yer-göy titrədən, nərə qədər zəhmlı olan mənəvi silahı, ecazkar təbi, saz-söz qüdrətidir. Döyüşə girməzdən əvvəl sazin cəngi səsi, sözün çağırış ruhu Koroğluya yeni güc, yeni qüvvət verir. Beləliklə, Koroğlu dəliləri döyüşə ruhlandırır, düşməni sarsıdır:

Haydi, dəlilərim, haydi!

Yeriyin meydan üstüno.

Havadakı şahin kimi

Şığıyın al qan üstüno.

Məhz bu səfərbəredici hücum əmrindən sonra Koroğlu Qıratın cilovunu buraxır, Misri qılinci qından çıxarır.

Koroğlunun qəhrəmanlığı ilə şairliyi həməhəngdir, bir-birini tamamlayır. Onun saz-söz sənəti təkcə döyüşə çağırışlarla məhdudlaşdır. Buradakı nəsihət, zəmanədən şikayət və həzin lirizm, bədii boyaları ilə yüksək sənət nümunəsidir:

Ay ağalar, ay qazilar,

Heç iyid yalqız olmasın.

Ətim yeyib, qanım içən

Namərdə möhtac olmasın.

Haşa demərəm, haşadan,

Qorxmaram bəydan, paşadan.

Kükəryib çıxsı meşədən

Aslan da yalqız olmasın.

Koroğlunun daş qalası,

Ərşə çıxıbdır nalası.

Ördək ilə qaz balası

Göllərdə yalqız olmasın.

Koroğlunun şeiri, sənəti, coşqun havaları nikbin bir ruha, yüksək pafosa malikdir. Bu da qüdrətli sərkərdə və aşığın xalq arasında böyük şöhrət qazanmasına səbəb olmuşdur. Koroğlu gənclərimizin qəlbində qəhrəmanlıq qürüruunu, vətənpərvərlik və humanizm hissini coşduran şöhrət rəmziidir.

Gənc surətlər. Koroğlunun sərkərdəliyi altında qəhrəmanlıq məktəbi keçən və dəlilər adı ilə şöhrət qazanan gənclərin hamısı kəndli balalarıdır. Onlardan bəzilərini Koroğlu şəxsən sınaqdan keçirib öz dəstəsinə götürmiş, bəziləri isə qaçıb Çənlibelə sığınmışdır. Koroğlu kəndli gənclərə təlim verib dəlilərin sırasına qəbul etmişdir: Dəmirçioglu, Eyvaz, İsabala, Bəlli Əhməd, Halaypozan, Toxmaqvuran, dəli Mehtar, Tanritanımız və b. Koroğlunun adlı-sanlı igidləri-

dirler. Onların hər birinin özünəməxsus xasiyyəti, hünarı, bacarağı vardır. Bununla belə, bu gəncləri bir məqsədə, bir məsləkə, xidmətə sövq edən əqidə və məslək birliyidir. Bu da zülmkar bəy və xanlara, feodal ənənələrinə qarşı mübarizə, əbədi azadlıq və istiqlaliyyət ideallarıdır.

Hər bir gəncin mənəvi aləmində bu ideal və arzular dərin kök salmış, etiqada çevrilmişdir. Ona görə də Çənlibel gəncliyin məbədində, azadlıq qalasına çevrilmişdir. Saraylarda cah-cəlal, daş-qas içərisində böyük paşa, bəy və xan qızlarının Çənlibeldə yaşamaq arzusunun başlıca səbəbi də onların azadlığa meyli ilə bağlı olmuşdur. Onlar «Əgər iyidən sənsə gol apar məni» deyə Koroğluya məktub göndərir, onun və ya dəlilərin köməyi ilə Çənlibelə can atırlar. Nigar xanım bu qızları Çənlibeldə böyük hörmətlə qarşılıyır. Koroğlu və dəliləri döyüşə getdikləri zaman Nigar da qızlarla birlikdə əllərində qılinc, at belində Çənlibeli müdafiə edir.

Bələliklə, Koroğlunun məskəni Çənlibel dağlarına mübariz gənclər toplılmışdır. Bu gəncləri bir-birinə bağlayan vətənə məhəbbət hissi, azadlıq meyl, doğma xalqa ehtiram və hörmət duyuları olmuşdu. Çənlibeldə yaşayanlar arasında böyük ailə birliyi və səmimiyyəti vardı. Onlar Koroğluya ata, Nigar xanımına ana gözü ilə baxırlar. Bu gənclər haqsızlığı, zülmə, istismara barışmaz düşməndirlər. «Həmi bir nəfər üçün, bir nəfər hamı üçün» devizi onların həyat qanununa çevrilmişdir. Odur ki, Koroğlu dastanında təsvir olunan Çənlibel həyatı, orada yaşayan ığidlərin mənəvi keyfiyyətləri sənrağı nəsillər üçün böyük təriyə məktəbi olmuşdur.

«*Durna teli*» səfəri. «Koroğlu» eposunda hər bir səfər müyyəyen bir hadisə ilə əlaqədardır. «Durna teli» səfərində isə əsas məqsəd durna teli gətirməkdir. Səfərdən əvvəl Çənlibeldə bir şənlik vardır, gənclər at çapır, qılinc oynadır, şəş-pər atır, yarışır, uca bir yerdə dayanan Koroğlu, Nigar xanım və Çənlibel camaati bu məşqə tamaşa edirlər. Bu zaman Eyvaz çalmasında durna teli, at belində ox kimi süzüb gəlir. Onun bu gəlişi Koroğlunu vəcədə gətirir:

Nigar xanım, sənə deyim
Bu gələn Eyvaz, bu gələn.
Əynində var polad geyim.
Bu gələn Eyvaz, bu gələn.

Eyvazım on beş yaşında,
Qüdrət qələmi qəşində,
Durna teli var başında
Bu gələn Eyvaz, bu gələn.

On beş yaşlı Eyvazın ilk dəfə səfərə çıxmasına durna teli səbəb olur. Səfərə Eyvazla bərabər Dəmirçioğlu və Bəlli Əhməd də gedirlər. Dəlilər Bağdad yaxınlığındakı qoruqda durna ovlayır, tellərindən yolub heybələrinə yiğir, ətindən də kabab çəkib xurma ağacının dibində yeyib yatırlar. Aslan paşanın qoşunu da bundan istifadə edib əvvəlcə onların atlarını tutur, sonra isə özlərini mühasirəyə alıb dustaq edir.

Aydındır ki, dəlilər təcrübəsizlik üzündən fəlakətə düşürlər. Bununla belə, ilk məglubiyyət özü də bir sınaq olur. Onlar düşmənə asanlıqla təslim olmurlar, son ana qədər müqavimət göstəirlər. Ölüm ayağında belə onlar bir-birilərinə sadıqdırlar; Eyvaz dar ağacına gətirilərkən Dəmirçioğlunun həyəcanı belə təsvir olunur:

«Dəmirçioğlunun qan başına vurdu. Bir güc vurdur, iki güc vurdur ki, qollarının ipini qıra bilsin, amma hər dəfə güc vurduqca ip onun ətini kəsib içəriyə girirdi. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kırışlə bağlayıblar. İşi belə görəndə ümidi üzüldü, ürəyi kövrəldi, dedi:

Hani mənim qoç Koroğlum,
Gələ gira bu meydana!
Çəkəndə Misri qılinci,
Qəbzəsi qana boyana!

Qırat bir burdan atıla,
Müxənnat ölkən çapıla,

*Koroğlu burda tapıla,
Hərəniz qaça bir yana!*

*Dəmirçioğlunu dindir,
Suçunu boynuna mindir,
Biz iki dəlini öldür,
Paşa, qıyma Eyvaz xana!*

Göründüyü kimi, Dəmirçioğlu Eyvazın sağ qalması üçün ölümə hazırlıdır. Bu, dəlilərin bir-birinə olan böyük sədaqətinin timsalıdır. «Durna teli» boyunda xalqın Koroğlu hərəkatına münasibəti böyük rəğbat hissi ilə ifadə olunmuşdur. Dəlilərin tutulması xəberini eşitdikdə Xoca Əzizin Qıratı satın alıb Koroğluya tacili xəbər aparması, qoca biçinçinin göz yaşı tökməsi, Koroğlunun öz dəstəsi ilə köməyə göldiyini gördükdə isə kəndlilərin hədsiz sevinci oxucunu riqqətə gətirir. Koroğlunun öz dəliləri ilə birlilikdə qocanın taxılını biçməsi, Aslan Paşanın xəzinəsini yoxsul kəndlilərə paylaması onun geniş xalq kütlələri ilə yaxınlığını sübut edir.

«Durna teli» səfərində Koroğlu hərəkatına ümmümxalq məhəbbəti, Koroğlu və onun dəlilərinin gücü, qüdrət və məglubedilməzliyi dolğun əksini tapmışdır. Bu qolu oxuduqdan sonra inanırsan ki, atalar dediyi kimi, «igid elə arxalanar», «igid el saxlar».

III FƏSİL XIX YÜZILDƏ UŞAQ ƏDƏBİYYATI

XIX əsr Azərbaycan xalqının tarixində yeni bir mərhələdir. Uzun illər Rusiya-İran, Rusiya-Türkiyə mühəribələrinə məruz qalan, dağlıb talan edilən Azərbaycan ərazisi 1828-ci ildə Türkmençay müqaviləsinə əsasən, Rusiya ilə İran arasında bölüşdürüldü. Araz çayından cənubu İranın, şimal tərəfi isə Çar Rusyasının tərkibinə qatıldı.

Bu ağır şəraitə baxmayaraq, Azərbaycanın maarifpərvər ziyalıları Rusyanın və Qərbin demokratik görüşlü, tərəqqipərvər ziyalıları ilə əlaqə saxlayır, qabaqcıl rus mədəniyyətini öyrənir, təbliğ edir və ölkədə maarifçilik ideyalarını yaymağa çalışırlar.

Azərbaycan içimai fikri tarixində maarifçiliyin yanlanması və inkişafı məhz bu dövrlə bağlıdır. Maarifçilərin başlıca qayəsi cəmiyyətin tərəqqisində ilk növbədə ağıln, idrakın gücünə əsaslanmaqdı. Onlar ağıldan və şüurdan kənardan mövcud olan görüş və təsəvvürləri qəbul etmirdilər. Onların başlıca amalları cəmiyyət içərisində elm və maarifi yaymaq, bunun vasitəsilə də cəmiyyəti mövcud içimai quruluşun, avamlığın və dini fanatizmiz buxovlarından xilas etmək idi. Məhdud cəhətlərinə baxmayaraq, maarifçilər bir tərəfdən elm, maarif və mədəniyyətin xalq kütlələri içərisində yayılmasına çalışır, o biri tərəfdən feodal münasibətlərinə, geriliyə, cəhalətə qarşı barışmaz mübarizə aparırdılar.

Azərbaycan əyalətlərində yeni üsullu məktəb açmaq, bu məktəblər üçün dərsliklər hazırlamaq, milli mətbuat və milli teatr yaratmaq maarifçilərin başlıca məqsədi idi.

XIX əsrin birinci rübündə Azərbaycanın ayrı-ayrı şəhərlərində – Şuşa (1830), Nuxa (1831), Bakı (1832), Gəncə (1833), Şamaxı (1837) və Naxçıvanda (1937) rus dilində qəza məktəbləri açılmışdı.¹ Bu məktəblərdə rus dili, hesab, coğrafiya və şəriət dərsleri keçilirdi.

¹ Azərbaycan ədəbiyyatı. II c., B., AEA nəşri. 1960. s.24.

Yeni dörsliklər. Rus və Azərbaycan xalqları arasında qarşılıqlı ədəbi-mədəni əlaqələrin yaranması ölkədə demokratik meyllərin güclənməsinə səbəb oldu. Diger tərəfdən, yeni milli məktəblərin yaranmasına zəmin yaratdı. Belə bir dövrədə yeni üsullu məktəblər üçün program, dörslik və dörs vəsaitlərinin hazırlanması taxirəsalınmaz bir problem kimi ortaya çıxdı. Əlbəttə, qədim və orta əsr mədrəsələrində tədris olunan əsərlər daha çox ərəb və fars dillərində olduğundan yeni mündəricəli dörsliklərin yaradılmasında ortaya böyük çatınlıklar çıxırdı.

A.Bakixanovun «Fars dilinin qrammatikası» (1831), Mırzə Kazimbəyin «Rus-türk-Azərbaycan dillərinin müqayisəli qrammatikası» (1837) və bu qəbildən olan digər dörsliklər yeni dörsliklərin yaranması üçün də zəmin yaratdı.

XIX əsrədə rus-Azərbaycandilli məktəblər üçün M.Ş.Vazeh və İ.Qriqoryevin birlikdə hazırladıqları iki hissədən ibarət «Müntəxəbat» ilk milli dörsliklərdən hesab olunur. Dörsliyin «Полная и пространная хрестоматия Азербайджанского наречия» adlanan birinci hissəsi 1856-ci ildə nəşr olunub, tədrisinə icazə almaq üçün Maarif Nazirliyinə göndərilsə də, nazirlik həmin dörsliyin tədrisinə icazə verməmişdir!

Müntəxəbatın aşağı siniflər üçün nəzərdə tutulan ikinci hissəsi lügətlə birlikdə 1855-ci ildə nəşr edilmiş² və uzun müddət qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün dörslik kimi istifadə olunmuşdur.

Yeni məktəblərin sayı artıraqa milli dörsliklərə ehtiyac artır, yeni dörsliklər yaranır. 1856-ci ildə İ.Rodinovun Peterburqdə nəşr olunan Azərbaycan və rus dillərində birinci siniflər üçün «Tatar əlifbası»³ dörsliyi, 1861-ci ildə yenə də Peterburqda M.Ə.Vəzirovun «Tatar-Azərbaycan dillərinin

qrammatikası», 1863-cü ildə çap olunan «Qiraət kitabı»⁴ dörsliklərinin yaranması da fikrimizi sübut edir.

Bu illərdə S.Ə.Şirvani iki dörslik hazırlamışdır: «Rəbiül-ətfal» (1878) və «Tacül-kütub» (1893). Yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş «Rəbiül-ətfal» dörsliyinə müellif nəzm və nəşrlə yazdığı hekaya, təmsil, öyündə və satirik əsərlərini daxil etmiş, Nizami, Füzuli, İ.A.Krilov və İ.I.Dmitriyevdən tərcümələr vermişdir.

S.Ə.Şirvani tərtib etdiyi dörslikləri nəşr etdirə bilmədi. Həmin dörsliklərə daxil olan materialların bir qismını A.O.Cernyayevski və S.Vəlibəyov «Vətən dili» kitabına daxil etdilər. İki hissədən ibarət olan «Vətən dili» dörsliklərini hazırlayarkən müəlliflər böyük çatınlıklarla qarşılaştılar. Azərbaycandilli klassik şeirimizdə uşaqlar üçün nümunələr olmadığından dörsliyin çox hissəsinə tərcümə əsərləri, az qismının isə H.Qaradağlıının uşaq şeirlərini daxil etməli oldular. «Vətən dili» dörsliyinin müqəddiməsində də müəlliflər milli uşaq əsərlərinin yoxluğundan şikayatlı�ib, tərcümə əsərlərinə geniş yer verməyə məcbur olduğunu etiraf etmişlər.

Bununla belə, «Vətən dili» dörsliyi öz dövründə geniş şöhrət qazanıb təkrar-təkrar nəşr olunmuşdur.

«Ziya» qəzetinin redaktoru Səid Ünsizadənin 1882-ci ildə Tiflisdə «Ziya» mətbəəsində çap etdiridiyi müntəxəbat, Mehdi Həsənoğlunun «Vətən dili» dörsliyi (1894) məhz həmin illərdə meydana çıxmışdı.

Milli məktəblərin açılmasında, yeni program və dörsliklərin yaranmasında unudulmaz xidmətləri olan Rəşid bəy Əfəndiyevin 1898-ci ildə İstanbulda nəşr etdiridiyi «Uşaq bağçası» adlı əlifba dörsliyi dəfələrlə nəşr olunmuşdur. Bu dörslik uzun müddət məktəblərimizdə qiymətli tədris vəsaiti olmuşdur.

Ədibin «Bəsirətül-ətfal» adlı daha mükəmməl və iri həcmli dörsliyi isə 1901-ci ildə Bakıda çap edilmişdir.

Gənc nəslin təlim və tərbiyəsinə böyük qayğı göstərən

¹ И.К.Енниколов. Поэт Мирза Шафи. Б., 1938. с.74.

² Azərbaycan ədəbiyyatı tarixi. II s., B., AEA nəşri, 1960, s.97.

³ Burada tatar sözü Azərbaycan sözü mənasında işlənmişdir.

⁴ Kitabın müəllifi məlum deyildir – Q.N.

N.Nərimanovun «Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» (1899) və «Mülliimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça» (1899) əsərləri də öz dövrü üçün mötəbər dərsliklər idi.

Yeni üsullu milli məktəblər üçün dərsliklərin yaranmasında bir tərəfdən yeni nəslin təhsil və tərbiyəsi güdüldürdü, digər tərəfdən, Azərbaycan uşaq ədəbiyyatının toplanıb nəşr olunmasına zəmin yaranırdı.

Qeyd etdiyimiz kimi, dərsliklərdə olan bədii nümunələrin əksəriyyəti tərcümə əsərləri, az qismi isə ərəb və fars tərkibli nəsihətlər idi.

Mətbuat və uşaq ədəbiyyatı. Azərbaycan milli mətbuatının təməlini qoyan fədakar maarifpərvər H.B.Zərdabi uzun fasılədən və böyük çətinliklərdən sonra 1875-ci ildə «Əkinçi» qəzetiñin nəşrinə nail oldu. Naşir oxucularına müraciətlə yazırırdı: «Rəhiyyət padşaha, övrət kişiyyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyil? Bəli, biz hamimiz quluq və buna səbəb bizim ata-baba adətləridir və na qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik!».

Bu açıq-aydın «Əkinçi»nin demokratik mövqedə, zəhmətkeş kütlələrin mövqeyində dayandığını, onların gələcək taleyinə biganə olmadığını göstəririd. Təsadüfi deyildi ki, qəzet nəşrə başladığı ilk günlərdən Azərbaycanın yanar ürəkli, maarifpərvər ziyahlarını ətrafına toplamışdı. Onun səhifələrində M.F.Axundov, N.B.Vəzirov, Əsgər ağa Gorani, S.Ə.Şirvani kimi maarifçi ziyahların yazdığı əsərlər çap olunurdu.

«Əkinçi» qəzeti bağlandıqdan iki il sonra Seid Ünsizadənin redaktorluğu ilə Tiflisdə «Ziya» (1879) (sonralar «Ziyyati-Qafqaziyə» adı ilə çıxmışdır) qəzeti nəşrə başladı. Əlbəttə, «Əkinçi»dəki demokratik görüşlər və qabaqcıl ideyalar «Ziya»da davam etdirilməsə də, burada yeni üsullu məktəblərdə tədris üçün yeni məzmunlu dərsliklər hazırlanmaq təşəbbüsü qaldırıldı.

¹ «Əkinçi», 1877, №12.

«Ziya»dan fərqli olaraq «Kəşkül» (1883) «Əkinçi»nin ənənələrini davam etdirərək, şairləri zəmanəyə müvafiq əsərlər yazmağa çağırırdı. «Kəşkül» köhnə mədrəsələrin islahi, yeni «üsuli-cədid» məktəblərinin açılması, kitabxana, teatr, milli-mədəni müəssisələrin yaradılması, ana dilinin saflığı uğrunda mübarizə aparırdı. «Kəşkül» onillik fəaliyyəti boyu Azərbaycan ədəbiyyatının çap olunub yayılmasında böyük xidmət göstərmişdir. Qəzetiñin səhifələrində maarifpərvər ziyyahların dərslikləri orijinal əsərlər əsasında tərtib etmək üçün geniş müzakirə açması nəticəsiz qalmırdı.

Məlumdur ki, «Ziya» qəzetiñin redaktoru S.Ünsizadənin rəhbərliyi ilə keçən bu müzakirə həm milli ədəbiyyat əsasında dərslik yaratımı, həm də müstəqil oxu kitabları tərtib etməyi məsləhət görürdü. Müzakirədə H.Zərdabi, S.Vəlibəyov, S.Ünsizadə, M.Şahtaxtli, M.Ə.Xəlilov və baş-qaları fəal iştirak edirdilər.

H.Zərdabi yaradılması nəzərdə tutulan dərsliklərə yüksək ideya-məzmunla malik hekayələr və mahnılar daxil etməyi, bu yolla uşaqlarda vətənpərvərlik hissələrini qüvvətləndirməyi lazımlı göründüsə, M.Şahtaxtli rus ədəbiyyatından tərcümə ilə yanaşı, el arasında geniş yayılmış saysız-hesabsız nağılları, hekayələri, rəvayətləri, atalar sözlərini, tapmacaları, aforizmləri toplayıb kitab halında nəşr etməyi təklif edirdi. S.Vəlibəyov isə uşaq mütaliəsinə verilən quru didaktizmdən ibarət hekayələrin əksinə olaraq, mövzusu canlı həyata dan götürülmüş, balaca həmvətənləri mənsub olduqları xalqın məişəti, dünyagörüşü ilə tanış edən əsərlərə üstünlük verirdi.

Ona görə də maarifpərvər xadimlər bədii söz sənatına, xüsusən folklor materialına xüsusi maraq göstəridilər. Çünkü şifahi xalq ədəbiyyatı xalqın özü tərəfindən öz doğma dilində yaradılmışdı. Bu ədəbiyyat həm də xalqın milli xüsusiyyətlərini, adət-ənənəsini, psixologiyasını, arzu və istəyini, kədər və sevincini şirin, rəvan bir dil ilə ifadə edirdi.

XIX əsrə Azərbaycanda realist-maarifçi ədəbiyyatın

canlanması, Azərbaycan-rus dillərində məktəblərin açılması, yeni mündəricəli dərsliklərin hazırlanması, şübhəsiz, yeni uşaq ədəbiyyatının təşəkkülinə təkan verdi. Əsrin birinci yarısında A.A.Bakıxanov, Q.B.Zakir nəsihatamız və satirik mənzum hekayə və təmsillərini yaratdılar. Bu səpkidə yazılan əsərlər Azərbaycanda yeni mündəricəli uşaq ədəbiyyatının meydana çıxmamasına zəmin yaratdı. Əsrin ikinci yarısında S.Ə.Şirvanının yaradıcılığı ilə Azərbaycan uşaq ədəbiyyatı yeni mərhələyə daxil oldu. Böyük realist - maarifçi tərbiyəvi lirik şeirləri, mənzum və mənsur hekayələri, nəsihatamız təmsilləri, ən başlıcası, satirik mündəricəli əsərləri ilə əsrin ruhundan doğan yeni məskurəli uşaq ədəbiyyatının əsasını qoyma. Bu, M.H.Qarabaği, Həsənəli xan Qaradağı, Ə.Cavansır, R.Əfəndiyev kimi maarif xadimlərinin uşaq ədəbiyyatı yaratmaq təşəbbüslerini artırıldı. Onların orijinal, həm də iqtibas və tərcümə yolu ilə yazılıqları şeir və hekayələr kitabca halında çap olundu, dərsliklərə daxil edildi.

XIX əsr realist maarifçi ədəbiyyatın möhkəm kökü üstündə şaxələnən Azərbaycan uşaq ədəbiyyatı əlvən, mazmunlu və canlı olması ilə seçilir. Onun zənginləşməsində tərcümə və iqtibas ədəbiyyatının böyük rolü olmuşdur.

ABASQULU AĞA BAKIXANOV (1794-1847)

XIX əsr Azərbaycan mədəniyyəti və ictimai fikrının inkişafında Abasqulu ağa Bakıxanovun müstəsnə xidmətləri olmuşdur. O, ensiklopedik biliyə malik idi. Bakı xanlarının nəslindən olan Abasqulu ağa Bakıxanov keçmiş Bakı qəzasının Əmirhacıyan (Əmircan) kəndində doğulmuş, ilk təhsilini də burada almışdır. Sonralar atasının Qubada Əmsar kəndindəki malikanəsinə köcmüş və orada yaşamışdır.

Təhsilini Qubada, mədrəsədə davam etdirən Abasqulu ağa ərəb və fars dillərini mükəmməl öyrənmiş, klassik Şərq ədəbiyyatı, xüsusən Firdovsi, Xəyyam, Xaqani, Nizami, Sə-

di, Rumi, Hafız gibi şənətkarların əsərləri ilə tanış olmuşdur.

A.Bakıxanov 25 yaşında ikən Qafqazın baş hakimi general Yermolov tərəfindən Tiflisə dövlət qulluğuna çağrıılır. Şərq dilləri mütərcimi vəzifəsində çalışan Bakıxanov rus dilinin incəliklərinə yiyələnməyə və bu dilin vasitəsilə qabaqcıl rus mədəniyyəti ilə yaxından tanış olmağa səy göstərir. Burada görkəmli səxsiyyətlərlə yaxından tanış olur.

A.Bakıxanovu elmi və ədəbi yaradıcılıq özünə daha çox cəlb edirdi. Buna görə də o, 30-cu illerin əvvəllərindən Rusyanın böyük şəhərlərinə və Avropaya səfərləri zamanı demokratik fikirli adamlarla tanış olur, həm də yazacağı elmi və ədəbi əsərlər üçün material toplayır.

A.Bakıxanov 1846-ci ildə Şərqi ölkələrini səyahətə çıxır; İran və Türkiyə şəhərlərini, ərəb ölkələrini gəzir.

A.Bakıxanov elmi və ədəbi əsərlərində tərbiyə və təhsil məsələsinə geniş yer vermişdir. «Təhzibül-əxlaq» və «Kitabın nəsihət» əsərlərini bu məqsədlə yazımışdır. «Təhzibül-əxlaq»da «Etidala riayət», «Yaxşı işlərin fəziləti», «Can sağlığının qazanılması», «Şöhrətin bayanı» fəsilləri gənc nəslin əxlaqi tərbiyəsindən və ümumiyyətlə, insanın əxlaq normalarından bəhs edir.

Görkəmli maarifçi «Etidala riayət» (Orta hədd) təlimində orta həddə üstünlük verir, təbiət hadisələrindən misallar göstərir və belə qənaəətə gəlir ki, hər şeydə azlıq zərərliliği olduğu kimi, çoxluq da zərərlidi. Az yemək insanı taqəfdən saldıగı kimi, artıq yemək də səhhəti pozur. Nəbatətin yetişməsi rütubətə möhtacdır, lakin rütubət çox olarsa, onu çürüdür: xəsislik pis xasiyyət olduğu kimi, həddindən artıq əliaçıqlıq və israfçılıq da pis keyfiyyətdir.

«Gülüstanı-İrəm» əsərində A.Bakışanov Azərbaycan və Dağıstan xalqlarının tarixini yazımışdır. Əsər müəllisin sağlığında rus tarixçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.

A.Bakıxanov «Qüdsi» təxəllüsü ilə bir sıra epik-lirik şeirlər, poemalar, mənzum hekayələr və təmsillər yazımışdır.

Bu əsərlərin çoxu şairin «Mışkatül-ənvar» və «Miratül-cəmal» kitablarında toplanmışdır. A.Bakıxanovun didaktik məzmunlu poetik əsərləri – təmsilləri və mənzum hekayələri yeniyetmələrin estetik tərbiyəsində faydalı olmuşdur.

Mənzum hekayələri və təmsilləri. «Hind əfsanəsi», «Hikmətin fəziləti», «Qarı və Harun», «Uşaq və günəş», «Ümidin boşça çıxmazı» və s. öz mündəricəsi etibarı ilə didaktik əsərlərdir.

A.Bakıxanov «Hind əfsanəsi» hekayəsində xalq nağılı süjetindən istifadə edərək ağıllı hakim surəti yaratmaq istəmişdir. Ölkəni ədalətlə idarə edən şahın vəfatından sonra ağılsız və fərsiz şahzadə saray əyanlarının hiyləsinə aldanır, ölkədə hərc-mərclik yaranır. Bu zaman şahzadə ölümə məhkum etdiyi ağıllı vəzirin məsləhətinə və köməyinə ehtiyac duyur. O, vəzirin ağıllı tədbirləri sayəsində düşmənləri məğlub edib əmin-amanlıq yaradır. Əsərdə vəzir ədalət tərəfdarı, vətənsevər kimi təsvir edilmişdir.

Vəzir xalqla şah arasında körpü yaradır, yeri gələndə onun qəzəbini söndürür, qəlbini ədalət toxumu səpirdi. Şahın ölümündən sonra isə vəzir hiyləgər, mənfəətpərəst saray adamları ilə mübarizə aparmalı olur. Riyakar saray əyanları şahzadənin nadanlığından, xarakterinin zəifliyindən istifadə edərək, onun başını eyş-işrətə qatmağa, beləliklə də, xəzinədən öz mənfəətləri üçün istifadə etməyə çalışırlar. Lakin onların hiyləsi baş tutmur. Hekayənin sonunda, xalq məsəlində deyildiyi kimi, özgəyə quyu qazan özü düşür. Vəzirin odda yandırılmasını istəyən saray əyanlarının özləri odda yandırılır. Ədalət qələbə çalır.

«Hind əfsanəsi» mənzum hekayəsində şairin oxuculara təlqin etdiyi fikir «Hikmətin fəziləti» mənzum hekayəsində daha konkret ifadə olunur. Burada da xalq kütlələrinə ədalətlə, insanpərvərliklə xidmət etmək üçün ağıllı adamlara, kamal sahiblərinə ehtiyacdən danışılır.

Ömrünü başa vuran bir həkim üzüyünü şaha göndərir və onu ən ağıllı adama bağışlamağı xahiş edir. Şah ağıllı

adamı üzə çıxarmaq üçün üç sual verir. Bu suallara yoxsul bir qoca daha düzgün cavab verir. Bu cavablardan məmənun qalan şah üzüyü qocaya verib onu sarayda məsləhətçi saxlayır. Şair sonda yazar:

*Nə yaxşı olardı hər ölkədə, ah,
Olaydı belə bir vəzir ilə şah.*

A.Bakıxanov «Ümidin boşça çıxmazı» mənzum hekayəsində saray əyanlarının aq gözlüyüünü, xoşagolmaz rəstərini tənqid edir. Bağban özünün peyvənd elədiyi ağacın ilk barını şaha hədiyyə aparır, bunun ucbatından həbsxana küçünə atılır. Lakin sonradan onun qəlbini almaq istəyən şahı bağban öz tutarlı cavabı ilə sarsıdır. Xəzinədən qiymətli daş-qas əvəzinə yalnız bir balta və quran götürən bağban deyir:

*Baltayla kəsərəm ağacı əvvəl,
Ki, odur gətirən başına əngəl.
Deyərəm and içsin nəslim Qurana,
Ümid bağlamasın heç bir sultana.*

Göründüyü kimi, şair əsərdə saray əhlinə ümid bağlamağı, etibar etməməyi məsləhət görür.

A.Bakıxanov xəsisiliyin, tamahkarlığın acı nəticələrini xatırladır, insan üçün ən naqis keyfiyyət olduğunu təbliğ edir. O, «Qarı və Harun» mənzum hekayəsində də bu mövzuya toxunmuşdur. Kiçik həcmli hekayədə öz səxavəti ilə nümunə olan Xəlifə Harun-ər Rəşidin tamahkarlığı üzə çıxır.

A.Bakıxanov «Uşaq və günəş» şeirində uşağın mənəvi aləmindən baş verən psixoloji dəyişiklikdən bəhs edir. Uşaq təsəvvüründə ev əzəmətli saray, çırığın şöləsi sehirli işiq mənbəyidir. Lakin o günüşi gördükdə, çırıqla günəşin fərqini dərk etdikcə onun təsəvvür dairəsi genişlənir, həyat və təbiət anlayışı dəyişir və get-gedə zənginləşir.

A.Bakıxanovun üç təmsili məlumatdır: «Tülkü və qoynu», «Qurd və ilbiz», «Yersiz iftixar». Bu təmsillərin hər

birində insan təbiətində özünə yer tapan mənfi xasiyyətlər üzə çıxarılır, tənqid edilir. Məlum olduğu kimi, klassik ədəbiyyatda tülüklü hiyləgərliyi təmsil edir. A.Bakıxanovun səciyyələndirdiyi tülüklü surəti («Tülüklü və qoyun») Krilovun «Qurd və quzu»sunda olduğu kimi bir bəhanə ilə qoyunu yemək istəyir. Buna görə də xəbis təbiətli qurdu-şahid gətirir. Qurd yırtıcı təbiətə malik olsa da, tülüklü qədər hiyləgərdir. Qurd yırtıcı təbiətə malik olsa da, tülüklü qədər hiyləgərdir. Qurd yırtıcı təbiətə malik olsa da, tülüklü qədər hiyləgərdir. Qurd yırtıcı təbiətə malik olsa da, tülüklü qədər hiyləgərdir. Qurd yırtıcı təbiətə malik olsa da, tülüklü qədər hiyləgərdir.

A.Bakıxanov təkəbbür və yersiz iftixarın mənfi nəticəsini gənclərə başa salır. Meyvənin içərisinə ağacdən verdiyini gənclərə başa salır. Meyvənin içərisinə ağacdən düşən qurd («Qurd və ilbiz») bunu qəhrəmanlıq sanır, öz-özünə öyünür, ığidlikdən dəm vurur, öz şöhrətini yaymaq istəyir. Küləyə meydan oxuyur. Lakin küləyin ağacdən saldığı meyvə başına düşüb onu əzir. Şair belə yersiz şöhrətpərəstliyə qarşı ilbiz surətini yaratmışdır. İlbiz qurdun özünü öyməyinə, təkəbbürlü ədasına istehzalı nəzərlə baxır. Külək-lə, tufanla hesablaşan ilbiz ehtiyatla hərəkət edir, külək əsəndə öz qinina çəkilir.

Kudu da («Yersiz iftixar») çinarın vasitəsilə ucalır, sonra isə çinara tənə edir, ona yuxarıdan baxır. Şair kudunun avamlığına işarə edərək Çınarın dili ilə deyir:

Çinar gülüb dedi: - Öyünmə sən də,
Hünər məlum olar xəzan əsəndə...

Cəmiyyətdə himayədarlıq edənlərin köməyi və qayğısı sayəsində özünə mövqə qazanan adamlar olur ki, onlar bu-nu öz hünərləri bilir. Kiçik bir müqavimətə rast gəldikdə isə dözə bilmir, hünər və şöhrətlərini itirirlər.

Şübhəsiz, şair gənc oxuculara öz hünər və bacarıqları-na güvənməyi məsləhət görür.

Bundan başqa, A.Bakıxanov Krilovun «Əşşək və bül-

bül» təmsilini tərcümə etmişdir.

Nəsihatlər. A.Bakıxanov «Tənzibül-əxlaq» əsərində cəmiyyət və əxlaq normaları haqqında fikirlərini təqdim edir. O, «Təhzibül-əxlaq»dan xülasə olan «Nasayeh» («Nəsihatlər») adlı əsərini gənc nəslə tövsiya məqsədilə sadə dildə yazmışdır. 103 nəsihatdən ibarət olan əsər bu gün də böyük tərbiyəvi əhəmiyyətini saxlayan xalq zərb-məsəlləri ilə qaynayıb qarışmışdır.

«Təhzibül-əxlaq»da Bakıxanov bir tərbiyəçi-pedaqoq kimi çıxış edir. O, nəsihatlərin əvvəlində yazır: «Uşaqlıqda öyrənilən elm başda qazılmış nəqşlər kimidir» məşhur məsəlini nəzərə alaraq uşaqları lap kiçik yaşlarından mənəvi-əxlaqi gözəlliyyə öyrətmək lazımdır ki, bu gözəl xasiyyətlər onlarda adət və vərdiş şəkli alıb təbiətlərinə daxil olsunlar. Buna görə də hicrinin min yüz əlli ikinci sənəsində həmin məsələyə dair balaca bir nəsihat kitabı yazdım. Ümid edirəm ki, bu kitabın uşaqlara böyük mənəfəti olar».

«Nəsihatlər»in ideyasını məişət və cəmiyyətdə davranış qaydaları, dostluq və yoldaşlıq münasibətləri, insanların ən yüksək ləyaqəti olan yaxşılıq, elmin, biliyin və kamalın üstünlükleri və bu kimi məziyyətlər doğurur.

A.Bakıxanov uşaqlara birinci növbədə öz ata-anasını sevməyi, onları heç vaxt incitməməyi, ailədə özündə böyük-kleurin sözünə baxmayı məsləhət görür. O, vəzifə və elmdə, yaxud yaşıda üstün və böyük olanlara hörmət etməyi vacib bilir; çünkü «Səndən də kiçiklər sənə hörmət edərlər». Humanist yaziçı biçarə və bədbəxtlərə gülməməyi, əksinə, bacardıqca onlara qayğı göstərməyi əsl insanlıq hesab edir.

A.Bakıxanov dostluq və yoldaşlıq münasibətlərini yüksək qiymətləndirir. Onun fikrinə, dostluq etmək insanlıq ləyaqətidir, düşmənçilik isə peşmançılıq törədir. O yazır ki, dostu çox olan adam xoşbəxt sayılır: «...sənə müsibət üz verəndə dost dərdinə şərik olub sənin nöqsanını göstərə və ehtiyac olduqda kömək eləyə». A.Bakıxanov dostluq və yoldaşlığın bir sıra şərtlərini də xatırladır, «mal-dövləti, cah-

calalı çox sevən adamlara dostluq yaraşmaz, çünkü o həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.

A.Bakıxanov yaxşılığı, yaxşılıq etməyi insanın əsas məziiyyəti sayır. Onun fikrincə, «insan yaxşı əməldən iki dəfə zövq alır: birisi onu edən zaman, ikincisi əvəzini görən zaman». Yaziçi məsləhət görür ki, yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma. Onda yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik törəyər. Bununla belə, A.Bakıxanov hər kəsin özünə görə yaxşılıq etməyini üstün tutur. Hətta ziyan kar və pis adamlara yaxşılıq etməyi məsləhət görür. Çünkü onda yaxşı və xeyirxah adamların qədir-qiyəməti bilinməz.

Görkəmli maarifçi elmin və biliyin üstünlüklerini dənədənə təqdir edir. Məsləhət görür ki, «elm və kamal təhsilinə hər şeydən çox çalış, çünkü hər şey onların köməyi ilə əldə edilir». O, elmi və aqli dövlətdən uca tutur, «çünki elm həmişə səninlədir, onu heç kəs səndən ala bilməz».

A.Bakıxanov yeniyetmələrin gələcəkdə cəmiyyət üçün daha ləyaqətli adam olmaları üçün ağıllı məsləhətlər verir, ailədə, məclislərdə, kütłə içərisində davranışlı qaydalarına rüayət edir, adət-ənənələrə hörmətlə yanaşmağı vacib sayır. «Hər vilayətdə olsan, o vilayətin qanun-qaydalarına zidd iş görmə ki, cəzaya düşər olmayasan... Hər kəsə rast gələndə salam ver. Əyər sənə bir söz söyləsə, ədəblə dinlə və cavab ver ki, hamı səni tutsun... O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir, əclaf və hərzə adamlardan uzaq ol ki, sən də onlar kimi olmayasan, yalan danışmaqdan çəkin, çünkü səni yalançı tanışalar, doğru sözünə də inanmazlar».

A.Bakıxanov məclislərdə öz yerini tanımağı, yersiz və hərzə-hərzə danışmamağı, yeyib-içməkdə həddini aşma-mağı, özünə münasib adamlarla oturub-durmağı gənciliyin ləyaqəti hesab edir.

«Nəsihətnamə» hayatıbıdır. Əsası humanizmle yoğrulmuş bu kitab gəncliyin mənəvi tərbiyəsində böyük əhəmiyyətə malikdir.

QASIM BƏY ZAKİR

(1784-1857)

Qasim bəy Əlibəy oğlu uşaqlıq və gənclik illərini anadan olduğu Şuşa şəhərində keçirmişdir. İlk təhsilini mədrəsədə almışdır. Burada ərəb və fars dillərini mükəmməl öyrənmiş, beləliklə, klassik Şərq ədəbiyyatına, Azərbaycan şairlərinin əsərlərinə dərindən bələd olmuşdur.

Qasim bəy Zakir sonralar Qarabağ xanı Mehdiqulu xanın bağışladığı Xındırıstan kəndində yaşamışdır. Burada kənd adamlarına qaynayıb qarışmış, onlarla birlikdə əkib-biçmiş, çörək kəsmiş, dərdlərinə şərık olmuşdur. Şirin söhbəti, alicənəbliliyi, xoş rəftarı ilə kəndlilərin hörmət və ehtiramını qazanmışdır. Şairin «rəriyyətlə» xoş rəftar və münasibəti xəbis və təkəbbürlü bəylərin xoşuna gəlmədiyindən onların fitva və kələklərinə məruz qalırdı.

Q.Zakirin yaşadığı dövr mürəkkəb və ziddiyətli idi. Bu dövrdə bir tərəfdən çar məmurlarının, digar tərəfdən, yerli bəylərin təzyiqi kəndlilərlə hakim təbəqə arasında sinfi ziddiyətlərin kəskinləşməsinə səbəb olmuşdu. Həmişə rəriyyətin mövqeyində dayanan Q.Zakir Cəfərqulu bəyin fitnəkarlığı nəticəsində baş hakim K.Tarhanov tərəfindən Bakıya, oğlu və qardaşı oğlu isə Rusiyaya sürgün olunur, kəndi talan edilir. Şair bu haqsızlığı və yerli hakimlərin özbaşınlığını M.F.Axundova, general İsmayılbəy Qutqaşınliya, Şamaxı qubernatoru M.P.Kolyubakinə, gürçü knyazı Eli-koya yazüb bildirir. M.F.Axundov hakim dairələrə müraciət edərək Q.Zakirin vətəninə qaytarılmasına müvəffəq olur.

Şair doğma vətəninə qayıtsa da, oğlu və qardaşı oğlunun sürgündə qalması, kəndinin talan edilməsi, müflis həyatı onun dünyagörüşündə silinməz izlər buraxır. Bu, onun poetik yaradıcılığında da əksini tapmışdır.

Məlumdur ki, Q.Zakir kiçik yaşlarından yazıb yaratmışdır. O, zəngin xalq yaradıcılığı, aşiq şeiri və Şərq poeziyası xəzinəsindən bəhrələnərək lirik və epik şeirin bir çox növlərində əsərlər yazmışdır. Şairin ədəbi irsi onu Füzuli və

Vaqif ədəbi məktəbinin layiqli xələfi kimi tanıtmışdır. Görkəmli ədəbiyyatşunas F.Köçərli Q.Zakirin poetik yaradıcılığını yüksək qiymətləndirir, onun sənəti haqqında yazır: «Zakirin hər qism əşar və kəlamı mövcuddur: qəzəliyyat, mürəbbit, müxəmməsat, şeiri-müstəzad, tərkibbənd, tərcibənd və s. Fars dilini dəxi mükəmməl surətdə bilirmiş və bu dildə bir çox abdar şeir və qəzəlləri vardır. Türki (azərbaycanca) qəzəlləri var ki, Füzuliye bərabərdir. Müxəmməs və qafsiyələri Vaqifinkindən əskik deyiş».

Q.Zakirin şeirlərindən nümunələr şairin sağlığında çap olunmuşdur. «Fərzəndi-əziz və digər müasirin» mənzuməsi «Qaqqaz» (1854, №50) toplusunda nəşr edilmişdir. M.F.Axundov şairin şeirlərini toplamış, lakin nəşrinə nail ola bilməmişdir. Şərqşunas A.Berje M.F.Axundovun topladığı əsərlərin əsas qismini «Əşari-şüərayi-Azərbaycan» toplusuna daxil etmişdir.

XIX əsrin axırlarında Q.Zakirin əsərləri dərsliklərdə də çap edilmişdir. A.O.Cernyayevski və S.Valibayov 1888-ci ildə «Vətən dili» adlı dərsliklərində şairin bir neçə şeirini vermişlər. Əsərin əvvəllərində isə F.B.Köçərli «Balalara hədiyyə» (1912) dərsliyində Q.Zakirin şeirlərindən və təmsillərindən nümunələr vermişdir. Həmin vəsait kiçikyaxşı məktəblilər üçün nəzərdə tutulduğundan tərtibçi şeirlərin dilini sadələşdirmiştir.

Q.Zakirin əsərləri XX yüzulin əvvəllərindən başlayaraq toplanıb mükəmməl və müntəzəm nəşr olunmuş, ətraflı tədqiq edilib öyrənilmiş, haqqında elmi və kütləvi əsərlər yazılmışdır. Eyni zamanda orta və ali məktəb dərsliklərində şairin həyat və yaradıcılığının tədris olunmasına, öyrənilməsinə geniş yer verilmişdir.

Satirik şeirləri və mənzum məktubları. Q.Zakirin poeziyası şəkil və növlərinə görə əlvən olduğu kimi, mövzu və mündəricə etibarı ilə də geniş və zəngindir. Lakin bu poetik əsərlərin əksəriyyəti uşaqların bilik və yaş səviyyəsinə uyğun gəlmədiyindən onlardan yalnız şikayet tərzli məktubları və

bəzi satirik şeirləri orta və yuxarıyaşlı məktəblilər üçün məqbul sayılır: «Durnalar», «Çıxmazı, qurtulaq dərdü bələdan», «Bərdə xərabələri», «Mirzə Fətəliyə məktublar», «İsmayılbəy Qutqaşınliya», «Mixail Petroviç Kolyubakinə», «Xarab olsun görüm belə zəmanə» kimi şikayet ruhlu mənzum məktubları, satirik şeirləri, bir sıra qoşma və gərəyliləri bu qəbildəndir.

Bu mənzum məktublar və satirik şeirlər sadə, anlaşıqlı olmaqla bərabər, Q.Zakirin həyatını və mühitini öyrənmək baxımından da diqqəti cəlb edir. Şair məktub göndərdiyi nüfuzlu şəxslərə özünün incidildiyini, kəndinin və ailəsinin dağlığındı, uşaqlarının sürgün edildiyini yazüb bildirir:

*Üç ildən əzfundur iki fərəzəndim
Sürülüb qürbatə, dağılbə kəndim,
Piranəsərlikdə havadan endim,
Necə ola edəm seyri-gülüstan.*

Lakin şair çəkdiyi müsibətin acılara mərdliklə dözmüş, bədbinliyə qapılmamış, ləyaqətinə gözləmiş, cəsarətini, mərdanlılığını itirməmişdir. Bu xüsusiyyətlər onun poeziyasının da ruhuna hopmuşdur.

*Rahi-müsibətdə keçmişəm candan,
Müxənnətdir qorxan bir qaşq qandan,
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nar məni.*

Mündəricəsi və şəkli baxımından Koroğlunun qəhrəmanlıq poeziyasını xatırladan şeirləri ilə Q.Zakir gəncliyimiz üçün cəsarət və mərdlik rəmzinə çevrilmişdir.

Şair mənzum məktublarında yalnız ailəsinin təhqir olunmasından, kəndinin dağıdılmasından gileyəlmir, bütün Qarabağ vilayətində mövcud olan özbaşinalıqlıdan və hərc-mərcilikdən şikayetlənir. Şairin məktublarının məzmunundan aydın olur ki, bəylərin özbaşinalığı, məmurların rüşvət-xorluğu, oğurluq, qaçaq-quldurluq, riyakarlıq, böhtan, fit-

nə-fəsad, pul gücünə ailə dağıtmaq, adamları sürgün etdirmək həddini aşmışdır:

*Özgə məqulədən danışaq bir az,
Deməsinlər kişi xamdir, annamaz,
Bir kəsa olmazsa zəmanə dəmsaz,
Çox adamlar ahr üstünə ayaq.*

Şair hərc-mərcliyin səbəbini ictimai haqsızlıqda görsə də, ona qarşı mübarizə aparmaqda acizdir. Harin bəylərlə rüşvətxor və tamahkar məmurların əlbir olması onu qorxudur. Ona görə də Q.Zakir M.F.Axundova yazdığı mənzum məktubda bir para əhvalatı ehtiyatla danışır:

*Gərçi vilayətdə çox idi əhval
Müyəssər olmadı şərh edim əlhal,
Bir parasın yazib elədim irsal,
Bu şərt ilə nə diş bilsin, nə dodaq.*

Q.Zakirin maarifçi dünyagörüsü ona əsl mübarizə yolunu görməyə imkan vermir. Buna görə də, haqq-ədalət tələb edən şair dərin inamla hakimləri, vəzifəli şəxsləri düzüyə, ədalətə çağırır. Bu da onlara təsir etmədikdə görüdüyü, şahidi olduğu hadisələri satirik qələmlə nəzmə çəkir, ona tənqidi münasibətini bildirir.

Q.Zakirin mənzum məktubları və həcvləri Qarabağın həyat salnaməsidir. Şair Qarabağ vilayətini talayan bədxahları qamçılamaqla yanaşı, xeyirxah adamları da unutmur, onlara minnətdarlığını bildirir, qəlbindən keçən mətləbləri açıb danışır. Təəssüf ki, belələri azdır və olanlar da gücsüzdürlər.

Şairin öz sevgilisinə və yaxud durna qatarına üz tutub şikayətlənməsi də buradan irəli gəlirdi. Bu, həm də şairin bədii ifadə vasitəsi və öz məramını demək üçün çıxış yolu idi:

*Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar.
Sürbəniz dağılıb çəsa, durnalar.*

Q.Zakir «Bərdə xərabələri» və digər mənzumlərində uzaq keçmişə səyahət edir. Bu gün xarabalı qalmış qədim saraylara üz tutur, təəssüsünü bildirir. Şair tarixi xatırlayıb kədərlənməklə kifayətlənmir, bu xarabələqləri öz dövründə viranəyə əvirlmiş evlərlə müqayisə edir. Fikrimizi mühitin törətdiyi cinayatlara yönəldir, zəmanəyə açıq gözəl baxmağa çağırır.

Mənzum hekayələri və təmsilləri. Q.Zakir mənzum hekayələrində həyat və məişət üçün vacib olan mövzuları qələmə almışdır. «Həyasız dərvishlər haqqında», «Həyasız dərvish və ismətli qadın», «Tərlanlar və elçilər» və s. bu baxımdan səciyyəvidir. Bu səpkidə yazılmış əsərlərdə feodal adət-ənənələri, dini xürasfat, cəhalət ifşa olunur.

«Zövci-axər» mənzum hekayəsində ailə müqəddəsliyinə və saflığına ləkə vuran dini adətin mahiyyəti açılır. Əsərdən məlum olur ki, ər evindən qovulmuş qadın yenidən bu ailəyə qayıtməq üçün dini adətə görə, müvəqqəti olaraq başqa birisilə kəbin kəsdirməlidir.

Q.Zakirin burada təsvir etdiyi qadın fəal və mübarizdir, əsl səmimiyyəti və səadəti müvəqqəti əra getdiyi adamda tapdığı üçün ondan ayrılməq istəmir. Onların səmimiyyətinə inanan humanist şair bu izdivacın pozulmasını istəmir. Nəğillərimizdə işlənən dərvish libası xeyirxah insanlar dar ayaqda bəşər övladına kömək əli uzadır. Əlbəttə, əsərin belə xoş əhval-ruhiyyə ilə nəticələnməsi şairin məramı idi. Lakin şair «xeyirxahlıq» və ya «tərki-dünyalıq» cildinə girib qapı-qapı dilənən həyasız dərvishləri ifşa etməkdən çəkinmir. «Həyasız dərvishlər haqqında» və «Həyasız dərvish və ismətli qadın» hekayələrində də dərvishləri ifşa edənlər məhz qızlardır. Buradakı qızlar da «Zövci-axər»dəki qadın kimi öz mənlik və heysiyyətlərini qorumağı bacarırlar. Q.Zakir əsarətdə yaşayan qadınları həyatda mübariz görmək istəyirdi. Digər tərəfdən, dərvish adı ilə tüfeyli həyat keçirən müstəxorları qızların dili ilə ifşa edirdi. Şairin tənqidində kəskin, ifşa edici boyalarla nəsihətamız tərbiyəvi fikirlər birləşir. Cəmiyyət

içerisinde həqiqət axtaran, özünəməxsus etik görüşlərə malik olan dərvişlər həyəsiş dərvişlər müqayisə edilir. Q.Zakir həyəsiş dərvişləri dövrünün rüşvətxor yasovullarına bənzədir:

*Nə ki, düşə dər-dər yasavullar tək,
Kimidən un ala, kimidən əppək.*

Q.Zakir əsərdə qızın dili ilə ailənin yoxsulluğuna da işarə edir. Qızın dərvişə verdiyi cavabdan aydın olur ki, evdə nə bir tike çörək, nə bir urvalıq un, nə də bir qəpik vardır. Anası isə öz dərdini yox, qonşunun dərdini ağlamağa gedibdir. Göründüyü kimi, kiçik həcmli mənzum hekayədə şair bir çox vacib məsələlərə toxunmuşdur.

Q.Zakirin «Tərlanlar və elçilər» mənzum hekayəsində seçdiyi mövzusu da aydın və konkretdir. Herat hakimi Yəmən şahına iki tərlan sovgat göndərir, naşı elçilər yolda tərlanları yemləyə bilmir, axırdı qatıq dolu qazanın içərisində gətirib şaha təqdim edirlər, bunu görən şah qəzəblənib elçilərin qatlinə hökm verir. Lakin ağıllı və cəsarətlı vəzir ehtiramla deyir:

Vacibül-qotldır hərçənd bunlar.

Nəhayət, aləmdə bir qaidə var.

Heç adətdə yoxdu elçiyyə zaval...

Bu sözlər daşurəkli, qəzəbli şahı yumşaldır, elçilər xilas olur.

Q.Zakirin təmsillərində XIX əsr Azərbaycan ictimai həyatının eybəcərlikləri təqnid olunur. Bu əsərlərdə şair həqiqizligə, zülmə və əsarətə qarşı çıxır, feodal əxlaq normalarını ifşa edir.

Q.Zakir təmsillərinin özünəməxsus məziyyətləri vardır; şair burada xalq yaradıcılığından aldığı mövzuları epik səpkidə nağıl edir, onun həyatındaki müqabilini oxucusuna xatırladır. Bu da satirik təmsillərin həyatla daha bağlı olduğunu sübut edir.

Q.Zakirin təmsillərinin əksəriyyəti dostluq və yoldaşlıq münasibətinə aididir: «Aslan, qurd və çäqqal», «Dəvə və eş-

şək», «Tülübü və qurd», «Xain yoldaşlar haqqında», «Sədaqətli dostlar haqqında». Şair bu təmsillərin hər birində oxucunu dostluq və yoldaşlığın müxtalif keyfiyyətləri ilə tanış etməklə yanaşı, oña öz münasibətini bildirir.

«Aslan, qurd və çäqqal» təmsilində qurdun böldüyü şikar payı aslanın xoşuna gəlmədiyindən onun gözünü çıxarıır. Çäqqal bu hadisəni görüb dərhal nəticə çıxarır: əldə edilən qənimətin hamisini aslana verir. Aslanın bu bölgündə xoşu gəlir və bunu kimdən öyrəndiyini çäqqaldan soruşur. Çäqqal ehtiramla:

Dedi ki, bilməzdim binadan, başdan,

Öyrəndim o gözü çıxan qardaşdan.

Q.Zakir təmsildə irəli sürdüyü, qələmə aldığı fikri həyatı misallarla möhkəmlədir.

Qarabağ bəyləri çox zaman kəndlilərlə ortaq əkdiyi bostan bəhrəsinin yaxşısını seçib özünə götürür, yerdə qalanını isə ortaq olduğu kəndliyə verir, kəndli etiraz etdikdə hücum və təhqirlərə məruz qalır. «Aslan, qurd və çäqqal» təmsilində, adından Göründüyü kimi, üç obraz yaradılmışdır, onların üçü də dövr üçün səciyyəvi xaraktera malikdir.

«Aslan, qurd və çäqqal» təmsilində qurd düzüyü, obyektivliyi üzündən «Tülübü və qurd» təmsilində isə nadanlığı üzündən cəzalanır. Tülübü isə bütün təmsillərdə öz hiyləgərliliyində qalır. O, işini yaxşı bilir, yağılı tükəni gördükdə tələşik üstünə cumur, tələ olub-olmadığını diqqətlə yoxlayır, yəqin etdikdən sonra nəfşini tox tutub özgəni tələyə salmaq fikrinə düşür və buna da nail olur. «Tülübü və şir» təmsilindəki tülübü də ehtiyatla hərəkət edir, hətta öz üzərinə daha ciddi məsuliyyət götürür: vilayəti çapıb talayan şirlə mübarizəyə girişməli olur.

Q.Zakir «Xain yoldaşlar haqqında» və «Sədaqətli dostlar haqqında» təmsillərində insana xas olan səciyyəvi xüsusiyyətlərə əsaslanır. «Xain yoldaşlar haqqında» təmsilində ilan və tisbağa dəvə ilə yoldaşlıq etmələrinə baxmayaraq ona xəyanət edirlər. Tapdıqları çörəyi üç yerə bölmək əvəzinə kələk qurub dəvəni bu nemətdən məhrum etmək, onun

payını da özleri yemek isteyirlər.

«Sədaqətli dostlar» təmsilindəki ahu, tisbağa, qarğı və kəsəyən bir-birinə möhkəm tellərlə bağlıdır. Onların heç biri öz təbiəti etibarilə yırtıcı deyildir, hər birinin özünəməxsus xasiyyəti, həyat tərzi vardır. Ahu sürətlə qaçmaq, qarğı uçmaq, kəsəyən kəsmək, tisbağa gizlənmək kimi keyfiyyətə malikdir. Məhz buna görə də onlardan biri dara düşdükdə o biriləri öz qabiliyyətlərindən məharətlə istifadə edib yoldaşlarını xilas etməyə cəhd göstərilər.

Susuzluqdan bostanları quruyan Qarabağ kəndliləri Q.Zakirin məsləhəti ilə dərğaları döyüb qovur, suyu arxdan öz bostanlarına döndərirlər. «Sədaqətli dostlar» təmsilində şair kəndlilərin bu birliyini ifadə etmişdir.

Q.Zakirin «Dəvə və eşşək» təmsilində dəvə heç kəsə toxunmamaqla sakit, xoş güzəran keçirmək niyyətindədir. Ona görə də onun sakit təbiətinə, mülayim davranışına toxunduqda öz bildiyi kimi hərəkət edir. Eşşək ilə yoldaşlıq edən dəvə, sahibindən xilas olub çəmənzarda asudə həyat keçirir. Bu asudəlik uzunqulağı yolundan çıxarır, ucadan oxumaq, əylənmək isteyir. Dəvə ona etiraz edir, asudə və rahat güzərəni itirmək istəmir. Eşşək isə öz hərəkətinin qurbanı olur.

Q.Zakir şifahi xalq ədəbiyyatı xəzinəsindən yaradıcılıqla bəhrələnərək zəmanəsinin müxtəlif zümrələrə mənsub adamlarının xarakterini, münasibətini təmsillərində səciyyələndirməklə müasirlərini düşünməyə; haqsızlığa, zülmə, ədalətə, cəhalət və nadanlığa qarşı etiraz hissi oyatmağa çalışmışdır.

SEYİD ƏZİM ŞIRVANI (1835-1888)

Seyid Əzim Şirvani Məhəmməd oğlu Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarından atasını itirən Seyid Əzim ana babası Molla Hüseynin himayəsində yaşamışdır. Molla Hüseyin balaca nəvəsini Dağıstanın Yaqsay kəndinə aparmış və tərbiyəsi ilə ciddi məşgül olmuşdur. 11 il

babasının himayəsində yaşayan Seyid Əzim ərəb və fars dil-lərinin incəliklərini öyrənir, ləzgi dilinin bir neçə ləhcəsi ilə tanış olur.

Seyid Əzim 1853-cü ildə anası ilə doğma Şamaxiya qaydır. Elmə böyük həvəsi və istedadı olduğu üçün təhsilini və biliyini artırmağa ciddi səy göstərir. Bu məqsədlə də 1856-cı ildə İraqa yola düşür, Nəcəf, Bağdad və Şam şəhərlərində ali ruhani təhsili alır.

Şamaxı dindarları Seyid Əzimin vətənə ruhani kimi qayıdacağını gözləyirdilər. Lakin gənc şair doğma yurda qayıtdıqdan sonra ömrünün axırına qədər cəhalətpərəst din xadimləri ilə mübarizə apardı.

Seyid Əzim iki ildən sonra yenidən səyahətə çıxır, Məkkə, Misir və Suriyanı gəzir. İranda, xüsusən Cənubi Azərbaycanda olur, bir çox alim və şairlərlə görüşür. O, Qafqaz vilayətini də gəzmiş, Orta Asyianın bir çox şəhərlərində olmuşdur. Bütün bunlar onun dünyagörüşüne təsirsiz qalmır.

İti hafizəyə və müşahidə qabiliyyətinə malik olan Seyid Əzim səyahət zamanı yerli xalqların tarixi, məişəti, adət-ənənəsi, bədii söz sənəti ilə maraqlanır, zəngin material toplaşdır. Sonralar yazdığı dərsliklərdə bunlardan istifadə edir. Şərqi ölkələrində kütlələrin acınاقlı həyat tərzini, səfəlatini, avamlıq və cəhalətini görən şairdə İslam aləminin özbaşınlığını, zülm və haqsızlığını qarşı dərin nifrat hissi oyanır. Seyid Əzim xalqları ağır həyatdan, əsərətdən xilas etməyin yollarını axtararkən elm və maarifi yeganə nicat hesab edir. Bu məqsədlə də yeni üsulda məktəblər açılmasına çalışır.

1859-cu ildə Şamaxıda baş verən zəlzələ şairin ümidi və arzularını puça çıxardı. Bu təbii fəlakət Şamaxını bərəbad hala salmışdı. Çar hökuməti şəhəri bərpa etdirməkdənə, vilayətin mərkəzini Bakıya köçürməyi üstün tutur. Əhalinin əksəriyyəti Şamaxını tərk edir. Açıq, qəhətlik və səfəlat şəhərdə hökm sürür. Şairin ailəsi ağır maddi ehtiyaca məruz qalır. Seyid Əzim Mahmud ağaya və Həsən bəyə yardım

üçün müraciət edirəs də, nəticə vermir. Lakin ağır günlər sabaha nikbin gözlə baxan şairi sarsıtmır.

Əməksevər kütlələr Şamaxını, çətinliklə də olsa, bərpa edirlər.

Seyid Əzim məktəb açıb müəllimliyə başlayır. Müəllimlik fəaliyyəti ona pedaqoji və bədii yaradıcılığını davam etdirməyə, eyni zamanda rus dili və ədəbiyyatı ilə tanış olmağa imkan yaradır. Həmin dövrə Seyid Əzim Şamaxıda şair Məhəmməd Səfərin evində yaradılan «Beytüs-Səfa» şeir məclisinə rəhbərlik edir. O, Qarabağ («Məclisi-üns», «Məclisi-fəramuşan») və Bakıdakı («Məcməüs-şüəra») ədəbi məclislərlə də əlaqə saxlayır.

Seyid Əzim böyük maarifpərvər H.B.Zərdabi ilə tanış olur. Bakıda kapitalizmin sürətlə inkişafı, fəhlə sinfinin gündən-günə artması, demokratik meyllərin güclənməsi, milli teatrın (1873) və milli mətbuatın (1875) yaranması tərəqqipərvər ziyalılarda öz işlərinə dərin inam yaradırdı.

Azərbaycanın içtimai-mədəni həyatında baş verən bu böyük hadisələri Seyid Əzim diqqətlə izləyir, yeri gəldikcə öz münasibətini bildirirdi. O, dövrün salnaməsi olan «Əkinçi» qəzeti ilə six əlaqə saxlayır, maarifçi şeirlərini onun səhifələrində çap etdirirdi. «Əkinçi» bağlandıqdan sonra isə şair ədəbi fəaliyyətini «Ziya» və «Kəşkül» qəzeti səhifələrində davam etdirir.

Seyid Əzim qızığın ədəbi, pedaqoji fəaliyyəti ilə seçilir: Şamaxı şəhər məktəbində, həm də özü açdığı məktəbdə dərs deyir, dərsliklər tərtib edir, eyni zamanda bədii yaradıcılıqla, elmi və pedaqoji fəaliyyətlə ciddi məşğul olur. «Şirvan xallığının tarixi» əsəri üzərində işləyir. Klassik ədəbiyyatı toplayıb «Təzkirə» tərtib edir. Nəhayət, öz əsərlərini toplayıb Azərbaycan və fars dillərində «Divan» hazırlayıır.

Gərgin yaradıcılıq işi, maddi çətinliklər Seyid Əzimin səhhətini pozur, 1888-ci ildə böyük arzularla döyünen ürəyi həmişəlik dayanır. Şairin vəsiyyətinə görə, onu Şahxəndan qəbiristanında dəfn edirlər. «Kəşkül» qəzeti 75-ci nömrəsin-

də maarifpərvər şairin vəfatını dərin kədər hiss ilə oxucularına xəbər verir.

Seyid Əzim Şirvaninin yaşadığı dövrə mollaxanalarда və mədrəsələrdə uşaqlara başlıca olaraq ruhani təhsili verilir, ərəb və fars dili öyrənilirdi. Uzun müddət Şərqi ölkələrini gəzmiş, ali mədrəsələrdə təhsil almış Seyid Əzimin ümde məqsədi doğma vətənində yeni üsullu məktəblər açmaq və gənc nəslİ maarifləndirmək, zamanın tələbinə uyğun tərbiya etmək idi.

S.Ə.Şirvani maddi çətinliklərə və mənəvi sixıntılarla baxımayaraq, Şamaxıda açdığı məktəbdə uşaqlara türk (Azərbaycan), rus və fars dillərini də öyrədir, bir sıra təbiət elmlərini tədris edirdi. 1877-ci ildə maarifpərvər şair Şamaxı şəhər dövlət məktəbinə müəllim təyin olunur. O, hər iki məktəbdə ömrünün axırına kimi fəaliyyət göstərir.

Gənclərin təlim və tərbiyəsində məktəbin misilsiz rolunu yüksək qiymətləndirən S.Ə.Şirvani ana dilində dərsliklərə böyük ehtiyac olduğunu görür və bu sahədə müəyyən iş görməyi müəllimin əsas vəzifəsi, borcu hesab edirdi.

Xalq maarifi yolunda böyük fədakarlıq göstərən şairin ədəbi irsi sağlığında nəşr olunmadı. S.Ə.Şirvaninin içtimai-pedaqoji fəaliyyətini davam etdirən istedadlı oğlu Mir Cəfər həm də atasının əsərlərinin nəşri üçün ciddi fəaliyyətə başladı. Şairin əsərlərindən ibarət «Məcmuə» 1895-ci ildə Təbrizdə və Tiflisdə, 1902-ci ildə isə Bakıda nəşr olundu. Bu və çap olunmuş digər kiçik həcmli kitablar şairin zəngin ədəbi irsinin yalnız bir qismi idi.

S.Ə.Şirvaninin ədəbi irsi XX yüzulin əvvəllərindən başlayaraq müntəzəm çap olunmağa başlayır. «Seçilmiş əsərləri» (1930,1937), «Məktəb kitabxanası» seriyasından «Seçilmiş şerləri» (1948), 2 cilddən ibarət «Seçilmiş əsərləri» (1950-1953) nəşr olunur. 1967-ci ildə S.Rüstəmovun tərtibi ilə üç cilddə nəşr olunmuş əsərləri hələlik ən mükəmməl nəşrdir! Üçcildliyin ikinci cildində şairin uşaqlar üçün yazdığı «Rəbiül-ətfal» dərsliyi, satirik şeir və mənzumələri daxil edil-

mişdir. Tərtibçi dərslikdəki əsərlərin bir hissəsini «İbrət güzgüsü» adı ilə 1971-ci ildə «Gənclik» nəşriyyatında da çap etdirmişdir. Burada şairin mənzum hekayələri, öyüdləri, təmsilləri, satiraları və maarifi təbliğ edən əsərləri toplanmışdır.

Oyüdlər və mənzum hekayələr. S.Ə.Şirvaninin mənzum hekayələrinin mövzu dairəsi çox genişdir. Burada insan, onun mühiti və ictimai həyata münasibəti inikasını tapmışdır. Şair klassik ədəbi ənənələrdən istifadə edərək əsərlərində nəcib mənəvi keyfiyyətlər, elmə, təhsilə coşqun maraq aşayıır. Didaktik məzmunu öyüdlər və mənzum hekayələr S.Ə.Şirvaninin maarifçilik baxışlarını tədqiq etmək cəhətdən maraqlıdır. Görkəmlı vətəndaş-şair səyahət zamanı topladığı müxtəlif rəvayət, əfsanə, lətifə, qaravəlli, atmaca, atalar sözü və zərb-məsəllər kimi xalq incilərindən öz əsərlərində geniş istifadə etmişdir. Şair mənzum hekayələrində satirik boyallardan geniş istifadə edir, gənc oxucusunu güləmli, eyhamlı, tənqidçi vasitələrlə düşündürür, yeniliyə sövq edir. Bu əsərlərdə sənətkar yazıçının öyüdü, nəsihəti, təlqin etdiyi fikir girişdə və ya sonda verilir.

S.Ə.Şirvani gənc oxucularına tövsiyə edirdi ki, yüksək mədəniyyətli, ləyaqqətli, əsl ziyanı olmaqdan ötrü, hər şeydən əvvəl, elmi biliklərə yiyələnmək lazımdır. Şairin oğlu Mir Cəfərə xitabı, öyündə və nəsihətləri, müraciəti bu cəhətdən səciyyəvidir. S.Ə.Şirvani «Cəfər, ey qöncəyi-gülüstanım!» – deyə müraciət etdiyi övladına əhli-ürşən olmayı, buna görə də «hər lisənə» rağib olmayı, hər elmi öyrənməyi məsləhət görür:

*Cəhd qıl neməti-təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş.*

S.Ə.Şirvani «Misir şahzadələri» mənzum hekayəsində iki qardaşın həyat yolundan bəhs edir. Onlardan biri vərdövlət, digəri bilik toplayır. Bilik xəzinəsinə sahib olan qardaşın fikrincə, xəzinəyə var-dövlət toplayan hökmədarlar, xalqa dərd-qəm verən müstəbidlər, bilik toplayanlarsa elm

yayan peyğəmbərlərdir. S.Ə.Şirvani «Ruhanilik təhsili», «Müctəhidin təhsildən qayıtması», «Münəccimlər yalançıdır», «Köpəyə ehsan», «Molla və çoban», «Riyakar abid» və digər satiralarında avam kütlələri maarif ziyyasından məhrum edən riyakar din xadimlərini ifşa edirdi. Heç təəccübülu deyil ki, açıqfikirli, mübariz sənətkar ruhanilərin təkfirlərinə, axund və mollaların fitvasına məruz qalırdı.

Ey oğul, var cahanda çox molla,

Güzəram üçün edir qovğa.

Qeyrəti-milləti bəhanə qılır,

Gündə xalq içərə yüz fəsanə qılır,

Əhli-dünyaya eyləyir lənət.

Özü dünyaya eyləyir rəğbat.

Şair xalqın pulu hesabına Şərqi ölkələrində təhsil alan, vaxtını eyş-işrətdə keçirib, vətənə qayıtdıqdan sonra bir-iki dini mərsiye oxumaqla vəzifəsini bitmiş hesab edən müctəhid, abid, münəccim, qazi, molla və digər ruhanilərin riyakar simasını açıb göstərir. S.Ə.Şirvani gənc nəslin ədalətli, xeyirxah, həqiqətpərəst, böyüklərə hörmət ruhunda tərbiyə olunmasını arzu edirdi. Şair üzünü oğluna tutub deyir:

Sədəfi-təbimin səmin gührəi,

Verma bir kimsəyə yaman xəbəri.

Bülbül ol, ver bahardan müjdə.

«Səncan şahın yuxusu» mənzum hekayəsində S.Ə.Şirvani eyni məqsədi izləyir. Yuxunu bədxah niyyətlə yozan cəzalanır, xeyirxah niyyətlə yozan isə mükafatlanır.

Şair birliyi, həmrəyliyi yüksək qiymətləndirir, çətinliyi ancaq ittifaqla aradan qaldırmanın mümkün olduğunu söyləyirdi. S.Ə.Şirvani əməkçi kütlələr üçün faydalı işlərin arxa-sınca getməyi, heç bir çətinlikdən qorxmamağı məsləhət görürdü. Ona görə də yazdı:

Ki, cahanda var elə işlər,

Nəzərə ibtidadə xoş görünər,

Lakin axır verər nəticə yaman.

Elə işlər də vardır, ey sərvər,

Sənə zahirdə çox yaman görünər

Leyk axır verər nəticəyi-süd.

«Maral» mənzum hekayəsində şair gənclərə zahiri gözliliklərə uymamağı tapşırır. «Allaha rüşvət», «Xan və dehqan», «Sadəlövh nökər» və b. satiralarında isə gerilik, dini fanatizm, cəhalət və özbaşınlıq ifşa olunur. «Allaha rüşvət» satirasında quraqlıqdan cana doymuş avam kəndlilərin pul yiğib kəndxuda vasitəsi ilə allaha göndərmələri təsvir olunur. Kəndxuda çöldə ov axtaran süvarını xuda bilib pulu ona verir, həm də kəndlilərin arzusunu yetirir. Təsadüfən yağan leysan əkin-biçini yuyub aparır. Belə güman edirlər ki, rüşvət həddindən artıq olubdur.

«Xan və dehqan»da isə avam kəndlilərin hüquqsuzluğu, ağır həyat tərzi üzündən mənəvi yoxsulluğu ürək ağrısı ilə açıb göstərilir:

Dedi: Ey it, kənarə çıx yoldan,

Nə baxırsan donuz kimi koldan?

S.Ə.Şirvani oğluna müraciətində gəncliyi saygınlıq olmağa, fıtın-fəsada uymamağa çağırır:

Ey oğul, olma çox da sadəzəmir,

Ta sənə mərdum eyləyə təzvir.

Xəlq olub məkrü hiyləyə kamıl.

Sadəlövh olma sən də ey qafıl.

Zirək ol, yaxşıya yaman olna

Xalqdan çox da bədgüman olma.

Maarispərvər şair gənclərdə zəhmətə böyük rəğbat, təbəlliliyə və müftəxorluğa nifrat oyatmağa çalışır:

Ey oğul, bil ki, adəmi-bikar

Xüsk olan bir odundu, layiqi-nar.

Bunu bizdən deyibdir aqdəm,

Sənəti olmayan deyil adam.

Puç olub; getsə dövlətin vaya,

Genə sənətdir olda sərmaya.

Şair, sənəti insanların sərvəti kimi qiymətləndirir. Onu həyat, sevinc mənbəyi hesab edir. Cüntki sənəti olmayan, elm-dən xəbərsiz adam xalqa, vətənə faydalı ola bilməz.

Mənsur hekayələri. S.Ə.Şirvaninin mənsur hekayələri qədim hökmədarların hayatı ilə bağlı rəvayətlərdən ibarətdir. Burada bir qütbdə hakim, digər qütbdə rəiyyət dayanır. Hakim təbəqəni Nuşirəvan, Rumlu İsgəndər, Çin padşahı, Harrun, Sultan Səncər kimi şahlar, hakimlər və b., rəiyyəti isə yoxsul, dilənci, şair, həkim, sənət adamları təmsil edirlər.

Bu rəvayətlərin bir qismində hakimlə rəiyyət arasında baş verən münaqişa, rəiyyətin açıq, cəsarətli və məntiqi cavabı, hakimin isə «günahkar» rəiyyəti bağışlaması təsvir olunur. Orta əsr Şərqi ədəbiyyatında olduğu kimi, S.Ə.Şirvaninin də humanist ideyaları təbliğ etməsi və ona öz dərsliklərində geniş yer verməsi təsədüfi deyildi. Şair bir tərəfdən gənc nəslin insanpərvər ruhda tərbiyə olunmasına cəhd göstərir, digər tərəfdən, tarixi şəxsiyyətlərin adı ilə bağlı olan əsərlər vasitəsilə daşqəlbli varlıları yumşaltmağa, onları xeyirxahlığı və ədalətə sövq edirdi.

S.Ə.Şirvani Nizami Gəncəvinin «Xəmsə»sindən də hekayələri bu məqsədlə seçmişdi: «Nuşirəvanın cavabı», «Nuşirəvanın ova getməsi», «Nuşirəvan və qonaqpərvər kişi», «Nuşirəvanın sarayı və qarının daxması», «Nuşirəvan və iki bayquş», «Çin padşahının İsgəndərdən suali», «İsgəndər və dəli», «İsgəndərin hekayəsi», «İsgəndərin sırrı» və s. hekayələrdə bəşəri ideyalar təbliğ olunur. Nuşirəvan düşmənin ölüm xəbərini gətirən şəxsə deyir: «Heç eşitdin ki, Allah məni əbədi saxlayacaq?». S.Ə.Şirvani cavabdan nəticə çıxarıb tövsiyə edir ki, düşmənin ölümüne bais olma, çünki sən də həmisişlik deyilsən.

Şair ölkəni idarə edən hakimləri düzülüyə və ədalətə

çağırıır. O öz məqsədini «Gülüstan»dan gətirdiyi hekayətlə tamamlayır: Ova gedən Nuşirəvan qullardan birini yaxın kəndə göndərir ki, kabab üçün duz gətirsin və ona tapşırır ki, duzu alanda haqqını ver, kənd dağılması. «Bu az duzdan nə xələl olacaq ki, kənd dağla?» - deyən əyanlara Nuşirəvan belə cavab verir: «Zülmün binası əzəldən az olub, hər kəs ki gəlib, bir qədər artırıb».

«Əbu Mənsurun əfvi», «Harunun bağbanı», «Şah və günahkar», «Düşmənin bağışlanması», «Soltan Məlik şah və qarı» və b. hekayələrdə hakimlər ədalətli, xeyirxah, günahlar bağışlayan, aqil və insan pərvərlik mütəssəməsi kimi təsvir olunur. Onlar hökm sahibidirlər, onların əli ilə həqiqət bər-qərar olur, xəsislik səxavətə çevrilir, insan-insana arxa və kömək olur, bir-birinin məhəbbətini qazanır. Bu ideya şairin arzu və məramının ifadəsi idi.

Başqa qisim hekayələrini isə Şirvani hakimlərin zülm və haqsızlığını, ədalətsiz qanunları ifşa, var-dövlət sahiblərinin xəsisliyini tənqidə yönəltmişdir. Bu cəhətdən «Nuşirəvan və qonaqpərvər kişi», «Nuşirəvanın sarayı və qarının daxması», «Padşah və dərviş», «Şikayətçinin cavabı», «Şair və dövlətli» və b. hekayələr diqqəti cəlb edir.

«Nuşirəvan və qonaqpərvər kişi» hekayəsində öz əməyi işə yaşıyan, həqiqətpərəst bağban müstəbid hakimə qarşı qoyulur. Bağbanın qonaqpərvərliyindən və səxavətindən xəbər tutan Nuşirəvan bəzirən libasında ona qonaq gəlir. Eşitdiyindən daha artıq hörmət və nəvazişlə qarşılanır. Nuşirəvan bağbanda gördüyü insani sıfətlərə heyrət edir, özünün necə zülmkar olduğunu dərk etdikdə ağlayır, qəflət yuxusundan ayılır. Nuşirəvan, həmçinin qonşu olduğu qarının dili ilə ifşa edilir. Ümumiyyətlə, hakim təbəqini və din xadimlərini xalqın müxtəlisf zümərəsinin nümayəndələri – ağsaçlı ana, çoban, qul və b. ağıllı cavabları ilə ifşa edir, nüfuzdan salırlar.

Təmsillər. S.Ə.Şirvaninin maarifçilik görüşləri onun təmsillərində də əksini tapmışdır. Onun təmsilləri şifahi xalq

ədəbiyyatından bəhrələnmışdır. Şair yaşadığı dövrün, cəmiyyətin bir sıra səciyyəvi hadisələrini heyvanlar aləminə köçürmüştür. O, «Aslan və iki öküz» təmsilində qoluzorlulara, güclülərə qarşı zəif qüvvələri birləşməyə çağırır, tək qalmağın, təklənməyin acınacaqlı aqibətini göstərir. Zəif qüvvələr birləşdikdə böyük qüvvəyə çevrilir və hər cür zülmkara, müstəbidə qarşı dura bilir. Lakin ayıq olmaq, birliyi poz-mamaq lazımdır, çünki məkrli düşmən gücü çatmayan yerdə hiyləyə əl atar, təklayib məhv edə bilər. S.Ə.Şirvani öz təmsillərinin birində sayıq olmanın gözəl nəticə verməsini təqdir edir. «Xoruz və çapqal» təmsilində xoruzun ayıqlığı nəticəsində çapqal gülüncə vəziyyətə düşüb aradan çıxır. «Siçan balasının sərgüzəsti» və «Maral» təmsillərində də eyni məqsədi izləyən şair uşaqlara ağı qaradan seçməyi, diqqətli olmayı, hər şeyin mahiyyətinə fikir verməyi tövsiyə edir. Xoruzla pişiyi ilk dəfə görən siçan balasını xoruzun qanadlarını açıb uca səslə banlaması, «alov saçan» qırımızı pipiyi qorxudur, lərzəyə salır. Pişiyin isə xoş görkəminə rəğbəti artır, onunla ülfət yaratmağa can atır. Bu təmsildə şair pişiyin siçanlara düşmən kəsildiyini, xoruzun isə müsbət keyfiyyətlərini izah edir. Sonra da üzünü oğlu Mir Cəfərə tutub deyir:

*Var elə şey ki, xoşnümədi sənə,
Leyk batında bir bələdi sənə.
Var elə şey ki, xoş gəlir gözünə,
Anma onun ziyamı var özünə.*

Maralın xilas olmasına cirkin ayaqları kömək edirsə, ovçu əlinə düşməsinə onu valeh edən buynuzları səbəb olur. Göründüyü kimi, burada da şair gənc oxucusuna zahiri, aldadıcı gözəlliyyə uymamağı, hər şeyin məzmununa, mahiyyətinə diqqət verməyi təlqin edir. «Dəvə və balası» təmsilində şair təsvir edir ki, dəvə ağır zəhmətə qatlaşır, gecə-gündüz yük daşıyır, bir dəqiqə dincəlməyə hüquq yoxdur. Dəvə dözlüməz, ağır güzəranı, hüquqsuz vəziyyəti haqqında öz balasına gileyənir:

*Gedirəm, əldə bir maharım yox,
Öz əlimdə bir ixtiyarım yox...*

Aydındır ki, şair burada dəvənin timsalında bəy və xanların qapısında gecə-gündüz ağır zəhmətlərə qatlaşan hüquqsuz muzdurları nəzərdə tutur.

S.Ə.Şirvani «Qaz və durna», «Dəvə və uzunqulaq», «Eşşək və arılar» təmsillərində insana xas olan mənfi xasiyyətlərin törətdiyi xoşagalmaz hadisələrdən bəhs edir. Başqa sözlə desək, xudbinliyin, təkəbbürlü olmanın etinəsizləğin, avamlığın acı nəticələrini açıb göstərir. Qazın özünü dənə-dənə tərifləməsi, dəvənin hər şeyi öz arşını ilə ölçəməsi, eşşəyin nadanlığı durna və arılar tərəfindən ifşa edilir. Qazın timsalında bir neçə sənəti yarımcıq öyrənənlər təqnid edilir, bir sənətin mahir ustası olanlar isə tərif olunur:

*Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis.*

Şairin «Eşşək və arılar» hekayəsindəki eşşək nadanlığının, avamlığın timsalıdır. Arılardan bal düzəltməyi öyrənmək istəyən eşşək bu işi bacarmadığından arıların şanını vurub dağıdır.

S.Ə.Şirvani böyük tərbiyəvi əhəmiyyətə malik olan bu təmsildə şeirə yüngül əyləncə kimi baxan üzdənirəq şairləri «mahir bir ustadın yarada bilmədiyi şanı düzəltməyə» cəhd edən eşşəyə bənzədir.

S.Ə.Şirvani «hər kəsin balası özünə şirindir» xalq məsəlindən istifadə yolu ilə «Süleyman və qarğı» hekayətini, «Yaxşılığa yaxşılıq» atalar sözündən isə yaradıcılıqla istifadə edərək «Ayi və siçan» təmsilini yazmışdır. Mütəfəkkir məarifçi şairin təmsilləri xalq yaradıcılığından mayalandığı üçün dili sadə, aydın, obraklıdır. Bu həyatı, tasirli və düşündürücü təmsillər didaktik səciyyə daşıyır. Onu kiçik yaşılı oxucular böyük həvəslə oxuyub öyrənirlər.

IV FƏSİL XX YÜZILDƏ UŞAQ ƏDƏBİYYATI

1901-1917-ci illərdə uşaq ədəbiyyatı

XX əsrin birinci rübü Azərbaycan içtimai fikir tarixinə yeni mərhələdir. Tarixən qısa olsa da, bu dövr özünün mürəkkəbliyi, ziddiyyətliliyi və təlatümlüyü ilə seçilir.

1905-ci il inqilabı Rusiyada olduğu kimi, Zaqafqaziya ölkələrində də «İmparializm dövründə birinci burjua-demokratik inqilabi» olan 1905-1907-ci illər inqilabi bütün «aşağı təbəqələri», Rusiyadakı bütün millətlərin milyonlarla fəhlə və kəndlilərini oyadıb fəal siyasi həyata cəlb etdi. İngilab, Rusiyada yaşayan digər xalqlar kimi azərbaycanlıların da tarixi müqaddərətində böyük dönüş mərhələsi oldu¹.

1905-ci il inqilabi milli şüurun oyanmasına, elm, məarif və mədəniyyətin çəçəklənməsinə təkan verdi. Bir-birinə ardınca maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Milli dilin, milli ədəbiyyatın tədris olunduğu məktəblərin, xüsusiilə qız məktəblərinin sayı artıdı. Belə bir xeyirxah və nəcib işə məarisçi-demokrat yazıçılar, içtimai xadimlər və mətbuat ətrafında toplaşan təraqqipərvər ziyanlılar, müəllimlər yaxından kömək edir, əllərindən gələnə əsirgəmirdilər: N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, R.Əfəndiyev, Ə.Haqverdiyev, S.S.Axundov, F.Köçərli, Ü.Hacıbəyov, A.Şaiq, A.Səhhət, S.M.Qənizadə, M.Mahmudbəyov kimi müəllim və yazıçıların fəaliyyət dairəsi daha geniş və çoxcəhətli idi. Onlar bədii yaradıcılıqla yanaşı, müəllimlik edir, dərslik, dərs vəsaitləri və proqramlar hazırlanır, dövri mətbuatda fəal iştirak edir, teatr tamaşaları hazırlanır, aktyor və rejissor kimi də işləyir, məarif, mədəniyyət və incəsənətin bütün sahələrində böyük fədakarlıq göstərirdilər. Bu dövrdə müəllimləri düşündürən vacib məsələlərdən biri, yeni üsullu məktəblərin artması və yeni

¹ Azərbaycan ədəbiyyatı tarixi, s. 2. B., Azərb. SSR EA nəşriyyatı, 1960, səh.360

tələblər səviyyəsində şagirdlər üçün dərsliklərin yaradılması idi.

Bu da, şübhəsiz, yeni mündəricəli uşaq ədəbiyyatının yaradılmasına zəmin yaradırdı. Bu və digər mühüm məsələlərin müəllimlər qurultayında müzakirəsi çox vacib idi.

Azərbaycan müəllimlərinin birinci (1906) qurultayında maarif xadimləri ilə yanaşı, qabaqcıl ziyanlılar da iştirak edirdilər. Qurultayda təkmilləşmiş əlifbanın tətbiqi, səsli dərs üsuluna keçilməsi, əyani vəsaitdən geniş istifadə, milli ədəbiyyatın və dilin əsas fənlərlə eyni hüquqa malik olması, yeni dərsliklərin hazırlanması və başqa məsələlər müzakirə olundu.

Qurultayın gedisi şəhərinə istiqamət verən və tərəqqipərvər müəllimləri bir cəbhədə birləşdirən N.Nərimanov, ümumiyyətlə, yeni əsullu məktəb şəbəkələrinin genişləndirilməsi üçün qızğın fəaliyyət göstərirdi.

Bu sahədə cəsarətli addimlar atan N.Nərimanov həla 1899-cu ildə «Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin S.M.Qənizadə ilə birlikdə «Sovqat» adlı şəkilli uşaq jurnalı və «Məktəb» adlı elmi-pedaqoji məzmunlu aylıq jurnal dərc etmək təşəbbüsündə olmuşdur.

R.B.Əsfəndiyev də «uşaq bağçası» kitabında təlim və tərbiyənin vəhdətinə (K.D.Uşinskinin təlimi – Q.N.) əsaslanaraq orijinal və tərcümə əsərlərində təbiət, coğrafiya, tarixi hadisələr və kainatın quruluşuna dair materiallar vermişdir. Müəllif əsrimizin əvvəllərində çap etdirdiyi «Bəsirətül-Ətfal» (1901) kitabının da tərtibində bu əsildən istifadə etmiş, həmçinin Şərqiñ nəsihətəmiz-hikmətamız təmsilləri ilə onun səhifələrini zənginləşdirmişdir.

Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan «Birinci il» (1909), «İkinci il» (1908), «Üçüncü il», («Yeni məktəb») (1909) dərsliklərində istər milli uşaq ədəbiyyatının, istərsə də tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdır. Bunlardan başqa, A.Şaiqin «Uşaq gözlüyü»,

«Gülzar», İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət «Ana dili» və başqa vəsaitlərdə də yeni məzmunlu uşaq ədəbiyyatından nümunələr verilmişdir.

«Yeni məktəb» adlı «Üçüncü il» dərsliyi bu dərsliklərə nisbətən daha çox yayılmışdır. Dərslik şagirdlər tərəfindən asan oxunduguşa və yaxşı başa düşüldüyünə görə on dəfə təkrar nəşr olunmuşdur. «Gülzar» (1912) dərsliyi də inqilabdan əvvəlki dərsliklərdən öz mükəmməl tərtibi və həcmi etibarilə seçilirdi. Kitabın müəllifi Abdulla Şaiq burada M.Füzuli, M.F.Axundov, M.P.Vaqif, S.Ə.Sirvani, M.Ə.Sabir, A.Səhhət kimi görkəmli Azərbaycan sənətkarlarının əsərlərinə geniş yer vermiş, mədəniyyətimiz tarixində onların xidmətini yüksək qiymətləndirmişdir.

Böyük çətinliklərə baxmayaraq teatr, musiqi və incəsənətin digər sahələrində də canlanma əmələ gəlmişdi. Teatrın repertuarında əsas yeri Azərbaycan dramaturqlarının əsərləri tuturdu; M.F.Axundovun «Hacı Qara», N.Vəzirovun «Müsibəti-Fəxrəddin», Ə.Haqverdiyevin «Dağılan tifaq», C.Məmmədquluzadənin «Ölülər», N.Nərimanovun «Şamdan bəy» kimi realist əsərləri burjua-mülkədar quruluşunun daxili ziddiyətlərini açır, maarifçi və demokratik figurları yayırırdı.

Dövrünün maarifpərvər yazıçıları, müəllim və qabaqcıl ziyanlıları ölkədə mədəniyyətin çıxklənməsi, xalq kütləsinin maariflənməsi, yeni nəslin biliklərə yiyələnməsi üçün açılmaqda olan yeni əsullu məktəblərdən, bu məktəblər üçün hazırladıqları dərs kitablarından, ölkənin hər yerinə yayılan qəzet və jurnallardan, teatr sənətindən istifadə edirdilər. Onların yazış-yaratdıqları yeni əsərlər də qəzet, jurnal və məktəb dərslikləri vasitəsilə yayılırdı.

Məlum olduğu kimi, dövrün yazıçıları öz yaradıcılıq qayələri baxımından ayrı-ayrı ədəbi cərəyanlara mənsub olmuşlar. Bu ədəbi meyllər inqilabi-demokratik ədəbiyyat, realist maarifpərvər ədəbiyyat və romantik ədəbiyyat adı ilə

əsrin ilk rübündə ədəbi prosesləri təmsil edirdi.

Demokratlar - C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi və b. əsasən «Molla Nəsrəddin» məcmuəsi ətrafında birləşir, öz baxışlarını bu jurnal və bunun təsiri ilə çıxan «Zənbur», «Məzəli», «Babayı-Əmir», «Tutı», «Bəhlül» və başqa demokratik məsləkli mətbuat vasitəsilə yayırırdılar.

Azərbaycan tənqidi realistlərinin böyük xidməti ondan ibarət olmuşdur ki, onlar köhnə dünyani yinxamaq, cəmiyyəti xilas etmək yolunda fədakarlıqla çalışmışlar. «Molla Nəsrəddin» və onun «böyük məktəbi» həyatımızı, cəmiyyətimizi bu köhnəlik cəngindən xilas etməyə, feodal münasibətlərinin çirkin, fəlakətli olmasını hamiya başa salmağa, bütün pərdələri qaldırmağa, həyatı çılpalığı ilə, həqiqəti açıqlığı ilə göstərməyə, adamları ayıltmağa, sayiq salmağa çalışmışdır.

Tənqidi realistlər ədəbiyyatda əməkçi kütlə – fəhlə, kəndli, muzdur; nökər suratları gətirir, onların həyat və məişətini təsvir edirlər. C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları», «Danabaş kəndinin məktəbi», «Poçt qu-tusu», «Usta Zeynal», «İranda hürriyyət», M.Ə.Sabirin «Bakı fəhlələrinə», «İnsanmı sanırsan?» «Əkinçiy», «Çığırma, yat», «Səttar xana», «Neylərdin, ilahi?!», «Paradır» şeirləri, N.Nərimanovun «Pir», «Bir kəndin sərgüzəşti» əsərləri, publisist məqalələri, Ə.Haqverdiyevin «Ata və oğul», «Mərallarım», «Cəhənnəm məktubları», «Şeyx Şaban», Ə.Nəzminin «Əkinçilər», «Yazım, yazmayım?», «Füqəra», «İki səs», «Sizə nə?», M.S.Ordubadi və M.Möcüzün satirik şeirləri, felyetonları fəhlə və kəndli mühitini bütün ziddiyətləri ilə təsvir edirdi. Əlbəttə, sadəcə olaraq, təsvir etmək yox, eyni zamanda, bu qaranlıq mühiti sözün nuru ilə işıqlandırmaq, bu işıqla onların özlərini özlərinə göstərmək realistlərin başlıca məramı idı. Realist yazıçılar fəhlə və kəndlinin istismar olunmasının əsl səbəbkarını göstərməklə onları ayağa qaldırır, mübarizəyə ruhlandırırlırdılar. Bu da realistlərin inqilabi-demokratik mövqedə durduqlarını göstəririd. C.Məmmədquluzadə göründürməni qələmə almaq, qəflət yuxusunda yaşayınları oyatmaq üçün çərə axtarırdı.

Görkəmlı ictimai xadim və yazıçı N.Nərimanov Azərbaycan gənclərinin maariflənməsi, təlim və tərbiyəsi uğrunda inadla mübarizə aparır, məqalə, məruzə və çıxişlarında zəhmətkeşləri birləşməyə, çar üsul-idarəsinə qarşı mübarizəyə çağırırırdı. N.Nərimanov ana dilinin saflığını və varlığını qorumağı balaların vətənpərvərlik tərbiyəsinin əsas qayəsi hesab edirdi. O, əli qələmli ziyanlılara üz tutub deyirdi: «Siz ana dilini bilməsəniz, millətinizə yavuq olub onun dilini anlamayacaqsınız. Anlamayan surətdə onun dərdinə əlac edə bilməyəcəksiniz, əlac etməyən surətdə nəyə lazımsınız?».

Ə.Haqverdiyev əsrin əvvəlində mülkədarlığı tənqid edən «Bəxtsiz cavan» pyesini yazdı. Əsərdəki munaqışə köhnə nəsil ilə yeni nəsil, köhnə təfəkkürlə yeni təfəkkür arasında cərəyan edir. Oğulları, yeni nəсли təmsil edən Fərhad «ataların» köhnəlmış adət-ənəsini, baxışlarına qarşı bir maarifçi kimi çıxış edir.

Ə.Haqverdiyev Fərhadın dili ilə çürüməkdə olan mülkədar cəmiyyətinin mənfur simasını ifşa edir. Səməd ağalar raiyyətlə üz-üzə gələcəklərindən qorxurlar.

«Ata və oğul» hekayəsində də yaziçı eyni məsələyə toxunur. Lakin buradaki oğul yenilik tərəfdarı, mübariz deyil, əksinə, közərən ocağın sönmüş külüdüdür. Burada burjuva-mülkədar cəmiyyətinin insan əxlaqına mənfi təsiri inandırıcı təsvir olunur.

Realist ədəbi məktəbə məxsus yazıçılar satira janrından daha çox istifadə edirdilər. Onlar mühitin doğurduğu ziddiyətləri, ictimai qüsurları şeir, hekaya, felyeton və məqalələrində kəskin tənqid atəşinə tuturdular.

C.Məmmədquluzadə, M.Ə.Sabir və Ə.Haqverdiyev kimi Ə.Nəzmi də inqilabi satira yolunu tutmuş, istismarçı sınıfə sonsuz nifrat bəsləmiş, həmvətənlərini haqsızlığa, zülümə qarşı mübarizəyə çağırmışdır. O, xırda məisət məsələlərindən tutmuş həyatın bütün vacib problemlərinə – təhsilə,

elmə, maarifə, qadın hüququna, sınıfı mübarizəyə, beynəlxalq irticaya və s. inqilabi-demokratik mövqedən yanaşırdı.

Ə.Nəzmi uşaqların həyatından bəhs edən və onlara məxsus olan şeirlərini («Məktəb uşağı», «Uşaqlar», «Oğul və ata», «Atanın oğluna nəsihəti») və «Çalışqan Camal» poemasını yazmışdı.

Maarifpərvər realistlər ən çox ailə-məişət mövzusunu qələmə alır, hər seydən əvvəl, maarif və məktəbi təbliğ edirdilər. Maarif və mədəniyyətin inkişafını milli intibah üçün, hətta ictimai aləmdə münasibətləri düzəltmək üçün əsas vəsiyyətə sayır, ictimai ziddiyyyətlərin həlli üçün çıxış yolunu bunda görürdülər...

Maarif xadimləri və onların məslək dostları olan müəllimlər daha çox dərslik və dərs vəsaitləri hazırlayırlar, təlim və tərbiyə işinə böyük qayğı ilə yanaşır, öz ədəbi və ictimai fəaliyyətlərini də bu istiqamətə yönəldirdilər. Onların bədii əsərlərində də daha çox uşaqların həyatından, əxlaq və əhvalından, gələcəyə inamından, arzu-istəklərindən, çətinliklərdən bəhs edilirdi. R.Əsfəndiyev, S.S.Axundov, A.Şaiq, Ü.Hacıbəyov, F.Köçərli, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, İ.Musabəyov kimi maarifpərvər ziyanlı və yazılıcların bu sahədə müstəsna xidmətləri olmuşdur. Onların ədəbi-bədii yaradıcılığı ilə pedagoji fikirləri bilavasitə bir-birini tamamlayırdı. Onlar yeni üsullu məktəb uğrunda mübarizə aparmaqla yanaşı, bu məktəbə lazımlı olan yeni məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədris olunan əsərlərin diqqətlə seçilməsi kimi ən vacib məsələlərdə də böyük fəallıq göstəriridilər. Maarif xadimləri və yazılıclar tədris etdikləri əsərlərin məzmun və mündəricəsinə xüsusi diqqət yetirir; insan-pərvərlik, vətənpərvərlik, elm, bilik və təhsil təbliğ edən ən zəruri mövzuları seçib öyrədir, uşaqların şüurunda vətəndaşlıq qeyrəti, maarif və mədəniyyətə meyl oyadırdılar. R.Əsfəndiyev «Elm tükənməz xəzinədir» hekayəsində yazırırdı: «Bu elə bir xəzinədir ki, onu sandıqda qoruyub qaraval və gözətçi olmayı və hesab saxlamağı istəməyir. Elm bir dövlətdir ki,

onu itirmək olmaz və oğurlamaq mümkün deyildir... Elm puldan və paradan zəngin, topdan və tüfəngdən ötgün, xəncərdən və qılıncdan kəskindir»¹.

Görkəmli şair, nasir, dramaturq, eyni zamanda bir maarif fədaisi kimi tanınan R.Əsfəndiyev həm də yeni mündəricəli, yeni formalı uşaq ədəbiyyatının ilk yaradıcılarından biri olmuşdur. O, tərtib etdiyi dərsliklərə («Uşaq bağçası», «Bəsirətül-Ətsfal») öz şeir və hekayələrini, təbdil və tərcümələrini daxil etmişdir.

S.S.Axundov məşhur «Qorxulu nağıllar»ını, yeniyetmələrin acı talyeyində bəhs edən bir sıra hekayələrini, Y.V.Çəmənzəminli «Məlik Məmməd», «Əziz», «Bir qəpik», S.M.Qənizadə «Tülük və Çax-çax bəy», İ.Musabəyov «Cəhalət fədailəri», «Rzanın qutusu», «İki dost». «İki dost, iki yol» (iqtitab) hekayələrini bu illərdə yazmışlar.

M.Ə.Sabir, S.S.Axundov və A.Səhhət kimi sənətkarlarla eyni amal uğrunda mübarizə aparan Abdulla Şaiq XX əsr realist maarifpərvər ədəbiyyatının yaranmasında misilsiz xidmət göstərmüşdür. Ədəbiyyatımızda şair, nasir, dramaturq kimi şöhrət qazanan Abdulla Şaiq həm də əsl xalq müəllimi, maarifpərvər, ictimai xadim kimi şöhrət qazanmışdır. Ona Azərbaycan ədəbiyyatında böyük hörmət qazandıran uşaq ədəbiyyatı sahəsindəki xidmətləri olmuşdur.

XX əsr uşaq ədəbiyyatının zənginləşməsində və yayılmasında görkəmli ədəbiyyatşurası Firudinbəy Köçərlinin xüsusi xidməti olmuşdur. O, şifahi xalq ədəbiyyatının ən yaxşı nümunələrindən toplanıb hazırlanmış «Balalara hədiyyə» (1912) adlı dərs vəsaitini yeni pedagoji prinsiplər əsasında tərtib etmişdir. Kitab ziyanlılar tərəfindən rəğbətlə qarşılanmış, mətbuatda haqqında qiymətli fikirlər söylənmişdir. Yaziçi-tənqidçi Seyid Hüseyn yazırırdı: «Hərçənd bu kitab zahirdə uşaqlar üçün yazılmışsa da, lakin bütün ənənəyi-milliyəsi <...> nağıl və hekayələri<...> milli misal və nəğmə-

¹ R.Əsfəndiyev. Seçilmiş əsərləri. B..Gənclik, 1979, s.8. Tərtib və öz söz A.Abdullayevindir.

ləri, uşaqlara məxsus oyuncaqları tərtib etdiyindən bizi keçmişimizlə aşına edir.. Keçmişimizə qarşı bizdə milli duyuşu oyandırır... Möhtərəm Firudinbəy Köçərli cənabları bizdən ötrü kəndi hədiyyəsi ilə böyük bir cığır açdı».

Görkəmli ədəbiyyatşunas Azərbaycan uşaq ədəbiyyatının bir sıra məsələlərindən bəhs edən məqalələr və ayrı-ayrı yazıçılara məktublar yazıb uşaq ədəbiyyatının, ilk növbədə, dilinin saflığına çalışmışdır. O zaman mütərəqqi ziyahlar tərəfindən rəğbətlə qarşılanan «Ana dili» məqaləsində F.Köçərli yazılırdı: «Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malidir. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir... Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir».

Ana dilinin saflığını həm tarixi dəlillər, həm də müasir həyatı misallarla müdafiə edən tənqidçi qələm dostlarına, yazıçılara, müəllimlərə çoxlu məktublar yazır, onlara əsərlərində ərəb, fars ibarələrindən uzaqlaşmağı məsləhət görürdü. A.Şaiqə göndərdiyi bir məktubunda F.Köçərli ədəbi dilin mənbələri və inkişaf yolları, onun bu gün hələ kifayət qədər öyrənilmədiyi haqqında qiymətli fikirlər söyləmişdir: «Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyl və rəğbətimiz o qədər olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram, hətta elanlar o qədər dəlaşiq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzətə oxumaqdan rəğbətləri kəsilih...»

F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinin tədqiq edilib öyrənilməsində, dövrünün ədəbi prosesinə dair tənqid məqalələrda, xüsusiş uşaqlar üçün hazırlanın dərsliklərdə və uşaq əsərlərində həmişə maarifçilik mövqeyində çıxış etmişdir.

Əsrin birinci rübündə bir çox müəllimlər, müxtəlif sənət adamları, qabaqcıl ziyalılar da vətənimizdə maarifin çırçıklənməsi yolunda əllərindən gələni əsirgəməmiş, uşaqlar

üçün əsərlər yazmış, dərsliklər yaratmış, dövri mətbuatda bu mövzuda maraqlı yazılar çap etdirmişdilər: onlardan Ş.Əsfəndizadə, Ə.A.Münzib, A. Ağabəyli, B.Mürşüd, C.Əsgərzadə, Ə.Cəfərzadə və F. Ağazadənin, Bakı, Tiflis, İrəvan, Gəncə və başqa şəhərlərdə fəaliyyət göstərən bir çox müəlliflərin unudulmaz xidmətləri olmuşdur.

Romantik yazıçıların özlerinə məxsus mövzusu və badi üslubu vardır. 1905-ci il inqilabının təsiri nəticəsində əldə edilən nailiyyətləri müdafiə etmək, müstəmləkə zülmü əleyhinə azadlıq ideyalarının tərənnümü, vətənpərvərlik, insan-pərvərlik, millətlər dostluğu və qardaşlığı, fəhlə və kəndlilərin insani hüquqlarının müdafiəsi, xalqların azad gələcəyinin tərənnümü, elm və maarifin tabağı və bu kimi başarı ideyalar qabaqcıl romantiklərin başlıca mövzusu idi.

Qabaqcıl romantiklər realist və maarifçi yazıçılardan kəskin şəkildə ayrılmır, elm və maarifin yayılması, xalq kütlələrinin savadlanması, xüsusiş yəni nəşlin təhsil və tərbiyəsində onlarla eyni mövqedə dayanırdılar.

XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndələrindən olan M.Hadi, H.Cavid, A.Səhhət, gənc C.Cabbarlı, A.Divənbəyoglu, Ə.Cavad müxtəlif şəraitdə yaşayıb yarat-salar da, bir vətəndaş kimi yeni nəşlin sabahına münasibələri, baxışları eyni idi. M.Hadi maarifi təbliğ edən əsərlərində yeni üsullu məktəbdən və orada təhsil alan şagirdlərin həyatından sevinc və fərəh hissi ilə danışır. Onun «Məktəb şərqisi», «Qızlar bağçası», «Tərəqqiyi-sənaye» və b. şeirlərində mütərəqqi ideyalar təbliğ edilir, cəhalat və avamlıq dünyasına qarşı mübarizədə məktəbin rolu yüksək qiymətləndirilir, elm və texnikanın öyrənilməsinə çağırış ruhu aşilanır. «Məktəb şərqisi» şeirində Hadi «Məktəb nə demək?» sualına cavab aydınlaşdırır.

«Məktəb şərqisi»nın yazıldığı dövrdə xalq hələ məktəbin, elmin əhəmiyyətini kifayət qədər bilmir, öz uşaqlarının gələcək taleyini ruhanılıq və ticarətə bağlamaga səy göstərildilər. Şair məktəbi cəhalat yüvasını işıqlandıran günəşə,

təbiətə sığal verən güzgüyə, açıq ürəklərə həyat verən beşiyə bənzədir. «Qızlar bulağı» şeirində də şairin yeniləşməyə, müasirləşməyə meylini, arzusunu görürük. Çantaları əllerində, səliqəli geyinmiş bir dəstə qızın məktəbə getməsi maarif-pərvər şairi şadlandırır.

*Qoşuyor məktəbə bir nur kimi,
Gediyor cənnətə bir hur kimi.
Oxu, ey bülbülli-növəxani-çəmən!
Şənin ilə edəcək fəxri vətən.
İmdidən tərbiyə qıl bağı-dili,
Bitsin o bağçada* irfan gülü.*

M.Hadinin dili, şeirlərində işlətdiyi ifadə və ibarələr qalız olsa da, bəzən böyük həcmli əsərlərinin içərisində üslubca xalq şeirinə yaxın, nikbin əhval-ruhiyyə aşlayan parlçılar da vardır ki, bunların uşaqlara öyrədilməsi həm Hadinin sevdirmək, həm də tərbiyə baxımından əhəmiyyətlidir. Şairin «Əməl» poemasından «Dilək ölməz» adlı parça bu qəbildəndir:

*Bu ağır yük çəkilməz,
Bu ağrular içilməz.
Sənsiz, a parlaq dilək
Qaranlıqlar keçilməz.
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.*

Ədalətsiz icimai həyatın bədbəxt etdiyi vətəndaşların faciəsi, kimsəsiz yetim uşaqların dərdi, küçələrə atılmış kiçik körpələrin iniltisi, feodal əqləq normalarının, köhnə adət-ənənələrin qurbanı olan yoxsulların əzablı həyatı Cavid şeirlərinin («Öksüz Ənvər», «Kiçik sərsəri», «Vərəmli bir qız»)inin («Öksüz Ənvər», «Kiçik sərsəri», «Vərəmli bir qız») mövzusu olmuşdur. H.Cavidin «Qız məktəbi»ndə yeni gö-

* Bağçada sözü məktəb mənasında işlənmişdir.

rüşlü bir müəllimlə qarşılışırıq. Məktəbli qızın sadə geyinməsi müsfətiş əfəndidə maraq oyadır, onun ata və anasının olub-olmadığını soruşur. Gülbahar adlı bu qızın zəngin bəy-zadə qız olduğunu öyrənən əfəndi ondan soruşur:

-Öylə isə, geydiyin geyim neçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç saxılma...

Bu-luz-Var, əfəndim, var... onların yox qiyməti.

Bir qızın ancaq bilikdir, təmizlikdir ziynəti.

-Bu dünyada ən çox sevdiyin kimdir? - sualına Gülbahar: -Atam, anam, bir də müəllimim - deyə cavab verir.

Azərbaycan romantiklərindən biri olan Abdullabəy Divanbəyoğlu az, lakin maraqlı yanan yazıçılardandır. Onun «Can yanğısı» romanı, «Dan ulduzu» və «Cəng» adlı hekayələri oxucuların rəğbatını qazanmışdır. Onun 1906-ci ildə yazdığı «İlan» və «Fəhlə» hekayələri uşaq ədəbiyyatının yaxşı nümunələrindən sayılır.

Kənd məişətindən alınmış «İlan» hekayəsində qadim adət və etiqadların bəzən fəlakət doğurduğu göstərilir.

XX əsrin əvvəllərində olan mürəkkəb, keşməkeşli icimai həyatın ziddiyatləri romantik təbiətli Əhməd Cavadın yaradıcılığında da bədii əksini tapmışdır.

Bununla yanaşı, onun sadə, oynaq və əlvan şeirləri («Müəllim», «Quşlara», «Beşik», «Mən Tuqayam, bir quşam», «Uşaqların əylənməsi üçün» və s.) uşaq ədəbiyyatının yaxşı nümunələri sayılır.

«Beşik» şeirinin oynaq misraları maraq doğurur:

Beşik baxmaz heç bir kəsə

Qulaq verir gələn səsə.

Nənə bir nəğmə söyləsə,

Yel ohur, yellənir beşik.

«Balalarıma» şeirində baharın gəlməsini sevinc hissi ilə uşaqlara yetirən şair bahar təravətinə, baharın, qışın əlamətlərini uşaqlara çatdırır.

Gənc C.Cabbarlıda da romantizmə meyl olmuş və ilk qələm təcrübələrini də bu ruhda sinmişdir. «Bahar», «Qürub çağrı bir yetim», «Boranlı qış gecəsi» kimi uşaq şeirləri, orta və yuxarı yaşı məktəblilərin oxuması üçün münasib olan «Ey dan ulduzu», «Şərq», «Ölkəm» nəğmələri Cabbarlı yaradıcılığının birinci dövründə qələmə alınmışdır. 1915-ci ildə «Qurtuluş» jurnalında nəşr olunan «Qürub çağrı bir yetim» və «Boranlı qış gecəsi» şeirlərində C.Cabbarlı yoxsulluq və səfələtin törətdiyi faciələri təsvir etmişdir. Bu şerlərin qəhrəmanları acı düşüncələr və dərdli xatırələrlə yaşayan məhkum insanlardır.

Romantizm metodu əsasında yazıcı-yaradan Azərbaycan yazıçıları estetik görüşləri etibarilə bir-birindən fərqlənəsələr də, onları köhnə dünyaya, onun zülüm və ədalətsizliyinə qarşı mübarizə, xoşbəxt, işqılı gələcək arzuları, azad məhəbbət tərənnümü, dini fanatizmə etiraz birləşdirir. Onların əsərlərində millətin xoşbəxtliyini, maarif və mədəniyyətin çıçəklənməsini görmək arzusu güclü idi.

Uşaq mətbuatı

1905-ci il inqilabı Azərbaycanda içtimai-siyasi və mədəni həyatı canlandırdı: maarif, məktəb və mətbuat xalqın tələbatına çevrildi, inqilabi-demokratik mətbuat yarandı. «Molla Nəsrəddin» jurnalından sonra «Zənbur», «Kəlniyət», «Babayi-Əmir», «Məzəli», «Tuti», «Bəhlul», «Lək-lək» kimi satirik jurnallar meydana çıxdı. Bunlar uşaq mətbuatının yaranmasına səbəb oldu. Əsrin əvvəllərindən nəşrə başlayan «Dəbistan» (1906-1908), «Rəhbər» (1906-1907) «Məktəb» (1911-1920) məcmuələri ilk uşaq mətbuatı kimi milli uşaq ədəbiyyatının inkişafına geniş yol açdı. Dövrün qabaqcıl ziyalıları – yazıçılar, müəllimlər və tərcüməçilər bu jurnallarda yaxından çıxış etməyə başladılar. Bu dövrdə M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, S.S.Axundov kimi uşaq ədəbiyyatının qüdrətli yaradıcıları yetişdi. Onlar öz içtimai-

ədəbi və pedaqoji fəaliyyətləri ilə yanaşı, XX əsr Azərbaycan uşaq ədəbiyyatını yaratırdılar.

«Dəbistan» jurnalı. Maarifpərvər ziyanlılardan Əlisgəndər Cəfərzadə və Məmmədəhsən Əfəndizadənin uzun müdədət naşırına çalışdıqları «Dəbistan» jurnalının məramı yeniyetmələrin təlim və tərbiyəsinə, zehni inkişafına istiqamət vermək, onları xalqa məhəbbət ruhunda tərbiyə etmək idi. Bu məqsədlə jurnalın 1906-cı il tarixli I nömrəsinin əvvəlində deyilirdi: «Uşaqlarımız məktəbdən azad olandan sonra asudə vaxtlarını uşaqlara məxsus jurnallarda və kitablarda ana dilində yazılmış iibrətamız hekayələr və mənzumələr qiraətinə sərf edələr, təki elm və tərbiyədə dair məktəblərdə öyrənilməsi mümkün olmayan əhvalatları böyük jurnallar və kitablardan vasitəsilə öyrənsinlər».

Görkəmlı içtimai xadim və ədib N.Nərimanov jurnalın çıxmazı münasibətilə «İrşad» qəzetinin 1906-cı il 9 mart tarixli nömrəsində yazdırdı: «Bu vaxtadək kitabsızlıqdan uşaqlarımız zərərli, əqidəni pozan kitablar oxuyub, naəlac qalmışlar. «Dəbistan» isə bu tövr kitablarının aradan götürülməyinə səbəb olub, zəmanəmizə lazım olan məlumatlar verməyini gözləyirik. Bəli, oxuyanlarımızda qeyrət görünür, hər kəs öz qüvvəsinə görə işləyir. İşləyin, qeyrətli qardaşlar, işləyin. Qoy millətin aşərin səsi sizə ürək verib qeyrətinizi dəxi artırsın».

C.Məmmədquluzadə, M.Ə.Sabir və b. demokratik ruhlu yazıçılar da «Dəbistan»ın çıxmazı münasibətilə məqalə və təbrikler dərc etdilər.

«Dəbistan» jurnalı müəllim və ziyalılarının arzularını nəzərə alaraq bir çox sahələri əhatə edən bölmələr yaratmışdır. Həmin bölmələr bədii ədəbiyyat, tərcümə ədəbiyyatı, təlim-tərbiyə və tərbiyə tarixi, coğrafiya və səyahət, Azərbaycan, fars və rus ədəbiyyatı, şifahi xalq ədəbiyyatı, tarixi hadisələr və digər sahələri əhatə edir, öz səhifələrində bu mövzularda maraqlı yazılar buraxırdı. Şübhəsiz, bu sahələr içərisində uşaqlar üçün yazılmış bədii ədəbiyyat daha geniş

yer tuturdu.

«Dəbistan» jurnalının səhifələrində dövrün qabaqcıl ziyalıları və maarif fədailəri iştirak edirdi. M.Ə.Sabirin uşaqlara ilk töhfəsi olan «Məktəb şərqi», A.Şaiqin «Ananın oğluna laylay deməsi», A.Səhhətin «Quşlar», «Ana və oğul», «Sərcə və qırğı», «İt və köpək», S.M.Qənizadənin «Nabəkar qonşu» (təbdil), «Allah xofu», D.Əfəndiyevin «İlin dörd fəslisi», A.Divanbəyogluunun «İllan», «Fəhlə» əsərləri ilk dəfə «Dəbistan» jurnalı vasitəsilə uşaqlara təqdim olunmuşdur.

«Dəbistan»ın səhifələrində çıkış edən qabaqcıl müəllim və həvəskar ədəbiyyatçılardan M.Əfəndizadənin («Bağdadlı Cəfərin hekayəsi»), Mir Həsən Möhsünzadənin («İki yoldaş – Heydər və Əkbər»), İsləmzadənin («İki şagird, yaxud Həsən və Səməd»), M.Həsən Tahirzadənin («Kiçik şagirdlərin söhbəti») və b. bədii yazıları tərbiyəvi-didaktik mahiyyət daşıyırı. Məcmuədə Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus, Şərq və Qərbi Avropa ədəbiyyatlarından tərcümələr (Krilon, Puşkin, Lermontov, Tolstoy, Qorki, Sədi, Göte, Hüqo və b.), S.Ə.Şirvani, H.M.Zərdabi, Cami, Əbu Əli ibn Sina, Nəvai, Hafız, Kolumb, Edisson kimi görkəmlı şəxsiyyətlərin həyat və fəaliyyətinə dair materiallar dərc edilirdi. Nəşri cəmi iki il davam edən «Dəbistan» jurnalı abunələrin azlıqından və mətbəə xərcinin çatışmazlığı üzündən 1908-ci ildə bağlandı. Bu münasibətlə M.Ə.Sabir «Dəbistan» da qapandı» şeirini yazıb jurnalda kömək göstərməyən nadanları tənqid edir, öz təssüsünü bildirirdi.

«Rəhbər» jurnalı. Nəşri cəmi dörd ay davam edən «Rəhbər» jurnalının naşiri görkəmlı maarif xadimi M.P.Mahmudbəyov idi. Böyük çətinliklərə jurnalın nəşrinə nail olan M.Mahmudbəyov «Rəhbər»in birinci nömrəsində çap etdiyi «İfadəyi-məram» adlı baş məqaləsində onun məqsəd və məramını belə ifadə edirdi: «Yaşadığımız əsr bir əsrdir ki, məntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişət və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan mil-

lət məişət mücadiləsində tez-gec məhv olasıdır... Pəs bir mil-lət ki, öz milliyyətini, dilini itirib yox olmaq istəmir, gərəkdir məktəblərin müntəzəm olmasına, ədəbiyyatının sərvətlənməsinə, ədəbiyyatı vasitəsilə milliyyətini tanımağa və millətinin ictimai işlərinin vüsətlənməsinə çalışın.

Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə milli ədəbiyyatdan xəbərdar olmasma əlimizdən gələn qədər rəhbərlik etməkdir.

«Rəhbər»in məramnaməsində aydın görünür ki, o əsasən pedaqoji təməyülli olmuş, təlim-tərbiyə məsələlərinə rəhbərlik məqsədi daşımışdır.

«Molla Nəsrəddin» jurnalının naşiri C.Məmmədquluzadə «Rəhbər»in çıxmاسını jurnalında satirik boyalarla təbrik etmiş. M.Ə.Sabir isə orijinal şeirlərini və tərcümələrini, həmçinin Firdovsinin «Şahnamə» poemasından «Siyavuş» fəslinin tərcüməsini «Rəhbər» jurnalında çap etdirmişdir. «Rəhbər» jurnalı məşhur ədəbiyyatşunas F.B.Köçərlinin Vidadi, Vaqif, Zakir və Nəbatı haqqında yazdığı ədəbi-tənqidi məqalələri də öz səhifələrində ardıcıl çap etmişdir.

«Rəhbər» jurnalının məramnaməsi zengin olmuş, pedaqogika və ədəbiyyatşunashılıqla yanaşı, ədəbi-bədii yaradıcılığa və tərcümə əsərlərinə də səhifələrində geniş yer vermişdir.

«Məktəb» jurnalı. «Dəbistan» və «Rəhbər» jurnalının qarşıya qoyduqları məqsədi onların bağlanmasından bir neçə il sonra nəşrə başlayan «Məktəb» jurnalı davam etdi: Maarifpərvər jurnalistlərdən Qafur Rəşad Mirzəzadənin və Əbdürrəhman Təfiq Əfəndizadənin təşəbbüsü ilə 1911-ci ilin 29 noyabrından nəşrə başlayan «Məktəb» məcmuəsi ilk nömrəsində öz istiqaməti haqqında deyirdi: «Bu gün ən möhtac olduğumuz şəyərdən biri də uşaqlara məxsus bir məcməa olduğu şübhəsizdir... Bizim bu «Məktəb»i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. «Məktəb»i oxuyacaq şagirdlərin biliyi

geniş bir dairə olarsa, o vaxt biz də məqsədimizə yetişmiş olurraq».

Vaxtilə məktəblilər üçün «Məktəb» adlı məcmuənin çapına təşəbbüs göstərən, lakin buna nail ola bilməyən N.Nərimanov eyni adlı jurnalın nəşrindən xəbər tutub onun birinci nömrəsində çap etdirdiyi məqaləsində iftixar hissi ilə yazmışdır: «Şükr olsun ki, bu axırıncı illərdə məktəblər artır, camaatda məktəbə az da olsa rəğbət, bir ehtiyac hissi oyanır. Məktəblər artdıqca başqa ehtiyaclarımız da meydana çıxır. O cümlədən bu gün ən möhtac olduğumuz şeylərdən biri də uşaqlara məxsus bir məcmuə olduğu şübhəsizdir. Doğrudan da bu böyük ehtiyacımızı hər kəs bilib təsdiq etməkdədir. Bu, bir vəzifədir, böyük bir xidmətdir. Bu xidmət üçün çalışmaq lazımdır. Əcaba, bunun üçün kim çalışmalıdır? Şübhəsiz ki, bunun üçün uşaq ataları və bilməkssə möhtərəm müəllimlər çalışmalıdır. Biz isə arada yalnız bir vasita ola bilərik».

«Məktəb» jurnalı ilk nömrəsindən başlayaraq yeniyetmələrin təhsilinə, təlim-tərbiyəsinə xidmət etmiş, öz ətrafında dövrünün görkəmli yazıçı və maarifşərvər ziyahlarını toplamışdır. Vaxtilə «Dəbistan» və «Rəhbər» məcmuələrində çıxış edən müəlliflərin əksəriyyəti istər bədii, istərsə də pedaqoji məzmunlu əsərlərlə «Məktəb»in səhifələrində müntəzəm çıxış edirdilər. Burada çap edilən əsərlərin əksəriyyətində elmin və məktəbin rolu təqdir olunur, yeni nəslin tərbiyəsinin yeni üsullu məktəblərin tərbiyə üsulları inandırıcı boyalarla təbliğ edilirdi.

«Məktəbə dəvət» adlı baş məqalədə deyilirdi: «Məktəb ən böyük, ən qiymətli və ən sevimli bir binadır. Ən gözəl keçirilən ömür, ən ləzzətli vaxt məktəb günləridir. İnsan oraya gözləri qapalı, zehni örtülü girər... Gözləri işqılı, zehni açıq çıxar... Məktəb həyatın nizamnaməsidir...»

Məqalədə məktəbin müqəddəsliyi təhlil edilir, insanı keyfiyyatların – humanizmin, qardaşlıq və birliyin bünövrəsinin buradan başlanması göstərilir. Bu ideyanın təsir

güçünü artırmaq için əyanılıyə, inandırıcı hadisələrin bədii təsvirinə diqqət yetirilir.

«Məktəb» jurnalında müəllimlər, ədəbiyyat həvəskarları, maarifpərvər ziyahılar, eyni zamanda, dövrün tanınmış nasir və şairləri müntəzəm çıxış edirdilər. H.Cavid, Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, R.Əfəndizadə, S.S.Axundov, İ.Musabəyov kimi görkəmlı sənətkarların ədəbi-bədii yazıları ilk dəfə «Məktəb» jurnalında nəşr olunmuşdur. M.Ə.Sabirin vəfatından sonra jurnalda onun uşaqlar üçün yazdığı şeir və mənzumələri toplanıb vaxtaşarı çap edilmişdir. S.S.Axundov «Qorxulu nağıllar»ını bilavasitə «Məktəb» jurnalı üçün yazmışdır. 1912-ci ildən 1914-cü ilə qədər ardıcıl çıxan bu hekayələri uşaqlar da, valideynlər də böyük həvəslə oxuyur, davamını səbirsizlikla gözləyirdilər.

«Məktəb»in səhifələrində çap edilən şeirlərdə də jurnalın məramına – yeni məktəbin, elmin, təlim və tərbiyənin rolluna, yeni nəslin böyük gələcəyinə inam hissi ifadə olunurdu. S.Ə.Şirvaninin «Oğluma nəsihət», M.Ə.Sabirin «Məktəb şagirdlərinə», Ə.Nəzminin «Məktəb uşağı», Abbas Səhhətin «İki uşaq», H.Cavidin «Bir qız», R.Əsfəndizadənin «Qızlarımı nəsihət», Q.Ə.Cənnətin «Öyüd», Ə.Səttarin «Ağca» əsəri bu cəhətdən maraqlıdır.

«Məktəb»in səhifələrində milli ədəbiyyatla yanaşı, tərcümə ədəbiyyatına da geniş yer verilirdi. A.Səhhətin Puşkin dən («Qış»), Nikitindən («Uşaqlıq xatiratı») tərcümə edib jurnalda çap etdirdiyi əsərləri indi də bədii dəyəri ilə diqqəti cəlb edir.

«Məktəb» jurnalı 1920-ci ilədək nəşrini davam etdirdi. Uşaq aləminin salnaması olan jurnal on illik fəaliyyəti ərzində Azərbaycan uşaq ədəbiyyatının yaranması və təşəkkülü işinə ciddi kömək etmişdir.

CƏLİL MƏMMƏDQULUZADƏ
(1866-1932)

«Gözümü ömründə birinci dəfə açan kimi dünyani qaranlıq görmüşəm» deyən və əli qələm tutan gündən bu qaranlıq mühitə və cəhalətə qarşı barışmaz mübarizə aparan Cəlil Məmmədquluzadə əsrimizin əvvəlində yeni ədəbi hərəkətə istiqamət verən böyük mühərrir və yazıçı kimi şöhrət qazanmışdır.

C.Məmmədquluzadə Naxçıvanda anadan olmuş, ilk təhsilini mollaxanada və ikisinişli rus məktəbində almışdır. Zaqafqaziya Müəllimlər Seminariyasını (1882-1887) bitirib. Uluxanlı, Baş Noraşen və Nehrəm kəndlərində on il (1888-1897) müəllim işləmişdir. Sonra müəllimliyi buraxıb İrəvana getmiş, bir neçə il vəkil və tərcüməçi vəzifələrində çalışmışdır.

Yaşadığı mühitə həssas gözəl baxan və dərin müşahidə qabiliyyəti olan C.Məmmədquluzadə işlədiyi yerlərdən zəngin mövzu və material toplamış, ilk əsərlərini də bu illərdə qələmə almışdır; «Çay dəstgahı» (1889), «Kişmiş oyunu», «Poçt qutusu» hekayələri müəllim işlədiyi dövrün məhsuludur.

Gənc ədib ilk dəfə «Şərqi-rus» qəzetində mühərrirliyə başlamış, «Poçt qutusu» hekayəsini də həmin qəzetdə çap etdirmiştir.

«Şərqi-rus» qəzeti bağlandıqdan sonra C.Məmmədquluzadə onun mətbəəsini satın almış, adını da «Qeyrat» mətbəəsi qoymuşdur.

Bütün Rusiyani bürüyən 1905-ci il inqilabı çar üsul-idarəsini müəyyən güzəştərə məcbur etdi. Belə bir məqamından istifadə edən C.Məmmədquluzadə böyük arzularını həyata keçirmək üçün qabaqcıl fikirlə ziyanlılarla «Qeyrat» mətbəəsində 1906-ci ildə «Molla Nəsrəddin» jurnalının nəşrinə başladı. Tiflisdə, Təbrizdə və Bakıda kiçik fasilələrlə 25 il fəaliyyət göstərən jurnal xalqımızın ictimai və mədəni inkişafında misilsiz rol oynamış. Yaxın və Orta Şərqdə böyük

şöhrət qazanmışdır.

C.Məmmədquluzadə mühərrirlik fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığını da ardıcıl davam etdirmiştir. O, duzlu, mənali, məzmunlu, kinaya və eyhamla dolu felyeton və məqalələrində yeni nəslin taleyini düşünmiş, təhsil və tərbiyələnməsinə böyük diqqət yetirmişdir. C.Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının birinci nömrəsinin baş məqaləsində oxucularına öz müxtəsər və məzmunlu məramnaməsini bildirərək yazırı: «... Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurduñuz. Axırı biçara ananız sizə deyirdi: - Bala, ağlama, xorrdan gələr sənə aparar! – Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.

Hərdən bir ana dilini danışmaqla keçmişdəki gözlə günləri yad etməyin nə eybi var?»

C.Məmmədquluzadə «Niyə mən dərsdən qaçdım» felyetonunda molların və valideynin təhsil və tərbiyəyə münasibətini, uşağın dərsdən qaçmasının səbəblərini aydın göstərirdi. Məktəbdəki falaqqadan qorxan uşaq qamış atına minib küçələrdə oynamağı daha üstün tutur. Molla uşağın binini yanında aylasdırıb cibinə kişmiş-noxud doldurub yapışış çənəsindən deyir: «Mən ölüm, bacıoğlu, mənim ürəyimi sıxma, dərsini yaxşı əzbərlə, yoxsa səndən küsərəm». Molla başqa uşaqla da bu cür rəftar etdikdə əvvəlki uşaq dərsdən qaçır və mollaya deyir: «Hey, sən indi kişmiş, noxudu və rırsən Cəfərə, mən də sənin acığına ta bundan sonra nə məktəbə gələrəm və nə də sənə halva gətirərəm».

Böyük ədib kiçik bir felyetonda həm molların çirkin əməllərinə, həm də savadsız valideynin nadanlığına kinaya edir, acı-acı gülür.

C.Məmmədquluzadə «Təzə təlim kitabı», «Cavanlar», «Qız tərbiyəsi», «Qanlı faciə», «Kərbəlayı», «Əvvəlinci söz», «Nişanlı bir qız», «Bismilla Xirakima Nirragim»,

«Rəndə», «Dərs kitabları», «Uşaqlarımız», «Uşaq teatrı» və b. felyetonlarında köhnə məktəbin, köhnə dərs kitablarının, köhnə dərs üsulunun və ümumiyyətlə, köhnə tərbiyənin bütün nöqsanlarını açır, ifşa edir. Müxtəlif bədii tüsullardan istifadə edən ədib «Təzə təlim kitabı» felyetonunda ailədə, məktəbdə, hökumət idarələrində hökm sürən cəhalət, nadanlıq, avamlıq, ədalətsizlik kimi mənfi halları «hesab məsələləri» şəklində əks etdirir:

1. Bir külfətdə dörd nəfər uşaq var və hər bir uşaqın ayrıca anası. Ev sahibinin neçə arvadı var?

2. Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq həmin kitabı qurtara bilər?

3. Molla bir uşaqın ayaqlarını falaqqaya qoyanda on bir çubuq sindirir. Yeddi uşağı nə qədər çubuq gərək hazır edə?

4. Bir kişi evinə üç dənə alma götirdi, birini verdi oğluna, birini qızına və birini də özü yedi. Arvada neçə alma yetişdi?

5. Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qaydanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq... və s.

Ədib M.Ə.Sabirlə birlikdə «Molla Nəsrəddin» jurnalı vasitəsilə əsrimizin əvvəllərində çıxan ilk uşaq mətbuatını («Dəbistan», «Rəhbər») alqışlamış, az sonra onların bağlanmasına tössüflənmişdir.

C.Məmmədquluzadə dram əsərlərində də uşaqların taleyini unutmamış, avamlığın və nadanlığın qurbanı olan yeniyetmələrin halına acılmış, «Ölülər» komedyasında Cəlal və Nazlı kimi yadda qalan surətlər yaratmış, «Danabaş kəndinin məktəbi» pyesini isə müəyyən mənada bu mövzuya həsr etmişdir.

«Ölülər»də Cəlalla Nazlinin sözü az olsa da, onların haqqında İsgəndər danışır, həm də çox mənali və düşünürəcə danışır. «Kefli İsgəndər kimi» tanınan bu gənc əslində

də ayıq və aydın məqsədli ziyalıdır. İsgəndərin Şeyx Nəsrullah və avam məşədilərə verdiyi cavablar və son monoloq bir yana, təkcə Cəlal və Nazlı haqqında düşüncələri onun avam və sırlıdaçılardan mühitində aqil və ayıq ziyan olduğunu aydın göstərir. İsgəndər molladan dərs alan balaca qardaşı Cəlala deyir: «Sokrat bir adam idi, çoxdanın adamı idi. Çox-çox çoxdanın adamı idi. Sokrat deyərmiş ki, «Mən dərs oxumamış elə xoyal elərdim ki, dünyada bir zad bilirəm: amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm»... Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, Deyirsən ki, mən kefliyəm, amma and olsun Qaraman pırınə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra başlayacaqsan İsgəndər dadaşın kimi küplərin dibində yatmağa, xa-xaxa!» İsgəndər bacısı Nazlinin başına gələcək faciələri düşündükəcə içəridən od tutub yanır, yandıqca araq şüşəsini başına çəkib deyir: «Ey mənim gözəl bacım Nazlı, səhərdən axşama kimi oturubsan evdə anadan bozbaş bisirmək dərsi ahırsan, amma mənim yanımı gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həytdə gün çıxıb, sən ki o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Cöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?»

«Bunlar kefli, yaxud şüursuz adam sözü deyildir. Bunlar keçmiş və gələcəyi görüb düşünən, yeni nəslin taleyi və dərdləri ilə yaşıyan adının sözləridir. İsgəndəri məhz bu dərdlər sərxiş etmişdir!».¹

C.Məmmədquluzadə «Ölülər»də balaca Cəlal və Nazlıdan tutmuş avam ağsaqqalların, hüquqsuz anaların, az-çox təhsil görmüş, amma zəmanəyə baş əyən ziyanlıların, sırlıdaççı şeyx və ruhanilərin hər birinin özünəməxsus xarakterini və aqibətini böyük ustalıqla qələmə almışdır.

«Danabaş kəndinin məktəbi»ndə isə sırlıdaççı Şeyx Nəsrullahdan sonra həmin kəndə yeni maarif ziyanı gəlir.

¹ Mir Cəlal, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif», 1982, s.85.

Şeyx Nəsrullahı böyük ehtiramlı qarşılıyan avamlar maarif ziyyasından ürküb qaçırlar. Soldat sözünü eşidən kimi uşaqlarını görmə qalağında gizlədirler. Elmin, maarifin işığını başa düşməyən bu avam və nadanlar şallaq və tatarı gücünə uşaqlarını məktəbə gətirirlər. Oxumaq, bilik əldə etmək onların anlayışında yoxdur. Müəllim, burjua ziyalısı Həsənov da bu kəndə öz ağılı, fərasəti, bacarığı və təcrübəsi ilə deyil, rəsmi dövlət adamları ilə gəlmişdir. Məhz buna görə də o, bir müəllim kimi maarifin əhəmiyyətini kəndlilərə başa sala bilmir. Avam camaatın suallarına verdiyi cavablar gülüş hədəfinə çevirilir, özü də pis vəziyyətdə qalır.

Hekayələri. C.Məmmədquluzadə «Poçt qutusu»ndan başlamış sosializm quruculuğu illərində yazdığı əsərlərə qədər müxtəlisf mövzularda hekayələr də yazılmışdır. Felyeton və pyeslərində olduğu kimi, hekayələrində də Azərbaycan kəndinin geriliyindən, avam kəndlilərin çürümüş adətləri və qanunlara qail olub müti bir həyat sürdüklorindən böyük vətəndaş kədəri və cəsarəti ilə danışır. Keçmişin bütün çirkəkablarına qarşı kinayəli və eyhamlı qələmi ilə mübarizəyə girisi: «Poçt qutusu», «Usta Zeynal», «Dəllək», «Pirverdi-nin xoruzu», «Zırrama», «Saqqallı uşaq», «Oğru inək», «Buz», «İki alma», «İki qardaş», «Yan tütəyi», «Şərq fakül-təsi» və b. hekayələrində ədib təlim və tərbiyənin, müxtəlisf adət və ənənələrin bu və ya digər cəhətlərinə diqqəti cəlb edir.

Bu hekayələrin bir çoxu məhz uşaqların təhsili, tərbiyəsi, düşdüyü ağır mühit, keçirdiyi iztirablarla bağlıdır.

Uşaq şəxsiyyətinin inkişafında və formallaşmasında ictimai mühitin, ailə həyatının təsirini eks etdirən bu hekayələrdə C.Məmmədquluzadənin tərbiyəyə dair fikirlərini iki hissəyə ayırmış olar. Bunlardan biri oğurluq, yalançılıq, qorxaqlıq, riyakarlıq və s. kimi burjua-feodal əxlaqına xas olan çirkin sisətlərin ifşası; ikincisi isə tərbiyənin müsbət cəhətlərindən olan cəsarət, doğruluq, şüurlu intizam və humanizm ideyalarının təbliğ edilməsidir.

C.Məmmədquluzadə uşaqların tipik obrazını həmişə «tipik şəraitdə» verir. Uşaqın hansı ailəyə mənsub olması, bu və ya digər ictimai mühitin onların xarakterində və həyətində nə şəkildə təzahür etməsi hekayənin əsasında durur.

Quru nəsihətçiliyə, didaktizmə yol verməmək üçün C.Məmmədquluzadə uşaqların ailədə tərbiyəsi məsələlərinə həsr etdiyi əsərləri həyatı hadisələr, maraqlı süjetlər əsasında yazmışdır. «Saqqallı uşaq» və «Oğru inək» hekayələrində uşaqların tərbiyəsində, onların dünyagörüşü və davranışının formallaşmasında valideynin mühüm rol oynadığını göstərən ədib, sadəcə, nəsihət yolu ilə getmir, bu ideyani maraqlı bir süjet daxilində oxucuya çatdırır. Bu isə həm uşaq bədii xarakterinin meydana çıxmamasına, həm də xarakteri uşaqda formalasdırılan ailə və ictimai mühitin görünməsinə bədii imkan yaradır.

«Zırrama» hekayəsində müəllif zəhmətkeş kütlələr hesabına yaşayan bir qrup tufeylini, onların feodal əxlaqını kəskin tənqid etmişdir. Hekayədə diqqəti cəlb edən bir cəhət də ondan ibarətdir ki, ədib heç bir psixoloji və pedaqoji nəticə çıxarmır. O, məsələnin yalnız bədii təsvirini verir, nəticəyə gəlməyi isə oxucuların ixtiyarına verir.

«Saqqallı uşaq» hekayəsində ədəbi əsərin əsas ideyası ilə yanaşı, ata-anaları uşaqlarda yalançılıq, qorxaqlıq, böyükələrin sözünə baxmamaq və s. kimi zərərli vərdişlərin yaranıb kök atmasına qarşı mübarizəyə çağırır. Ata görür ki, evin divarlarını yazıblar. O, elə düşünür ki, bunu yanan uşaqlarıdır. Ona görə də uşaqlarını çağırır və onlara tapşırır ki, bir də divarı yazmasınlar. Atanı öz uşaqlarını divarın yazmalarından daha çox, onların bunu danmaları, qorxularından yalan danışmaları narahat edir. Ata dünyagörmüş, təcrübəli adamdır. «qoca mürəbbidir». O, bəzən hirslenib uşaqlarına qışqırsa da, onlara fiziki cəza vermir. Ata bu qərara galır ki, uşaqların şüuruna zəruri təsir göstərmək, divarı yazmağın pis iş olduğunu onlara anlatmaq lazımdır. Bunun üçün o, əvvəl hökmə, öyünd-nəsihətə müraciət edir. Bunların

uşaqlara təsir etmədiyini gördükdən sonra başqa vasitəyə əl atır. Uşaqların yaşına, səviyyəsinə uyğun hərəkət edib bu dəfə onlara heç bir söz demir. Elə düşünür ki, bəlkə uşaqlar öz inadlarından əl çəkələr, divarı yazmağın «hər babətdən pis iş» olduğunu inanalar. Uşaqlarla rəftarında ata üç tərbiyə üsulunu müqayisə edir, təcrübədən keçirir: öyüdnəsihət, məcburiyyət və inandırma. Sonuncu üsulu ata daha faydalı, təlim-tərbiyə işində olverişli hesab edir.

Lakin bunlar heç bir nəticə vermir. Axırda məlum olur ki, divarı yanan balaca uşaqlar deyil, yaşı adam, «saqqallı uşaq»dır. O «saqqallı uşaq» ki, yaşı 40-45-i keçmiş fəqir, yoxsul bir İran əhlidir. Açı mühit, yoxsulluq və savadsızlıq onu doğrudan da «saqqallı uşaq»a çevirmiştir. Ailəsinə dolandırmaq üçün öz vətanından dərbədər düşən Kəblə Əzim qapıları dolaşış alver edir, cörək pulu qazanır. Savadsız olduğundan nisyə verdiyi şeylərin şəklini divara çəkir. Yaziçi bir tərəfdən onun halına gülür, digər tərəfdən, ürəkdən acıçı. Onu bu vəziyyətə salan mühitə nifrat edir, eyni zamanda, Kəblə Əzim kimilərinin savadsızlığına qarşı çıxır. Onları gec də olsa yazıp oxumağa çağırır.

Uşaqların tərbiyəsi işində ailənin üzərinə düşən vəzifələrin başqa-başqa cəhətləri yazılıının «oğru inək», «İki almanın» hekayələrində də göstərilmişdir. Cəlil Məmmədquluzađənin fikrincə, uşaqları kiçik yaşlarından xeyirxahlıq, doğruluq, humanizm ruhunda tərbiyə etmək, onlara mədəni vərdişlər aşılamaq üçün ata-analar yaxşı nümunə olmalıdır. Çünkü uşaqların dünyagörüşünün formallaşmasında valideyin şəxsi nümunəsi mühüm, bəzən də həllədici rol oynayır. Ona görə də ata-analar istər ailədə, istərsə də ictimai həyatda düzgün davranışmalı, oğurluq, yalançılıq və s. kimi pis işə, pis sıfətə yol verməməlidirlər.

Cəlil Məmmədquluzađə zəhmətkeş insanı dərin məhəbbət hissili sevdiyi kimi, uşaqların da bu nəcib ənənələr ruhunda tərbiyə olunmasını tələb edir, sıravi əmək adamlarını sevdirməyi tərbiyənin mühüm cəhətlərindən biri sayırdı.

Ədib öz balaca oğlu ilə gəzməyə çıxır. Uşaq gördüyü şeylərin hamisində almaq istəyir. Ata isə uşağın bütün şiltaqlığına baxıb istədiyi şeyləri almağı və beləliklə də, onu «dadamat» öyrətməyi tərbiyə zidd hesab edir. Ancaq uşağın təbiəti ilə də hesablaşmayı unutmur. Ona görə də «çün tərbiyə öz qaydasınca, uşağı öz təbiəti, bu da öz qaydasınca» – deyib uşaq üçün iki qırımızı alma alır. Tramvaya minib evə gələrkən oğlu yasında cırımlı geyinmiş bir uşaq onlara əl açır. Yenə də tərbiyə baxımından uşağı pul vermir, sonra isə peşman olub yetim uşağından dördünə acıyr. Tramvay hərəkət etdikdə yerdə həmin uşağın alma yedyini görür. Oğlunun «dədə, almanın birini verdim dilənçi oğlanı» – deməsi onu çox sevindirir. Ədib elə buradaca köhnə tərbiyə sisteminin puç, insana necə laqeyd olduğunu ifşa edərək deyir: «Filosofiya aləminə gəldikdə qeyrilər küçədə dilənçiye ianə verməyi necə başa düşürlər düşsünlər və insaniyyat mütəxəssisləri bu məsələni necə həll edirlər etsinlər, ancaq balaca oğlum iki almasından birini bir yetim uşağı verdi. Ola bilər ki, oğlum da yekələndən sonra bir para alımların «küçədə dilənçiye ianə verməyiniz» – nəsihətini eşidəndən sonra onları küçədə görəndə, üz əvvirəcəkdir. Ancaq hələ ki oğlum bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim uşağı verir.»

Cəlil Məmmədquluzađə həmişə təlim ilə tərbiyəni vəhdət halında götürdü. O, uşaqların tərbiyəsi ilə bərabər təliminə də xüsusi fikir verirdi. «Şərq fakültəsi» hekayəsinə də müəllif məhz bu məsələyə həsr etmişdir. Orta məktəbi çox zəif qurtarmış Xəlil başqa yoldaşları kimi institut tələbəsi olmaq arzusu ilə yaşıyır. Bu məqsədlə işini Darülfünunun Şərq fakültəsinə verir. Səhlənkarlıq üzündən imtahana da gəlməyən cavan, necə olursa-olsun yüngül bir yolla instituta daxil olmaq istəyir. İmtahan sessiyası qurtardıqdan sonra məktəbə gələn Xəlilə müəllimlər sınaq üçün yoxlama yazı işi yazdırırlar. Məhz burada Xəlilin kəmsavad, adı şeylərdən xəbərsiz olduğu aydın olur.

Müəllif bununla gəncliyini – ömrünün ən qiymətli çagını boş, mənasız keçirən, elmlə maraqlanmayan, ancaq şöhrət məqsədi güdən tüfeyli gəncləri şiddətlə tənqid atəşinə tutur, belələrinin aqıbatını – cəmiyyətin ümumi inkişafı üçün nə cür əngəl törətdiklərini «Taxil həkimi» hekayəsində daha qabarıq surətdə verir.

Cəlil Məmmədquluzadənin hekayələri içərisində lirik, oynaq bir dildə yazılmış «İki qardaş» hekayəsi xüsusilə diqqəti cəlb edir. Yaziçi lirik planda verdiyi təbiət təsvirləri ilə obrazın xarakterini açır, onun keçirdiyi xoş əhvali-ruhiyyəni aydınlaşdırır.

Hekayədə göstərilir ki, vağzalda iki qardaş dayanmışdır. Bunlardan biri digərini yola salır. Bunlar görüşüb-öpüşüb ayrılır, yenə də qayıdır öpüşür, bir-birilərindən ayrıla bilmirlər. Qatar yola düşüb uzaqlaşana qədər bunların məhəbbət dolu həsrətli gözləri bir-birindən ayrıla bilmir. Bu hekayələrdə bir tərəfdən humanizm ilə bağlı olan lirizm, digər tərəfdən də satiraya keçən yumor tərbiyəsini pozan cəhətlərə qarşı kəskin gülüş nəzərə çarpar.

Uşaqların hərəkətindəki nöqsanları göstərərkən yazıçı heç vaxt onlara gülümr. O, azyaşlı uşaqın sadəlövhüyüünü nəzərə alır, onun təbiətini unutmur. Burada yazıçı oxucunun gözü qarşısında uşaqları dərin məhəbbətlə sevən qocamanın müəllim, humanist sənətkar kimi canlanır. Ancaq tənqid uşaqların tərbiyəsini pozan köhnə cəmiyyətə və valideynlərə qarşı çevriləndə gülüş başqa xarakter alır, acı kınayə ilə birləşir.

Böyük ədib gənc nəslin tərbiyəsi əxlaqi məsələlərinə həmişə ictimai və mədəni inkişaf baxımından yanaşındı. O, bu mövzuda yazdığı hekayələrdə köhnə, çürük təlim-tərbiyə üsullarını tənqid edir, gənc nəslin mütərəqqi üsullar əsasında tərbiyələndirilməsinə çalışır. Uşaqları vətənə və xalqa məhəbbət ruhunda böyütmək, onlara mədəni vərdişlər, müsbət əxlaq normaları aşılıamaq Cəlil Məmmədquluzadənin ən böyük və nəcib arzularından biri idi.

MİRZƏ ƏLƏKBƏR SABİR

(1862-1911)

XX əsr Azərbaycan ictimai fikri tarixində özünəməxsus mövqeyi olan Mirzə Ələkbər Sabir inqilabi məzmunlu yeni Azərbaycan şeirinin bayraqdarı kimi şöhrət qazanmışdır.

M.Ə.Sabir Şamaxı şəhərində anadan olmuşdur. Xırda ticarətlə məşğul olan dindar atası Zeynalabdin kiçik Ələkbəri molların yanında oxumağa qoyur. Kiçik yaşlarından həyata açıq nəzərlə baxan fərasətli Ələkbər sixintili molla-xana şəraitinə dözə bilmir. 8 yaşında hədə-qorxu ilə oruc tutmağa məcbur edilən, molla tərəfindən incidilən Ələkbər bu acı həqiqəti üç misrada belə ifadə edir:

*Tutdum orcu irəməzanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda.*

Ələkbər mollaxanını tərk edib S.Ə.Şirvaninin məktəbində təhsilini davam etdirir. S.Ə.Şirvaninin açdığı yeni üsullu məktəb Sabir üçün faydalı olur. Çünkü bu məktəbdə S.Ə.Şirvani klassik Azərbaycan və Şərqi ədəbiyyatını tədris edir, maarifpərvər şair kimi uşaqlarda elmə, maarifə və sənətə ciddi meyl oyadır. O, Ələkbərin şeir yazmaq bacarığını duyub ona xüsusi qayğı göstərir, yazılarını təshih edir, yaradıcılığına istiqamət verir. Hətta şair S.Ə.Şirvani öz şagirdində istedadı görüb böyük Nizaminin «Xəmsə»sini ona hədiyyə verir.

Bir tərəfdən, Şamaxının dindar və cahil mühitində, digər tərəfdən, atasının ticarət peşəsinə alışa bilməyən gənc Ələkbər dünyagörüşünü və biliyini artırmaq üçün Şərqi ölkələrini səyahətə çıxır; Səmərqənd, Buxara, Xorasan, Səbzvar, Nişapur şəhərlərini görür, bir müddət Aşqabadda yaşayır. Gənc Sabir hara gedir, yoxsul insanların ağır güzəranı ilə üzləşir. Lakin qabaqcıl fikirli, tərəqqipərvər ziyanlılarla tanışlığı ona təselli olur, onu ruhlandırır. Sabir atasının ölüm xə-

bərini eşidib Şamaxiya qayıdır, başsız qalan ailənin qayğısı onun üzərinə düşür.

Yaşadığı mühitdə baş verən bir sıra hadisələr – 1902-ci il Şamaxı zəlzələsi, 1905-ci il inqilabı, çarizmin törətdiyi milli ixtilaf şairin yaradıcılığında silinməz izlər buraxır. Bu hadisələr nəticəsində Şamaxı şəhəri dağılmış, achiq və səfələt yoxsul camaatin köçüb dağılmışına səbəb olmuşdu. Sabir çar hakimlərinin «parçala, hökm sür» siyasetinin mahiyətini başa düşür, bu riyakarlığa qarşı özünün «Beynəlmiləl» şerini yazar. Birinci rus inqilabı şairin poetik yaradıcılığında həllədici rol oynadı. Bu illərdə çətinliklərə baxmayaraq, Sabir klassik Şərq ədəbiyyatını dərindən müttalə edir, həm də bu ədəbiyyatın zəngin şəkli xüsusiyyətləri zəminində yeni içtimai məzmunlu satirik şeirlər yazar.

Bütün bu çətinliklərə baxmayaraq, M.Ə.Sabir, Abbas Səhhət, M.Tərrah, M.Mahmudbəyov və A.Naseh birlikdə klassik şairlərin və özlərinin şeirlərini oxuyub müzakirə və təhlil edirdilər.

Inqilabi məzmunlu şeir və məqalələrilə xalq kütlələrinin fikri inkişafına kömək edən, demokratik fikirləri yayan Sabir sabun bişirib satmaqla gün keçirə bilməzdi. 1908-ci ilin yayında Sabir hökumətdən icazə alıb «Ümid məktəbi»ni açmağa nail olur. Yeni üsullu məktəbdə ana dili, fars dili, hesab, coğrafiya, təbiət və s. fənlər tədris olunurdu. Böyük sevinc və fərəhə müəllimliyə başlayan M.Ə.Sabirin sevinci uzun sürmədi: bir ildən sonra məktəbi bağladılar.

1910-cu ildə M.Ə.Sabir Bakıya gəlir, maarifpərvər ziyanlıların köməyi ilə Balaxanı məktəbində müəllimliyini davam etdirir. Şair burada fəhlələrlə yaxın əlaqə saxlayır, axşamlar onlara savad öyrədir. Mübariz fəhlələrin sahibkarları və mütləqiyətə qarşı açıq inqilabi çıxışları M.Ə.Sabirin dünyagörüşünə böyük təsir göstərir, onun şeirlərinin inqilabi məzmununu daha da dərinləşdirir. Bu vaxtlar ağır xəstələnən şair müalicə üçün Tiflisə gedir. C.Məmmədquluzadə və Həmidə xanımın böyük qayğısına və hökimlərin səyinə bax-

mayaraq, M.Ə.Sabirin xəstəliyi daha da ağırlaşır. O, Şamaxiya qayıtmalı olur və 1911-ci il iyulun 12-də vəfat edir.

M.Ə.Sabir əlinə qələm aldığı illər Şərq xalqlarının qəflətdən ayıldığı bir dövrə təsadüf edir. Əsarət altında əzilən vətəndaşları oyatmaq, onları özlərinə tanıtmaq dövrün qabaqcıl ziyahlarının vətəndaşlıq borcu idi. M.Ə.Sabir yaradıcılığa başladığı ilk illərdən öz şeirlərini bu ruhda yazmağa çalışırdı. Lakin milli mətbuatın yoxluğu şairə zəhmətkeş xalqla six əlaqə saxlamağa, fikrini onlara çatdırmağa mane olurdu. Nəhayət, Sabir «Şərqi-rus» qəzetində şeirini çap etdirir. Bu, şairin ilk mətbü əsəri idi.

1905-ci il inqilabının təsiri ilə Qaşqazda bir-birinin arduceda bir neçə qəzet və jurnal nəşrə başlayır. Bunların içərisində ruh etibarılı M.Ə.Sabirə ən yaxın olanı «Molla Nəsrəddin» (1906-ci il aprel) idi. Sabir inqilabi məzmunlu satirik şeirlərini gizli imzalarla müntəzəm olaraq «Molla Nəsrəddin»a göndərir, jurnal da öz məsləkini yaxın olan bu yeni mündəricəli şeirləri böyük həvəslə çap edib yayırı.

Bu dövrədə bir neçə uşaq jurnalı – «Dəbistan», «Rəhbər», xeyli sonra isə «Məktəb» nəşr edildi; bir sıra yeni dərsliklər – «Birinci il», «İkinci il», «Yeni məktəb» uşaqların ixtiyarına verildi.

Şübhəsiz, Sabir kimi böyük sənətkar dövrün içtimai, ədəbi və mədəni-maarif tədbirlərindən kənardə qala bilməzdi. O, bir tərəfdən Cəlil Məmmədquluzadə ilə birlikdə «Molla Nəsrəddin»in səhifələrində uşaq ədəbiyyatı və mətbuatı uğrunda mübarizə aparır, digər tərəfdən, uşaqlar üçün yazdığı şeirləri «Dəbistan» və «Rəhbər» jurnallarında çap etdirirdi. Şair 1906-ci ildə Bakıya gələrkən «Dəbistan» jurnalının redaktoru ilə görüşüb, onunla fikir mübadiləsi aparır, uşaq ədəbiyyatı ilə bağlı öz mülahizələrini bildirir. «Dəbistan»ın redaktoru uşaqlar üçün şeir yazmayı M.Ə.Sabirdən xahiş edir. Çox keçmir «Məktəb şərqisi» şeiri jurnalda çap olunur. Bu şeir məktəblilərin ən sevimli nəğməsinə çevrilir. Mirzə Ələkbər Sabir Firdovsinin «Şahnamə»sindən etdiyi

tərcümələri də «Rəhbər» jurnalının səhifələrində çap etdirir.

Mirzə Ələkbər Sabir Şamaxıda yeni yaradılan kitabxana-qırətxananın açılışında oxuduğu «Elm» adlı şeirində, yeni nəslin təhsilinə və tərbiyəsinə böyük qayğı göstərilməsinin vacibliyini bildirirdi. O, xalqın gələcək inkişafını «Vətən övladlarının savadlanması» görürdü.

Şair Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən uşaq ədəbiyyatının yoxsulluğu bir daha yəqin etmiş, müxtəlif mövzularda xeyli şeir yazmışdır. Bu əsərlər nəsihətəmiz mənzum hekayələrdən, elmi və məktəbi təbliğ edən şeirlərdən, məktəb şərqiylərdən, habelə təmsillərdən ibarətdir.

Mənzum hekayələri. Bu mənzumələrdə şair valideynin zəhmətini, övladın ata-ana borcunu və xidmətini aydın, sadə, təsirli misralarla göstərmışdır. Şair ata-ananın zəhmət və arzularını övlada eşitdirməklə onun məsuliyyətini daha da artırır, «Məktəb şagirdlərinə töhfə» şeirində M.Ə.Sabir yeniyetmələrin həyatının məqsədindən bəhs edir. Uşaqlıqdan özünü əməyə, zəhmətə alışdırın hər kəs xoşbəxt ola bilər. Xoşbəxtliyin mənası zəhmətdədir. Lakin tənbəlliye meyl göstərənlərin ömrü səfələtdə keçər. Zəhmət nəticəsində insan xoşbəxt gələcəyi də əldə etmiş olur, eyni zamanda xalqa, vətənə xidmət edir.

Mirzə Ələkbər Sabir yeniyetmələrə belə gözəl hissələr aşılamamaq üçün xalq məsəllərindən ən səciyyəvi nümunələr seçilir, kiçik süjetli mənzum hekayələr yazar, uşaqlara böyük ideyalardan xəbər verirdi. Həyatın özündən alınmış bu mövzular M.Ə.Sabir qələmində təsir gücünü daha da artırır.

Meyvə ağacı əkən yüz yaşılı qoca bağbanə uşaqlar «bu gün varsan, sabah yox» – deyə nahaq zəhmət çəkdiyini söylədikdə qoca onlara belə cavab verir:

Dedi: Əkmışlər, almışsız, yemişsiz,

Xeyrlə yad edib dua demişsiz,

Əkərik bir daha yeyənlər üçün,

Əqli-xeyrə dua deyənlər üçün.

M.Ə.Sabirin uşaqlara məxsus şeirləri ibrətamız səciyyəlidir. O, təlqin edəcəyi fikrini inandırıcı, real həyat hadisələri ilə əsaslandırır. «Yalançı çoban» mənzum hekayəsi bu cəhətdən səciyyəvidir: çoban iki dəfə «sürüyə canavar düşüb!» – deyə zarafat edib eli köməyə çağırır. Üçüncü dəfə həqiqətən canavar sürüyə hücum çəkib qoyun-quzunu qırır, camaat çobanın harayını yenə zarafat bilib köməyə gəlmir. M.Ə.Sabir poetik dillə oxucularına deyir ki, ciddilik insanın ən yaxşı mənəvi keyfiyyətlərindən biridir. Əks halda, sən elobada, camaat arasında mövqeyini itirəcəksən, heç kəs sənin sözünə əhəmiyyət verməyəcək.

M.Ə.Sabirin mənzum hekayələrinin bir çoxunda oğurluğun, əliyəriliyin pis nəticəsi açılıb göstərilir. Qocanın yerə düşən pulunu uşaq götürüb sevina-sevinə evlərinə gətirir. Lakin ana bu pulun zəhmətlə qazanılmadığını övladına təsirli sözlərlə başa salır. «Oğul, özgənin pulu bizi ucaltmaz, əksinə, dost-düşmən yanında başısağlı olarıq. Başqalarının üzünə baxa bilmərik. Pul nə qədər fərəh gətirsə də, təmiz vicedan ondan daha qiymətlidir».

M.Ə.Sabirin Molla Nəsrəddin lətifələri əsasında yazdığı «Molla Nəsrəddin və oğru», «Molla Nəsrəddinin yorğanı» mənzumələrində də oğurluğun pis nəticəsi, insanın mənəviyyatına ləkə olması poetik dillə söylənmİŞdir.

M.Ə.Sabir «Artıq alıb əskik satan tacir», «Camış və sel» şeirlərində əliyəriliyi pisləyir. Şair deyir ki, artıq alıb əskik verən tacirin oğlu da atasının yolu ilə gedir. O da öz atasından oğurlamaq istəyir. Ata oğlunu cəzalandırıqdə isə nurani qoca işə qarışır:

Əkdiyin danənin budur səməri,

Səndən axz eləyib həmin hünəri.

Ataların yerində işlətdiyi «Nə əkərsən, onu da biçərsən» məsəlindən M.Ə.Sabir gözəl istifadə edib atanın bədəməllərinin ağır nəticəsini oxucularına çatdırır. Şair mənzumənin sonunda valideynlərə üzünü tutub nəsihət eləyir.

«Doğru olsan, övladın da doğru olar, oğru olsan, övladın da oğru olar».

Böyük sənətkarın qənaətinə görə, övladın sağlam tərbiyəsi ailədəki şəraütdən asılıdır. Buna görə də, uşağın tapıb gətirdiyi pulu ana sahibinə qaytarlığı kimi, gərək tacir də öz ticařetinə haram qatmasın. Əks halda, «Camış və sel» həkayəsində olduğu kimi, atanın aqibətinə övlad da rişxənd edib güləcək. Süðə su qatan kişidən təbii fəlakət intiqam alır. Sel camışı aparır. Atanın göz yaşlarına baxmayaraq, cəsarətli oğul onun günahını üzüna deyir:

...Ağlama, babacan!

Cünki südlərə süfeyl oldu,

Qatdığın su yiğildi seyl oldu.

Deməli, selin camışı aparması «fələyin qəzası» deyil, atanın tutduğu pis əməlin nəticəsidir.

M.Ə.Sabirin «Təbib ilə xəstə», «İskəndər və fəqir» həkayələrində insanın xarakterinə məxsus məntiqi cavabı məraqlıdır. İstər fəqirin Makedoniyalı İskəndərə, istərsə də həkimin xəstəyə cavabı adamı düşündürür.

Şərqilər. M.Ə.Sabirin «Uşaq və buz» şeiri bu gün də bədii dəyərini itirməyən, dillər əzbəri olan şərqilərdən biridir. Şair burada həyat hadisəsinin bir anının gözəl poetik lövhəsini yaratmışdır. Məktəbə gedən uşaq buz üstə sürüşüb yixılır və ayağa qalxıb deyir:

Sən nə yamansan, a buz?

Adam yixansan, a buz.

Az qalb ömrün sənin,

Yaz golər, artar qəmin.

Əriyih suyu döñərsən,

Axib çaya gedərsən.

rışacağını söyləyir. Şeirin dili axıcıdır, fikir, məna ayındır. Əlbəttə, real həyat hadisəsindən belə poetik və öyrədici nəticə çıxartmaq M.Ə.Sabir yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. Uşağın buzla rəftarı yaşıdlarına bir sıra gözəl keyfiyyətlər – hazırlıqlıq, iradəlilik, dözümlülük və coldlik aşayırlar.

M.Ə.Sabirin təkcə «Uşaq və buz» deyil, «Məktəb şərqiisi», «Məktəbə tərgib», «Elmə tərgib» şeirləri də dərin mənalılığına və yüksək bədii ifadə xüsusiyyətlərinə görə uzun müddət yadda qalır. Həmin nəğmələrin əvvəlində M.Ə.Sabir məktəbin böyük əhəmiyyətdən, elmin səmərəsindən, elmlə insanın böyük arzularına, işqli günlərə qovuşmasından, Vətənə, xalqa xidmətdən bəhs edir. Şair öz şərqilərini Azərbaycanda yeni üsullu məktəblərin fəaliyyətə başladığı illərdə yazmışdır. Buna görə də onlarda məktəbə çağırış, elmə həvəs hissinin təbliği güclüdür:

Monim bağım, baharım.

Fikri ziyanlı oğlum!

Məktəb zamanı gəldi,

Dur, ey vəfali oğlum.

Ey gözüm, ey canum!

Get məktəbə, cavanım!

Məktəbdə var şərafət,

Daftərdə var lətfət.

Cari olur qələmdən

Şirin-şirin hekayət.

Ey gözüm, ey canum!

Get məktəbə, cavanım!

M.Ə.Sabirin «Yaz günləri» və «Cütçü» şeirlərində baharın gəlişi, təbiətin oyanması, kəndlilərin tarlalara çıxıb əkinə başlaması poetik lövhələrdə təsvir olunmuşdur. Kiçik həcmli bu şərqilərdə daxili süjet, yüksək emosionallıq var. Şair baharın gəlişini «Yaz günləri» şeirində bir neçə misra ilə

Bu şeirdəki uşaq obrazı ağıllı, cəsarətli və yaşına münasib anlayışa malikdir. O, yixulkən ağlamır, ayağa qalxıb cəsarətlə buzun yazda əriyəcəyini və axıb çaylara qa-

sənətkarlıqla ümumiləşdirir:

*Gəl, gəl, u yaz günləri,
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları.
Çaylar daşlı sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açın çıçək.
Yarpağı ləçək-ləçək.*

«Cütçü» şərqiində isə şair insanın zəhmətlə ucaldığını göstərir: İnsan nə qədər çox əmək çəksə, bir o qədər də gözəl yaşayır.

Təmsilləri. M.Ə.Sabir mənzum hekayə və nəsihətlərinin dəki fikirlərini təmsillərində daha da inkişaf etdirir. Mühüm ictimai-siyasi məsələlərin mahiyyətinə məharətlə toxunmaq, müasirinin tipik obrazını poetik lövhələrlə özünəməxsus bacarıqla yaratmaq Sabirə xas olan yaradıcılıq istedadıdır. Hiyləgərlik, təkəbbürlük, lovgalıq, gələcəyə biganə qalmaq kimi mənfi xasiyyətlər böyük sənətkarı həmişə düşündürmüştür. O, insanlarda təsadüf olunan və ümumxalq işinə zərər vuran mənfi xasiyyətləri islah etmək, onların fəlakətli olduğunu müasirlərinə başa salmaq istəyirdi. Bu məqsədlə o, özünə məxsus ədəbi manerallardan məharətlə istifadə edirdi. Şair bəzən obrazları qarşılaşdıraraq birinin dili ilə digərinin nöqsanlarını açıb göstərmış, tənqid etmişdir.

M.Ə.Sabir Füzulinin «Söhbatül-əsmar»ından bir qədər fərqli olaraq «Ağacların bəhsisi»ndə üç ağac götürür və onları qarşılaşdırır: palid öz nəhəngliyi ilə alma dadlı meyvələri ilə, şam isə qışda da yamyasıl olnası və ev tikənlərə gərəkliyi ilə öyünür. Deməli, təbiətdə lazımsız heç bir şey yoxdur. Barlı ağac meyvəsi ilə insanlara fayda verdiyi kimi, barsız ağacın da öz dəyeri, öz yeri var.

Ən kiçik canlı olan qarışqa özündən qat-qat ağır yükü böyük həvəslə yuvasına daşıyır. Şair oğlunu qarışqadan ib-

rət almağa çağırır və göstərir ki, kiçik işləri görmək hünər deyil, hünər odur ki, böyük çətinliklə işiqli əməllər görəsan:

Kişilər, himməti dağı qopar,
Kişi ol, dağ qopar əhəmiyyət ilə!
...İş upar, baş gedərsə qoy getsin,
Ad qahır, bəs deyilməni millət ilə?!

«Hörümçək və ipəkqurdu» təmsilində isə M.Ə.Sabir vətənə, xalqa saydalı olmayı təbliğ edir. İpəkqurdu öz sürətli işi və məharəti ilə öyünən hörümçəyin zərərlə təbiətini üzüne söyləyir. Məharət tez və çox iş görməkdə deyil, cəmiyyətə nə dərəcədə xeyir verməkdədir. Ona görə də ipəkqurdunun dili ilə şair görülən işin səmərəsini belə təbliğ edir:

*Leyk məndə yox isə də işrət,
Yapdığım işdə var ağır qiymət.
Aləmə saidə verir karım,
Hər kəs istər ola xəridarım.*

M.Ə.Sabirin rus təmsilçisi Krilovdan iqtibas etdiyi «Qarğı və tülük» təmsilində ik xarakter səciyyələndirilir: hiyləgər və yaltaq təbiətli tülükü və düşüncəsizliyi, ağılsızlığı ucundan onun toruna düşən qarğı. Ona görə də M.Ə.Sabir təmsilin sonunu öz əslubuna məxsus ümumiləşdirir:

*Olmayıdı cahanda sarsaqlar,
Ac qalardı yaqın ki, yaltaqlar.*

Göründüyü kimi, M.Ə.Sabir pedaqoji fəaliyyəti ilə yanışı, öz poetik yaradıcılığı ilə də gənc nəşlin maariflənməsinə, nəcib insani sıfətlər, vərdişlər əzx etməsinə çalışmışdır. Çünkü böyük sənətkar gələcəyin sahibləri olan gəncliyə, Onun xoşbəxt sabahına inanırdı.

XX əsr Azərbaycan mədəniyyəti və ictimai fikri tarixinə nasir, dramaturq və maarif xadimi kimi daxil olmuş Süleyman Sani Axundov həm də yeni uşaq ədəbiyyatının yaradıcılarından biri idi.

S.S.Axundov Şuşa şəhərində dünyaya göz açmış, uşaqlığı Ağdamın Seyidli kəndində keçmişdir. Atasını erkən itirən Süleyman kiçik yaşlarında anasının yanında qalsa da, məktəb yaşına çatdıqda dayısı Səfərəlibəy Vəlibəyovun həməyəsi altında yaşamışdır. O zaman S.Vəlibəyov Qori seminariyasında müəllimlik edirdi. Odur ki, Süleyman seminariyanın ibtidai məktəb bölməsinə daxil olur, sonra isə əsas şöbədə təhsilini davam etdirir. 1894-cü ildə seminariyanı bitirir və Bakıda üçüncü «Rus-tatar» məktəbinə müəllim təyin olunur.

S.S.Axundovun ədəbi, pedaqoji və ictimai fəaliyyəti də bu dövrə təsadüf edir: «Tamahkar» pyesi ilə ədəbi aləmə daxil olan gənc Süleyman sonralar «Eşq və intiqam», «Laçın yuvası» kimi məşhur pyeslərini yaradır. Bununla belə, o, kiçik hekayələr ustası kimi tanınmışdır.

S.S.Axundov ədəbi fəaliyyəti ilə yanaşı, ictimai-mədəni işlərdə, xalqın maariflənməsi yolunda ciddi səy göstərir. Bu məqsədlə o dövrün qabaqcıl ziyalları və maarifpərvər xadimləri N.Nərimanov, S.M.Qənizadə, H.Mahmudbəyov, Abdulla Şaiq və b. ilə yaxın əlaqə saxlayır, onlarla bir cəbhədə çalışır.

1906-ci ildə I müəllimlər qurultayında S.S.Axundov ərəb əlifbasının islahı, yeni dərs üsuluna keçilməsi kimi bir sıra vaxtı çatmış vacib məsələlərin irəli sürülməsində və müdafiə olunmasında fəal iştirak edir. M.Mahmudbəyov, S.Əbdürəhmanbəyzadə, F.Ağazadə, A.Talıbzadə, A.Əfəndizadə ilə birlikdə gənc maarifpərvər «İkinci il» (1908) dərsliyini hazırlayır nəşr etdirir. Bu dərslik milli dildə, sadə və aydın üslubda yazılmışdır. Dərslikdə M.Ə.Sabirin, A.Səh-

hətin, A.Şaiqin uzun müddət yadda qala bilən oynaq vəznli uşaq seirlərindən nümunələr verilmişdi. «İkinci il» dərsliyi ağır şəraitdə yaşayan yoxsul balalarını yeni üsullu məktəbə cəlb edirdi. Həmin dərslik milli ədəbiyyatın tədrisi tarixində yeni hadisə kimi qiymətləndirilmişdir.

Azərbaycan ədəbiyyatının, xüsusən uşaqlara məxsus bədii ədəbiyyatın tədrisinə böyük ehtiyac duyan S.S.Axundov «Qorxulu nağıllar»ını yazıb 1911-ci ildən nəşrə başlayan «Məktəb» jurnalında çap etdirir. S.S.Axundov inqilabi mübarizə illərində ictimai hərəkata daha yaxından müdaxilə edir, inqilabın qələbəsindən sonra isə Qarabağda mədəni-maarif ocaqlarının təşkilində fəal çalışır.

1921-ci ildən başlayaraq S.S.Axundov gənc respublikadə görülen mədəni tədbirlərin qaynağında olur. Bu dövrdə onun kiçikhäcmli pyesləri «Tənqid-təbliğ teatrı»nda tez-tez səhnəyə qoyulur. Eyni zamanda «Cəhalət qurbanı», «Ümid çırığı», «Qan bulağı», «Nə üçün?», «Qatil uşaq», «Sona xala» və digər hekayələrində Azərbaycan kəndlərinin yoxsul güzərəni, ağır həyatı təsvir olunur. 1932-ci ildə Sovet hökuməti görkəmli ədib, ictimai xadim S.S.Axundovun xidmətlərini yüksək qiymətləndirərək ona «Əmək qəhrəmanı» fəxri adını verir.

S.S.Axundov ömrünün son illərində Bakı pionerlərinin xahişi ilə «Uşaqlıq hayatından xatırələr» memuarını qələmə alır. «Qorxulu nağıllar», «Ümid çırığı» kitabında toplanmış orta və yuxarı yaşıllara məxsus hekayələr və «Uşaqlıq illərində xatırələr» S.S.Axundova Azərbaycan uşaq ədəbiyyatı tarixində xüsusi mövqə qazandırmışdır.

Qorxulu nağıllar. Bu silsiləyə müəllisin beş hekayəsi daxildir: «Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Nurəddin», «Qaraca qız», «Əşrəf». Bu hekayələrdə azərbaycanlı ailələrin yoxsul güzərəni, uşaqların faciəli həyatı, ictimai fəlakəti doğuran səbəblər qələmə alınmışdır. «Zülmət səltənəti»ndə sixintili mühit günahsız yoxsul balalarını qayğıdan, nəvazışdən məhrum edir, onları mənəvi və fiziki cə-

hətdən sıkəst edir: təhsil, tərbiyə, sağlamlıq əvəzinə, əzir, döyü, mağaralara atır, gülləyə qismət edir.

«Qorxulu nağıllar» ictimai həyatın iibrətamız aynasıdır. S.S.Axundov gördüyü, şahidi olduğu hadisələri, hekayələrdə realist qələmlə, dolğun bədii boyalarla təsvir edir. «Abbas və Zeynəb» hekayəsində atadan yetim qalmış uşaqlar analarının himayəsi altında ağır şəraitdə yaşıyırlar: Həyatın hələ isti və soyuğunu, şirin və acısını dadmayan bu məsum balalar bu yoxsul güzarana da qaildir. Odun yiğib satmaqla analarına cüzi kömək etməyi özlerinə borc bilirlər. Lakin zoraklıq dönyasında bu sıxıntılu, qayğılı günləri də onlara çox görürərlər. Quldur Səfər onları gülləyə qurban edir. S.S.Axundov bu faciənin bahar çağrı, təbiətin qoyñunda 7 yaşlı Zeynəbin qulançar dərdiyi, 10 yaşlı Abbasın odun topladığı bir anda təbiətlə həməhəng təsvir edir: quşlar oxuyur, kəndlilər cütün arxasında zümzüma edir, çobanlar tütək çalır. Təbiətdə bir təntənə var. Bu zaman qəfildən açılan güllələr bu təntənəni pozur, göy çəməni Abbasla Zeynəbin qanına qərq edir.

Hər bir dövrdə çirkin adətlərin, ədavətlərin törətdiyi cinayətlərin ağırlığı hamisə uşaqların və yeniyetmələrin həyatına xətər götürmişdir. Məlum olduğu kimi, Gənc nəsil xalqın gələcəyidir. Yeniyetmələrə qayğı cəmiyyətin gələcəyinə olan qayğıdır. Gənc nəslin faciəsi cəmiyyətin faciəsidir. S.S.Axundov «Qorxulu nağıllar»da uşaqların başına gələn qorxulu, dəhşətli hadisələri nağıl etmiş, yeniyetmələrin faciəsini qələmə almışdır. Lakin müəllif bütün hekayələrin finalında eyni nəticəyə gəlmir. «Əhməd və Məleykə» və «Nurəddin» hekayələrində yazıçı uşaqların ağır güzərənini təsvir etsə də, onlarda gələcəyə inamsızlıq yaratmış, əksinə, onlara ümid və etiqad təlqin edir. Ərindən əli üzülən Xədicə daxilən iztirablar keçirir, zahirdə bunu biruzə vermir, uşaqlara ümid, təsəlli verir, şirin nağıllarla onları ovundurmağa çalışır. Xoş bir təsadüf onun ümidi doğrudur. Səyyah Cələləddinin bacadan atlığı pul kissəi ailəni acliq fəlakətindən

xilas edir. Əlbəttə, səyyahın bu ailəyə köməyi təsadüfun nəticəsi olsa da, müəllifin hekayəni belə tamamlaması təsadüfi deyildi. S.S.Axundov uşaqların qəlbində sabaha ümid və inam aşayırdı.

«Nurəddin» hekayəsində isə süjet daha geniş, hadisələr daha əhatəli, xarakterlər dolğun və bitkindir.

Nurəddin bəxtiyar ailədə dünyaya gəlmiş, ilk tərbiyəsinə ciddi qayğı göstərilmişdir. O, şad və xoşbəxtidir. Lakin bu xoşbəxtlik uzun sürmür, anası Həlimənin vaxtsız ölümü Nurəddinin gələcək iztirablarının başlangıcı olur. Analığın təhqirləri, atanın ölümü, Əmiraslanın və Gülpərinin qurduğu tor Nurəddini çöllərə, qorxulu yollara salır. Quldur səfərlərin, əmiraslanların əksinə olaraq, həyatda hələ də insanlığını itirməyənlər, insanların insana olan borcunu unutmayanlar, səxavətli adamlar tapılır. Bir tərəfdən Nurəddinin özünün sayılılığı və səyi, digər tərəfdən, xeyirxah əllər – dilənci cənnətəlilər, vaxtilə atasının əl uzatdığı rəhimlər onu ölümün əlindən alır. Deməli, həyatda şər qüvvələrə qarşı xeyirxah qüvvələr də var. Onlar zəif olsalar da, ümidi vericidirlər. «Nurəddin» hekayəsinin də qayə və məzmunu məhz bundan ibarətdir.

Nurəddin ən ağır şəraitə düşdükdə belə uşaq təbiətinə xas olan səxavətini, təmiz hissələrini itirmir, insanlara inanır. O, pislik, hiyləgərlik görməmişdir, indi hiyləgər adamların toruna düşdükdə belə, onlara inanır. Yalnız Əmiraslanla Gülpərinin quyu başındaki söhbətlərini öz qulaqları ilə eşitdikdə hər şey ona aydın olur. Bundan sonra onların hiyləsindən xilas olmaq üçün yollar axtarır. Bununla belə, Nurəddinin təbiətində onlara qarşı yenə də kin, küdürüə əmələ gəlmir. Rəhimin qayğı və səxavətindən istifadə edib dilənci Cənnətəlini, Baharı, hətta onun ölümüne razılıq verən analığını Gülpərini də diləncilikdən xilas edib öz yanına gətirir. Ev sahibi Rəhim çox haqlı olaraq deyir: «Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, mən ancaq yaxşılığı yaxşılıq etdim. Bu, hər kişinin işidir. Amma sən yamanlığa

yxşılıq etdin. Bu isə ancaq sonin kimi ər kişinin işidir».

Hekayədə səxavəli, xeyrxah adamların tipik obrazı yaradılmışdır. Nurəddin, ata-anası, Bahar, Cənətəli, Rəhim və arvadı Rəhimə, İmamverdi və siniqqi Hüseynin xarakterində sadə insanların dözümlülüyü, təmiz, saf təbiəti, geniş qəlb, insanı hissi əksini tapmışdır. Bu epizodik surətlərin hər birinin özünəməxsus səciyyəvi məziyyətləri vardır. Lakin onların hamisəna məxsus bir mənəvi keyfiyyət də vardır ki, o da Nurəddinə -ata və anadan məhrum olan uşaqa qayıq göstərmək, ona həmdəm olmaqdır.

Bəs Nurəddini məhrumiyyətlərə düşçər edən kimlərdir? Yetim qalmış Nurəddinin var-dövləti hesabına əmisi oğlu Əmiraslanla olan keçmiş sevgi macəralarını oyadıb təzələmək, səadətə qovuşmaq istəyən analıq - Gülpəri. Yaziçi öz oxucusunu inandırır ki, özgənin hesabına yaşamağa can atan qəddar və pozğun adamlar gec-tez cəzalarına çatmalı, qazdıqları quyuya özləri düşməlidirlər. Əmiraslan da məhz bu qəbil sifətlərə malik olduğu üçün həyat onun cəzasını verir. «Nurəddin» hekayəsində yaxşılıqla pişlik qarşı-qarşıya dayanır. Mübariza bu iki qüvvənin arasında davam edir. Yaxşılıq, xeyrxahlıq qələbə çalır. Vaxtilə pişlik eləyən Gülpəri bu insanların nəcib əməlləri qarşısında diz çökür, Nurəddinin böyük qəlbəna hamı heyran qalır.

«Nurəddin» hekayəsində S.S.Axundov humanist baxışlarını ifadə etmiş, insanlarda olan ən nəcib və ülvİ duyguları kiçiklərə də aşılamağa çalışmışdır.

Yaziçi eyni mündəricəni «Qaraca qız»da bir qədər də qabarıq vermişdir. Qaraca qızın məsud həyatında təbii fəlakət dönüş yaratsa da, hadisələrin axarı onun taleyini insanlara bağlayır. Qaraca qızın həyatı ağır keçir. Zəmanənin tufanlarında bu məsum, ufaq qız - Tutu məhrumiyyətə və mənəvi sarsıntınlara məruz qalır. O da Nurəddin kimi bədxah və xeyrxah insanların əlinə keçir, təhqir də görür, nəvəziş də.

S.S.Axundovun balaca surətləri xasiyyətcə biri-birinə

çox yaxındır. Hətta demək olar ki, eynidir: insanlara inanmaq, özündən böyüklərə hörmət və ehtiram, tay-tuşlara mehribanlıq, hətta yeri gələndə öz həyatını onun yolunda qurban vermək, təbiətə aludəcilik. Bu cəhətdən Tutu daha səciyyəvi, bitkin surətdir.

Təbii fəlakət Tutunu ata-anadan məhrum etmişdir. Zəlzələdən xilas olan Tutu sahibsiz qalmışdır. Adamların başı qarışlığından Tutu unudulub bir müddət qaraçılardan himayəsində yaşamalı olur. Burada insanlar müxtəlifdir: heyvanla insana fərq qoymayan, kobud, sərt təbiətli Yusiflə bərabər, xoş xasiyyətli və istiqanlı Yasəmən kimi qadınlar da vardır. Yasəmən Qaraca qızın yolunda öz həyatını qurban verir. Yasəmən son anda Yusifin ona qarşı bütün təhqirəmiz hərəkətlərini belə bağışlayır. Yalnız Qaraca qızla müləyim rəstər etməyə ona and iştirir. S.S.Axundova görə, təbiətə fərdi məziyyətlərə malik olan nəcib insanlar hər yerdə, hər şəraitdə səmimiliyini, ləyaqətlərini qoruyub saxlayırlar.

Qaraca qız təsadüfən düşdüyü bay və rəiyət mühitində yaşayır. S.S.Axundov Tutunun düşdüyü mühiti - bəylərin məşətinin, məşğuliyyətinin, rəiyətlə rəftarının, ailə münasibətlərinin, övlad tərbiyəsinin bütün təfərrüatına qədər ustalıqla təsvir edir. Hüseynqulu xan zahirən Pəricahan xanımı nisbətən müləyim və xoşrəftar görünür. Hətta Ağcanın Qaraca qızla oynamasına şərait də yaradır. Lakin Piri baba Qaraca qızın zəhəri udmasında onları müqəssir saydıqda Hüseynqulu ağanın daxili siması aşkar olur: o, Pizi babanı da, can verən Qaraca qızı da təhqir edir. Ağca ilə Qaraca qızın görüşməsini qəti qadağan edən, rəiyətlə bəylük arasına sədd çəkən Pəricahan, qızını ilan caldıqda canını doğma balasından daha əziz tutur, nökərləri köməyə çağırır, Qaraca qızı ölümə verir.

S.S.Axundov hekayədə təlim və tərbiyəyə dair görüşlərini Qaraca qızla Ağcanın təsvirində ifadə etməyə çalışmışdır. Qaraca qız ata-ana qayğılarından, ailə nəvazışlarından məhrum olsa da, bədəncə sağlam, gümrəh, həm də həssas, diribaş bir qızdır. O, sağlamlığı təbiətin təmiz havasından,

həssaslığı isə Yasəmən və Piri baba kimi nəcib insanların həssaslığının isə Yasəmən və Piri baba kimi nəcib insanların rəftarlarından, şirin nağıllarından öyrənmişdir. Lakin Ağca bütün bunlardan məhrumdur. O, ciddi nəzarət altında saxlanılır, ən xırda hərəkət üstə yeməkdən məhrum edilir. Buna görə də bədəncə zəif olan Ağca şüurca da Qaraca qızdan çox-çox geri qalır. Mürəbbiyəsi Mariya İvanovna onu birçə an belə gözdən kənara qoymur. Şübhəsiz, belə tərbiyə üsulu usaqın sərbəst inkişafına mane olur, onu həm fiziki, həm də zehni inkişafdan geri qoyur. Buna baxmayaraq, Ağca Qaraca qızı mehrini salır, onu gördükdə sevincinin həddi-hüdudu olmur. Anasının ciddi müqavimətinə baxmayaraq Ağca Qaraca qızla bir yerdə olmaq, təbiətin təmiz havasında oynamamaq, əylənmək istəyir.

Yazıcı əsl tərbiyə üsulunu Piri babanın Qaraca qızı qayığında ifadə etmişdir. Piri babanın simasında müdrik və mehriban ataların övlada, yeniyetmələrə münasibəti təsvir olunmuşdur. Dünyagörmüş Piri baba bəyzadələrin təbiətinə yaxşı bələddir. Buna görə də, onlara çox da qaynayıb qarışmaz, özü dediyi kimi, bir qədər aralı gəzərdi. Piri baba bağçılığı, ariçiliyi və ümumiyyətlə, təsərrüfatı yaxşı bilir, öz sənətinin kamıl ustasıdır.

Ədibin hiss və həyəcanla təsvir etdiyi günahsız Əşrəfin («Əşrəf») həyat yolu da real həyatın özüdür. Burada müəllifin uydurmasına ehtiyac da yoxdur. Əşrəfin özgə qapılarına düşməsinin başlıca səbəbi vaxtilə var-dövlət sahibi olmuş, sonralar isə tələyə düşmüş atadır. Dəmir yolunda baş verən hadisə nəticəsində körpə Əşrəf ata-anasını itirir. Bir müddət müəllim Nikolay İvanoviçin ailəsində yaşamalı olur. Əşrəf bu ikinci «valideyn»i də itirir. Üçüncü bir «valideyn»in himayəsi altında yaşamalı olur. Əsl ata-ana isə Əşrəfi ölmüş bilib Tomsk şəhərində göz yaşı tökür. Real həyat materialına əsaslanan hekayə, təəssüf ki, yarımcıq qalmışdır.

S.S.Axundovun «Qorxulu nağıllar»ı orijinal bir üslubda yazıldıqına, bu gün də öz bədii dəyərini saxladığına görə Azərbaycan uşaq ədəbiyyatının nadir nümunələrindəndir.

vəbən «Uşaqlıq həyatından xatirələr». S.S.Axundov kiçik yaşlarından yaxşı müşahidə qabiliyyətinə, həssas təbiətə malik olmuşdur. Uşaq həyatını heyrətamız ustalıqla təsvir etməsində də onun xatirələri, dərin müşahidəciliyi müəyyən rol oynamışdır. Əlbətta, zəngin həyat təcrübəsi olan S.S.Axundov memuar yazımaq niyyətində olmamışdır. Lakin pionerlərin arzusunu yerinə yetirərk «Pioner» jurnalı üçün uşaqları maraqlandıran hadisələri qələmə almışdır. Buna görə də ədib öz həyatından maraqlı hadisələri ayrı-ayrı epizodlar halında qələmə almışdır. Bu epizodlarda XIX əsrin ikinci yarısında Azərbaycan kəndlilərinin həyat tərzi, əsas məşğuliyyəti, aranı və yaylağı, təsərrüfatı, bağ və bostanı, yaz əkinin, yay biçini, payızda qışa hazırlığı aydın bir dildə, səmimi təsvir olunmuşdur.

«Uşaqlıq həyatından xatirələr»ində yazıcının əsas məqsədi təbiət aləmi haqqında müşahidələrini uşaqlara çatdırmaq, onlarda torpağa maraq oyatmaq, bağlılıq hissi aşılamaq idi. S.S.Axundov təbiətə kəşf olunmamış bir xəzinə kimi baxırdı. O öz balaca dostlarına öyrətmək istəyirdi ki, bu xəzinəyə sahib olmaq üçün həssas müşahidə qabiliyyəti və həyat təcrübəsi zəruridir. Onun əmisi Tağı zəngin həyat təcrübəsi və müşahidə qabiliyyəti olduğuna görə, əsl xalq «müəllimi» kimi hamiya məsləhətlər verər, kömək edərdi. Təbiət hadisələrini başa düşməkdə də S.S.Axundova onun böyük köməyi olmuşdur. Bu barədə ədib yazar: «İlin hə fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva tikməyə məşğul olduqda biz də onlarla bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik. Yay fəslində ərik, gavalı, böyürtkən dəyərdi. Payız gəldikdə böyüklərlə bərabər üzüm, heyva, nar, əzgil, zoğal, alma, armud, qoz və qeyri meyvələr yiğməgə məşğul olardıq. Hətta qışda da özümüz üçün iş tapardıq...»

«Xatirə»də quşların yaşayış tərzi, yuva qurmaq, bala çıxarmaq, ucuşa öyrətmək, ov etmək və s. məşğuliyyəti təs-

vir olunur və maraqlı, təbii misallar götirilir. S.S.Axundov balaca alabəzək qurdun yarpaq yeyə-yeyə necə böyüyüb tor qurdığını, sonra torun içində qaldığını, daha sonra gözləri qurdığını, sonra torun içində qaldığını, daha sonra yenidən göz və ayaqları yox olduğunu, bir müddət sonra yenidən göz və qanad gəldiyini Tağı əminin dili ilə nağıl edir. O qeyd edir ki, «Mən qaranquş, quzğun, çalağan, qızılıquş, qırğı, yapalıq, bayquş, sar kimi ət yeyən vəhşi quşları, alacəhərə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan bağ quşlarını, ya da turac, qırqovul, kəklik, bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə Tağı əminin vasitəsilə gördüm, öyrəndim.»

S.S.Axundovun 1920-ci illərdə qələmə aldığı hekayələrin bir qismi orta və yuxarıyaşlı uşaqların mütləkəsi üçün münasib sayıla bilər; «Qan bulağı», «Ümid çıraqı», «Cəhalət qurbanı», «Qatil uşaq», «Nə üçün?», «Təbrik», «Mister Qreyin köpəyi» və b.

S.S.Axundovu bir müəllim və maarifpərvər ictimai xədim kimi düşündürən gənc nəslin taleyi idi.

O, XX yüzilin əvvəllərində yazdığı hekayələrində uşaqların səfələtini, ağır həyatını təsvir edir, başa salırkı ki, zülm və istismar aləmində uşaqlar xoşbəxt ola bilməz. «Qan bulağı» və «Ümid çıraqı»nda yeniyetmə qəhrəmanların tayfa ədəvətinin qurbanı olması, «Cəhalət qurbanı», «Təbrik» hekayələrində cəhalət və nadanlığın törətdiyi faciələr bu baxımdan səciyyəvidir.

Bu hekayələrdə inqilabdan əvvəlki ictimai fəlakətlər, sadəcə, təsvir olunmur, onu doğuran ictimai səbəblər açılıb göstərilir. Eyni zamanda oxucuda gələcəyə dərin inam hissi təlqin olunur. «Niyə?», «Mister Qreyin köpəyi» hekayələrində isə çar hakimiyətinin və ingilis müstəmləkəciliyinin zoraklığı, riyakar siyasəti ifşa edilir.

Şübhəsiz belə hekayələrin böyük təbiyəvi əhəmiyyəti vardır.

ABBAS SƏHHƏT (1874-1918)

Abbasqulu Mehdizadə Səhhət Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini atası Əliabbasın məktəbində almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Abbas Səhhət atasının məsləhəti ilə təhsilini artırmaq üçün 1894-cü ildə Məşhədə gedir, bir il orada oxuduqdan sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olur. O, universitetdə təhsilini davam etdirməklə yanaşı, fransız dilini öyrənir, fransız ədəbiyyatından tərcümələr edir. A.Səhhət 1901-ci ildə Şamaxiya qayıdır. Tehran Universitetinin diplому ilə Rusiyada həkimlik etmək hüquq్ olmadığına görə uzun müddət işsiz qalır.

Bu dövrədə A.Səhhət M.Ə.Sabir, A.Ə.Naseh, M.Tərrah və M.Mahmudbəyovla şəxsən tanış olur. Cox çekmir ki, bu, məslək dostluğunə əvvəl. Onlar yaratdıqları ədəbi məclisdə yazdıqları şeirləri oxuyur, müzakirə edirlər, klassik ədəbiyyatı mükəmməl öyrənirlər.

A.Səhhət 1906-ci ildə Şamaxıda açılan realni məktəbdə dərs deməyə başlayır. Nizami, Füzuli, Puşkin, Lermontov kimi klassik Azərbaycan və rus şairlərinin yaradıcılığını uşaqlara öyrədir.

1907-ci ildə Şamaxıda açılan qiraətxananın təşkilində Səhhət də yaxından iştirak edir. Qiraətxana tezliklə ziyalılara görüş və ədəbi mübahisə yerinə çevrilir, bundan şübhələnin qəza rəisi A.Səhhətin evində axtarış aparılmasına və qiraətxananın bağlanmasına sərəncam verir.

Ədəbi yaradıcılığı ilə bərabər pedaqoji işə ciddi əhəmiyyət verən A.Səhhət məktəblilərin dərsliyə böyük ehtiyacını nəzərə alaraq M.Mahmudbəyovla birlikdə «Yeni məktəb» (1909) dərsliyini tərtib edir. O öz şeirlərini, məqalələrini, rus və Avropa şairlərindən etdiyi tərcümələri «Dəbistan», «Rəhbər», «Zənbur», «Həyat», «İrşad» və başqa mətbuat səhifələrində çap etdir. 1912-ci ildə şairin «Sınıq saz» şeirlər kitabı və «Məğrib günəşləri» adlı bədii tərcümələrindən iba-

rət iki cildlik əsərləri çap olunur.

A.Səhhət 1913-cü ildə Volqaboyunda istirahət edərkən «Volqa səyahəti» yol təəssüratını, 1914-cü ildə isə «Əli və Aişə» hekayəsini qələmə alır. Lakin 1918-ci ildə Şamaxıdan getməli olan şairin öz əlyazmalarını aparmağa imkan edə bilmir. Həmin əlyazmaları bu vaxtadək tapılmamışdır.

A.S.Səhhət bir neçə ay Petropavlovskda (indiki Sabirabad – Q.N.) yaşayır, sonra isə Gəncəyə köçür. Elə həmin il orda yatalaq xəstəliyindən vəfat edir.

Şeirləri. A.Səhhətin uşaqlar üçün yazdığı şeirləri məzmun və mündəricə cəhətdən zəngindir. Uşaqların həyatı, təhsili və tərbiyəsi, vətənə məhəbbəti, təbiətə, heyvanlar aləminə münasibəti bu şeirlərin mövzusu olmuşdur. «Ata və oğul», «Ana və bala», «Oğru və anası», «İki uşaq», «Məktəb şagirdi», «Tənbəl» şeirlərində A.Səhhət uşaqları məktəbə və maarifə çağırır, nicat yolununancaq elmdə olduğunu söyləyir. Bu məramını uşaqların təbii ehtiyacının nəticəsi kimi ifadə edir. «Ata və oğul» şeirində oğul atasına müraciətlə deyir:

Ay dədə, dur get mənə çox şeylər al!

Bir dənə çanta, bir-iki daftər al!

Mən dayım oğluyla gəlirdim bayaq,

Gördüm o məktəbdə oxur çox uşaq.

Şeirin süjeti yiğcam və aydındır. Onun məzmunundan məlum olur ki, məktəb şagirdlərinin dərslərini birlikdə əzbərdən dediklərini pəncərədən görən uşaq həvəsə gəlir, müəllim onu görüb yanına çağırır, içəri aparır. Nəvazişlə dindirib məktəbə dəvət edir:

De, səni göndərsin atan məktəbə,

Elm oxuyub ta yetəsən mətləbə.

İnsanın xoşbəxtliyini və səadətini zəhmətdə görən şair valideynlərin dili ilə övladları qeyrətli əməyə çağırır, onlarda təbəlliyə, ətalətə, geriliyə qarşı barışmazlıq tərbiyə edir.

Mənfi xasiyyətlərin uşaqları həyatda rüsvay etdiyini, onların inkişafına əngəl olduğunu söyləyir.

A.Səhhətin şeirlərində vətənə, xalqa məhəbbət böyük ilhamla tərənnüm olunmuşdur. O, «Vətən», «Əhmədin qeyrəti», «İstiqbal bizimdir», «Şair, şeir pərisi və şəhərli» əsərlərində gəncləri vətəni sevməyə, onun azadlığı naminə mübarizə aparmağa sövq edir.

Könlümün sevgili məhbubu mənim

Vətənimdir, vətənimdir, vətənim.

Deyən şair vətəni anaya bənzədir. Ana uşağı böyüdüb bəslədiyi kimi, vətən də bizi sİNəsində böyüdür. Bizim qanımız onun südürüdür.

Vətən – əcdadımızın mədənindir,

Vətən – övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz.

Olsa, o şəxsədə vicdan olmaz.

A.Səhhət vətənə məhəbbət oyatmaq üçün təbiəti, bəhəri və qış tərənnüm edir. «Köç» şeirində aran və yaylaq, elin adəti sənətkarlıqla təsvir olunur:

Səhər-səhər yaz çəği

Köçür oba yaylağa.

Gəlinlərin balağı

Batrılı, batlağa.

Arvad, kişi, oğlan, qız,

Gön çarıqlı, başmaqlı

Gedir qoruq-qaytaqsız,

Gəlin, qızlar yaşımaqlı.

A.Səhhət təbiət aşığıdır. Onun yaratdığı peyzajlarda təbiət real və canlıdır. Şair təbiəti insan və onun əməyi ilə təmasda təsvir edir. «Yay gecəsi» şeirində şairin incə və həssas qəlbinin döyüntüsü hiss olunur:

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,

Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

Bir qədər çaydan uzaq, od qalamiş dağda çoban.
Oyadır öz sürüsün otlaya yaylaqda çoban, İsrəkin
Yumuşaq göy çəmənin üstə düşüb şəh gecədən,
İsti yoxdur, hələ var bir balaça meh gecədən,
Ağ dumanlar ucalır göy üzünü dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan.

Şeirdə səhər mehinin nəfəsi, göy çəmənin ətri, şehin təravəti duyulur. Belə bir anda oxucu özünü sürüşünü göy yaylağa yayan çobanın yanında, zəmirlərə yollanan biçinçilərin arasında hiss edir.

A.Səhhətin təbiət şeirlərində yoxsul kəndlilərin həyatı, məişəti canlandırılır. Şairin «Qış», «Yaz», «Yay gecəsi» şeirlərində də eyni təravət duyulur. Bu qəbil şeirlərində A.Səhhət uşaqlarda və gənclərdə vətənimizə, onun zəngin təbiətinə və əməksevər insanlarına məhəbbət hissi oyadır.

Təmsilləri. Zəngin şifahi xalq ədəbiyyatından, müdrik xalq məsələləri, əfsanə və rəvayətlərindən, klassik Şərq şeiri ənənələrindən bahrlənən A.Səhhət eyni zamanda böyük rus təmsilçisi İ.A.Krilovun da personajlarından məharətlə istifadə edirdi. Şairin təmsilləri həm mövzu, həm də onun bədii həlli baxımından daha həyati səciyyə daşıyır.

A.Səhhət ictimai həyatda, məisətdə gördüyü, müşahidə etdiyi hadisələri öz təmsilində qələmə aldığı zaman mənfi halları islah etmək məqsədi güdürdü. «İt və kölgəsi», «Ayı və arılar», «Sərcə və qırğı», «İki dana», «Ulaq və aslan», «Ayı və şir» və b. təmsilləri belə bir məramın nəticəsində yaranmışdır. Bu təmsillərdə tamahkarlıq, xudbinlik, lovğalıq, özbaşinalıq ciddi tənqid olunur. «İt və kölgəsi» təmsilində ağızında tikə suya baxan it öz kölgəsini özgə bilib suya atılır və ağızındaki tikəni də itirir. Qanmaz ayı öz nəhəngliyinə güvənib arıların yuvasını dağdırır, ancaq arıların iynəsinin ağrısını duydugda qaçıb canını qurtarmağa çalışır. İstər «Ayı və arılar» təmsilindəki ayı, istərsə də «Aslan və ulaq»dakı ulaq şairin tənqid hədəfi, ifşa etdiyi tiplərdir. Ancaq ölüm aya-

ğında axmaqlığını anlayan ulaq («Aslan və ulaq») daxili peşmançılığını biruzə verir:

Gütümü mən bila-bila nahəq,
Şirə qıldım hücum mən əhməq.
Mən biliirdim bu aslanın hünərin,
Çəkirəm indi səhvimin zərərin.

Uşaqların ibrətamız nəticələr çıxarması üçün şair təm-sili əxlaqi-tərbiyəvi mülahizələrlə tamamlayır.

«Sərcə və qırğı» təmsilində qırğı sərcəni qovarkən cütcünün qurduğu tələyə düşür və cütcüdən xahiş edir ki, onu buraxsın:

İstər idim ovlamağa sərcəni
Sən niyə nahəq yerə tutdun məni?
Verməmişəm mən ki xəsərat sənə,
Sən də dəxi vermə əziyyət mənə.

Qırğı günahsız sərcənin canına qəsd etmək isteyir, lakin özü tora düsdükə səsini ucaldır, etirazını bildirir, azad olunmasını tələb edir. Cütçü qırğıya daha sərrast və mənətiqi cavab verir:

...Bircə mənə qıl bəyan,
Sərcə veribdirmi sənə bir ziyan?
Qəsd eləmişdin nə üçün canına,
Olmuş idin təşnə onun qanına?

Şair təmsilin sonunda haqqı, ədaləti tapdalaynlara ibrət dərsi vermək qəsdilə deyir:

Xalq ilə hər kəs necə rəftar edər.
Haqq onu ol dərdə giriftar edər.
Yaxşılhğa yaxşı cəzalar alar,
Pisliyə həm dürülsəzələr alar.

A.Səhhət təmsillərinin bir qismini Füzulinin «Meyvələrin söhbəti» təmsilinin bədii üsulundan istifadə edərək

yazmışdır. «Güllerin bəhsisi», «Qarışqa və milçək», «Gün və külək» təmsillərində bir-birilə bəhsə girişmək, öz üstünlükərini nəzərə çatdırmaq, birinin digərinin zəif və kölgəli tərəflərini açıb göstərməsi başlıca yer tutur. «Güllerin bəhsisi»ndə güllər gözəlliklərini tərifləyirlərsə, «Qarışqa və milçək»də bir-birinin qüsurlarını üzə deməkdən çəkinmirlər. Külək güñəşlə («Gün və külək») yarışa girib öz gücünü göstərmək istəyir. Günəş isə onun təklifinə razı olub qoyun otaran çobanın yaxasını açmağı təklif edir. Külək əsdikcə çoban yaxasını daha möhkəm bağlayır, bərk-bərk bürünür. Lakin günəş öz hərarətini artırıqca çoban istiyə dözə bilməyib yaxasını açır.

Burada şairin məqsədi uşaqlarda günəş və külək haqqında, sadəcə, təsəvvür yaratmaq deyil, hər işin yolunu bilməyin üstünlüyünü nəzərə çatdırmaqdır. Şair təmsildə təsvir etdiyi hadisəni belə bir nəticə ilə tamamlayır:

*Güç və zor ilə heç bir iş aşınaz,
İş əlində həlim olan çəşməz.*

A.Səhhətin geniş yayılmış «İki dana» təmsilində yoldaşın ağıllı məsləhətinə qulaq asmamağın acı nəticələri təsvir olunur. Eyni tərbiyəvi fikir «Aşpaz və pişik» təmsilinin də əsas məqsədidir. Burada da böyük sözünə, məsləhətlərinə etinasız olanların başına gələn fəlakətdən bəhs edilir.

Pyesləri. A.Səhhətə adəbiyyat tariximizdə ilk uşaq pyesi müəlliflərindən biri kimi də tanınır. İstedadlı şair öz pyeslərində elmi biliklərin, maarif və mədəniyyətin səmərəsini, faydasını təbliğ edir. Onun 1912-ci ildə yazdığı «Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi» adlı bir pərdəli pyesində valideynlərin elmə, biliyə nadan münasibəti, övladın isə oxumağı, təhsil almağı, elm öyrənməyə cəhdini, marağının səmimiyyatla qələmə alınmışdır.

A.Səhhətə əsas mətləbə keçməzdən əvvəl şagirdlərinin tərbiyə və təhsilə münasibətlərini onların davranışını və rəftarlarında göstərməyə çalışmışdır. Pyesdə iki şagird: İsmayılov və

Saday Həsənzadə qarşılaşdırılır. İsmayılov öz yoldaşları ilə pis rəftar etdiyi kimi, dərs oxumaqdə da tənbəldir, səliqəsizdir, yalançı və nadinedir. Yoldaşları ilə tez-tez əlbəyaxa olur, onlara şər atır. Saday isə əksinə, dərs əlaçısı olmaqla bərabər, səliqəlidir, doğrudur, yoldaşları ilə səmimi rətsər edir. Saday nümunəvi şagird olduğuna görə müəllimi Faiq Əsfəndi ona hörmət və rəğbat bəsləyir. Hətta əlaçısı və nümunəvi şagirdlərdən biri olan Əsədin atası Qori seminariyasında oxumağa getməsinə razılıq vermədikdə onun əvəzində Sadayı göndərirler. Saday kimsəsizdir, yetimdir. Onun evi məktəb, tərbiyəcisi də müəllimləridir. Saday təhsilini artırmaq üçün Faiq Əsfəndinin onu Qori müəllimlər seminariyasına göndərmək istədiyini eşitdikdə sevincinin həddi-hüdudu olmur. Lakin cəhalət mühitində maarif işığını zülmətdə böğməq istəyənlər də vardır. Əsədin atası Dadaş kişi də belələrindəndir. Müəllimin xahiş, yalvarış və cəhdləri, Əsədin gələcəyi haqqında dediyi xoş sözər salan cahil atanı yumşalda bilmir. Dadaş elə başa düşür ki, oğlunu həmişəlik əlin-dən almaq üçün tələ qururlar. Qori seminariyasında oxuyanların gələcəyini dərk edə bilməyən atanı, albəttə, müəllim yola gətirə bilməzdi. Lakin şagirdlər maarifpərvər müəllimlərin sayı ilə və onların şəxsində öz sabahlarını görüb dərk edirlər. Faiq Əsfəndinin Sadayı yola salarkən dediyi bu sözər uşaqlarda sabaha, işıqlı gələcəyə xoş ümidişlər doğurur: «Get, əzizim! Ümidvaram ki, az bir vaxtda kamil bir insan olub öz vətəninə qayıdarsan. Vətən və millətinə xidmət edərsən. Get, elmin nuru ilə işiqlan və bu qara camaata qandır ki, elm və mədəniyyət insanların xoşbəxtliyidir. Get, allah sənə kömək olsun». Bu uğurlu diləklər, şübhəsiz, vətəndaş şair olan A.Səhhətin yeniyetmələrə arzusunun ifadəsi idi.

«Tağı və Nağı» pyesində də A.Səhhətin maarifçilik görüşləri əksini tapmışdır. Xalq arasında maarifin yayılmasında ərəb əlifbasının törətdiyi çətinlikləri böyük maarifpərvər yəziçi, materialist filosof M.F.Axundov döndə-dönə xatırlatmışdı.

A.Səhhət çətinliklərin doğurduğu acı nəticələri əyani olaraq sahnəyə çıxarıb nümayiş etdirmiştir. Vaxtilə yoxsulluq üzündən çöllərə düşmüş iki əmioğlu Tağı və Nağı bir-birlərini tanımadan, bir-birindən xəbərsiz bir mənzil kirayə tutub fəhlilik edirlər. Birisi gündüz, o birisi isə gecə işlədiyindən mənzil sahibi yoxsun qadın evi hər ikisini kirayəyə vermişdir. Kənddən gələn məktub Tağı ilə Nağının əlbaya-xa olmasına gətirib çıxarır. «Tağı və Nağı» pyesində A.Səhhət yoxsulluq üzündən ev-eşiyini atıb iş sorağı ilə ömrünü kunc-bucaqlarda keçirən gənclərin acı taleyini də sahnəyə gətirmiş, onların ümidsiz sabahını göstərmişdir. Tağı və Nağının həm monoloqlarında, həm də dialoqlarında onların ağır həyatı və güzərəni aydın ifadə olmuşdur.

Romantik təbiətli, alovlu maarifpərvər şair Abbas Səhhət nədən yazırsa-yazısın, onu xalqın əhvali-ruhiyyəsi, gəncliyin gələcək taleyi düşündürdü.

III HİSSƏ

SOVET DÖVRÜ UŞAQ ƏDƏBİYYATI

V FƏSİL 1918-1945-ci İLLƏRDƏ UŞAQ ƏDƏBİYYATI

AXC illərində görüldən ilk tədbirlər. Hər bir millətin tərixinə müstəqil dövlət quruculuğu mühüm əhəmiyyət daşımaqdadır. Bu mənada milli ədəbiyyatımızın inkişafında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) özünəməxsus dövrlərdən birini təşkil etməkdədir. Bu illər millətimizin həyatında xüsusi bir mərhələ olmuş və onun gələcək inkişafına ciddi təsir göstərmişdir. Bu dövrə xalqımızın yüz ildən artıq sürən köləlik zəncirindən xilas olması, müstəqil hayatı qədəm qoyması yalnız ictimai-siyasi sferalarda deyil, ədəbi-mədəni sahələrdə də köklü döyişikliklərin gerçəkləşdirilməsi üçün zəmin yaratmışdır. Türk dilinin dövlət dili elan olunması, milli mətbuatın nəşr imkanlarının genişlənməsi, türk dünyası ilə əlaqə və rəbitənin güclənməsi ictimai ideallarla zəngin bir ədəbiyyatın yaranmasına təkan verdi. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunması Azərbaycanın elm, mədəniyyət və maarif tarixinin ən mühüm səhifələrindən birini təşkil etməkdədir.

Azərbaycan Dövlət Teatri, «Teatr Xadimləri Cəmiyyəti», «Müsəlman Mührərri və Ədiblər Cəmiyyəti», «Yaşıl qələm» ədəbi birlüyü bu dövrə yaranmış və fəaliyyətini genişləndirmiştir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə milli mətbuatın inkişafında da müəyyən uğurlar əldə edilmişdir. Bu dövrə «Azərbaycan», «Azərbaycan hökumətinin əxbarı», «İstiqlal», «Al bayraq», «Bəsirət», «İttihad», «Gələcək», «Şeypur», «Doğru yol», «El», «Əfsəri-nəfise», «Xalq sözü», «Hürriyyət», «Zəhmət sədasi», «Məşəl» və başqa qəzet və jurnallar dərc olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti illərinin ədəbiyyatı istər mövzu-problem, istərsə də forma baxımından spesifik çalarlara və keyfiyyətlərə malikdir. Bu, başlıca olaraq müstəqil dövlətçiliyin formalasdırıldığı ictimai-siyasi ab-havadan qaynaqlanmaqdadır. Qeyd edək ki, bu dövrə «bədii məhsul

məzmunca bir neçə əsas, aparıcı sosial mövzu ətrafında mərkəzləşirdi: bayraqdakı rənglərin – türklük, islam və müasirlik idealının mədhi, türk və islam tarixinin tərənnümü, çağdaş modeldə ilk müstəqil, suveren milli dövlətin dəstəklənməsi, onun yaranması salnaməsinin, milli dövlətçilik ideologiyasının ifadəsi, təsbiti, ordunun hərbi uğurlarının bədii təminatı; ermənilərin Qarabağ davası, Azərbaycanda dinc əhalinin vəhşicəsinə qətl və ərazilərin talan olunması, daşnakların Bakıda tarixi abidələri, elm və mədəniyyət ocaqlarını yandırması, 28-31 mart hadisələri, millətin türk keçmişinin və islam tarixində şəhidlik və qəhrəmanlıq səhifələrinin mədhi və yada salınması; şimaldan yaxınlaşan qara dumandan və vətənin başı üstünü almaqda olan təhlükədən doğan həyəcan və təşvişin ifadəsi» (Y.Qarayev).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə poeziya sahəsində Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadiqzadə və başqa şairlərin mətbuat səhifələrində dərc olunan şeirləri dövrün ruhunu əks etdirən bədii örnəklər kimi diqqəti çəkməkdədir. Bu illərin ədəbi məhsulu olan Məhəmməd Hadinin «Əlvah-i-intibah, yaxud insanların tarixi faciələri», Əhməd Cavadın «Dalğa», Hacı Kərim Sanilinin «Yeni şərqlər», əslən Türkiyədən olan Feyzulla Sacidin «Fəryad» kitabları, habelə «Milli şərqlər» almanaxı ədəbi ictimaiyyətin və geniş oxucu dairəsinin diqqət və marağına səbəb olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli istiqalal düşüncəsi şeirin başlıca mövzularından birinə çevrilmiş, poetik örnəklərin əksəriyyətində bu mövzu geniş bədii ifadəsinə tapmışdır. Bunu Əhməd Cavadın, Cəfər Cabbarlinin, Ümgülsüm Sadiqzadənin, Əliyusifin şeirləri də aşkar sübut etməkdədir.

Azərbaycan ədəbiyyatı tarixində daha çox «istiqlal şairi» kimi tanınan Əhməd Cavadın yaradıcılığının Cümhuriyyət illəri mövzu-məzmun zənginliyi və forma rəngalı-

rəngliyi baxımından diqqəti cəlb etməkdədir. Əhməd Cavad «Bən kiməm?» adlı şeirində bir sənətkar kimi vətəndaşlıq kredosunu aşağıdakı kimi əks etdirir:

Soranlara, bən bu yurdun

Anlatayım nəsiyam:

Bən çeynənən bir ölkənin

«Haqq» bağıran səsiyəm!

Sonralar şairin bir-birinin ardına yazdığı «Türk orduşuna», «Şəhidlər», «Azərbaycan bayrağına», «Elin bayrağı», «Gəlmə», «Bakı deyir ki...», «İngilis», «İstanbul», «Bismillah» və başqa şeirlərində Azərbaycan xalqının aparlığı milli-azadlıq mübarizəsi, istiqlal hərəkatı tərənnüm olunur, azadlıq və istiqlalımıza mane olan düşmənlərin daxili-mənəvi siması açılıb göstərilir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-dən biri olan Cəfər Cabbarlinin «Azərbaycan bayrağına», «Sevdiyim», «Sevimli ölkəm», «Salam» və digər şeirlərində vətənpərvərlik ruhu qabarlıq ifadəsini tapmış, Cümhuriyyətin simvolu olan üzrəngli bayraq tərənnüm olunmuş, türkçülük, turançılıq məfkurə diqqət mərkəzinə çəkilmişdir.

Sonralar Sovet hakimiyyəti dövründə 1937-1938-ci illər repressiyasının qurbanı olmuş, yeddi il günahsız yərə məhbus hayatı yaşamış, istedadlı nasir Seyid Hüseynin həyat yoldaşı Ümgülsüm Sadiqzadənin «Əsgər anasına», «Çəkil, dəf ol», «Bir mayıs gündündə» və başqa şeirlərində istiqlal əldə etmiş Azərbaycanın taleyi əsas mövzu hədəfi olmuşdur.

Cümhuriyyət illərində poeziya ilə yanaşı bədii nəşr də özünəməxsus inkişaf yolu keçmiş, ideya-mövzu, bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilən bir çox ədəbi nümunələr yaranmışdır. Əlbəttə, iyirmi üç aylıq bir dövr ərzində kifayət qədər ciddi nəşr örnəklərinin ərsəyə gəldiyini söyləmək doğru olmazdı. Lakin bununla belə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bədii nəşr öz inkişafının yeni bir epoxasiyana daxil olmuş, onun məzmun və forma baxımından bir çox

orijinal, təkrarsız nümunələri elə bu illərdəcə yazılmışdır.

Məlum olduğu kimi, poeziya ilə müqayisədə bədii nəşr cəmiyyətdə hökm sürən içimai-siyasi prosesləri qeyri-çevik formada əks etdirməyə meyllidir. Nəşrin qeyri-çevikliyi bir tərəfdən milli ədəbiyyatımızda şeir ənənələrinin güclü olması ilə bağlırsa, qarşı tərəfdən janrıñ poetikasından qaynaqlanmaqdadır. Bu amil özünü Cümhuriyyət dövrü nəşrində də aşkar biruza verməkdədir. Belə ki, bəhs edilən dövrün bədii nəşr örnəkləri daha çox ənənəvi mövzulara üstünlük verməsi ilə səciyyələnir.

Cümhuriyyət illərində bədii nəşr yaradıcılığını təmsil edən qüvvələr müxtalif ədəbi nəslə malikdir. Bunların içərisində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi və başqa yazıçıların yaradıcılıq örnəkləri daha çox diqqəti çəkməkdədir.

Bu dövrün ədəbi məhsulu kimi diqqəti cəlb edən Seyid Hüseynin «Həzin bir xatıra. İsmailiyyə» hekayəsi Cümhuriyyət illərinin sosial-siyasi və mədəni-kulturoloji həyatının bədii güzgüsi kimi maraq doğurur.

Cəlil Məmmədquluzadənin «Nigarəncılıq», «Konsulun arvadı», «Xanın təsbehi», «Qəssab», «Rus qızı», «Zırrama» və başqa hekayələri Azərbaycan Xalq Cümhuriyyəti illərinin içimai-siyasi ovqatının satirik-yumoristik səpkidə əks etdirən bədii nümunələrdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatının mühüm qollarından birini dramaturgiya təşkil etməkdədir. Bu illərdə yaranmış olan dramaturji nümunələr istər poeziya, istərsə də nəşrlə müqayisədə daha canlı və peşəkarlıq baxımından yüksək səviyyədə olmuşdur. Cəfər Cabbarlinin «Ədirnə fəthi», «Trablis mührəbəsi, yaxud Ulduz», «Aydın», Hüseyn Cavidin «İblis», Cəlil Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» kimi pyesləri bu fikri təsdiq-ləyən örnəklərdir. Azərbaycan Xalq Cümhuriyyəti dövrü dramaturgiyasının məzmun dolğunluğu hər şeydən öncə,

dövrün və mühitin içimai-siyasi ab-havasından qaynaqlanmışdır. Dramaturji örnəklərdə müasirlik ruhunun qabarığ ifadə olunması da yenə mövcud cəmiyyətin problemlərinə ədəbiyyatın aktiv münasibəti və müdaxiləsi ilə bağlıdır. Eyni zamanda, Cəfər Cabbarlinin bu illərin məhsulu olan «Bakı mührəbə» və Mirzə Bala Məmmədzadənin «Bakı uğrunda mührəbə» əsərlərinin əlyazması biza gəlib çatmamışdır. Lakin bu əsərlərin mövzusunun 1918-ci ilin Mart faciəsi və həmin ilin sentyabrın 15-də Bakının qondarma erməni-daşnak qoşunlarından azad edilməsi ilə bağlı olduğu adlarından da bəlli olmaqdadır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Seyid Hüseynin sadrliyi ilə «Yaşıl qələm» ədəbi-elmi cəmiyyətinin fəaliyyət göstərməsi ədəbi prosesin və elmi-nəzəri fikrin inkişafına təkan vermişdir. «Yaşıl qələm» cəmiyyətinin sıralarında Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif kimi görkəmli ədəbi şəxsiyyətlərin olması Cümhuriyyət illərində ədəbiyyatın inkişafına diqqətin artması demək idi. «Yaşıl qələm»ın məramnaməsində göstərildiyi kimi, «Cəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyü və sadələşməyə sövq etmək, kimi ifadəsini tapmışdır. Fəaliyyət tarixinin qısa ömürlü olmasına baxmayaraq «Yaşıl qələm»ın yiğincəqlərində Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhəhət, Tofiq Fikrət kimi sənətkarların yaradıcılığı müzakirə olunmuş, habelə «Həp-hopnamə»nın nəşri probleminə diqqət yetirilmiş, «İsmailiyyə» binası mövzusunda yazı müsabiqəsi keçirilmişdir.

Xatırladaq ki, Cümhuriyyət dövründə əsası qoyulmuş «Yaşıl qələm» cəmiyyəti, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi və tədqiqi problemlərinə, ədəbi tənqidin və ədəbiyyatşünaslığın təkamülünə xüsusi diqqət yetirmişdir.

Sovet hakimiyyətinin ilk illərində görülən tədbirlər. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini devirib, hakimiyyəti ələ keçirdi. Yeni nəslİ sovet quruculuğuna və kommunist tərbiyəsinə hazırlamaq üçün yeni hakimiyyət bir sırada tədbirlər həyata keçirdi. İlk təşbbüs olaraq yeni əlisba komitəsinin yaradılması, nəşriyyatların milliləşdirilməsi və yeni dövlət nəşriyyatının yaradılması, ana dilində dərsliklərin və bədii ədəbiyyatın nəşrinə xüsusi diqqət yetirilməsi qərara alındı.

RK(b) P-nin XI və XII qurultalarında gənc nəslin yeni ruhda tərbiyəsinə xüsusi diqqət yetirildi və konkret tədbirlər görüldü. XI qurultayın qararında deyilir: «Qurultay fəhlə-kəndli gənclər üçün ədəbiyyat yaradılmasını olduqca zəruri hesab edir... azlıqda qalan millətlər üçün, xüsusilə də türk dillərində qəzetlər və ümumiyyətlə, ədəbiyyat nəşr olunmasına diqqəti cəlb edir».¹

Qurultayda komsomol mətbuatı ilə əlaqədar da xüsusi qərar qəbul olılmışdı: «Komsomol mətbuat orqanlarına hər vasitə ilə kömək edilməlidir. Xüsusi ilə də bir sırada iki quberniya mərkəzlərində ittifaqın müstəqil orqanları saxlanmalı, qalan yerlərdə isə partiya və sovet orqanlarında gənclər səhifəcikləri nəşr edilməlidir».²

RK(b) P XII qurultayında gənc nəslin tərbiyəsində ədəbiyyat və mətbuatın roluna yenidən diqqət yetirilir. Qərarda göstərilir: «Son iki il ərzində Sovet respublikasında bədii ədəbiyyat öz təsirini hamidan əvvəl fəhlə-kəndli gənclər kütlələri içərisində yayan böyük bir ictimai qüvvə dərəcəsinə çatdığını görə, partiya öz əməli işində ictimai təsirin bu formasına rəhbərlik məsələsini gündəlik bir məsələ kimi qarşıya qoymalıdır...

MK tələbə gənclərə xidmət edən vaxtaşırı nəşrlərə xüsusi diqqət verməlidir. Tələbə jurnallarına köhnə, sinan-

mış partiya ədibləri başçılıq etməlidir».¹ Partiyanın 1924-cü ildə çağırılmış XIII qurultayında «Mətbuat haqqında» qəbul olunmuş qərarında uşaq ədəbiyyatının gələcək inkişafı üçün bir sıra tədbirlər müəyyən edilmişdi. Qərarda deyilir: «Uşaq ədəbiyyatında sınıfı bəy-nəlmiləl, tərbiyə, əmək tərbiyəsi cəhətlərini qüvvətləndirmək məqsədilə partiyanın ciddi nəzarəti və rəhbərliyi altında uşaqlar üçün ədəbiyyat yaratmağa girişmək lazımdır. Xüsusi ilə pioner ədəbiyyatı nəşr edilməsi işini genişləndirərək, komsomola kömək olmaq üçün bu işə partiya, həmkarlar və sovet təşkilatlarını cəlb etmək lazımdır».²

Bir il sonra, yəni 1925-ci ildə RK (b) P MK-nin «Partiyanın bədii ədəbiyyat sahəsində siyaseti» haqqında qətnaməsində ədəbiyyatın partiyalılıq, xəlqilik və ideyalılıq principini qeyd edən MK-nin qərarı milli dillərdə daha keyfiyyatlı əsərlər yaratmaq imkanlarını göstərdi.

XIII qurultayın qararlarını əldə rəhbər tutan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi sahə nəşriyyatlarının yaradılmasını qərara aldı. Lakin bu dövrə xüsusi uşaq ədəbiyyatı nəşriyyatı olmadıqından Bakı Zəhmətkəş Deputatları Soveti nəzdində uşaq ədəbiyyatı komissiyası yaradıldı. Bu illərdə bir sırada orijinal və tərcümə kitablarının nəşr olunmasında bu komissiyanın da müəyyən fəaliyyəti olmuşdur.

1928-ci ildə ÜİK(b) P MK «Uşaqlar və gənclər mətbuatını yaxşılaşdırmaq haqqında tədbirlər»³ adlı tarixi qərarında uşaq ədəbiyyatının həyatdan geri qaldığını, müasir mövzuların zəif işıqlandırıldığını, hadisə və əhvalatların yüksək bədiiiliklə işlənilmədiyini göstərdi. Qərarda uşaqlar üçün bədii ədəbiyyat, həmçinin təbiət, elm və texnika yeniliklərinə dair biliklərə yiyələnmək üçün müxtəlif növlü ədə-

¹ Sov. İKP qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları. II hissə. Bakı, 1954, s.669-751.

² Yenə orada, s. 3.

³ Yenə orada, s. 713.

¹ Sov. İKP qurultayları, konfransları və MK plenumünün qətnamə və qərarları. I hissə. B., 1954, s.663-751.

² Yenə orada, s.70.

biyyatın, eyni zamanda uşaqlarda kollektivizm və beynəlməliçilik əhvali-ruhiyyəsi tərbiyə edən kitabların çap olunması tövsiyə edildirdi.

1930-cu ildə ÜİK(b) P-nin XV və AK(b) P-nin X qurultaylarının hazırladıqları proqramlar mədəni quruculuğa yeni istiqamət verdi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 10 illiyinin bayram edilməsi ilə əlaqədar Azərbaycan SSR XKS yanında Mərkəzi yubiley komissiyası yaradıldı. Bu komissiyanın xüsusi qərarı və təşəbbüsü ilə xeyli miqdarda yubiley ədəbiyyatı hazırlanıb çap edildi. Bunların bir qismi uşaqlara və gənclərə aid təbliğat ədəbiyyatı idi.

Qeyd edilən qərar və tədbirlər nəticəsində uşaq ədəbiyyatı yeni məzmun kəsb etmiş, bir çox sovet və dünya xalqları uşaq ədəbiyyatından nümunələr tərcümə edilərək milli fondun sərvətinə çevrilmişlər.

Uşaq mətbuatı. Yeni mündəricəli əsərlərin çap olunub kütlələrə və xüsusi ilə yeni nəslə çatdırılmasında dövri mətbuat böyük təbliğat və təşviqat gücünə malik idi. Hələ inqilabdan xeyli əvvəl fəaliyyət göstərmiş «Dəbistan», «Rəhbər» və «Məktəb» jurnallarının timsalında uşaq mətbuatının ənənəsi və təcrübəsi vardı. Partiya və hökumətin qərarlarında göstərildiyi kimi, kiçik və orta yaşı uşaqlara məxsus qəzet və jurnalların nəşri dövrün tələb etdiyi zəruri məsələlərdən idı. Bu münasibətlə 1921-ci il noyabrın 18-də Azərbaycan Maarif Komissarlığı kiçik yaşı uşaqlar üçün «Maarif» adlı jurnal nəşr etməyi qərara almışdı. Jurnalın redaksiya heyətinə H.Mahmudbəyov, S.M.Qənizadə və Ə.Cəfərov seçilmişdi. 1921-ci ilin dekabr ayında "Maarif" jurnalının 1-ci nömrəsi çapdan çıxmışdır. Şəkil və illüstrasiyalarla bəzədilmiş jurnalın səhifələrində kiçik yaşı məktəblilər üçün maraqlı yazılar, məlumatlar və yeni məzmunlu şeirlər verilmişdir. Həmin jurnalda eyni vaxtda kiçik və ortayaşı məktəblilər üçün çıxan "Qırmızı günəş" (1921) ayda iki dəfə çap olunmuşdur. Redaktoru A.İsrafilbəyov idti. O, jurnalın baş məqaləsində yazdı: «Əziz uşaqlar! Elm və mərifət, tərəqqi

və mədəniyyət dövründə yaşadığımızı görürsünüz. Belə mədəniyyət dövründə məktəbə gedib dərsi davam edirsınız. Fəqət burasını bilmalısınız ki, sizin tərəqqi etməyiniz üçün yalnız məktəbdə oxumaq kifayət etməz. Məktəbdə oxuduqlarınızı faydalı kitablar və məcmuələrin mütləkəsi ilə təkmil etməlisiniz... «Qırmızı günəş»ın hər nömrəsini oxuyunuz, düşününüz, sizdən ötəri anlaşılmaz məsələlər olarsa, yazib idarəmizdən soruşunuz, öyrəniniz».¹

«Qırmızı günəş» toplusunun ətrafına qabaqcıl yaziçi və ziyanlılardan A.Şaiq, Qafur Rəşad Mirzəzadə, Camo Cəbrayılbəyli və b. toplaşmışdır. Jurnalın səhifələrində bədii nümunələrlə yanaşı, publisist yazılar da geniş yer verilirdi. Xüsusi ilə «Mirzə Abbasqulu Səhhət» və «Sabir» məqalələrində hər iki şairin tərcüməyi-halı verilmişdir. Məqalələri Qafur Rəşad Mirzəzadə yazıçıdır.

Qeyd etmək lazımdır ki, iyirminci illərdə Azərbaycan dilində ayrı-ayrı təşkilat və idarələr tərəfindən müxtəlif adlıarda 15-ə yaxın qəzet və jurnal buraxılmışdır. Onlardan «Aydınlıq» (1918-1925), «Qızıl Şərq» (1922), «Qızıl gənclik» (1923), «Gənc işçi» (1923) qəzetləri, «Məktəb» (1925), «Komsomol» (1926), «Pioner» (1927) jurnalları öz səhifələrində klassik və müasir yazıçılarımızın əsərlərinə, tərcümə ədəbiyyatına xüsusi diqqət yetirir, yeni ədəbi qüvvələrin yaradılığı ilə oxucuları tanış edirdi.

1926-cı ildən Tiflisdə nəşrə başlayan «Qızıl Şəfq» toplusu uşaqların tərbiyəsinə yaxından qayğı göstərmiş, öz səhifələrində klassik ədəbiyyata və xalq yaradılığına geniş yer vermişdir. Büyük ədib M.S.Ordubadının şeirləri, Y.V.Çəmənzəminlinin hekayələri həmin məcmuənin səhifələrində çap edilmişdir.

Bu illərdə klubların, kitabxanaların, bəzi yaradıcı təşkilatların təşəbbüsü ilə xeyli ədəbi məcmə buraxılmışdır. Əli Bayramov adına kitabxananın fəal oxucuları və ədəbiyyat həvəskarlarının buraxdığı «Yeni yıldız» (1921), N.Nə-

¹ "Qırmızı günəş", 1921, № 1, səh.1

rimanov adına II dərcəli 17 Nəli məktəbin şagirdlərinin həzırladıqları «Məktəb yıldızı», həmçinin «Qızıl cavanlıq» (1920), «Gənclər dünyası» (1929), «Tələbə həyatı» (1923), «Qızıl tələbə» (1924) və s. belə məcmuələrdən idi. Lakin maddi və texniki çətinlik üzündən həmin məcmuələrin ömrü çox qısa olmuş, bəziləri bir neçə il fəaliyyət göstərmiş, bəzilərinin isə bir neçə nömrəsi çıxmışdır. «Pioner» jurnalı Böyük Vətən müharibəsi illərində və SSRİ dağilanadək nəşrini davam etmişdir.

«Pioner»ın redaksiya heyətində Ayna Sultanova, Teymur Hüseynov kimi tanınmış ictimai xadimlər var idi. Buna görə də məcmuənin çıxışları siyasi cəhətdən yüksək səviyyədə olurdu.

«Pioner» jurnalının ilk rəssamı Qəzənfər Xalıqov dövrün tələbindən irəli gələn illüstrasiya və satirik rəsmlərlə jurnalın məzmununu daha da zənginləşdirirdi. İyirminci illərdə yeni ədəbi qüvvələri təmsil edən S.Rüstəm, S.Vurğun, R.Rza, M.Hüseyn, S.Rəhman, Ə.Məmmədxanlı, A.Fərrux, H.Natiq, Ə.Fövzinin ilk qələm təcrübələri həmin jurnallar vasitəsilə oxuculara çatdırılmışdı.

Jurnalların sahifələrində şeir həvəskarlarının, ədəbiyyat aləminə qədəm qoyan gənclərin, tələbə və şagirdlərin bədii və publisist yazılarına daha geniş yer verilmişdi. Onların içərisində bədii cəhətdən zaif, bəsit yazılarla bərabər, bədii dəyərə malik, istedadlı və təcrübəli qələmin məhsulu olan şeir, hekayə və nağıllar da vardı.

Uşaq ədəbiyyatında yeni mövzular. Azərbaycan sovet uşaq ədəbiyyatının təşəkkülündə iki nəslin nümayəndələri iştirak edirdi. Birinci nəslə inqilabdan xeyli əvvəl yaradılışa başlamış, zəngin ədəbi təcrübəsi olan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, T.Şahbazi, Ə.Nəzmi, C.Cabbarlı, S.Hüseyn, S.S.Axundov, A.Şaiq və başqaları daxil idi. Bu yazıçılar öz üslublarına sadıq qalmaqla bərabər, müasir mövzulara da meyl göstərirdilər. C.Məmmədquluzadə 20-ci illərin əvvəllərində yazdığı “İki alma” hekayəsində kiçik ya-

lı övladının təbiətində aşkar etdiyi humanizmi, insanperəvərliyi təqdir edir, “Saqqallı uşaq”da əsrlərdən bəri xalq içərisində mənəvi ehtiyaca çevrilən savadsızlığın acı nəticələrini qələmə alır. “Buz” hekayəsində uşaqların təbiətində təsadüf edilən naqışlıyi təqnid edirdi. S.S.Axundov “Cəhalət qurbanı”, “Qan bulağı”, “Ümid çırığı”, “Nə üçün?”, “Qatil uşaq”, “Sona xala” və digər hekayələrinin mövzusunu inqilabdan əvvəlki Azərbaycan kəndlilərinin facili həyatından almışdı. A.Şaiq isə yaradıcılığını ardıcıl olaraq yeni nəslin təbiyisini yönəltmişdi.

Yurdusuz uşaqları səfələt cəngindən çıxarıb məktəblər, uşaq evlərinə, pioner və komsomol təşkilatlarına cəlb etmək, təlim və tərbiyəsinə xüsusi qayğı göstərmək, ümumiyyətlə, bütün uşaqların məktəbə cəlb olunması dövrün, zamanın qarşıya qoymuşu başlıca məsələ idi. Bu mövzu təcrübəli yazıçıları və gənc qələmləri həmişə narahat etmiş, yeniyeni şeir, hekayə səhnəcik, digər publisist yazıların yazılımasına səbəb olmuşdur. Onların yaradıcılığında uşaqların məktəbə cəlb olunması, təlim və tərbiyəsi, pioner və gənclər təşkilatlarının fəaliyyəti, inqilabdan əvvəlki mühitin acı xatirələri, Oktyabr inqilabı və inqilab mübarizlərinin nümunəvi həyat yolunun tərənnümü əsas yer tuturdu.

T.Şahbazinin bu mövzuda yazdığı “Qayçı” hekayəsi təcrübəli qələmin məhsulu olduğundan həyatın canlı ifadəsi kimi unudulmazdır. Nə köhnə dünyadan son kini-küdürü təsəbbüd edilən Məşədi Salmanın siması, nə də günahsız yerdə təndirə atılan körpə Məmmədin qışqırıqları unudulur. Sovet xəstəxanasında sağalıb, uşaq evində tərbiya alan Məmmədin Məşədi Salmana göndərdiyi cəsarətli məktub ölümündən həyata qaytarılmış körpələrin köhnə dünyaya meydan oxumasıdır. Məktubda deyilir: «Bax bu saat buradaca rahat yaşayıram. Sənin kimi deyiləm. Bir qəpik də bir adama borcum yoxdur. Səninlə də böyüyəndən sonra danışacağam. Özüm də böyüyüb, hökumətə qulluq edəcəyəm və avtomobilə mənib gələcəyəm kəndə, səninlə də danışacağam. Niyə sən mə-

ni yandırdın?.. Niyə məni təndirə atdın?».

Yurdsuz uşaqlara həsr olunan şeirlərin bir qismində uşaqların səfəl həyatı – ac, çılpaq, evsiz-eşiksiz, tiyan dibində keçən gürzərəni təsvir olunur. S.Rüstəminin «Yurdsuz uşaq» (1925) şeirində həyata çağırışla bərabər, cəsarət və mübarizə ruhu da səslənirdi:

*Sovur rüzgərlərə, sonsuz nifratla,
Dərdli həftələri, dərdli ayları.
Məmər pillələri çox cəsarətla,
Şəninçin tikmişik bu sarayları!*

S.Vurğunun «İki körpə» (1929) şeirində uşaqların xoşbəxt sabahına, gələcək səadətinə inam ifadə olunurdu:

*Mən bu sahnəciyə inandım görçək,
Var imiş həyatın xoş zamanları.
Bizdən daha parlaq günlər görəcək.
Bu yeni dünyanın qəhrəmanları.*

Yeni nəslin tərbiyəsi və təhsili hekayə janrında nisbətən müfəssəl və bariz şəkildə əks olunurdu. M.Ə.Nəcəfzadənin «Cəsarətli cocuqlara», M.Məlikzadənin «Cənnət quşu», Ülvinin «Ata-ananızdan izinsiz heç bir yana getməyiniz», Ə.Səmiloğluunun «Biz düşməni əzərik və əzəcəyik», İ.Nəzərzadənin «İki səs», «Yusifin mübarizəsi», Ə.Səmədzadənin «İki uşaq», H.Mehdinin «Kəndə gedirəm» və s. əsərləri bu qəbildəndir. Yazıçılar öz əsərlərinə hadisələrin təfərruatını izləməklə uşaqların yaşadığı iki ictimai mühiti qarşılaşdırır, beləliklə, yeni həyatın üstünlüklerini göstərməyə çalışırlar.

M.Məmmədzadənin «Cənnət quşu» hekayəsində bir uşaqın faciası, həyatla vidalasarkən anasına verdiyi suallar hekayənin ideyasını doğurur. Həyatın bütün nemətlərindən məhrum olan, gözəl sırvan həyat keçirən yaşıldarının xoş günlərini görüb suallar qarşısında qalır... Ana isə oğlunun sixıntı içərisində ölməsinə dözməyib ona işqli bir dünya

haqqında hekayə danışır. Guya uşaqlar öləndən sonra «böyük yaradan» yərə bir mələk göndərir. O mələk uşağı qucağına alıb, göyə, tanrıların yanına aparır. O, uşağı alıb bağrına basır, uşaq canlanır... Cənnətin həmişə bahar olan bağçalarında ucuşurlar...» Gözəl anasının söylədiyi şirin xəyal-ların qucağında həyatla vidalaşır.

İnqilabdan əvvəl uşaqların həyatı üçün səciyyəvi olan, ürək ağrından hadisələrə yazıçılar 20-ci illərdə də toxunurdular.

İyirminci illərin hekayələri mövzu etibarı ilə bir-birinə çox yaxındır, bəzən hətta bir-birini tamamlayırlar. Əli Səmədzadənin «İki uşaq» hekayəsində iki zümrədə tərbiyə alan uşaqların həyat yolu işıqlandırılır. İnqilabdan əvvəl bəy qapısında nökər işləyən Kərim inqilabdan sonra məktəbdə oxuyur, hətta pioner dəstə rəhbəri işləyir. Bəy oğlu Aslan isə küçələrə düşür, tüfeyli həyat keçirir, nəticədə məhv olur. Çünkü onun mənsub olduğu sinif də artıq məhv olmuşdur. Burada iki uşaqın taleyi iki sinfin taleyi kimi səciyyələndirilmişdir. Bu səpkidə yazılın hekayələrin çoxunda sxematizm, şərtlik daha qabarlıq nəzərə çarpıldığından onlar mü-kəmməl bədii əsər səviyyəsinə qalxa bilmirdi. Lakin istedadlı qələmin məhsulu dövri mətbuat səhifələrində göründükdə sahibini tanıtılır, ona hörmət qazandırıldı. M.Hüseynin ilk qələm təcrübələrindən sayılan «Kəndə gedirəm» adlı kiçik həcmli hekayəsi bədii cəhətdən kamil olmasa da, təbliğ etdiyi ideya-məzmun cəhətdən bu gün də aktuallığını itirməmişdir. Hadisələr vətəndaş müharibəsi və mədəni quruculuğun ilk illərində cərəyan edir. Kənddə inqilabi döyüşlər getdiyi zaman əsərin qəhrəmanı Məmmədin yaşı az idi, buna baxmayaraq, o, istismarçı siniflərə qarşı mübarizənin mahiyyətini yaxşı başa düşür, hətta özü də bilavasitə bu döyüşdə iştirak etməyə can atıldı. Qələbədən sonra Məmməd Bakıya oxumağa gelir. Oxuduğu müddətdə kənd pioner və komsomol təşkilatları ilə əlaqə saxlayır, onları yeni hadisələrlə tanış edir, göstərişlər verir. Məktəbi qurtardığı zaman

onu texnikumda saxlamaq isteyirlər. Lakin Məmməd razı olmur. Yoldaşları ondan soruşurlar ki, hara gedəcəksən? Məmməd inam və qürur hissili cavab verir ki, kəndə gedirəm... Öz əməl və arzularına sadıq qalan Məmməd kəndə yeni mütəxəssis kimi gedir. Mədəni quruculuq işlərində ya-xından iştirak etmək, məktəbdə gənc nəslə yeni tərbiyə vermək isteyir. M.Hüseyin Məmməd obrazını dövrün tələbləri səviyyəsinə, yeni nəslə nümunə olacaq bir səviyyəyə qaldırıbilmüşdir.

A.Şaiq «Quşlar ölkəsi» əsərində yurdumuzu talayan çar hakimlerinin xalqın başına gətirdikləri min bir zülmü, müsibəti alleqorik yolla oxucuya çatdırır. Bu mövzuda A.Şaiqlə bərabər, A.İsrafilbəyov, H.Nahid və b. bir-birindən fərqlənən maraqlı hekayə, şeir və poemalar yazmışlar. Onlar öz əsərlərində konkret faktları və hadisələri təsvir edərək, uşaqlarda təbiətə və onun sərvətlərinə qayğı keş münasibət, humanist duyğular tərbiyələndirir, onları nəcib işlər görməyə səsləyir.

Bu dövrda sənətkarlıq cəhətdən müvəffəqiyyətli şeir və hekayələr də yaranırdı ki, bunları böyük təbəddülətin ilk nəğmələri adlandırmış olardı. Şeirə daha çox meyl göstərən gənc qələm sahiblərinin bu ilk yazıları yüksək bədii dəyərə malik olmasa da, mövzu və onun ifadəsi baxımından müvəffəqiyyətli idi. Həyatı boyu şərq xalqlarının azadlığı yolunda mübarizə aparan Nəriman Nərimanov haqqında nağıllar yaranmışdı. 1922-ci ildə müəyyən ədəbi təcrübəsi olan M.Seyxzadə, N.Nərimanov haqqında dağlılardan eşitdiyi nağılı qələmə alıb, "Maarif və mədəniyyət" jurnalında çap etdirmişdi. Xalq təşəkkürünün məhsulu olan bu hekayət Nəriman xalq yolunda bütün məhrumiyyətlərə mətanətlə sinə gərən qəhrəman, həkim və müdrik bir insan kimi təqdim olunur. Nərimanın Nikolayla qarşılaşması və ona verdiyi cavablar ümumxalq zəkasının məhsuludur:

«Bir neçə gündən sonra Naqalay (Nikolay) Nərimani yanına çağırıb demiş: Mənim gücümü görürsənmi? Mənim

qoşunlarım dərəyadakı qumlardan çıxdı.

Nəriman cavab verir ki, dənizin qumunu dənizin selləri yuyub apardığını bilirsənmi?

Padşah:

- Qızıllarım göydəki ulduzların qədərindən artıqdır.

Nəriman:

- Gün çıxan zaman o ulduzlar hamısı yox olurlar».

Qeyd edək ki, iyirminci illərdə gənclər təşkilatı mürəkkəb şəraitdə yaranırdı. Ayrı-ayrı əyalətlərdə pərakəndə halda, qeyri-mütəşəkkil vəziyyətdə fəaliyyət göstərən pioner və komsomol təşkilatlarına yerlərdə işin təşkilinə və s. istiqamət verən təlimatla yanaşı, onların arzu və əməllərindən bəhs edən bədii əsərlər də olmalı idi. «Gənc işçi» (1923), «Pioneer işçisi» (1927), «Azərbaycan pioneri» (1938) jurnal və qəzetləri bu ehtiyacdən yaranmışdı. Həmin dövri mətbuatda şeir, hekayə, nağıl və kiçik həcmli publisist yazılar müntazəm çap olunurdu. S.Əliyev («Rəhmlı qızıçığaz»), Ş.Abbasov («Alagöz»), İsmayıllı Kəşfi («Pioneer»), R.Şirəli-zadə («Pionerə»), H.Qasımqızadə («Pioneer Heydər»), M.Camal («Dəstə»), E.Xəlilov («Pioneer Məmməd») kimi adəbiyyat həvəskarları ilə yanaşı, nisbətən təcrübəli və istedadlı gənclər (S.Rüstəm, M.Müşfiq, M.Arif, Ə.Fövzi, H.Natiq, Ə.Məmmədxanlı, S.Rəhman və b.) də öz əsərlərində pioner və komsomolun işindən bəhs edir, onların obrazını yaradırdılar. Bu mövzuda yazılmış əsərlər zamanın tələbindən irəli gəldi.

Şairlər yeniyetmələrdə dostluğu, yoldaşlığa sədaqəti, iradə möhkəmliyini, cəsurluğu, milli mədəniyyətin üstünlüklerini, milli iftixar hissini tərbiyə edirdilər.

Ə.Məmmədxanlının ilk qələm təcrübəsi olan «Aydın» hekayəsi mövzu və mündəricə baxımından diqqəti cəlb edir. Aydın surəti qayğı ilə işlənmişdir. Fərdi məziiyyətlərinə görə yoldaşları da, mülliimlər də Aydını sevir. O, tezliklə pioner təşkilatının fəal rəhbəri olur, yeni tədbirlər düşünür, qızların da pionerə yazılmazı təşəbbüsünü irəli sürür. Yol-

daşları onun bu təşəbbüsünü alqışlayır.

H.Natiqin "Gözel dost" hekayəsində pioner qızların qəzət və jurnallara olan böyük həvəsi qələmə alınmışdır.

20-ci illərdə istər dövri mətbuatda, istərsə yazıçıların yeni çapdan çıxmış kitablarında pioner və məktəblilərin həyatına aid şeirlərə tez-tez rast gəlirik. Bu əsərlərdə yeni məktəbin təhsil və tərbiyə üsulu, şagirdlərin əməyi və istirahəti, müəllimlərinə, valideynlərinə və yoldaşlarına münasibəti təsvir olunur.

Mədəni quruculuq illərində yaranan uşaq ədəbiyyatı istər şeirdə, istərsə də nəsrədə uğurlu addımlar atmış, yeni nəslin tərbiyəsində, onun bədii zövqünün formallaşmasında və zənginləşməsində başlıca vasitə olmuşdur. Bu ədəbiyyat yeni nəсли inqilabi ənənələr ruhunda, ataların vətənpərvərlik təşəbbüslerinə və coşğun əməyinə məhəbbət ruhunda təbiiyələnməsinə xidmət etmişdir. Bütün bunlar isə uşaqları və yeniyetmələri ictimai-faydalı əməyə, cəmiyyətin rifahi namına geniş fəaliyyətə hazırlamaqda son dərəcə müsbət rol oynamışdır.

Bu illərdə yaranan əsərlərin əksəriyyətində bədiilik müasir oxucunu təmin etməsə də, onlar tematika, aktuallıq, dövrün tələblərinə vaxtında cavab vermək baxımından diqqətəlayiqdir.

ABDULLA ŞAIQ TALIBZADƏ (1881-1959)

XX əsr Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutan Abdulla Şaiq Talibzadə xalq müəllimi, şair, nasir, dramaturq və tərcüməçi kimi şöhrət qazanmışdır.

Abdülla Şaiq 1881-ci ildə Tiflisdə ruhani ailəsində anadan olmuşdur. O dövrə Zaqafqaziyada inzibati mərkəz sayılan bu şəhərdə bir çox dövlət idarələri, mədəni-maarif müəssisələri ilə yanaşı, yeni-yeni maarif ocaqları yaradılır, teatr və məktəblər təsis edilirdi. Bu yeni məktəblərdən biri də Abdulla Şaiqin ailəsi yaşıyan mülkdə açılmışdı. 1889-cu

ildə Abdulla həmin məktəbə daxil olmuş və dörd il bu məktəbdə oxumuşdur.

1893-cü ilin yayında anası və böyük qardaşı ilə Xorasana gedən Abdulla orada təhsilini davam etdirir.

Abdülla Şaiq 1900-cü ildə Xorasandan Tiflisə qayıtmış, bir neçə aydan sonra isə Bakıya köçərək ömrünün axırına qədər burada yaşamışdır.

1901-ci ildə Abdulla Şaiq Nəriman Nərimanovun iştirak etdiyi komissiya sırasında müvəffəqiyyətlə imtahan verib Azərbaycan dili müəllimi hüququ alır. O altı sinifli şəhər məktəbinə «ehiyat müəllim» təyin olunur. A.Şaiq həm də Sabunçuda altı sinifli məktəbdə ana dilini tədris edir.

Abdülla Şaiq Bakıda yazıçı-maarif xadimləri ilə birlikdə xalqın mədəni inkişafı yolunda fədakarlıqla çalışır. Öz pedagoji və ədəbi fəaliyyətini milli mədəniyyətimizin, dil və ədəbiyyatımızın inkişafına həsr edir. Gənc nəslin təlim-tərbiyəsi onun həyat idealına çevrilir. Abdulla Şaiq bir sira dərsliklər tərtib edir. «Uşaq çeşməyi», «İkinci il», «Gülşəni-ədəbiyyat», «Gülzar», «Milli qiraət», «Qiraət kitabı», «Dördüncü il» dərslikləri Azərbaycan maarifi tarixində öz misilsiz xidmətləri ilə əbədiləşmiş yazıçının adını əbədi yaşadır. Onun 1906-1910-cu illərdə yazdığı lirik şeirlər uşaq ədəbiyyatının ən gözəl nümunələri sayılır.

Abdülla Şaiq 1910-1913-cü illərdə epik janrda yazdığı «Yaxşı arxa», «Tıq-tıq xanım», «Tülük həccə gedir», «Şələqquruq», «Murad» və s. maraqlı mənzum nağıl və həkayələri ilə uşaqları sevindirir. O, mənzum nağıllarla bərabər geniş əhatəli poemalar da yazar: «Əhdəm» (1908), «İki familiyanın məhvisi» (1910), «Qoçpolad» (1938), «Zəhmət və ziynət» (1944) və s.

Azərbaycan uşaq dramaturgiyasının yaradılması Abdulla Şaiqin adı ilə bağlıdır. 1911-ci ildə yazdığı «Gözel bahar» təmsil - pyesi bu sahədə ilk təşəbbüs idi. Bundan sonra o, «Danışan kukla», «Ürək tikmək» yaxud Qurban bayramı», «İntiqamçı xoruz», «Çoban», «Bir saatlıq xəlifə»,

«Xasay», «Eloğlu», «Vətən» pyeslərini, klassik yaziçilərimizin ədəbi irləndən aldığı mövzular əsasında isə «Nüşabə», «Fitnə», «Aldanmış ulduzlar» və «Qaraca qız» kimi maraqlı səhnə əsərləri yaratmışdır.

1920-ci illərdən başlayaraq ömrünün sonuna dək Abdulla Şaiq tənqidçi və ədəbiyyatşunas kimi geniş fəaliyyət göstərir. O, Füzuli, Vəqif, Axundov, Sabir kimi klassiklərlə yanaşı, milli ədəbiyyatın vacib məsələləri haqqında da ciddi elmi mühəhizlər söyləmiş, beləliklə, milli ədəbiyyatın inkişafına kömək etmişdir.

Məlum olduğu kimi, Abdulla Şaiqin pedaqoji fəaliyyəti 1934-cü ilə qədər davam etmişdir. Bundan sonra o, bütün qüvvəsini bədii yaradıcılığa həsr etmiş, dəyərli əsərlər yaratmışdır.

Abdulla Şaiqin ədəbi və ictimai fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilmiş 1940-ci ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir. O, Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və «Qabaqcıl maarif xadimi» nişanı ilə təltif olunmuşdur.

Şeirləri. Abdulla Şaiqin çoxcəhətli ədəbi fəaliyyətində poeziya başlıca yer tutur.

A.Şaiq inqilabdan əvvəl müəllim və yaziçı kimi demokratik ziyahıllarla bir cəbhədə çar üsuli-idarəsinə qarşı mübarizə aparmış, azadlıq və istiqbal haqqında həsrət dolu nəğmələr yaratmışdır.

1905-ci il inqilabından sonrakı illərdə A.Şaiqin pedaqoji fəaliyyəti ilə bədii yaradıcılığı arasında əlaqə get-gedə yeni keyfiyyətlərlə zənginləşib möhkəmlənir, bir vəhdət həlini alır. Maraqlı və diqqətəlayiq hadisədir ki, A.Şaiq bu dövrdən uşaq ədəbiyyatının yaradılması ilə müntəzəm məşğıl olur.

Onun 1906-1908-ci illərdə nəşr olunan «Xoruz», «Keçi», «Uşaq və dovşan», «Yetim cücə», «Yeni köməkçi», «Səhər», «Təpəl Kəlim», «Dovşan», «Layla», «Çoban mahnisi», «Payız nəğməsi», «Bir quş», «Quzu», «Cütçü»,

«Payız» və s. şeirləri uşaqların təbəyiyyəsində mühüm rol oynayır. A.Şaiqin mətbuatda ilk şeiri - «Ananın ogluna laylay deməsi» 1906-cı ildə «Dəbistan» jurnalının 2-ci nömrəsində çap olunmuşdur.

Sıfahi xalq ədəbiyyatının çox yayılmış formalarından olan layla şəklində yazılmış bu şeir ananın övlada dərin məhəbbətinin, təmiz duyğu və niyyətinin yiğcam ifadəsidir. Öz körpə balasını sevib-oxşayan, əzizləyən ana istəyir ki, «ciyərinin parası» tez geyinib, dərsini «bülbül kimi» oxusun, oğlu gələcəkdə, hər seydən əvvəl, mərifətli olsun, sonra çalışıb «elmlə şöhrət qazansın».

Təbəyiyyənin insan taleyində həlledici amil olması, onun gələcəyini müəyyənləşdirməsi fikri Abdulla Şaiqin bütün əsərlərində mühiüm yer tutur. V.Q.Belinski yazırı: «Siza uşaq tapşırılmışdır, uşaqın yeniyetmə, sonra gənc və daha sonra yaşlı adam olacağını düşünün, buna görə onun qabiliyyətinin necə inkişaf etdiyini izləyin və bunlara müvafiq təlim üsulları tətbiq edin. Həmişə uşaqdan yuxarıda durun, onu öyrədərkən daha çox özünüz öyrənin, yoxsa o sizi ötüb keçər. Uşaqlar sürətlə artırlar».¹

A.Şaiqin şeirlərində məktəbə yüksək qiymət verilir, kiçik yaşı uşaqlarda məktəbə həvəs oyadılır. «Məktəbdə» şeirlərdə kiçik yaşı uşaq atasından xahiş edir ki, onu məktəbə qoysun, çünki dünyada nələr olduğunu bilmək istəyir:

Dünan gedib məktəbi man görmüşəm,
Ay, nə qədər yoldaşlarım var, ata!
Bəyənmışam məktəbi, çox sevmişəm,
Gəl manı də məktəbə qoy, ay ata!

Uşaqlarda ince zövq, fikir və duygular təbəyiyyə etmək, A.Şaiqi əlinə qələm alıb yazmağa başladığı gündən düşündürdü.

O öz əsərlərində uşaq təbiətinin zəruri tələbindən doğan əyanılık prinsipinə, canlılıq, obrazlılıq, konkretlilik,

¹ V.Q.Belinski. Seçilmiş əsərləri. Bakı, Uşaqgənənəşr. 1948. sah.113

inandırıcılıq xüsusiyyətlərinə ciddi əməl edirdi. Budur uşağın keçiyə müraciəti:

Ala-bula, boz keçi.

Ay qoşa buynuz keçi.

Yalqız gəzməd, dolanma,

Dağ-a-daş'a dirmanma.

Bir qurd çıxsa qarşına,

Sən nə edərsən ona?

Çoban aćıncı gözün,

Qalar iki buynuzum.

Bu şeirdə həssaslıq, incəlik çox aydın duyulur. Zövq oxşayan belə şeirləri kiçik yaşı uşaqlar asanlıqla əzbərləyirlər. Yazuçı öz kiçik oxucularında təbiət, heyvanlar aləminə maraq, qayğıkeşlik hissi aşılamağa çalışır. Onun yığcam, canlı və nəsihətamız şeirləri oynaq və ahəngdardır.

Uşaq:

Dovşan, dovşan, a dovşan.

Qaçma, dayan, a dovşan.

Qaçma səni sevəndən,

Can kimi istəyəndən.

Dovşan:

Dura bilmərəm, dadas,

Yanında var alabaş.

Xəbərdaram işindən,

Qurtarmaram dışindən.

Ana vətənin gözəl təbiətini uşaqlara sevdirmək Abdulla Şaiq şeirlərində başlıca yer tutur. O çalışır ki, uşaqlar təbiəti duyb sevsinlər, ondan zövq alsınlar, ona xidmət etməyi, onu zənginləşdirməyi, ondan xeyir görməyi bacarsınlar. Abdulla Şaiqin «Bahar», «Payız», «Payızın son ayı», «Payız gecəsi» və s. kimi şeirləri bu cəhətdən diqqətəlayiqdir.

«Bahar» şeirində torpağın oyanması ilə təbiətdə əmələ gələn canlılıq, qızıl telli günəşin qüdrəti sayəsində dağların, çöllərin zümrüt yaşılılığı, təravətli çəmən-çiçəyə bürünməsi, bağlarda ağacların tumurcuqlayıb yarpaqlaması və s. tərənnüm olunur:

Bağçalarda açır gül.

Fərəhlanır hər kömül.

Üçur dumam, qəm kədər.

Şən-şən ötür hər bülbü'l.

Yaşıllanır dağ, yamac,

Bəzək vurur hər ağaç.

Dərə, təpə, çöl, çəmən,

Çiçəklərdən qoyur tac.

İnqilabdan əvvəl olduğu kimi, sovet hakimiyyəti illərində də A.Şaiq uşaq ədəbiyyatı ilə ardıcıl məşğul olmuş, Azərbaycan sovet dövrü uşaq ədəbiyyatının təməlini qoymuşdur. O, Pedaqoji İnstitut və “nümunə məktəbi”ndə, Bakı darülmüellimində, fəhlə fakültələrində mühazirə oxuyur, Azərbaycan kəndlərində yeni maarif ocaqlarının açılmasına kömək edir, ədəbiyyat cəbhəsində çalışır, məktəblər üçün dərs kitabları və programlar hazırlayıır, rus klassiklərindən tərcümələr edir, yorulmaq bilmədən işləyir, yazış yaradırıd.

A.Şaiq yeni nəsillərə uşaq şeirləri ilə dil açmağı, göz açmağı, həyatı, təbiəti, mühiti, insanları görməyi, tanımağı, sevməyi öyrədirdi... O, nəsillərə yalnız öz sənətinə sevdirməklə qalmayıb, öz misilsiz, pak, təmiz, fədakar qəlibi və şəxsi həyat nümunəsi ilə həyatı, həqiqəti, gözəlliyi, doğruluğu, sədaqəti, səmimiyyəti sevdirir!

A.Şaiqin 1920-1930 illərdə yazdığı uşaq şeirlərində «Dəmirçi nəgməsi», «Top oyunu» «Dəmirçi», «Təmizlik», «Qərənfil», «Bənövşə», «Qızıl gül», «Zanbaq», «Bülbü'l», «Kəpənək», «Yağış», «Məktəbililər marşı», «Pionerlər» və s.) ana vətənə sədaqət, əməyin qüdrəti tərənnüm olunur.

Abdulla Şaiq uşaqlar üçün yazdığı «Qərənfil», «Bənövşə», «Qızıl gül», «Zanbaq» kimi şeirlərində gül-ciçəyin özünəməxsus təravətindən, əlvənligidən danişir, onların

¹ M.Rzaquluzada. İllər, nəsillər, əsərlər... “Ədəbiyyat və incəsanət” qəzeti, 1971, 8 may

özünəməxsus bütün incəliklərini göz önünde məharətlə can-
landırır, beləliklə, təbiəti uşaqlara sevdirir:

Bənövşyəm, bənövşə,
Düşmüşəm dilə-dişə,
Qızlar, oğlanlar məni,
Dərib taxarlar döşə.
Bahar oldu açaram.
Qar, borandan qaçaram.
Başqa güllər açanda,
Mən quş olub uçaram.

Şairin bu səpkidə yazdığı şeirlərdə oxucu hər gülü,
çıçayı sanki gözü ilə görür, onun ətrimini duyur. Onun «Bül-
büll», «Kəpənək», «Torağay», «At», «İt» kimi uşaq şeirlə-
rində isə quş və heyvanlara qayğı hissi aşılanır.

Aydındır ki, uşaqlarda saf, nəcib duyğular oyatmaq-
da, ətraf mühit haqqında onların biliklərini zənginləşdir-
da, ətraf mühit haqqında onların biliklərini zənginləşdir-
da, ətraf mühit haqqında onların biliklərini zənginləşdir-
da, məkdə heyvanlar aləmini öyrənməyin əhəmiyyəti misilsizdir.
Şairin bu sahəyə xüsusi diqqət yetirməsinə səbəb də bu idi.
O, heyvanların hər birinin özünə xas olan adət və xasiyyətlə-
rini sadalamaqla onları kiçik yaşılı uşaqlara tanıdır, digər
tərəfdən, balacalarda heyvanlar aləminə marağı artırır. «Kə-
pənək» şeirində:

Mənəm qanadlı çıçək,
Adım isə kəpənək.
Al-əlvən xallarım var,
Qızıl kimi parıldar.

Zəhməti sevmək, xeyirxah işlərə, nəcib əməllərə adət
etmək Abdulla Şaiqin bir sira uşaq şeirlərində təbliğ olunan
gözəl keyfiyyətlərdir.

Şairin «Təmizlik» şeiri kiçik yaşılı uşaqların dilində
əzbər olmuşdur. Hər bir uşaq özündə şeirdə deyilənlərə əməl
etmək vərdişi yaratmağa çalışır:

Səhər durúnca, İnanırsan, bax,
Əlimdə firça, Dişim ağappaq.
Sildim dişimi, Üstüm tərtəmiz,
Bildim işimi. Bax, beləyik biz.

Böyük Vətən müharibəsi dövründə də uşaqlar üçün
müxtəlif məzmunlu şeirlər yazıb-yaradan Abdulla Şaiqin
poeziyasının əsas ruhunu vətənpərvərlik, vətənə məhəbbət
hissi təşkil edirdi. Müharibə illərində o, bir sira mübariz nəğ-
mələr yaratmışdır. «Ana yurdum», «Vətən nəgməsi», «Ba-
har», «Tonqal», «Övlad qayğısı», «Vətən», «Bahar bay-
ramı», «Sən güləndə», «Zəfər nəgməsi» və b. şeirlər Vətəni
müdafia etməyə çağırır və qələbə gününün geləcəyinə dərin
inam oyadır. Müharibənin ağır günlərində şair xalq adın-
dan deyirdi: «Azad böyüyən bir millət heç bir zaman əsir ol-
maz. Biz qalib geləcəyik, çünki həqiqət bizimlədir və zəfər
bizimdir».

Ödibin müharibənin son günlərində yazdığı «Zəfər
nəgməsi» şeiri bu cəhətdən maraqlı, eyni zamanda təsirlidir.
Bu şeirdə vətənimizin düşmənlərdən azad olunması, ordu-
muzun zəfərlə geri dönməsi təsvir olunur:

Sevin, sevin, ana Vətən.
Təslim oldu zəlim düşmən.

Ümumiyyətlə, A.Şaiq uşaq şeirlərinin mövzusunu hə-
yatımızın müxtəlif sahələrində almışdır. Göründüyü kimi,
bu şeirlərdə uşaqların nəcib arzuları, içtimai faydalı işlərə
həvəsi, ölkəmizə bəslədikləri məhəbbəti onun təbii sərvəti,
yaşılıq və gözəlliliklərini qorumaq eşiq isfadə olunmuşdur.

Mənzum nağılları, poemaları. Abdulla Şaiqin mən-
zum nağıll və poemalarının ilk mənbəyi Azərbaycan şifahi
xalq ədəbiyyatıdır.

Bir qayda olaraq xalq ədəbiyyatında türkü hiyləgər-
lik, kələkbazählə rəmzi kimi işlənmişdir. Şairin «Türkü həccə
gedir», «Yaxşı arxa» mənzum hekayələrində də türkünün

leylək və toyuqların başına gətirdiyi əhvalatlarla tanış olur. Asanlıqla yemək əldə etməyin yollarını düşünən tülükü möminlik etmək, həccə getmək kimi dini yolları vasitə seçir. O, hiyləyə uyan, tez inanan toyuqları aldatmağa müvəffəq olur.

Məlumdur ki, kiçik yaşı uşaqlara mücərrəd məfhumları, məsələn, tənbəllik, hiyləgərlik məshumlarının mənasını başa salmaq çətin olur. Ancaq tülükünün həccə getməsini, toyuqlara hiylə qurmasının oxuyan uşaqlar tülükünün hiyləgərlik və tənbəlliyyini asanlıqla dərk edir. Beləliklə, uşaq konkret lövhələr, surətlər vasitəsilə mücərrəd məshumlar haqqında təsəvvür alır.

Abdulla Şaiqin obrazlarının dilində sadəlik, məzəlilik və özünəməxsusluq vardır. Tülükünün dilindən verilən «güñüm olmuşdu qara», «halal-haram qanmadım», «həq yanında yox üzüm», «günahım həddən aşib» və s. bu kimi ifadələr təbii olaraq onu ifşa edir. Bu sözlər xalq ifadələri olduğundan məzmunca tez qavranılır və yadda qalır:

<i>İndi üzüm qaradır,</i>	<i>Qocalmışam, düşmişəm,</i>
<i>Qəlbim doht yaradır...</i>	<i>Sizi çox incitmişəm.</i>
<i>Yamanlıq olmuş işim,</i>	<i>Daha tövbə edirəm,</i>
<i>Daşa döysin bu dişim.</i>	<i>İndi həccə gedirəm.</i>

Tülükünün qurduğu hiylə, dediyi sözlər o qədər inandırıcıdır ki, toyuqların şübhəsi dağılır, onlar nəzirlərinin, pırların verdikləri hədiyyələrin qəbul olundugunu düşünürərlər. Abdulla Şaiq tülükünün hiyləgərliyini əsərdə daha yüksək sənətkarlıqla verir. Təsadüfi deyil ki, hiyləgər bir adamın məhribənlaşmasını görənlər «Tülük, həccə gedir» zərb-məsəlini işlədirlər. Yəni hiyləgər həmişə hiyləgərdir.

A.Şaiqin bənzətməsi çox təbiidir. Lakin tülükünün mömin olacağına, tövbə edib, öz köhnə əməllərindən el çəkəcəyinə inanmaq mümkün deyil. Çünkü tülükünün həyatda hər gün rast gəldiyimiz prototipi, dini əllərində bayraq tutub istədiklərini edən, bəzi avamları soyub, onların hesabına ya-

şayan mollalar idi. Ona görə də oxucu xoruzun inanmasına, tülüküyə qoşulub getməsinə təəssüf edir.

«Yaxşı arxa» mənzum hekayəsində də asan yolla yemək əldə etmək üçün Tülükü hiylə qurur. Bu dəfə onun hiyləsinə aldanan leylək gözündən qan-yaş tökərək balasını tülüküyə qurbanlıq verir.

Abdulla Şaiqin uşaqlar üçün yazdığı poemalar və mənzum hekayələr diqqətəlayiqdir. O, hər bir kiçik əsərdə quruluşa, süjet və kompozisiyaya fikir vermiş, məzmunlu, qəlb oxşayan, yadda qalan əsərlər yaratmışdır. Bu baxımdan «Tapdıq dədə» poemasına nəzər salmaq kifayətdir. Əsərin adının «Tapdıq dədə» qoyulması təsadüfi deyildir. Məlumdur ki, çox qədimlərdən ağsaqqal, bilikli, ağıllı, ustad və müdrik adamlara «dədə» deyə müraciət etmişlər. Bütün əsər boyu Tapdıq dədə öz ağıllı mühakimələri, düşünülmüş sözləri ilə oxucunun rəğbətini qazanır. Vətənini, elini sevən, xalqın dərdinə qalan Tapdıq dədə dəfələrlə xalqını, el-obsasını şahın qəzəbindən, əziyyətindən xilas edir. Hətta alınan bəxşisin yarısının aclara, yoxsullara paylanması barədə Məmisişə şərt kəsir. Lakin verilən qızıllar, dövlət, sərvət Məmisişin gözlərini bağlayır. O, verdiyi sözü yaddan çıxarı və şərti pozur. Ağıllı Tapdıq buna zamanın hökmü kimi baxır. Məmisiş gec də olsa öz səhvini başa düşür və Tapdıq dədədən üzr istəyir.

Tapdıq dədə səbirli, dözümlüdür. O, Məmisişin verdiyi qızılları geri qaytarır, öz həmvətənlərinə kömək etməyi, xalqını, vətənini sevməyi, qudurğanlığa son qoymağı məsləhət görür. Abdulla Şaiq mühəribəyə, mühəribə qızışdırılara qarşı nifrətini «Ovçu Məstan» poemasında eks etdirmişdir. Mühəribə Kəsəyən xanın rəhbərliyi ilə siçanlar və pişiklər arasında gedir. Pişiklərə isə ovçu Məstan başçılıq edir. Şaiq iki tərəf arasında qanlı vuruşmaları təfərrüati ilə təsvir edir, mühəribə, onun dəhşətləri haqqında təsəvvür yaratmağa çalışır.

Abdulla Şaiq Nizami əsərlərinin mövzuları əsasında

«Nüşabə», «Sehirli üzük», «Zalim padşah və əkinçi», «Sultan Səncər və qarı» kimi gözəl əsərlər yaratmışdır. O, «Nüşabə» poemasında iki şahi qarşılaştırmış, onlardan birini - Nüşabəni müdrik şah, xalqın, elin tərəfdarı, vətənsevər tək səciyyələndirmişdir. Bununla da azərbaycanlı qızların, qadınların igidiyini, mərdliyini gözəl bədii boyalar və poetik üsullarla oxuculara çatdırmışdır. Gözəl Bərdə hökmərinin bütün qoşununun və saray adamlarının qadınlarından ibarət olduğunu yazıçı təsadüsən göstərmir. Qanlar tökmüş, öz şahlığını xalqın acı göz yaşları üzərində qurmuş İsləkəndər Bərdəni də almaq fikrinə düşür. Onlar qarşılaşarkən Nüşabənin dediyi ağıllı, düşünülmüş sözlər zalim İsləkəndəri fikirləşməyə vadə edir. O öz əməllərindən utanır, qoşunuń oradan çəkir. Bununla da Abdulla Şaiq Azərbaycan qadınlarının mərd, sədaqətli, bacarıqlı olmasına və yüksək mənəvi keyfiyyətlərini dolğun şəkildə oxucuya çatdırır.

A.Şaiq «Sehirli üzük», «Zalim padşah və əkinçi» kimi əsərlərdən də padşahların zülmünü, xalqın acınacaqlı vəziyyətini məharətlə təsvir edir. Bu əsərlərdə də o, poetik ifadə üsullarından ustalıqla istifadə edərək, şahın zülmünə etiraz edən, xalqın dərdini düşünən, elinə, obasına kömək əli uzatmağa can atan adamların surətini yaratmışdır. «Sehirli üzük»də çoban, «Zalim padşah və əkinçi»də qoca, «Sultan Səncər və qarı»da isə qarı belə surətlərdəndir. Onlar xalqın yolunda ölümə belə getməyə hazırlırlar, ölümünü istəyir, lakin həqiqəti deməkdən çəkinmirlər. Yeri gələndə şahın haqsızlığına qarşı etiraz səslərini ucaldırlar.

Lakin dövrən qolugüclülərin, var-dövlət sahiblərinin; şah tərəfdarlarının olduğuna görə, yoxsulların nəsibi zülm, işğancə, əzab və acı göz yaşalarıdır. Onlar haqq söz söylədikdə belə dara çəkilir və öldürülürler. Şair hər obrazı öz dili ilə danışdırmağı bacarıır. Şahın danışığında özbəşinalıq, mənəm-mənəmlilik, müstəbidlik aydın hiss olunur:

*Taxta çıxıb verdi əmr: Qansız yaşamaz dövlətim,
«Saray geyinsin al-əlvən. Batar qazandığı ad, san.*

*Könlüm qan rəngini sevir. Sönər bu şan, bu şövkətim,
Qandır mənə dövlət quran, Ölka olmuş mənə düşmən!*

Abdulla Şaiq oxucularda zülmkar, qəddar şahlara qarşı nifrat oyatmaq məqsədilə, rəngarəng bədii təsvir vəsitişlərindən məharətlə və böyük sənətkarlıqla istifadə edə bilmisdir.

Abdulla Şaiq 1932-ci ildə Qaçaq Nəbi haqqında poemaya yazımağa başlamış, giriş hissəsini və ilk fəsillərini yazmışdı. Həmin parçalar «Qaçaq Nəbi» poemasından sərlövhəsi ilə 1934-cü ildə «İnqilab və mədəniyyət» jurnalında dərc edilmişdir. Şaiq sonralar poemanı tamamlamamış, əldə olan hissələrdən istifadə yolu ilə yeni poema yazmaq fikrinə düşmüştür. Ehtimal ki, sonralar poemanı tarixi şəxsiyyət və hadisələrlə məhdudlaşdırmaq istəməmiş, nisbətən ümumiləşmiş planda xalq qəhrəmanı surəti yaratmaq istəmişdir.

«Qoçpolad» poemasındaki el igidi Aslan «Dağlar sultani» çoban Polad, Gülyaz və Cimnaz bəzi xüsusiyətləri ilə xalq qəhrəmanı Qaçaq Nəbini və onun ömür-gün və mübarizə yoldaşı Həcəri yada salır. Əsərdə qeyrətli, namuslu oğlan və qızların Qozənfər xana və onun soyğunçu dəstələrinə qarşı amansız döyüslərdə mətinləşən canlı bədii surətləri yaradılmışdır.

Abdulla Şaiq poemada canlı, aydın və parlaq təbiət lövhələri yaratmışdır. Azərbaycan təbiətini dərindən duyan, incəliklə və məharətlə canlandıran sənətkar oxucuda təbiətə tükənməz sevgi, vətənə məhəbbət duyğusu aşılıyır. Onun təsvirləri qəhrəmanların mənəvi aləmi - sevinci, kədəri iztirabları, fikir və arzuları ilə həməhəngdir, onların açılmasına xidmət edir. Bu halda təbiət təsvirləri surətin əhvali-ruhiyyəsi ilə üzvi şəkildə əlaqələndirilərək bədii vəhdət təşkil edir.

Hekayələri, təmsilləri. Abdulla Şaiq istedadlı nasir kimi də tanınır. İlk hekayələrindən olan «Məktub yetişmədi» də dövrün ən səciyyəvi hadisələrinə toxunurdu. Yaziçinin uşaqlar üçün qələmə aldığı «Cümənin qəzəbi» (1912),

«Murad», «Şələquyruq» (1913) hekayələri də ilk nəşr əsərlərindən idi. O zaman qabaqcıl fikirli müəllimi - A.Şaiqi kicikyaşlı uşaqların təbiyəsi çox düşündürdü. Yeni açılan məktəblərin azlığı, uşaq bağçalarının olmaması üzündən kicikyaşlı uşaqlar işsiz-gücsüz, məşguliyətsiz vaxt keçirir, veyil-veyil gəzir, nadinclik edirdilər. Lakin bunlardan fərqli olaraq yeni məktəbində təhsil alan Qanbay («Oyunçu bağalar») dərsdən kənar vaxtını çox vacib iş - heyvanların həyat tərzini öyrənməyə sərf edir. Sirk üzü görməmiş bağalara rəqs öyrədir. Bu təlim üsulu müəllimlər və şagirdlər arasında Qanbaya böyük hörmət qazandır.

A.Şaiqin 1930-cu uluğu illərdə yazdığı hekaya və povestlərinin mövzusu rəngarəngdir: təhsil və tərbiyə ilə yanaşı, beynəlxalq inqilabi hərəkat, Böyük Vətən müharibəsində uşaqların ayiq və cəsur hərəkəti, ovçuluq, təbiət aləmi, pioner düşərgəsi, nəhayət, xalq yaradıcılığından gələn hikmətamız, nəsihətamız süjetlər və s.

A.Şaiq «Kələkbaz Albert» hekayəsinin mövzusunu İspan xalqının öz azadlığı uğrunda apardığı mübarizədən götürmüştür. Respublikaçılarla faşistlər arasında gedən bu müharibədə 16 yaşı Albert faşistlərə və jandarmlara qarşı ağlagılməz kələklər işlədir. Faşist komandirini öldürən Xuanı dəfələrlə gizlədib onlara vermir. Hətta jandarmdan və satqınlardan dördünü tutub xalq döyüşülərinə verir. Onun bu igidiyi əsgərlərə nümunə olur. Ədib hekayədə faşistlərin dünya ağılığı niyyətini qoca Albaressanın dili ilə sadə və aydın yolla izah edir.

A.Şaiq Böyük Vətən müharibəsi illərində arxa cəbhədə uşaqların ayiq və cəsur hərəkətini eks etdirən «Kiçik qəhrəman», «İki yoldaş» hekayələrini qələmə alır. Təxribatçı düşmən dəmir yoluna dinamit qoyarkən kiçik qəhrəman - Azay tərəfindən yaxalanır. Uşağın ağıllı tədbirləri nəticəsində yüzlərlə zabit və əsgər xilas olur.

Ədib balaca qəhrəman Azayı əsl, hazırlıqlı döyüşü kimi təsvir edir. O, «İki yoldaş» hekayəsində isə atası müha-

ribədə həlak olan Nazimin mənəvi iztirab, hüzn və kədərini təsirli verir, oxucuda müharibəyə nifrat oyadır.

A.Şaiqin ovçuluq («Lovğa ovçu»), təbiət və heyvanlar aləmi ilə bağlı hekayələri («Timsah ovu») daha zəngin məzmunlu malikdir. Ədib obrazın dili ilə timsahların yaşayışı, artımı, ətinin və qanının çox xeyirli dərman olması haqqında məlumat verir. Eyni zamanda Nil sahilində yaşayış ərəb xalqlarının ağır güzəranı, həyat tərzi ilə tanış olur.

«Bostançı», «Üç it» hekayələrində ev heyvanlarından bəhs olunur. Ədib əyləndirici süjet quraraq bir tərəfdən, uşaqların fikrini təbiətə cəlb edir, digar tərəfdən də heyvanların yaşayış tərzini və xüsusiyyətini uşaqlara bədii dildə öyrədir. «Meşə gözətcisi» hekayəsində isə təbiətin gözəlliyyini və sərvətini qoruyan meşəbəyinin meşəyə qulluq etməsindən, yırtıcı heyvanları ovlamasından, xeyirxah və nəcib işlərindən bəhs olunur.

«Pioneer düşərgəsi» hekayəsində isə Salman dayının pioner bağına qulluq etməsindən, meyvə və bar ağaclarını becərməsindən danışılır. Salman dayı öz bağbanlıq sənətinin sırlarını bir müəllim kimi pionerlərə öyrədir. Onlarda həm bağbanlıq, təbiət gözəlliyyinə, həm də zəhmətə həvəs oyadır.

A.Şaiqin «Sözün qiyməti» və «Usta Bəxtiyar» hekayələrinin ruhu xalq dühəsindən qidalanmışdır. Tacir («Sözün qiyməti») kiçik oğlunu çox istədiyindən böyük oğlanlarında qısqanlıq baş qaldırır. Ata onların üçünü də sinə-qdan keçirir. Kiçik oğul qalib çıxır. «Usta Bəxtiyar» hekayəsində xalq müdrikliyinə əsaslanan ədib öyrədir ki, insanı iki şey xoşbəxt edə bilər: biri məhəbbət, digarı sənət. Usta Bəxtiyara ailə məhəbbəti və ustalıq böyük şöhrət qazandır. Bu xoşbəxtliyin səsi-sorağı padşahın sarayına da çatır. Şah usta Bəxtiyarın peşəsini müvəqqəti əlindən alsa da, məhəbbətini ala bilmir. Onu zindana saldırır. Lakin usta Bəxtiyar öz peşəsinə və məhəbbətinə sadiq qalır.

A.Şaiqin təmsillərində xalq nağıllarından gələn ənə-

nəvi motiv – yaxşılıqla pisliyin, düzlükle əyriliyin mübarizəsi verilir. Yaxşılıq, düzlük, ən başlıcası, həqiqət qələbə çalır. «Tülkü və xoruz», «Hacileylek və sərçə», «Tülkü və dəvə», «Dəvə, tülkü və qurd» təmsilləri bu məramla yazılmışdır. «Dəvə və siçan», «Ari və eşşək», «Ari və kəpənək», «Tülkü və dovşan» təmsillərində uşaqlara öyüd-nəsihət verilir. Bu təmsillərdə xalq zərb-məsəllərindən geniş istifadə olunmuşdur.

A.Şaiq 1923-cü ildə «Vəzifə», 1935-ci ildə isə «Xassay» povestlərini yazmışdır. Hər iki povestin mündəricəsində bir məsələ durur: şagirdin tərbiyəsində məktəblə ailənin əlaqəsi və qarşılıqlı səyi. Yaziçı bu vacib məsələni «Xassay» pyesində daha qabarıq və dolğun canlandırır.

Pyesləri. Abdulla Şaiqin pyesləri üç mənbədən qidalanmışdır: xalq nağıllarının süjet və personajlarından, klassik yazıçıların ədəbi-bədii irsi və həyatından.

«Gözəl bahar», «Danışan kukla», «İntiqamçı xoruz», «El oğlu», «Vətən», «Bir saatlıq xəlifə» pyesləri nağıl və rəvayətlərin süjet və kompozisiyasından istifadə yolu ilə yanmışdır.

Zəngin ictimai-siyasi mündəricəyə malik olan «Gözəl bahar» pyesi haqqında A.Şaiq xatırılarda yazır: 1911-ci ildə azadlığın rəmzi olan «Gözəl bahar» sərlövhəli mənzum pyesi yazdım. «Gözəl bahar» pyesi həmin ildə məktəb səhnəsində tamaşaşa qoyuldu. Tamaşa çox maraqlı keçdi. Tamaşaşa çağırılmış ikinci gimnaziyanın müdürü bizim müdirdə: - «İnqilabi ruhda yazılış belə əsərləri oynamaya nə üçün izin verirsin?» - deyə etiraz etmişdir.¹

«Gözəl bahar» nağıl-pyesi Azərbaycan dramaturgiyası tarixində uşaqlara məxsus ilk alleqorik səhnə əsəri kimi diqqəti cəlb edir.

A.Şaiq fəsillərin bir-birini dəyişməsi prosesindən istifadə edərək maraqlı kompozisiya qurmuş, uşaqların marağına səbəb olan səhnə əsəri yaratmışdır. Pyesin mündəricə-

sində inqilabi pafos daha güclüdür. Əsərdə bir-birinə zidd iki qüvvə, ictimai-siyasi görüş baharla qışın timsalında qarşılaşdırılmışdır. Dramaturq Qış surətində mütləqiyəti, zülmü, istismarı, Bahar surətində isə azadlığı, səadəti vermək istəmişdir.

Pyesin personajları da (Qış, Boran, Külək, Ari, Qızılıgül, Bulud, Gözəl Bahar, Günəş, Su, Torpaq, Qaranquş, Bülbül, Kəpənək, Bənövşə, Qərənfil, Sünbül, Durna, Qırqovul, Turac, Kəklik, Qurd, Çəqqal, Tərlan, Çiçəklər və b.) başlıca olaraq təbiat aləmindən götürülmüşdür.

Görkəmli ədəbiyyatşunas-alim Firudin bəy Köçərli pyesi əlyazması halında oxumuş və təqdir etmişdir: «Qızlara bir pərdədə «Bahar xanım» ünvanında yazdığınız mənzumə bədən deyil. Ondan yaxşı operetto əməkə gələr. Keçən sənədən Tiflisdə padşahlıq teatrında bunun mislini gördüm. Sizin yazdığınız hekayə dəxili də gözəldir və belə zənn edirəm ki, ondan çox gözəl operetto çıxar. Bu barədə Üzeyir Hacıbəyov ilə məsləhət edinizi.»¹

A.Şaiqin digər pyeslərində - bir tərəfdə xeyirxah, nəcib və gözəl arzularla yaşayın insanlar, digər tərəfdə isə bədxah, bədəməl, insan taleyi ilə oynayan naqis və nanəcib tiplər bir-birinə qarşı dayanmışlar. Müəllif onları gah müstəqim, gah da nağıl personajlarının biçimində təqdim etmişdir. Başqa sözlə desək, ədəbin dramlarında xeyirlə şər qarşı-qarşıya qoyulur. Dramaturq bu qüvvələr arasındaki konflikti, münaqışını dinamik və ardıcıl olaraq şəkildən-şəkərə, pərdədən-pərdəyə inkişaf etdirir, mürəkkəbləşdirir, dərinləşdirir, nəhayət, xeyrin qələbəsi ilə başa çatdırır.

«İntiqamçı xoruz» (1912) nağıl-pyesində qabaqcıl ideyalarla mürtəcə ideyalar arasında gedən mübarizə aks olunur. Pyesdə iki yoxsulla tanış oluruq. Ayri-ayrı zümrəyə mənsub olan bu adamların taleləri bir-birinə bənzəyir. A.Şaiq haqsızlıq dünyasında yoxsulların apardıqları mübarizəni pyesin əsas münaqişə xətti kimi alaraq konfliktin

¹ A.Şaiq. Xatırələrim. B., Uşaqları, 1961, səh.210

¹ A.Şaiq. Əsərləri, 5 cilddə, c.3. B., Azərnəşr, 1972, səh.645

bir qütbündə Aslan, Həsən, bağban, onun qızı Sona, Sənəm nənə və..., digər qütbündə Səfərbəy, qardaşı Kərimbəy və əlaltılarını qarşı-qarşıya qoyaraq onların daxili aləmini, fərdi keyfiyyətlərini açmağa çalışır.

Bu pyesdə də xeyir qələbə çalır. Yoxsulların nikbin ruhlu mahnişlar oxuması və Sənəm nənənin «Zülm yerdə qalmaz» sözləri pyesin əsas leymotivi kimi səslənir.

Kiçik həcmli «Danışan kukla» pyesində isə dramaturq iki tərbiyə üsulunu əsas mündəricə kimi vermişdir. O, burjuva cəmiyyətində tərbiyənin mürtəce mahiyətini açaraq müqayisəli tərzdə göstərmək istəmişdir ki, zəngin saraylarda yaşayan uşaqlar əsl tərbiyədən məhrum olurlar. Yüksək təbəqənin egoist xarakteri uşağın təmiz və saf təbiətini zəhərləyir. Əksinə, yoxsul ailələrdə tərbiyə alan uşaqlar ailənin ehtiyaclarını duyur, həyatı daha yaxşı dərk edir və onlarda valideynə kömək etmək meyli çox güclü olur. A.Şaiq bu pyesində həmçinin dövrün ictimai-siyasi xarakterini verir və varlı-yoxsul probleminə toxunur.

A.Şaiq xalq nağıllarının məzmun və motivləri əsasında «Eloğlu» (1939) və «Vətən» (1941) pyeslərini yazmışdır. Hər iki pyesdə gəncliyi xalqımızın keçmiş məşəqqətli həyatı ilə tanış etmək, vətənə məhəbbət hissini, nəcib əxlaqi keyfiyyətləri qüvvətləndirmək dramaturqun başlıca məqsədi olmuşdur.

«Eloğlu» pyesində nağıl motivləri ilə həyat hadisələrinin vəhdəti zəminində cərəyan edən hadisələr xalqın müstəbid hakimlər əleyhinə mübarizəsinə əks etdirir. Pyesdə yoxsul Poladla qaniçən xanın ailələri arasında başlanan münaqişə get-gedə yoxsullarla hakimlər arasında barışmaz mübarizəyə və intiqama çevrilir. Poladin oğlu Eloğlu pyes boyu xanı və onun əlaltılarını məhv etmək, anasını və özünü xilas etmək haqqında düşünür. Pyesin əvvəlində azadlıq haqqında xəyallardan irəli gedə bilməyən Eloğlu sonralar xalq müdrikliyinin gücü ilə qorxmaz, döyüşkən bir qəhrəmanına çevrilir. Hadisələr inkişaf etdikcə tamaşaçı Eloğlunun təkamülütnə daha çox inanır. Ağır ehtiyac içərisində, dözülməz istis-

mar şəraitində gün keçirən əməkçi insanları fəlakətdən qurtarıb, səadətə qovuşdurmaq Eloğlunun varlığına hakim kəsilən başlıca arzuya çevirilir.

Bundan fərqli olaraq «Vətən» pyesi bütövlükdə romantik-fantastik üslubda yazılmış, xalq ədəbiyyatından baharələnmişdir. Əsərdə Dəmirçi kəndinin xarabazara çevriləməsi və dünya gözəlinin oğurlanması gənc Elmani mübarizəyə qaldıran başlıca səbəblərdir. Elman düşmənin canına lərza salan cəsur pəhləvandır. Lakin bu mübarizədə güc və qəhrəmanlıq azdır. Sehr-cadu ilə zirehlənmiş hiyləgər düşmənə qalib gəlmək, elin ruhu və qəlbə sayılan gözəli əsirlikdən xilas etmək üçün həm də dərin ağıl, zəka və bilik sahibi olmaq lazımdır.

Buna görə də dramaturq pyesdə Bilici baba surətini müdrikliyin mücəssəməsi kimi yaratmışdır. Ən çatın anda o, dəmirçi oğlu ığid Elmanın köməyinə gəlir. Bilici baba, qəhrəman Elman və dünya gözəli bir-birini tamamlayan surətlərdir. Bilik, qəhrəmanlıq, gözəllik kimi sıfatlər bu üç şəxsin simasında ümumiləşdirilmişdir. Yekəpor və eybacər divlər, qorxunc və hiyləgər ifritlər, onların başçısı Quzğun şah Elmanın xalq müdrikliyinə arxalanıb vuruşduğu və qalib gəldiyi şər qüvvələrdir.

Böyük Vətən müharibəsi illərində səhnəyə qoyulan bu əsərlər gənc nəslin tərbiyəsinə müsbət təsir göstərmişdir.

Abdulla Şaiq 1911-ci ildə yazdığı «Bir saat xəlifəlik» pyesini 1949-cu ildə yenidən işləyib, zəngin ideya-tərbiyəvi əhəmiyyəti olan bir əsər səviyyəsinə qaldırmışdır.

Dramaturq mövzunu qədim Şərq rəvayətlərindən alsa da, həyat hadisələrinə münasibət, təfəkkür tərzi, əqidə və təbiət etibarı ilə bir-birindən fərqlənən və müasir səslənən müxtalif surətlər yaratmışdır: Səkinə, Nailə və Malik, Bəhlul Danəndə, Xəlifə Harun ər-Rəşid və s. hər birinin özünə məxsus fərdi xarakterləri vardır. Pyesin əsas qəhrəmanlarından biri Malik İbn Səid yetkin gəncdir. Lakin o, sənət və ya peşə öyrənmək əvəzinə müftəxor yaşamağa can atır. Faxir

və Yasir adlı iki qardaşa qoşulub avara həyat sürür. Anasını aldadıb aldığı pulları içkiyə və qumara xərclayır. Malik qəribə xülyalarla yaşıyır. İsteyir ki, xəlifə olsun, çoxlu qumarxanalar açırsın, içki məclisləri düzəldirsən, gününü kef məclislərində keçirsin.

Malik belə bir xülyada ikən libasını dəyişib Bağdadı gəzən xəlifa Harun ər-Rəşidin toruna duşur. Harun ər-Rəşid bir anlıq nəşə xatirinə qanlı faciələr törədən müstəbid hökmədar surətidir. O, xalqın keşiyində durmaq, xalq üçün faydalı işlər görmək əvəzinə tez-tez libasını dəyişib dərvish qiyafəsində şəhərləri, kəndləri dolaşır, yeni "tamaşalar" görmək və göstərmək üçün ilkin tədbirlər hazırlayıır. Dövlət başçısının belə əyləncələrdən həzz alması onun iyrancı və qəddar simasını açmaq üçün münasib bədii vəsiṭə, maraqlı dramaturji priyomdur. Onun qardaşı Bəhlul Danəndə isə mərdlik, vətənpərvərlik, xeyirxahlı rəmziidir. O, məqam gələndə şəraitdən istifadə edərək humanist görüşlərini həyata keçirməyə çalışır: ölkədə məktəblər açmaq, yollar salmaq, gənclərə sənət və peşə öyrətmək üçün tədbirlər görür, onun təşəbbüsü ilə məhz Faxir rəssam, Yasir heykəltəraş olur.

Pyes ailə-məişət çərçivəsində çıxaraq, aktual ictimai bir məzmun kəsb edir. Pyesdə A.Şaiq göstərmək isteyir ki, faydalı əmək insanı ucaldır, pis fikirlərdən təmizləyib saflaşdırır, səadət və fərəh halal zəhmətdədir.

A.Şaiq Nizami ırsinə də müraciət etmiş, həm tərcümə ilə məşgül olmuş, həm də zəmanəmizlə səsləşən mövzular seçib poemalar və pyeslər yazmışdır. Onun «Fitnə» və «Nüşabə» dramları belə əsərlərdəndir.

Nizaminin «Yeddi gözəl» poemasındaki məşhur hekayəni ədib sadəcə olaraq, səhnələşdirməmiş, əsas süjeti və ideyanı alaraq yeni personajlar vasitəsilə gənc nəslə öz məramını təlqin etməyə çalışmışdır.

A.Şaiq vərdiş və zəhməti pyesin əsas ideyası kimi götürmüştür, Nizamidən seçdiyi ayrı-ayrı epizodları məhz bu ideyaya uyğunlaşdırılmışdır. Deməli, əmək və vərdiş insanın

yaşamaq ehtiyacı kimi düşünülərək pyesin dramatizmini şərtləndirən əsas amilə çevrilmişdir.

A.Şaiqdə də Nizamidə olduğu kimi Bəhramın mənfi xüsusiyyətləri öz gücünə, gənclik və şahlıq qüruruna həddindən çox güvənməsi ilə izah olunur.

Əsərdəki öz taleyi və fəaliyyəti ilə hadisələrin mərkəzində dayanan Fitnə gözəl, ağıllı və cəsarətli bir qızdır. Onun füsunkar gözəlliyi və məlahətli səsi, ağılı, zəkası və tədbiri Bəhramı ədalət yoluandan çıxmaga qoymur. Bəxtiyarı şahin qəzəbindən qoruyur, özünü isə Yavərin iti biçağından xilas edir.

Bəhram nə qədər hünər və ağıl sahibi olsa da, hələ təcrübəsizdir. Yəməndə yaşayış tərbiyə allığına görə İran həyatına, onun saray mühitinə yaxşı bələd deyildir. Məhz bunnlara görə də Fitnə Bəhrama xeyirxah bir məramla yanaşınır ona təsir göstərməyə, onda faydalı işlərə vərdiş yaratmağa çalışır. Fitnə deyir ki, hökmədar kef və əyləncəni özünü peşə edərsə, ölkə başsız qalar, tərəqqi etməz.

Fitnə ilə Bəhram arasında yaranan ötəri ixtilaf ov səhnəsində son məqama çatır. Lakin Yavərin və ailəsinin xeyirxahlığı nəticəsində Fitnə ölümündən xilas olur. Bəhramı verdiyi hökmədən peşmanlıq çəkir. Deməli, hər hünərin açarı vərdiş və zəhmətdədir. İnsan bu keyfiyyətlərə malik olsa məqsədinə daha tez çatar.

A.Şaiqin bu qəbildən olan əsərlərinəndə biri də S.S.Axundovun məşhur «Qaraca qız» hekayəsinin süjeti əsasında yazdığı eyni adlı pyesidir.

Burada da əsas surət Qaraca qızdır. O, qarayanız, zəif, gözəğəlimsiz olsa da, təmiz qəlbə, ağılla, cəsarətə, gözəl və məlahətli səsə, rəqs etmək bacarığına malik bir qızdır. Bu keyfiyyətlər onu oxucu və tamaşaçılara sevdirə bilir. Lakin Qaraca qız tufanlı, tikanlı yamacda bitən tənha çiçək kimi ruzigərin ağır zərbələrini yeyir. İctimai quruluş, istismar dünyası bu balaca yetim qızı dalbadal zərbələr endirir. O, yetim olduğuna və yoxsulluğu görə dövlətli qızı Ağca ilə oynaya bilməz. Əlbəttə, onun xeyirxah, kölgəsinə sigina bi-

ləcəyi adamlar vardır. Yasəmən və Piri baba məhz belə nəcib insanlardır. Yasəmən Tutuya əsl ana məhəbbətilə yanışır, ona bir qarın çörək qazanmaq üçün oxumaq, oynamaq kimi peşələr öyrədir, yeri gələndə, onu zülmkar oruclardan qoruyur.

Pyesdə də Piri baba yadda qalan, qabarıq və canlı çıxmışdır. Qaraca qızı atılıq edən Piri baba müdrik, dünya-görmüş, öz zəhmətlə yaşayan ümumiləşmiş obrazdır. Həç kəsa baş əyməyən bu məğrur qoca Qaraca qızı doğma balası kimi tərbiyə edir. Qaracanın faciəli ölümü onu sarsıdır: «Ah Tutu, sənin o qönçə gül dodaqlarını kim soldurdu? O şirin tutu dilini kim susdurdur? Ah, onun şən səsiylə şənlənən bu yerlər indi mənə zindan kimi görünür. Of!... Günəş yenə səhər çəği yenidən doğacaq, al şəfəqlərini hər tərəfə yayacaq. Mənim həyatımın bu şən günəşi isə həmişəlik söndü. Of, onu söndürdürlər...»¹

Bəy, Oruc, Gülpəri, Pəricahan xanım, Ağcanın mürrəbbiyəsi Nərgiz və digər obrazlar əsərin mündəricə tutumunu xeyli genişləndirir.

A.Şaiqin dram yaradıcılığında həyatın özündən gələn aktual mövzular da diqqətlə işlənmişdir: «Çoban», «Ürək tikmək, yaxud qurban bayramı», «Tələbə hayatı» və «Xasay» belə pyeslərdəndir.

«Ürək tikmək, yaxud qurban bayramı» pyesində çoban Kərimin güzəranından bir səhnə verilmişdir. On ildən artıq Cümşüs bəyə çobanlıq edən Kərim öz ailəsini acliq və çıldaqlıqdan xilas edə bilmir:

Ana, bu gün bayram etmiş uşaqlar.

Geymiş təzə çuxa, qırmızı paltar, -

deyən uşaqlar analarının üstünə qaçırlar. Əsərin maraqlı və mənəli səhnələrindən biri də Kərimin qardaşı Rüstəmin gəlisiidir. Kərimə nisbətən yaxşı yaşayan Rüstəm qardaşının evinə bayram görüşünə gəlir və götirdiyi hədiyyələrlə Nazlı

və Kərimi sevindirir.

Dramaturq bayram günü varlı qardaşın yoxsul ailəyə hədiyyələrlə gəlməsini və uşaqların «sınıq ürəklərini tikməsi»ni xeyirxah bir niyyətlə bağlayır və oxucuda gələcəyə inam oydadır. Lakin yazıçının hadisələrə münasibətində asılı olmayıaraq əsərdən çıxan obyektiv nəticə belədir: cəmiyyətdə dövlətli, kasib varsa, istismarçı üsul-idarə varsa, bərabərlik və azadlıqdan danışmaq olmaz.

Abdulla Şaiq inqilabdan əvvəl də humanist vətəndaş-yazıçı kimi yoxsul əməkçi kütłələrin tərəfdarı olmuş, istismarçı sınıfları öz əsərlərində döyəcləmişdir. Əgər diqqət edilərsə, onun əsərlərindəki müsbət qəhrəmanların çoxu çobanlardır. Çoban isə hər yerdə kütlə, xalq və elin timsali kimi verilir. Dramaturqun ruscadan iqtibas etdiyi və 1913-cü ildə nəşr olunan «Çoban» adlı iki pərdəli əsəri də bu cəhətdən maraqlıdır.

«Tələbə hayatı» pyesində bir tərəfdə Hacı Mürsəl və Gövhər xanımın simasında köhnə quruluşu təmsil edən adamları, Cəmilbəy, Saleh və onun yoldaşlarının şəxsində maarifpərvər ziyanlı təbəqələri görürkəsə, digər tərəfdən eyyəş, əxlaqsız Qulubəy və onun aşناسı Yelenaya rast gəlirik.

Tərəqqipərvər bir ziyanlı olan Cəmilbəy öz bacısı oğlunu gələcəkdə ali təhsilli professor, müəllim kimi görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmir. Cəmilbəy Azərbaycan ziyahlarının ümumiləşdirilmiş tipik obrazı kimi canlandırılır. Bu əsərdə müəyyən bioqrafik cizgilər də mövcuddur.

A.Şaiqin 1937-ci ildə yazdığı «Xasay» pyesində də gənc nəslin tərbiyəsi məsəlesi dövrün zəruri tələbi kimi irəli sürülmüşdür.

Dramiq baş qəhrəmanı məktəbli Xasay kasib bir ailədəndir. Lakin bu kasib ailədə qarşılıqlı anlaşma, ehtiram və səmimiyyət vardır. Ailənin gənc üzvü Xasay istedadlı şagirddir. Onun bu keyfiyyəti ata-anasını sevindirdiyi kimi, müəllimlərin də iftixarına səbəb olur.

Lakin ailəyə bədbəxtlik üz verir. Rəsul kişi vəfat edir. Bundan sonra vəziyyət dəyişir. Sürgündən qəcmış qolçomaq

¹ A.Şaiq. Əsərləri, 5 cild, c.3. B., Azərnəşr, 1972, səh.624

Rəcəb Rəsulun həyat yoldaşı Badam ilə evlənir. Badam sovet dövründə yaşasa da, mənəvi cəhətdən geri qalmışdır. Badam balalarının müqəddərətini mənəviyyatca pozğun bir adama tapşırır, «Onları sənin ixtiyarına verirəm, necə məsləhət görsən, elə də elə», - deyir.

Bələliklə, ailə mənəviyyatca pozulur. Xasay Rəcəbin təsiri ilə pis yola düşür. Lakin balaların tərbiyəsi keşiyində duran Kamil müəllim Xasayı himayə edir, onu cəmiyyət üçün gərəklə adam, həqiqi vətəndaş kimi yetişdirmək istəyir.

Kamil müəllim namuslu bir adam kimi öz vəzifəsini vicedanla yerinə yetirir və Xasayı Rəcəbin əlindən qurtarmağa müvəffəq olur. Badam fabrikdə işə girir, hökumət ona mənzil verir, ailənin həyatı yənə məcrasına qaydır. Xasay əlaçı olur. Dramaturq çox düzgün olaraq Xasayın dəyişməsində ictimai mühitin, kollektivin rolunu yüksək qiymətləndirir.

Sonuncu pərdə bu cəhətdən maraqlıdır:

Mirzə Rəhim: Kamil, doğru söylə, sən bu Xasayı, Badam bacını beş gündə necə dəyişdirdin? Bunlar mənə bir möcüzə kimi gəlir, de görüm, nə sehr oxumusan?

Kamil: İnsan beş gündə dəyişməz, onu dəyişdirməyə min bir şərait lazımdır. Mən sehr və möcüzə adında heç bir şey bilmirəm. Bir də onları mən dəyişdirmədim, bugünkü mühit, ictimai ailə həyatı dəyişdirdi. Mən yalnız öz müəllimlik vəzifəmi ifa edirəm.

«Xasay» pyesində ədib dövrün vacib problemlərində birini tamamilə realist üslubda həll etmişdir.

Uşaq ədəbiyyatı kimi çətin, şərəfli bir sahədə uzun müddət səmorəli fəaliyyət göstərməsi, gənc nəslin tərbiyəsinə xidmət edə biləcək ölməz əsərlər yaratması Abdulla Şaiqə Azərbaycan ictimai-ədəbi və mədəniyyəti tarixində fəxri mövqə tutmağa imkan vermişdir.

30-cu illərdə uşaq ədəbiyyatı

Gənc nəslin tərbiyəsinə dair qərar və tədbirlər. SSRİ-də sosializm quruculuğu, kollektiv təsərrüfat birliyinin başa çatdırılması və ölkənin sənayeləşdirilməsi 30-cu illərə təsadüf edir. Bu dövrda məarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin də təkamülündə canlanma yarandı. Mədəniyyətin inkişafı məktəblərin, kütłəvi və uşaq kitabxanalarının, oxu salonlarının, mədəniyyət evlərinin sayını artırır, onların qarşısında yeni vəzifələr qoyurdu. Başlıca vəzifə sosializm quruculuğunda iştirak edən yeni nəslə bu ruhda tərbiyələndirilmək, bu məqsədə səfərbər etməkdən ibarət idi. Şübhəsiz, yeni nəslin sosialist məskurəsi ruhunda tərbiya olunmasında əsas vəzifə başlıca olaraq uşaq ədəbiyyatının üzərinə düşürdü. Uşaq ədəbiyyatı uşaqları sosialist cəmiyyətinin yeni qurucuları kimi tərbiyə etməli, onları məktəbə, təhsilə, elmə alışdirməli, onlara sağlam dostluq, yoldaşlıq münasibətləri aşılamalı, əmək vərdişlərinə öyrətməli, fiziki sağlamlığa sövgətəməli və nəhayət, nəsillərin qurub-yaratmış olduğu bütün sərvətlərin sahibi etməlidir.

Doğrudur, qərar və göstərişlərdə bu belə idi. Əslində isə sosializm quruculuğu, kommunizm ideologiyası, əncliyin bu ruhda tərbiyəsi Kommunist Partiyasının zahirən üzədə könülli, daxilən məcburi prinsipi idi. Bütün ədəbi-ictimai siyasi tədbirlər bu ruhda həyata keçirilirdi.

Qarşında duran bu vəzifələrin yerinə yetirilməsi ilə əla-qədar olaraq ÜİK (b) P MK və onun rəhbərliyi ilə ÜLKGI MK ümumi və orta ixtisas məktəbləri, pioner təşkilatı, müstəqil uşaq nəşriyyatlarının yaradılması haqqında bir sıra qərarlar qəbul etdi və ardıcıl tədbirlər gördü. Bu qərarlarda yeni nəslin kommunist tərbiyəsi ideyaları şərh olunur, bu ideyaların həyata keçirilməsi üçün münasib yollar göstərilir. Bu münasibətlə uşaq ədəbiyyatının ideya-estetik keyfiyyətlərinin gələcək istiqaməti müəyyənləşdirilirdi.

Bütün bu tədbirlərin həyata keçirilməsi üçün ədəbi qruplarda fəaliyyət göstərən yazıçıların vahid bir təşkilatda

birləşməsi lazımdı və bunu zaman tələb edirdi. Bu münasibətlə ÜİK (b) P MK 1932-ci il aprelin 23-də «Ədəbiyyat və incəsənət» təşkilatlarının yenidən qurulması haqqında qərar qəbul etdi. Bu qərarda partiya sosializm quruculuğunda iştirak etmək istəyən bütün ədəbi qüvvələri vahid sovet yazıçıları ittifaqında birləşdirməyi nəzərdə tuturdu. Bununla yanaşı, müxtəlif yaşlı uşaqların, yeniyetmələrin yeni məzmunlu və müasir məskurəli əsərlərə olan böyük tələbini nəzərə alan ÜİK (b) MK 1933-cü il sentyabrın 9-da «Uşaq ədəbiyyatı nəşriyyatı» yaratmağı qərara aldı. Həmin qərara müvafiq olaraq müttəfiq respublikaların dövlət nəşriyyatları yanında xüsusi uşaq ədəbiyyatı şöbəsinin təşkili uşaq ədəbiyyatının yeni keyfiyyətdə inkişafı üçün geniş imkan yaratdı. Beləliklə, Azərbaycanda yeni mündəricəli uşaq ədəbiyyatını inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirildi. 1931-ci il yanvarın 17-də müəllimlərin, kitabxana işçilərinin və oxucuların iştirakı ilə I Ümməməzərbaycan uşaq ədəbiyyatı konfransı çağırıldı. Konfransda «Azərbaycan uşaq ədəbiyyatının hazırlı kişiyyəti», «Uşaq ədəbiyyatına kadr hazırlığı» və «Uşaq kitablarının təbliğat və təşkilat işləri» mövzusunda məsələlər müzakirə edildi. Həmin müzakirələrin nəticəsində qəbul olunan qərarda göstərilir ki, yeni nəslin tərbiyəsi və formallaşması sosializm cəmiyyətinin qarşısında duran başlıca problemlərdən biridir. Buna görə uşaq əsərlərinin onların dünyagörüşünə uyğun səviyyədə olması, yeniyetmələrin hərtərəfli inkişafına kömək edən müxtəlif mövzularda yeni mündəricəli əsərlərin yazılıb nəşr edilməsi üçün şərait yaratmaq məqsədilə Yaziçılar İttifaqının və digər əlaqədar müəssisələrin iştirakı ilə «Azərnəşr və tədris-metod sektoru» yanında «Uşaq ədəbiyyatı bürosu» yaradılması qərara alındı. Həmçinin yeni uşaq ədəbiyyatı üzrə yazıçılar və tənqidçilər yetişdirmək üçün «Azərbaycan proletar yazıçılar cəmiyyəti» yanında uşaq ədəbiyyatı seksiyasının təşkili Yaziçılar İttifaqına tapşırıldı.

Konfransda Yaziçılar İttifaqı nəzdində və böyük mək-

təblərdə ədəbiyyat dərnəklərinin yaradılması, uşaq ədəbiyyatı üzrə müsabiqələr keçirilməsi, layiqli əsərlərin mükafatlandırılması və çap edilməsi məsləhət görülür və bu məsələlərin həyata keçirilməsinə rəhbərlik Xalq Maarif Komissarlığının metod bölməsinə tapşırılır.

1934-cü il iyunun 13-17-də Azərbaycan Sovet Yaziçılarının Bakıda və həmin ilin avqustunda SSRİ Yaziçılar İttifaqının Moskvada keçirilən I qurultayında uşaq ədəbiyyatının inkişafına xüsusi qayğı ilə yanaşıldı, uşaq ədəbiyyatının gələcək inkişafı üçün qarşıda duran vəzifələr müəyyən edildi.

ÜLKĞİ-nin 1936-ci ilin yanvarında Moskvada uşaq ədəbiyyatına dair çağırıldığı müşavirədə uşaq yazıçıları, rəssamlar, müəllimlər və gənc nəslin nümayəndələri iştirak edirdi. Müşavirədə ÜLKĞİ (b) P MK katibi A.A.Andreyev və Mədəni maarif şöbəsinin müdürü A.S.Şeirbakov çıxış edib partiyanın uşaq ədəbiyyatının inkişafına dair qarşıya qoyduğu vəzifələri şərh etdilər. Onlar nəşriyyat işini yaxşılaşdırmağı, çapa layiq görülən əsərlərin keyfiyyətinə diqqət yetirməyi, yazıçıların və rəssamların məsuliyyətini artırmağı və digər məsələləri günün ən vacib məsələsi kimi qiymətləndirdilər.

A.A.Andreyev uşaq ədəbiyyatının günün tələbləri səviyyəsindən geri qalmاسının səbəblərini qeyd edərkən göstərir ki, uşaq ədəbiyyatının inkişafını ləngidən başlıca cəhət indiyədək uşaq ədəbiyyatı nəşrini yarımaz təşkil edilməsidir. O, ölkəmizdə yeni nəslin tərbiyə olunmasında uşaq ədəbiyyatının rolundan bəhs edərək deyirdi: «Ölkəmizdə yaxşı nə varsa hamisini toplamaq və uşaq ədəbiyyatı üçün istifadə etmək gərəkdir... Ən yaxşı yazıçılarımız, şairlərimiz, dramaturqlarımız hər vasitə ilə uşaq ədəbiyyatı yaratmağa yönəldilməlidir. ...dunya ədəbiyyatında uşaqlar üçün yaxşı nə varsa, hamisini toplayıb onları bizim sovet uşaqlarının malı etmək lazımdır».

Azərbaycan K(b)P MK və Xalq Komissarları Sovetinin 1933-cü il 9 avqust tarixli qərarı ilə Azərbaycan LKGİ MK

yanında «Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı» yaradıldı. Beləliklə, yüksək keyfiyyətli uşaq əsərlərinin meydana çıxması üçün geniş imkan əldə edildi.

Uşaq ədəbiyyatını zamanın tələbləri səviyyəsinə qaldırmaq üçün 1939-40-cı illərdə də bir sıra tədbirlər həyata keçirilmişdir. 1939-cu ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Azərbaycan LKGİ MK ilə birlikdə yüksək keyfiyyətli uşaq əsərləri yaratmaq üçün keçirdiyi müsabiqə həmin il fevralın 4-də «Ədəbiyyat» qəzeti redaksiyasında uşaq ədəbiyyatına dair keçirilən müşavirə bu sahədə olan irəliləyiş haqqında aydın təsəvvür yaradırdı.

1940-cı il yanvarın 9-da ÜİK (b)P MK təşəbbüsü ilə ÜLKİGİ MK sovet yazıçıları ilə birlikdə keçirdiyi müşavirə uşaq ədəbiyyatının ümumi vəziyyətini nəzərdən keçirib alım və yazıçılardan ibarət komissiya təşkil etdi. Komissiyanın əsas vəzifəsi uşaq ədəbiyyatına rəhbərlik etmək, yüksək keyfiyyətli uşaq ədəbiyyatının yaradılmasına təşəbbüs göstərmək, uşaq əsərlərini qiymətləndirmək, mətbuatda təqnid və resenziyalara geniş yer vermək və digər tədbirlər həyata keçirməkdən ibarət idi.

Bu dövrə bir qrup yazıçı Azərbaycanın bütün yazıçılarına müraciət edib uşaqlar üçün bədii dəyərə malik əsərlər yazmağa çağırıldı. Müraciətnamədə deyilir: «Yoldaş yazıçılar! Məktəblilərə, pioner dəstələrinə, uşaq teatrlarına gedək. Dünyada ən xoşbəxt və elmə, biliya, yiyələnmək üçün can atan uşaqlarla dostluq, onlara müəllimlik və kömək edək, onlar üçün yaxşı əsərlər yazaq!»

1940-cı ildə Azərbaycan Sovet hakimiyyətinin yaradılmasının 20 illiyi münasibəti ilə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünübündə milli ədəbiyyat və incəsənətin müvəffəqiyyətləri ilə yanaşı, Azərbaycan uşaq ədəbiyyatının nailiyyətləri də nümayiş etdirildi.

Əmək, təhsil və tərbiyə mövzusu. Ölkədə sosializm qu-ruculuğu, yeni təsərrüfat birliyinin yaradılması, ikinci beşil-liyin qarşıya qoyduğu tarixi vəzifələr gənc nəslin «yeni ruh-

da» tərbiyə olunmasını zoruri hesab edirdi. Şübhəsiz, bu vəzifələrinin yerinə yetirilməsində bədii ədəbiyyatın böyük tərbiyəvi rolü və təsiri vardır.

30-cu illərdə təhsil, tərbiyə və əmək mövzusunda yazılış əsərlərin əksəriyyətində hadisələr inqilabdan əvvəlki dövrlə müqayisəli şəkildə verilmişdir. Belə müqayisəli möz-muna malik əsərlərdə uşaqlar bir tərəfdən inqilabdan əvvəlki mühitdə yaşıdlarının çəkdikləri istirabların, ağır təhsil şəraitinin, varlıların qapısında nökərcilik etməsinin şahidi, iştirakçısı kimi verilirdi. Bu da müasir şəraitdə uşaqların elmə, sənətə olan həvəslərini daha da artırmaq məqsədilə edildi.

Mir Cəlalın «Nanənin hünəri», «Kimya tələsir», «Gül-gəz», M.Rahimin «İldirimin kitabı», N.Rəfibəylinin «Qoçaq Kərim», Ş.Abbasovun «Bərasbi», C.Gözəlovun «Mollanın kələyi», «Güllünün çayı», D.İslamoğlunun «Kolxozi qızı» kitabına toplanmış hekayələri, B.Taliblinin «Xortdan» və s. əsərləri bu cəhətdən daha səciyyəvidir. Bu hekayələrin mövzusu, hadisələrin kompozisiyası, surətlərin özünəməxsus fərdi xüsusiyyətləri və s. dövrün pedaqoji prinsiplərinə, tələblərinə uyğun idi.

M.Rahim «İldirimin kitabı» mənzum hekayəsində təmsil üsulundan istifadə edərək əşyanın özünü danışdır. «İldirimin kitabı» kiçik yaşılı məktəblilər üçündür. Füzulinin ənənələrindən gələn bu təmsilda limon çay və qənd öz xüsusiyyətlərindən söhbət açırlar. Lakin «Meyvələrin söhbəti»ndən fərqli olaraq bir-birini torflayırlar, birlikdə süfrədə daha dadlı və ləzzətli olduqlarını etiraf edirlər. «Güllünün çayı»nda C.Gözəlov daha əyani vəsitələrdən istifadə edir, uşaqlara təbiətin qanunlarını öyrətmək üçün sadə və aydın məzmunlu hekayə qurur...

H.Rəfibəylinin «Qoçaq Kərim» mənzum hekayəsinin qəhrəməni Kərim yoldaşları içərisində ən nümunəvi pionerdir. O, başqları kimi hay-küy salır. Qarğıdalı bostanını dağıdan ayı haqqında hərə bir tədbir irəli sürür, lakin Kərim bu tədbiri düşünüb həll edir. Müəllif Kərimin həyəcanlarını,

qorxularını, atəş açarkən əllərinin əsdiyini belə izləyir, onu bizi birdən-birə hazırlı, yetkin qəhrəman kimi təqdim etmir. Müəllif bunun üçün müəyyən hazırlıq görmüşdür. Demək, Kərim daha təmkinli, daha tədbirli və cəsarətli hərəkət edərək yoldaşlarından seçilir. Buna görə də ovçular ittifaqı ona tüsəng və Voroşilov nişanı bağışlayır. Kərimin bu qoçaqlığı pioner yoldaşlarını da cəsarətləndirir, onlar da Kərim kimi olmağa söz verirlər.

Ş.Abbasovun «Barasbi» (1938) hekayəsində də eyni məqsəd izlenilir. Lakin Barasbi bu hörmət və şöhrəti hamilik tədbirlərində göstərdiyi zəhmətlə qazanır.

Bu illərin səciyyəvi mövzularından biri yurdsuz uşaqların həyatı, onların bu yurdsuz, səfıl, qayğısız həyatdan xilas edilməsi məsələsi idi. Bu mövzuda bir sıra şeir və poemalar yazılmışdır. Q.Böyükəğanın «Murad» (1937) poeması da bu qəbildəndir. Poemada inqilabdan əvvəl yurdsuz və səfıl həyat keçirən Muradın inqilabdan sonra məktəbə cəlb edilməsi, pioner dəstəsinə qoşulması, tədricən qabaqcıl bir pioner kimi şəaliyyət göstərməsi təsvir olunur.

Dadaş İslamoğlunun «Mübarizələr» hekayəsində bu mövzunun digər cəhəti qələmə alınmışdır. Yaziçi burada məktəbə cəlb olunan uşaqların sinifdənkənar işinin təşkil olunmasının faydasından bəhs edir. Sinifdənkənar iş cəlb-edici olmadıqda, uşaqlarda xüsusi maraq doğurmadiqda onlar küçələrə çıxır, pozğun uşaqların təsiri ilə məktəbliyə yaraşmayan nəhayiq işlər görürler. Hekayənin məntiqi nəticəsi belədir.

Yeniyetmələr arasında hələ də sabahını düşünməyənlər, məktəbi, təhsili qiymətləndirməyənlər var idi. Müəllimlərlə yanaşı, yazıçılar da onlara qarşı mübarizə aparmalı, öz əsərləri ilə onların işqli gələcəyini göstərməli idilər. Dadaş İslamoğlunun «Kolxozi qızı» (1933) kitabına toplanmış «Kolxozi qızı», «Təmizlik», «Pioner kolxozu», «Yurdsuz Sergey», «Kiçik Zərifə» hekayələri bu cəhətdən maraqlı idi. Gənc və təcrübəsiz yazıçı qələmə aldığı mövzuları ədəbi-

bədii baxımdan janrıñ tələbləri səviyyəsində işləyə bilməsə də, məktəblilər üçün burada bir sıra məsləhətlər, tövsiyələr vardır. Bu da öz-özlüyündə o dövrün kənd məktəbliləri üçün həm maraqlı, həm də vacib idi.

İnsanpərvərlik və vətənpərvərlik motivləri. Xalq şairi Səməd Vurğun deyirdi: «İnsan hissəleri içərisində ən müqəddəs, əbədi tərəqqi və inkişafə təkan verən amillərdən biri, bəlkə də ən mühümü vətənpərvərlikdir. Xalq eşqi, vətən məhəbbəti insanın həyat nəfəsidir... Bu hiss, bugünkü körpələr nəslimizin təlim və tərbiyəsinin əsas ruhu, çarpan ürəyi, düşünən beyni olmalıdır. Bu işdə bədii sözün, incəsənətin xidməti böyük və zəruridir!».

İnqilabdan sonra vətənpərvərlik mövzusu yeni keyfiyyət kəsb etmişdi. Yeni nəslə vətənpərvərlik hissi təlqin etmək, onlara yüksək insani keyfiyyətlər aşılamaq, onları xalqın ümumi işinin, arzu və əməllərinin önündə getmək ruhundə tərbiyə etmək bədii ədəbiyyatın başlıca vəzifələrindən biri olmuşdur.

Məlumdur ki, uşaq böyüdükcə onun şüurunda vətən məşhumu, qəhrəmanlıq duyğuları, insana hörmət, dostluq və yoldaşlıq münasibəti durulaşır, aydınlaşır. Beləliklə, vətən məhəbbəti, vətənpərvərlik mənəvi ehtiyaca, müqəddəs amala çevirilir.

30-cu illərdə Ə.Haqverdiyevin «Çox gözəl» və «Sağsağan» pyeslərində (1931-32), M.Müşfiqin «Qaya», C.Cabarlinin «Firuze», Mir Cəlalin «Söyüd kölgəsi» hekayələrində, C.Xəndanın «Mübarizə yollarında» (1940), Cahabaxşın «İntiqam» (1939), Ə.Əsgərovun «Bahadırın yuxusu» şeir kitablarında vətən, vətənə məhəbbət, dostluq, yoldaşlıq, insanpərvərlik kimi ideyalar tərənnüm olunur.

Yeniyetmələrdə vətənpərvərlik, dostluq, yoldaşlıq, sözün geniş mənasında insanpərvərlik tərbiyə edən «Çox gözəl» və «Sağsağan» pyesləri Ə.Haqverdiyevin məktəblilərə olan böyük qayğısından yaranmışdı.

¹ S.Vurğun. Əsərləri. c.5, s.317.

«Çox gözəl» pyesində iki nəslin psixologiyası, mənəvi aləmi, qarşılaşdırılır.

M.Müşfiqin «Qaya» poemasında məqsəd məhz insanlara inam, humanizm, büdrayənləri xilas etmək duyuları aşılımaqdır. Qaya yurdsuz uşaqlara qoşulsada, onda bu etiqad, bu inam vardır. Odur ki, Qaya müəllimin qayğılaşlıyi və xeyirxahlığı nəticəsində həyata qayıdır, insanlara qoşulur. Lakin müəllim öz məqsədinə asanlıqla nail ola bilmir. Onu birinci aləmə çökən yurdsuz səfirlər idisə, ikinci aləmə səsləyən «xalq müəllimi», «qoca qəhrəman», «Böyük insan» adlandırdığı insanparvar müəllim idi.

Şairin demək istədiyi bir də budur ki, insanları düz yola dəvət etmək, onları tərbiyaləndirmək, əsl vətəndaş etmək üçün ona qayğılaşlı, həssas insanı münasibət lazımdır. O qəlbə ki, insan nəfəsi toxunur, orada insanı hissələr göyəracək. O torpağa ki, insan əli dəyir, o yer laləzar olacaq.

C.Xəndanın «Mübarizə yollarında» (1940), Z.Xəlilin «Qılinc» (1940), İ.Soltanın «Ağdərə yollarında» (1940) və b. əsərlərində əsas qəhrəmanlar vaxtilə varlılar məngənəsində əzilmiş yeniyetmələr və ya ata-anasını itirmiş, səfil həyat keçirmiş, inqilabdan sonra imkan tapıb mübarizəyə qoşulan gənclərdir.

Cəfər Xəndanın yuxarı yaşılı oxucular üçün yazdığı «Mübarizə yollarında» poemasında ata-analarını itirmiş gənclərin həyat və mübarizə yolları təsvir olunur. Xaspoland uşaq evində və komsomolda tərbiyə alıb böyümüş, indi qolçomaqlara qarşı mübarizə aparır. O, kənd koxasının oğlu Pirəhməd tərəfindən yaralanır. Həkim Zülfiiyyə onu müalicə edir. Xaspoland ona məhəbbət bağlamaq istərkən Zülfiiyyə keçmiş günlərini xatırlayır, onların bacı-qardaş olduqları məlum olur. Pirəhməd kolxoza soxulmuş, gecələr tülkü hindlərə soxulan kimi təsərrüsətə ziyan vurur, adamları öldürür, gündüzlər camaatın qəlbinə girib özünü mələk kimi göstərir. Tezliklə onun kələklərinin üstü açılır, həbs edilir. Şair poemada quruculuq illərində gənclərin mübarizəsini qələmə al-

mışdır.

Zeynal Xəlilin «Qılinc» (1940) poemasında hadisələr nisbətən mürəkkəb şəkil alır. Şair qəhrəmanların həyat yolunu kiçik yaşlarından izləyir. 6 yaşından atasını itirmiş Qılinc komsomol sıralarında böyüyüb bərkisiyir. Çal Paşa ilə qarşı-qarşıya gəlməli olur.

Çal Paşa başınat dəstə düzəldib dağlara çəkilmişdir. Onlar tez-tez kəndə basqın edib gözətçiləri öldürür, taxıl anbarlarına od vurub yandırır, Qarani ağaca bağlayıb xəncərlə doğrayırlar. Çal Paşa doğma bacısını da güllə ilə vurur. Bu mənsur hiyləgərlər gənc nəslin gələcəyinə qılinc çəkməyə can atırlar.

Həmin poemalarda S.Vurğunun «Komsomol» poemasının təsiri aydın duyulur. Lakin bu əsərlərdə geniş təsvirlərə rast golsək də, kənd mühiti bütün təfərrüati, ziddiyyətləri ilə verilməmişdir. Ayrı-ayrı obrazların daxili aləmi ötəri təsvir edilmişdir. Onların arzu və ideali aydın deyildir. Eyni ruhu İ.Soltanın «Ağdərə yollarında» (1940) poemasında da görürük. 20-ci illərdə siniflər mübarizəsinin ümumi ruhu, səciyyəvi cəhətləri bir-birinə bənzədiyi kimi, həmin hadisələri təsvir edən bədii əsərlər də biri digərini xatırladır. «Ağdərə yollarında» poemasında inqilabın qələbəsindən sonra öz səltənəti uğrunda dağlara çəkilən qolçomaqların intiqamı və kəndi qoruyan komsomolçuların mübarizəsi təsvir olunmuşdur.

Bəhs etdiyimiz poemalardakı gənc qəhrəmanların həyat yolu və taleyi bir-birinə oxşadığı kimi, onların apardıqları mübarizənin ümumi istiqaməti də bir-birini xatırladır.

Xaspoland («Mübarizə yollarında»), Qılinc («Qılinc»), Surət. Eldar («Ağdərə yollarında») və b.-nın taleyi və mübarizəsi Bəxtiyarın, Cəlalin («Komsomol») həyat yolunu xatırladır. Şübhəsiz, S.Vurğunun bu hadisələri çox geniş səpkidə qələmə alması müasirlərinin diqqətini bu vacib mövzuya cəlb etmişdir.

Dövr üçün səciyyəvi olan mövzular təkcə poemalarda

deyil, eyni zamanda hekayə, şeir və digər janrlarda da işlənirdi.

Cahanbaxış «İntiqam» (1939) hekayəsində uşaqların gözüaçıqlığını diqqəti cəlb edən real əhvalatı qələmə almışdır. Kapitan köməkçisi Poladov göyərtədə rast gəldiyi iti evinə gətirir, oğlu Əhmədə hədiyyə verir və iti Kapitanka adlandırır. İtin hərəkətləri onları şübhələndirir. Məlum olur ki, it Poladovun dostu Novikovundur, vaxtilə Poladovla yaxın dost olan və inqilabi tapşırıqları məharətlə yerinə yetirən Novikov çoxdandır ki, yoxdur. It gəmidə bir matrosa qəflətən hücum edir, onu ölümcül yaralayır. Nəhayət, məlum olur ki, həmin matros Novikovu öldürüb, onun pasportunu ələ keçirib və burada işə düzəlibdir. Kapitanka öz sahibini öldürən aqvardiyaçı zabiti görmüş, onu tanıyıb, intiqamını almışdır.

Kiçik yaşlı uşaqlar adətən nağıllara daha çox maraq göstərir, romantik hadisələr onların şüuruna hakim kəsilir. Buna görə də nağılları seçib ya onları olduğu kimi, ya da bir neçə nağılin süjeti əsasında vahid, daha zəngin məzmunlu nağıl işləyib uşaqlara vermək daha faydalıdır.

Ə.Kazının «Pəhləvan Nəzər və igid qardaş» (1938) mənzumi nağılı məhz bu yolla yaranmışdır. Bu nağılda ana uşaqlıqda çox qorxaq böyüdüyü oğlunu yenidən tərbiya etməli olur.

Ana uşağı kiçik yaşlarında qorxutmuş, böyüdükdə də bu qorxu hissi onun varlığına hakim kəsilmiş, indi o, heç yana getmək istəmir, adamlara yovuşmur. Tay-tuşları isə onu «qorxaq» adlandırıb-lağa qoyur. Ana öz səhvini başa düşüb uşağı yenidən tərbiyə etmək fikri ilə gecə vaxtı meşəyə odun yiğmağa aparır və təsadüf nəticəsində onu itirir... Qorxaq uşaq bundan sonra meşədə müxtəlif qorxulu hadisələrlə rastlaşır, hər şey ona vahiməli görünür. Lakin el qəhrəmanı Pəhləvan Nəzərlə tanış olduqdan sonra onun sayəsində qorxaq oğlan yavaş-yavaş tərbiyələnib cəsur və vətənpərvər bir qəhrəman olur.

Pəhləvan Nəzər ona qəhrəmanlığın bütün sırlarını öyrədir. Hətta öz toppuzunu ona bağışlayır. Ondan ayrılanда isə nəsihət edir:

*Mənim vardır bir niyyətim,
Sənə budur nəsihətim,
Həqiqəti al nazərə,
Kömək elə gücsüzlərə.
Deyib artıq vidalaşdı,
O meşədən əzaqlaşdı.*

Qoçaq qardaş Pəhləvan Nəzərin toppuzu ilə zalimlara qarşı mübarizə aparır. Yoxsul və gücsüzlər yanında şöhrət qazanır. O, qoçaq qardaş kimi hər yerdə tanındıqdan sonra kəndə anasının görüşünə gəlir. İndi hamı onu qoçaq qardaş kimi mehriban qarşılıyır.

T.Babayeva isə «Min bir gecə» nağıllarından istifadə edərək «Tülükü və Canavar» (1938) təmsilində qarşılıqlı dostluq münasibətləri məsələsində bəhs etmişdir... Canavardan çox əziyyət görən Tülükü, nəhayət, onu aldadıb quyuya salır. Canavarın yalvarışlarına baxmayaraq, türlüki iki həyatı misal səkməkə onu rədd edir.

N.Rəfibəylinin «Kəndli və qurd» nağılında da kəndlinin xeyirxahlığı ilə ovçunun əlindən xilas olan qurd öz xilaskarını yemək istəyir. Axırda tükünün hiyləgərliyi ilə yənə də kəndlinin çuvalına girib məhv olur. Bu cür iibrətamız təmsil-nağıllar həyatı hadisələrlə daha çox əlaqələndirildikdə böyük tərbiyəvi əhəmiyyət qazandırır.

Xalq ədəbiyyatında təmsil janrıının ən zəngin nümunələri yaşıyır. Onları yeni keyfiyyətlə işləyib kiçik yaşlı uşaqlara çatdırmaq yazıçıdan həm uşaq aləmini, həm də heyvanlar aləmini dərinlən bilməyi tələb edir.

Vətənpərvərlik və humanizm ideyaları mövzusunu işlərkən yazıçılar onu vətənimizdən xaricdə, kapitalist dünyasında yaşayan uşaqların həyatında da aramış, onların həyatına və azadlıq uğrunda apardıqları mübarizəyə dair maraqlı

şeir, hikayə, poema və pyeslər yazmışlar. S.S.Axundovun hələ 1927-ci ildə qələmə aldığı «Mister Qreyin köpəyi» həkayəsində Çin xalqının müstəmləkəçilərə qarşı apardığı mübarizə öz əksini tapmışdır. 30-cu illərdə Avropada faşizmin baş qaldırması və geniş "antikommunist" fəaliyyəti yazıçıların diqqətini cəlb etdi. S.Vurğunun «Ölüm kürsüsü», M.İbrahimovun «Madrid», R.Rzanın «Almaniya» əsərləri və b. faşizm hərəkatına qarşı yönəldilən ümumxalq etirazının ifadəsi idi. R.Rza «Vannetta» (1936), «İngalesiyə» (1938), «Si-Au» (1940) əsərlərini də faşizmin dirçəldiyi bir şəraitdə uşaqların ağır həyatına həsr etmişdir.

MİR MEHDİ SEYİDZADƏ (1907-1976)

Azərbaycan ədəbiyyatında Mir Mehdi Seyidzadə görkəmli uşaq şairi kimi tanınır. Onun 50 illik ədəbi fəaliyyətin də gənc nəslin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər başlıca yer tutur.

Mir Mehdi Seyidzadə 1907-ci ildə Aşqabadda, gəmi fəhləsi Həsənin ailəsində anadan olmuşdur. 8 yaşında ikən atası vəfat etdiyindən anasının himayəsi altında boy-a-başa çatmışdır. İlk təhsilini Aşqabadda almışdır. 1920-ci ildə anası Nənəqız uşaqlarla birlikdə Bakıya köçmüştür.

Mir Mehdi Bakı Pedaqoji Texnikumuna daxil olmuş, 1925-ci ildə oranı müvəffəqiyyətlə bitirmiş, 1926-ci ildən 1931-ci ilə qədər Bakıda kitabxana müdürü vəzifəsində çalışmışdır. O, Azərbaycan Qiysi Pedaqoji İnstitutunda təhsili ni davam etdirmişdir. Mir Mehdi 1932-ci ildən 1946-ci ilə qədər Azərbaycan Dövlət Nəşriyyatında uşaq ədəbiyyatı şöbəsinin müdürü, sonralar isə redaktor və baş redaktor vəzifələrində işləmişdir. Qırx beş il fasıləsiz «Uşaqgənçnəşr»də işləyən şair 1976-ci ildə Bakıda vəfat etmişdir.

Şeirləri. Mir Mehdi Seyidzadə ədəbi yaradıcılığı 20-ci illərin ortalarından başlamış, «Kənd qızı» adlı ilk şeirini

1925-ci ildə «Şərq qadını» jurnalında çap etdimişdir. M.Seyidzadə uzun müddət kitabxanada işlədiyi üçün uşaq ədəbiyyatına olan böyük ehtiyacı duyur, uşaqların ona tez-tez müraciət etməsi yenice qələm tutmağa başlayan şeir həvəskarını düşündürür. Həmin vaxtlardan başlayaraq özünün yaradıcılıq istiqamətini uşaq ədəbiyyatına doğru yönəldir. Əlbəttə, uşaqların psixologiyasına uyğun, gözəl əsərlər yaratmaq üçün ciddi yaradıcılıq axtarışları lazımlı galardı. Ona görə də gənc şair zəngin şifahi xalq ədəbiyyatına müraciət etməli olur, ciddi yaradıcılıq axtarışları aparır. Bu xəzinədən bəhrələnən Mir Mehdi 1927-ci ildə nağıllar əsasında yazdığı «Qoçaq Səməd» adlı əsərini çap etdirir.

M.Seyidzadə müasir və aktual mövzulara da meyl göstərir. Dövri mətbuatda müntəzəm çıxış etməklə yanaşı, müasir mövzularda bədii əsərlər yazır. Onun «Qəhrəmanın romanı» (1929) hekayələr kitabı bu dövrün məhsuludur. İlk təşəkkül illərində Azərbaycanda uşaq ədəbiyyatını gücləndirmək məqsədilə 1930-cu ildə «Ən yaxşı uşaq əsərləri üçün» müsabiqə elan olunur, müsabiqədə M.Seyidzadənin «Şanlı gün» əsəri mükafata layiq görülür.

M.Seyidzadənin yaradıcılığı 30-cu illərdə daha məhsuldar olmuşdur. «Şanlı gün» (1932), «Kiçik təyyarəçilər» (1932), «Pinti Həsən» (1934), «Nərgiz» (1935), «Cocuq şeirləri» (1935), «Ayaz», «Nilufər» (1937), «Qızıl quş» (1938), «Ceyran» (1939), «Eldar və Zaman» (1939), «Kiçik pyeslər» (1939), «Təzə şəhər» (1939) və b. kitablari bu illərdə nəşr edilmişdir.

Bu kitablarda toplanmış əsərlərdə Vətənimizin keçmişini və bu günü, dirçələn kənd və şəhərlər, ölkəmizin tükenməz nefti, pambığı, yeni hayatın yüksəlişi tərənnüm olunur. Mir Mehdi öz şeirlərində Vətən və el məhəbbətini, doğma yurdun gözəlliyyini, uşaqların əməyə cəşğun meylini, Xəzər neftçilərinin igidliyini, əmək rəşadətini, əlvən boyalarla təsvir edirdi. Şair qələmə aldığı mövzunu poetik yüksəkliyə qaldırmağa çalışırı.

M.Seyidzadə yaradıcılığında doğru danışmaq, böyük lərə hörmət etmək, dostluq, yoldaşlıq, elmi biliklərə yiyələnmək, Vətəni, doğma xalqı sevmək hissinin bədii həllinə böyük yer verir.

Böyük Vətən müharibəsi dövründə M.Seyidzadə «Pioner andı» (1941), «Balaca döyüşçülər» (1941), «And» (1942), «Vətən qızı» (1942), «Qorxmaz» (1942), «Bizim ellər» (1944), «Maral» (1945) kitablarını çap etdirir. Məlumdur ki, müharibə mövzusunda uşaqlar üçün əsər yazmaq çətin və məsuliyyətlidir. Çünkü hadisəyə uşaqların gözü ilə baxmaq, mövzunu onların başa düşəcəkləri səviyyədə aydın, təsirli, bədii şəkildə işləmək lazımdır. M.Seyidzadənin «Qəhrəman», «Eldarın məktubu», «O kimdir?», «Vətən nəğməsi» və s. şeirləri bu cəhətdən maraqlıdır.

«Qəhrəman» şeirində şair dinc quruculuq illərində xalqın şəhər, qəsəbə saldığı, zavod və fabrik tikdiyi bir vaxtda alman faşist qoşunlarının mane olmasından danişılır. Düşmən xainəsinə hücumu ilə azadlığı boğmaq istəyir. Lakin xalq müharibənin ilk gündündən silaha sarılır. Ana-atalar doğma balalarını cəbhəyə yola salırkən onlara ürkə verir, düşmənə qarşı amansız olmalarını tapşırırlar. Şeirdə ana ogluna xeyir-dua verərək deyir:

-Get, igid tərlan!

Get, sən çığırır bu əziz Vətən.

Onunçun baslanıb böyümüşən sən.

Get, çarpış, düşmənə meydan dar olsun!

Anan fərəhələnsin, bəxtiyar olsun!

Oğul anasına müharibədən qəhrəman kimi qayıdacağına söz verir.

«Eldarın məktubu» şeirində faşist təcavüzkarlarına qarşı balaca oxucularda nifrat oyadılır. Eldar ön cəbhədə düşmənə qarşı vuruşan atasına öz ailə vəziyyətləri haqqında məktub yazıb göndərir. O yazar: Sən müharibəyə gedəndə kiçik idim, məktəbə də getmirdim. İndi məktəbə gedirəm,

dərs əlaçısıyam, bacım Ceyranın 8 yaşı tamam olmuşdur. Anamız zavodda işə girmiştir. O da arxa cəbhənin döyüşçüsüdür. Sənə məktubu da özüm yazıram, cəbhədə qəhrəman ol. Düşmənlərə zərbə endir.

Kiçik uşaq dilində, səmimi yazılmış bu şeir təbii və inandırıcıdır.

Mir Mehdi Seyidzadənin müharibə mövzusunda qələmə aldığı şeirlərdə vətənpərvərlik, humanizm, torpağa məhəbbət, düşmənə nifrat hissi güclüdür.

Böyük Vətən müharibəsinin qələbəsindən sonra bərpa və quruculuq illəri Mir Mehdi Seyidzadənin yaradıcılığına yeni motivlər daxil etdi. Onun bir-birinin ardınca çıxan kitablari – «Şeirlər» (1948), «Yaxşı yoldaş» (1949), «Çiçəklənən düzələr» (1950), «Yeni il hədiyyəsi» (1954), «Seçilmiş əsərləri» (1957), «Ürək sözləri» (1959), «Sırlı çeşmə» (1962), «Ulduzlar sapələnir» (1963), «Şairin kitabxanası» (1964), «Seçilmiş əsərləri» 2 cilddə (1966), «Həyat eşqi» (1968) müharibədən sonrakı dövrün hadisələri ilə sıx bağlıdır. Şairin ildən-ilə püxtələşən, sənətkarlıq cəhətdən yetkinləşən poeziyasında müasir adamların həyat tərzi, əməyi, mübarizəsi, arzu-istəyi və sabaha inamı əlvən boyalarla əksini tapırırdı. Onun bu dövrda yaratdığı əsərlər gənc nəslin mənəvi-estetik tərbiyəsində faydalı olmuşdur. Mir Mehdi Seyidzadə uşaqların həyatı haqqında yazmayı vətəndaşlıq borcu sayırdı. Onun «Unudulmaz xatırlalar» (1975), «Gümüşü qar» və «Xatırlayarsan məni...» (1978) kitablarında bu barədə yazdığı mühəhizələr olduqca maraqlıdır.

Şairin bütün əsərlərində olduğu kimi, kiçik yaşlı uşaqlar üçün yazdığı şeirlərdə də Vətənə məhəbbət başlıca yer tutur. M.Seyidzadənin «Lalə», «Quşcuğaz», «Dağlar», «Göy göldən lövhələr», «Buzovnada», «Bağbanın söhbəti», «Zaqatala meşələri», «Gözəlsən» və s. şeirləri bu cəhətdən səciyyəvidir. Onun şeirlərində ucsuz-bucaqsız Vətənimizin bağları, dağları, dərələri, yaylaqları, dəniz, göl və çayları əksini tapmışdır. Şair Zaqatala meşə və bağlarında olan qoz,

findiq, qovaq, şabalıd və zoğal ağaclarının gözəlliyini nəzmə çəkir, Buzovnanın qara şanısını, baldan şirin əncirini tərifləyir. O, ölkəmizdə bol bəhrəli meyvəli bağları ilə tanınan Qubani tərənnüm edir.

Gənc nəslin təlim və tərbiyəsində məktəblə ailənin six əlaqəsi vacibdir. Çünkü məktəblə ailənin birgə söyi yaxşı təsir göstərir, bu mövzu M.Seyidzadənin lirik və lirik-epik əsərlərində başlıca yer tutur: «Gülməlidir», «Tut ağacı», «dostum», «İlk addım», «Yoldaşlıq köməyi», «Qaranquşlar» və «Ağacların şikayəti» şeirləri bu baxımdan diqqəti cəlb edir. «Gülməlidir» şeirlərdə Səfdər adlı pintlə, tənbəl bir məktəbli surəti təsvir olunur. Səfdər yuyunmaqdan qorxur, kitabı yazardıq qaralayır, dəftərin vərəqlərini ləkələyir:

Bəzən itir papığı,
Dərsə gedir papaqsız.
Omun ayaqqabısı,
Olur çox zaman baqsız.
Nə məktəbdə, nə evdə
O deyil səliqəli,
Səfdəri görən deyir:
Gülməlidir, gülməli.

M.Seyidzadənin uşaq şeirlərində başlıca motivlərdən biri əməkdir. «İlqarın bağçası» şeirlərdə İlqar Şüvələndə yaşayın qoca dayısına qonaq gedir. Dayısı gözəl bağ salıbdır. O, təzə sıtlılar əkdikcə, İlqar baxıb fərəhlənir, o da ağac əkib, barını görmək istəyir. İlqar öz arzusunu dayısına bildirir. Dayısı xeyirxah arzunu alıqlışlayır; ağac əknəyin və gül becərməyin qaydalarını ona öyrədir; İlqarın öz ləğlərində əkdiyi ağaclar çiçək açında onun sevincinin həddi-hüdudu olmur. İlqar əməyin sevinc mənbəyinə çevrilməsini dərk edir:

«Mingaçevir», «Sənətin sırrı», «Gənc bağbanları», «El gücü». «Tənbəl olma» və s. şeirlərdə də şair əməyi tərənnüm edir.

Mir Mehdi Seyidzadə kiçik oxucularına nəğmələr də

yazmışdır. Bu nəğmələrin mövzusu geniş və əhatəlidir. «Gün çıx!», «Quzum», «Bənövşə», «Laylalar», «Gözəlsən», «Xəzər», «Kəpəz», «Qiş baba», «Bahar» və s. məzmun etibarılı xalq şeirinə yaxındır.

«Gün çıx!» nəğməsində balacalar günəşə müraciət edirlər:

Gün, çıx, gün çıx!

Kəhər atı min, çıx.

Çəmənlərə ver işiq.

Güllər alsın yaraşiq.

Şəfqindən bəzənsin

Bağçalarda sarmaşiq.

Şifahi xalq ədəbiyyatı təsirində doğan və əsatir nəğmələrinin motivləri ilə səsleşən bu nəğmə kiçik yaşı uşaqlarda təbiətə bağlılıq hissi, estetik duyğular oyadır.

M.Seyidzadə Xəzər neftçilərinin əmək igidiyyinə də bir sıra əsərlər həsr etmişdir. Bu cəhdən onun «Neftçilər», «Neft daşlarında», «Qüdrət», «Neftə doğur» və s. əsərləri səciyyəvidir. Bu səpkidə yaratdığı əsərlərdə şair əməyin poeziyasını verməyə, yeni söz, yeni fikir deməyə, oxucusunu həyata, vətən torpağına bağlamağa çalışır. Beləliklə, uşaqlara əməyi sevdirmək, çətinlikdən qorxmamaq hissi aşılıyor.

Təbiət insanla təkbətə döyüdə təslim olur. Çünkü fəhlələr mərd və qorxımadırlar. M.Seyidzadə gənc oxuculara göstərmək istəyir ki, insanın gücü, qüdrəti onun birliyində, əməyə bağlılığındadır.

Poemaları, nağılları. Mir. Mehdi Seyidzadə uşaqlar üçün bir sıra poemalar yazmışdır. Bu poemalarda günün çox vacib və aktual məsələlərinə toxunulur. Burada gənc oxuculara Azərbaycanın keçmişindən tutmuş, bu günə qədərki həyatında baş vermiş ən maraqlı hadisələrdən danışılır.

«Unudulmaz görüş» poeması humanizm, dostluq, yoldaşlıq kimi bəşəri duyğuların poetik ifadəsi baxımdan qiymətlidir. Poemada süjet azərbaycanlı Arasla ukraynalı Tarasın dostluğu əsasında qurulmuşdur.

Oksana xala ilə Boqdan dayı oğulları Tarasin dostu Arası təbəssümlə, gülərzələ qarşılıyırlar. Boqdan dayı Arasın atası ilə olan dostluğundan söhbat açır. Şair onun dili ilə balaca oxuculara üzünü tutub deyir:

*Yaxşılıq unudulmaz
Bizim dostluğunuz tək,
Dostluq edəsiz gərək!*

Arasın Tarasa Bakı haqqında albom bağışlaması, Bakının bu günü haqqında onlara həvəslə danışması əsərin yadda qalan, təsirli səhnələrindəndir.

Poemanın təribyəvi əhəmiyyəti böyükdür. Burada şair gənc oxucularına deyir: dostluq bayrağını həmişə uca tutun, Aras və Taras kimi, onların ataları kimi.

M.Seyidzadə «Bakı mənzərələri», «Gilgilçay sahilində», «Sehrli güzgü» və digər poemalarında Vətənimizin keçmişinə və bu gününə nəzər salır, balaca oxucularını ata-babaların mübarizə yolu, əqidəsi, igidlisi ilə tanış edir.

Məlumdur ki, yeni insan təribyəsində əməyə münasi-bət başlıca yer tutur. Uşaqlarda əməyə məhəbbət hissini erkən yaratmaq bu cəhətdən vacib məsələlərdən biridir. Bu işdə uşaq ədəbiyyatı ilə məşğul olan yazıçıların üzərinə böyük məsuliyyət düşür.

M.Seyidzadə klassik Azərbaycan ədəbiyyatı motivləri əsasında işlədiyi «İskəndər və çoban», «Meyvələrin bəhsisi» poemalarında, eləcə də orijinal «İntizar» və «Balıqçılardı» əsərlərində kiçik yaşılı uşaqlarda əməyə məhəbbət hissi aşılıyır.

«İntizar»da şoran yerlərin məhsuldar sahələrə çevril-məsi zəruriyindən söhbat gedir. İntizar aqronomdur. Kolxoz təsərrüfatına rəhbərlik edir. O, kolxoza məhsuldarlığı artırmaq üçün şoranlıqları yararlı hala salmaq istəyir.

Məlum olduğu kimi, yazıçılar uşaqları təbiətlə və canlı aləmlə yaxından tanış etmək məqsədilə nağıllardan geniş istifadə etmişlər.

M.Seyidzadə də bu məqsədlə xalq nağıllarına tez-tez müraciət etmişdir. Onun mənzum nağılları uşaqlar tərəfindən həmişə rəgbətlə qarşılanmış, sevilə-sevilə oxunmuşdur. «Göy-ərçin», «Qartal və qaranquş», «Sehrli nar», «Lovğalar», «Üç alma» və s. mənzum nağılları da fikrimizi sübut edir.

«Sehrli nar» və «Üç alma» nağılları uzun müddət uşaqların hafızasından silinmir. Hər iki nağılda insan iradəsi və ağılı sehirlili qüvvələri təslim olmağa məcbur edir. Birinci nağılin qəhrəmanı olan Bəxtiyar gedər-gəlməz yolla gedir ki, atası üçün dərman götirsin. Yolun çətinliyi onu qorxutmur. Atasına olan məhəbbəti ona daha da qüvvət verir.

İkinci nağılda da Elman sehirlili qüvvələrin köməyilə şaha qalib gəlir. Lakin şah hiyələ və zor - güc yolu ilə onun sevgilisini əlindən almaq istəyir. Bu anda Elman onu vurub öldürür.

Gərgin konfliktə və maraqlı kompozisiyaya malik olan hər iki nağılda sehirlili qüvvələr iştirak edir. Bu nağıllarda insan ağılı, insan zəkası qorxunc, sehirlili qüvvələrə qarşı qoyulur. Hər iki mövzu şifahi xalq ədəbiyyatı əsasında yazılmışdır. Onu da deyək ki, xalq ədəbiyyatında bu nağılların ayrı-ayrı variantları mövcuddur.

M.Seyidzadə mənzum nağıllarının bir hissəsini ailə və məişətdə baş verən hadisələrə həsr etmişdir. Məlum olduğu kimi, məişət nağılları realist nağıllardır. Bu nağıllarda həkim sınıfı, din xadimləri, ümumiyyətlə, bütün istismarçı təbəqələr lağla qoyulur, kəskin tənqid atəsinə tutulur. Şairin bu qəbildən olan mənzum nağıllarında geniş xalq kütləsi istismarçı ictimai quruluşun bütün eyiblərinə qarşı çıxır. Bu nağıllarda satira son dərəcə güclüdür. «Nərgiz», «Ceyran», «Şah və xidmətçi», «Səbayəl gözəli» və s. buna misal ola bilər.

«Üç bacı» xalq nağılı əsasında yazılmış «Nərgiz» mənzum nağılinda şair yaşı yetmiş beşi keçmiş qoca odunçunun üç qızından bəhs edir. Qoca əldən düşmüş, işləməyə qüvvəsi qalmamışdır. Lakin çıkış yolu yoxdur. Qoca üç körpə balası ac qalmasın deyə özünü oda-közə vurur, var gücü ilə işləyir:

Bir gün səhər öla-öla
Yenə qoca gedir çölo.
Lakin axşam dönmür geri,
Bilinməyir onun yeri.
Bu itməkla qoca itir,
Zavallının işi bitir.

Qızlar ac qalır, heç bir yerdən kömək görmürlər;
Yoxsulları qanan kimdir?
Hallarına yanın kimdir?
Kim onlara çörək verər?
Kim onlara ürək verər?

Sair qəhrəmanlarını darda saxlayır, Onlar Eldara rast gəlirlər. Eldar onlara kişmiş verir. Bu hal hər gün səhər təkrar olunur. Qızlar beləcə dolanırlar. Lakin onların bu sevinci də uzun sürmür. Şamaxıda qanıçan bir şah varmış. Əhali ona İlən Tərxan deyərmış. Eldar onun öz atına verdiyi kişmişdən oğurlayıb qızlara vermiş. Şah bundan xəbər tutur, qızları və Eldarı tutdurur. Onların ölümünə fərman verilir. Böyük bacı Nərgiz şaha deyir:

Söylədi: «Eh böyük sultan!
Hədər yera gal tökmə qan.
Bizi öldürməsan ağər,
Görərsən çox mənşəatlər».

Tamahkar şah razılaşır. Nərgiz ona qızıl, almaz və incidən gözəl xəncər hazırlamağı, Eldar hind filinin dərisindən qalxan hazırlamağı, Xumar yaqut və zümrüddən ince kəmar hazırlamağı, Ulduz isə şəffaf ipəklərdən ince xalı toxumağı vəd edir: «Yumurtadan yun qırxan» şah sevinir, onlara möhlət verir. Onlar isə gecə düşər-düşməz fürsətdən istifadə edib qaçırlar, şəhərdən çıxırlar. Sair şahın zülmkarlığını göstərmək üçün, onun ova çıxarkən çobana divan tutdurması səhnəsini də, kəndlilərə edilən zülmələri də bütün təfərrüsati

ilə qələmə alır. Lakin kəndlilər buna dözmür. Eldar, Nərgiz və bacıları çobanla birlikdə öz ətraflarına dəstə toplayıb, azığın, zülmkar şahı möglub edirlər.

«Ceyran» mənzum nağılı da şahların müstəbidliyinə qarşı çevrilmişdir. Hər iki mənzum nağılda konflikt gərgin, hadisələr təsirlidir. Əsərdə ağıllı xalq qəhrəmanı qələba qazanır. Bu nağılların məntiqi nəticəsi belədir; insan üçün ən böyük nemət ağıldır, insan öz biliyi, ağılı ilə çətin şəraitdən çıxır, mürəkkəb hadisələrdən baş çıxarır, düşmənə qalib gəlir.

Əgər Nərgizdə mübarizlik, qorxmazlıq, igidlik və s. keyfiyyətlər varsa, Ceyranda bunlar yoxdur. O, Nərgizə nisbətən acizdir. Şah onu aparanda da, sarayda da heç bir müqavimətə rast gəlmir. Ceyran ancaq sevgilisine ümidi bəsləyir. Sevgilisi də onu xilas edə bilməsə, zəhərlə özünü öldürmək, intihar etmək fikrinə düşür. Ceyran mübarizədə aciz olsa da, sevgidə sədaqətlidir. O, sevgilisine son nəfəsinə qədər sadıq qalmaq üçün zəhər içmək qərarına gəlir.

Nağılların böyük tərbiyəvi əhəmiyyəti vardır. Onlar gənclərimizi xalq qəhrəmanları kimi mərd, vəfali olmağa çağırır.

M.Seyidzadə öz təmsillərində də uşaq ədəbiyyatı üçün əhəmiyyətli olan məsələlərə toxunur. Mövzuların maraqlı və tərbiyəvi olmasına fikir verir.

Sair təmsillərində cəmiyyətə təsadüf edilen yaramazlıqları tənqid edir, xalqın tərəqqisinə mane olan cəhətləri açıb göstərir. O, rüşvətxorları, xudpəsəndləri, ikiyüzlüləri satira atasına tutur, adamları mərdliyə, qüsürü üzə deməyə, dostluqda möhkəm olmağa, mənali həyat keçirməyə çağırır.

M.Seyidzadənin təmsilləri mövzu baxımından əhatəlidir. Sair təmsillərdə fikir aydınlığına, müasirliyə, ictimai tərbiyəvi mənaya xüsusi diqqət yetirir. Dediklərimizi «Dağ və duman», «Söyüd və limon gölü», «Bülbül və çalağan», «Tülükü və cücə», «Tamahkar qarğı», «Canavar və tülükü» təmsillərində daha qabarık görmək olar.

Dram əsərləri. Mir Mehdi Seyidzadə Azərbaycan uşaq dramaturgiyasının yaradıcılarından biridir. O, xalq nağıllarından və klassik irdsən istifadə yolu ilə bir sıra səhna əsərləri yaratmışdır. Onun müasir mövzuda yazdığı uşaq pyesləri də vardır. Bu əsərlərin bir çoxu uzun müddət gənc tamaşaçılar teatrının repertuarından düşməmişdir.

M.Seyidzadənin «Ayaz», «Qızılquş», «Ata məhəbbəti», «Büllur qəsr», «Sehrli saz», «Qorxmaz», «Cırdan» pyesləri onun şifahi xalq ədəbiyyatı ilə sıx bağlı olduğunu göstərir. Onun elə pyesi yoxdur ki, onda nağılı elementləri, nağılı qəhrəmanları, simvolik surətlər iştirak eləməsin, xeyirlə şər, haqla nahaq toqquşmasın. Keçmişin bədii salnaməsi olan nağılları yaradan xalqdır – əzilən, yaşayan xalq. Adətən nağıllar nikbin sonluqla qurtarır, xeyir şərə qalib gelir, xalq arzusuna çatır. Bütün nağıllardaki mübarizə həmisi bu sayaq həll edilir. M.Seyidzadə də pyeslərində bu ənənəyə sadıq qalır. Lakin onun qəhrəmanları asanlıqla qələbə qazanmış. Nağıllarda olduğu kimi, düşmən çox güclü, hiyləgər göstərilir. İstər «Sehrli saz»da, istərsə «Ayaz» pyesində mübarizə adicə iki nəfərin arasında deyil, şahla el qəhrəmanının, eyni zamanda sarayla xalq arasında gedir.

Şairin «Ayaz» pyesi ilə «Sehrli saz» peysi arasında mövzu oxşarlığı var. Əvvələ, «Sehrli saz»da olduğu kimi, bu əsərdə də baş qəhrəman xalq arasından çıxıb. Ayaz da Şahbaz kimi xalqın azadlığı yolunda mübarizə aparır. Ancaq elə bu mübarizənin gedisində Ayazla Şahbaz bir-birindən kəskin surətdə ayrılır. Çünkü Şahbaz dustaqların buraxılmasını, onlara siyasi azadlıq verilməsini tələb edir. Ayaz isə vergilərin çoxluğunu ölkə və xalq üçün böyük təhlükə sanır:

Xeyr, qurtarmayıb qorxudan ölkə,
Vergilər törədir ağır təhlükə.

«Sehrli saz»da yalnız tək-tək qəhrəmanlar şahın üzünü ağ olmağa cəsarət edirlər. «Ayaz» pyesində isə kəndlilər vərgini verməkdən boyun qaçırlırlar. Çünkü:

*Hərba gedərkən,
Şanlı Ayaz pəhləvan
Demişdi: yoxsullardan
Gərək bac alınmasın.*

Şahların divanxanası, cəlladı, qoşunu var, xalqın iradəsi, düzümüz. Sadə kəndlil qızı Gülnaz Qadir xana deyir:

*Yetər zülm etdin, alçaq!
Bizi qorxutmaz ölüm,
Lakin etdiyin zülm
Yerdə qalmaz. Qadir xan!
Bir gün səni boğar qan!*

Gülnazın və kəndlilərin xanın üzünə «ağ» olmaları sarayı lərzəyə salır. Özü də saray nümayəndələrinə məlumdur ki, bu ixtişaş Ayazın başçılığı ilə olmuşdur. Onlar xalqı öz arxasında aparan qəhrəmanı aradan götürməyi qərara alırlar. Sarayın tədbiri konfliktin kəskinlaşmasına zəmin yaradır. «Sehrli saz»da olduğu kimi, «Ayaz»da da şər qüvvənin ilk silahı hiylədir.

Qadir xanın Ayazı aradan qaldırmag, kəndlilərin çıxışını susdurmaq hiyləsi baş tutmadıqda ikinci bir hiyləyə el atır. İstəyir ki, Ayazı dilə tutsun, aldatsın.

Qadir xan yanılır, onun hiyləsi baş tutmur. Ayaz bilir ki, nə qədər saray, zindan var, eloğulları ağ günə həsrət qalaqlar. Odur ki, azadlıq və istiqlaliyyət yolunu mübarizədə görür:

*Zalımların həqqi qılıncdır ancaq
Qanlı saraylar alt-üst olacaq.*

Pyes üşyan qaldıran kəndlilərin qələbəsi ilə başa çatır. M.Seyidzadənin «Qızılquş» pyesində isə qəhrəmanların ədalətsizliyə qarşı etirazı eksini tapmışdır. «Sehrli saz»da el qəhrəmanı Şahbaz sehrli sazin əvəzinə dustaqların azad edilməsini istəyirsə, «Ayaz» pyesində Ayaz Qadir xanın düş-

mənini öldürüb əvəzində vergilərin azaldılmasını istəyir. Polad isə Baltadişin sehri qalxanını gətirməyə yoxsul kəndli qızı Gülzərin azadlığı naminə razı olur. İlk baxışda elə təsəvvür edə bilərik ki, Polad bütünlükdə əzilən xalq kütləsi uğrunda mübarizə aparmır. Ancaq dramaturq pyesin ilk səhnələrindən Poladı xalqın havadarı kimi verməyə cəhd edir, onun xanlarla haqq-hesab çökdiyinə işarə vurur.

Polad dar gündə kəndlilərin harayına yetir. Sehri qılıncını çəkib Bəbir xanı möglub edir.

M.Seyidzadənin «Büllur qəsr», «Qorxmaz», «Cirdan», «Ata məhəbbəti» pyeslərində də bədii əsər üçün vacib sayılan içtimai məsələlər qabarıq verilmişdir. Lakin bu pyeslər daha çox nağılvəri, romantik səpkidədir. Xeyirlə şərin mübarizəsi əsərlərdə əsas dramaturji axın, kəskin konflikt yaradır. Məsələ ondadır ki, «Ayaz»da Qadir xan, Quşxan, Qaya xan, «Qızılquş»da Əjdər xan, Bəbir pəhləvan şər qüvvəni təmsil edirlər. O biri pyeslərdə el qəhrəmanları divlərlə vuruşur. Ancaq yenə də M.Seyidzadənin ədəbi qəhrəmanları bir nöqtədə birləşirlər. Onların hamısı xalqın xoş günü uğrunda mübarizə aparır.

Bu cəhətdən M.Seyidzadənin klassik ədəbi irdən bəhərələnib yazdığı «Sevgi» və «Fitnə» pyesləri də maraqlıdır. «Sevgi» pyesindəki hadisələr Nizami Gəncəvinin «Xosrov və Şirin» əsərinin motivləri ilə səsləşir. Dramaturq peysədə böyük şairin «Xosrov və Şirin» poemasında verdiyi əsas ideyanı saxlamağa çalışmışdır. Pyesdəki hadisələr əsasən Fərhad və Şirinə olan münasibət ətrafında cərəyan edir. Fərhad da Şirini sevir, İran şahı Xosrov da. Bu iki rəqibin daxili aləmləri də bir-birinin əksidir, sevgiləri də. Fərhad mənəvi cəhətdən təmizdir, xəyanətdən, riyakarlıqdan uzaqdır, həminin səadətinə, xoş, işıqlı həyatına qalbən sevinəndir. Lakin İran şahı Xosrov ədalətsiz, goləcəyini düşünməyən, gününü hərəmxanada eyş-işrətdə keçirən bir gənədir. Saray əyanları ona qulluq göstərir, itaətində durur. Xosrova elə golir ki, hansı gözəli istəsə ehtiras toruna sala bilər. Onun

növbəti şikarı Azərbaycan gözəli Şirindir.

Hadisələrin dramaturji inkişafı, təbii axarı göstərir ki, Şirin sevib-sevilməyə layiq qızdır. Budur, aşıqlar meydana çıxır. Böyük rəssam Şapur Xosrovun rəsmini çəkib Şirinə yetirir. Əlyan boyalarla çəkilən şəkildə şahın daxili aləmi deyil, onun zahiri yarasığı diqqəti cəlb edir. Xosrovun şəklini görən 18 yaşılı Şirin onun gözəlliyyinə heyran olur. Ürəyindən qəribə hissələr keçir. Ona görə də Şapur Xosrovun şəklini göstərəndən sonra ondan görüş üçün icazə alanda istərməz razılaşır.

Xosrov Şirinin görünüşünə gəlir. Nizamidə bu epizod poetik siqlatınə görə daha dolğun, təsirli işlənmişdir. Pyesdə təsvir olunan səhnə istər dramatik, istərsə də psixoloji gərənlik cəhətdən özünü doğrultmamışdır.

Məlum olduğu kimi, Nizaminin «Xosrov və Şirin» poemasında Fərhadla Xosrovun üzləşdiyi səhnə böyük sənətkarlıqla qələmə alınmışdır. Lakin nədənsə M.Seyidzadə sülh yaratmağı bu dərin və təsirli psixoloji döyüsdən üstün tutmuşdur.

Pyesdə bir sıra yeni obrazlara rast gəlirik ki, bu obrazların hər birinin öz yeri, mövqeyi, vəzifəsi var. Onlar dramaturji xəttin inkişafında mühüm rol oynayırlar.

M.Seyidzadənin «Fitnə» pyesində təsvir olunan Bəhram şah və Fitnə Nizaminin qəhrəmanlarıdır. «Fitnə» pyesinin dramatik məziyyətlərindən, əsərdə qoyulan çox mühüm etik məsələdən – insanın həyatda arzu etdiyi hər şeyə zəhmətlə çatması ideyasından bəhs olunur.

Bəhram, Qəhrəman və iki nökrət at qova-qova gəlib gözəl bir yerda dayanırlar. Bəhram deyir ki, gözləyək Fitnə galsın, çalıb-oxuyar, keysimiz açılsın. Fitnə təlxəklə gəlib çıxır. Dündür, o, gözəl çalıb oxuyur, lakin Bəhramın kefiñə soğan doğrayır. Belə ki, şah düz nişan alıb ceyranı ayağın-dan vurduğu üçün özünü öyüb tərifləyəndə deyir:

Sahum, göstərmədin böyük bir hünər,
Mənə qalsa, boşdur bu aşırınlər

*Ovçuluq olduqca sadə bir işdir.
İşi çox görəndə öyrənir insan,
Sənət sənətkarə görünər asan.*

Həqiqəti açıq söyləməklə Fitnə şahın qəzəbinə gəlir. O, Qəhrəmana deyir:

*Mən burdan gedirəm, igid Qəhrəman,
Bu qudurğan qızı verməzən aman,
Onun dik başını kəsib bədəndən
Vəhşiyeyvanlara atarsan həmən.
Sonra köynəyini batırıb qana,
Gətirib verərsən sarayda mana.*

Lakin məsələ şah düşündüyü kimi olmur. Fitnədə aslan gücü, qüdrəti var. O, nökəri məğlub edir, ancaq onu öldürmür. Gözəl Fitnə Qəhrəmanı şahın cəzasına məruz qoymaq istəmir. O, köynəyini Qəhrəmana verib deyir:

*Al, bunu bulandır qana!
Şah səni gözləyir, apar ver ona.
Söylə ki, əmriniz yerinə yetdi-
Fitnə bu dünyani tərk edib getdi.*

Bəhram şahın hərəkətləri Fitnəni narahat edir. O, həyəcan və kədərlə düşünür: «Görəsən, o məni öldürdüyüünü sevinirmi?» Nəhayət, şahın hökmünü mənliyinə, qururuna sığdırır. Öz sözünün doğruluğunu şaha sübut etmək üçün inək balasını ciyinənə alıb illərlə pillələrdən qaldırır. Fitnə ilə Bəhram şahın ikinci dəfə görüşdüyü səhnə dramatik cəhətdən uğurludur. Bəhram xalida təsvir edilən qadının Fitnə olduğunu inanmir: «Axı, qadında belə güc, qüdrət hardandır?»

Fitnə inəyi ciyinənə alıb, qırıq pilləni qalxır. Bəhram qürürlənir, deyir ki, inəyi mən də qaldıraram. Lakin bacarmır:

*Əzildim, əzildim, öldüm, ay aman!
Yetiş köməyimə, igid Qəhrəman!*

*Fitnə şahı deyir:
Görürsən, lovgahıq nə yaman şeydir?!*

Pyes gözəl tərbiyəvi sonluqla bitir.

M.Seyidzadə Məhəmməd Füzulinin həyatı («Şairin gənciliyi»), Böyük Vətən müharibəsi («Zəfər») mövzusunda pyeslər də qələmə almışdır.

M.Seyidzadə tərcüməçi kimi də tanınmışdır. Əlbəttə, tərcümə yaradıcılıq işi olmaqla yanaşı, həm də xalqları mənən bir-birinə yaxınlaşdırın vasitədir. Kiçik yaşlıları və gənc vətəndaşları dünya xalqlarının qabaqcıl mədəniyyəti, adət-ənənələri, psixologiyası, düşüncə tarzi ilə daha yaxından tanış etməkdə bədii ədəbiyyatın rolu misilsizdir. M.Seyidzadə də tərcüməyə ciddi yaradıcılıq işi kimi baxmış, rus və Avropanın ədəbiyyatının uşaq şeiri nümunələrini dilimizə çevirmişdir. Yeniyetmələr Krilov, Puşkin, Nekrasov, S.Marşak, A.Barto və bir çoxlarının ən yaxşı uşaq şeirləri ilə M.Seyidzadənin tərcüməsində tanış olmuşlar.

Şairin bir çox şeir və poemaları dünya ədəbiyyatı və Azərbaycan klassik ədəbiyyatı nümunələrindən iqtibas edilmişdir. O, Nizamidən «Ağilli çoban», «İsgəndər və çoban», «Şah və xidmətçi», «Fitnə», «Şehrli saz», Füzulidən «Meyvələrin bəhsı», Puşkindən «Qızıl balıq», «Qızıl Xoruz», Boqdan Çalıdan «Çiçəklənən düzənlər», S.Marşakdan «Ağac əkər-kən», S.Mixalkovdan «Çay» şeir və poemalarını iqtibas etmişdir.

Alman-Sovet müharibəsi illərində uşaq ədəbiyyatı (1941-1945)

Almaniya 1941-ci il iyun ayının 22-də qəfildən SSRİ-nin sərhədlərini keçib tarixdə görünməmiş bir müharibəyə başladı. Dünyanı əsarət altına almaq istəyən alman faşistləri bu müharibəyə böyük hazırlıq görmüşdü. Onlar, ilk növbədə, Almanıyanın iqtisadiyyatını hərbiləşdirmiş, əsarət altına

aldığı Avropa ölkələrinin hərbi ehtiyatlarını mənimsəmiş, bu ölkələrlə apardığı müharibədə böyük təcrübə qazanmışlar. Bütün bunlarla yanaşı, on müasir hərbi texnikanı sərhədlərimiz boyu yerləşdirmişlər. Bu və başqa üstünlükler nəticəsində Almaniya SSRİ-nin içərilərinə doğru irəliləyərək Sovet ərazisinin bir qismini işğal etdilər.

Kommunist partiyasının rəhbərliyi altında xalq müharibənin lap ilk günlərindən bir nəfər kimi ayağa qalxdı. Sovet ordusu sürətlə döyüş vəziyyətinə keçirildi. Ümumi hərbi səfərbərlik elan edildi. Ölkənin hər yerində xalq qoşun hissələri yaradıldı. «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» çağırışını günün əsas şəri kimi qəbul edən adamlar böyük fədakarlıqlar göstərərək, cəbhənin hər bir ehtiyacına həssaslıqla səs verdilər, öz işlərini müharibənin tələblərinə uyğun olaraq yenidən qurdular¹.

Sovet xalqı və rəşadətli sovet ordusu müharibənin ikinci ili bütün cəbhə boyu dönüş yaratdı. Almanların «İldirim sürətlə müharibə» planları puça çıxdı. Böyük hərbi əməliyyatlar nəticəsində düşmənin tutduğu şəhərlər, qəsəbələr, kəndlər dalbadal azad edildi.

Böyük Vətən müharibəsində Azərbaycan xalqının da ən yaxşı oğul və qızları misilsiz qəhrəmanlıqlar göstərdi. Onlarla kommunist və komsomol Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Minlərlə döyüşü dövlətin orden və medalları ilə mükafatlandırıldı.

Qələbənin qazanılmasında böyük ziyali ordusunun da əvəzsiz xidməti oldu. Alımlar, elm və sənət adamları, yazıçılar həm silaha sarılıb ön cəbhədə vuruşur, həm də qələminin süngüyə çevirib qələbə namına yazıb yaradırdılar.

Alman-sovet müharibəsi illərində Azərbaycan yazıçılığının yaradıcılığı ədəbiyyat tariximizdə qəhrəmanlıq pafosu ilə zəngin olan bir mərhələdir. Bu ədəbiyyatın mühüm qismi ağır sınaq illərində müxtəlif yaşlı uşaqların taleyində, işin-

dən, əməyindən, əməl və arzularından bəhs edir. Şeirin və nəsrin müxtəlif şəkillərində yaranan bu ədəbi irs məzmun və mündəricə baxımından da zengindir.

Nəğmalar, marşlar, şeirlər. Bu bir həqiqətdir ki, həmişə yeniliyi özündə ümumiləşdirən, ona ilkin səs verən, hadisələrin ahənginə uyğun səslənən on əcvik ədəbi forma nəğmə janrıdır. İnqilabi mübarizə illərinə, vətəndaş müharibəsi dövrünü nəzər saldıqda da görürük ki, kütlələri azadlıq uğrunda mübarizəyə səsləyən inqilab pafoslu nəğmələr və marşlar böyük təsir gücünə malik olmuşdur. Buna görə də müharibənin ilk aylarında vətənpərvərlik mövzusunda yazılış lirik şeirlər və nəğmələr, xalq qəhrəmanlığını tərənnüm edən mübariz ruhlu şifahi poeziya toplanılıb nəşr edildi: «Vətən nəğmələri» (1941), «Vətən keşiyində» (1941), «Vətən uğrunda» (1941), «Vətən uğrunda xalq şeirləri». Burada məktəblilər və pionerlər üçün marşlar, döyüş nəğmələri, döyüşçülərin qəhrəmanlığına dair lirik, lirik-epik şeirlər, kiçik həcmli hekayələr geniş yer tuturdu. Mövzu, məzmun, mündəricə və ölçüləri baxımından da bir-birindən fərqlənən bu poeziyanı bir ideya, bir məqsəd birləşdirirdi - Vətənə məhəbbət! Düşmənə nifrat!

«Vətən nəğmələri» kitabına toplanmış şeirlər iki hissədən ibarətdir. «Vətən uğrunda» adlanan birinci hissəyə şairlərimizin müharibə mövzusunda yazdığı şeirlər daxil edilmişdir. «Gənclik nəğmələri» adlanan ikinci hissəsində isə S.Vurğunun «Komsomol marşı», S.Rüstəmin «Partizan Əli», «Solmaz yarpaqlar», M.Rahimin «Komsomol marşı», «Balaca qəhrəman», R.Rzannın «Gənclik nəğməsi», «Si-Au», «İnqalesio», Ə.Cəmilin «Can nənə, bir nağıl de», M.Dilbazinin «Pioner nəğməsi», «Ölməz xatirə», N.Rəfibəylinin «Beşik nəğməsi» və s. şeirləri toplanmışdır.

Müharibə ərafəsində və müharibənin ilk aylarında məktəblərdə hərbi təlim, böyük düşmən təhlükəsinə qarşı hazırlıq, ön cəbhədə eşidilən döyüş xəbərləri, arxa cəbhənin səbr və mətanəti bu poeziyanın leytmotivi və mündəricəsi

¹ Nəbiyev B. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. Bakı, Elm, 1977, s.14.

kimi meydana çıxırıdı.

Müharibə, ədəbiyyatımızda yeni inmündəricəli, yeni məzmunlu marşların yaranmasına səbəb oldu. Bu marşlarda xalqımızın bədii təşəkküründən doğan, Koroğlunun çağırış cəngisindən qidalanan bir ruh duyulurdu. Bu mənada Səmmad Vurğunun marşları daha zəngin, koloritli və bədii təsir gücünə malik idi. Şairin pionerlər və komsomolçular üçün yazdığı marşların əks-sədəsi bütün məktəblərdə və pioner düşərgələrində eşidilirdi.

Bu şeirlərdə xalqın mübarizə ruhu və çağırış səsi təntənə və qürurla səslənirdi:

*Şimşək kimi buludlardan axıb keç,
Düşmənlərə öz gülləni çaxıb keç,
Faşistləri yandırıb keç, yaxıb keç,
Get, düşmənə aman vermə davada!
Batur suda, vur quruda, havada!*

Müharibənin birinci ili bu motivlərdə S.Rüstəm, M.Rahim, Ə.Abbas, M.Dilbazi və digərləri bir sıra marşlar və mahnilər yazdırılar. Bəstəkarlarımızın o zaman musiqi bəstələdikləri bu bədii nümunələr müharibə illərinin ümumi pafosunu özündə əks etdirirdi.

Əlbəttə, təkcə nəgmələrdə və marşlarda deyil, ümumiyyətə, müharibə dövrünün müxtəlif janrlı poeziyasında «hərbi barış qoxusu», müharibə nəfəsi duyulur, müharibəyə qarşı kin, nifrat oxunurdu.

Şübəsiz ki, təlatümlü illərin poeziyasında yalnız yüksək çağırış ruhu, mübarizə pafosu axtarmaq şeirlərin siqləti nə birtərəfli yanaşmaq demək olardı. Bu illərin şeirində bəzən hüzn və kədər motivləri də özünə yer tapırıdı. Axı hüzn, kədər, həsrət, şirin arzularla yaşamaq, dərin düşüncələrə dalmaq da müharibə əhvali-ruhiyyəsindən doğurdu. Müharibə insanları hər cür düşünməyə vadardı.

Bu ruhda yazılmış əsərlər daha çox romantik boyalarla cəlalanırdı. Əhməd Cəmilin «Can nənə, bir nağıl de»,

«Lay-lay», «Şaxta baba», M.Dilbazinin «Lay-lay», Ə.Tələtin «Düşüncə», Əlipaşanın «Oğluma» şeirləri belə qisimdən idi. Ə.Cəmil «Can nənə, bir nağıl de» şeirini müharibədən iki ay əvvəl yazmışdı. Nəgmə və marşların pafosundan fərqli olaraq şair nənə və nəvənin daxili düşüncə və arzularını, hiss və xəyallarını sadə, səmimi, təbii, eyni zamanda hüzn və sevinc qarışıq romantik boyalarla təsvir etmişdir. «Can nənə, bir nağıl de» şeirinə yüksək qiymət verən H.Mehdi yazır: «Şair bu hadisəni bəzəmir, romantikləşdirmir, amma əsər gözəl və rayihəli bir romantika ilə nəfəs alır. Burada lirika da vardır, xəsif bir kədər də, bahar qoxusu verən bir sevinc də».

Ə.Cəmil «Lay-lay» şeirinin tarixçəsini belə təqdim edir: «Bir axşamüstü hərbi səhra xəstəxanasında yaralı bir azərbaycanlı əsgər yatdıığım otağa gəldi. Oturub, gülə-gülə: - Evdən məktub almışam, - dedi, - oğlum olub... Gərək ona bir şeir yazsan. Elə bir şeir ki, anası səhər-axşam oğlum üçün oxusun. Ya qismət! Bəlkə oğlumun üzünü görmədim... Heç olmasa, qoy uşaqlıqdan qulağında bu günün sözləri qalsın».

Atan sənin bir igiddir busath,

Çal papaglı, boz şinelli, boz ath.

Düşmən üstə şığıyanda, deyirsən,

Qızılquşdur, uçur şimşək qanadlı!

Laylay gülüüm, gözlərindən öpsün ay,

Laylay quzum, laylay balam, a laylay!

Düzlər oddur, dağlar duman, sular qan...

Qan içində batır günəş, sönür dan.

Yanır ellər, yanır Vətən torpağı

Yoxsa, quzum, budur səni ağladan?

Laylay gülüüm, gözlərindən öpsün ay,

Laylay quzum, laylay balam, a laylay!

Müharibə dövründə gənc şair kimi tanınan Əhməd

Cəmil yaralı döyüşünün arzusunu ifadə edə bilməşdi. Düzərin də, dağların da, suların da, sökülən dan yerinin də, batan günəşin də qan rəngində olduğunu, elin, obanın, Vətən torpağının yandığını şair ana laylasında, ananın dili ilə vermişdir. Bununla belə, şeirdə klassik xalq nəgmələri boyalarından qidalanan ığidlik və mətanət ruhu da hakimdir. Diq-qəti cəlb edən budur ki, mühəribə günlerinin ən həznlü, ən kədərli nəgmələrində belə sabaha inam, gələcəyə etiqad hissi güclü olmuşdur.

Məmməd Rahimin «Balca qəhrəman»ı da belə bir təxəyyülün məhsuludur. Uşaq qəhrəman olmaq xəyalı ilə yaşıyır. Lakin o, yaşının azlığından narazıdır. Buna baxmayaraq, bir təsadüf onun şirin xəyallarını həqiqətə çevirir. Parəsütlə torpağımıza düşən düşmən desantlarını aldadıb sərhəd gözətçilərinə xəbər verir. Düşmənələr yaxalanır, cəsur pioneerin işi bu şücaəti əsl qəhrəmanlıq kimi qiymətləndirilir. Pəriyəzada bu qəbil motivlər şair düşüncəsindən doğsa da, yəniyetmələrdə hünər, cəsarət, mübarizə əhvali-ruhiyyəsini gücləndirirdi.

Mühəribə mövzusu takcə ön cəbhədə gedən döyüşüllerin səciyyəvi cəhətlərini deyil, eyni zamanda arxa cəbhədə adamların əhval-ruhiyyəsini, qələbəyə inamını, cəbhədə döyüşən oğullara köməyini, təsərrüfata göstərdiyi qayğını təcəssüm etdirir, hamını – uşaqları da, qocaları da səfərbərliyə səsləyirdi.

Mühəribənin birinci ili sınaq ili olmuşdur. Yazıçılarımız faşizmin siyasi əqidəsini, bəşəri fəlakət olduğunu əsərlərində ümumiləşdirikdə sənətkarlıq baxımından müəyyən çətinliklərlə qarşılaşırdılar. Əlbəttə, bu təbii də olsa, keçici bir hal idi. Tezliklə fəaliyyətə başlayan cəbhə qəzetlərində, bir müxtəlif mətbuat səhifələrində mühəribənin törətdiyi fəlakətlər bütün kəskinliyi ilə əks olundu.

Mühəribə Azərbaycanda uşaq dövri mətbuatının nəşrini müəyyən qədər məhdudlaşdırırsa da (mühəribə illərində «Pioner» jurnalı, «Azərbaycan pioneri», bir müddət sonra

isə «Azərbaycan gəncləri» qəzetiinin nəşri dayandırılmışdı), yalnız 1942-ci ildə buraxılan 10-a qədər ədəbi toplunun əksəriyyəti uşaqlar və gənclər üçün nəzərdə tutulmuşdu: «Bizim böyük yoldaşımız», «Vətənin oğulları və qızları», «Qəhrəmanlar», «Qasfqaz oğullarına», «Döyüş mahniları» və s. buna misal ola bilər. Burada S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, H.Mehdi, M.İbrahimov, Ə.Vəliyev, Ə.Məmməd-xanlı, Ə.Cəmil, O.Sarıvəlli, Mir Cəlal və C.Xəndanla bərabər bir çox gənc ədəbiyyat həvəskarlarının da müxtəlif janrlarda yazdıqları əsərləri toplanmışdır. Bu əsərlərin əksəriyyətində yazıçılarımız uşaqlara mühəribənin dəhəşətlərindən, ataların göstərdikləri qəhrəmanlıqlardan söhbət açır, yeniyetmələrdə faşizmə nifrat hissi oyadırlar. Bunlarla yanaşı, A.Şaiq, M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə kimi uşaq yazıçıları da öz yaradıcılıqlarında mühəribə mövzusuna geniş yer verir, uşaq ədəbiyyatının qarşısında duran vəzifəni şərəflə yerinə yetirirdilər.

A.Şaiqin Vətən haqqında silsila şeirləri – «Ana yurdum», «Vətən nəgməsi», «Bahar», «Vətən», «Zəfər» (1941-1945), M.Seyidzadənin «Pioneer andı» (1941), «Balca döyüşçülər» (1941), «And» (1942), «Bizim ellər» (1944), «Maral» (1945), M.Dilbazinin «Uşaqlар üçün döyüş mahniları», «Kamal», «Ağarzayev», «Qoçaq ataların övladlarına, «Vətən eşqi» (1942) kitabları, M.Rzaquluzadənin «Leyla», «Qaranquş yuvası» poemaları, Ə.Abbasovun bir sıra şeirləri mühəribə illərində yaranmışdır. Üslubi baxımdan bir-birindən fərqlənən bu bədii parçalarda mövzular bir-birinə yaxın olduğu kimi, hədəf də eyni idi: düşmənin alçaq niyyətini bugünkü nəslə başa salmaq, onlarda vətənpərvərlik hissini daha da gücləndirmək.

A.Şaiqin kiçik yaşı uşaqlar üçün yazdığı nəgmələrdə də çağırış nidaları qürurla səslənirdi.

M.Seyidzadə isə mühəribə illərində yazdığı ilk poemasının adını «And» qoymuşdu. Şair kitaba mühəribə mövzusunda yazdığı «Şanlı qəhrəman», «Qorxmaz», «Vətən qızı»

poemalarını da daxil etmişdir. Bu əsərlərdə müharibədə böyük qəhrəmanlıqlar göstərən pioner və komsomolçuların döyüş yolundan maraqlı epizodlar verilmişdir. Qeyd etmək lazımdır ki, M.Dilbazinin yaradıcılığı müharibə illərində daha ardıcıl və səmərəli olmuşdur. Onun poeziyasında mars, mahni və çağırış ruhlu şeirlər geniş yer tuturdu. Bu əsərlərdə Vətənə məhəbbət qürur və təntənə ilə səslənirdi.

Müharibə illərində partizanların həyatı və mübarizəsi də ədəbiyyatın diqqət mərkəzində olmuşdur. Bu mövzuda yazılın hər bir şeiri, hekayə və ocerki uşaqlar böyük maraq-la oxuyurdular. M.Dilbazinin təsvir etdiyi partizanlar mərd və qorxmaz idilər.

Müharibə həqiqətlərinin geniş epik planda təsviri poemə janının ölçüləri üçün daha münasib idi. Bu cəhətdən M.Rzaquluzadənin «Qaranquş yuvası», «Leyla», «Məktublar» poemaları səciyyəvi idi. Bu poemalarda şair təsvir və tərənnümlə kifayatlanmamış, real həyat səhnələrini, gənc nəsil üçün ibrəti hadisələri, insan xarakterlərini qələmə almağa çalışırdı.

Müharibənin epik təsviri. Şeirdə vətəndaşlıq pafosu, çağırış ruhu güclü olduğu kimi, nəsrədə də müharibə səhnələrinin epik təsviri daha qabarıq canlandırılmışdır. Hekayə nasır-lərin ən çox müraciət etdikləri ədəbi janr idi. Çünkü bu, müharibə həyatının səciyyəvi səhnələrini əks etdirmək və operativlik cəhətdən əlverişli idi. Müharibə illərində xalqımızın faşizmə qarşı mübarizəsinə özündə əks etdirən hekayə janının ən gözəl nümunələri yarandı. Bu hekayələrin bir çoxu uşaqlar üçün olub, onların istər ön, istərsə arxa cəbhədə mübarizə və qəhrəmanlıqlarından, valideynlərini itirən körpələrin aqibətindən xəber verirdi. M.S.Ordubadinin «Ser-jant İvanov adına körpələr evi», Ə.Məmmədxanının «Buz heykəl», A.Şaiqin «Balaca qəhrəman», Y.Əzimzadənin «Partizan oğlu», Ə.Sadığın «Tələ», N.Rəfibaylinin «Balaca qəhrəman», Y.Şirvanın «Yol ilə gedən uşaq», İ.Novruzovun «İgid uşaq», M.Rzaquluzadənin «Ulduzlu gecə» əsərləri be-

lələrindən idi.

Meşədə meyitlər arasından tapılan dörd aylıq körpənin, yanib küls dönmüş kənddə evlərini axtaran, yalnız ayaqları, çılpaq bədəni buzda donan səkkiz yaşı Veranın tankçılar tərəfindən xilas edilib, serjant İvanovun tankında onlara rahat şərait yaradılması inandırıcı və bədii boyalarla verilmişdir. Bu kiçik həcmli hekayədə döyüş səhnəsi, almanın yandırıqları kəndin təsviri də, sahibsiz körpələrin hicqirtiləri da, mətanət və qəhrəmanlıqla vuruşan döyüşçülərin nikbin əhval-ruhiyyəsi də bir-birini tamamlayan həyat səhnələridir. Ədib uzun təsvircilikdən əzaqlaşmış, fikrimizi əsində bir məqsədə yönəltmişdir: xilaskar sovet əsgərlərinin zəngin mənəvi aləmi və humanizmiz.

Ə.Məmmədxanının da balaca qəhrəmanı və «Buz heykəl»i döyüşçülər tərəfindən tapılır. M.S.Ordubadinin balaca qəhrəmanı yüzlərə önlənlərin arasında təsadüsən sağ qalmışdır, Ə.Məmmədxanının qəhrəmanını, ilk növbədə, ana öz həyatı bahasına xilas etmişdir. Biz ananın buz heykəli qarşısında heyrətlə dayanır, onun misilsiz fədakarlığına səcdə edirik.

Ə.Məmmədxanlı 1944-46-ci illərdə Cənubi Azərbaycanda «Vətən yolu» qəzetində fəaliyyət göstərmış, müşahidə və təssüratları əsasında bir sıra hekayələr yazmışdır. Müəllif «Qızıl qönçələr», «Baş xiyabanda» və «Karvan dayandı» hekayələrində uşaqların və yeniyetmələrin məşəqqətli və faciəli həyatlarını təsvir etmişdir. Bu hekayələrin qəhrəmanları Sürəyya da («Qızıl qönçələr»), pilləkanlar altında itlərin qoynunu özünə isti yuva seçən adını bilmədiyimiz uşaq da («Baş xiyabanda»), Valeh da («Karvan dayandı») müxtəlif taleli, lakin eyni faciəli uşaqlardır. Yəzici Cənubi Azərbaycanda yoxsullar dünyasının müsibətini onların timsalında ifadə etmişdir.

Y.Əzimzadənin «Partizan oğlu» hekayəsində Mərdan casus əməliyyatının açılmasında fəal iştirak edir. Mərdanın atasını vaxtilə xainçəsinə öldürən Elmar «Hüseyn» adı ilə

onların qonşuluğunda yaşıyır. Mərdan «Hüseyin əmi»nin Elmar olduğunu və casus gizlətdiyini bildikdə anası vasitəsilə zastavaya xəbər çatdırır, təyyarə meydanını partlatmaq istəyən düşmənləri vaxtında tutdurur. Yaziçi hekayədə Mərdanı birdən-birə ağır döyüslərə atmir. O, əvvəlcə həmyaşları ilə «hərb» oyunlar keçmiş. Çapayevin adını daşıyan dəstaya rəhbərlik etmişdir. Şübhəsiz, belə əyləncələr Mərdanı gələcək döyüslərə hazırlamışdır.

Canlı müşahidə və inandırıcılıq Ə.Sadığın müharibə mövzusunda yazdığı hekayələri üçün daha səciyyəvidir. Onun 1942-ci ildə çap etdirdiyi «Tələ» kitabına işgal olunmuş ərazilərdə adamların qələbəyə inamı və mübarizəsindən bəhs edən dörd hekayəsi daxil edilmişdir; «Uşaqların atası», «Tələ», «Baş tutmayan ticarət», «Dəlləyin şücaəti». Ortayaşlı uşaqlar üçün nəzərdə tutulmuş «Tələ» kitabındaki hekayələrin məzmunu sadə, maraqlı, təsvir üsulu inandırıcı və iğratamızdır. Krim yaxınlığında Məndilli kəndi almanların əlin-dədir. Ayışə yaralı leytenant Ayaz Musayevi «uşaqların atası» kimi öz evində gizlədir. Alman komendantı Müller də Ayışənin evini özünə qərargah seçmişdir. Alman dilini yaxşı bilən Musayev qərargahın bütün tədbirlərini öyrənib, Ayışənin uşaqları Asya və İbrahim vasitəsilə partizanlara bildirir. Ayışənin ailəsi timsalında yazıçı vətənpərvər adamların vətəndaşlıq hissini, ana yurda bağlılığını, möhkəm inam və əqidəsini təsvir etmişdir. Balaca Asya və İbrahim almanların dəhşətli cəza tədbirlərinə baxmayaraq, sovet zabitinin tapşırıqlarını cəsarətlə yerinə yetirirlər.

Öz yaradıcılıq üslubu ilə seçilən Ə.Sadiq hekayələrində humoristik-satirik boyalardan yerində istifadə etməyi bacaran yazıçılardandır. Onun yazılarında bir cəzbedicilik, bəzən əyləndirici, bəzən ciddi əhvalatlar bir-birini əvəz edir, təmamlayırlar.

«Tələ» hekayəsində Vensler adlı bir alman zabitinin qarınquluğu təsvir olunur. Bu adı təsvir əvvəlcə bizi o qədər də cəlb etmir. Lakin get-gedə hər şey dəyişir.

Anbarın həyatında gördüyü keçi Vensleri hödsiz sevindirir, o, ehtiyatla keçiyə yaxınlaşır. Bu vaxt yuxarıdan onun başına bir daş düşür. Vensler huşuz yərə sərilir. Damda gizlənmiş partizanlar 30-cu almanın tələyə düşdüyünü gündəliklərində qeyd edirlər. Tələ beləcə davam edir... Əhvalatın novelləvarı tamamlanması, maraqlı təsvir üsulu, oxucunu güldürə-güldürə düşündürməsi Ə.Sadığın yaradıcılığına xas olan keyfiyyətdir. Onun «Dəlləyin şücaəti» və «Baş tutmayan ticarət» hekayələri bizi güldürür də, əyləndirir də. Dəllək Əhməd öz peşəsindən cəbhədə da istifadə edir. Əhməd harada üzü tüklü, saqqallı görürsə, oradaca dilə tutub üzünü qırxır və bir nəfərin saqqalından şübhələnən Əhməd onu dartıb qoparır, həmin adamın casus olduğu aşkar olur.

Yaziçinin təsvir etdiyi hadisələr son dərəcə təbii və inandırıcıdır. Müharibə, döyüş lövhələri hadisənin nəticəsin-də doğur. «Baş tutmayan ticarət»də belədir.

Ə.Sadığın ayri-ayrı hekayələrində yaratdığı zabit Ayaz Musayev də, Dəllək Əhməd də, Tacir Abbas da özünəmaxsus təbiatə və xarakterə malik olsalar da, onları bir əqidə, bir amal birləşdirir: hansı şəraitdə olursa-olsun, düşmənə zərba endirmək, qələbəni yaxınlaşdırmaq!

Müharibə dövründə təkcə yazılı ədəbiyyatımızın müxtəlis formalarından deyil, həmçinin şifahi xalq yaradıcılığının ayri-ayrı şəkillərindən, üsul və motivlərindən istifadə yolu ilə də bədii nümunələr yaradılmışdır. Müharibə illərin-də uşaqr üçün «Şir və siçan», «Açgöz pişik», «Türkü və qarri», «Çaqqal və xoruz», «Xəsis toxucu», «İtin dostluğu», «Hiyləgər keçi», «Ari və qarğa» və s. xalq nağılları çap edilmişdir. Bu nağıllarda xeyirlə şərin mübarizəsi və xeyirin şər üzərində qələbəsi təsvir olunurdu. Folklor toplayıcıları nağıllarımızın forma və üsullarından istifadə yolu ilə də təm-sil-nağıllar yazır, burada faşizmin işgalçılıq siyasetinin əsl mahiyyətini ifşa edirdilər. Ə.Axundov «İsrafil pəhləvan» (1943), «Qudurğan qaban» (1942), «Yeddi qardaş nağılı» (1943) əsərlərini bu məqsədlə yaratmışdır. Həmin nağıllarda

folklorcu xalq ədəbiyyatının fantastik boyalarından istifadə etsə də, əslində onun yazdığı nağılların süjeti də, qəhrəmanların xarakteri də, Böyük Vətən mühəriəsi ilə həməhəng idi. Bu nağıllar mühəribədə misilsiz qəhrəmanlıq göstərən İsrafil Məmmədov, Kamal Qasımov kimi azərbaycanlı igidlərin döyüş yoluñu əks etdirirdi. Nağılların məziyyəti onda idi ki, kiçikyاشlı uşaqları mühəribənin ümumi mənzərəsi ilə ilk dəfə tanış edirdi.

Mühəribə illərində istər ön cəbhədə baş verən hadisələrin təfsilati, istərsə də arxa cəbhənin qələbəyə inamını əks etdirən, ən başlıcası isə bəşəriyyətin gələcəyinə böyük təhlükə olan alman faşizminin məqsəd və məramını geniş xalq kütləsinə, uşaqlara və gənclərə başa salıb, onları kütłəvi mübarizəyə qaldırmaq üçün dövri matbuatda nəşr olunan publisist yazılar, məqalə və ocerklər də böyük təsir gücünə malik idi. Ziyahlar orduşu bu janrıñ müxtəlif formalarından istifadə edir, xalqın düşmənə qarşı qızəb hissini daha da coşdururdu. Məhz buna görə də yazıçılar publisist əsərlərə və ocerklərə daha çox meyl göstərirdilər; «Vətən, zəfər və azadlıq uğrunda» (1941), «Vətən keşiyində» (1941), «Kom-somolçular döyüşdə» (1941), «Vətən mühəribəsində gənc qəhrəmanlar» (1942), «Siz də belə olun» (1942), «Sovet uşaqlarına» (1942), «Uşaqlara mühəribə haqqında» (1942) və bir sırada digər kitablar mühəribənin ilk illərində çap olunmuşdu. Bu kitablarda verilən yazıları ayrı-ayrı xalqların istedadlı qələm sahibləri yazmışdı. Onların məqsədi sadə adamları bir məqsədə yönəltmək, bir amal uğrunda birləşdirmək idi. Onlar öz yazılarında daha çox gənclərin səviyyəsini nəzərə alaraq onları atalarının, böyük qardaşları, yaşıdlarının cəbhədə göstərdikləri misilsiz qəhrəmanlıqları, şücaatləri ilə tanış edirdilər. İşğal olunmuş ərazilərdə, partizan dəstələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərən pionerlər haqqında yazılmış ocerklər uşaqlarda vətənpərvərlik duyğularını gücləndirməklə bərabər, yazıçılar üçün də faydalı idi. Onlar real həyat hadisələrindən təsirlənərək yeni

əsərlər yaradırdılar.

Mir Cəlahın «Qiyas», «İsrafıl», M.Dilbazinin «Qoçaq ataların qoçaq övladlarına», «Ağarzayev», «Kamal» ocerklərində azərbaycanlı döyüşçülərin mübarizə yolu həyat faktları əsasında sadə, aydın və müxtəsər şəkildə təsvir olundu. Bu gənclər təsadüfən qəhrəman olmamışlar. Onlar dinc quruculuq dövründə, əmək cəbhəsində, iş yoldaşları arasında fərdi davranışları və qabiliyyətləri ilə həmişə seçilmiş, yoldaşlarına nümunə olmuşlar. Belə bir tərbiyə yolu keçmiş gənclər cəbhədə Vətənin taleyi həll olunduğu bir zamanda da əsl vətənpərvər və vətəndaş kimi hərəkət etmiş, qəhrəmanlıq göstərmişlər. Mir Cəlal İsrafil Məmmədovu uşaqlara yaxşı tanıtmak üçün uşaqlıq dövrünü daha müfəssəl, əyləncəli və cazibədar təsvir etmişdir. Müəllif qeyd edir ki, ananın söylədiyi «Məlik Məmməd» nağılı, Babək, Koroğlu haqqında dastanlar İsrafildə uşaqlıqdan qəhrəmanlığa inam və həvəs oyatmışdır.

«Qoçaq ataların qoçaq övladlarına» məqaləsinin müəllifi M.Dilbazi yeniyetmələrə müraciətlə yazırırdı: «Gözəl uşaqlar! Sizin gözəl gələcəyiniz var. Mən səhər günəşinə baxdığım zaman həmişə sizi xatırlayıram. Siz bahar sabahı günəşin necə çıxdığını görmüşsünüzmü? Bu çox qəribədir; üfüqdə o qədər gözəl rənglər olur ki, bunu söz ilə demək mümkün deyil. Günəşdən elə xoş bir istilik gəlir ki, bunu ancaq görmək yox, həm də duymaq lazımdır. Quşlar elə tezən durub civildəşirlər ki, elə bil hamısı günüşi salamlayır. Sizin gələcəyiniz də ilk bahar sabahı kimi gözəldir».

Müraciətdə Vətənimizin bütün gözəllikləri uşaqların gözü önündə canlandırılır. Lakin bu gözəlliyyə düşmən göz tikmişdir. Düşmən bu dövlət və sərvəti əlimizdən almaq istəyir. Ona görə də uşaqlar ayıq olmalı, cəbhədə döyüşən atalarını əvəz etməli, tarlalara toxum səpməli, döyüşçülərə çörək verməlidirlər. Çünkü bu sərvətin gələcək sahibi uşaqlarıdır.

Mühəribə dövründə yazılan məqalə və ocerklərdə yal-

niz döyüş hadisələrinin təfsilatı deyil, arxada pioner və məktəblilərin zəhməti, nümunəvi əməyi, qələbəyə inamı, eləcə də cəbhəyə köməyi, arxada ehtiyat üçün gördüklləri böyük həzrılıq işlərindən maraqlı epizodlar verilmişdir.

SƏMƏD VURĞUN (1906-1956)

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Səməd Vurğun XX yüzil Azərbaycan poeziyasının misilsiz nümunələrini yaratmışdır. Büyük sənətkarın ürəkləri fəth edən şeirləri ölkəmizin hüdudlarından kənarlıarda da özünə pərvətişkarlar tapmışdır. Əsərləri dünyanın bir sıra xalqlarının dillərinə tərcümə olunmuşdur.

Səməd Vurğun Yusif oğlu Vəkilov 1906-ci ildə keçmiş Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Şairin uşaqlıq illəri fərəhsiz keçmişdir. Halə altı yaşında ikən anası Məhbubə xanım vəfat etdiyindən balaca Səməd nənəsi Ayışənin himayəsində böyümüşdür.

Səməd on iki yaşına qədər doğma kəndində yaşamışdır. Kənd mühiti, təbiətin əsrarəngiz gözəlliyi gələcək şairin qəlbində əbədi iz buraxmışdır. Lakin o dövrədə ağır günler keçirən Səməd sonralar uşaqlıq illərini «Açı xatirələr»ində təsvir edir, sixıntılı günləri xatırlayır.

1918-ci ildə Səməd Qazax Müəllimlər Seminariyasına daxil olur. 1924-cü ildə Seminariyanı bitirdikdən sonra bir müddət Qubada (1926-1927) və Gəncədə (1928-1929) müəllimlik edir, eyni zamanda yaradıcılıqla məşğul olur. Həmin illərdə yazdığı şeirlərdə tənhalıq, ümidsizlik duyulsa da, gənc şair öz gücünü, gələcəyinə, yaradıcılıq taleyinə inamını itirmirdi.

İnsana və təbiətin gözəlliklərinə məhəbbət hissi Səmədin ilk şeirlərindən son əsərlərinə qədər bütün yaradıcılığında özünü qabarlıq şəkildə bürüzə verir. Gənc şair özü bunun səbəbini etiraf edərək yazdı:

*Vuruldum o gün ki, şərə, sənətə,
Unutdum sevdiyim əyləncələri.
Aşıqəm insana və təbiətə
Əlim qələm tutub yazandan bəri.*

1930-cu ildə Səməd Vurğunun «Şairin andı» adlı ilk şeirlər kitabı nəşr olundu. İkinci şeirlər kitabı «Fanar» 1932-ci ildə çapdan çıxdı. Bu illərdə o həm də «Komsomol poeması»ndan yazdığı fəsilləri dövri mətbuatda çap etdirirdi.

«Könül dəstəri» (1934) adlı şeirlər kitabı Səməd Vurğunun şöhrətini daha da artırdı. Həmin ilin sentyabrında onu Azərbaycan Sovet Yazıçılar İttifaqının məsul katibi vəzifəsinə seçdilər.

Böyük Vətən müharibəsinin ilk günlərində Səməd Vurğun Vətənin müsəlləh əsgəri olmuş, öz qələmini süngü ilə yanaşı tutmuş, cəsarətlə döyüş meydanına girmişdi. Onun qələbəyə dərin inamı müharibə illərində yazdığı bütün şeirlərində öz əksini tapmışdır.

Müharibədən sonrakı illərdə Səməd Vurğun xalqımızın keçdiyi şanlı həyat yoluñu geniş epik lövhələrdə əks etdirməyə çalışmışdır. Onun böyük məhəbbətlə yazüb-yaratdığı «Muğan» (1948-1949), «Aygün» (1951) və yeni fəsillər əlavə edib tamamladığı «Komsomol poeması» ədəbiyyat xəzinəmizin qızıl fonduna daxil oldu. 1950-ci illər Səməd Vurğun yaradıcılığına yeni təravət gətirdi. Onun 1954-1955-ci illərdə üç cilddən ibarət «Seçilmiş əsərləri»nın nəşr edilməsi də bu fikri sübut edir.

Qüdrətli şair doğma xalqın, el-obanın vurğunu idi. O, kainatın əşrəfi insan və əsrarəngiz təbiət haqqında yazmadan yorulmur, sehirli qələminin gücünə arxalanıb min bir möcüzə yaradırdı.

Lakin vaxtsız ölüm onu həmişlik öz yaradıcılıq mühitindən ayırdı.

Xalq şairi Səməd Vurğun uzun sürən ağır xəstəlikdən sonra 1956-ci il may ayının 27-də vəfat edi.

Şeirləri. Səməd Vurğun öz yaradıcılığında uşaq mövzularına tez-tez müraciət edirdi. Şair və yazılıcların uşaqlar üçün gözəl əsərlər yaratması bir vətəndaşlıq vəzifəsi olmaqla bərabər, həm də dövrün tələbi idi. «Bahar şərqisi», «İki körpə», «Sünbüл», «Pioner marşı», «Deyin, gülün, övladlarım», «Qızçıqazı», «Ana və körpə» və s. şeirlərində şair, uşaqlarda gözəl hissələr, yaxşı vərdişlər tərbiyə etmək, onlarda kiçik yaşıdan vətənə, ata-anaya məhəbbət, zəhmətə, elmə, biliyə həvəs oyatmağa çalışmışdır.

S.Vurğunun «Bahar şərqisi» (1928) şeiri körpələrə həsr edilmişdir. «Günəşin yatan ellərə yayılmasını, çiçəkli güllərin açmasını, bülbüllərin dilə gəlməsini» şair poetik bir dille söyləyirdi:

Günəş doğdu yayıldı,	Qanadlandı buludlar,
Yatan ellər ayıldı.	Yerdəki əlvən otlar.
Açdı çiçəkli güllər,	Cücərib boy atdlar,
Dila göldi bülbüllər.	Aləmə naz satdlar.
Qar, çovğun gözdən itdi,	Artdı suların səsi,
Dağlarda lala bitdi.	Sevindirdi hər kəsi.

Bu kiçik şeir parçasında təbii, səmimi bir lövhə yaradılmışdır.

Hələ 1929-cu ildə yazdığı «İki körpə» şeirində şair inqilab nəticəsində azadlıq əldə edən xalqımızın gələcək Sevincini, onun şən həyatını təsvir etmişdir. Bu şeirdə əvvəller ağır, məşəqqətli həyat keçirən, sabahki səadətə qovuşmağa ümid bəsləyən balalarımızın xoşbəxt günləri tərənnüm olunur:

Mən bu şəhnəciyə inandım gerçək,	Var imiş həyatın xoş zamanları.
Bizdən daha parlaq günlər görçək	Bu yeni dünyyanın qəhrəmanları.

Səməd Vurğunun Azərbaycan uşaq ədəbiyyatı fondu nu zənginləşdirən əsərlərində vətənpərvərlik, humanizm,

gənc nəslə qayğı və məhəbbət, doğma vətənə sədaqət motivləri daha güclüdür. Bütün varlığı ilə xalqa bağlı olan şair yaxşı bilirdi ki, insana qüvvət və cəsarət verən, onu ilhamlaşdırın Vətən eşqi, xalq məhəbbətidir. Buna görə də Səməd Vurğun kiçik yaşlı vətəndaşlar üçün yazdığı şeirlərində də bu xüsusiyəti ön plana çıkmışdır.

Şairin Odlar yurdunu tərənnüm edən poeziyasından söhbət düşəndə, ilk növbədə dillərdə əzber olan «Azərbaycan» şeiri yada düşür: Bu, Vətən torpağı haqqında bəstələnmiş ən gözəl mahnı, ən gözəl nəğmədir:

Çox keçmişəm bu dağlardan,	El bilir ki, sən mənimən,
Duran gözülü bulaqlardan;	Yurdum, yuvam məskənimən.
Eşitmışəm üzəqlərdən	Demək, doğma vətənimən!
Sakit axan arazlər;	Ayrılırmı könül candan?
Sinamışam dostu, yari.	Azərbaycan, Azərbaycan!

Vətəndaşlıq, vətənpərvərlik duygusu ilə dolu olan bu lirik şeir doğma torpağa məhəbbət himnidir:

Mən bir uşaq, sən bir ana,	Odur ki, bağhyam səna.
Hankı səmtə, hankı yana,	Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!	

Vətənin təbii gözəlliklərini, tükənməz nemətlərini tərənnüm edən «Azərbaycan» şeiri milli poeziyanın incilərindən biridir.

Gənc nəslin xoşbəxt, firavan, mətin və qorxmaz böyüməsini arzu edən şair «Pioner marşı»nı məhz bu məqsədlə qələmə almışdır.

«Pioner marşı» (1939) nəğməsində pioner və məktəblilərə bir vətəndaş kimi saf, təmiz duyğularla böyüküb boyabaşa çatmayı, Vətənimizi sevməyi, onun xeyri üçün qurub yaratmayı və müasir elmi biliklərə yiyələnməyi tapşırır. Gələcək naminə möhkəm addımlar atmağa çağırır:

*At aqqımlarını, mərd ürəklə at,
Körpə ollərinlə min aləm yarat.
Mərdlik dünyasıdır bizim dünyamız,
Sevir igidləri anamız hayatı.
Haydi, cərgələn!
Boy atlıqca sən,
Baxıb sevinir
Anamız Vətən.*

Səməd Vurğun «Sünbüllə» şeirində xalqın, el-obanın sarı sünbüllə qayğısını səmimi xoş bir dillə tərənnüm edir.

Şair torpağın munis yetirməsi olan sünbüllə müraciətlə deyir:

*Sünbüllüm, sünbüllüm, sarı sünbüllüm!
Könlümün qonağı, yarı sünbüllüm!
Qabaqdan al geyib gələndə bahar,
Ellər səni anar, səni salamlar.
Göz üstə yerin var bizim Vətəndə
Böyük bir ölkənin gözü var səndə!*

Böyük Vətən müharibəsi dövründə qarşıya qoyulan vəzifələrlə əlaqədar uşaq ədəbiyyatının mövzu dairəsi müharibə əhvali-ruhiyyəsinə uyğunlaşdı. Səməd Vurğun da həmkarları kimi müharibənin ilk günlərindən uşaqların vətənpərvərlik ruhunda təbiyəsinə kömək edə bilən əsərlər yazmağa başladı. O, «Vətənin keşiyində» (1941) adlı məşhur şeirində yazdı:

*Bilsin ana torpaq, eçitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.
Bu gün bir süngüdür əlimdə qələm.*

Müharibənin elə birinci ilində Səməd Vurğun uşaqlara aid «Uşaq bağçası», «Tarla nəgməsi» və «Pioner marsı» şeirlərini yazdı.

«Tarla nəgməsi» (1941) şeirində yüksək vətənpərvərlik pafosu, Vətənini ürəkdən sevən bir vətəndaşın nəcib hissələri

əksini tapmışdır:

*Üfüqlər qızarib, güləndə səhər,
Bülbül öpə-öpə oyatsın gülü.
Çirmayıb qolunu qızlar, gəlinlər,
Yığım qucağına sarı sünbüllü.
Torpağa düşməsin havayı bir dən;
Çörək bol olarsa, basılmaz Vətən!*

Səməd Vurğunun lirik şeirlərində hətta qoşma şəklində misraları qafisiyələmə xüsusiyyəti çox olduğu kimi, beşliklər də misra təkrarı (təkrir) da maraqlı və yenidir. Şair hər bəndə bir misranı təkrar edir. Amma bu təkrar, təkrar kimi yox, bəndin davamı və inkişafı kimi səslənir, «Uşaq bağçası» şeirinə nəzər salaq:

*Yena al geyinib qızarır göylər,
Əsir sərin-sərin dəniz külayı.
Açır gözlərini yuxudan səhər,
Xoşdur təbiatın fikri, diləyi.
Əsir sərin-sərin dəniz külayı.*

*Kürür sahilində bir bağçacığ var,
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.
Quş kimi dil açmış burda uşaqlar,
Bu bağça nə qədər yaraşıqlıdır.
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır!*

Səməd Vurğunun 1949-cu ildə yazdığı «Deyin, gülün, övladlarım» əsəri təsvirlərinin orijinalliginə görə daha çox nəzəri cəlb edir.

«Deyin, gülün, övladlarım!» şeirində nəcib insanı hissələr, böyük övlad məhəbbəti ilə yaşayan bir ata qəlbinin xeyirxah arzuları tərənnüm olunmuşdur.

Şeir konkret bir əhvali-ruhiyyənin, bir vəziyyətin ifadəsindən ibarətdir. Şair – ata şeir yazır, nənə «Səs salmayın, əsər yazır atan, əsər» – deyə şaqraq, oynaq uşaq təbiətini

susdurmaq, şən qəhqəhələri sakitləşdirmək istəyir. Evdən qəhqəhələrin kəsildiyini, qəriba bir sükutun yarandığını görən şair birdən ayılır və bu sükutdan dəhşətə gəlir. Ömrü boyu sükuta düşmən olan, «Səssiz keçən günlərini öz ömründən saymayan» şair bu vəziyyətə etiraz edir: «Deyin, gülün, balalarım!» - deyə onları bağırına basır:

*Siz işiqli, yaraşıqlı binalarda yarandınız,
Səadətdir ilk eşqiniz, azadlıqdır ilk andınız!
Boynunuza al qırmızı qalstuklar taxanda siz,
Bilirəm ki, mənsiz belə xoşbəxtlikdir nəsbiniz.
Bilirəm ki, sizin kimi sabahın də şaddır üzü...
Gözəl günlər ana kimi oxşayacaq ömrünüüzü.*

Səməd Vurğunun bir sıra lirik şeirlərində uşaqların ailədəki mövqeyi, onların ailəyə gətirdikləri şən əhvali-ruhiyə, mehribanlıq, saf və təmiz duyğular, şirin xəyalla, həssas ana qəlbinin çırpıntıları ilə əks olunmuşdur. Bu cəhətdən şairin «Qızçıqaz», «Ana və körpə» şeirləri səciyyəvidir. Bu əsərlərdə təmiz, pak, ülvı hissələrin, yaşayıb-yaratmaq, uşaq böyüdüb tərbiyə etmək imkanı kimi gözəl sifətlərin, saf məhəbbətin, ata-ana sevincinin bədii ifadəsini görürük. Şairin «Ana və körpə» şeirində göz önündə heyratamız bir lövhə canlanır:

*Yay günü. Yol üstü. Ağac kölgəsi...
Kölgədə bir gəlin oturmuş yalnız;
Od tökür başına göyün nəfəsi,
Yatır qucağında südəmər bir qız.

Duyub körpəsinin hər bir halını,
Ana sığınmışdır bu kölgəliyə.
Uşağıñ üzüñə çəkir şalını,
Günəş gözlərinə düşməsin deyə.*

Təbiətin qoynunda, ağac kölgəsində ananın doğma balasına qayğısının təsviri olməz sənət əsəridir.

S.Vurğunun Azərbaycan təbiətinə, xüsusilə dağlara həsr olunmuş bir sıra şeirləri da uşaqlar üçün ən yaxşı oxu nümunələridir və onları uşaq şeirlərindən ayırmak çətindir.

Poemaları. Səməd Vurğunun şahidi olduğu vətəndaş müharibəsi illərində gənc nəsil misilsiz qəhrəmanlıqlar göstərmişdir. Bu mübarizə köhnə ictimai quruluşla yeni ictimai quruluşun arasında getdiyi kimi, həm də köhnə təfəkkürlə yeni təfəkkür, köhnə adətlə yeni adət, nəhayət, atalarla oğullar arasında gedirdi. Şübhəsiz, belə mürəkkəb mahiyətli mübarizə daha geniş, daha əhatəli epik lövhələr, geniş mündəricəli poemalar tələb edirdi. Səməd Vurğun 20-ci illərin əvvəllərində mübarizənin ön cərgəsinə atılan komsomolçuların həyatına da bu manada müraciət etmişdir.

Şair 20 ildən artıq üzərində işlədiyi böyük həcmli «Komsomol poeması»nda məhz həmin gənclərin parlaq surətlərini yaratmışdır. Səməd Vurğunun yaşıdı olan bu gəncliyin mübarizə məramı eyni olsa da, fərdi əhvali-ruhiyə, yeniliyə və köhnəliyə münasibət, xarakter müxtəlifliyi onları bir-birindən ayırdı. Cəlal da, Bəxtiyar da, Şahsuvar da komsomolçudur. Hər üçünü bir əqidə birləşdirir: dünyada ilk sosialist inqilabının qələbəsini möhkəmləndirmək. Lakin onların hər birinin xarakteri, fərdi keyfiyyətləri elə təbii və qabarlıq ifadə olunmuşdur ki, eyni cəbhədə dayandıqlarına baxmayaraq, bütün fərdi cizgilərini aydın görürük. Təşkilatın rəhbəri Bəxtiyar hadisələrin mərkəzindən o qədər də uzaqlaşır. O bir rəhbər kimi hadisələrə müdaxilə edir. Onun savadı, məsələlərə aydın münasibəti, uzaqqorənliyi, öz məsləkina dərin inamı əqidə dostlarında da inam və birlik yaratmışdır.

Bəxtiyar təşkilatın hər bir üzvünün nöqsanlarını vaxtında görür, onlara düzgün yol göstərir. Buna görə də Bəxtiyar 20-ci illərdə qızığın fəaliyyət göstərən qabaqcıl komsomolçuların ümumiləşdirilmiş surətidir. «Komsomol poeması»nda Cəlal və Humay xarakter bütövlüyü baxımından seçilən, əsər boyu inkişaf edən surətlərdir. Cəlal da bütün varlığı ilə üzvü

olduğu təşkilata bağlıdır. Bununla belə, prof. M.C.Paşayevin qeyd etdiyi kimi, Cəlalin təbiətindəki ikilik, iki ideala bağlanmaq, iki səmtə meyl onun aydın sabahını dumanlandırır. O bir tərəfdən komsomol adına sadiq qalır, gələcəyini onda görür, digər tərəfdən, öks cəbhədə dayanan, hətta Cəlalin özünü belə yaraladığı Gəray bəyin qızını sevir. Həm də bütün varlığı ilə sevir. Bəxtiyar dediyi kimi, Cəlal məhəbbətinin nə ilə nəticələnəcəyini aydın dərk etmir. O bilmir ki, cah-cəlalını, xanimanını itirən Gəray bəy heç zaman Cəlala qız verməz. Gəray bəylər yeniliklə barışmadılar. Köhnə dünyaya qarşı vuruşan Bəxtiyarlar da öz mövqelərində möhkəmdirler. Öks siniflər bir-birilə barışmaz mövqedə dayanıblar. Bunun üçün də Cəlalin Humaya qovuşması üçün işiq yolu görünmür. Digər tərəfdən, Humay Cəlali nə qədər sevsə də, yenə də atababa adətindən kənara çıxa bilmir. Çünkü Humayın xarakterində də Cəlalda olduğu kimi, ikilik, iki səmtə meyl duyulur. Humay ziddiyətlərin kəskinləşdiyi bir zamanda böyümüşdür. O, elm ocaqlarında təhsil almasa da, xanlıq mühitində nisbətən açıq təbiətli, şair xisəltli böyümüşdür. Şair dediyi kimi, «Humay düşündürür, Humay ağladır». Humay mübarizə aparan cəbhədə dayanmasa da, bürünüb yaşınan qızlardan da deyil, komsomolçulara rəğbəti var. O, qəlbən komsomolçuların cərgəsində dayanır. Cəlalin Gəray bəy tərəfindən öldürülüyüni eşitdikdə üzünü Bəxtiyara tutub deyir:

*Bəxtiyar! Babamın qanı halaldır...
Mənim ağladığım yalnız Colalıdır.*

Yalnız indi Humayın mövqeyi qətiləşir. Əlbətta, artıq Humay üçün Cəlal yoxdur. Həyatın mənasını məhəbbətdə görən Humay Cəlaldan sonra yaşamağı mənasız hesab edir. Çünkü fəhlə və kəndlilərin mübarizə apardığı böyük gələcək haqqında Humayın təsəvvürü çox məhduddur. Humayın komsomolçulara rəğbəti bəlkə də Cəlala olan məhəbbətdən irəli gəlirdi. Əlbətta, komsomol təşkilatının da xalqın gələcəyi uğrunda apardığı mübarizəsini Humay dərk edə

bilməzdi. Digər tərəfdən, Humay atasının mənsub olduğu sınıfın tam məhvini də inана bilmirdi. Bunun üçün də atababa adətinə hörmət bəsləyirdi. Humayın təbiətindəki ikilik buradan irəli gəldi.

S.Vurğunun özüne bənzəyən Şahsuvar, həmçinin tamam başqa təbiətli Mirpaşa dövrün, mühitin tərbiyə etdiyi səciyyəvi surətlərdir. Ataların min illik etiqadını bir anda təhqir edən, hər şeyi öz bildiyi kimi edən, keçmişə saf-cürüük etmədən qələm çəkən kəmhövsələ Mirpaşa öz təbiəti etibarı ilə müəyyən mənada proletkultçuları xatırladır.

Deməli, şair gənc qəhrəmanlarını bütün mürəkkəbliyi və ziddiyətləri ilə təsvir etmişdir.

Səməd Vurğun 1935-ci ildə yazdığı «Qız qayası» poemasının mövzusunu şifahi xalq ədəbiyyatından almışdır. Bu əsərində şair təbiəti ilhamla təsvir edir:

*Şair, bu yerləri ayağınla gəz!
Göy gölün üstündə haçadıl Kəpəz,
Deyilmi dönyanın bir ilk gözəli?
Onu bəzəmişdir xilqətin olı.
Dağların döşündə durur Qarabağ,
Xəyal gəzdirir hər dərə, hər dağ...*

Şair gecələr suların zülməsindən, çobanların şikəstindən, «ormanlar içində» uyuyan İsa bulağından, onun almaz kimi şəffaf suyundan ilhamla söz açır. Səməd Vurğun ilk gənclik illərini xatırlayır. Cıdır düzü, Çanaqqala, Bülbülün ifa etdiyi Qarabağ şıkəstəsi şairin qəlbində silinməz izlər buraxmışdır:

*Bir yanda tar səsi, bir yanda qaval...
Boynunu bükmüdü dağlarda maral,
Çıxmışam dağların göy yaxasına;
Orda saqqalına yaş dama-dama
Əfsanə söyləmiş bir qoca mana.*

İxtiyar qoca danışır ki, Şuşa şəhərində dövlətli bir xan

yaşayırımış. Bir gün ova çıxmış xan düzdə bir ceyranı qova-qova gəlib bulaq başına çıxır. Bulaq üstündə xan növrəstə bir qızı bəyənir və onu öz hərəmxanasına götürür. O, qızı bir qış sarayda saxlasa da, arzusuna çata bilmir. Qız cəsarətlə onu rədd edir. Nəhayat, bir gecə qız saraydan qaçır, lakin xan onun dalınca adam salır. Buna görə də qız gözlərini yumub özünü qayadan atır. Lakin:

*Qızçığaz ölməyib, sağ düşmüş yera,
Yayılmış bu xəbər bütün ellərə...
Budur, «Qız qayası» adlanmış qaya,
Sırrını verməmiş ulduza, aya...*

Poemada şair gəncliyə vətənin əzablı keçmişindən söz açmış və öz mənliyini üstün tutan məsum qızçığaza olan el məhəbbətini qələmə almışdır.

Səməd Vurğunun yüksək poetik mükəmməlliyyi ilə seçilən poemalarından biri də 1935-ci ildə qələmə alınan «Aslan qayası»dır. Əsərdə təsvir edilən Bakı xanı öz qızını məhz əvvəlcədən düşünülmüş bir məqsəd üçün şöhrətli bir xana vermək istəyir. O, qızına müraciətlə deyir:

*Sənə yenə sözüm var:
Şöhrətli, şanlı xanlar
Elçi göndörir səna.
Rəhmin gölsin atanı,
Seç onlardan birini,
Həm də cahangırını.
Qoy qüvvəmiz çoxalsın,
Adın tarixdə qalsın.*

Lakin xanın nəsihəti Mahniyarın iradəsini qira bilmir... Mahniyar vəziyyətdən çıxmak üçün öz şərtini bildirir. Bu şərti də şahzadə, xan və ya digər mənsəbli şəxs deyil, ancaq yoxsul Aslan yerinə yetirir.

Bu motivlər xalq ədəbiyyatından gəlir. Aydındır ki, Səməd Vurğun əfsanəyə yaradıcı şəkildə yanaşmış, onu yeni

ictimai məzmunla zənginləşdirmiş, tarixlə bağlımiş, nəticədə orijinal bir əsər yaratmışdır.

Şairin maraqlı oxunan poemalarından biri də «Xumar» adlanır. Bu poemada Səməd Vurğun ölkədə qələbə çalmış inqilabın azadlıq və səadət ümidi ilə xoşbəxtliyin qanadlarında göylərə uçmaq istəyən gözəl azərbaycanlı qızının tablosunu yaratmaq istəmişdir. Şairin qəhrəmanı məktəblidir:

*Onun düşüncəsi hələlik dardır,
Qalın kitablara boylanıb galır,
Suallar başında qat-qat çoxalır,
Odur ki, hər səhər günəşdən qabaq
Qalın lügətləri araşdıraraq
Dərsə hazırlaşır məktəbli Xumar,
Onun da qəlbində arzuları var...*

Gənc qızı hələlik adı şeylər düşündürür. Lakin hiss olunur ki, Xumar fikirlərin dar çərçivəsində qapanıb qalmayacaq, gələcəkdə bir çox mürəkkəb həyat hadisələrinin sadə həllini özü tapmağa çalışacaqdır.

Xumar moda düşkünü deyildir. O, bər-bəzəkli, şit geyim-dən uzaqdır. Xumarın uzun, dalğalı saçları ona bir yaraşıqdır:

*Qızın saçları,
Uzun hörük'ləri topuğ'a sarı
Yellənə-yellənə dalğalanırdı.*

Rəfiqəsi Saray Xumara məsləhət görür ki, dalğalı hörük'lərin vaxtı keçibdir, saçlarını kəsdirib şlyapa geyinsə yaxşıdır. Saç saxlamaq mədəni adamlara yaraşmaz.

Belə mənasız nəsihətlər ağıllı Xumarın heysiyyətinə toxunur. Ona görə də o, Saraya çox kəskin cavab verir:

*Saray! Saç saxlamaq köhnə qaydadır,
Nə bir yaraşıqdır, nə bir faydadır.
Onları kəsdirib atmaq da olar,
Ancaq bir sözinə etirazım var:*

Əslində mədəni bir insan olmaq –
Həyati duymağdır hər şeydən qabaq! —
Yoxsa ki, cildini gündə dəyişən,
Söhbətlə nazlanan, sazla deyişən,
Xanımlar nə qədər saçsız olsa da,
Onların şərəfi yoxdur dünyada! —
Deyib xumarlandı Xumarın gözü,
Sarayın ağızında kəsildi sözü.

Şairin qəhrəmanı Xumar həyatdan, dünyadan zövq almağı bacırır. Budur, məktəbli uşaqr «dənizdən kənar», geniş çöldə «yaylıma çıxmış»lar. «İki cəbhəyə» bölünmüş dəstələr bir-biri ilə yarışır. Yarışda az qalır Xumar məğlub olsun, bu zaman o, siyasetə əl atır, «rəqibi» məğlub edir.

Şəhərdə tanınmış məşhur adam sayılan Xasay adlı bir gənc Xumara vurulur. Xumarın anasının yanına gələn elçilər min bir dil tökür, razılıq almağa çalışırlar. Lakin ana qızının məğrur təbiətinə, saf qəlbini bələddir. Xumar müasir qızıdır: həyatın qabaqcıl ənənələri ilə nəfəsalır. O, Sevillədən, Gülüşlərdən, Almaslardan dərs almışdır. Ona görə də ana elçilərə deyir:

Nə deyim, möhtərəm, əziz qonaqlar,
Sizin yanınızda xəcalətim var.
Xumar lap uşaqdır, indicə galxır,
Nə çarşab götürür, nə sirğa taxır.
Özü də ərköyun böyüdüyündən
Söz verə bilmirəm bu sevdəya mən,
Çünkü dağdan ağır adamlarınız,
Beş adam yanında siz də varsınız.

Xasay göndərdiyi elçilərin xoş xəbərlə qayıdaçagini intizarla gözləyir. Elçilər ananı yola gətirməyə çalışırlar. Lakin Xumarın da öz arzuları, öz dünyası var. Onun əvəzində özgələrin fikirləşməsi onu maraqlandırmır.

S.Vurğunun «Ayın əfsanəsi» poemasında isə ülvi tə-

mizlik, qadın isməti romantik şəkildə tərənnüm olunur. Məlumdur ki, dünya xalqlarının folklorunda Ay və Günsə haqqında bir çox əfsanələr və rəvayətlər yaranmışdır. Bu rəvayətlərin əksəriyyətində Ay oğlan, Günsə isə qız şəklində verilir. Azərbaycanda ən çox yayılan variantda Günsə ana, Ay onun şıltaq qızı kimi təsvir edilir.

Əfsanəyə görə, Günsə xəmir yoğurduğu zaman qızı Ay, anasının yanında şıltaqlıq edir, ana qəzəblənir, xəmirli ali ilə qızının üzünü sillə çəkir. Bundan sonra ayın üzündə ləkələr qalır. Guya ayın üzündə gördüyüümüz ləkələr anasının vurdugu sillədən «yadigar» qalmışdır.

Səməd Vurğun «Ayın əfsanəsi» poemasını həmin variant əsasında qələmə almışdır.

«Ayın əfsanəsi» poemasında ayla anasının söhbəti verilir. Söhbətdən məlum olur ki, Ayın anası ac övladına çörək verə bilmir, çünkü onlar yoxsuldurlar, ana ərsizdir. Bu vəziyyətdən sonra şair «yenə körpəliyim düşdü yadıma» deyə özünün uşaqlıq xatirələrinə dalır, ana və ümumi analıq haqqında fəlsəfi mülahizələrini söyləyir:

Dünya binası qoyandan bəri,
De hansı dahinin xəyal şəhpəri.
Ucalı bilməsdir bari bir kərə
Ana qəlbindəki sonsuz göylərə?

Səməd Vurğun öz əsərinə ictimai məna vermək üçün poemada ayın yerə enməsini təsvir edir. Ay və Günsə haqqında mövcud olan əfsanələrin heç birində ayın yerə enması əhvalatı yoxdur, bu, şairin yaradıcı təxəyyülünün nəticəsidir. Səməd Vurğun xalq arasında mövcud olan əfsanəni dəyişdirmiş, ona tamamilə başqa məna vermiş, «göylər aləmi nə qədər füsunkar və ecazkar olsa da, Yer ondan üstündür» fikrini sübut etməyə çalışmışdır.

Şair, xəmirlə əlaqədar bugdanı, bugda ilə əlaqədar yeri, torpağı, onun nemətini vermişdir. Bugda torpaqda bitir, həmin bugdanı isə Aya Yerdəki cütü baba bağışlamışdır.

Bələliklə, şair Yeri göyə qarşı qoyur: Ayı Yerə endirməklə insan zəhməti və insan zəkası ilə çiçəklənən Yerin gözəlliyini və üstünlüğünü tərənnüm edir. İlk dəfə insan səsi eşidən Ay bu səsdə əzəmət, ülviyət duyur:

*Mən onda bildim ki, «yaranaq» nədir?
Bəşərsiz kainat bir viranədir.
Bildim, insan kimi böyük bir qüvvət
Hələ yaratmamış bizim təbiət.*

deyə insanın böyüklüyünü, əzəmətini və misilsiz olduğunu göstərir. Şairə görə, insan günəş sisteminin mərkəzində durur. Buna əsərdə açıq-aşkar işarə də vardır. Ay, insan yaranmadığına görə əzab çəkir, çünkü o, insanı bütün varlıqlardan üstün hesab edir.

Şair insanın həyat mənbəyi olan taxila Ayın münasibətini açır: Ay yerə enib cütçüdən dən alır, onu göydə səpir. Əsərdə «qara torpaq», insan əməyi və onun bəhrəsi təqdirdir olunur:

*Budur bax, gördiün bu qara torpaq,
Nə qədər vardırsa, çörək olacaq.
Torpaqdan süd əmir hər sari sünbül,
Torpaqdan göyrir hər çiçək, hər gül.
Bir də özbaşına yaranmur onlar,
Torpaq üstündə də insan gözü var...
Al, sana verirəm mən bir ovuc dən,
Apar göy üzünə bizim bu yerdən.*

«Ayın əfsanəsi» poemasında şair əfsanəyə bu günün gözü ilə baxıb istər təbiət, istərsə də ictimai baxımdan yanaşır. Poema öz forma və mündəricəsi etibarı ilə şairin kamil və bitkin poemalarından sayılır.

Uşaq ədəbiyyatı haqqında. Böyük şairin bədii əsərləri ilə yanaşı, «Balalarımız üçün gözəl əsərlər yaradaq» məqaləsi də Azərbaycan uşaq ədəbiyyatının ümumi inkişafında özünəməxsus yer tutur.

Səməd Vurğun uşaqlar üçün yazmağın nə qədər məsuliyyətli və çətin bir iş olduğunu, uşaq qəlbini, uşaq təbiətini, ümumiyyətlə, uşaq həyatını tərənnüm etməyin nə qədər vacib olduğunu həmkarlarına dönə-dönə söyləyirdi.

Səməd Vurğun yazır: «Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur».

«Balalarımız üçün gözəl əsərlər yaradaq» məqaləsində öz müləhizələrini və uşaqlar üçün faydalı əsərlər yaradılması probleminə münasibətini ətraflı şərh edən şair onu ayrı-ayrı bölmələrə ayırmışdır. Bunlardan biri «Uşaqlıq və məna gözəlliyi» bölməsidir. Burada şair uşaqların həyatında çox mühüm rol oynayan məna gözəlliyindən bəhs edir. Heç bir mənasi olmayan, qayə və məqsədinin nədən ibarət olduğu anlaşılmayan, quru, cansızıcı nəsihətlər Səməd Vurğunun fikrincə, uşaq yaddaşında ani bir qıgilcım kimi tez parlayıb, tez də sönür. Şairə görə, «məna gözəlliyi, ilk növbədə, həqiqətdən ilham almalıdır», həqiqət nuru ilə bəzənməlidir. «Hərəkət, dirləmək, maraqlanmaq, sevinib-ağlamaq, düşünüb-duyma, inkişafa doğru meyl və həvəs bütün uşaqların təbiətindədir».

Deməli, uşaqın tənbəlliyi onu əhatə edən mühitlə əla-qədardır. Şair yazır ki, bəlkə də dərs hazırlamadığına görə tənbəl hesab etdiyimiz uşaq öz təbiəti etibarı ilə daha çevik, daha oynaq, daha çılgındır. Lakin əhatə olunduğu mühit bunu düzgün başa düşmədiyindən uşaq tənbəllik azarına tutulmuşdur. Bəzi hallarda məktəbə böyük həvəslə gəlmış bir uşağı maraqsız dərslər, quru və cansız söhbətlər yorur, onun qəlbini sıxılır. Elə buna görə də uşaq təbiətin qoynuna qaçmağa çalışır. Görünür, onun qəlbini oxşayan maraqlı həyat hadisələri burada daha çoxdur.

«İnsan və təbiət eşqi» adlı ikinci bölmədə şair məna gözəlliyinin əsas ruhunu, qayəsini şərh edir. Əgər qələmə alınan şeir və nəğmələrdə insanın və təbiətin gözəlliyi canlı və səmimi, dolğun və məğrur, zərif və nəcib şəkildə bədii ek-

ini taparsa, uşağın onlara meyli və həvəsi artar. Uşaqlara həyatı mənfiliklərdən uzaq, müsbət, hazır şəkildə təqdim etmək lazımlı deyildir. Səməd Vurğun yazırı: «Bəzən bizim yazıçılarımız yeddi-səkkiz yaşında uşaq hərbi paltar geyindirir, tüsəng və patrondaş verir, onun böyründən bomba da asır, dilinə isə şürələr verir: «Yaşasın azadlıq, yaşasın vətən, məhv olsun zalimlər və qəsəbkarlar!»

Ədəbiyyat uşaq şürələr nitqlər demək yolu ilə deyil, uşaq qəlbini təbiət və insanı məftun etmək yolu ilə getməlidir.

«Xəyal və romantika» bölümündə Səməd Vurğun deyir ki, «Uşaq xəyalı səyyardır. O, siltaşq bir ulduz kimi daima süzüb oynar. O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan bir kəpənəyə bənzər. Daim hərəkət qanadlarıdır. Uşaq xəyalı bəzən ağ buludların cərəyanına qoşulub uçur, aydınlıq gecələrdə sayrısan ulduzlar içində gəzib seyr edir, ayla batır, güñəşlə doğur, dərin dəryalarda qəvvəs kimi üzür, keçilməz ormanlarda, pələnglərlə pəncələşir. Biz bütün bu sözsüz xəyallar dünyasında qəhrəmanlıq, yüksəlis, uca arzular və əməllər görürük!»

Səməd Vurğun təəssüflənir ki, çox vaxt ədəbiyyatımız uşaqların təbiətindəki belə gözəl romantik hissələrin inkişafına kömək etməyi unudur. Romantik hissələrin inkişafına kömək edən romantik əsərlər yaratmaqdən ötrü ən gözəl mənbə bizim nağıllarımız və əfsanələrimizdir.

Sair qeyd edir ki, əfsanə sözündən qorxmaq lazımdır, hər hansı bir əfsanədə həqiqət şəfəqlərini mütləq axtarıb tapmaq lazımdır. Çünkü bütün nağıl və əfsanələri insan yaratmışdır. O, yaratdığı əfsanə və nağıllarda öz arzu və xəyallarını nəzərə almışdır. Heç təsadüfi deyildir ki, bu şəhirlərə aləmdə həmişə işiqla qaranlığın, xeyirlə-şərin, doğma ilə yadın, düzlülüklə, əyriyin çarpışmasının şahidi oluruq. Yaxşı olardı ki, bütün bu mübarizlərin iştirakçıları – mənfi və müsbət tərəflər uşaqlara olduğu kimi bəzəksiz-düzəksiz halda çatdırılsın. Uşaqlarımız birtərəfli deyil, geniş dünyag-

örüşünə malik şəxslər kimi böyüməli, təmiz, pak ülvı hissələr-lə qanadlanmayı bacarmalıdır. Səməd Vurğun göstərir ki, bəzən şairlərimizdə insaf yoxdur. Onlar həyat dedikləri zaman ritorika, qansız və cansız rəqəmlər yaradaraq uşaqlarımıza əzbərlədirirlər.

«Vətənpərvərlik və gənclik» bölümündə Səməd Vurğun gənclərin vətənpərvər ruhda tərbiyə edilməsindən söz açır:

Səməd Vurğun vətəndaş şair idi. O, insanda ən ülvı duyğu kimi hissələrdən zövq alır, onun təsiri altında milli poeziya xəzinəmizin ən gözəl incilərini yaradırdı. O yazırı: «Madam ki, insan ömrünün ən böyük zinəti, onu yaşıdan ən qadir qüvvə təlim və tərbiyəsinin əsas ruhu, çarpan ürəyi, düşünen beyni olmalıdır. Bu işdə bədii sözün, incəsənətin xidməti böyük və zəruridir. Uşaqlıq aləmində vətən, yaxud vətənpərvərlik məfhumları ibtidai və təbii bir haldır. Onun şürərəndə bütün anlıqlar mücərrəd haldan uzaq olduğu kimi, vətən məfhumu da mücərrəd deyildir».

Uşaqlarda Vətən məfhumunu genişləndirmək, onlara Vətəni bütün qüdsiyəti ilə sevdirmək lazımdır. Gənclərimiz yaşadığı torpağın, xalqın tarixini bilməli, onun keçmiş şəhərətli ilə tanış olmalı və ona şüurlu məhəbbət bəsləməlidir.

Məqalənin «Milli vüqar və gənclik» bölümündə Səməd Vurğun göstərir ki, vətənpərvərlik tərbiyəsindən danışarkən, ilk növbədə, milli vüqar hissi xatırlanır. Bəlkə də milli vüqar hissi vətənpərvərlik sözünün tərkib hissəsidir. Balalarımız üzərində boy atlığı torpaqla, doğma xalqla fəxr etməyi öyrənməlidir. Öz maddi və mənəvi zənginlikləri ilə «məşhur olan Azərbaycan torpağı öz xalqının fəxridir. Çünkü bu torpaq dünya ədəbiyyatı xəzinəsinə Nizami, Füzuli kimi dühlər bəxs etmişdir. Gənclərimiz Vaqifin misilsiz şair, Cavanşirin isə ölməz qəhrəman olduğunu öyrənərkən, onların azərbaycanlı olmaları ilə də fəxr edirlər.

Bələ yüksək vüqar hissələrini gənc nəslə aşılamaq ədəbiyyatımızın qarşısında duran ən ümddə vəzifələrdən biridir.

Bu yüksək vəzifəni yerinə yetirməklə ədəbiyyatımız, eyni zamanda xalqımızın gələcəyinə xidmət etmiş olur.

«Məslək eşqi və gənclik» bölməsində şair göstərir ki, səhbət sözün həqiqi mənasında vətəndaşdan gedirse, beləsi mütləq məslək və əqidə sahibi olmalıdır.

Səməd Vurgun yazırı: «Öz məsləki uğrunda odlardan və alovlardan keçən, həyatın şəxsi mənasını məslək vüqarına qurban verən insanların xatirəsi tarixi üçün daima əziz olmuşdur. Yer kürəsinin sırlanmasını sübut edən Qaliley ölüm cəzasına məhkum edildiyi zaman son nəfəsində: «Mən Yer sırlanmış desəm də, o sırlanır» kimi qısa və mənali cavabı ilə inandığı elmi həqiqəti can qorxusuna, can qeydində qurban vermədi. Büyük Azərbaycan şairi Nəsimini diri-dir soyduqları zaman ona istehza ilə «Rəngin niyə saralmışdır» deyənlərə o: «Günəş batlığı vaxt rəngi saralar» cavabını vermişdi. İnsan iradəsinin bu böyük günəşini yaradan yalnız məslək eşqi olmuşdur.»

Gənclərimizin bu ruhda böyümələri üçün gözəl məsləhət və nəsihətlərini əsirgəməyən şair qeyd edirdi ki, bizim tarix və ədəbiyyatşunaslıq dərslərimizdə bu cür fədakar insanların, məslək adamlarının qəhrəmanlığı xüsusi işıqlandırılmalı, gənclik bu qəhrəmanlıqla qiymət verməyi bacarmalıdır.

Məqalənin son «Məhəbbət və gənclik» hissəsində Vurgun məhəbbət və müasir gənclik haqqında səhbət açır. Şair göstərir ki, müasir dövrün gəncləri ən humanist, yüksək hissələrlə yaşayan tərəqqipərvər gənclərdir. Onlar sosializm dövründə tərbiyə almış, ən acı imtahanlardan mətanətlə çıxmış, mübarizələr qoynunda böyümüş, qabaqcıl məskurə ilə silahlanmış gənclərdir.

İnsani müqəddəs əməllərə doğru qanadlandırıran insana məxsus olan ən ali hiss məhəbbət hissidir. Min illər boyu məhəbbət bədii ədəbiyyatın ən müqtədir sənətkarlarının qələminə bəzək, şöhrət vermişdir.

Şairin fikrincə, məhəbbətin hakim olduğu ürəklər ya-

ğışdan sonra açılmış şəffaflı ləkəsiz bir yaz səmasını andırır ki, orada yalnız aydınlıq, al-əlvən şəfəqlər, təravət və qüdəsiyyət görünür. Sevgi insan qəlbini ən ülvî hissələrlə döyündürür, onu zərərli və ötəri hissələrdən xilas edir, həyatı mənalandırır, yaşamağın mənasını gözəlləşdirir, insanı alicənəb və nəcib edir.

Məhəbbət öz saflığı, zərifliyi, ülviliyi ilə qüdrətlidir. Bu qüdrətin qarşısında bütün ordular acizdir. Bu alınmaz qalanı top güləsi ilə belə fəth etmək mümkün deyildir. Məhəbbət qəhrəmanlığın, mərdliyin anasıdır. O, insanın qurub yaratmaq, yaşamaq qabiliyyətini çəçəkləndirir. Onun kamalına, iradəsinə qol-qanad verir. Dünyanın heç bir çətinliyi onu öz yolundan sapdırı bilmir. «Eşq Fərhada dağı çapdırıldı» – deyən xalqımız eşqin simvolunda qəhrəmanlığın fəlsəfəsini kəşf etmişdir.

Səməd Vurgun 1947-ci ildə qələmə aldığı «Gələcək sizindir» sərlövhəli yeni il təbrikində uşaqlara ən gözəl arzularını bəxş edirdi. O, uşaqların simasında vətənimizin gələcəyini, səadətini, xoşbəxtliyini görürdü. S. Vurgun yazırı: «Öz cərgələrinizdən gələcək alımlar, şairlər, bəstəkarlar, rəssamlar, teatr və sənət xadimləri yetirin! Qoy elm ilə hünər sizin zinətiniz olsun. Hünərsiz elmin səmərəsi olmadığı kimi, elmsiz hünər də nəticə verməz. Təmiz ürək, dostluğa sədaqət, məslək eşqi uğrunda fədakarlıq, Vətənimizə məhəbbət, həm də sonsuz bir məhəbbət sizin yarasığınızı olsun.

Göründüyü kimi, gənc nəslin tərbiyəsi problemi Səməd Vurgunu həmişə düşündürmiş, məşğul etmişdir. O, bədii əsərlərində, istərsə də publisist və ədəbi-tənqidi məqalələrində uşaqların mənəvi-estetik və əxlaqi tərbiyəsinə qayğı göstərmişdir. Onun öz əsərlərində gənc nəslin tərbiyəsi problemi haqqında mühəhizələri bu gün də yazıçıları, sənət adamlarını düşündürür, onları daha dəyərli uşaq əsərləri yaratmağa sövq edir.

MİR CƏLAL
(1908-1978)

XX yüzil Azərbaycan ədəbiyyatında qüdratlı, nasır, ədəbiyyatşunas, maarif xadimi kimi tanınan Mir Cəlal Paşa-yev 1908-ci ildə Güney Azərbaycanın Ərdəbil qəsəbəsində anadan olmuşdur. Uşaqlıq illərində ailəsi Gəncəyə köçmüş, Gəncə Darülmüəllimində təhsil almışdır. Təhsilini tamamlaşdırınca sonra Gədəbəy kənd məktəbində və Gəncə şəhər məktəbində direktor vəzifələrində işləmişdir. 1930-1932-ci illərdə təhsilini Qazan Pedaqoji İnstytutunun dil-ədəbiyyat fakültəsində davam etdirmiştir.

Mir Cəlal 1932-ci ildən Bakıda həm dövri mətbuatda, həm də elmi-tədqiqat institutunda fəaliyyət göstərməklə yanaşı, ədəbi-bədii yaradıcılığa başlamışdır. Elə həmin ildə hekayə və ocerklərdən ibarət «Sağlam yollarda» adlı ilk kitabı çapdan çıxmışdır.

Gənc Mir Cəlal əsərlərində Füzuli sənətkarlığını tədqiq etməklə yanaşı, Azərbaycan Pedaqoji İnstytutunda və Azərbaycan Dövlət Universitetində də müəllimlik etmişdir. O, 1940-ci ildə «Füzulinin poetik xüsusiyyətləri» mövzusunda namizədlilik və 1947-ci ildə «Azərbaycanda ədəbi məktəblər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alımlık dərəcəsi almışdır.

Sonrakı illərdə həyatını, elmi və pedaqoji fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlayan Mir Cəlal Paşayev 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü vəzifəsində işləmişdir.

Ədib 50 illik elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ardıcıl olaraq yüzlərlə həyat hekayələri, povest və romanlar, ali məktəblər üçün «XX əsr Azərbaycan ədəbiyyatı» (F. Hüseynovla), «Ədəbiyyatşunaslığın əsasları» (P. Xəlilovla) fundamental dərslik yazmışdır.

Mir Cəlal müəllimin bədii yaradıcılığının başlıca qay-

si əslində yeniyetmə və gənclərin hayatı mükəmməl dərk etməsi, bir vətəndaş və vətənpərvər kimi böyüməsi, insanlığa xidmət etməsi olmuşdur.

Hekayələri. Başlangıçdan orta məktəbdə, sonralar isə ali məktəblərdə dərs deməsi, gənclərin mənəvi dünyası ilə dərinində tanış olması ədibə zəngin mövzular vermişdir. Eyni zamanda Nizami Gəncəvinin «Xəmsə»sindən mövzular seçilərək uşaqlar üçün hekayələr yazılmışdır. «Fitnə», «Kərpikcəsən», «Xeyir və Şər», həmçinin «Yuxu və külək», «Gülbəsəlayən qız», «İlyas», «İsrafil», «Vətən», «İki rəssam» və b. ədibin uşaqlara ilkin töhfəsi olmuşdur.

Mir Cəlal Nizami mövzularını təsadüfən seçməmişdir. 1930-cu illərdən başlayaraq dahi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə keçmiş Sovet İttifaqında böyük hazırlıq gedirdi. Bu ərefədə şairin «Xəmsə»si ana dilimizə tərcümə edilir, nəsihatamız-didaktik nümunələri çap edilib məktəblilərə tövsiyə olunurdu. Mir Cəlal da bu məqsədə «Fitnə», «Kərpikcəsən», «Xeyir və Şər» hekayələrini seçib uşaqlar üçün işləmişdir:

«Fitnə» hekayəsində vərdişlə qəhrəmanlıq qarşı-qarşıya qoyulur. Fitnə təkcə vərdişlə yox, həm də şahın cəzasından xilas olmaq üçün bəslədiyi cöngəni məharətlə altmış piləkən qaldıraraq Şaha sübut edir ki, ovçuluqda Şahın ceyranı ayağı ilə qulağını qaşyan anda oxla vurub onun ayağını qulağına çatmasını hünər hesab edirə, deməli, alı yaşı öküzü də altmış piləkən qaldırmaq da hünərdir. Fitnənin bu ibrətamız hünəri həm özünü xilas edir, həm də Şahı fikrindən döndərir. Şah verdiyi ölüm hökmündən peşiman olur. Bu ibrətamız hekayədə ağıllı tədbir öz işini görür, qəzəbli Şah yumşalar.

Mir Cəlalın Nizami «Xəmsə»sində götürüb nəsrlə işlədiyi hekayələrin hər birində ibrətamız, nəsihatamız mətləblər durur. Kərpikcəsən qoca kərpic kəsdiyi məqamda bir cavən ona yaxınlaşır: «Qoca vaxtı sənin samanla, palçıqla çalışmanın mənası varmı? Qocasan, qocalara kərpic kəsmək

yaraşmaz». Qoca isə nadan cavana «slimi bu işe öyrətdim ki, mən sənin kimi nadanlıra əl açmayım, halal çörəyimlə yaşayım». Eləcə də «Xeyir və Şər»də Xeyirin xeyir əməlləri təqdir, Şərin şər işi tənqid olunur.

Mir Cəlalin böyük tərbiyəvi əhəmiyyətə malik orijinal həyat hekayələrinin bir qismi yeniyetmələrin və gəncliyin bədii-estetik tərbiyəsinə həsr olunmuşdur. Məktəbli Gülgəz («Gülgəz» hekayəsi) badam çubuğunun puçurlarını kəsib məktəbə aparmaq istəyir. Babası soruşanda ki, «o çubuğu müəllim neynir, indi də köhnə zəmanə deyil ki, uşaq döyü». Uşaq deyəndə ki, botanika müəllimi dərs öyrədəcək, calaql eləmək üçün aparır. Onda baba nəvəsinə bağbanlıq və peyvənd haqqında bilgilər verir, «xırda ağacı görürsən, badam ağacıdır. Qıraqdan kola oxşayır. Altıca yaşı var. Yaz açılandan payız qovuşana qədər həmişə bar verir. Çalağasını yemisən, yetişəndə özü qabıqdan çıxır, ağacı silkələyən kimi badam tökültür. Qabığı da karsız deyil, yaxşı qov hazırlamaq olar. İçindəki badam başdan ayağa yağıdır. Sindirib iç eləyirsən, qabığını da sobada yandırırsan, daş kömür kimi közü düşür. Badam yarpağı qoyun, quzu üçün yağı-piyidir. Ətirli çiçəyindən arılar bal əmir, çubuğu zoğaldan möhkəm olur, gövdəsi yapışqan verir ki, idarələrə lazım olur. Köləgəsi də six, bulaq başı kimi sərin».

Göründüyü kimi, uşağıın təsəvvüründə savadsız olan baba badam haqqında müəllimin verdiyi bilgidən bəlkə də daha çox uşaq bilgi verir. Öz adını güclə yazan savadsız baba Gülgəzin gözündə böyüküb başqa bir adam oldu. Bu balacaboy ağısaqqal kişiyyə baxanda Gülgəzin yadına müəllim, məktəb, botanika dərsi düşür.

Müəllif babanı Gülgəzin gözündə belə səciyyələndirir: «Onun ağacıları göstərən şəhadət barmağı, bel, qayıçı, mişar tutan bərk əlləri, gəlin kimi bəzənmiş həyət-bağçası babanı müəllim, kitaba yanaşdırırdı...»

Ali baba əlində bel arxin qırığında dayananda Gülgəzin gözünə qədim, qalın və qiymətli bir kitab görünürdü.

Deməli, məktəbli Gülgəz məktəbdə bilik öyrənir, babasından isə əyani olaraq botanikaya dair əsl təcrübə keçirdi.

Mir Cəlalin uşaqlara məxsus hekayələri daha çox böyüklərlə kiçiklər arasında, baba ilə nəvə, müəllimlə şagird arasında dialoq şəklində baş verir. Savadsız baba nəvəsinin («Aqıl») «möcüzələrinə» əvvəlcə inanmir, uşağıın inadkarlığı və baba üçün möcüzə kimi görünən-Günəşin tutulmasına hisli şüşə ilə baxdıqca həm heyratlıdır, həm də nəvəsinin gözüaçıqlığı, diribaşlığı onu sevindirir. Ədib Aqılın babası Murad kişini belə səciyyələndirir: «Qocanın simasını bulud kimi örtən təəccüb birdən-birə dağıldı, sıfəti yaz səması kimi açıldı. Murad nəvəsini uzun qolları arasına alıb gücünü sınaadi, uşağı göyə qaldırdı, parıldayan ümidiña bütün diqqət və məhəbbəti ilə baxdı. Onun mehriban səsi eşidildi:

- A qırışmal, belə işlərin də varmış!»

«Gülgəz» hekayəsində baba nəvəsinə bar verən ağaclar haqqında əyani bilgi verdiyi halda, «Aqıl» hekayəsində nəvə babasına Günəşin tutulması haqqında bilgi verir.

Mir Cəlalin hekayələri həcmə yığcam, həm də özü qeyd etdiyi kimi, mətləb hekayələridir. «Gülbəsləyən qız» hekayəsində də ədibin maraqlı bir mətləbi vardır. Məktəbli qız istirahət evinin bağ-bağçasında çox həvəslə gülləri sulayır, hətta hər gülün yanında dayanıb təmiz-təmiz yuyub təmizləyir. İstirahətə gəlmış bir ziyalı (çox güman ki, ədib özü) hər səhər gül dərməyə galənlərə baxır, suyun da şiriltisində zövq alır. Ancaq onu ən çox maraqlandıran qollarını dirsəyə qədər, ətəyini də dizinə qədər cirməyiib gulleri bəsləyən qızdır. Bu mənzərələri seyr edən ziyalı səhər tezdən gül ləklərinin arasına girib hərəsindən birini seçib bir dəstə bağlayır və gulleri sulayan qızə yaxınlaşır və gulleri ona təqdim edir: «Bu dəstəni Sizin üçün hazırlamışam, qız!

- Nə deyirsiniz, mən buna layiq deyiləm?

- Qızım bu gullerin əsil Sizə, sizin də bu gullərə ləyaqətiniz var. Torpağın dərin qatlarından bu əlvən çiçəklərin pərvəriş tapıb çıxmazı ancaq Sizin o gənc və qıdrətli əlləri-

niz sayəsindədir. Mən neçə gündür buradayam, sizin güllərə çəkdiyiniz zəhmətin və qayğının şahidiyəm. Mən görürəm ki, Siz böyük səylə güllərə qulluq edirsiniz. Vətənimizin hər guşəsini belə laləzara çevirmək üçün əməyini, istirahətini, gəncliyini əsirgəməyən qızlara bir ata, bir vətəndaş minnətdarlığını bildirmək istəyirəm. Bu səmimi ifadəyə Sizin öz əllərinizlə bəslədiyiniz əlvan və ətirli güllərdən əziz və layiqli hədiyyə tapmamışam. Qızım, al bu dəstəni, mənim əlimdən all!»

Istirahət zamanı güllərə qulluq edən qızın əməyini onun öz əlləri ilə bəslədiyi güllərdən dəstə bağlayıb ona bağışlayan şəxsin belə hərəkətində də bir mehribanlıq, ləyaqət və mərifət duyulur. Onun bu gözənlənməz hərəkəti gülbəşləyən qızı həyəcanlandırır, riqqatə gətirir, utana-utana gülü qəbul edir.

Mir Cəlalin bəzi hekayələrində söhbət yaşıları arasında getsə də, onlar əslində balalarının və ya nəvələrinin haqqında danışırlar.

Şəfiqə xanımla Şirin xanım qonşuluq və dostluq edir, həmişə də bağçaya gedən yaşlı qızlarından söhbət açırlar. Qızlar da bir yerdə oynayırlar. Şəfiqənin qızı Ziyafət atası aldığı oyuncاقları bir-bir Şirinin qızı Məryəmə göstərir, ancaq əl vurmağa qoymur, atam alıb – deyir çantasına yığır. Belə dostluğa dözə bilməyən Məryəm küsüb ağlaya – ağlaya evlərinə gedir. Anası əhvalati eşidib o da qızına qoşulub ağlayır. Çünkü əri Ənvər müharibədən qayıtmayıb. Ziyafətin isə atası hər dəfə Moskvaya gedəndə qızına oyuncاقları alıb gətirir («Sözün yeri var» hekayəsi). Uşaqlar adətən məğrur, əyilməz olurlar, özlərini sindirmirlər. Ziyafətin «atam Moskvadan alıb, toxunma, dəymə» sözləri atasız Məryəmi sindirir.

Hekayənin finalı maraqlıdır. Qızının hərəkətindən təəssüflənən Şəfiqə xanım ağıllı tədbir görür... Ertəsi gün bağçada uşaqlar Ziyafətin oyuncاقlarını oynadırlar. Məryəm bu oyuncاقları tanır. Deməli, Ziyafət oyuncاقları bağça-

ya vermişdir. Bu da estetik tərbiyənin gözəl nümunəsidir.

Bəzən elə uşaqlar olur ki, ananın ağızından çıxan sözü tutuşku kimi yerli-yersiz kimə gəldi danışırlar. Ədibin «Dil və əməl» hekayəsində Hərəz xanımın qızı Fizza belə bir obradır. Qonşu Məsmə Fizzənin keyfini soruşur, anasının nə danışdığını xəbər alır. Fizza isə cavabında anasının Məsmə haqqında eştidiklərini sadalayır: «Nallı Məsmədir, ya da ballı Məsmədir, ağızı da cirıldır». Beləcə uşaq başa düşmədən anasından eştidikləri xoşagəlməz sözləri evlərinə gələnlərə danışır. Hətta qonşu et maşını istəyir. Hərəz xanım vermək istəmir, «maşın təmirdədir» - deyir. Ancaq Fizza «maşın odur, evdədir» - deyib ananın yalanını tutur, qonşunun yanında onu pis vəziyyətə salır. Burada ədib uşaqın düzgün tərbiyə olunmadığını, günahın ailənin – valideynin özündə olduğunu görür. Hərəz xanım qonşu haqqında nəhayiq sözlər danışır, uşaq da həmin sözləri qonşuya danışır.

Şübhəsiz tərbiyədə birinci şərt ailədirsa, ikinci tərbiyə ocağı məktəbdır.

Uşaq aləmindən bəhs edən hekayələrdən biri də «Qocaların uşaq söhbəti» əsəridir. Vahid müəllimlə Zahid kişi böyük sevincə dünyaya gələn nəvələrini qarşılıamağa gedirlər. İndiyə qədər cürbəcür söhbətlərlə günlərini keçirən bu təqaüdçü qudalar indi ancaq nəvədən danışırlar. Tibb bacisinin İşıq adı qoymuş bu nəvə babaların həyatına elə bil yeni bir işiq gətirir. Qocalar nəvədən başqa söhbət dillərinə gətirmirlər. Söhbət əsasən nəvənin gələcəkdə hansı sənət dəlinca gedəcəyindən bəhs olunur. Bir dəfə də babası uşağı dəniz sahilindən evə gətirəndə uşaq bağçasının yanında bağça uşaqlarını görən İşıq – Bağçaya – deyib uşaqlara qoşulur. Sonrakı günlərdə də bağça deyib – bağçaya getməsini tələb eləyir. Bununla da babaların mübahisəsinə son qoysulur. Deməli, balaca uşaq öz tələbi ilə gələcək yolunu müəyyənləşdirdi. Uşaqlar təbiətən yeniliyə can atırlar. Xüsusən ilk dəfə 1-ci sınıfə getməyə hazırlaşan uşaqlar çox həyəcənlə və dözümsüz olurlar. «Kimya tələsir» hekayəsinin balaca qəh-

ramanı Kimya da bu gün birinci sınıfı gedəcək. Ona görə də çox tezden qalxıb iki saat qabaq məktəbə getmək istəyir, anasını tələsdirir. Dərs başlayanda müəllim 1-ci sınıfı şagirdlərini təbrik eləyəndə Kimya qabağa gəlib müəllimin etəyindən tutub deyir: - Salaməleyküm müəllim.

Əlbəttə, 1-ci sınıfı şagirdinin bu hərəkətini müəllim təbii sayır. Müəllim uşaqlara sual verəndə ki, kim ev əşyalarını saya bilər? Uşaqlar evdə olan əşyaları söylerlər. Axırdı Kimya qalxıb deyir: - «ev əşyaları – kitab müəllim, dəftər müəllim, radio müəllim».

Kimyanın söydiqləri bu əşyalar cəmiyyətə və ailəyə daxil olan yeni mədəniyyətin əlamətləri idi. Bunları balaca Kimya qalxıb cəsarətlə söylər. «Kimya tələsir» hekayəsinin yeniliyi də elə bundadır.

Akademik Bəkir Nəbiyev yazar: «Mir Cəlal ilk yaradıcılığında müraciət etdiyi hekayə janrını elə bu gün də dərin bir məhəbbətlə sevir, bir sənətkar olaraq həmin janrın tələblərini və imkanlarını müvəffəqiyətlə tədqiq edir, öz duzlu hekayələri ilə oxucuların qəlbinə yol tapa bilir».

Həqiqətən də, ömrü boyu müəllim işləyən Mir Cəlal gənc nəslin estetik tərbiyəsini hekayələrinin məğzına gotırırdı. Onun romanlarında, xüsusən «Bir gəncin manifesti» əsərində bu arzular öz ifadəsini tapırı. Baharın timsalında isə XX yüzilin ilkin çağlarındakı tarixi reallıqlar təsərruati ilə əks olunmuşdu.

MİRVARİD DİLBAZİ (1912-2001)

XX yüzil Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri olan Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və zəngin nümunələrini yaratmışdır.

Mirvarid Paşa qızı Dilbazi 1912-ci ildə Qazaxın Musa-göy kəndində doğulmuşdur. 1921-ci ildə Bakıya gələrək təze

acılmış qız seminariyasında təhsil almış, sonra Biləcəri dəmir yolu məktəbində müəllim işləmişdir. M.Dilbazi 1929-cu ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil olur. İnstitutu qurtardıqdan sonra Quba partiya məktəbində müəllim işləyir. İki ildən sonra isə Bakıya qayıdır Respublika Əlyazmaları Fondunda elmi işçi və şöbə müdürü vəzifələrində çalışır.

M.Dilbazi 1928-ci ildə ədəbi fəaliyyətə başlamış, sosializm quruculuğu, Böyük Vətən müharibəsi və dinc quruculuq illərində ədəbi-ictimai cəbhənin ön cərgələrində olmuş, həmisi zəhmət adamlarının arzu və əməllərini, əməyini ilhamla tərənnüm etmişdir.

Şairənin müharibədən sonra çap etdiridiyi «Mənim hədiyyəm» (1948), «Balaca nümayəndə», (1950), «Qardaşlar» (1955), «Seçilmiş şeirləri» (1957), «Seçilmiş əsərləri» (iki cilddə) (1967-68) və b. kitabları onun ədəbi mövqeyini müayyənləşdirməyə imkan verir, digər tərəfdən, vətənə, xalqa möhkəm tellərlə bağlı olan sənətkarın ədəbi fəaliyyəti haqqında tam təsəvvür yaradır.

Şeirləri. Mirvarid Dilbazi yaradıcılığı ilk günlərdən gənc nəslin estetik tərbiyəsinə qayğı ilə yanaşmış, uşaq ədəbiyyatının gözəl nümunələrini yaratmışdır.

Şairənin «Günəş», «Yaz yağışı», «Yaz buludu», «Göy gurlayıb» və s. şeirləri kiçik yaşılı uşaqlarda təbiət məhəbbət oyadan dəyərli poetik nümunələrdir:

*Oyan, sevimli al Günəş,
Sən ey bu varlığın canı!
İsit bizim yaşılınan,
Çiçəkli-güllü tarlanı!*

Şairə balalara başa salır ki, əgər günəş olmazsa, təbiət gülmez, heç bir əmək bəhrə verməz, ətirli, dadlı çörək süfrələri bəzəməz. Heç şübhəsiz ki, «Günəş» şeirini oxuyan ba-

laca oxucu Dilbazinin «varlığın canı» adlandırdığı günəşin həyat üçün nə qədər zəruri olduğunu duyur, onun böyüklüyünü, əzəmətini təsəvvür edir.

«Yaz gelir» şeirdə şairə, baharın mənzərəsini canlandıır. Bu kiçik həcmli şeirdə baharın gəlişi öz poetik ifadəsini tapmışdır:

Günəş doğur, işıqlanır,
Dərə, təpə, o çöl, bayır,
Şirul-şirul axan sular,
«Bahar!» – deyə piçıldayırlar.

Dilbazinin uşaqlar üçün yazdığı təbiət şeirlərini oxuyarkən görürük ki, onun balaca qəhrəmanı sanki təbiətin sehərkar qoynunda səyahətə çıxmışdır. «Yaz yağışı» şeirdə onun gözləri qarşısında geniş üfüq'lər canlanır:

Şimşek çaxdı uzaqlarda, Yağış ötdü yağa-yağa,
Quşlar susdu budaglarda. Günəş işıq saçdı dağ'a.
Yağış gəldi dağı aşdı, Yandı göydə qızıl qurşaq
Çiçək-ciçəyə dolaşdı. Al, qırmızı, əlvən, parlaq..

Yel dağlıdı buludları,
Yaşullaşdı dağ otları.

Şairənin balaca qəhrəmanı həyat vurğunudur. Onun oxuduğu bir-birindən gözəl şərqlər yalnız günəşlə, yazıla, yağışla bitmir. Uşaq əcsuz-bucaqsız Vətən torpağının bütün gözəlliliklərinə heyrandır. Budur, o, «Açıl bənövşə» şeirdə baharın nazlı, munis gözəlini – bənövşəni oyadır:

Döşəyin torpaq. Açıł bənövşə!
Yorğanın xəzəl, Yarpağın üstə
Oyan, ay gözəl! Şəh düşə-düşə.

«Bahar bayramı» şeirdə Dilbazi balaların ən sevimli bayramını tərənnüm edir. Şeirdə bütün evlərdə səməni qoyulması, sarı, qırmızı, yaşıl şamların şoləsi, şən balaların şənlənməsi təsvir olunur:

Süfrələr bər-bəzəkli,

Üstü şirin çörəkli.

Nimçələrdə yer-yemiş.

Ulduzlar parlaq, gümüs.

M.Dilbazi lirik şeirləri ilə yalnız baharın, yazın füsunkarlığını deyil, qızıl geyimli payızı da, qarlı, şaxtalı qışı da balalara sevdirir.

«Şələlə» şeirdə uca dağlardan gurultu ilə üzüsağı tökülen ağ köpüklu şolalaya heyranlıq oyanır.

«Həkim təbiət» şeirdə şairə insan qəlbinin bütün ağırlığını yuyub təmizləyən təbiətin qüdrətində danışır.

M.Dilbazi uşaqlar üçün yazdığı şeirlərində canlılar aləmini də yaddan çıxarmamışdır. Onun «Qaranquş», «Torağay», «Sığırçın», «Hop-hop», «Cik-cik», «İsti yuvada», «Sarı qulan», «Boz oğlağım» və s. şeirləri uşaqların heyvan və quşlara məhəbbətini bir daha artırır. Təbiətin qanadlı dostlarını balacalara sevdiren «Torağay» şeirdə şairin soyuğa düşmüş bala quşcuğaza məhəbbəti duyulur. «Qaranquş» şeirdə isə sanki balaca nəğməkarın – bu xoşbəxt quşun intizarını çəkdiklərini söyləyir.

M.Dilbazi yaz çağının yuvalarından çıxıb qış üçün azuqə toplayan həşəratları «Çiçək yelləncək» şeirdə təsvir edir. Onun balacalar üçün yazdığı «Tapın görün hansi quşam» şeiri daha maraqlıdır. Bu şəkilli tapmaca-şeir balaları düşünməyə vadar edir. Lakin Dilbazinin adını gizlətdiyi bu quşcuğaz haqqında balalara sadaladığı nişanələr o qədər ayındır ki, onlara çox da fikirləşmək lazım gəlməyəcək:

No üçəlli durna, no də

Haçaqıtyruq qaranquşam.

Bütün qış cikıldıyib,

Yem gəzirəm. Hansı quşam?

«Durnalar» şeirdə yarpaqların yavaş-yavaş sarıldığı bir vaxtda qızıl telli durnaların qatarlaşış Xəzəri aşmasın-

dan qüssələnən şairə yazır:

Zalim payız, yaz həsrəti göndərib,
Dayanmışam, sahil qərib, mən qərib,
Yenə bizdən üzlərini döndərib,
Hara gedib bizim elli durnalar?

Təbiət əsrarəngiz, üfüqlər geniş, sərvətlər isə zəngindir. Əgər yağış, bulud, günəş, su və təbiətin insana hazır şəkildə verdiyi əvəzsiz nemətlərdirsə, insanın yaşayışını təmin edən bir çox şeylər onun əməyinin məhsuludur.

M.Dilbazi də bu hikməti gözəl lirik şeirləri ilə balacalarla başa salmağa çalışır. Bu şeirləri mütləci edən balacalar anlayırlar ki, insan əli dəyməsə, günəşin qızmar şüaları altında quruyub bərkimmiş torpağa alın təri tökülməsə, uca dağlardan gurultuya aşib, qəzəblə qayalara çırpılan sellər cilovlanmasa, quru torpaq və düzərlər heç bir bəhər yetirməz. Balacalar anlayırlar ki, əgər əmək sərf olunmasa, dadlı çörək, şirin meyvə yetişməz.

M.Dilbazi insan əməyinin ən gözəl bəhrəsinə həsr etdiyi «Sarı sünbüllə» şeirləndə sünbüllə zəmiləri elimizin əziz nəməti kimi təsvir olunur.

Bahar nəsiminin təsiri altında ahəstə tərpənən, sağas-sola yırğalanan buğda zəmilərinin şairanə görünüşü M.Dilbazinin nəzərindən yayılmamış, sənətkarın ince qəlbini vəcdə getirmiş, onda xoş duyğular oyatmışdır.

«Tarla mahnisı» şeirləndə ilk baharla qarşılaşan tarla, «Biçin nəgməsi» şeirləndə qızığın məhsul yiğimi təsvir olunur.

M.Dilbazi zəhmət adamlarının işini, əməksevərliyini, onların qabarlı əlləri və alın tərini balalara sevdiren şərqilər qoşmaqdan yorulmur. Onun «Ulduzları fəth edən qız», «Həcər xalça toxuyur», «Babanın nəgməsi», «Ata və oğul» və s. şeirləri bu qəbildəndir.

M.Dilbazinin şeirləri içərisində vətən məhbəbbəti başlıca yer tutur. Doğma vətənimizin elə bir guşəsi yoxdur ki, onun şeirlərində əksini tapmasın. Şairə doğma diyarın bə-

lədçisi tək oxucusuna ana. Vətənimizin möhtəşəm şəhərlərindən tutmuş, ucqar kəndlərinə kimi hər bucağından söhbət açır. Balacalar gördüyü və görmədiyi bu yerlərə M.Dilbazi şeirlərində təsvir olunan həyat lövhəsinin köməyi ilə elə bil ki, səyahətə çıxır.

M.Dilbazi Vətən məhbəbatını balacalara aşılıyır. Onun uşaqlar üçün yazdığı «Bakının işıqları», «Xəzər üstə şəhərim var», «Könlüm sevinməsinmi...», «Abşeronə gələn sular», «Bizim yurdun», «Ölkəm» və s. şeirləri bu cəhətdən səciyyəvidir.

M.Dilbazi uşaqlar üçün yazdığı şeirlərinin böyük bir qismini sülh uğrunda mübarizəyə həsr etmişdir. Oxucu bu şeirlərdə şairəni, balaların xoşbəxtliyi namına bütün silahları susdurmaq istəyən və dünyadan lügət kitabından «hərb» kəlməsini silmək arzusu ilə alışib yanın bir sülh carçası kimi tanır. O, dünyadan azadlıq tribunasına qalxıb qəsbkarlara meydan oxuyur, gah al günəşli bəxtiyar günlərimiz üçün canlarını əsirgəməyən igidlərin xatirasını yad edir, gah da uzaq-uzaq yerlərdə, məhbəslərdə doğulub, işiq görməyən körpələrin dərdinə şərik olub, xəstə övladı üçün sahibkara əl açıb təhqir olunan zəncilərin kədəri ilə qəmlənir.

Onun «Sülhdür andımız», «Sülh olsun, şadlıq olsun», «Sülh dostları bir sırada dayanmış», «Məhbəslərdə doğulanlar», «Uşaqlar qəmlənməsin», «Rahat yatardım körpələrimiz», «Xatır» və s. şeirləri balalarda sülh işinə inam tərbiyə edir.

M.Dilbazi bu şeirlərində insanları qanlı hərbin qabağında bayraqlardan sərhəd çəkməyə, bütün silahları okeana tökməyə çağırır.

M.Dilbazinin mənsur müharibəyə nifrat oyadan «Çağırır dünyani mübarizəyə» şeiri qanlı faşizmin vəhşiliklərinə qarşı bir ittihəm kimi səslənir. Əsərdə qanına bulaşmış yaziq bir körpə təsvir olunur. Ana və balanın bu faciəsi balaca oxucuda faşizmin zülmünə qarşı sonsuz qazəb və dərin nifrat oyadır.

M.Dilbazinin azadlıq mövzusuna həsr etdiyi şeirlərdən

biri də «Zənci oğlu Rao»dur. Bu şeirdə şairə balaca oxucularını Amerikada zənci balalarının ürək parçalayan facisi ilə tanış edir. Ağır xəstə olan zənci Raonun atası son ümidi sahibkara əl açıb deyir:

*İsti yemək, isti otaq,
Dərman gərək bu xəstəyə,
Qoyma qoca yaşlarında
Qəm başını bir də aya.*

Kapitalizm dünyasında ehtiyac ucundan çal başını ağasının qarşısında bir qul kimi əyən qoca zəncinin kədəri oxucuda bu mənşur dollar dünyasına nifrat hissi oyadır.

Dilbazi poeziyasının böyük bir qismini ana və övlad məhəbbəti təşkil edir. Dünyanın bütün şair və yazılışlarının, rəssam və bəstəkarlarının cild-cild kitablar həsr etdiyi ana sevgisi Mirvarid Dilbazinin dərin məhəbbətlə tərənnüm etdiyi mövzudur. Onun balacalar üçün yazdığı əksər şeirlərdə bir ana qəlbinin hərəkəti duyulur.

Dilbazinin «Ana» şeirini oxuduqca gözümüzün önündə gecənin şirin bir aləmində beşik yırğalayan bir ananın surəti canlanır:

*Gecə hər kəs yataraq dincini alır.
Bəs o kimdir belə xoş layla çah?
Kəsməyir bir an o, layla səsini,
Anadır bəsləyir öz körpəsini.*

Ana məhəbbəti tükənməz bir xəzinədir. Onun hər nəvazığında bir şirinlik vardır. M.Dilbazi ana və övlad məhəbbətinə həsr etdiyi şeirlərə, elə bil ki, ana qəlbinin bütün incəliklərini köçürmüştür. «Mənim anam ürəyimdir» şeirində övlad eşqılı bəxtiyar ana qəlbinin çırpıntıları əksini tapmışdır!

Şairənin «Analıq duyğusu», «Şirin dilim», «Körpələr» və s. şeirləri böyük övlad eşqinin ifadəsidir. Bu şeirləri oxuduqca balacalar başa düşürlər ki, övlad böyütmək ana üçün şərəfli olduğu qədər də çətin və əzablıdır. Ananın qayğısı

bununla bitmir. Onun övlada dərin məhəbbəti də olmalıdır. Cünki hər bir körpə ana nəvazığınə möhtacdır.

*Körpələrə məhəbbət,
Nəvazış də gərəkdir.
Ana olan qadının,
Əlli işdə gərəkdir.*

M.Dilbazi balacalar arasında dostluq və yoldaşlıq mövzusuna dair şeirlər də yazılmışdır. Onun «Dilarə və Güllər», «Vicdan» və s. şeirləri bu cəhətdən maraqlıdır. Bu şeirlərdə şairə balacalarda düzlük və doğruluq təbliğ edir, onları pis yoldaşdan uzaq olmağa, hər yönəmsiz hərəkətə uymamağa, hər gördüyü qəbahətin təsirinə düşməməyə, ağılli və düşüncəli olmağa çağırır. Onun «Dilarə və Güllər» şeirində iki qızın səmimi dostluğunundan danışılır. Oxucu öyrənir ki, Dilarə öz ağılsız rəfiqəsinin hər bir hərəkətini – xeyrini və zərərini düşünmədən, kor-koranə təqlid edir. O, öz gülüşünü Güllərinin yersiz hırıltısına, geyimini onun yönəmsiz formasına bənzədir, nəhayət, saçlarını da onun kimi qısalıdır.

Şairənin balacalar üçün yazdığı «Vicdan» şeiri isə daha böyük hissələrin ifadəsidir. Bu şeirdə balacaların qəlbində insanlığın ədalət səsi olan vicdanının şölsəni yandırır. «Vicdan» şeiri uşaqları dostluqda doğru olmağa, yoldaşı xəcalətdə qoymamağa, haqqı gizlətməməyə çağırır.

M.Dilbazinin uşaqlar üçün, məktəb, təlim və tərbiyə mövzusunda yazdığı bir sıra şeirlər balaları elmə, məktəbə çağıran, biliklərə yiyələnməyə həvəsləndirən, uşaqlarda səy və bacarıq tərbiyə edən, habelə böyüklərə qarşı ehtiram oyanan, sadəlik, təvazökarlıq təbliğ edən əhəmiyyətli əsərlərdir. Onun «Ana dili», «Məktəb nəgməsi», «Birinci beş», «Gələcək müəlliməyə məktub» və s. şeirləri xoşbəxt yurdumuzun bəxtiyar uşaqlarını təlim-tərbiyə ocağına, məktəbə səsləyir. «Ana dili» şeirində göz önündə, elə bil ki, əlisba kitabının səhifələri vərəqlənlər:

Bu corab toxuyan fikrli ana.

Bu da kiçik bağça, üzümlü çardaq,
Orda babasını gözlüyor uşaq.
Bu yuva üstüne qonmuş qaranüş,
Bu da yem istəyən neçə körpə quş.

Poemaları, mənzum nağılları. Mirvarid Dilbazi kiçik yaşlı balalar üçün bir sıra maraqlı poemalar və mənzum nağıllar da yazmışdır: «Reyhan», «Balaca nümayəndə», «Xeyir və Şər», «Qardaşlar», «Balaca dostları», «Sevincin dünyası», «Babaların su həsrəti» və s. Bu əsərlər uşaqlara Azərbaycan xalqının keçmiş, günləriindən, bugünkü inkişafımızdan, odlu-alovlu, müharibə illerinin məşəqqətindən, elmə, məktəbə can atan gənclərin ürəyə siğmayan böyük arzularından və nəhayət, insan övladının hər şeyə qadir olmasına bəhs edir.

Şairənin ayrıca bir kitab şəklində çapdan çıxmış «Reyhan» poeması Vətən balalarının elmə, məktəbə olan sonsuz məhəbbətinin təzahürüdür. Zoya Kosmedemyanskayanın qəhrəmanlığından ruhlanan Reyhan hər addımında bu igid rus qızından nümunə götürməyə çalışır. Tez-tez qəhrəmanlardan söhbət açır. Vətənlə maraqlanır. Yaxşı oxuyur. O, təhsildə, dərsdə inadkardır. Heç kəsdən asılı olmaq istəmir. Müəllimin tapşırığı məsələni özü həll etməyə çalışır. Atasının onun dərslərinə müdaxiləsini qəbul etmir, çünkü hər işdə Zoya kimi olmaq idealı ilə yaşıyır.

Bütün poema boyu Reyhan surətinə hədsiz məhəbbət duyulur. O, balaca qəhrəmanın sonsuz arzularını ifadə etməyə, elə bil ki, çətinlik çəkir:

Reyhanın da könlüün
Böyük arzuları var!
Bu arzular necədir?
Mən necə cavab verim?

Bu poemada M.Dilbazi pioner və məktəblilər haqqında yazdığı şeirlərdə olduğu kimi, müasir məktəblərin zəhmət-təhsil həyatını, onların Vətənə və xalqa sonsuz məhəbbət və sədaqətini, zəhmətə dərin rəğbətini məharətlə təsvir etmişdir. Poemada şairə həqiqi həyat səhnələri, iibrəli hadisələr, canlı insan surətləri yaratmağa çalışmışdır.

Odlu müharibə illerini xatırladan «Qardaşlar» poemasında M.Dilbazi uşaqlara iki qardaşın – Zakirə Oqtayın müharibədə həlak olan atalarının yolunu davam etdirməsindən danışır. Şairənin rəğbətlə qələmə aldığı qardaşlar Vətən xidmətində durmaq üçün suvorovçu olurlar. Zakirin anasına yazdığı məktubdan aydın olur ki, atalarının qəhrəmanlığından ruhlanan qardaşların qəlbini Vətən məhəbbəti ilə döyüñür.

Poemadakı Rəfiqə surəti də oxucuda hədsiz ehtiram və rəğbət doğurur. Rəfiqə təmkinli, gənc və gözəl bir gəlindir. Cəbhəyə yola saldığı həyat yoldaşının qara xəbərini mərdliklə qarşılıyib, qəmini, qüssəsini biruzə verməyən bu alicənab qadın qohum-qardaş mərhəmətini də qəbul etmir. O, müharibənin başsız qoyduğu minlərlə ailələrdən biri kimi bütün çətinliklərə sinə gərəb, kimsəyə boyun əyməyən oğullar böyüdüb başa çatdırıban bizim qəhrəman anaların timsahıdır.

«Qardaşlar» poeması gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün əhəmiyyətli əsərdir.

M.Dilbazinin tərbiyəvi mövzuda qələmə aldığı poemalarından biri «Xeyir və Şər»dır. Mövzusu dahi şair Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından alınmış bu əsər oxucuları dostluqda sədaqətli olmağa, çotin gündə yoldaşa kömək etməyə, haqsızlığa qarşı barışmazlığa sövq edir. Poemada bir qurtum su üçün yol yoldaşının gözlərini çıxaran xəyanətkar Şər oxucuları qəzəbləndirir.

M.Dilbazi «Sevincin dünyası» poemasında balaca Sevinc obrazını yaratmışdır. Poemanın başlangıcında şairə başı qarlı, möhtəşəm Qafqaz dağlarının əzəmətini tərənnüm edir. Suyu min bir dərdə dərman olan qoca Qafqazın etyində Beşdag adlı bir şəhərin olmasından danışır, onun gözəlliyyini vəsf edir. Şairə poemanın «Anadan bir qız oldu» bölgə

bət və sədaqətini, zəhmətə dərin rəğbətini məharətlə təsvir etmişdir. Poemada şairə həqiqi həyat səhnələri, iibrəli hadisələr, canlı insan surətləri yaratmağa çalışmışdır.

Odlu müharibə illerini xatırladan «Qardaşlar» poemasında M.Dilbazi uşaqlara iki qardaşın – Zakirə Oqtayın müharibədə həlak olan atalarının yolunu davam etdirməsindən danışır. Şairənin rəğbətlə qələmə aldığı qardaşlar Vətən xidmətində durmaq üçün suvorovçu olurlar. Zakirin anasına yazdığı məktubdan aydın olur ki, atalarının qəhrəmanlığından ruhlanan qardaşların qəlbini Vətən məhəbbəti ilə döyüñür.

Poemadakı Rəfiqə surəti də oxucuda hədsiz ehtiram və rəğbət doğurur. Rəfiqə təmkinli, gənc və gözəl bir gəlindir. Cəbhəyə yola saldığı həyat yoldaşının qara xəbərini mərdliklə qarşılıyib, qəmini, qüssəsini biruzə verməyən bu alicənab qadın qohum-qardaş mərhəmətini də qəbul etmir. O, müharibənin başsız qoyduğu minlərlə ailələrdən biri kimi bütün çətinliklərə sinə gərəb, kimsəyə boyun əyməyən oğullar böyüdüb başa çatdırıban bizim qəhrəman anaların timsahıdır.

«Qardaşlar» poeması gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün əhəmiyyətli əsərdir.

M.Dilbazinin tərbiyəvi mövzuda qələmə aldığı poemalarından biri «Xeyir və Şər»dır. Mövzusu dahi şair Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından alınmış bu əsər oxucuları dostluqda sədaqətli olmağa, çotin gündə yoldaşa kömək etməyə, haqsızlığa qarşı barışmazlığa sövq edir. Poemada bir qurtum su üçün yol yoldaşının gözlərini çıxaran xəyanətkar Şər oxucuları qəzəbləndirir.

M.Dilbazi «Sevincin dünyası» poemasında balaca Sevinc obrazını yaratmışdır. Poemanın başlangıcında şairə başı qarlı, möhtəşəm Qafqaz dağlarının əzəmətini tərənnüm edir. Suyu min bir dərdə dərman olan qoca Qafqazın etyində Beşdag adlı bir şəhərin olmasından danışır, onun gözəlliyyini vəsf edir. Şairə poemanın «Anadan bir qız oldu» bölgə

məsində oxucusuna Sevincin bu dağlar şəhərində dünyaya gəlməsini xəbər verir.

Ata gəldi fərəhli. Bu biza yol gözlədən, nənə güllü, çəçəkli, Sevinc gətirən qızdır. Dedilər: - Qızdır, nazdur, Yuxusu dinc, sözü dinc, Üzü aydan bayazdır, Adı da olsun Sevinc.

Bəli, ailə fərəh içindədir. Çünkü qız ailəyə sevinc gətirmişdir. Bu qız xoşbəxt bir ailədə dünyaya göz açmışdır. Burdur, nənəsi Sevincə layla çalır. Onun laylasından da Sevinc tökülür:

Böyü, Sevincim, böyü, Yuxusu dincim, böyü! Gül açın gül arzular, Boy at gözləri xumar, Gör dünyada nələr var!

Bu layla uzaq qərinələr arxasından həzin-həzin eşidilən qəmli, qəlbə sinq, niskilli bir gəlinin dərdli şikəstəsi deyil, bu layla mögrur, üzügülər, bəxtiyar bir nənənin şən nəğməsidir.

Poemada M. Dilbazi öz oxucusunu babalardan yadigar qalan qızıl şamli, səmənili, dolu süfrəli bahar bayram ilə qovuşdurur, ona Yer, Goy, Günəş haqqında çoxlu nağılların olmasından danışır. Şairə öz qəhrəmanı balaca Sevinci gümüş qanadlı quşla səyahətə çıxarıb Vətənə qaytarır, iftixarla deyir:

Sevinc çaylardan keçdi, Ayağı işlanmadan, Vulkanlı dağlar aşdı, Bircə tükü yanmadan, Şəhərləri dolaşdı, Yuxudan oyanmadan,

"Babaların su həsrəti" M. Dilbazinin balacalar üçün yazdığı irihəcmli poemasıdır. Poemanın əsas qayıtı keçmiş-

də suya həsrət qalan babaların əsrlər boyu məruz qaldığı çətinlikləri və dəli Türyançayı Kürə qovuşdurən, od püsküren şoran düzlərə su çıxaran qəhrəman insanların hər şəyə qadir olması haqqında uşaqlarda təsəvvür yaratmaqdır.

Poemanın proloquunda şairə Azərbaycanın abad kənd və şəhərlərindən, bu yerlərdə yaşayan uzun ömürlü, qoca man babalar və nənələrdən, gah günəşli, gah boranlı sinəsində sular çağlayan, başı buludlara toxunan əzəmətli dağlardan danışır. Vətənimizin geniş, işqli düzlərindən, sıx, keçilməz meşələrindən, bulaq kimi qaynayan zəngin nest yataqlarından xəbər verir. Sonra isə babaların keçmiş su həsrətindən, igit oğulların su uğrunda çəkdikləri məşəqqətlərdən bəhs edir.

Burda susuz çöllər vardi, Qızdırmañ göllər vardi. Ağır keçən azab çəkmis, Obalar var, ellər vardi. Ağır keçən o illərdən Bir hekaya söyləyim mən.

Şairə belə bir girişə Türyançayıñ əhvalatuna başlayır. O, Kürə qovuşmaq üçün Şahlıq düzə yol alan, Türyançayı bəndə salan xəlvət dərənin uzun illər insanlara ziyan vurma-sından söhbət açır. Lakin insan bu bədxislət dərənin zülmü-nə dözmür, üsyana qalxır. Bir gün: "İnsan gəlir" - deyə Şahlıq düzə səs düşür. "Maşınları yeri eşən, suyu sorub, dağı deşən" İnsan! Poemada "İnsan" kəlməsi qürurla səslənir, oxucu onda yenilməz bir əzəmet duyur.

Təbii fəlakətləri aradan qaldıran, "Çaylar üstə körpü quran, dərə söküb dağlar yaran" insan Rəhimogluñun simasında təcəssüm etdirilmişdir. Xəlvət dərəni lərzəyə salan Rəhimogluñun dəstəsi oxucunun gözündə bir dağ kimi yüksəllir. Əsərin "Qoca Kərəm" bölməsində təqdim olunan ciyni xurcuqlu, əli çomaqlı nuranı bir qoca, heç bir şübhə yoxdur ki, Azərbaycan oxucusunun təsəvvüründə Muğan çölünü

qarış-qarış addımlayan müdrik qoca Zərdüştü canlandıracaq və Mil düzündə Vurğunla həmsöhbət olan qoca çobanın hikmət dolu kəlamını səsləndirəcək:

*Muğan Muğan olsa biri üç eylər,
Muğan tufan olsa üçü heç eylər.*

Hər çeşmədən su içmiş bu müdrik çoban baba təbiətin dilinə bələddir. O, tüstülərin çıxışından, bulaqların axışından sabahın günəşlimi və ya yağışlı olacağını duyur. Qoca Kərəmin Qara çoban haqqındaki yanlıqlı hekayəti oxucunun qəlbini daha çox riqqətə gətirir. Poema insanın qələbəsi ilə başa çatır.

"Balaca dostlar" poemasında balaların şən uşaqlıq həyatından danışılır. Burada şairə öz balaca oxucusuna bəxtiyar uşaqların hünərindən, cəsurluğundan, hər şəy böyük marağından bəhs edir. Əsərdə təqdim olunan Rizvan, Nurlan, Şura, Vaqif, Elxan hər şeyi öyrənməyə, görüb-götürməyə, yararlı adam olmağa can atırlar. Onlar biri-biri ilə möhkəm dostdurlar: fermaya, küməxanaya və Mingəçevir su-elektrik stansiyasına da birgə gedirlər. Əsərdə tez-tez adı çəkilən Hürü nənənin – bu dünyagörmüş, əməksevər qarının söhbətləri onlara təsərrüfatın bir neçə sahəsi barədə çox şey anladılar.

M.Dilbazinin yaradıcılığında allegorik mənzum nağıllar da əhəmiyyətli yer tutur. Bu nağıllarda şairə bədkəhəqliqə xeyirxahlığın mübarizəsini eks etdirir, sədaqəti, qoçaqlığı və zəhmətsevərliyi tərənnüm edir. Bu nağıllardan "Günəşin eşqi" uşaqlara sədaqətli olmaq, qəlbə dəyməmək kimi müsbət xarakter aşılıyır. M.Dilbazi klassik ədəbiyyatdan tanıdığımız pərvanənin şəmin şəlesi ətrafında sırlanmasına, "aşıqanə xisətinə" balaca oxuların yaşına uyğun məna verir. Nağıldan belə qənaət hasil olur ki, pərvanə şəmin şəlesi ətrafında əlvən çəçəklərə olan sədaqəti ucbatından sırlanır, ondan əl çəkmir. Şairə şirin bir dil ilə nağıl edir ki, bağda bir qızılğıl var idi. Bütün quşlar, pərvanələr onu sevir, onun şə-

ninə nəgmə oxuyurdular. Hamı yaşamaq üçün günəşin oyannmasını arzulayırdı. Bu zamanı "niyagörmiş" qoca bir quş günü tutulacağını xəbər verir. Qorxudan gül saralır. O, «işiq!» - deyə fəryad edir. Bütün həşəratlar gülə işiq axtarmağa gedirlər. Qara böyük hamidan tez qayıdır dalında bir atəş qurdu gətirir. Çiçəklər onu lağla qoyurlar. Qızılğıl onlara acıqlanır.

Birdən günəş görünür, hər yan nura qərq olur. Hamı şad olur. İşiq axtarmağa gedənlər qayıdır. Təkcə pərvanələr galib çıxmır:

O zamandan pərvanələr,

Gecələri sübhə qədər

«İşiq verin, işiq verin!

Güllərə yaraşq verin!»

Deyib oda dolanırlar,

Çiçəkləri çox anırlar,

Mümkün olmur od aparmaq.

Sadiq dostlar belədir bax!

Şeirin axırınca misraları ilə şair balacalara nəsihət edərək yazar:

Əzizlərim, bu dünyada

Bir sədaqət qalacaqdır.

O həmişə çünki haqqdır.

M.Dilbazinin «Qaranquş və qara ilan» mənzum nağılı baharın ilk müjdəcisi sevimli qaranquşun insana məhəbbətinə həsr olunmuşdur. Bu kiçik nağılda balaca oxular yaxılıqla pislik arasındaki mübarizənin tamaşaçısı olurlar.

Nağıllardan göründüyü kimi, qaranquş xeyirxahıdır. O, insanlara sevinc gətirən quşdur. Qara ilan isə zəhərlidir, insanın düşmənidir. Bir gün ilan özü kimi bədxisətən ağacanada hansı qanın daha şirin olduğunu öyrənməyi tapşırır. Ağacanadə axtarıb sancıldığı tövüs bir körpənin şirin qanı olduğunu ilana xəbər verməyə tələsir. Onun pis niyyətini an-

layan qaranquş ağcaqanadı tutub dilini üzür ki, ilana xəbər verməsin. Lakin bu qəsdən xəbər tutan ilan qaranquşa kín bəsləyir. Bir gün fürsət tapıb quşa hücum edir. Qara ilan ondan yalnız bir ləlek qopara bilir.

«Qurd və uşaqlar» mənzum nağılında yolunu azib qurda rast gələn bir dəstə uşağı zıraklılı təsvir olunur. Burada şairə uşaqları düşmən hiyləsinə qarşı ayıq olmağa, dar gündə özünü itirməməyə, fürsətdən istifadə etməyə çağırır. Nağıldan məlum olur ki, qurd uşaqları kökəldib bir-bir yemək niyyətinə düşür, odur ki, bir müddət onlarla xoş rəftər edir.

M.Dilbazinin balaca qəhrəmanları qurdun hiyləsini başa düşdüklerindən ehtiyatla davranır, işin axırını gözləyirlər. Bir gün qurd təndir qalayır, ancaq gözlərinin pis gördüyüünü bəhanə edib uşaqlardan xahiş edir ki, təndirə baxsınlar. Onun məqsədini anlayan uşaqlar heç təndir görmədiklərini söyləyirlər. Qurd özü təndirə əyilib baxmalı olur. Bu fürsətdən istifadə edən uşaqlar onu itələyib təndirə salırlar.

M.Dilbazinin uşaqlar üçün yazdığı "Bal arısı və eşşək arısının nağılı" da maraqlı və tərbiyəvi məzmuna malikdir. Burada kiçik yaşılı uşaqlara əməyin şərəfli olmasından danişılır. M.Dilbazi bal arısının timsalında əməyin qiymətini, eşşək arısının timsalında isə tüfeyliliyin, paxılılıq və gözüdarlığın zərərli nəticəsini təsvir edir.

Əsərdə təsvir olunur ki, bal arısı yorulmadan çalışıp xalqa xeyir verdiyindən hörmət qazanır. Buna eşşək arısının paxılılığı tutur. O, bal arısını hörmətdən salmaq üçün ondan bal və paltar istəyir. Hamiya yaxşılıq edən bal arısı qonşusunu boş qaytarır. Eşşək arısı özünü bal arısı elan edir. Bir gün işləməkdən yorulan bal arısı eşşək arısının məclisində düşür. Eşşək arısı onu lağ'a qoyur. Bal arısı qonşusunun xəyanətindən inciyir. Lakin, eşşək arısı cəzasız qalmır. Bir gün qoca bağban bir budaqdan sallanmış eşşək arısını görüb qəzəblənir və mərdimazar, tənbəl arıların məskən saldığı budagi kəsib atır. Nağılin axırında şair uşaqlara nəsihat edərək deyir:

Əziz dostlar, özgələrin
Haqq işinə həsəd edənə
O tənbəllər, gözüdürdarlar
Bunu yaxşı bilsin gərək:
Ayaqlara düşəcəklər
Bir gün eşşək arısı tək.

Hekayələri, pyesləri. M.Dilbazi balacalar üçün bir sıra iibrətamız hekayələr yazılmışdır. Bu hekayələrdən biri «Gözəl ana»dır. Oxucuların qəlbində ana məhəbbətini daha da şöla-ləndirən bu yiğcam hekayə balaları «hər kəsa öz anası gözəldir» qənaətinə gətirir. Hekayənin qəhrəmanı balaca bir qızçıqazdır. Anasını itirmiş bu totuq, dilli-dilavər uşağa nə qədər nəvəziş göstərirlerse, o, «mənim anam ən gözəl anadır!» deyib sakitləşmir. Qızın anasını axtarırlar. Neçə-neçə yaraşıqlı qadınlar gəlib onu oxşadır. Lakin qızçıqaz: «Yalnız mənim anam ən gözəl anadır!» - deyib ağlayır. Balaca qız kəndin ən gözəl qadınlarından da üz çəvirir. Nəhayət, qızın anası tapılır. Qız görən kimi bu yasti burunlu, üzü cilli, qasızı, kipriksiz, sarı, ariq qadının boynuna sarılır. «Mənim gözəl anam» - deyib üzünü onun cilli üzünə söykəyir və sevinclə ətrafdakılara baxır. Hekayə oxucunun qəlbini riqqətə gətirir. Demək, hər anaya öz övladı gözəl olduğu kimi, hər övlada da öz anası gözəldir.

M.Dilbazi «Nənənin dərsi» hekayəsində xudpəsəndliyi tənqid edir. Hekayədə dünyagörmüş bir nənənin nəvələrinə verdiyi iibrətamız bir nəsihətdən danışılır. Süfrəyə qoyulmuş üç almanın nəvələri tərəfindən seçilib götürülməsi nənəni narahat edir. O, uşaqların gələcəyini düşünür. Onları gələcəkdə bir adət şəklini alacaq bu xudpəsəndlikdən çəkindirmək məqsədilə deyir: «Balalarım, sözlərimə yaxşı qulaq asın, hər kəs öz ixtiyarına güvənib, payın yaxşısını götürsə, bəs, pisi kimə qalsın? Bu, tamahkarlıqdır: Tamahkarlıq pisliklə qardaşdır, yaxşılıq - düşmən».

Nənənin ağıllı nəsihətindən nəvələr xəcalət çəkir. On-

lar almaları süfrəyə qaytarıb, bu dəfə nənənin nəsihətinə müvafiq seçirlər. Üstəlik kiçik nəvə öz payına düşən böyük almanı nənəsilə bölüşdür.

M.Dilbazinin "Cavan qız və qoca qarının hekayəsi" də təsirli, ibrətamız mənə ifadə edir. Hekayədə qoca qariyə güllən cavan bir qızın qəbahəti təqnid olunur. M.Dilbazi yazın avvəllerində hələ qar əriməmiş yollarda şala bərk-bərk bürünüb çəkmələrini sürüyə-sürüyə, ağır-ağır gedən bir qarını təsvir edir. Qarı yolla sağlam bədənli, başı açıq, qıvrımlı saçlarını yellədə-yellədə gedən bir qızla rastlaşır. Qarını görən qız gülümşünür, qəh-qəhə çəkməmək üçün dodaqlarını dişlərinə sixib ötür.

Dünyagörmüş qarı cavan qızın gülüşünün mənasını anlayır və ayaq saxlayıb qızın ardınca deyir: «Balaca, sən öz qocalığınamı gülürsən?»

M.Dilbazi insan qüdrətinin əzəmətinə və xeyirxah insanların tərənnümünə dair pyeslər də yazımışdır.

Şairin bu mövzuda yazdığı pyeslərdən biri «Muğanda bahar»dır. Əsərin əsas ideyası Odlar yurdu Azərbaycanın qədim abidəsi «Avesta»nın səhifələrindən bizə tanış olan xeyir və şər qüvvələrin mübarizəsini əks etdirir.

Bir pərdəli, üçşəkilli bu pyesdə təsvir olunan Mil və Muğan baba surətləri vətən torpağını laləzara çevirmək istəyən, şorən düzələri yaşıllaşdırmaq arzusu ilə yaşayın və bu arzuların çıçəklənməsi üçün gözəl baharın intizarını çəkən müdrik qocalardır. İnsanlara yaxşılıq arzulayan bu qocalar oxucu qəlbində özlərinə qarşı dərin ehtiram oyadırlar. Həm nəşr, həm də nəzmələ yazılmış bu pyesdən aydın olur ki, yüz min illər susuz yanın bu qocalar bizim ərimizdən imdad gözləyirlər. Onların ümidi sənaye şəhəri Mingəçevirdir.

Pyesin birinci şəklində qocalar günəşin yandırıcı şüalarından yaxa qurtarmaq üçün Bulud və Dumani köməyə çağırırlar. Çox keçmir ki, hər yer çıçəklənir, məhsul, meyvə yetişir. Lakin həyatın canlanmasına düşmən kəsilən şər qüvvələr babaların şənliyini pozur. Bahar vidalaşıb gedir.

Pyesin ikinci şəklində Muğan və Mil düzlərində oxucunun qəlbini sıxan bədxah qüvvələr hökmranlıq edirlər. Səmum yeli, zərərlı həşəratlar Mil düzünü xarabazara çevirirlər.

Üçüncü şəkildə Yer üzünün bütün şər qüvvələrini məglub edən insan nəfəsi gəlir. İnsanların şən nəgməsi səmum yelinin bağrını yarır. Bahar da gəlir. Həyatda ölüm-dirim mübarizəsi başlanır. Xeyirxah qüvvələr qələbə çalır.

M.Dilbazinin bir pərdəli, altı şəkilli «Göyçək Fatma» pyesi də bu cəhətdən səciyyəvidir. Bu əsərin ideyası «Muğanda bahar» pyesində olduğu kimi xeyirxahlığın bədxahlığı qarşı qələbəsinə ifadə edir. Göyçək Fatma pyesin əsas qəhrəmanıdır. Fatma yaraşlıq, zirək, bacarıqlı və xoşxasiyyət bir qızdır. Lakin qızçıqaz yetimdir, analıq əlinədir. O, qaraqabaq, bədniyət, daşürəkli analığının və paxıl, kifir, ağılsız ögey bacısının hökmü ilə gecə-gündüz rahatlıq bilmədən işləyir. Fatma öz-özünə deyir:

Onlar necə xoşbəxtidirlər.

Mənim isə dərdim çoxdur.

Əzizləyib candan yanın

Bir mehriban anam yoxdur.

Lakin göyçək Fatma öz xoş xasiyyəti və zəhməti sayəsində qazandığı çoxlu dostların köməyi ilə analığının əzabından xilas olur. Pyes Fatmanın xoşbəxt olması ilə nəticələnir.

VI FƏSİL 1945-1960-CI İLLƏRDƏ UŞAQ ƏDƏBİYYATI

İkinci Dünya Savaşı Sovet İttifaqının qələbəsi ilə başa çatdı. Ağır müharibədən sonra dövlətin qarşısında duran başlıca vəzifələr – sosializm quruculuğunu bütün sahələrində bərpa və yenidənqurma işləri aparmaq, xalqlar arasında sülh işini möhkəmləndirməkdən ibarət idi. Bu vəzifələrin yerinə yetirilməsi üçün ədəbi təşkilatların da qarşısında yeni vəzifələr dururdu. Müharibə illərində qələmimi süngüya çevirən yazıçılar ordusu indi dinc quruculuq illərində xalqın yaradıcılıq qüdrətini qələmə almalı, bədii əsərlərində əks etdirməli idi. Yazıçılar bu vəzifəni inamla yerinə yetirirdi. Müharibədən sonra ictimai həyatımız, adamların əməyi, mənəvi aləmi, hiss və düşüncəsi ədəbiyyat və incəsənətdə bütün genişliyi ilə əks olunurdu. Müharibə illərində nəşri dayandırılan «Pioner» jurnalı və «Azərbaycan pioneri» qəzeti fəaliyyətə başladı. Bir sıra şəhərlərdə xalq teatrları yaradıldı. Məktəblərdə özfəaliyyət dərnəkləri genişləndirildi. İstedadlı gənclər teatr və dərnəklərə cəlb olundu. Texniki peşə, orta ixtisas məktəblərinin və texnikumların sayı artırıldı.

Müharibədən sonra Azərbaycan mədəniyyətində baş verən ən əlamətdar hadisələrdən biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsi idi. Bu yubiley xüsusü ilə SSRİ xalqları üçün böyük bayrama çevrildi. Nizaminin «Xəmsə»si Azərbaycan dilinə tərcümə olundu. Onun mövzuları əsasında uşaqlar üçün bir sıra şeir, poema, hekayə və pyes yazıldı. Azərbaycanlı uşaqlar şairi daha yaxından tanıdlar.

Qeyd etmək lazımdır ki, müharibə dövrünün özünə məxsus şəraitı olduğu kimi, dinc quruculuq illərinin də öz tələbi, öz qanunları vardır. Belə mürəkkəb şərait bədii ədəbiyyatda da tacəssüm edirdi.

Müharibədən sonra ən başlıca mövzulardan biri də müharibə illərində istər ön, istərsə arxa cəbhədə düşmənə

qarşı aparılan mübarizənin geniş epik əsərlərdə bədii inikası idi.

Azərbaycan ədəbiyyatı müharibədən sonra diqqətəlayiq nailiyətlər əldə etdi. Bu nailiyətlər 1950-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünüyündə müvəffəqiyyətlə nümayiş etdirildi. Azərbaycan Yaziçılar İttifaqının 1951-ci ildə uşaq ədəbiyyatına dair keçirdiyi müşavirə uşaq ədəbiyyatında hiss olunan geriliyi tənqid etdi və uşaq yazıçıları qarşısında daha aktual vəzifələr qoyma.

1954-cü ildə çağırılan Azərbaycan Sovet Yaziçılar İttifaqının II qurultayı son 20 illik bir dövərə yekun vurdur.

Müharibədən sonrakı bərpa və quruculuq illərində yazıçılarımızın bir sıra ədəbi məcmuələri çap olundu: «Vətən səsi» (1945), «Ərməğan» (1946), «Zəfər» (1946), «Gənclik töhfəsi» (1946), «Şerlər» (1952). Bu məcmuələrdə əsasən gənclərin dünyagörüşünə, səviyyəsinə uyğun şeir, poema, hekayə və kiçik həcmli pyeslər toplanmışdır. Burada görkəmli və təcrübəli yazıçılarla yanaşı, gənc ədəbi qüvvələr də təmsil olunurdu.

Şerlər. Nəğmələr. Bu dövrdə yaranan əsərlər mövzu etibarı ilə zəngin və rəngarəng idi. Gənclərimizin mühərabədə göstərdikləri rəşadət, ataları əvəz edən yeniyetmələrin mətanəti, vətənə məhəbbəti, əməyi, komsomol və pioner təşkilatlarının yeni təşəbbüsleri, ümumi təhsil və sənət məktəblərinə sövq, sülhə çağırış və müştəmləkə xalqlarının səsində səs vermək və s. mövzular bu dövrdə yaranan əsərlərin mündəricəsini doğururdu. S.Vurğunun «Ana və körpə», «Deyin, gülün, övladlarım», M.Rahimin «Balaca bağbanlar», O.Sarıvəllinin «Balaca dostlar», S.Rüstəmin «Coğrafiya dərsində», Ə.Cəmilin «Azərbaycan», «Bahar nəğması», «Dünyanın gözəlliyi», N.Rəfibəylinin «Şerlər», «Pərvanə» və s. əsərləri məhz bu qəbildən idi. Ömrünün yarıını əsrden çıxunuş uşaqlar üçün yazış yaradan qocaman ədib Abdulla Şaiq, görkəmli yazıçılardan M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Ə.Abbasov ardıcıl olaraq bu sahədə fə-

liyyət göstərmiş, yeni şeir, poema, hekayə, povest və pyesləri ilə uşaqlarımızın tərbiyəsinə və kamilləşməsinə xidmət etmişlər. Müharibə illərində ön cəbhədə olan Z.Cabarzadənin, Ə.Libəylinin, H.Abbaszadənin, B.Vahabzadənin, Nəbi Babayevin (Xəzrinin), A.Babayevin, H.Hüseynzadənin (Arisin), İ.Səfərlinin ilk qəhrəmanları gənclər, onların arzuları və vətənpərvərlik duyğuları olmuşdur.

Ə.Libəylinin «Qaranquş» (1947), «Sənin adınlə» (1950) kitablarında toplanmış şeirlər gənclərin bərpa və quruculuq işlərində fəal iştirakından, yaradıcılıq əzmindən bəhs edir. Ə.Libəyli «Mingəçevir lövhələri» şeirində Kürün həmişə yaz vaxtı daşmasından, öz yatağına siğmadığından səhbat açır. Kür daşarkən həmişə insanlara zərər verər, çoxlu kəndlər aparar, qan edərdi. İndi insan əlləri Kürü ram etmişdir. Onun suyu indi insanlar üçün gərəklidir. İndi bu yerlərin görkəmi dəyişmiş, burada şəhər salınmışdır.

Şair yalnız quruculuq işlərindən bəhs etməklə kifayətlənmir, fikrini daha bədii ifadə etmək üçün Mingəçevirin keçmişinə də müraciət edir, müdrik qocaların söylədiyi xatirələri da şeirə gətirir. Deyirlər ki, yüz il əvvəl burada qoca bir balıqçı yaşarmış, həmişə Kürdən balıq tutarmış. Bir gün Kür daşır, qoca balıqçını aparır. Qocadan bir çinar və balıqçı koması qalır. İndi burada gözəl bir şəhər salınmışdır.

Ə.Libəylinin şeirlərində sülh mövzusu da mühüm yer tutur. Bu mövzuda yazılmış «Sühlün bayrağı», «Sühl arzusu», «Körpə dustaq» şeirlərini və s. göstərmək olar. «Sühlün bayrağı» şeirində Yer üzündə yaşayan insanların sülh uğrunda inamlı mübarizə apardıqları göstərilir. Şair ağ göyərçini sülhün rəmzi kimi təsvir edir. Göyərçin bütün dünyani dolaşır, insanlara xoşbəxtlik gətirir. İnsanların taleyi, körpələrin gülüşü, cavanların məhəbbəti, şairlərin nəğməsi, nəğməkarların səsi yalnız sülhlə bağlıdır. P.Robsonun, L.Araqonun, Nazim Hikmətin səsi də sülhün möhkəmlənməsi üçündür. Sülhün səsi ucaldıqca sanki insan qurub-yaratmağa can atır, çayların məcrasını dəyişir, kanallar çəkir, Al-

tay, Sibir düzlərini cana gətirir. Ağ göyərçin dünyani dolasıdılqca nur saçır, ümidişlər verir. Çinə, Əfqanistana səyahət edir. Avropanın, Asiyənin üstündə qanad açır. Qara zənci öz azadlığı uğrunda mübarizə aparır.

Elm, məktəb, təhsil mövzusu B.Vahabzadənin uşaqlar üçün yazdığı şeirlərdə daha dolğun ifadə olunmuşdur. Şairin «Məktəb illəri» silsiləsində daha konkret mövzular seçilmiş, aydın, yiğcəm, oynaq bir üslubda ifadəsinə tapmışdır. «Qızıl medal» şeirində orta məktəbi qızıl medalla qurtaran bir gəncdən səhbat gedir. Onun bu mükafatı asanlıqla qazanılmışdır. Uzun illərin, keçirdiyi yuxusuz gecələrin hesabına əldə edilmişdir. Şair onun əzəmətinin təntənəsinin qabaqda olduğunu söyləyir:

Həyat yollarına düşmüsən artıq.
Qabaqdadır böyük qələbən sənin.
Medalında yanın o parlaq işiq.
Rəmzi dir işıqlı gələcəyinin.

Şeiri oxuyan hər bir məktəbli, şübhəsiz, öz gələcəyi haqqında düşünür, müəyyən nəticələr çıxarır. «İlk ciğir» şeiri isə bu yolun başlanğıcıdır. Şeirdə göstərilir ki, yavaş-yavaş dan yeri sökülür, şəhər yuxudan qalxır, zəhmət adamları yanğın qarı tapdalayaraq fabriklərə, zavodlara işləməyə gedirlər. Onlar qar üzərində ilk ciğirləri açırlar. Açılmış bu ciğirlərlə məktəblilər güle-gülə məktəblərə gedirlər. Şair məktəblilərə müraciətlə deyir ki, indi siz uşaqlıq həyatınızın ən sevimli çağınızı yaşayırsınız. Lakin bu gün məktəblərə getdiyiniz açılmış ciğirlərin əvəzində sabah özünüz ilk ciğirlər açaraq fabriklərə, zavodlara və başqa müəssisələrə işləməyə gedəcəksiniz. Şair məktəblilərin həyat yolunu göstərməklə bərabər, onlarda əməyə və əməksevər adamlara da hörmət hissi oyadır.

Şairə görə, sənətin böyüyü-kiçiyi yoxdur, ən adı, ən kiçik sənətin özü belə sahibinə hörmət və şöhrət qazandıra bilər. B.Vahabzadə «Zəng çalan qarı» şeirini məhz bu müna-

sibətlə yazmışdır.

Öz həyatı boyu keçdiyi yolların içərisində məktəb yolunu ən şərəflər yol hesab edən müəllif, şübhəsiz, belə şeirlərlə uşaqlarda məktəbə, təhsilə böyük həvəs və maraq oyadır. «Çanta», «Qutqaşen məktəbi», «Qiymət», «Əlisba kitabı», «Niyə?» və digər şeirlərində də məktəb, təhsil və zəhmət tərənnüm olunur.

Böyük Vətən müharibəsindən sonra, xüsusən 50-ci illərdə uşaq ədəbiyyatına ciddi meyl edən, bu mövzuda şeir, poema və hekayələr yazan yazıçılardan biri H.Abbaszadə olmuşdur. Onun bu dövrədə bir sira kitabları çapdan çıxmışdır: «İlqar», «Sınaq illəri», «Yaşıl küçə», «Silah yoldaları», «Yasəmən», «Ağarır yelkənimiz», «Şəlalə», «Sən nə yaxşı nənəsən» və b.

Bu kitablarda toplanmış şeirlərin mühüm qismi uşaqlar üçün yazılmışdır. Şair «İlqar» poemasında İlqarın şəxsində neftin çıxarılmasına, gəmiyə, neft buruqlarına böyük maraq göstərən uşaq obrazı yaratmışdır. İlqar maraqlandığı, lakin ona hələlik qaranlıq olan sualların cavabını neftçi babasından alır. Şair, babanın dili ilə poemanın daha sadə, aydın, dilinin daha təbii səslənməsinə çalışmışdır.

1950-ci illərin birinci yarısında ilk şeir kitabları ilə öz istedadlarını bürüzə verən gənc şairlər ilk uşaq kitablarını da bu illərdə yazmışlar. H.Hüseynzadənin «Rus dili müəllimi» (1954), Novruz Gəncəlinin «Üç dost» (1953), İ.Qabilin «Bol məhsullu tarla» (1954), Ə.Kürçayının «Arisin bağçası» (1953), X.Əlibəylinin «Balaca həkim» (1955) və b. kitabları bu qəbildəndir.

Ümumiyyətlə, bərpa və quruculuq illərində yazılmış şeir və poemaların bir sira məziyyətləri ilə yanaşı, zəif və nöqsanlı cəhətləri də vardi. Səciyyəvi cəhət ondan ibarət idi ki, şeirdə ritorika, şüarçılıq, sözçülük, təsvirçilik, sxematik pafos və s. qüsurlar qabarlıq nəzərə çarpırdı. Bu, bir də onunla izah edildirdi ki, ümumi ədəbiyyatın inkişafına əngəl olan «konfliksizlik nəzəriyyəsi» uşaq və gənclər ədəbiy-

yatına da öz mənfi təsirini göstərmmişdir. Bəzi yazıçılar mövzu seçərkən oxucuların yaş xüsusiyyətini, səviyyəsini nəzərə almırlılar, bu da uşaq əsərlərinin bədii keyfiyyətinə xələl gətirirdi.

Hekayələr, povestlər: Müharibədən sonra uşaq nəsständə də müvaffaqiyətli addımlar atılmışdır. Mir Cəlal, S.Rəhimov, Ə.Vəliyev, Ə.Məmmədxanlı kimi təcrübəli ədiblərlə yanaşı, gənc nəslə mənsub olan Q.Musayev (İlkin), İ.Qasımov, H.Seyidbəyli, İ.Əsfəndiyev, Y.Əzimzadə, S.Qədirzadə, M.Təhmasib, S.Axundov və başqaları uşaqlar üçün ilk hekayələr kitablarını nəşr etdirmişlər. Bu müəlliflərin üslubu, yazı tərzi müxtəlif olduğu kimi, hekaya və povestləri də mövzu, məzmun və mündəricə etibarı ilə fərqli idi.

Hekayələrin yiğcamlığı, mövzunun aydınlığı və sadəliyi, hadisələrin düzlu, bir qədər də humoristik təsviri, fikrin bədii ifadə tərzi ilə Mir Cəlal müasirlərindən seçilirdi. Onun uşaqlar üçün yazdığı «Aqıl», «Qorxu», «Yuxu və külək», «Buz maşını», «Naxış», «Ehtiram», «İki rəssam», «İlk vəsiqə» və b. hekayələrində pedaqoji görüşləri duyulmaqdadır. Burada uşaqların yaş xüsusiyyəti, bilik səviyyələri və s. nəzərə alınmışdır. Ədibin «Kimya tələsir» hekayəsində məktəbə ilk dəfə qədəm qoyan balaca Kimyanın böyük arzularından - elma, texnikaya, oxumağa həvəsi olan bir uşaq marağından bahs olunur.

Yaradıcılıq vüsəti, mövzu müxtəlifliyi ilə fərqlənən Süleyman Rəhimov uşaqlar üçün də bir sira hekayələr yazmışdır. Bu hekayələrin bir qismi müasir həyatdan alınmışdır və yazıçının geniş müşahidəsinin səmərəsidir. Digər qismi isə şifahi xalq yaradıcılığı qaynaqlarından istifadə yolu ilə yaradılmışdır.

S.Rəhimovun müharibədən sonra qələmə aldığı «Arzü» (1947), «Ata və oğul» (1947) əsərləri tərbiyə mövzusunda yazılmışdır. «Ata və oğul»da Qəhrəman adlı atanın öz oğlu Sabirin tərbiyəsi ilə çox ciddi məşğul olmasından danışılır. Ona elə gəlir ki, uşağın gələcəkdə bacarıqlı olması

üçün zəhmətə alışdırılması lazımdır. Onun mülahizəsinə görə, uşaqa hazır oyuncaq da vermək olmaz, o özü zəhmət çəkib həmin oyuncağı düzəltməlidir.

S.Rəhimovun «Pəri qızılı» kitabına toplanmış hekayələrin mövzusu xalq ədəbiyyatından alınmışdır. Bu hekayələr istər forma, istərsə də məzmunca orijinaldır.

Yazıcı xalq zərb-məsəllərinə istinadən əhvalat təsvir edir. «Qara torpaq və sarı qızıl», «Salman baba və təbilçi Elxan», «Güclü tufan və tək çınar», «Lilli çay və damcılı bulaq», «Ala dana», «Tülkünün dostluğu» hekayələri, «Yönlü oğul neylər ata malını, yönsüz oğul neylər ata malını», «Dövlətdə dəvə, övladda nəvə», «Aslan da yalqız olmasın», «Dəvə ölsə günü bir yükdür, toyuq ölsə tükü bir çəngə tükür», «Camışa qoşulan dananı qurd yeyər» və s. xalq məsələləri üzərində qurulmuşdur. Yazıcı bu yolla uşaqlara və gənclərə müəyyən tərbiyəvi fikir aşılamağa çalışmışdır. Güclü tufanlara davam gətirə bilməyən lovğa çınarları, özünü çöllərə bərəkat gətişən lilli çaylardan üstün tutan, soyuq suyu ilə fəxr edən damcılı bulaqları ədib təmsil yolu ilə qarşılaşdırır, birinin digərindən daha mənşətli olduğunu göstərir. O, xalq ədəbiyyatı əsasında yazdığı hekayələrində gəncələri təvəzük olmağa, xalqın işinə yaramağa, xalq kütlələrinə arxalanmağa çağırır.

S.Rəhimov hekayələrində tez-tez təbiət hadisələrinə müraciət edir, müxtəlisf heyvanları, ağacları, bitkiləri dəmirir. Onun «Tikanlı arı və xallı kəpənək», «Kəkilli toyuq və caynaqlı çalağan», «Sarı bülbülb və qulaqlı dovşan» və bir sıra hekayələri bu qəbildəndir. Təmsil janrında yazılmış bu kiçik həcmli hekayələrdə ədib təbiət hadisələrini, heyvanlar aləminin xüsusiyyətlərini uşaqlara öyrətməklə bərabər, əməyə məhəbbət, dostluqda möhkəm olmaq, təbiəti sevmək kimi məziyyətləri onlara aşılamağa çalışır. Bu hekayələrin dili də yazıcının roman və povestlərinin dilinə nisbətən sadə və yiğcəmdir.

Bədii yaradıcılığında gəncliyin əməyinə, təlim və tər-

biyəsinə geniş yer verən Əli Vəliyev uşaqların və yeniyetmələrin həyatından, xalq nağıllarından istifadə yolu ilə bir sıra hekayə və povestlər yazmışdır. Onun «Sovqat», «Hekayələr», «Madarin dastanı» və digər kitabları məhz bu mövzuda qələmə alınmışdır.

Əli Vəliyev kənd mövzusuna daha çox meyl göstərən, kəndin adət-ənənələrini, təbiətini, təsərrüfatını bir ustad kimi bilən, uşaqlara bələdçilik edən və sevdirdən sənətkarlardandır.

Uşaq qəlbinə ən yaxın olan və onu daha çox cəzb edən təbiətdir, zəngin meyvə bağlarından. «Nicatın dostları» hekayəsində Nicatın anasının dili ilə yazılı meyvələrin sağlamlıq və gümrahlıq üçün yararlı nemət olduğundan danışır. Balaca Nicat anasının dediklərini diqqətlə dinləyir. Anası Nicatın bu qədər maraqlandığını görüb deyir: «Sağlıq olsun, orta məktəbi qurtarandan sonra agronomluq oxu. Kəndimizdə yeni bağlar sal». Bu sözler Nicati daha da ürəkləndirir. O tələsir ki, tezliklə agronom olub meyvə bağları salsın.

Əli Vəliyevin «Madarin dastanı» əsərinin məzmunu isə xalq nağıllından alınmışdır. Ədib nağılin quruluşuna və forma xüsusiyyətinə o qədər də xələl gətirməmiş, həttə dil və üslub keyfiyyətlərini də qorumağa çalışmışdır.

Hadisələrin mərkəzində insan ağlinının, insan iradəsinin yenilməzliyi və qələbəsi durur. Bu daha çox Madarin timsalında tacəssüm edir. Ənənəvi dastanlarımızda olduğu kimi padşah qızı Laləni Madara verməmək üçün müxtəlisf hiylələrə əl atır, gedər-gəlməz yollara, tilsmili dağlara göndərir. Bu, bir tərəfdən padşahların iç üzünü, kələkbazlığını, namərdiliyini ifşa etmək üçün geniş imkan verir, digər tərəfdən isə sevgililəri sinaqdan keçirir, məhəbbətdə daha iradəli, ardıcıl və möhkəm olmaq üçün şərait yaradır.

Madar xalq nağıllarında olduğu kimi, bir çox manələrə mətanətlə sinə gərib qələbə çalır. Əlbəttə, Madar yalnız öz gücünə arxalanmaqla qələbə əldə etmir, o hər yerdə xalqın köməyinə arxalanır, xalqın məsləhəti ilə sehrbazlıqlara

qalib gəlir. Tilsimlərdə saxlanıb əzab və işgəncə verilən Tap-dıq və Ceyranı xilas edir, solmayan çicəklər dərir.

Əsərin ümumi ruhunda el birliyi, el gücü, insahlara məhəbbət və onlara arxalanmaq kimi yüksək mənəvi keyfiyyətlər əsas yer tutur. Eyni zamanda, zəhmətkeş insanlara xor baxanlara, xalqın dinc həyatını pozmaq istəyənlərə, ümumiyyətlə, şər qüvvələrə qarşı nifrət hissini artırır.

İstər müharibə illərində, istərsə də müharibədən sonrakı geniş quruculuq və yaradıcılıq illərində Ə.Məmmədxanlı həmişə müasir mövzulara, həyatı hadisələrə daha çox meyl göstərən sənətkarlarımızdan olmuşdur. O, tarixi mövzulara, keçmiş hadisələrə müraciət etdiqdə belə ona müasir baxımdan yanaşmış, müasir ictimai ruh aşılımışdır. Onun «Aydın», «Buz heykəl», «Qızıl qöñçələr», «Baş xiyabanda», «Qaralmaz günəş» və s. əsərləri bu cəhətdən diqqəti cəlb edir. Ə.Məmmədxanlının 1954-cü ildə qələmə aldığı «Balaca Nərgiz» onun digər uşaqlıq hekayələrindən istər həcm etibarı ilə, istərsə obrazların bitkinliyi və həyat materialının zənginliyi baxımından fərqlənir.

Ailə-məişət mövzusunda olan «Balaca Nərgiz» əsərində yazıçı ailənin birliyində, atanın və yaxud ananın öteri səhv yollardan qayğıb yenidən ailəyə qarışmasında övladın da müyyəyen rol oynamasından bəhs edir. Əlbəttə, belə hadisələr həyatda baş verir. Ə.Məmmədxanlı «Balaca Nərgiz» hekayəsində övlad məhəbbətini hadisənin əsas xətti kimi vermişdir. Hekayə bir ailənin taleyi üzərində qurulmuşdur: Balaca Nərgiz, ata, ana və nənə. Nərgizin atası evdən getmiş, nənəsinin dediyi kimi, özünə «kukla» tapmışdır. Ata evdən getdiqdən sonra ailə həm maddi, həm də mənəvi cəhətdən çətinlik çəkir. Ana fabrikdə işləyir. İş yerində, yoldaşları arasında hörmət qazanır.

Atanın evdən getməsini, həmçinin maddi çətinlik çəkmələrini ana heç kəsin yanında bürüze vermir. Öz dərdini özü çəkir. Əsərdə Nərgiz surətinin qabarlıq verilməsinə baxmayaraq, ana hadisələrin mərkəzində dayanır. Nərgiz ailədə

həddindən artıq şıltaq və tələbkar böyükür. Ana - Şəfiqə onun bu şıltaqlığını səbr və təmkinlə, mülayimliklə dəf edir. Onun tələblərini yerli-yersiz ödəməyə çalışır. Ana çalışır ki, ona psixoloji təsir göstərsin. Bu yol ilə yaziçi həyatda maddi cəhətdən ailənin təmin olunub-olunmadığının nə demək olduğunu balacaların da başa düşmələrinin vacibliyini göstərir.

Salam Qədirzadə ədəbiyyatda müharibədən sonra gəlmışdır. Onun məktəbli uşaqların tərbiyəsindən, təhsilindən və dostluğundan bəhs edən «İllik hekayələr» kitabı da 1951-ci ildə çap olunmuşdur. Həmin kitabçada toplanan «Dostluq», «Elsevər», «Yaşarın səhvi» hekayələrində yazıçı ilk təcrübə olaraq uşaq obrazları yaratmağa cəhd göstərmişdir. Daha epik lövhələrə meyl göstərərək az sonra o, «Gənclik» (1953) povestini yazdı. Məlumdur ki, müharibədən sonra mədəni quruculuğun mühüm amillərindən biri də texniki tərəqqiyə, yeniyetmələrin elmi-texniki biliklərə yiyələnmək məsəlesi idi. Buna görə də, Bakıda və Respublikanın digər şəhərlərində texniki-peşə məktəblərinin sayı ildən-ilə artır və yeniyetmələri daha çox özüne cəlb edirdi. Həmin məktəblərdə müxtəlif peşələrə yiyələnib quruculuq işlərində çalışan gənclərin işi, əməli fəaliyyəti bədii əsər üçün zəngin material verirdi. S.Qədirzadə də məhz bu məqsədlə həmin mövzuya girişmiş, iri həcmli «Gənclik» povestini yazmışdır. Povestin əsas qəhrəmanı Kamildir. O, kənddən ilk dəfə şəhərə gəlib texniki-peşə məktəbində təhsil alır. Əsərdə də əslində onun təhsil və tərbiyəsindən, peşəsinə olan həvəsindən, yeri gələndə inamsızlığından və büdrəmələrindən, keçirdiyi peşmanlıqlı hissələrdən bəhs olunur. Müharibədən sonra Bakıda neft sənayesinin bərpası, Sumqayıt kimi sənaye şəhərlərinin salınması gənclərin kənddən şəhərə axınına səbəb olmuşdu. Bu həm qanunə uyğun, həm də səciyyəvi bir hal idi. Kamil də şəhərə gələn yüzlərlə gənclərdən biri idi. Onun kənd həsrətindən doğan tərəddüdləri də təbiidir. Xeyirxah ustalar, mehriban dostlar Kamilin inamsızlığını aradan qal-

dirir, ona kömək əli uzadır. O da peşəsinin əsl sahibi olur. Yaziçi hadisələri ən çox Kamilin, onun dostları Əsəd və Zəkinin, digər ustaların ətrafında dolandırıldığı üçün bəzən bəsitlik və məhdud cəhətlər də özünü göstərir. Təlim-tərbiyədə başlıca rol oynayan müəllimlərin arabir adı çəkiləsə də, onların Kamile qayğısı görünür.

Mühəribədən sonra müharibə haqqında yazmaq, yeni sənədlər əsasında partizan hərəkatını bədii boyalarla geniş lövhələrdə əks etdirmək yazıçıların, jurnalistlərin, müharibə iştirakçlarının öhdəsinə düşürdü. Eyni zamanda ataların bu misli görünməmiş tarixi imtahanını oğullar da, hətta müharibədən sonra doğulanlar da bilməli idi. Bu mövzuda müharibə illərindən başlayaraq 50-ci illərə qədər xeyli şeir, poem, hekaya, povest, oçerk, nəhayət, xatirə ədəbiyyatı yaranmışdır. Bunların içərisində daha çox diqqəti cəlb edən İ.Qasimov və H.Seyidbəylinin «Uzaq sahillərdə» (1953) povesti idir. Əsərdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yaxından iştirakı ilə partizan dəstəsinin fəaliyyətindən bəhs olunsa da, o, orta və yuxarı yaşılı uşaqların da böyük marağına səbəb olmuşdur. Buna görə də «Uzaq sahilərdə» povesti gəncliyin daha çox sevdiyi əsər kimi uşaq ədəbiyyatının yaxşı nümunələrindən biri olaraq qiymətlidir.

Povestin əsas qəhrəmanı Mixaylo ləğəbi ilə məşhur olan Mehdi Hüseynzadədir. O, faşistlərin əsir düşərgəsindən qaçaraq Adriyatik dənizi sahillərində partizanlara qoşulur və tezliklə müxtəlis millətlərdən cəmlənmiş böyük partizan bölmələrinin təşkilatçılarından və başçılarından biri olur. Mixaylo (Mehdi) tez-tez alman qərargahlarına, zabit və əsgərlərin toplaşdıqları saraylara, kinoteatrlara, dəmir yollarına partlayıcı maddələr qoyur, faşistlərə ağır zərbələr endirir. Adriyatik dənizi sahillərində, Triyest zəhmətkeşləri arasında böyük hörmət və ehtiram qazanmasının başlıca səbəbi onun dərin vətənpərvərlik hissindən, əsl vətəndaşlıq simasından doğmuşdur. Onun təbiətində vətənpərvərlik, xalqının gələcəyə böyük inamı, qələbəyə və azadlığa etiqadı güclü idi.

Mehdini mübarizəyə ruhlandıran da bu idi.

Povestdə Mehdinin əfsanəvi qəhrəmanlığı digər partizanlardan təcrid olunmuş şəkildə təsvir olunmur. Onunla ciyin-ciyinə həmyerlisi Mirdaməd Seyidov, Ferrero, Vasya, Ancelika və xalqının, Vətəninin gələcəyi naminə mübarizə aparan yüzlərlə vətəndaş vuruşur, qəhrəmanlıqlar göstərirlər.

Müəlliflər povesti yeni sənədlər əsasında təkmilləşdirmiş, bədii cəhətdən daha da kamilləşdirmiş, bir neçə dəfə nəşr etdirmişlər. Əsər bir çox dillərə tərcümə olunmuş, geniş şöhrət qazanmışdır. Povestin süjeti əsasında çəkilmiş bədii film də böyük maraqla qarşılanmışdır.

Dramaturgiya. Mühəribədən sonra uşaq dramaturgiyası yeni bir mərhələyə daxil oldu. Gənc Tamaşaçılar Teatrının fəaliyyətinin canlandırılması dramaturqları uşaqlar və gənclər üçün pyes yazmağa sövq etdi. Bu dövrdə qoca-man Abdulla Şaiq Nizami mövzusuna müraciət etdi. O, mövzusunu «Xəmsə»dən götürdüyü «Fitnə», «Nüşabə», Süleyman Saninin «Qaraca qız» povesti əsasında «Qaraca qız», Ə.Abbasov «Alma bağı», «Dostluq eşqinə», «Qisas», «Məlik Məmməd», «Aqil və Sərvinaz»; M.Seyidzadə «Zəfər»; M.H.Təhmasib «Çiçəkli dağ», «Çandranın kəli»; T.Əyubov «Laçın»; Z.Xəlil «Gənc ustalar»; B.Vahabzadə «Lələ»; Səttar Axundov «Zərif tellər» və s. pyeslərini yazdırılar.

M.H.Təhmasibin «Çiçəkli dağ» nağıl-pyesi ideya və bədii keyfiyyətinə görə daha müvəffəqiyyətli idi. Xalq yaradıcılığı xəzinəsinə dərindən bələd olan Təhmasib nağıllarımızda sənət öyrənmək, dövrün savadlı, xalqın arzu və istəklərini həyata keçirmək uğrunda mübarizədə sabrlı, mətanətli və mübariz olmaq kimi məziyyətləri ümumiləşdirmiş, fərdi keyfiyyətləri ilə seçilən, yadda qalan obrazlar yaratmışdır. Gəncliyin tərbiyəsində əhəmiyyətli rol oynayan pyes onları həyata, xalqa, Vətənə məhəbbət ruhunda tərbiyə edir. Burada xeyir və şər qüvvələr üz-üzə gəlir. Xalqın arzu və istəyi uğrunda mübarizə aparan həkim, onun sağıldı Mətanət,

Usta, Elşən və b. xeyirxah qüvvəni təmsil edir. Xeyirxah qüvvəyə mane olan Simnar xan, Göygöz kosa şər qüvvənin başında dayanır. «Çiçəkli dağ» pyesinin əsas qəhrəmanlarından biri olan qoca həkim öz xeyirxah əməlləri ilə xalq kütlsinə kömək etmək istəyir. O, çıçəklərdən elə bir dərman hazırlayır ki, daşı əritsin, ot bitməz yerləri laləzara döndərsin. Ancaq Simnar xan onun hazırladığı dərmanı əla keçirməyə çalışır. Göygöz kosanın tilsimlərindən istifadə edib həkimidə, Mətanəti də, şagirdləri də Qanlı daşda tilsimə saldırır. Əsas mübarizə də bundan sonra başlanır. Burada həkimlə Simnar xan qarşılaşdırılır. Həkim tilsimli dağın «tilsimi»ni sindirib xalqa su vermək, şoran düzləri münbitləşdirmək, insanlara xidmət etmək istəyir. Simnar xan isə suyun yolunu kəsmək, həkimin hazırladığı dərmanı əla keçirməklə xalqı öz zülmünə tabe edib, ehtiyac içərisində saxlamağa can atır. Şər qüvvələrə qarşı mübarizədə Elşənin qəhrəmanlığı, Mətanətin mətanəti kifayət deyil, burada birinci növbədə bilik köməyə çatır. Elşən böyük çətinliklə də olsa, həkimin məsləhət gördüyü kitabları oxuyur. Göygöz kosanın tilsiminə qarşı öyrəndiyi elmdən istifadə edir. Yalnız bundan sonra xeyirxah qüvvələr şər qüvvələrə qələbə çalır. Pyesdə uşaq surətləri olan Hadi və Bidi xasiyyətləri etibarı ilə bir-birindən fərqlənir, hətta bir-birinin əksidir. Hadi elmə həvəs göstərən, ağıllı, düşüncəli, iradəli olduğu halda, Bidi əksinə, tənbəl, yeyib-yatan, düşüncəsiz və iradəsizdir. Lakin Bidi ətrafında gedən mübarizədən ruhlamış dəyişir. Qələbə çalan xeyirxah qüvvənin mövqeyində dayanır.

Bu dövrə böyük rəğbətlə qarşılanan pyeslər uşaqlarda əməyə məhəbbət, xeyirxahlıq, dostluq, əmin-amanlıq uğrunda mübarizə hissi tərbiya edir, eyni zamanda gəncələr üçün dramaturgiyaya yenilik bəxş edir.

MİKAYIL RZAQULUZADƏ (1905-1984)

Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakıda yeni üsullu «Mədrəseyi-nur» məktəbində almışdır. Orta təhsil alıqdən sonra, 1923-cü ildə Azərbaycan Ali Pedaqoji İnstytutunun tarix-ədəbiyyat fakültəsinə daxil olmuşdur. Həmin institutu bitirdikdən sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiştir.

M.Rzaquluzadə kiçik yaşılarından əmək fəaliyyətinə başlamışdır. O, 1920-ci ildə Azərbaycan Respublikası Hərbi Komissarlığında şöbələrarası rabitəçi, 1923-cü ildə Bakı Vilayət Hərbi Komissarlığında jurnalist və bundan sonra kitabxanaçı vəzifəsində işləmişdir. 1927-1931-ci dərs illərində Gəncə Pedaqoji Texnikumunda müəllimlik etmişdir.

Moskvada təhsil aldığı müddətdə o, SSRİ Xalq Komissarlar Şurası qanun və qararlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və Xalq Komissarları Soveti yanında stenografiya kurslarında dil və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. Aspiranturam bitirdikdən sonra 1934-35-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqoji İnstytutunda uşaq ədəbiyyatı üzrə elmi işçi vəzifəsində çalışmışdır. Bununla yanaşı, M.Rzaquluzadə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi, daha sonralar «İnqilab və mədəniyyət» jurnalının məsul katibi, Azərbaycan Dövlət Kinostudiyasının, Xarici ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin baş redaktor müavini vəzifələrində işləmişdir.

Mikayıl Rzaquluzadə hələ orta məktəb şagirdi ikən «Tələbə həyatı» məcmüsündə məqalələr çap etdirmiştir. O, Abdulla Şaiqin anadan olmasının 50 illiyi münasibətilə «Müəllim» adlı şeir də yazmışdır. Bu, M.Rzaquluzadənin ilk mətbu şeiri idi. Pedaqoji İnstytutda təhsil aldığı zaman «Örnək» (1925) adlı kitabçada onun bir neçə məqaləsi çap olunmuşdu.

M.Rzaquluzadə məhsuldalar sənətkar olmuşdur. Onun

şəir, poema, hekaya və məqalələri dövri mətbuatda müntəzəm nəşr edilmişdir. «El gücü» (1943), «Qaranquş yuvası» (1945), «İstək» (1949), «Dan söküldəndə» (1952), «Qu gülü» (1955), «Ölkəmin çiçəkləri» (1962), «Nasillərdən-nasillərə» (1965), «Salam Adil» (1966), «Ürəkdə izlər» (1969), «Yaz günəşi» (1977) və s. kitabları çap olunmuşdur.

Şeirləri. Ədəbiyyat aləminə şeirlə gələn M.Rzaquluza-dənin yaradıcılığı çoxsahəlidir. Lakin poeziya onun yara-dıcılığında başlıca yer tutur. «Ölkəmin çiçəkləri», «Ürəkdə izlər», «Nasillərdən-nasillərə», «Yaz günəşi» kitablarında M.Rzaquluzadənin şeirləri də toplanmışdır. Bu şeirlərdə sülh, azadlıq, vətən məhəbbəti, zəhmət, ana torpağın nemət-ləri tərənnüm olunur.

«Ən dadlı meyvə», «Düymə», «Ağ dana», «Çimən sər-çələr», «Mənim planım», «Qış gəlir» və s. şeirlərində şair ki-çik yaşılı uşaqlarda zəhmətə həvəs hissi oyadır.

«Ən dadlı meyvə» şeirində Qoca bağban uşaqlardan soruşur:

- Ən dadlı meyvə nədir?

Bağbanın bu sualının cavabında hər uşaq bir meyvə-nin adını çəkir. Lakin bağban onlarla razılaşır:

-Bu saat mən sizə deyim

ən dadlı meyvə nədir?

...Ən dadlı meyvə -
ancaq

Sənin öz zəhmətinlə,

Yetirdiyin meyvədir!...

«Ağ dana» şeirində balaca Sevincin işgüzarlığından, onun zəhmətindən, qayğıkeşliyindən danışılır. Sevinc zirək qızdır, atası ona bir ağ dana almışdır. Sevinc yaz, yay, payız aylarında öz danasını otlaqdə otarır, qışda isə qar yağdığını-dan dananı öz eli ilə evdə yeməyib bəsləyir. Şair balaca uşaqları Sevinc kimi işgüzar, zəhmətkeş olmağa çağırır.

«Qış gəlir» şeirində isə şair balaca körpələrin xeyirxah

əməllərindən, qışın, soyuğun gelməsindən qorxuya düşən balaca heyvanlara qayğı və məhəbbətindən danışılır.

Dostluq və yoldaşlıq, sülh və azadlıq kimi keyfiyyətlər şairin yaradıcılığında geniş yer tutur. «Ulduz», «Ağ göyər-çin», «İki quş», «Yuva davası» şeirləri bu cəhətdən diqqəti cəlb edir.

Dünya gənclərinin azadlıq meyllərinin təsviri də M.Rzaquluzadə yaradıcılığında mühüm yer tutur. Şair «Mə-nim çiçəyim» şeirində bütün dünya gənclərini birliya, sülhə çağırır. Onları sülh, dostluq, birlilik şəhəri ilə gələcəyə səsləyir. Şairin fikrincə, bu çiçək ümumdünya gənclər festivalından yadigar olan beş qıtənin çiçəyini birləşdirir. Bu çiçək sənki deyir:

Birləşin,
ey dünyanın
gəncləri,
Ölbir olun!...

M.Rzaquluzadə azadlıq sevən bəşəriyyətin ürək sözərini «Ağ göyərçin» şeirində səmimi bir poeziya dili ilə tə-rənnüm edir. Ağ göyərçin sülhün rəmziidir. Onun qanad-larında sülh, səadət, azadlıq nəğmələri həkk olunmuşdur.

Şairə görə, xalqımızın sülh işi haqq, ədalət işi ol-duğundan həmişə qalib gələcəkdir.

«İki quş» əsərində güclü yağışdan sonra bağçaya çıxan Göyərçin kol dibində büzüşmüş torağay balasını evlərinə aparır himayə edir, bülbüllə bir qəfəsə salır.

Azadlıqdan məhrum olmuş torağay qəfəsdə bol yem və rahatlığın olmasına baxmayaraq, çırpinmağa başlayır. Torağay bülbüllə deyir ki, qəfəs çəmən deyil, zindandır.

Mən azad quşam.
Yox, ac qalib ölsəm də
Cöllərdə susuz-dənsiz,
Bircə gün də qalmaram
Bağsız, gülsüz, gülşənsiz!

Balaca Göyərçin bu sözleri eşidir, ürəyi kövrəlir və torağının bu narahatlılığını, əzabına dözə bilməyərək qəfəsi açıb hər iki quşu havaya buraxır.

M.Rzaquluzadə öz doğma elinə, yurdunu Azərbaycana sonsuz məhəbbətini «Vətən nəğməsi» şeirləndə aydın ifadə etmişdir. O, doğma yurdun əzəmətindən, vüqarından, Babək, Cavanşir kimi mərd mübarizlərindən ürək dolusu danışır. Sülhün, əmin-amanlığın, dost və qardaşlığın istinadgahı olan Vətənin al bayrağından ilham alan şair uzaq və yaxın ellərə adamlarımızın köməyini təqdir edir.

Şair bütün dünya uşaqlarını xoşbəxt görmək istəyir. Onun fikrinə, Yer üzündəki bütün uşaqlar rəngindən, ir-qindən asılı olmayıaraq şən və məsud yaşamalıdırular.

Adamlarımızın qurub yaradan əli Bakını gözəlliklər məskənənə çevirmişdir. Burada hər şey insanın zövqünü oxşayır. Bütün bù gözəlliklər «Bakı axşamları» şeirləndə canlandırmışdır.

M.Rzaquluzadə şeirlərində uşaqların dünyagörüşünü genişləndirmək üçün müxtəlif əşyalar haqqında təsəvvür yaratmağa çalışır. Bu baxımdan onun «Tozzoran», «Telefon» şeirləri maraqlıdır.

Mədəniyyətin bugünkü yüksəlişi daha böyük xariqələr yaradılmasını tələb edir. İnsanlar dünyanın hər tərəfində olan dost-tanışları ilə telefon vasitəsilə əlaqə saxlamaq, bir-birindən xəbər tutmaq istəyirlər. Lakin bugünkü telefon bu tələbata cavab verə bilmir. Telefonla danışan adam müsahibinin səsini eşidir, üzünü də görmək arzusundadır. Bu məqsədlə o, telefon-televizor arzulayırlar.

M.Rzaquluzadə öz əsərlərində Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixindən də səhbat açır. O, Azərbaycanın döyüslərə sına gəren oğul və qızlarının qəhrəmanlığını «Səadət və Zəfər» şeirləndə tərənnüm etmişdir. Şairin qəhrəmanları olan Səadət və Zəfər hər ikisi döyük meydaniñ mərd mübarizləridir. Onlar xalqın səadəti uğrunda canlarından keçməyə belə hazırlırlar. Hər ikisi qələbə, azadlıq,

xoşbəxtlik rəmzi kimi Səadət və Zəfər adlandırılmışdır.

Poemaları, mənzum nağılları. M.Rzaquluzadə bir çox poema və mənzum nağıllar yazmışdır: «Qaranquş yuvası», «Leyla», «Zər yazılı mərmər kitab», «Əl-ələ», «Hünər-zəfər bayrağı», «Naxışlar», «Ovçu Elişlə qoçaq Aytəkin nağılları» və s.

«Qaranquş yuvası» lirik-epik poemasında şair tez-tez lirik lövhələr yaradaraq hadisələrə olan münasibətini, mövqeyini daha da qabarıqlaşdırır. Poemada füsunkar bir kənd təsvir edilir. Sonrakı fəsillərdə azığın faşistlər bu kəndi xarabazara çevirir. Elə ilk fəsillərdən şair kontrast yaradır. Bir tərəfdən insanların ruhunu oxşayan gözəl təbiət, digər tərəfdən, bu gözəlliyyin düşməni faşist cəlladların törətdikləri cinayətlər: alman faşistləri kənd adamlarına olmazın işgəncələr verir, Aslanı, onun nənəsini incidir, təhqir edirlər.

Aslan intiqam hissi ilə yaşayır. Bu hissin mənbəyi fərdi duyğularından daha çox bir kəndin başına gələn faciələrdən yaranan təbii hissdir. Düşmənlərə dərin nifrat başlayən Aslan fürsət axtarır. Nəhayət, çıxış yolu tapır. O, quyuya girib lağım atır, düşmənin böyük bù hərbi sursat anbarını partladır. Aslan milyonlarla vətənpərvər kimi öz vətəndaşlıq borcunu sədaqətlə yerinə yetirir.

M.Rzaquluzadənin «Leyla» poemasında isə partizanların cabha arxasında göstərdikləri qəhrəmanlıqlıdan danışılır. Hitlerçilər bir kəndi yandırırlar. Belə bir vaxtda kiçik bir partizan dəstəsi fəaliyyətə başlayır. On iki yaşılı rabitəçi Leyla partizanlara gizli yolla mühüm xəbərlər gətirir. Leyla yenə vacib bir xəbər öyrənmək istədikdə əla keçir. Faşistlərin komendantı Leyləni şirin dillə əla almaq istəyir.

Əsərdə həmçinin həmin kənddən olan, indi isə düşmənə satılmış koxanın murdar sıfətləri, xəyanəti açılıb göstərilir.

Burada hər iki obraz qarşılıqlıdır. Leyla düşmənə qalib gəlir. Poema boyunca şairin hadisə və insanlara münasibəti də aşkar hiss edilir. Onu öz qəhrəmanlarından ayrı təsəvvür etmək olmur.

«Zər yazılı mərmər kitab» əsəri bir növ böyük həyat məktəbi keçmiş, həyatın şirin-acısını dadmış bir insanın monoloqu kimi səslənir. Bu, qoca nəslin yeni nəslə nəsihətidir. Uşaq üçün bir nağıla dönen keçmiş günlər qoca babanın gözləri qarşısında baş vermiş hadisələrdir, onun odlu xitabında yeni dövrəni sevməyə, qiymətləndirməyə bir çağırış ruhu vardır. Ümumiyyətlə, M.Rzaquluzadənin poemalarında vətənpərvərlik duyğuları qabarıq verilmişdir. Onun «Ələslə» əsəri bir el rəvayətini xatırladır: müdrik bir qoca öz oğlanlarını yanına çağırır. Onlara bir dəstə çubuq verərək sindırmağı təklif edir. Oğullar bir yerə toplanmış çubuq dəstəsini sindira bilmir. Ancaq qoca özü çubuqları ayrı-ayrılıqla asanlıqla sindirir. Bununla qoca demək istəyir ki, birliyi heç vaxt məglub etmək olmaz.

M.Rzaquluzadə «Hünər-zəfər bayrağı» poemasında da vətəna böyük minnətdərləqliq hisslerini tərənnüm edir.

«Naxışlar» adlı dramatik poema bir rəvayətin süjeti əsasında qələmə alınmışdır. Bir şahzadə gözəl xalçalar toxuyan rəiyyət qızına vurulur, qəlbini ona açır. Gülyaz belə bir şərt qoyur ki, o, mütləq bir sənət sahibi olmalıdır. Çünkü şahlıq və şahzadəlik insanın ömürlük xoşbəxt yaşaması üçün maddi təminat yarada bilməz. Hökmənləq əldən getsə, bir sənət bilməsən yaşamaq çətin olar. Gülyazın sözleri şahzadənin ağlına batır. Qızın köməyi ilə şahzadə xalçaçılığı mükəmməl öyrənir, gözəl bir xalça toxuyaraq atasına göstərir. Şah Gülyazın sənətinə heyran qalır, lakin rəiyyət qızı olduğundan onunla qovuşmasına razılıq verə bilmir.

Şah xalça üçün qızı qızıl verməyi əmr etdikdə qız bunu özü üçün, sənəti üçün təhqir hesab edir. Çünkü sənət satılmaz, sənət bir xalqın nişanəsidir, o alçala bilməz:

Yoxsul qız olsam da, mən ac deyiləm.
Qızılı-gümüşə möhtac deyiləm.
Şahdan da artıqdır mənim sərvətim,
Bitməz xəzinədir halal zəhmətim.
Dövlətdən ucadır gözümdə sənət,

İnsanın şərəfi, sənətdir, sənət.
Ənamıçın gəlmədəm mən bu saraya.

Gülyaz öz sənətini şah sarayından, şah xəzinəsindən üstün tutur. O, sənəti, insan üçün bir şərəf hesab edir. Şah bu sözlər qarşısında sarsılır.

Şahın tərsliyi, nadanlığı, qıruru nə qədər güclü oluda, gənclərin mənəvi səadətinə mane ola bilmir. Sənət və məhəbbət qalib gəlir. Poemanın ideyası Gülyazın dili ilə belə ifadə edilir:

İstər şahzadə ol, istər raiyyət,
İnsanın şərəfi zəhmətdir, zəhmət.

Əsərdə əsas dramatizm şahzadə və Gülyazın taleyi ilə bağlıdır. Poemanın elə səhnələri vardır ki, burada dərin həqiqətlər üzə çıxır. Təlxəklərin söhbətində biz istismar aləminin mahiyəti haqqında həqiqətləri eşidə bilirik.

Şah isə nadan, cahil və müstəbiddir. Şair belə bir cahilliklə dolu zəmanə fonunda nurlu arzularla yaşayan gənclərin haqq yolunu bacarıqla təsvir edir.

Ümumiyyətlə, xalq rəvayətini poemanın süjet xəttinə daxil etməsi M.Rzaquluzadənin poemasına bir şirinlik gətirmiştir.

«Övçu Elişlə qoçaq Aytəkin nağılları» şairin yaradıcılığında bir mərhələ təşkil edir. Əsərdə xalq nağıllarına xas olan bir sıra ümumi cəhət, heyvanların və quşların bir-birilə söhbəti, mənfi qüvvələrə nifrət, xeyir qüvvələrin keyfiyyətləri bu nağılin əsas məziyyətini təşkil edir. Şair öz əsərində xalq nağıllarının xüsusiyyətlərini saxlasa da əlavələr də etmişdir.

Hər nağıl bir fəslə uyğun təsvirlə başlanır. Fəslin özü-nəməxsus cizgiləri nağılin girişində təsvir olunur, sonra nağıl başlanır.

«Arılarla ayilar» bir növ «Övçu Elişlə qoçaq Aytəkin nağılları» əsərinə giriş təsiri bağışlayır. Şair gələcək nağıllarda meşədə, heyvanat aləmində bas verən maraqlı əhvalat-

lardan bəhs edəcəyini vəd edir. Nağıl birdən-birə, oxucuların gözləmədiyi təsvirlə başlayır.

Ayi meşədə görünər-görünməz sakitlik pozulur. O özü-nə yem axtarır, arıların pətəyini tapır. Arılarla ayı arasında vuruşma gedir. Ayı öz balalarını da köməyə çağırır. Ovçu Elişə qoçaq Aytək də arıların köməyinə gelir. Eliş ayını vurur, balalarını isə tutub aparırlar.

«Tay qulaq dovşanla acgöz canavar» əsərində təbiətin kiçik sakinlərinin həyatı təsvir olunur. Ana dovşan balalarına qarpzı götürmək üçün bostana getməkdən qorxur. Çünkü keçən il həmin bostanın iti onun qulağının birini qoparmışdır. Ona görə də dovşanın adı Tayqulaq qalmışdır. Balalarının yalvarıcı səsi Tayqulağın ürəyini kövrəldir, o, bostana gedir. Dovşan gedəndən sonra balalarının başına fəlakət gəllir. Qurd onun balalarını udur. Xeyli keçəndən sonra balalarının yanına qayıdan Tayqulaq onları tapmir. Meşə heyvanları balaların fəlakətini danışırlar. Tayqulaq ovçu Elişə qoçaq Aytəki tapır, onları köməyə çağırır. Ovçu Eliş canavarı öldürür, onun qarnından dovşanın balalarını çıxarır.

Payız nağılı «Boz bülbü'lün nəğmələri» adlanır.

Elişə Aytək boz bülbü'lü leyin əlindən xilas edib evə gətirir, qəfəsə salır, sağıldırlar. Bülbul başına gələn əhvalatı danışır. O deyir ki, uzaq ölkəyə uçmuşduq. Bu ölkənin padşahı oğluna toy edirdi. Yedilər, içdilər, çalıb çağırıldılar. Gecə oldu, əllərində iri məşəllər bağa düşüb, bütün bülbülləri kisəyə yiğdilar. Başladılar ki, bülbul kababı edək.

«Əsər bəzən o qədər hüznlidür ki, adam sanki boz bülbul haqqında nağıl deyil, ölümə qələbə çalmış bir qəhrəman haqqında nəğmə dinləyir» (Z.Xəlil).

Bu nağıl vəhşiliyi, müstəbidliyi qarşı çevrilmişdir. Burada yüksək bəşəri duyulgulara, humanist keyfiyyətlərə malik olan insanlarla bülbul əti yeyənlər arasında ölüm-dirim mübarizəsi təsvir olunur. Şair insanın humanist təbiətini açmağa çalışır, həyatın mənasını yalnız yemək-içməkdə görənləri ifşa edir.

«Ovçu Eliş ovda» qış nağılında isə mənfi qüvvələrlə müsbət qüvvələr tarazlaşır. Əvvəlki nağıllarda ovçu Eliş çətin randa hamiya köməyə gəlirdi, qış nağılında onun özü ölüm təhlükəsi qarşısında qalır. Uşaqlardan gizli ova gedir, tufanla düşür. Canavarla döyüsdə vəfali iti yaralanır. Əvvəlki üç nağılda Eliş köməyə çağırın heyvanlar indi ona köməyə gəlirlər.

Nağıllarda ovçu Elişə qoçaq Aytəkin meşə sakinlərini vəhşi heyvanlardan qoruyur. Dar gündə onların dayağı olurlar. Bu nağılların hamisində iki qüvvə - xeyirlə şər daim bir-birinə qarşı mübarizə aparır. Şər qüvvələr məglubiyyətə uğrayır, xeyirxah qüvvələr qələbə çalır.

Hekayələri. M.Rzaquluzadənin hekayələri «Dan söküldə», «Qu gölü», «Nəsillərdən-nəsillərə», «Yaz günü» və digər kitablarında toplanmışdır.

«Dan söküldə» kitabına «Səhər şəfəqji», «Braziliya ovçusu», «İşıqlar yandı», «Boş qorxular», «Ehtiyyat» və «Təzə tüsəngin sıftəsi» adlı hekayələr daxil edilmişdir. Uşaqlar üçün yazılmış bu hekayələrdə vətənimizin böyük qoruqları, heyvanların həyatı, nadir quşların nəslini artırmaq, onları qorumaq qayğısı, bu sahədə pionerlərin üzərinə düşən vəzifələr haqqında danışılır. Burada yaziçinin məqsədi gənclərə vətənimizin təbiətinə məhəbbət, təbii nemət və sərvətlərinə qayğı hissi oyatmaqdır. Hekayələrdə həvəskar ovçular başlarına gələn əhvalatlardan söhbət açırlar.

Uşaqlara təbiətin sırlarını öyrənməkdə, onların şüurunda olan mövhumi qüvvələri, qorxu hissini aradan qaldırmaqdə «Boş qorxular» adlı hekayənin gözəl tərbiyəvi əhəmiyyəti vardır. Yaziçi hekayədə istər sürücü xatırəsini, istərsə də ova çıxmış adamların dəniz kənarında qəribə bir «məcüzəyə» rast gəlmələrini təbii təsvir edir. Əsərdə gecə ova çıxmış Salman kişi, vətəgənin keşikçisini «su adımı» bilib qorxmağa başlayır və əlini tez tüsəngə atır. Axırda özü-nə gəlib, vətəgənin keşikçisini deyir: «Mən elə bildim ki, su adamısan!» Bu əhvalatdan sonra Salman kişi su adımı -

qulyabani barəsində boş sözlərə inanmır.

M.Rzaquluzadə fəhlə və kəndlilərin maddi rifah halını yaxşılaşdırmaq arzusunu, ağır əməyini yüngülləşdirmək qayğısını əsərlərinin mövzusuna çevirmiş, təqdirəlayiq əsərlər yazmışdır. Onun «İşıqlar yandı» əsəri də bu cəhətdən diqqəti cəlb edir. Burada oxucu bir tərəfdən Abşeronun qurtaracağında yerləşmiş Artyom adasındaki səfali ovalıqla tanış olur, digər tərəfdən, dəniz neft buruqlarında çalışan Rəşid və Aleksey kimi qabaqcıl fəhlələrin simasında sadə adamların həyatını canlandırır.

«Qu gölü» hekayəsində yazıçı təbiəti dəyişən, ilan mələyən çölləri məhsuldar zəmilərə çevirən əmək adamlarının hüñərindən, gənc mütəxəssislərin yaradıcılığından səhbət açır. Əsərdə adamların müasir həyatı ilə əvvəlki məşəqqətlə həyatı qarşılaşdırılır. Hekayədə balaca Aslanın arzu-istəyi, yüksəliş yolu haqqında dolğun təsəvvür yaranır.

«Yaralı göyərçin» hekayəsində isə yazıçı Arazın hər iki sahilini müqayisə edir. Sahilin şimal tərəfində cavan bir müəllimin evində qonaq olan ovçu həmin evdə divardan asılmış saz və tüsənglə çox maraqlanır.

Ev sahibi qonağın divardan asılan saza diqqət yetirdiyini gördükdə atası ilə bağlı xatırələri ona danışır. Ovçu kənddə yeni adamlarla tanış olur. Bu adamlar qonağa hörmət əlaməti olaraq onun başına toplaşib maraqlı səhbətlər edirlər; burada vətənin keşiyində dayanan sərhədçilərin sayıqlığından Arazın o biri sahilində baş verən fəlakətlərdən danışılır. Cənublu qardaşların həsrət və sixintisi haqqında səhbət hamını mütəəssir edir. Xüsusən ovçunun Arazın sahilində tapdığı yaralı göyərçinin qanadına bənd edilmiş kağız ora toplaşanları maraqlandırır. Orada azadlıq həsrəti ilə çirpinan insanların ürkək döyüntüləri aşkar hiss edilir.

M.Rzaquluzadə gənc nəslin təlim-tərbiyəsində «Dədə Qorqud» dastanının böyük təsirini nəzərə alaraq ölməz abidənin boyları əsasında «Ana ürəyi - dağ çıçayı», «El gücü», «Dəli ozan» hekayələrini yazımışdır. Yaziçi bu hekayələrdə

«Dədə Qorqud» boylarına zəmanəmizin tələbləri baxımından yanaşmışdır.

«Ana ürəyi - dağ çıçayı» hekayəsində Buğacın igidliyindən, atası Dirşə xana məhəbbətindən bəhs edilir.

Oxucu Buğaci sevir. Onun igidliyinə, qəlbinin təmizliyinə heyran qalır. Hekayə Buğacın aşağıdakı sözləri ilə bitir: «Gedin, bütün yadlara, yağılara, bütün cahana bildirin ki, bizim eldə can deyənə can deyərlər, qan deyənə qan!...». Hekayədə vətən məhəbbəti, ata-anaya hörmət və ehtiram, düşmənə nifrət, mübarizədə mətin olmaq təlqin edilir.

«El gücü» hekayəsində isə yazıçı Qazan xanın evinin talanması, onun qadını Burla xatunun və oğlu Uruzun düşmən tərəfindən əsil alınmaları, sonra isə Qaraca Çobanın köməyi ilə azad olmaları qələmə alınmışdır.

Yazıçı öz hekayələrində «Dədə Qorqud» boylarında olduğu kimi əsas yeri Qaraca Çobana vermişdir. O, xalq arasından çıxan, el-obasını sevən bir qəhrəmandır. Qazan xanın başı eyş-işrətə qarışlığı bir zamanda Qaraca Çoban öz qardaşları ilə xanın qoyunlarını, var-dövlətini qoruyur. O, basqına gələn quzdurlarla axıra qədər vuruşur, böyük igidlik göstərir.

«Dəli ozan» hekayəsində yazıçı Beyrək adlı bir gəncin macərasını təsvir edir. Burada əsas ideya dostluqda, yoldaşlılıqda etibarlı, vəfali, fədakar olmaqdır. Yazıçı bu fikirləri oxuculara Beyrək və Banu Çiçək surətləri vasitəsilə ustalıqla çatdırır.

Hər üç hekayədə fikir, məna vəhdəti vardır. Hekayələrin dili sadə, bədii cəhətdən zəngindir.

M.Rzaquluzadə bir nəsir kimi uşaqlara yeni bir söz deməyə, həyatı, hadisələri daha sadə və maraqlı şəkildə oxuculara çatdırmağa çalışan, yaradıcılıq axtarışlarına xüsusi qayğı ilə yanaşan istedadlı yazıçıdır. Uşaqların və gənclərin tərbiyəsi işində onun hekayələrinin əhəmiyyəti böyükdür.

Ədəbi-tənqidi məqalələri. M.Rzaquluzadə tənqidçi və ədəbiyyatşunas kimi Azərbaycan uşaq ədəbiyyatına dair

yazdığı məqalələrdə maraqlı fikir və mülahizələr birəli sərmişdür.

Görkəmli yazıçı və müəllim A.Şaiqin Azərbaycan gənclərinin məskurəsi inkişafında qayğısını M.Rzaquluzadə «Balaların böyük məhəbbəti» məqaləsində işləndirmişdir.

O, məqalədə A.Şaiqin uşaqlar üçün yazdığını əsərlərindəki müvəffəqiyyətin sırrını, hər şeydən əvvəl, yazıçının uşaqlara böyük məhəbbətində, onların arzu-isteklərini, düşüncələrini gözəl bilməsində, zəngin uşaq aləminin, uşaq qəlbinin dərinliklərinə bələd olmasında görürdü. A.Şaiqin bədii əsərləri buna canlı sübutdur. Məhz buna görə də uşaqlar qocaman yazıçıya sonsuz məhəbbət bəsləyirlər.

Məsum uşaqların qəlbinə yol tapmaq, onların rəğbatını qazanmaq yazıçı üçün ən yüksək mükafatdır.

M.Rzaquluzadə müasir şair və nəsirlərin həyatını və yaradıcılıq fəaliyyətini geniş təbliğ edir. O, «Nəsillərdən-nəsillərə» kitabında yazdığı «Ana məhəbbəti» məqaləsində M.Dilbazidən söhbət açır.

M.Rzaquluzadə Dilbazini uşaq aləminin məharətlə usłası adlandırır. O yazır ki, otuz ilə yaxın yaradıcılıq yolunu keçən şairə Azərbaycan uşaq şeirinin yaranmasına və inkişafına faydalı təsir göstərmişdir. M.Dilbazinin «Balaca dostlarım», «Mənim hədiyyəm», «Balaca nümayəndə» kimi əsərlərində şairlə birlikdə vətən torpağının ucsuz-bucaqsız çöllərinin gəzən uşaqların şəhərinə həyatından maraqlı səhnələr vardır.

M.Dilbazinin Böyük Vətən müharibəsi dövrü yaradıcılığından danışarkən M.Rzaquluzadə şairənin «Heç yadimdən çıxmır o qızı», «İgid-komsomol», «Zənci oğlu Rao», «Məhbəslərdə doğulanlar» əsərlərini xüsusi qeyd edir.

M.Rzaquluzadə «Azərbaycan sovet uşaq ədəbiyyatında mövzu və keyfiyyət məsələsi» məqaləsini gənc nəslin tərbiyə edilməsində uşaq ədəbiyyatının qarşısında duran məsələlərə həsr etmişdir. Həmin məqalədə deyilir ki, Azərbaycan yazıçıları gənc nəslin tərbiyəsi sahəsində qarşıda duran şorəflə və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün çə-

ışmış, uşaq və gənclər üçün xeyli əsərlər yazmışlar. Yaziçi göstərir ki, ədəbiyyatın zənginləşməsində A.Saiq, M.Seyidzadə, Dilbazi, Nigar, Ə.Abbasov kimi yazıçıların böyük xidmətləri vardır. Məqalədə həmin yazıçıların hekayələrindən, şeirlərindən misallar götirilir, uşaqların dünyagörüşünün formallaşmasında bu əsərlərin əhəmiyyətindən danışılır.

M.Rzaquluzadə uşaq ədəbiyyatında folkloran və klassik ədəbiyyatdan istifadə məsələsinə xüsusi diqqət yetirir.

O qeyd edir ki, xalqın yaradıcı xəyalının məhsulu olan nağıllar bu gün cürcübür şəkillərdə işlənilib uşaqlara təqdim edilir. Uşaqlar nağılları sevə-sevə, böyük sevincə qarşayırlar. Çünkü xalq təfəkkürünün məhsulu olan bu nağıllarda maraqlı hadisələr, sevimli qəhrəmanlarla dolu canlı bir ələm təsvir olunur.

M.Rzaquluzadə məqalədə Ə.Vəliyevin «Madərin dastanı», Z.Cabbarzadənin «Tülük və çoban», Ə.Əlibəylinin «Qurd nağılı» və s. əsərlərini misal gatırır. Ə.Vəliyevin «Madərin dastanı» əsəri üzərində xüsusiələ dayanır, onu xalq nağıllarının əsas elementləri və motivlərinin təsiri ilə yaradılmış bir sənət nümunəsi kimi qiymətləndirir. Bununla yanaşı, M.Rzaquluzadə bəzi yazıçıların folkloran istifadə edərkən klassik nağıllarımıza müasirlik elementləri daxil etməsini ciddi tənqid edir. O yazır ki, Belinski vaxtilə rus xalq nağıllarını təhrif edənlərə çox kəskin bir dillə demişdi: «Bacarırsınız özünüz yeni nağıl yaradin, bacarmırsınızsa, xalq nağıllarını korlamayın!».

M.Rzaquluzadə iri həcmli məqaləsinin «İnqilabi hərəkat mövzusu», «Zəhmət mövzusu», «Təbiət, təbii sərvət», «Məktəb, ailə, bağça», «Xarici ölkələrdə həyat və mübarizə» və «Elmi-bədii janr» bölmələrində uşaq ədəbiyyatı ilə məşğul olan yazıçıların, şairlərin, tənqidçilərin qarşısında duran vəzifələri ətraflı işləndirmişdir. Tənqidçiye görə, gənc nəslin tərbiyəsi, onlarda sağlam dünyagörüşü yaranması üçün vacib olan mövzulardan biri ölkəmizdə azad və xoşbəxt həyatın qurulması yolunda həlak olan qəhrəmanların ölməz

surətinin yaradılması və xalq azadlıq hərəkatı mövzusunun işlənməsidir. Bu mövzuda yazılımış əsərlərə xüsusi bir diqqət yanaşılması, inqilabi mübarizə tarixinə aid sənəd və dəlillərin düzgün verilməsi, onlara tələbkarlıqla yanaşılması vacibdir.

1954-cü ildə yazıçıların II qurultayında uşaq ədəbiyyatında yüksək ideyalıq və sənətkarlıq məsələsi qarşıya qoyulduğu vaxtlarda M.Rzaquluzadə «Uşaq ədəbiyyatı haqqında bəzi mülahizələr» adlı məqalə ilə çıxış etmişdir. O, həmin məqaləsində də folklor materialı əsasında uşaq ədəbiyyatı yaratmağın yüksək səviyyədə olmadığını qeyd etmiş, şifahi xalq ədəbiyyatının bütün janrlarından yaradıcılıqla istifadə etmək zəruriyyətindən danışmışdır.

M.Rzaquluzadə öz məqaləsində qeyd edirdi ki, Azərbaycan yazıçıları böyük söz ustadları olan Nizami, Füzuli və Sabir yalnız yüksək sənətkarlıq deyil, eyni zamanda kiçik yaşılı balalara sonsuz məhəbbət bəsləməyi öyrənməli, saba-hının vətəndaşlarına və qurucularına layiq əsərlər yaratmalıdır.

1961-ci ildə Bakıda uşaq ədəbiyyatına həsr olunmuş müşavirə orfəsində M.Rzaquluzadə «Gənc istedadlara diqqət və qayğı» adlı məqaləsini yazıb çap etdirmiştir. Həmin məqalədə gənc nəslin tərbiyəsinə xidmət edən maraqlı əsərlərdən danışılır. Müəllif yazar ki, M.Seyidzadə, M.Dilbazi, T.Elçin kimi şairlərin şeir və poemaları uşaqlarımıza tərəfindən sevilə-sevilə oxunur. Müasir gənclik hər şeyle maraqlanır. Elə əsərlər yazıb yaratmalı'yıq ki, onlar böyüməkdə olan yeni nəсли həm keçmişin, həm də zəmanəmizin qəhrəmanları ilə yaxından tanış etsin, onları da qəhrəmanlıq göstərməyə ruhlandırsın.

RƏSUL RZA (1910-1981)

XX yüzil Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri olan xalq şairi Rəsul İbrahim oğlu Rzayev Göyçayda doğulmuşdur. Rəsul altı yaşında ikən atasını itirmiş, əmisinin və dayısının himayəsində böyümüşdür.

Ədəbiyyata böyük marağlı olan dayısı Məmmədhüseyn Rəsul da şeirə, sənətə həvəsləndirir, bu ruhda tərbiyə edir.

Orta məktəbi Göyçayda bitirdikdən sonra Rəsul Gəncə Sənaye və Əkinçilik Texnikumunda oxuyur. Texnikumu qurtarıb bir neçə il kitabxanada işləyir. 1927-ci ildə Tbilisidə Zaqafqaziya Kommunist Universitetində təhsil alır. Burada nəşr olunan «Qığılçım» adlı almanaxda «Bu gün» adlı ilk şeirini çap etdirir. Həmçinin Tbilisidə çıxan «Yeni fikir», «Qızıl şəfq» və «Dan ulduzu» adlı Azərbaycan mətbuatında şeir və hekayələri ilə çıxış edir.

Rəsul Rza 1930-cu ildə Bakıya gəlib öz həyat yolunu həmişəlik olaraq Bakı mühiti ilə bağlayır. Müxtəlisf mətbuat orqanlarında işləyir, həm də bədii əsərlərini çap etdirir.

1935-ci ildə Moskvada Kinematoqrafiya İnstitutunda təhsil alan R.Rza 1937-ci ildə Bakıya qayıdır daha inadla bədii yaradıcılıq işinə girir.

Alman-sovet müharibəsi illərində cəbhə qəzetlərində müxbir kimi fəaliyyət göstərən R.Rza faşizmə qarşı mübariz misralarını, hekayə və ocerklərini cəbhə və arxa mətbuatında çap etdirir.

İstər müharibə illərində, istərsə sonrakı dinc quruculuq illərində R.Rza yüksək məqsədli ziyanlı kimi respublikamızın ədəbi-ictimai həyatında fəal iştirak etmişdir. O, SSRİ-nin orden və medalları ilə təltif olunmuş, Dövlət mükafatına layiq görülmüş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputati seçilmişdir.

R.Rzaya 1960-ci ildə Azərbaycan SSR xalq şairi adı verilmişdir. Əsərləri SSRİ-nin və dönyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuşdur.

R.Rzanın uşaqlar üçün yazdığı epik və lirik şeirləri, poemaları və mənzum nağılları, nəhayət, «Balacaların rəngli təbiət ensiklopediyası» seriyası ədəbi-bədii yaradıcılığında məzmunlu və zəngin bir fəsildir.

Lirik və epik şeirləri. Rəsul Rzanın uşaq şeirləri öz mündəricəsi, ədəbi-ictimai siqlatı və emosionallığı ilə seçilir. R.Rza yaradıcılığında uşaq psixologiyasının orijinal təsviri-nə rast galır. Bu cəhətdən «Oğullar», «Qızım», «Göyər, çinarım, göyər», «Pillələr və illər» şeirləri diqqəti cəlb edir. Sadə, xalq ifadə tərzində yazılmış bu şeirlərdə şair həyata yenice qədəm qoyan qızına və onun rəsiqələrinə müraciətlə xatırladır ki,

Ay qızım, əziz qızım!
Dəftəri təmiz qızım,
Səni xoşbəxt yaşıdadır,
Azad ölkəmiz, qızım!

Şair bütün balaları sadə, zəhmətkeş, təmizqəlblə, əməyə hörmət edən, vətənpərvər görmək istədiyini bildirir. Şairin «Qızım» şeirində də övladını dərin məhəbbətlə sevən atanın qəlb çırpıntılarını duyuruq. Ata həsrəti çəkən, «Atam haçan göləcək? Onu gözləyəm gərək» deyən, yuxusu gəlsə də, yatmaq istəməyən inadkar körpəni görürük.

R.Rzanın «Oğullar» şeiri vətənpərvərlik baxımından zəngin mündəricəyə malikdir. Əsərdə bir ananın öz əsgər oğlunu yuxuda görməsi təsvir olunur. Onun nəvəsi də əsgər atasını yuxuda görür. Ananın yuxusu qorxulu, körpənin yuxusu isə işiqli və ümidvericidir. Ata isə vətənin keşiyində ayıq dayanıbdır, onu heç bir təhlükə gözləmir.

R.Rzanın «Pillələr və illər» şeiri də ciddi maraq doğurur. Şeirdə uşaqlıqla qocalığın müqayisəli xarakteristikası verilir. Nə qədər ki, insan gəncdir, ona əlçatmadır zirvalər də asan görünür. Elə ki, qocalıq dövrünə gəlib çatdı, hər şey ona çətin olur.

«Pillələr və illər» şeirində dərin bir realizm vardır. Bu

şeirdə şair gənc oxucuya təbiət qanunları haqqında poetik dillə məlumat verir, ona bilmədiklərini öyrədir.

Həmişə yeniliyə can atmaq, gələcəyi görmək bacarığı aşılamamaq xüsusiyyəti oxucularda R.Rza poeziyasına dərin rəğbət hissi oyadır.

«Nəvəmə məktub» və «Qızıma və yoldaşlarına» şeirləri məzmun və mündəricə baxımından gənclərə yol göstərən, onlarda mətinlik, mübarizlik hissi tərbiyə edən əsərlərdir.

«İllkin məktəbə getdi» və «Təranənin oyuncalqları» əsərləri nisbətən epik planda yazılmışdır. Burada uşaqların məktəbə getmək anını səbirsizliklə gözləmələrindən, onların ilk uğurlu qədəmlərindən danışılır. Təranənin şəkil çəkməyə marağlı və böyük həvəsi, ilk nöqsanları, həyəcanları və s. uşaqların təbiətinə məxsus təbii boyalarla təsvir olunmuşdur.

R.Rzanın müstəmləkə ölkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəsi haqqında yazdığı və müharibə qızışdırıcılarını ifşa edən əsərləri maraqla oxunur. Onlardan «Almaniya», «İngalesyo», «Vanetta», «Si-Ay» şairin yaradıcılığında xüsusi yer tutur. Bu poemalar 30-cu illərdə yaranmışdır. Belə ki, bu illərdə beynəlxalq inqilabi hərəkatdan qorxan və iqtisadi böhran keçirən imperialist dövlətlər milli azadlıq hərəkatını boğur, zəhmətkeş xalqın qabaqcıl nümayəndələrinə divan tuturdu. Belə bir gərgin siyasi-ictimai dövrdə öz səsini dünya sülh tərəfdarlarının səsinə qataraq öz döyüşkən ruhlu şeirləri ilə beynəlxalq irticaya qarşı kəskin mübarizə aparırdılar. R.Rza belə bir vaxtda balaca çinli müğənni Si-Ay, italiyalı Vanetta, ispaniyalı İngalesyo kimi uşaqların həyatını qələmə almış, onların taleyi haqqında kədərli əsərlər yazımışdır. Bu kiçik həcmli poemaların kiçik qəhrəmanları bütöv xarakter kimi yadda qalır, fikrimizi cəlb edir. Bu kəskin ictimai-siyasi məzmunlu poemalar qüvvəli çağırış gücünə malikdir:

«Balacaların təbiət ensiklopediyası». R.Rza 60-cı illərdə uşaq ədəbiyyatı sahəsində daha səmərəli fəaliyyət gö-

störmıştır. Onun «Balacaların təbiət ensiklopediyası» seriyasından çap etdirdiyi şəkili kitabçaları kiçik yaşı uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır: «Güllər, çıçəklər» (1976), «Ev quşları» (1976), «Cüçələr» (1976), «Cöl quşları» (1977), «Bostan və tərəvəz bitkiləri» (1977), «Ev heyvanları» (1977), «Ağaclar» (1977) və s. Şair hər bir bitki, hər bir canlı haqqında müxtəsər, aydın təsəvvür yaradan təsvir üsulu seçmişdir. Onun bu təsvir üsulu poetik fərdiyəti ilə seçilir. Burada forma ilə məzmun uzlaşıır.

«Təbiət ensiklopediyası»nın başlıca məqsədi kiçik yaşı uşaqlarda təbiətin zəngin neməti haqqında ilkin təsəvvür yaratmaqdır. «Bostan və tərəvəz bitkiləri» seriyasında şair yarpız, bibər, kartof, çuğundur, pomidor, kələm, şamama, yerkökü, kəvər, ispanaq, keşniş, nanə, cincilim, lobya, noxud və s. haqqında çox müxtəsər mənzum ocerklər yazmışdır. Ona görə ocerk deyirik ki, bu bitkilərin təsvirindən, bədii-obrazlı ifadəsindən daha çox hər bir bitkinin həm zahiri əlaməti, həm də tamı haqqında müxtəsər danışılır. Şair burada yeri gəldikcə bitkilərin müalicə xüsusiyyətləri haqqında da məlumat verir:

Dadlı, yeməli olur,
Azərbaycan qarğısı.
Qabığrı zol-zol, yaşıł,
İçi tamam qırmızı.
Nazik olur saplığı,
Yerə döşənir tağı.

Göründüyü kimi, burada şair uşaqların diqqətini qar-

pızın ən səciyyəvi əlamətlərinə cəlb edir. R.Rza hənsi bir bitkidən bəhs edərkən onun adı, növü, yetişdiyi yeri haqqında yiğcam danışır. Qovun haqqında yazar ki, bu bostan meyvəsinə yemiş də deyilir. Onun qızılburun, sineyvaz, cərco, kolxozi, ağavaz və s. növləri var. Qovunlar atırlı və şirin olur.

Xatırlamaq yerinə düşər ki, R.Rza uzun muddət

Azərbaycan Ensiklopediyasına rəhbərlik etmişdir. Onun uşaqlar üçün təbiət ensiklopediyası yaratmaq fikri də bu dövrdə meydانا gəlmüşdür. O, doğma vətənin fauna və florasını, zəngin sərvətini balalara tanıtmağı qarşısına məqsəd qoymuşdur. Bu mənada şairin «Bənövşə» haqqında yazdığı seirə diqqət edək:

Bənövşəyəm, bənövşə,
Qişda yatıb torpaqda,
Yaz başında həmişə,
Açıram çöldə, bağda.
Ətirliyəm, gəyəm,
Bahar qızı çıçayım.
Tez açıb, tez soluram...

R.Rzanın «Ağaclar» seriyasında çinar, palid, şam, qovaq, qələmə, narbənd, akasiya, cökə, soyüd, qarağac və b. ağacların əlamətləri, növləri və məskənləri aydın və yiğcam təsvir olunmuşdur. Əlbəttə, şairin vətənimizdə bitən ağaclar haqqında söylədiyi müləhizələr balalarımız üçün daha maraqlıdır. Onlar bu şeirlər vasitəsilə yurdumuzun zəngin təbiəti və sərvəti haqqında öz təsəvvürlərini genişləndirir və ilkin bilik əldə edirlər.

Şair bu məramla da ev və cöl quşları haqqında söhbət açır: «Ev quşları» kitabında cüca, xoruz, beçə, qaz, ördək, arı və s. bəhs olunur. Burada ev quşlarının əlamətləri, yaşayış tərzi, məişətimizdə yeri və s. cəhətlərindən danışılır. Şair «Ev heyvanları» seriyasından məişətimizdə və təsərrüfatda misilsiz xidməti olan heyvanlardan bəhs edir.

«Cöl quşları» - seriyasında şair quşlar haqqında ensiklopedik məlumat verir. O, yeri gəldikcə bülbülb, kəklik, qartal, durna, qaranquş, turac və b. haqqında çox yazıldığını, nağıllarda və klassik ədəbiyyatda bu quşların qəhrəmanın arzu və istəyinin yerinə yetirilməsinə kömək edən rəmzi obrayalar olduğunu da söyləyir.

R.Rzanın uşaqlar tərəfindən maraqla qarşılanan iki

əsəri - «Heyvanların yuxusu», «Səkil və Çəkil» daha çox yayılmışdır.

«Heyvanların yuxusu»nda şair şirin və oynaq bir dil ilə ayının, doşşanın, kəpənəyin hər birinin öz davranışına məxsus yuxusunu təsvir edir.

Şair uşaqlara öyrədir ki, gecələr bütün canlılar, hətta baliqlar da yatır. Onların gördükleri «yuxular» da şirin və maraqlı olur. Məsələn, ayının yuxusunda qışın oğlan vaxtıdır, hər tərəf ağ qara bürünüb. Gödəkquyruq boz ayı soyuq mağarasında yuxuya gedib. Tez-tez ayılıb görür ki, yeməyə heç nə yoxdur. Yenə yatır, yuxu görür. Görür ki, havalar istiləşib, hər tərəf meyvələrlə doludur, armud iyindən ağızının suyu axır. Onlar qarpız boydadır, budaqlardan sallanıblar. Meyvələr özləri gəlib onun ağızına girir. Ayı doyunca yeyir. Palid ağacından bal sallanıb, axıb ağızına töküür və s. Aylanda görür ki, bunlar hamısı yuxudur. O biri heyvanların da öz yuxuları var. Ancaq bunlar bir-birlərinə bənzəmir. Hər yuxuda maraqlı bir əhvalat danışılır.

Şair poemada hər heyvani öz xüsusiyyətlərinə uyğun təsvir edir, hər birini də öz dilində danışdır. Buna görə də «Heyvanların yuxusu» poeması balacalar tərəfindən böyük maraqla oxunur.

R.Rzanın ləkənəliyi və emosionallığı ilə seçilən uşaq poemalarından biri «Səkil və Çəkil» adlanır. Bu əsər 1955-ci ildə çap olunmuşdur. Əsərin çox maraqlı süjet xətti vardır. Şair əvvəlcə poemanın personajları ilə bizi tanış edir: Səkil və Çəkil. Səkil nə qədər ağıllı, şadə bir küçədürsə, Çəkil bir o qədər lovğa və bədxasiyyətdir. Buna görə də qış üçün özlərinə yuva tikərkən Səkilin məsləhətlərinə qulaq asmayan Çəkil çətinliklərlə qarşılaşır, dostunu da çətin vəziyyətdə qoyur.

Ağır qış şəraiti Çəkili tərslikdən əl çəkməyə məcbur edir. Çəkilin ağıllanması, bütün heyvanları sevindirir. Şair şirin, oynaq bir dil ilə balacalara demək istəyir ki, özündən böyüyün sözünə qulaq asmayan, tərs, dəcəl uşaqlar Çəkil

kimi həmişə peşman olacaqlar.

R.Rza uşaqlar üçün yazdığı şeirləri və poemaları ilə yanaşı, onların mənəvi-estetik tərbiyəsi haqqında elmi, nəzəri və tənqidi mülahizələr də söyləmişdir. Onların içorisində «Uşaqlar üçün ədəbiyyatın ideya-bədii səviyyəsini yüksəltmək uğrunda»¹ məqaləsi yüksək tələbkarlıqla yazılmışdır. Məqaləni məzmununa görə iki hissəyə bölmək olar.

Birinci hissədə müəllif, ümumiyyətə, uşaq ədəbiyyatının məqsədi, vəzifəsi və yeni nəslin tərbiyə olunmasında onun böyük rolundan bəhs edir, bir vətəndaş şair kimi görüşlərini, qənaətlərini danışır. O yazır: «Uşaq ədəbiyyatının nəcib ənənələri - uşaqlarda gözəl hissələr tərbiyə etmək, onlarda kiçik yaşıdan zəhmətə, biliyə həvəs oyatmaq, xarici aləmi düzgün idrakda onlara kömək etmək, uşaqların sağlam ruhi inkişafının qayğısına qalmaqla zəngindir».²

R.Rza uşaq ədəbiyyatının məziiyyətlərindən bəhs edərkən ilk növbədə Sabirin, Səhhətin, Şaiqin yaradıcılığına müraciət edir, onlardan misallar gətirir və müqayisədə bugünkü uşaq ədəbiyyatının geri qaldığına təəssüfunu bildirir. Şair öz tənqidi mülahizələrində bu sahəyə diqqət yetirilmədiyinə nəzəri cəlb edir və göstərir ki, bu vaxta qədər Azərbaycan uşaq ədəbiyyatına ciddi bir təhlil verən, onun yaranmış ənənələrini, yolunu, istiqamətini nəzərdən keçirən və bu ədəbiyyat haqqında az-çox bütöv, elmi bir fikir söyləyən tənqidi məqalə yazılmamışdır.

R.Rza məqalədə 60-ci illərin uşaq əsərlərini nəzərdən keçirir, onların bəzi nümunələrini təhlil edir, ilk növbədə uşaq ədəbiyyatının tematika məhdudluğundan danışır. O, qeyd edir ki, Azərbaycanın klassik yazıçılarının iibrətamız həyatı bədii əsərlərin mövzusu ola bilər. Şair bu fikrini «Kiçiklər üçün böyük ədəbiyyat» adlı məqaləsində də xatırladır. Yazır ki, «Görkəmli şəxsiyyətlərin həyatı» seriyasından Füzuli, M.F.Axundov, Vaqif, Sabir, C.Məmmədquluzadə,

¹ R.Rza. Mənim fikrimcə. B., Azərnəşr, 1967, səh.267-292

² Yənə orada, səh.265

Ü.Hacıbəyov, N.Nərimanov, C.Cabbarlı, S.Vurğunun xalqımızın azadlığı uğrunda mübarizə aparan bir çox inqilab qəhrəmanlarının həyatından əsərlər yazıb çap etdirmək çox xeyirli olardı.

Bütün bunlar istedadlı sənətkarın usaq ədəbiyyatına böyük qayığını nümayiş etdirir.

ƏYYUB ABBASOV

(1906-1957)

Əyyub Cəbrayıł oğlu Abbasov Zəngəzur qəzasının Şəki kəndində doğulmuşdur. Ağır həyat və acliq nəticasında ata-anası və iki qardaşı vaxtsız öldüyüündən Əyyub kiçik yaşlarından varlılara muzdurluq etmişdir.

1920-ci illədə Əyyub Naxçıvana dayısının yanına gəlir, burada ilk təhsilini alır, eyni zamanda Naxçıvan Xalq Maarif Komissarlığında işləyir. 1928-ci ildə Bakıya gəlib V.İ.Lenin adına API-yə (indiki ADPU) daxil olur və 1932-ci ildə universiteti bitirib Naxçıvana qaydır.

Ə.Abbasov Naxçıvanda müəllim işləyir, Naxçıvan rayonu Xalq Maarif Komissarı vəzifəsində çalışmaqla bərabər ədəbi yaradıcılıqla da məşgül olur.

Hələ 1925-ci ildə yaradıcılığa şeirlə başlayan Ə.Abbasov «Şərq qapısı», «Kommunist», «Gənc işçi», «Yeni yol», «Yeni fikir», «Maarif və mədəniyyət», «Hücum», «Dan ulduzu» və s. dövri mətbuat səhifələrində «Şəkili» imzası ilə əsərlərini nəşr etdirir. Onun «Mübarizə» adlı ilk kitabı 1932-ci ildə Naxçıvanda çapdan çıxır.

Ə.Abbasov 1934-cü ildə yenidən Bakıya gəlir, müxtəlif vəzifələrdə işləməklə yanaşı, yaradıcılığını da davam etdirir. Burada «Günəşli yollar» (1938), «Sərhəddə» (1939) adlı şeir kitabları çap olunur.

İkinci Dünya müharibəsinin başlanması gənc şairin yaradıcılığına yeni mübarizə motivləri gətirir. O, döyüşən ordu sıralarında vuruşur, eyni zamanda cəbhə qəzetlərində

döyüşçüləri mübarizəyə ruhlandırır. Onun vətənə məhəbbət və düşmənə nifşət aşışayan şeirləri ədəbi almanaxlarda, «Vətən uğrunda» jurnalında, qəzetlərdə çap olunur.

Cəbhədən qaydan Ə.Abbasov bədii yaradıcılığını davam etdirir. Bir-birinin ardınca onun «Könül dəstəri» (1947), «Vətən suları» (1949), «Pyeslər» (1950), «Nailə» (1951), «Qırmızı bayraqlı gəmi» (1952), «Ağ çadırlar» (1955) kitabları çapdan çıxır.

Azərbaycanda ədəbiyyat sahəsində xidmətlərinə görə Ə.Abbasov Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Vətəndaş müharibəsi illəri daşnakların törətdikləri qırğınlar «Zəngəzur» romanında öz əksini tapmışdır. Şair və dramaturq kimi tanınan Ə.Abbasov bu əsərlə həm də istedadlı nasir olduğunu təsdiq edir.

Ə.Abbasovun istər şeir və poemaları, istərsə də dram əsərləri gənc nəslin təlim və təriyəsinə yönəldilmiş, onların əməl və arzularından, yeni dünyagörüşündən bəhs edir.

Şeirləri, poemaları. Ə.Abbasovun ilk kitablarında toplanan şeirlərində yeni həyat, cəmiyyətdə fədakarlıqla çalışan əmək adamlarının həyatı («Azad qız», «Samux arxi», «Yeni şəhər», «Bu gün», «Zərbəçi və şair») əksini tapmışdı. Gənc şair yeni, ictimai-siyasi ideologiyanın təsiri ilə ağır, məşəqqətli istismar mənqənəsindən xilas olmuş insanların "azad və məsud" həyatını ilhamla tərənnüm edirdi. O, yeni dünyanın övladlarına inamla qurub yaratmayı, fədakarlıq nümunəsi göstərməyi dənə-dənə tövsiyə edir, tapşırırı.

Şairin poeziyasında romantik pafos güclü idi. O, Samur-Dəvəçi kanalının çəkilcəyini görürdü:

*Ey sinəsi cadar-cadar,
Öziz torpaq, ana torpaq!
Suya həsrət gen səhralar!
Sudan kəmər bağlayacaq,
Qəhrəmanlar belinizə,
Can verəcək Samur sizə!*

*Yaşıl donlu, atırlı şam,
Şaxələnib yüksələcək.
Geniş düzlər sahər-axşam,
Tovuz kimi bəzənəcək.
Olacaqdır hər yer gülzar,
Solmayaçaq gözəl bahar.*

Xalqımızın alman faşistlərinə qarşı apardığı ölüm-dirim mübarizəsi dövründə istedadlı şairin ön və arxa cəbhə dövri mətbuatında çap olunan «Ana Vətən», «Mənim kom-somolum», «Oğlum», «Sevastopol», «Tüfəngim», «Gəray» və s. şeirləri vətənpərvərlik duyğularının parlaq bədii ifadəsi idi.

Dinc quruculuq illərində şairin mövzu dairəsi geniş-lənir. Yeni nəslin təhsili, əməyi, elmi biliklərə yiyələnməsi, incəsənətə coşğun marağı, təbiət haqqında düşüncələri, təlim-tərbiyəsi onun şeirlərinin mövzuları idi; «Vətən suları», «İşiq», «Kənd həkimisi», «Həyatımızın uşaqları», «Çal, Ülkərim, bir də çal!», «Çal, sazım, çal», «Ana», «Bakı», «Şənlik axşamı» və s. şeirləri bu cəhətdən səciyyəvidir.

Ə.Abbasov uzun müddət teatr cəmiyyətində işlədiyinə görə, incəsənət və musiqiyə qayğı, gənclərdə milli musiqiyə həssaslıq aşılamaq meyli lirik şeirlərində öz ifadəsini tap-mışdı. «Çal, Ülkərim, bir də çal!» şeirində deyilir ki, müellimləri və valideynləri qarşısında musiqidən imtahan verən Ülkər pianoda o qədər məharətlə çalışır ki, onu dönə-dönə al-qışlayır, «Çal, Ülkərim, bir də çal!» - deyə təkrar səhnəyə çağırırlar:

*O çaldı «Koroğlu»dan,
Alqış sardı salonu.
Durub gedərkən yənə,
Alqışladılar onu.
Arası kəsilmədən.
Qız geri döndü dərhal,
Gülə-gülə baş aydı.*

«Çal, Ülkərim, bir də çal!»

Dedi könlündə ana.

Qız səhnədən çəkildi.

Yənə də əl çaldılar,

Ülkər qayıdır gəldi.

Məharətlə çaldı o,

«Qoşa yarpaq» havası,

Könüllərə elə bil

Axdi sevinc dəryası.

Ə.Abbasovun yaradıcılığında poema janrinin tələblərinə cavab verən «Nailə», «Çiçəklər arasında», «Qəşəng və Çiçək», «Qırmızı bayraqlı gəmi» xüsusi yer tutur. Bu əsərlər vaxtilə dövri mətbuatda yüksək qiymətləndirilmişdir.

«Nailə» poemasında məktəbli Nailənin təlim və tərbiyəsindən bəhs edilir. Elmdə, işdə, öz peşəsində məsuliyyət daşıyan və süfrə arxasında «hesabat» verən valideyni Nailənin iki aldığı eşitdikdə sevinc və fərəh üzlərindən silinir, baxışlar süstlüşür. Məlum olur ki, cəmiyyət və dövlət qarşısında öz işinin və peşəsinin öhdəsində bacarıqla gələn bu mətəbər valideynlər uşaqlarının təhsilini tamam unutmuşlar. Nailə zəif oxuyan uşağa qoşulub bütün günü oynamaqla məşğuldur. Şair haqlı olaraq bu əməksevər və səmimi ailənin nöqsanını gizlətmir, belə bir fikir aşılayır ki, uşağa ciddi nəzarət etmək lazımdır. Əks halda, yaxşı valideyndən pis övlad törəyir. Əsərdə Nailə bir xarakter kimi hərtərəfli işlənməsə də, ailə bugünkü ailə səviyyəsində təsvir edilmişdir.

Ə.Abbasov «Çiçəklər arasında», «Qəşəng və Çiçək» poemalarını kiçikyaşlı məktəblilər üçün yazmışdır. Birinci poemada yay tətilinə çıxan şagirdlərin vətənin səfali və mənzərəli yerlərinə səyahəti təsvir edilir. Uşaqlar bitkilər və onların xassələri ilə tanış olur. Yaylaqlarda çobanlar onlara öz həyatlarından danışırlar. Burada uşaqlar Koroğlu qalası, qiymətli, parlaq daşlar, Yeddi bulaq haqqında maraqlı söhbətlərə qulaq asırlar. Bütün bu görüş və söhbətlər uşaqların

biliyini daha da zənginləşdirir.

«Qəsəng və Çiçək» poemasında isə şair mənsəb pərəst valideynlərin pis təsiri nəticəsində yaxşı şagirdin pozulduğunu inandırıcı yollarla əks etdirmişdir.

Pyesləri. Ə.Abbasov dramaturgiya sahəsində daha səmərəli olmuşdur. Uzun müddət maarif sahəsində çalışması, bilavasitə məktəblilərlə temasda olması onun bir-birinə bənzəməyən xarakterlər yaratmasına kömək etmişdir. Ə.Abbasovun pyeslərinin çoxu M.Qorki adına Gənc Tamaşaçılar Teatrında, bədii özfəaliyyət dərnəklərində, rayon teatrlarında tamaşaşa qoyulmuşdur.

Dramaturqun pyeslərində nağıl motivləri, alman-sovet müharibəsi və müasirlərimizin həyatı başlıca yer tutur. Ə.Abbasovun «Məlik Məmməd», «Aqil və Sərvinaz», «Kəçinin qisası» pyesləri şifahi xalq ədəbiyyatı motivləri əsasında yaranmışdır. «Məlik Məmməd» nağılından istifadə ilə yazılmış eyni adlı pyes uzun müddət GTT-də oynanılmış və böyük müvəffəqiyyət qazanmışdır. Müəllif nağılin əsas ideyasını - xeyrin şər üzərində qələbəsini daha qabarlıq verməyə çalışmışdır. «Məlik Məmməd» pyesində hadisələr nağıla nisbəton daha şaxəli və geniş planlidir. Bununla belə, pyes boyu əsas mübarizə Məlik Məmmədlə qardaşları arasında gedir. Bu mübarizəni hər iki tərəf yox, yalnız xain qardaşlar aparır. Məlik Məmmədin isə əsas məqsədi atasının tapşırığını yerinə yetirib sehri almaları getirmək və daşa dönmüş insanları xilas etməkdir. Məlik Məmmədin xarakterini səciyyələndirən əlamətlərdən ən başlıcası onun humanizmidir. Bu humanizm bəşəri humanizmdir. Məlik Məmməd insanları azad və xoşbəxt görmək istəyir:

Gərək yaşamasın o xain dişmən,
Azad duyğulara çılonmasın qan!
Bir vohsi görməsin sehri bağlar,
Sarahib solmasın qonçə budaglar.
Bir də, əzizlərim, batmayın qəmə,
Dönməsəm işıqlı, gözəl-aləmə.

İnsanın ən gözəl sıfətlərini özündə təcəssüm edən qəhrəman Məlik Məmməd divləri, əjdahaları və xəyanətkar qardaşlarını da məhv edir, ölkədə əmin-amanlıq, xoşbəxt həyat yaradır.

Qədim əfsanənin səhnə üçün işlənməsi böyük ustalıq tələb edir. Səhnədə nağılin bütün təfsilatını vermək mümkün olmadığından, dramaturq ən mühüm hadisələrdən istifadə edərək qəhrəmanın əsas sərgüzəştlərini göstərə bilmüşdür.

Nağıldan fərqli olaraq pyesə bir sıra yeni surətlər əlavə edilmişdir: xain vəzir, onun oğlu Şahin, gəniz və b. Daş heykəl və onun ətrafında baş verən hadisələr isə başqa nağıllardan götürülmüşdür.

«Məlik Məmməd» pyesi alman-sovet müharibəsi illərində yazılmışdır. Xalqların alman faşistləri ilə ölüm-dirim mübarizəsi apardığı bir dövrə belə bir pyesin mərkəzi və yerli teatrlarda səhnəyə qoyulması, əlbəttə, çox faydalı idi. Çünkü pyesin mündəricəsi müharibə dövrünün ictimai-siyasi həyatı ilə səsləşirdi.

Dramaturqun müasir həyatımızın tələbləri ilə səsləşən «Bahar nəgməsi», «Sevinc», «Alma bağı» və «Ellərin səsi» pyesləri də maraqlıdır.

«Bahar nəgməsi» əsəri böyük və nəcib məqsədlər, kəskin konfliktlər, həyat hadisələrinin geniş və ümumiləşmiş təsviri baxımından diqqəti cəlb edir.

«Bahar nəgməsi» pyesi 1940-cı ildə «Azad» adı ilə GTT-də oynanılmışdır. Pyesin əsasında musiqimizi hansı istiqamətdə - xalq musiqisinin zəngin çalarlarından bəhralənməkmi, yoxsa Avropa musiqisini kor-korana təqlid etmək yolu iləmi inkişaf etdirmək məsələsi qoyulmuşdur. Deməli, pyesdə bir-birinə zidd iki qütbün, iki dünyagörüşün mübarizəsi gedir. Birinci cəbhədə çoban Kamal, musiqi professoru Sədaqət, şair Elçin, Qumru, kolxozi Musa kişi, ikinci cəbhədə xalq musiqisinə xor baxan, qərb musiqisini təqlid edən burjua-meşşən təbiətli Cabbar Ciddi və Əlipaşa

dayanır.

Pyes Kamal surətinə qarşı Cabbar Ciddi obrazı arasındakı ziddiyət üzərində qurulmuşdur. Kamal «Bahar nəğməsi» əsərini yaradarkən xalq musiqisindən, el havalarından, aşiq musiqisinin zəngin xəzinəsindən istifadə edir.

Cabbar Ciddi isə şair Elçininin «Xalqın yaratmış olduğu gözəl və mənəli havalar çıxdı. Onları öyrənib istifadə etmək sizin işinizdir» - sözlərinə qarşı deyir: «...vaxt itirib onları öyrənməyə dəyərmi?... O havaların vaxtı keçibdir... Mən isbat eləya bilərəm ki, köhnə havalardan əl çəkmək vaxtı gəlmışdır».

Kamal Cabbar Ciddinin yanlış yolda olduğunu çıxan dərk etmişdir. Lakin o, Cabbarın səhvlerinə qarşı qabaqcadan açıq çıxış etmir, cünki Kamal hələlik musiqi texnikasının incəliklərinə yiylənməyi, nəzəri biliyini artırmağı daha münasib sayır. Sonrakı pərdədə isə biz Kamalı artıq kamala çatmış bir ziyanlı kimi görürük. Kamalın «Bahar nəğməsi» əsərinin mükafata layiq görülməsi və Ali Sovetin fəxri fərmanı ilə təltif edilməsi xəbəri böyük sevincələ qarşılanır.

Ə.Abbasovun «Alma bağı» pyesi gənclərin işgüzər həyatından bəhs edir. Azərbaycan kəndlərinin birində gəncələr - Qüdrət, İsa, Əzizə və başqaları maraqlı təşəbbüs irəli sürürlər; kəndin fəal cavanları kolxozi rəhbərlərinin köməyi ilə «Bataqlıq» adlanan sahəni qurudub, yerində gözəl bağ salmalıdırlar. Kənd komsomol təşkilatının katibi Qüdrət bu işin ilk təşəbbüsçüsü kimi ciddi fəaliyyətə başlayır. Gənclər bu təşəbbüsü ürəkdən alqışlayırlar. Lakin kolxozi sədri Hümbət Qiyasov sovka ilə mübariza aparıldığı bir zamanda gənclərin təşəbbüsünü mənəsiz bir iş kimi rədd edir: «Pambıçı tamam-kamal təhvil verməyincə və mənə yuxarıdan bir göstəriş olmayıncı yera bir çöp də sancan deyiləm».

Gənclərlə kolxozi sədri arasında baş verən münaqişə gənclərin qələbəsi ilə başa çatır.

Qüdrət obrazı yazıçı idealının ifadəcisidir. Qüdrət işgüzər ictimai mənafeyi şəxsi mənafeyindən üstün tutan

gəncdir. Kolxozi sədri Hümbət isə əksinə, şəxsi təşəbbüsən uzaq bir adamdır.

«Sevinc» pyesi orta məktəb şagirdlərinin həyatından bəhs edir. VII sinif şagirdi Umud qabiliyyətli, hafızılıdır. Həmişə dərslərindən əla və yaxşı qiymətlər alan Umud bir-dən-birə dəyişir, dərslərinə fikir vermir, yavaş-yavaş dərslərindən soyuyur, «iki» qiymətlər alır. Bu vəziyyət onun müəllimlərini və şagird dostlarını narahat edir. Məlum olur ki, bir mühəndis haqqında oxuduğu kitab Umudda geoloq olmaq, dağlarda kəşfiyyət aparıb molibden tapmaq, beləliklə, şöhrətlənmək arzusu doğurmuşdur. Lakin Umud bilmir ki, təhsil almadan, elmi biliklərə yiylənmədən bu arzuya çatmaq olmaz.

Əsərdən göründüyü kimi, dramaturq qəhrəmanın böyük arzusunu həssaslıqla dərindən duymuş, onu sevə-sevə yaratmışdır. Digər tərəfdən isə Umudun səhvələrini, doğru yola gəlməsini inandırıcı vermek məqsədi ilə bir sıra bədii priyolardan istifadə etmişdir.

Bu məktəbə Cəlil müəllim rəhbərlik edir. O, müəllimlər, valideynlər və şagirdlərlə rəftarında və münasibətində tədbirli bir pedaqoq kimi hərəkət edir. Cəlil müəllim valideynlər üçün kurs açır, gənc müəllimlərin dissertasiya müdafiə edib elmi dərəcələr almaları ilə maraqlanır. Umudun yanlış hərəkətindən xəber tutarkən deyir: «Uşaq rişə atmamış körpə fidana bənzər. Onu əyib sindirəmək da olar, bəsləyib barını dərmək də. Bu isə bağbanın kamilliyyindən və qayğıkeşliyindən asılıdır».

Pyesin sonunda başda Cəlil müəllim olmaqla, bütün müəllim kollektivinin birgə səyi nəticəsində Umud islah edilir, öz səhvini başa düşür, boş xəyaldan əl çəkir və yenə nümunəvi, çalışqan şagird olur.

Umudun xəyalpərvərliyinə onun anası Xatın bərəət qazandırır. Dramaturq bunu onun məhdudluğu, hadisələri obyektiv dərk etməməsi ilə izah edir. Dramaturq bu hadisələri bir-biri ilə məntiqi ardıcılıqla əlaqələndirə bilmışdır.

Bütün küçük, epizodik hadisələr əsas süjet xətti ətrafında qo-vuşur.

«Sevinc» pyesində obrazlar dolğun, xarakterlər zəngindir. Məktəb direktoru Cəlil surəti uzun müddət hafizədən silinib getmir. Dramaturq onun simasında öz həyatının mənasını doğma xalqının övladlarına təlim və tərbiyə verməkdə gərən əsl nümunəvi müəllim obrazı yarada bilmışdır.

Ə.Abbasovun zəngin ədəbi irsi – şeir, poemə, pyes, roman və hekayələri, bu gün də aktuallığını itirməmiş, gənc nəslin bədii-estetik tərbiyəsinə xidmət edir.

ZEYNAL CABBARZADƏ (1920-1970)

Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci ildə Bakıda dənizçi ailəsində anadan olmuşdur. 1937-1941-ci illərdə Alman-sovet müharibəsinin ilk günlərində səfərbərliyə alınan Zeynal hərbi təhsil almaq üçün Suxumiya göndərilir. O, buradan Ə.Əlibəyli, M. Aranlı, B.Qasızməzadə ilə birlikdə zabit rütbəsində cəbhəyə yola düşür. Hələ orta məktəbdə ikən mətbuatda şeirləri ilə çıxış edən Z.Cabbarzadə cəbhədə də şeir və məqalələr yazır. «Ədəbiyyat qəzeti»nə göndərir. Bu əsərlərində Zeynal cəbha təssüratını qələmə alır. 1943-cü ildə çətin döyüşlərin birində ağır yaralanıb huşunu itirir, iki il xəstəxanada yatmalı olur.

Z.Cabbarzadə Bakıda hərbi xəstəxanada da yaradıcılığını davam etdirir, şeirlərini Yaziçilar İttifaqına göndərir. S.Vurğun onun səhhətindən xəber tutub şeirini «Ədəbiyyat qəzeti»ndə buraxdırır, özünü də Yaziçilar İttifaqına üzv qəbul etdirir. Sonra xoş xəbərlə xəstəxanaya gəlib Zeynal Cabbarzadəyə baş çəkir, onu ittifaqa üzv seçilməsi münasibətlə təbrik edir.

Z.Cabbarzadə sağaldıqdan sonra «Ədəbiyyat qəzeti»ndə məsul katib və redaktor vəzifələrində işləməklə yana-

şı, bədii yaradıcılığını davam etdirir, 1946-ci ildə «Xaniman» adlı ilk şeirlər kitabı, 1947-ci ildə «Əfzələddin və şah» mənzüm nağılı çapdan çıxır.

Z.Cabbarzadə bu illərdən başlayaraq ömrünün sonundək «Pioner» jurnalının redaktoru olmuşdur.

Z.Cabbarzadənin bədii yaradıcılığı balalarımızın həyatından bəhs edən şeir, nəğmə, nağıl və poemalardan ibarətdir.

Şeirləri, Nəğmələri. Z.Cabbarzadə «Xatirə» şeiri ilə poeziyada özünü təntimmişdir. Həmin şeirdən başlayaraq öz yaradıcılığında fikrə, mənaya üstünlük vermiş, yığcamlığa diqqət yetirmiş, təsvirçilik və sözçülükdən uzaqlaşmış, ciddi, mühüm həyatı məsələlərə toxunmuşdur. Onun pillə-pilla inkişafını, yeni mövzulara güclü meylini, forma axtarışlarının müvəffəqiyyətlərini biz hər yeni kitabda müşahidə edirik. Onun müharibədən sonra çıxan şeir kitabları («Xaniman» (1946), «Əfzələddin və şah» (1947), «Beş şer» (1951), «Dnepr sahilərində» (1955), «Arzular» (1958)) şairin əsərdən-əsərə kamilləşdiyini təsdiq edir. Bu kitablardakı şeirlər mövzu baxımından rəngarəngdir: «ucsuz-bucaqsız» böyük vətənimiz, onun zəngin təbiəti və bol sərvəti həm lirik şeirlərdə, həm də nəğmələrdə vəsf olunur. Şair «Vətənimdir» şeirində yazar:

Bir başında gün doğur,
Üfüqdən xumar-xumar,
Bir başında gecədir,
Mürkü vurur tayqalar.
Bu mənim vətənimdir.

«Vətənimdir» şeirində doğma Vətənin əzəmətini qələmə alan şair ümumiləşdirmə yolu ilə mövzunu ustalıqla işləyir, oxucunun həyat eşqini, ana torpağı məhəbbətini yüksəldir. Eyni vəziyyəti şairin tarixi günlərə və bayramlara həsr etdiyi «Dostlar», «Sülh üçün», «Ellərin qüdrəti» kimi şeirlərində də görmək olar. Z.Cabbarzadə əsərlərinin maya-

sını doğma torpaqdan alır.

Z.Cabbarzadə kiçikyaşlı məktəblilər üçün daha çox yazış-yaratmışdır: «Hani tonqal?», «Sizin səsiniz», «Yatın, balaclar», «Sərçə», «Dərs səhəri» və başqa şeirləri məhz balaların həyatından bəhs edir. Şairin pionerlərin işindən, əməlindən yazdığı marşlar və nağmələr balaların ən çox əzbərlədiyi şeirlərdir. «Qayalı sahillərdə», «Ayzıqız», «Uşaqlara», «Ayaq səsləri», «Nə oldu» kimi şeirlərdə anaya, ataya məhəbbət, böyüklərə hörmət və ehtiram hissi, uşaqlıq və gənclik hissəleri ifadə olunur. Bu göstərir ki, Z.Cabbarzadə uşaq psixologiyasını, uşaq aləmini gözəl bilir, onların arzusunu, istəyini yerinə yetirməyə çalışır. «Hani tonqal?» şeirində uşaqların yay tətili xatırlanır. Tətil günlerinin şirinli-acılı uşaqların yay tətili xatırlanır. Tətil günlerinin şirinli-acılı anları ürəklərdə həzin xatırələrə dönübdür:

Axşam düşəndə,
Tonqal qalanmur.
Dirəkdə bayraq
Heç dalgalanmur.
Qağayı vurur,
Özünü suya.
Bomboz qayalar
Getmiş yuxuya.

Doğrudan da uşaqlarsız düşərgə də, qayalar da, bağlar-bağçalar da yuxuya getmiş kimi görünürər. Elə bil ki, uşaqlara öyrənmiş qumlu sahilər də onlarsız qəribəyir, da-

rixiir.

«Tapmacalar» şeiri Z.Cabbarzadənin uşaq psixologiyasını, onun romantik aləmini gözəl bildiyini bir daha təsdiq edir:

Güldən, çıçəkdən
Xoşum gəlir çox.
İsləməkdə heç
Bərabərim yox.
Bütün il boyu,

Yığdığım bari,
İnsanlar ilə
Bölürəm yarı.
Kim deyər mənim
Adımı?..

Bu tapmacanı oxuyan uşaq zəhmət çəkən, barını insanla bölən canlıları xatırlayıb, bunun, əlbəttə, ari olması qənaətinə gəlir. «Tapmacalar» başlığı altında verilən «Kəpənək», «Qarışqa», «Şamaxı», «Naxçıvan» və s. şeirlər uşaqları yaradıcı fıkra cəlb edən, axtarışlara yönəldən əsərlərdir.

Z.Cabbarzadənin pioner və məktəblilərin əməl və arzularını ifadə edən 200-dən çox mahnisina musiqi yazılmışdır. Onun «Azərbaycanım», «Alagöz», «Arzular», «Sürrəyya», «Neftçilər» mahnuları dillər əzbəridir. «Ögey ana» filmindən «İsmayılin mahnısı»nı bilməyən uşaq tapılmaz. Z.Cabbarzadə hər sözü, hər misranı yerli-yerində işlədir. Bu şeirlər uşaqların qəlbində fərəh və həyəcan oyadır:

Quşlar, quşlar,
Nə gözəl oxuyur.
Bəh-bəh, bəh-bəh
Nə gözəl qoxuyur.
Yaşıl, əlvən, sarı, ağı
Gül-çiçəklər.

Z.Cabbarzadənin «Laylay»ı da ana laylası qədər şirin və təsirlidir:

Göydə bulud sovuşsun,
Kirpiklərin qovuşsun,
Laylay quzum, ay laylay,
İki gözüm, a laylay.
Şən nə şirin balasan
Görüm yüz il qalasan,
Laylay baharım, laylay,
Laylay nübarım, laylay.

Poemaları. *Nağılları.* Z.Cabbarzadə yaradıcılığının mühüm hissəsini uşaqlar üçün yazdığı poemalar və nağıllar təşkil edir. «Məni bağışlayın», «Qəhrəman oğlu», «Qonaq», «Linda», «İçərişəhər», «Karvan gedir», «Bizim metro» və «Dnepr sahilində» belə əsərlərdəndir.

«Məni bağışlayın» (1965) poemasının lirik qəhrəmanı öz uşaqlıq illərini yada salır; dəcəllik etdiyini acı-acı xatırlayır, günahlarının bağışlanması üçün indi o hər bir fədakarlıdır. «Qəhrəman oğlu» poeması daha zəngin münlüyə hazırlıdır. Şair Çınarın daxili aləmini inandırıcı, məntiqi, ağlabatan ifadələrlə oxucuya çatdırır. Onun hər bir hərəkəti, hər bir sözü həyatın özündən doğur: Çınar atası Siraci cəbhəyə yola salır. Lakin cəbhənin nə demək olduğunu başa düşmür. Aylar, illər keçir, ata qayıtmır. Ona elə gəlin ki, atasını bu yoldan qaytara bilərdi. O, dərk edə bilmir ki, atası Vətən uğrunda vuruşmağa gedir.

Çınar atasını unutmur, onunla xəyalən söhbət edir:

Niyə gəlmirsən, atam.
Səni gözlədiyimi
Məgar bilmirsən, atam?
Mən səndən küsməmişəm,
Əlimi üzəməmişəm.
Atam, gəl, əzizim, gəl,
Şəhər axşam yoluна,
Dikilibdir gözüm, gal.

Lakin Çınarın atası cəbhədən qayıtmır, düşmənlə vuruşmada qəhrəmanlıqla həlak olur. Ata son-nəfəsində oğunu, həyat yoldaşı Sənəmi xatırlayır. Atası qayıtmasa da, Çınar yetim kimi böyümür. O, elin qayğısı ilə boy-a-başa çatır.

Eyni mövzuda yazdığı «Qonaq» poeması sərhəd kəndində yaşayan uşaqın sayiq olmasından, qonaq adı ilə gələn casusun hiyləsini başa düşüb, ağıllı tədbir hazırlamasından bəhs edir.

Zeynal Cabbarzadə beynəlmiləl mövzularda da poe-

malar yazmışdır. Onun «Linda» poeması eston xalq əfsanəsi əsasında qələmə alınmışdır. Əsərdə Kalevin üç oğlunun qəhrəmanlığından danışılır. Onlar vətən yolunda öz canlarından keçirlər. Anaları Linda gözü yaşıldır. O öz vəfali oğlanlarını heç vaxt unutmur. Əsərdə dərin bir səmimiyyət vardır. Poema forma baxımından Dədə Qorqud şerinin misraları ilə səsləşir:

At atləndi böyük qardaş,
Ortancıl da quş quşlandı.
At düzlərdə qaçıdı getdi.
Quş göylərdə uçdu getdi.
Təknə yelkən açdı getdi,
Bu üç qardaş düyüdü yola
Tomas dedi: - Uğur ola.

Z.Cabbarzadə «Dnepr sahilində» poemasını 1953-cü ildə yazmışdır. Dostluq mövzusunda yazılmış zəngin mündəricəli poemada üç xətt bir-biri ilə əlaqələndirilir: xalqlar dostluğu, sərhəd tanımayan məhəbbət, ağır mühəribə illərinin sınaqları. Poemanın əsas qəhrəmanı mühəribədən bir il əvvəl Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş gənc bəstəkar Eldardır. Vətənini, onun qədim mədəniyyətini və incəsənətini dərin bir məhəbbətlə sevən Eldar təhsilini davam etdirmək üçün Kiyevə Şərq musiqisi mütəxəssisi Lyaşkovun yanına gedir. Eldar bu ailədə mehribanlıqla qarşılanır. Buradan da paralel olaraq bir tərəfdən professorun qızı Oksanaya olan məhəbbəti, digər tərəfdən, mühəribənin törətdiyi faciələr təsvir olunmuşdur.

«İçərişəhər» poemasını oxuyarkən bu qədim şəhərin uzaq keçmişsi, maraqlı və zəngin tarixi ilə tanış oluruq. Burada İçərişəhərin bünövrəsini qoyan, xanın əmri ilə şəhərdən sahilə yeraltı yol çəkən memarla bağlı əhvalatlar yadda qalan epizodlardır. Şair bu yerdə doğulması ilə fəxr edir:

Azərbaycan elimdir,
Bakı, yuvam, məskənim.

*Gilavari, xəzrisi
Nağməm, səsimdir mənim,
Bəham göz yaşı tökmüş
Axan Kürə, Araza,
Yüz illərlə yaşaram,
Dərya kimi coşaram,
Kəpəzdən gələn külək
Tellərimi darasa...*

Z.Cabbarzadənin mənzum nağılları içərisində «Karvan gedir» və «Bizim metro» xüsusi ilə fərqlənir. «Karvan gedir» əsərində qədim Şirvənin şöhrətindən - Əfszələddin adlı bir uşağın öz ağı və fərasəti ilə şahı heyran qoymasından bəhs olunur. Xalq rəvayəti əsasında qələmə aldığı «Əfszələddin və şah» poemasını Z.Cabbarzadə hələ 1947-ci ildə çap etdirmişdir. «Bizim metro» əsərində şair nağıl ünsürlərindən istifadə yolu ilə xalqımızın alman-sovet savaşından sonra qazandığı nailiyyətlərdən, vətənimizin simasının böyük sürətlə dəyişməsindən danışır. Poema maraqlı bir əhvalatla başlayır: Pionerlər - Malik, Qəni, Səlim, Əli və Paşa gəmidə göy Xəzəri səyahət edərkən gecə naməlum bir adaya çıxırlar. Adada bir qoca ilə rastlaşırlar. Qoca Ali kişi uşaqları görüb heyrətlənir. Uşaqlar Ali kişi ilə tanış olurlar, onu Bakıya gətirirlər. Ali kişi Bakı şəhəri və metro ilə tanış olduqdan sonra xəyallara qərq olur, yer üzündə nələr olduğunu görüb dərin hissler keçirir.

Z.Cabbarzadənin 30 illik yaradıcılığı dövründə yaratdığı ədəbi irs gənc nəslin tərbiyəsinə kömək edir. Bu mənada istedadlı şair yaşayır, onun adı olməzdir.

QILMAN İLKİN (1914)

Qılman İsabala oğlu Musayev 1914-cü ildə Bakıda doğulmuşdur. 1932-ci ildə orta məktəbi bitirib Azərbaycan

Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuş və 1936-ci ildə oranı bitirmişdir.

Ali savadlı Q.Musayev həm Bakının ali məktəblərində rus ədəbiyyatından dərs deyir, həm də ilk qələm təcrübələrini mətbuatda çap etdirir.

İkinci Dünya müharibəsi illərində o, hərbi müxbir kimi fəaliyyət göstərir, ordu qəzetlərində qəhrəman döyüşüllərin həyatından bəhs edən hekayə və ocerklərini yazar. «Mayor», «Yaralı şahin», «Göy adam» hekayələri də bu illərin məhsuludur. Qələbədən sonra Q. İlkin doğma yurda qayıtmış, mətbuatda fəaliyyətə başlamış, ədəbi yaradıcılığını gənc nəslin estetik tərbiyəsinə yönəltmişdir. O, uzun müddət «Pioner», «Azərbaycan» jurnallarının baş redaktoru, sonra isə Azərbaycan Dövlət Nəşriyyatının direktoru işləmiş, ədəbi-bədii yaradıcılıqdan da ayrılmamışdır.

Q. İlkinin «Həyat yollarında» (1947) adlı ilk kitabı maarifpərvər yazıçı N.B.Vəzirovun uşaqlıq illərindən bəhs edir. Dinc quruculuq illərində onun yaradıcılığı daha məhsuldar olmuşdur: «Hekayələr» (1949), «Üçtəpə uşaqları» (1951), «Sahil küçəsində» (1954), «Qalada üşyan» (1961), «Şimal küləyi» (1964), «Seçilmiş əsərləri» (1966), «Hədiyyə» (1970), «Ömrün oğlan çağları» (1974), «Dağlı məhəlləsi» (1978) kitablarına hekayə, povest və romanları toplanmışdır. Ədibin «Hekayələr» kitabına daxil etdiyi «Mayisənin hədiyyəsi», «Tarix müəllimi», «Yaşar», «Təzə şagird», «Qar boranı» və b. əsərləri uşaqların evdə və məktəbdə davranışından, təhsil və tərbiyəsindən, ana-övlad məhəbbətindən bəhs edir. Kiçikyaşlı Mayisə («Mayisənin hədiyyəsi») ordenlə təltif olunmuş anasına hədiyyə almaq istəyir. Ananın ona verdiyi gündəlik qəpikləri yiğib çox düşündükdən sonra sadəcə olaraq bir dəstə gül alır. Anası işdən gec qayıdığından Mayisə təbrik məktubu yazar, gülün yanına qoyub yatar: «Ana, səni təbrik edirəm. Ana, səni ordenlə təbrik edirəm». İşdən qayıdan ana gül dəstəsini və yanındakı məktubu görür, oxuyur, sevinci aşib-daşır. Hekayədə uşağın anaya

olan saf və ülvi məhəbbəti sadə və səmimi boyalarla ifadə olunmuşdur.

Q. İlkinin «Sahil küçəsində» kitabına toplanmış hekayələrinin bir qismi («Sahil küçəsində», «Ləpədöyəndə») inqilab illərinin hadisələrindən, digər qismi («Yazılı daş», «Oğullar», «Qiymətli tapıntı») İkinci Dünya müharibəsin-dən sonrakı həyatımızdan alınmışdır. Bu hekayələrin əsas qəhrəmanları və iştirakçıları uşaqlardır. «Sahil küçəsində» hekayəsinin qəhrəmanı Paşa inqilabi işdə çalışmaq, heç olmazsa kiçik bir vəzifəni yerinə yetirmək arzusundadır. Nəhayət, o, mühüm bir tapşırığı yerinə yetirməli olur. «Dəniz pişıyi» ləqəbi ilə fəaliyyət göstərən Paşa yaşıının az olmasına baxmayaraq ciddi və çətin işə girişir, düşmən cəbhəsinin rəbitə və işiq xəttini kəsir, inqilabçıların qaləbasında böyük rol oynayır. Müəllif Paşanın daxili mənliyini, fərdi məziyyətlərini canlandırmışa müvəffəq olmuş, onun simasında cəsarətli, mətanətli, öz işində fədakar olan bir uşaq surəti yaratmışdır.

Müəllisin bu qəbil hekayələri yaradıcılığında bir silsilə təşkil edir. Bununla belə, bu müstəqil hekayələrin hər birində o, öz xarakteri ilə yadda qalan mübariz uşaq surətləri yarada bilmüşdir. «Ləpədöyəndə» hekayəsində Bakıdan Həstərxana benzin aparan balıqçı gəmiləri casus tərəfindən izlənilir. Kiçik yaşılı balıqçı oğlu Səfər tanımıdiği bu adamın casus olduğunu inanır. «Evimizdə təzə balıq var» - deyə aldadıb vətagədən uzaqlaşdırır. O, müxtəlif fəndlər işlədərək casusu çıxılmaz vəziyyətdə qoyur. Casus ondan nəinki məlumat ala bilir, hətta özü əlibəş və piyada geri qayıdır.

Müəllif bu kiçik qəhrəmanını bir sira çətinliklərlə qarşılaşdırır, sınaqlardan çıxarıır. Səfər tez düşünüb, vəziyyətdən çıxış yolu tapmayı bacarıır. Yaşılı, təcrübəli, hazırlıqlı casusa qarşı azyaşlı, təcrübəsiz bir uşaqın ayıqlığı və cəsarəti gəmiləri fəlakətdən xilas edir. Yazarının qayəsi ondan ibarətdir ki, iradə möhkəmliyi, ağıl və fərasət insanı çətin vəziyyətdən xilas edə bilər.

Sənət adamlarının, sadə zəhmətkeşlərin qoçaqlığı

(«Gülyaz»), kənddə aparılan böyük quruculuq və təsərrüfat işləri («Sel suyu») ədibin yaradıcılığında özünəməxsus boyalarla işlənmişdir. «Gülyaz» sənətini sevən, möhkəm əqidəli, insanlığı və vətəndaşlığı xalqa xidmətdə görən gənc həkimdir. Həm də fədakar həkimdir. O, xəstə körpənin həyatını xilas etmək üçün əslində öz həyatını təhlükəyə atır. Yolda yalquzaq – canavarla qarışlaşan həkim yaralanır, bununla belə, yenə də özünü vaxtında xəstəyə çatdırır. O, həm bir həkim kimi, həm də fədakar analara məxsus daxili həssashiğı ilə unudulmur, uzun müddət yadda qalır.

Q. İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində təkcə inqilabi keçmişimiz və vətəndaş müharibəsi deyil, dinc quruculuq illərində uşaqların təhsili, işi və fəaliyyəti, vətənimizin zəngin sərvətlərinin axtarılması, kəndlərimizin keçmişinin və bu gününün öyrənilməsi və s. geniş ətraflı təsvir və tərənnüm olunmuşdur.

Povestləri. Romanları. Q. İlk'in müxtəlif yaşılı uşaqların həyatından bəhs edən povestlər və romanlar yazılmış, bu əsərlərdə onların bədii obrazını yaratmışdır: «Həyat yollarında», «Üçtəpə uşaqları», «Dəniz həmişə göy olmur», «Ömrün oğlan çağları», «Dağlı məhəlləsi», «Qalada üşyan», «Şimal küləyi» bu qəbildəndir.

«Həyat yollarında» povestində maarifpərvər yazıçı Nəcəfbəy Vəzirovun uşaqlıq illərində bəhs olunur. Kiçik-yaşılı Nəcəf Şuşadan qaçıb Bakıya gəlir. O, «xeyirxah, həssas və köyrək» xalasından nə qədər mehribanlıq görürse, xalasının əri «bədxasiyyət və xəsis» İbrahimdən bir o qədər sərt və dözlüməz rəstər görür.

Həsən bəyin xahişi ilə gimnaziyyaya düzələn Nəcəf ciddi çətinliklərlə qarşılaşır. Cörək və paltar pulu qazanmaq üçün ağır zəhmətə qatlaşır. Dostu Vasili Nəcəfi oxumağa həvəsləndirərək deyir: «Yaşamağı öyrənmək lazımdır. Bizim gördüyüümüz bu həyat ancaq səfələt bataqlığıdır. Kitab adama hər şeyi öyrədir, bəzən də ancaq onunla təselli tapırsan».

Müəllif Nəcəfi hərtərəfli - həm tərbiyəli, həm də zəkah

bir şagird kimi təsvir etmişdir. Nəcəflə faytonda gedən iki nəşər çamadanlarını unudub faytonda qoyurlar. Nəcəf onlarin çamadanlarını özlərinə çatdırır. Ehtiyacı olsa da Gövhər xanımın ona mükafat olaraq verdiyi pulu almır. Nəcəf gimnaziyada dövlətlə tələbələrin istehzali baxışları ilə də qarşılaşır. Mərdanın ona qarşı pis rəftarı müqabilində Nəcəf xeyr-xah və yaxşı yoldaş kimi əlindən gələn köməyi əsirgəmir.

Nəcəfbəy H.Zərdabının köməyini və xeyrxahlığını həmişə duyur. Onun vasitəsilə M.F.Axundovun komediyaları ilə tanış olur. Bu vaxtlardan da dram janrinə marağı artır.

«Həyat yollarında» Q.İllkinin ilk povesti. Görkəmlı maarif xadiminin uşaqlıq illərinin bədii salnaməsi kimi nəcib məqsəd daşıyan və yadda qalan əsəridir.

Q.İllkinin 1951-ci ildə qələmə aldığı «Üçtəpə uşaqları» povestində mühəribədən sonrakı kəndin qayğılarını, yeni problemləri gənc nəslin fəaliyyəti zəminində işıqlandırmışdır. «Üçtəpə uşaqları» povestindən əvvəl yazdığı «Kəndin tarixi» hekayəsində Q.İllkin bu mövzunu müxtəsər işləmişdir. Povest dağ döşündə yerləşən səfali bir kəndin yaxınlığında salınmış pioner düşərgəsinin təsviri ilə başlayır.

Müəllif Üçtəpə kəndinin yaraşıqlı, aynabəndili evlərini, geniş küçələrini, bağ-bağatlı, münbit torpağını, zəhmətkeş insanların məhəbbətlə təsvir edir. Yay vaxtları Üçtəpə kəndinin bütün sakinləri zəmidə, xırmandan taxıl tədarükü ilə məşğul olduğuna görə kənddə bir nəşər də işsiz adama rast gəlmək olmur. Adamlarda böyük işgüzarlıq vardır. Kolxoçular hər qarış torpaqdan qənaətlə istifadə edirlər. Bu səfali kəndin adamları yalnız elektrik işığından korluq çəkirlər. Bu barədə də kolxoz iclasında qərar çıxarılmış, Kükürənçay üzərində su-elektrik stansiyasının tikintisine başlanılmışdır.

«Üçtəpə uşaqları» povestinin əsas qəhrəmanları gənclərdir. Bu gənclər ata-anaları ilə birlikdə kolxozun içtimai həyatında fəal iştirak edirlər. Müəllif əsərdə Üçtəpə uşaqlarının əməyini yüksək qiymətləndirir, onlara geniş yer verir. Gənclərin timsalında kəndin gələcək sahiblərini görür.

Gənclər arasında Cəlil surəti, daha çox nəzəri cəlb edir. Onun atası mühəribədən əvvəl «Şəfq» kolxozunun fəal quricularından biri olmuşdur. Büyük Vətən mühəribəsində mərdliklə vuruşmuş, dəfələrlə yaralanmış, mühəribə qurtardıqdan sonra doğma torpağa qayıdır orada vəfat etmişdir. Cəmilin anası Qərəfil də zəhmətkeş və fəal qadındır. Əri öldükdən sonra onu təsərrüfatda cəsarətlə əvəz edir, taxılçılıq briqadır işləyir. Oğlunun köməyi ilə tezliklə çətinliklərə alışır və yaxşı təsərrüfatçı kimi tanınır. Cəmil təsərrüfatda və zəhmətkeşlər arasında böyük hörməti olan atasını ləyaqətlə əvəz etmək üçün oxumaqla yanaşı, kolxozda çalışır, dostları Saday və Murad kimi gəncləri də təsərrüfata cəlb edir.

Rayon Komsomol Komitəsi də Cəmili yaxşı tanır, onun fəaliyyətini və təşəbbüsünü yüksək qiymətləndirir, qaldırıldığı yeni məsələləri müdafiə edir.

Müəllif göstərir ki, müasir kənd gənclərin fəal iştirakı ilə yeniləşib yüksək mədəni səviyyəyə çata bilər.

Q.İllkinin bir yazıçı kimi daha çox gənclik, onun arzu və amalları, düşüncələri, yaşadığı mühitə və insanlara münasibəti maraqlandırır. Müəllisinin «Ömrün oğlan çağrı» povesti də «Üçtəpə uşaqları» əsərində olduğu kimi, gənclərin həyatından, mübarizə əzmindən səhbat açır. Əsərdə yazıçı, Şəmsin həyat salnaməsinə onun öz dili ilə danışır. O özü həyat, mühit və insanlar, gənclik arzuları və öz başına gələn hadisələrdən danışır. Ədib Şəmsin timsalında iyirminci illərin mübariz gənclərinin bitkin surətini yaratmışdır. Şəmsin kənddəki fəaliyyəti mübarizələr burulğanında bədii boyalarla öz əksini tapmışdır. Bu obraz Q.İllkinin başqa obrazlarından seçilir. Hadisələr ictimai baxış, bədii dolğunluq, xarakter kamilliyyi ilə yadda qalır. Müəllif hadisələrin epik təsvirindən daha çox gəncliyə xas olan məhəbbətin lirik vəfsinə geniş yer vermişdir. «Ömrün oğlan çağları» povesti dil və üslub baxımından daha zəngindir və obrazlıdır.

Q.İllkin bu gün də gənc nəslin bədii-estetik tərbiyəsinə yönəldilən əsərlər yazar, yaradıcılıq sahəsində fəaliyyət göstərir.

VII FƏSİL

1960-1990-ci İLLƏRDƏ UŞAQ ƏDƏBİYYATI

Müasir elmi-texniki kəşflər dövrü, atom, kibernetika, telemekanika, informatika, kompyuter, internet, kosmos, misli görünməmiş yüksəliş mərhələsi böyüməkdə olan yeni nəsl elmi, siyasi, bədii, estetik və əqli cəhətdən yetkin, fiziki cəhətdən sağlam və möhkəm yetişdirməyi tələb edir.

Uşaqların mənəvi aləmini zənginləşdirmək, onların estetik tərbiyəsi və humanist ideyalar ruhunda böyüməsi qayğısına qalmaq, müasir cəmiyyətin quruculuğunda fəal iştirak etməyə hazırlamaq kimi xeyirxah və nəcib bir vəzifə məhz uşaq ədəbiyyatının da öhdəsinə düşür.

Uşaq ədəbiyyatı yeniyetmələrin dünyagörüşünün inkişafında, onların maraqlarının genişlənməsində böyük rol oynayır. Bu ədəbiyyat kiçik oxucularını zəngin tarixi ənənələr və dövrün tələbləri ruhunda tərbiyə etməyə çalışır. Ona görə də uşaq ədəbiyyatının inkişafına qayğı həmisiqə diqqət mərkəzində olmuşdur. Azərbaycan Yaziçılar İttifaqının 1962-ci il oktyabrın 24-də çağırduğu müşavirədə Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti müzakirə olunmuş, İ.Qasımov, S.Rəhimov, R.Rza, Q.Qasimzadə məruzə etmişlər. Məruzələrdə M.Rzaquluzadənin, M.Seyidzadənin və T.Elçinin yaradıcılığı etraflı təhlil olunmuşdur.

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Sovet uşaq ədəbiyyatının gələcək inkişafı haqqında tədbirlər» adlı 1969-cu il 26 mart tarixli qərarında uşaq ədəbiyyatı sahəsində əldə edilən nailiyyətlərlə yanaşı, nöqsanlar da göstərilir. Eyni zamanda yazıçılar qarşısında ciddi yaradıcılıq vəzifələri qoyulur, onlara dolğun məzmunlu, kamil əsərlər yazmaq tövsiyə olunur. Həmçinin uşaq ədəbiyyatının nəzəri problemlərinin dərindən işlənməsinə böyük diqqət yetirilir.

Həmin qərarın nəticəsidir ki, Azərbaycan yazıçılarının

son qurultaylarında uşaq ədəbiyyatı haqqında məruzələr olmuşdur. Yazıçıların V qurultayında prof. B.Nəbiyev «Uşaq ədəbiyyatını böyük tələblər səviyyəsinə qaldıraq» adlı məruzəsində 1966-1971-ci illərdə yaranan uşaq əsərlərinin ideya və bədii sənətkarlıq məsələlərindən bəhs etmişdir. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarına diqqəti cəlb edən məruzəçi gösrərir ki, Azərbaycanın uşaq yazıçıları ən yaxşı əsərlərində müasir varlığı tərənnüm edir, bugünkü həyatımızı və daha gözəl gələcəyimizi balacalara sevdirməyə, bütün maddi və mənəvi nemətlərin yaradıcısı olan insana, onun qadır əməyinə məhəbbət duyğuları oyatmağa çalışırlar.

Məlum olduğu kimi, Azərbaycan Yaziçılar İttifaqının 1972-ci il fevralın 18-də keçirilən plenumu – Sov.İKP XXIV qurultayının qərarlarından irəli gələn Azərbaycan uşaq ədəbiyyatını daha da inkişaf etdirmək vəzifələri ilə əlaqədar idi. Plenumda A.Vəfali «Bədii ədəbiyyat -yeni nəslin tərbiyəsi» mövzusunda məruzə etmiş, M.İbrahimov, M.Seyidzadə, Z.Cabbarzadə, P.Xəlilov və b. uşaq ədəbiyyatının müxtəlisif məsələlərinə dair öz mülahizələrini söyləmişlər.

Şübhəsiz, bütün bù tədbirlər nəticəsiz qalmamış, yüksək səviyyəli uşaq əsərlərinin yazılımasında böyük rol oynamışdır.

Azərbaycan yazıçılarının VI (1976) qurultayında isə «İki qurultay arasında Azərbaycan uşaq ədəbiyyatı» mövzusunda akad. M.Cəfərov məruzə etmişdir. Müəllif Azərbaycan uşaq ədəbiyyatının nailiyyətlərini həm klassik Azərbaycan uşaq ədəbiyyatı, həm də dünya uşaq ədəbiyyatının inkişafı ilə təməsda işıqlandırılmışdır.

Yazıçılar qurultaylarının tədbirlərini rəhbər tutan Azərbaycan uşaq yazıçıları müasir uşaq ədəbiyyatını yeni əsərlərlə daha da zənginləşdirmişlər. Müasir mərhələdə yeni nəslin tərbiyəsində bədii ədəbiyyatın rolü daha da artmışdır. Buna görə də ədəbiyyatda bədiilik, forma və məzmunun bədii vəhdəti, ideya aydınlığı, fikrin bütövlüyü və ləkənlik ifadə

dəsi, bədii obrazların kamilliyyi, bütün bünərlər yanaşı, ümumiləşdirmə və müasirlik kimi başlıca amillər uşaqqı ədəbiyyatının bədii dəyərini artırmışdır. Məhz bu məziiyyətlərinə görə Azərbaycan uşaqqı ədəbiyyatının keçdiyi inkişaf yolunda 60-70-ci illəri yeni mərhələ adlandırmaq olar.

Bu illərdə humanizm, dünyavilik, vətənpərvərlik və s. kimi bəşəri mövzularla yanaşı, böyük elmi kəşflər, ölkəmizin nəhəng və sürətli addimları, beynəlxalq aləmdə baş verən yeniliklər, xarici ölkələrdə gənclərin həyatı bu ədəbiyyata yeni məzmun, yeni ruh gətirmişdir.

Müasir uşaqqı ədəbiyyatı janrı və şəkli xüsusiyyətlərinə görə də zəngindir. Burada şeir, nəşr, dramaturgiya, təmsil və elmi-fantastika janrları geniş yer tutur.

Şeir. Azərbaycan uşaqqı poeziyası 1960-90-ci illərdə yeni inkişaf mərhələsinə, daha ciddi axtarışlar dövrünə qədəm qoymuşdur. Bu dövrə uşaqqı şeirini müxtəlif nəşillərin nümayəndələri təmsil etmişlər. Hələ ilk mədəni quruculuq illərində ədəbiyyata gələn, yarım əsrən artıq bu ədəbiyyatın önündə gedən M.Rzaquluzadə, M.Seyidzadə, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli, R.Rza kimi qocaman söz ustaları zəngin mündəricəli şeir və poemalar yaratmışlar. M.Rzaquluzadənin yazdığı lirik şeirlər, «Zər yazılı mərmər kitabı», «Əl-ələ», «Hünərzəfər bayramı», «Naxışlar», «Beşbarmaq», «Bayram sovgatı», «Bakinin axşamları», «Məktəbə gedir Tokay», «Payız gedir, qış gelir», «Yaz yuxusu», «Qorxunc qorxaq» poemaları. M.Seyidzadənin qələmə aldığı nəğmə, şeir, mənzum nağıllar və «Mənalı həyat yolu», «Koroğlu», «Abşeron bağlarından» poemaları, M.Dilbazinin «Ana qanadı» kitabına toplanmış şeir və poemaları, Ə.Cəmilin lirik şeirləri və nəğmələri, R.Rzanın «Balacaların təbiət ensiklopediyası» silsiləsi müasir mərhələdə uşaqqı poeziyasının zəngin məzmun və mündəricəyə malik olduğunu göstərir. Göründüyü kimi, bu sənətkarlar S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, R.B.Əfəndiyev və A.Şaiq ənənələrini yeni keyfiyyətdə inkişaf etdirmiş, gənc nəşlin tərbiyəsinə kömək edən lirik şeir və nəğmələr, mənzum

nağıllar və poemalar yazmışlar.

Böyük Vətən müharibəsi illərində ədəbiyyata gələn, bərpa və dinc quruculuq illərində püxtələşən Ə.Libayı, B.Vahabzadə, N.Xəzri, H.Arif, H.Abbaszadə, Q.Qasimzadə, B.Adil, M.Gülgün, N.Gəncəli, İ.Qabil, C.Cavadlı uşaqlar üçün də müxtəlif mövzularda şeir, nəğmə, nağıl və poemalar yazmışlar. Əsasən böyüklər üçün yazan bu müəlliflər uşaqlar üçün yazanda həyat hadisələrinə, canlı müşahidələrə əsaslanır, uşaqları da, böyükleri də düşündürən mövzuları qələmə alırlar. «Arzu» (N.Xəzri), «Yun corab» (H.Abbaszadə), «Balaca dayə» (Q.Qasimzadə), «Fəxrəddinin səyahəti» (Qabil), «Uşaqqı dünyası» (B.Vahabzadə). «Şah və tutuquşu» (N.Gəncəli) bu qəbildəndir. Bu əsərlər 60-ci illərin uşaqqı poeziyasına yeni bir təravət gətirmişdir.

Bu illərdə gənclərin də ilk kitabları həyata vəsiqə almışdır: S.Məmmədzadənin «Qara cüce, ağ cüce» (1962), «Məzəli oxular» (1965), C.Məmmədovun «Kukla», «Poçtalyon» (1964), «Ay mişar, tələs mişar» (1967), V.Nəsibin «Çəpiş» (1962), «Görüş» (1964), R.Adilin «Mayaq» (1966), Y.Həsənbəyin «Ördəyin balaları» (1960), «Yağışda çimən cüce» (1962), S.Seydanın «Təyyarə» (1964), «Mən balaca kosmonavtam» kitablarında bir-birindən seçilən maraqlı şeir və kiçik həcmli poemalar uşaqların əməl və arzularını ifadə edən əsərlərdir. Bu əsərlərdə uşaqqı dünyası, canlılar aləmi, təbiət təsvir və tərənnüm olunur.

70-ci illərdə uşaqqı poeziyası daha zəngin mündəricəyə malik olmuşdur. Bu dövrə yaranan əsərlər həm kəmiyyətə, həm də keyfiyyətə diqqəti cəlb etmişdir.

60-70-ci illərdə ədəbi aləmdə öz dəst-xətti ilə tanınan istedadlı şairlərdən Ə.Kərim, Ə.Kürçaylı, M.Araz, C.Novruz, N.Həsənzadə, X.Rza, F.Sadiq və T.Mütəllibovun yaradıcılığında uşaqqı şeiri xüsusi yer tutur. Onların istər lirik və epiq şeirlərində, istərsə də mənzum nağıllarında xalq bədii təfəkkürünün ruhu duyulur. Ə.Kərimin «Laylay» şeirində ana laylalarının təsiri aydın görünür:

Gecə oldu tən yarı,
Balaca tumbul oğlum,
Yorğun oyuncaqları
Oyatma, ay gül oğlum.

Bax, Ay da küsdü səndən,
Bax, Ay da getdi batdı:
Aşır dağlar başından
Qaralıq yerdə yatdı.
Oyanar səs salsañ Ay
Ay kimisən, a laylay.

T.Mütəllibovun yaradıcılığında uşaq poeziyası ayrıca bir fəsildir. Onun müxtəlisf illərdə çap olunun «Bəxtəvər uşaqlar», «Bağcada yolka», «İşiq», «Ləpələrin nəğməsi», «Kəkliklər oxuyanda» kitablarında şeirləri kiçikyaşlı oxucular arasında geniş yayılmışdır. Şair «Ananın sözləri» şeirində yazır:

Anasının yanına,
Qaçdı balaca Qəşəm.
Dedi: ana, ay ana,
Təzə güllər dərmışəm.
Bundan bağban əminin
Heç olmadı xəbəri.

Gizli dərib gətirdim
Mən sənə bu gülləri.
Anası dedi: oğlum,
Çox məyus etdin məni,
Analar sevmayırlar
Oğurluq hədiyyəni.

T.Mütəllibovun uşaq şeirlərinin bir çoxuna mahnı bəstələnmiş, əsərlərinin xeyli hissəsi başqa dillərə tərcümə olunmuşdur.

F.Sadiğın oynaq uşaq şeirlərində tapmaca, yanılmac və digər xalq şeiri formalarından və bədii ifadə vasitələrindən bacarıqla istifadə olunmuşdur. Bu cəhətdən şairin «Gilə» şeiri səciyyəvidir.

*Qəşəng qızam -
adım Gilə,
Qonaq getdim
dayımlıgilə,
Yağış yağdı
gilə-gilə.
Ayaqqabım
batdı gilə.*

Fikrət Sadığın «Cırtdan hara getmişdi?» nağılı və «Ana əli» əfsanəsi də zəngin xalq ədəbiyyatından yaradıcılıqla istifadə yolu ilə yaranmış uşaq ədəbiyyatının gözəl nümunəsi sayıla bilər.

60-70-ci illərin uşaq şeirindən bəhs edərkən xatırlamaq lazımdır ki, C.Məmmədovun, Y.Həsənbəyin, F.Sahibin, V.Nəsibin, R.Zəkanın, S.Məmmədzadənin, S.Şeydanın yaradıcılığında geniş yer tutan uşaq poeziyası mövzu, mazmun və mündəricə baxımından diqqəti cəlb edir.

Uşaq şeirinə yeni və gənc ədəbi qüvvələr də gəlmışdır: M.Namaz, A.Kəmərli, Ə.Kərimov, A.Əliyev, Q.İsazadə, Ə.Cəfərli, R.Yusifoğlu, A.Mahmudoğlu, E.Sadiq, S.Mustafayev, Ə.Həkim, S.Nəsirzadə, İ.Kərimov və b. yaradıcılığında mövzu axtarışı, fikrə rəngarəng boyalar, yeni insani duygular və münasibətlər gətirmişdi. Bununla yanaşı, ulduzlar dünyasına səyahət, uzaq tayqada yeni həyat, elm aləmində, məişətdə diqqəti cəlb edən yeniliklər də gənc şairlərin yaradıcılığında başlıca yer tutur. Bu yeniliklər onların dövri mətbuatda çıxışlarında, yeni çapdan çıxmış kitablarında və gənclik nəşriyyatının vaxtaşırı çap etdiyi «Ulduz» (1977, 1981) toplularında aydın nəzərə çarpar.

Bununla belə, müharibədən sonrakı dinc quruculuq il-

lərində ədəbiyyata gələn X.Əlibəyli, İ.Tapdıq, T.Elçin, M.Əlibəyli, H.Ziya, T.Mahmud, T.Mütəllibov, M.Aslan, Z.Xəlil müasir mərhələdə Azərbaycan uşaq şeirini ardıcıl təmsil etmişlər. Onların yaradıcılığı 50-ci illərin şeirindən də müəyyən dərəcədə fərqlənir. Onların ailə, məktəb və əməkdən, istərsə də təbiət və heyvanlar aləmindən bəhs edən yiğcam və emosional təsirə malik şeir və nəgmələri mövzu aləmindən rəngarəng, bədii cəhətdən kamil və təsirlidir.

İstedadlı gənc şairlərin yaradıcılığı Azərbaycanın sərhədlərindən kənarda da tanınır, onların əsərləri keçmiş SSRİ xalqlarının və digər xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Ədəbi tənqid tərəfindən təqdir olunan bu gənc yazıçıların ədəbi irsi dərsliklərə daxil edilmiş, ədəbi almanaxlarda və «Azərbaycan sovet uşaq ədəbiyyatı antolojiyası»nda (şeir – 1976) geniş təmsil olunmuşdur.

Xanıməna Əlibəyli (1923)

Xanıməna Əlibəyli Bakıda ziyali ailəsində doğulmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universitetini) bitirib həkimlik sənətinə yiyələnən də, erkən yaşlarından ədəbiyyata çoxşan həvəs göstərmiş, şeir aləmindən ayrılmamışdır.

Gənc Xanımnananın ilk mətbu şeiri «Ana» 1938-ci ildə «Azərbaycan qadını» jurnalında çap olunmuşdur.

Alman-sovet müharibəsinin çətinlikləri gənc şairəyə geniş yaradıcılıq yoluna çıxmaya imkan vermedi. Qələbədən sonra Xanıməna Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır, həm də bədii yaradıcılıqla daha ciddi möşgül olmağa başlayır.

X.Əlibəylini uşaq dünyası daha çox özünə cəlb edirdi. O öz şeirlərinin mövzusunu daha çox sehrli – nağıllı uşaq aləmindən götürürdü. «Balaca həkim» (1955), «Dovşanın ad-

günü» (1958), «Meşə həkimi» (1958), «Novruz və Murtuz» (1959) əsərlərində X.Əlibəyli bir həkim və şair kimi gənc nəslin bədii estetik təbəiyyətinin və sağlamlığının qayğısına qalır, onların şən, bəxtiyar, gümrah olmasını təlqin edir.

X.Əlibəylinin bədii yaradıcılığı 60-ci illərdə daha məhsuldar olmuşdur. Bu illərdə onun «Yaz konserti» (1960), «İşləməyən dişləməz» (1961), «Ağ çəmən» (1963), «Sənubərin gözləri» (1964), «Ulduzların nəgməsi» (1966), «Karnaval» (1968), «Ləpələrin nağılı» (1968), «Noğul» (1970), «Gümüş dəstəkli qılinc» (1972), «Məni günəşə at» (1974) və digər kitabları nəşr edilmişdir. Həmin kitablara daxil olan əsərlər janrı və şəkilcə müxtəlifdir: lirik və epik şeirlər, nəgmələr, poemalar, nağıllar, təmsillər, pyeslər və s.

Uşaq dünyasına yaxşı bələd olan şairin mövzu dairəsi geniş və zəngindir; təbiətin rəngarəng möcüzələri, bitkilər və heyvanlar aləmi, balaların məktəbdə və evdə qayığıları, dostluq və yoldaşlıqda uşaqların xasiyyət və rəftarı, xeyirxah və nəcib işləri, nadincə dəcəl hərəkətləri onun əsərlərində əksini tapmışdır.

Şair «Qızılıgül», «Süsən gülü», «Nilufər», «İnciçiçəyi», «Lalə», «İnnab ağacı», «Körpə çinar». «Qara şanı», «Alma ağacı» və b. şeirlərində çiçəklərin, ağacların gözəlliyindən və təravətindən bəhs edir. Bu gözəllik, bu təravət uşaq duygularını, uşaq zövqünü oxşayır.

Xanıməna Əlibəyli, təbiətə həsr etdiyi şeirlərdə uşaqlara nəcib və gözəl hissələr aşılıamağa çalışır. Belə ki, «Lalə» şeirində doğma yurda məhəbbət, «Süsən gülü» şeirində zəhmətə rəğbət, «Qızıl gül» şeirində təbiətə məftunluq ifadə olunur. «Lalə» şeirində deyilir:

*Yurduma sərin külək
Əsəndə axşam çığı.
Mən başımı əyarək
Öpürəm bu torpağı.*

Əməyə, zəhmətə məhəbbət, işgüzarlıq, öz gücünə inam

Xanımına şeirinin başlıca leytmotividir. «İnnab ağacı», «Körpə çınar», «Mənim beş qardaşım var», «Nar ağacı» və başqa şeirlərində şairə uşaqların əməyə münasibətini qələmə almışdır. Lakin bu tərənnüm təbligat xarakteri daşıdır.

X.Əlibəylinin poetik yaradıcılığının əsas mənbələrin-dən biri şifahi xalq ədəbiyyatının tükənməz xəzinəsidir. O, xalq şeirləndən yaradıcılıqla istifadə yolu ilə xalq ruhunda yeni, orijinal tapmacalar yaratmışdır. Belə tapmacalar uşaqların zehnini itiləşdirir, onları düşünməyə, arayıb-axtarmağa vadar edir. «Tap görüüm» şeirində topun əlamətlərindən bahs olunur:

Atdım, göyə çatmadı,
Düşdü çaya, batmadı.
Tullanır hər tərəfə;
Yellənir gəldi hara.
Bir gündə neçə dəfə,
Dəyir daşa, divara.
İki rəng olur domu
Mən çox sevirəm onu.

Şair məktəb hayatı və təhsillə bağlı «Dərs vaxtı», «Yalançı xəstə», «Qocalıq», «Tıq-tıq», «Çempion» və digər şeirlərində uşaqları elma, biliklərə yiyələnməyə çağırır, tənbəlli-ri tənbeh edir.

X.Əlibəylinin lirik və epik şeirlərində, eyni zamanda poemalarında başlıca məqsəd uşaqlara nəcib mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqdır. Bu cəhətdən «Meşə həkimisi», «Novruz və Murtuz», «Dovşanın ad günü» poemaları maraqlıdır. Bu əsərləri şairə 50-ci illərin axırlarında qələmə almışdır. X.Əlibəyli «Dovşanın ad günü» əsərinin süjeti əsasında eyni adlı pyes yazmış, M.Qorki adına Gənc Tamaşaçılar Teatrına təqdim etmişdi. Əsərin tamaşası uğurlu olmuşdur. Kiçik yaşılı tamaşaçılara dərin təsir bağışlayan bu nağılpesdə dostluq və yoldaşlıq münasibətləri çox səmimi və təbii boyalarla verilmişdir.

«Dovşanın ad günü» pyesi uşaqlarda sadəlik, təvazö-karlıq kimi nəcib hissələr tərbiyə edir, lovğalığa, xudbinliyə qarşı nifşət oyadır.

X.Əlibəylinin poema janrı üçün seçdiyi mövzular sadə, təbii və realdır. Bunlar, sadəcə olaraq, şairənin gündəlik şəxsi müşahidələrinin nəticəsində yaranmışdır.

«Novruz və Murtuz» poemasında ana nənəyə yemək apararkən böyük oğlu Novruzu yanına çağırıb həm kiçik qardaşı Murtuza baxmayı, həm də evdə bəzi işləri görməyi tapşırır. Ana gedəndən sonra Novruz öz bildiyi kimi hərəkət edir, ananın tapşırıqları yaddan çıxır. Uşaqların ana sözündən çıxmaları əsərdə qəbahət sayılır, pislənir...

«İşləməyən dişləməz» nağıl-təmsilində isə şairə milçeyin timsalında öz zəhməti ilə yaşamaq istəməyən, özgəsinin hesabına dolanıb, vaxtını avaraçılıqda keçirən tüseylilərin aqibətini qələmə alır.

X.Əlibəylinin poemaları iibrətamızdır; uşaqlara iibrə dərsi verir, tərbiyeləndirir. Onun «Məni günəşə at» kitabında səkkiz poema toplanmışdır: «Çoxbilməş çəpişlər», «İsa və Musa», «Mərcanqulu qalası», «Dinqilda, sazım, dinqilda», «Anamın nəgməsi», «Aman ovçu» xalq nağıllarından və əfsanələrdən alınmış motivlər əsasında, «Ulduzların qucağında» və «Bir yaz səhəri» poemaları isə müasir həyat hadisələri mövzusunda yazılmışdır.

Bu əsərlərin hər birində müəllif maraqlı bir məsələdən söhbət açır; ağılli, tədbirli olmayı təlqin edir. Çəpişlər onları yemək istəyən («Çoxbilməş çəpişlər») qurda deyirlər ki, qapının açarını itirmişik, çıx dama, buxaridan düş evə, qapımı aç, sonra ye. Qurd buxaridan düşəndə ocaqda yanır. X.Əlibəyli uşaqlara demək istəyir ki, düşmən nə qədər güclü də olsa, onu ağılın gücü ilə məğlub etmək olar. Lakin «Anamın nəgməsi» nağılında «yaxşı düşünülməmiş tədbirlər heç bir fayda vermir» ideyası təlqin olunur. Tülüklü toyuqların kələyini tez başa düşür və öz işini görür. Toyuqları yalnız ovçunun gülləsi xilas edir. Balaları bir-bir yoxa çıxdıqca kədərlə

nəğmələr oxuyan anac, tülkü məhv edildikdən sonra sevincdən şən nəğmələr oxuyur:

Toyuqlarım gözəl-göyçək,
Hərəsi bir cüra çiçək.
Biri cil-cıl, biri sari,
İpək kimi qanadları,
Gəzin çöldə, gəzin düzəndə,
Səpilmişdir öñünüzdə.
Hər cüra dən, toyuqlarım,
A mənim şən toyuqlarım.

X.Əlibəyli «Bir yaz səhəri» poemasında daha ciddi həyatı problemlərə toxunur. Müasir həyatımızı keçmişlə müqayisəli şəkildə əks etdirən şairə doğma vətənimizi yeniyetmələrə sevdirməyi, onları mübarizəyə hazırlamağı qarşısına məqsəd qoymuşdur. O, poemada Ayazın babasının dili ilə uşaqları çarizm dövründə yoxsulların acınacaqlı həyat şəraitit ilə tanış edir. X.Əlibəyli poemada sadə, aydın episodlar seçərkən keçmişdə fəhlələrin baraklarda ağır şəraitdə yaşamalarını, uşaqların məktəbə həsrət qaldıqlarını, sahibkarların soyğunuluğunu, azadlıq fədalərinin Sibirə sürgün olunmasını nəql edir.

X.Əlibəylinin 1980-ci ildə çapdan çıxan «Əziz komissar» kitabı da balalara qiymətli sovgatdır; «Əziz komissar», «Günəş olaram mən də...», «Sabahın xeyir», «Gözəl yol» bölmələrinində ibarət bu şeirlər toplusunda yurdumuzun gözəlliyindən, zəngin təbiətindən, heyvanlar ələmindən, balaların təhsil və tərbiyəsindən bəhs olunur.

X.Əlibəyli sadə, aydın, təbii və canlı dildə yazmayı bacarıır. İstər lirik və epik şeirlərində, istərsə də poemalarında səmimidir. Ona görə də, kiçik yaşılı oxucuların qəlbinə asanlıqla yol tapır.

yazmışdır. Onun
poemaları hələcə
mənim şən toyuqlarım

Teymur Elçin (1924-1992)

Teymur Elçin ədəbiyyat aləminə ilk çığırı «Qar qız» (1955) əsəri ilə açmışdır. 1959-cu ildə «Qulaq asın, danışım» və «Bip-bip» kitabları çapdan çıxdıqdan sonra şair daha məhsuldar işləmişdir. 60-cı illərdə Teymur Elçin xalq bədii qaynaqlarından səmərəli, yaradıcılıqla istifadə edərək bir-birindən maraqlı şeirlər, nəğmələr, laylalar, fantastik poemalar və nağıllar yazmışdır. Bütün bunlar şairin «Qızılduz, Yaşar, Nur nənə» (1962), «Din-dan» (1964), «Bahar, adlar, uşaqlar» (1966), «Sözlər, nəğmələr, nağıllar, laylalar» (1969), «Laylalar» (1971), «Şəkərim, duzum» (1977), «Torağayı nəğməsi» (1979) kitablarında toplanmışdır.

Fikri sadə şəkildə ifadə etmək, yeni formalar tapmaq, uşaqların qəlinə, şüuruna təsir edə biləcək əsərlər yazmaq T. Elçini həmişə düşündürmüştür. Şeirin vəzni, qafiyələrin oynaqlığı, sözün mənə siqlatına tabe edilməsi, xüsusi ilə qələmə aldığı mövzunun inandırıcı, təbii səslənməsi onun yaradıcılığının başlıca keyfiyyətidir.

T. Elçinin yaradıcılığında şeirlər silsiləsi geniş yer tutur. «Analar və laylalar» şeirlər silsiləsi onun yaradıcılığı üçün daha səciyyəvidir. Şair bu şeirlərdə balaca oxucularına belə bir fikir aşılıyor ki, hər anaya öz balası əzizdir. Ona görə də ana öz laylasında balasına ən nəcib insanı keyfiyyətlər aşılıyor. O, bəzən uzun gecələr yuxsuz qalıb körpə balasına həzin-həzin layla çalır.

T. Elçin turacın dili ilə təbiətin zərif məxlüqlarına düşmənlərdən ehtiyatla qorunmayı, ayıq olmayı söyləməklə, körpə balaların diqqətini heyvanlar ələminə cəlb edir. Canavarın yırtıcı, vəhi xasiyyətini real boyalarla təsvir etməklə, şair, çöl heyvanları arasında təbii bir təzadın mövcud olduğunu kiçik yaşılı uşaqlara başa salmağa çalışır:

Yat mənim küçük balam,
Tez böyüy kiçik balam.

*Qulaqlarım, gözlerin,
Dişlərin iti olsun.
Qoyunun atı olsun
yediyin.
Kimi görsən parçala
Böyü canavar balam...*

Balacalar bu parçanı oxuyan kimi onlar canavarın qorxunc gözlərini, vəhşi simasını aydın təsəvvür edirlər.

«Anamın laylası» şeiri isə bütün laylaların nəticəsi kimi ümumiləşdirilir:

*Ceyran körpə ahuya
Laylasını oxuya.
Canavarın balası
Çoxdan gedib yuxuya.
Yat, ulduz balam,
Qorxusuz balam.*

«Telefon zəngləri» silsiləsi şeirlərində heyvanların fərdi əlamətlərini, xasiyyətlərini «Telefon söhbətləri» vasitəsilə öyrənirik.

T.Elçinin şeirlərində təbiət aləminə səyahət geniş yer tutur. İstər «Gel bahar»da, istərsə də «Qış nəğməsi»ndə təbiət lövhələrinin əlvən gözəlliyi təsvir olunmuşdur. Uşaqlara təbiəti sevdirmək, onlara bu heyrətamız gözəlliklərdən zövq almağı aşılamaq yolu ilə ətraf yaşıllığı qorumağın müqəddəs vətəndaşlıq borcu olması fikri təlqin olunur. Şair gül-çiçəyin bitməsi, hər tərəfə gözəllik və xoş ətir bəxş etməsi üçün bəharın gəlməsini uşaqlın dili ilə belə yazar:

*Çətir-çətir
Güllər gətir,
Otaqlara
dolsun ətir.*

T.Elçin uşaqlar üçün müasir mövzuda poemalar da

yazmışdır. Onun «Bip-bip», «Qızıldız, Yaşar, Nur nənə» poemaları balacalar üçün yazılmış müasir fantastikanın qıymətli nümunələridir. Uşaqlarda maddi aləm, müasir elm və texnikanın inkişafı haqqında az da olsa ilk təsəvvür yaratmaq zəruridir. «Bip-bip» poeması məhz bu məqsədlə yazılmışdır. Şair burada uşaqların nəzərini siqnallara cəlb edir. Ayra-ayrı nəqliyyat vasitələri haqqında anlayış əldə edən uşaqlar səs siqnallarının vəzifəsi ilə də tanış olurlar. Burada şairin məqsədi təkcə nəqliyyat vasitələrini sadalamaq deyil, əsas ideyani ifadə etmək üçün qabaqcadan zəmin hazırlamaqdır.

*Saat yatır, Bip-bip yatmur,
Nə paravoz, nə də maşın,
Yüyurməkdə ona çatmur.
Bip-bip uçur axşam-səhər,
Çatmaz ona təyyarələr.
Bəs o kimdir?
Bip-bip nadir?*

Məhz bundan sonra şair balaca oxucusunun diqqətini Yerin sünü peykini - Bip-bipə cəlb edir. Bip-bip öz söhbəti ilə özünü tanıdır. O, səma cisimləri haqqında romantik məlumatlarını verdikcə uşaqların hafızasında səma zənginliyi özüne yetapır. Şair Bip-bipin dili ilə öz fikrini belə ifadə edir:

*Sənə salam gətirmişəm.
Əziz baba, yer üzündən.
Mənim böyük Vətənimdən,
İnsanlardan və ...özümdən.*

Bip-bip özünü insan şüurunun məhsulu, qələbəsi kimi təsdiq edir. Günsə isə onun qələbələrinə sevinir, ona heyrat edir.

T.Elçinin «Qızıldız, Yaşar və Nur nənə» poeması «Bip-bip» poemasının məzmununu ilə səsləşir. Lakin mövzunun işlənməsi, təsvir olunan səma cisimlərinin şəxsləndirilməsi və onların romantikasını uşaq təbiətinə uyğun boyan-

larda ifadə etmək əsərin bədii-estetik dəyərini və tərbiyəvi əhəmiyyətini daha da artırır.

Şairin «Qarğanın məktəbində», «Qar qız», «Billurənin nağılı», «Getdin gördün», «Dovşanın evi», «Üç qardaş, bir bacı», «Dovşan, Tülkü, Canavar» nağılları, şifahi xalq ədəbiyyatı xəzinəsindən yaradıcılıqla istifadə yolu ilə yaranmışdır.

«Qarğanın məktəbində» adlı nağılda uşaqlarda ana dilinə, mahni və nəğmələr vasitəsilə məhəbbət oyatmaq, xalqa, vətənə sədaqətlə xidmət etmək kimi xeyirxah ideyalar təbliğ olunur. Qarğa bütün quşları başına yığib onlara dil öyrətmək istəyir. O, dimdiyini sərçəyə ilşdirir ki, «Qarr, qarr elə!» sərçə öz ana dilində «çık-çık» edir. Qarğa nə qədər çalışırsa, sərçəni «öz varlığından, xisətindən» döndərə bilmir, ona dilini yadırğada bilmir. Hirslənən qarğa sərçəni itələyir, təhqir edir. «Qovun bu yetimçəni!» – deyə qəzəblənir. Qarğadan dərs almaq üçün bildirçinləri, dolaşaları, bülbülləri gətirirlər.

Öz dilini dəyişə bilməyan, təbiətindən uzaqlaşmayan bildirçinin haqlı inadkarlığı qarğaya daha bərk təsir edir, qarğa öz ideyasını həyata keçirə bilmir, onun zorakılığı, mənasız canfəşanlığı aşkar olur, hamida ona qarşı dərin nisfrət oyadır. Qarğanın istəyinə ancaq tutuquşu cavab verə bılır. Qarğa nə deyirsə, tutuquşu da onu eyni ilə təkrar edir. Bu, qarğanın xoşuna gəlir. Tutuquşunun yaltaqlığı, ikiüzlülüyü quşlar tərəfindən nisfrətlə qarşılanır.

Göründüyü kimi, mənzum nağılda qoluzorluluq, müstəbidlik, ikiüzlülük və mütilik kəskin tənqid olunmuşdur.

T. Elçin dünya xalqlarının poetik sərvətindən də dili-mizə tərcümələr etmişdir.

İlyas Tapdıq (1934)

İlyas Tapdıq poetik yaradıcılığa 1952-ci ildən başlamışdır. Kənd mühiti, çoban həyatı, doğma yurdun təbii gözəlliyi onun şeirlərinin əsas mövzusu olmuşdur. Gənc şairin 50-ci illərdə nəşr olunan lirik və epik şeirlərdən ibarət «Kən-

dimizin çobanı» (1955), «Bulaq başında» (1958), «Xumur» (1960) kitabları bu cəhətdən səciyyəvidir. Bu kitablarla toplanmış şeirlərin bir qismi kiçik yaşı uşaqların və məktəblilərin həyatını, məşguliyyətini, marağını, təlim və tərbiyəsini əks etdirir.

İlyas Tapdıq 60-70-ci illərdə uşaq poeziyasına daha çox meyl göstermiş, kitablarının əksəriyyətini uşaq aləminə həsr etmişdir: «Arxalı dağlar» (1962), «Çimnaz oynayır» (1967), «Təpələr» (1969), «Bir evim var» (1970), «Bir gülün qönçəsi» (1971), «Meşənin mahnısı» (1973), «Qızlar qağayılar» (1977), «Çiçəklərim» (1979) və b.

Uşaqlar üçün yazdığı «Meşənin mahnısı» şeirlər kitabı görə İlyas Tapdıq Respublika Lenin komsomolu mükafatına layiq görülmüşdür. «Çimnaz oynayır» kitabı 1977-ci ildə Moskvada rus dilində çap olunmuşdur. İ.Tapdıqın uşaq şeirləri türkmən, latış, ukrayna, gürcü, qırğız dillərində də çap olunmuşdur. O özü də Y.Raynis, R.Berns, L.Ukrainka, P.Brovka, E.Mejelatyis kimi görkəmlı sənətkarların şeirlərini dilimizə çevirmişdir.

İ.Tapdıq lirik şairdir. Onun ürəyəyatan uşaq şeirlərinin başlıca mövzusu təbiət aləmidir.

Şair təbiətdə müşahidə elədiyi hadisələri sadəcə, vəsf etmir, onları sadələşdirib uşaq ruhuna uyğun qələmə alır, uşaqla təbiət hadisələri arasında bir yaxınlıq yaradır. «Bildirçin» şeirdən şair uşaqla bildirçinin ünsiyyətdən bəhs edir:

Bildir ucub bağçamı
Meşa bıldı Bildirçin.
Arzu baxıb çağırdı:
«Çıldır, çıldır Bildirçin!».
Dedi: -Ham quyrugün?
Mənə bildir, Bildirçin!
Bəlkə pişik qoparüb,
Neçə ildir, Bildirçin?

Göründüyü kimi, şair burada bildirçinin xüsusiyyət-

lərini saymır, yalnız lövhə çəkir. Həmin lövhədə uşaqla quşun ülfəti ifadə olunur. Xalq poetikasından galən daxili qəfiyə isə şeirə oynaqlıq, ahəngdarlıq verir. «Təpələr» şeiri bu cəhətdən daha səciyyəvidir, həm də bu kiçik şeir daxili bir süjetə malikdir.

Nənənin evində

gəbə var,

Gəbənin üstündə

dəvə var,

Dəvənin belində

təpə var,

Təpənin üstündə

nəvə var.

Dəvənin yumundan

toxunur gəbələr.

Gəbələr üstündən

boylanır dəvələr,

Dəvələr belində

dayanır təpələr.

Təpələr üstündə

oynasır nəvələr.

El ədəbiyyatının yaniltmac şəklində bənzəyən bu şeirin məzmunu ilə bir-birini əvəz edən oynaq təkrirləri daha möhkəm daxili vohdatə malikdir.

İlyas Tapdığın ahəngdar, təravətli şeirlərinin süjeti rəngarəngdir. Budur, şair balaca oxucularını «Dəmirağac»la tanış edir:

Lerikdə meşəli yamac var,

Yamacda nə qədər ağaç var.

Budağı budağı sarısaib,

Tutuşub, qaynayıb, qarşıtb.

Kökünü torpaqda göstəbək gəmirdi,

Dişləri batmadı, dedi ki,

-Bu ağaç, deyəsən, dəmirdi.

Şeirdən uşaq dəmirağacın keyfiyyətini, Azərbaycanın hansı rayonunda daha çox bitdiyini öyrənir. Bu, dəmirağac haqqında uşaqların hələlik ilk tanışlığıdır. Şairin dəmirağacın bərkliyini ifadə üçün seçdiyi bənzətmə uşaqlar üçün maraqlıdır, tam və aydın təsəvvür yaranır.

Şairin təbiət nəğmələrində uşaq hər dəfə ecazkar aləmin yeni bir cəhəti ilə tanış olur.

İ.Tapdıq təbiətin nemətləri – meyvələri və bitkiləri haqqında şeirlərində kiçikyaşlı uşaqlara ilk ensiklopedik məlumat verir. O, «Əncir», «İsti qumda» şeirlərində öz poetik üslubuna sadıq qalaraq konkret təsviretmə və mükalimə yolu ilə yadda qalan şeirlər yaratmışdır.

Körükə yanan ocaq indiki nəhəng zavodlardakı peçələrin ibtidai nümunəsini xatırladır. O, dağ kəndlərində bu gün də işə yarayır, öz vəzifəsini görür. Uşağın körük və onun vəzifəsi haqqında aydın təsəvvürü olmasa, böyük zavodlar haqqında adı təsəvvürü belə olmaz. Şair «Dəmir od əmir» şeirində körünün işini elə təbii, real cizgilərlə təsvir edir ki, onu görməyən də müəyyən təsəvvürə malik ola bilər. Bu səhnədə körük açılıb sıxlıqlıca alovun püskürməsi, dəmirin pul kimi qızarması, çəkic-zindanın ahəngdar səsi oxucuda unudulmaz təssürat yaradır.

İlyas Tapdığın «Meşənin mahnısı» poemasında da insanla təbiətin ülfətindən danışılır. Əsərlə tanış olan hər bir oxucunun qəlbində poemanın qəhrəmanı meşəbəyi – Salman kişiyyə hüsn-rəğbat oyanır. Meşəbəyi yalnız ağacları gözləməkələ vəzifəsinə bitmiş hesab eləmir. O, məsum heyvanların da, quşların da qayğısını çəkir. Şair meşəbəyinin surətini təbii və canlı yaratmağa, onu uşaqlara sevdirməyə çalışır. Budur, arılar, böcəklər yuvasına çəkilir, çəmənlər titrəşir, çiçəklər əyilir, meşənin üstündə buludlar qaynaşır, damcılar bir-birilə bəhsə girişir, çışkin yağışın yaratdığı göy qurşağı dağların döşünə uzanır; dovşanlar, cüyürlər – hərəsi özüñə bir sığınacaq axtarır. Yağışın dalınca dolu başlayır. Doludan təntiyən körpə cüyür özünü komaya sahr. Qoca

onu ürkütməsin deyə künçə çəkilib nəfəsinə dərmədən təbiətin bu məsum körpəsini düşünür:

Bunları təbiət necə gözəl yaradıb!
Amma heyif ki, cöllərə atıb.
Çöldə doğulub, cöldə yaşarlar,
Bizim dağlara çox yaraşarlar.

İldirimin çaximasından cüyür özünü qocanın ləp yanına atır. Qoca onu tutub bağlayır, sonra meşəyə gedir. Yuvalı ucub qanadı sınmış qartalı da komasına gətirir, qanadına məlhəm qoyub sariyır, cüyürü, qartalı yavaş-yavaş yeməyə içməyə alışdırır. İndi təbiətin qaşqabağı açılmışdır, günəşin qızıl saçاقları meşənin dərinliyini şəfqətləndirir. Qartal sağlib yənə üfüqlərə qalxır. Cüyürü isə meşəbəyi ovçulardan qorxub buraxmir.

Poemada meşəbəyi qayğıkəş, mehriban, fədakar insan, xalqın ona etibar etdiyi sahənin əsl gözətçisi kimi təsvir olunur. Meşəbəyi torpaqdan yenicə baş qaldıran çəmən-çiçəyin, ağacın, heyvanatın dərdinə qalır. Bəzən yağış yağanda meşəbəyi sevinir. Bilir ki, yağışdan sonra ağaclar təravətlə-nəcək, otların, çiçəklərin rəngi durulacaq. Amma dolu dü-səndə meşəbəyinin də qaşqabağı tutulur, cöldəki məsum heyvanların, quşların, cavan ağacların dərdini çəkir. Dolu kəsən kimi meşənin dərinliyinə girib hər şeyi yoxlaysıv. Öz əli ilə nov qurduğu bulağa baxır, selin dağıtdığı yerləri sahmanın salır.

Meşəbəyi meşədə bir nəfərlə rastlaşır, tanış olur, öyrənir ki, o, ağ saçı, qartal baxışı Səməd Vurğundur. Qonağın da ailəsi meşə kənarında göy talada istirahət edir. Onlar dostlaşır tez-tez görüşürlər. Səməd Vurğun təbiət vurğunu id. O, üfüqdə qartalı, meşədə cüyürü çox sevərdi. Şair cüyürü açıb təbiətin qoynuna buraxır. Ancaq o müqəddəs insanın isti nəfəsi, təbiətə olan ülfəti cüyürü yənə bu komaya qaytarır. Cüyür komadan ayrılmak istəmir.

Şair şəhərə köçə də, cüyür ülfətini pozmayıb bu yerlə-

rə yenə baş çekir. Meşəbəyi cüyürü Bakiya, şairin evinə gönderir. Vurğun cüyürü Şüvəlandakı bağında saxlayır.

Poemada təsvir olunan təbiət hadisəleri, ildirimli, şimşəkli anlar da, günüşli sakit günlər də uşaq təxəyyülünə məsus cizgilərlə verilir.

İlyas Tapdıq uşaq ədəbiyyatını zənginləşdirir, yeni-yeni əsərlər yazıb-yaradır. Onun öz poetik yaradıcılığında uşaq ədəbiyyatına geniş yer verməsi təqdirəlayıqdır.

Məstan Günər (Əliyev) (1935)

İlk kitabları gənc şairi oxuculara tez tanıdı: «Qartal» (1961), «İlk görüş» (1963), «Çəmən qızı» (1965), «Nərgizim» (1969), «Addımlar, addımlar» (1971), «Nəğməli qovaq» (1974), «Obalardan əsən yellər» (1977). Bu kitablarda top-lanan şeirlərin böyük qismi uşaqlara həsr olunmuşdur. Məstan Günər «Ovçu İbişin macəraları» silsilə şeirləri bütövlükdə Moskvada rus dilində kütləvi tirajla buraxılmışdır.

M.Günərin uşaq şeirləri şifahi xalq ədəbiyyatının bədii fikir qaynaqlarından bəhrələndiyi üçün təsirli, koloritli və məzmunludur. Zəngin mündəricəli bu poeziyada ayrı-ayrı mövzuların müxtəlisif şəkillərdə ifadəsi şairin yaradıcılığı üçün səciyyəvidir. Şair hər silsiləyə daxil olan şeirlərin ümumi məzmunlarına münasib poetik sərlövhələr seçmişdir: «Bir söz səndən, bir söz məndən», «Bir dəstə çiçək, hamısı göyçək», «Daşlı-daşlı sözlər», «Bir az ovçu, bir az gopcu İbişin macəraları»... Hər bir silsiləyə daxil olan şeirlər mövzu yaxınlığı, fikir ardıcılılığı, ahəngdarlığı ilə bir-birini tamamlayır. Eyni zamanda, bir silsilədə olan şeirlər o birindən istər mövzu, istərsə onun işlənməsi baxımından seçilir.

«Bir söz səndən, bir söz məndən» şeirində şair daha çox mükələmələrdən, qarşılıqlı sual-cavablardan istifadə etmişdir. Bu yolla da o, təsvir və tərənnümdən çəkinmiş, obrazların hərə-

kət və davranışları ilə «şəhnəciklər» yaratmışdır:

- *Kollarda qarağat qalıb.*
- *Dəymə, dəymə.*
- *Yaydan qışa sovgat qalıb?*
- *Dəymə, dəymə.*
- *Təməkdə bir-iki salxum...*
- *Dəymə, dəymə.*
- *Gəlsənə dadına baxım.*
- *Dəymə, dəymə.*
- *Hə, bildim, bunları qış...*
- *Dəymə, dəymə.*
- *Bölkə quşlara saxlamış?*
- *Dəymə, dəymə.*

Burada şair nə şərait, nə ilin hansı fəsl olduğunu, nə də uşaqların meyvələrin sovuşduğu yerə səyahətini təsvir edir. Bu mənzərələr dialoqların arxasında gizlənmişdir. Suratlərin söhbətindən və bircə «qış...» gəlməsi ilə «dəymə, dəymə» ifadəsinin mənası biza aydın olur. Digər tərəfdən, «dəymə, dəymə» təkririnin müqabil tərəfindən ardıcıl təkrarlanması «tapşırığı» möhkəmlətməklə, həm də uşaqlara məxsus şeirə oynaqlıq, axiciliq gətirir.

Klassik ədəbiyyatımızın gözəl nümunələrinin məzmununda nəsihətçilik, didaktik tərbiyə əsas yer tutmuşdur. Müxtəlif dövrün tələbindən doğan, şəraitlə bağlı bu ənənə yaşayır. Bir həqiqət var ki, nəsihətçilik, didaktik tərbiyə bədii don geymədikdə təbiiyi itirir, quru nəsihətin təsiri olmur. Sözün bədii ifadəsi, xüsusən bənzətmələr, təşbihlər və digər qanadlı sözlər əsərin canıdır. Məstan Günərin «Ağ çay», «Ay can», «Aşıq, nə aşiq», «Tərs», «Tağlar», «Armud payı», «Arx», «Suallar, suallara cavablar» şeirləri bu baxımdan diqqəti cəlb edir. Şair həmin şeirlərində də «Biri səndən, biri məndən» mükəlimesinə sadıq qalaraq surətlərin danışıqlarında kiçik yaşı uşaqların dili ilə fikirlərini ifadə edir:

...Ordan axır dağ çayı,
Gəl göstərim Ağ çayı.
Bir südünə bax qarın,
Maralı var dağların.
Dağda maral sağılar,
Südü çaya yiğilər...

«Maralın sağılıb südünün dağ çayına yiğilması fikri», ehtimal ki, qeyri-təbii görünür. Lakin xəyalpərvər uşağın belə mübəliqli, uydurma sözlər söyleməsi təbii səslənir, sanki qəbahət sayılmır. Məstan Günər eyni mövzuda yazdığı ikinci şeirində («Çay») fantaziyanın əvan boyalarından istifadə etməkla kiçik qəhrəmanını çayın axarı ilə gəzdirir. Onu Muğan düzlərindən keçirir, nəgməyə qulaq asdırır, ləpələrdə oynadır. Dənizə çatıldıqda çay yoxa çıxır. Göründüyü kimi, eyni mövzu bir-birinə bənzəməyən müxtəlif məzmunda və formada işlənmişdir.

Kiçik yaşı uşaqları təbiət sirlərindən xəbərdar etmək onların dünyagörüşünü genişləndirmək, hazırlıq cavab öyrətmək üçün Məstan Günər tapmaca, sual-cavab və s. şeir formasından məharətla istifadə edir. Onun bu səpkili şeirlərdə böyüklerin suallarına uşaqlar cavab axtardığı kimi, uşaqlar da böyüklərə düşündürücü suallar verirlər. Əlbəttə, uşağın verdiyi suallar sadə və təbiidir. Diqqəti cəlb edən cəhət atanın cavabıdır. Bu cavab uşağı həm qane etməli, həm də şeirin axiciliğinə, bədii siqlətinə xələl gətirməməlidir. Budur, uşağın suali:

- *Ata, sən biza*
Danış bir görək,
Qışda üzümür
Göldə qaz, ördək?

Atanın cavabı ikicə kəlmədən ibarətdir.

- *Tüküñə baxır.*

İkinci sual qar altda qalan turplara aiddir. Ata eyni ahənglə «Ləkinə baxır» - deyə cavab verir. Söhbət heyvanlardan getdikdə «Kürküñə baxır», toxumdan getdikdə «Əkinə baxır» və beləcə də uşaqın sualları və atanın dinamik cavabı dayam edir. Gördüyünüz kimi, atanın cavabı çox yerinə düşür. Şeirin ahəngi də pozulmur. Bu yolla da uşاقlar təbiətin qanuna uyğunluğundan xəbər tuturlar.

«Qarlı budaq» silsiləsinə daxilən qış haqqında şeirlərdə də şairin canlandırdığı bədii lövhələr öz təbii, canlı təsviri ilə seçilir:

*Qış gələndə yarpaqlar,
Çökəklərə doldular.
Yüyürdüllər uşاقlar,
Ətəklərə doldular.
Gizləndilər arılar,
Pətəklərə doldular.
Üşüdüllər çəğalar,
Bələklərə doldular.*

Məstən Günər «Qar istəyir», «Şaxta hanı», «Qar qız gəlsin», «Belə qarşıla», «Ördəklərin ləyəni», «Nağara» şeirlərində də yiğcamlığa, uşaq təxəyyülünə məxsus fikrin bütövlüyünə sadiq qalmışdır.

«Bir dəstə çiçək, hamısı göyçək». Bu silsilə şeirlərində şair yeddi çiçəkdən söhbət açır. Hər çiçəyin özünə məxsus sadə bənzətmələr tapır, onları bütün ətri ilə uşaqlara duydura bilir. Bu qəbil şeirlər həm çiçəkləri uşaqlara tanıdır, həm də təbiətin gözəlliliklərini uşaqlara sevdirir.

«Bir az ovçu, bir az gopcu İbişin macəraları»ndakı İbiş bugünkü uşaq ədəbiyyatında fərdi davranışını, bəməzə xasiyyəti ilə seçilən yeni bir uşaq surətidir. Şair əvvəlcə oxucuya onun zahiri görkəmini təqdim edir:

*Sarmaşıqdan
Toxunubdur köynəyi.
Biçilibdir çəməndən*

Üstü güllü pencəyi.

*Bir leylayın
Yuvasıdır papağı.
Kəməridir
İbişin göy qurşağı.*

İbişin hərəkətləri, gördüyü işlər, ovçuluğu, qəribə söhbətləri əvvəlcə adı və təbii görünür, ona görə də oxucu hadisələri aludəciliklə izləyir, söhbət get-gedə qeyri -adi, fantastik şəkil alır. Nəhayət, bütün bunların gop olduğunu yəqin edir.

İbişin macəralarının daha maraqlı və cəzbedici təsviri üçün şair fikrin və hissin imkanlarına geniş meydən verir, hadisələrin təfərrütatında əlvan boyalardan yerli-yerində istifadə edir.

M.Əliyev uşاقlar üçün mənzum nağıllar və poemalar da yazmışdır. Şairin bu epik və lirik mənzum əsərlərində həm kiçikyaşlı məktəblilərin səviyyəsi, həm də balacaların zövqü nəzərə alınmaqla yanışı, hadisələrə münasibət, bədii təsvir üsulu yeni və cəzbedicidir.

«Ağacdə leylək» və «Sel» poemaları real həyat hadisələri, uşaq düşüncələri əsasında yazılmışdır. Gölün ortasında ağacın başında qalan leylək balalarının taleyi uşaqları ciddi təşviş saldığı kimi, «Nazir əmi»ni də düşünməyə, yollar axtarmağa vadar edir. Şair diqqətimizi çox inca bir mətbə - humanizmə, insanpərvərliyə, həyat eşqinə, bala məhəbbətinə yönəldir. Nazir uşaqların tələbinə cavab verərkən deyir:

*- Yoldaşlar, heç də söhbət
Beş-üç leyləkdə deyil.
Unudulur o şey ki,
Kökü ürəkdə deyil.
Yuvadakı balalar,
İşli, göz görə-görə,
Boğulsu, bəs körpələr
Na deyər böyük'lər?*

Bu fikir poemanın əsas mayasını, məzmununu təşkil edir. Buna görə də Nazir də, onun əməkdaşları da, gölün inşaatçıları da uşaqların məramına qail olur, leylik balalarını xilas edirlər.

«Ağaca leylik» poemasında leylik balalarının taleyi, «Sel» poemasında çayda çimən uşaqların, hətta sahil kəndlərində yaşayın insanların taleyi və bunun bədii həlli şairin əsas məqsədi olmuşdur. Leylik balalarının xilas olunmasında uşaqlar Nazirə zəng vurub gölün açılmasını tələb edirlər. Selin gəlməsi xəbərini eşidən telefonçu isə çəvikliklə atı minib çayda çimən uşaqlara, sonra da sahil boyu bütün aran kəndlərinə xəbər verir. Şübhəsiz, hadisələrin sel kimi coşgun axını və surətlərin fəallığı uşaqlarda da cəsarət və inam, fəal hərəkət və nikbin əhvali-ruhiyyə tərbiyə edir.

«Lovğa Murtaz» poemasında isə lovğalığın həyatda acı nəticələrindən danışılır. Şair inandırıcı təsvir edir ki, lovgə təbiəti uşaqlar həyatı zəmindən uzaqlaşdırıqca təklənir, fənaliq baş verir. Murtazın düşdürüyü gülünc vəziyyət və şairin təlqin etdiyi məqsəd bundan ibarətdir. Bununla belə, şair uşaqların nikbin təbiətinin xilafına getmir, Murtaza yaxşı bir dərs verdikdən sonra uşaqlara qaytarır.

«Çoxbilmiş keçi» və «Dəçəl dələ, qorxaq dovşan və qorxmaz küçük» nağıl-təmsilləri də maraqlı, oxunaqlı işlənmişdir. Nağıllarımızda keçi, dələ, dovşan, küçük haqqında döñ-dönə bəhs olunması şairin imkanlarını məhdudlaşdırılmış, əksinə, bu surətlər yeni don geydirmiş, yeni keyfiyyətlər aşılımışdır. Odur ki, «Şəngül, Məngül, Şüngül» xalq nağıllarındakı ana keçiyə nisbətən burada təsvir olunan keçi daha tədbirli və çoxbilmişdir. Ən çətin anlarda çıxış yolu tapa bilir. O, canavarı, ayını, çapqalı da aldadıb gedərgəlməz səfərlərə göndərir. Belə hünər palazqulaq küçük də vərdir. O da balaca olmasına baxmayaraq, özündən böyük-lərə meydan oxumağı bacarıır. Bununla belə, ehtiyatlıdır. Rəqiblə görüşməzdən əvvəl bir tədbir düşünür, ehtiyatla hərəkət edir. Buna görə də döyüşdən qalib çıxır.

Azərbaycan uşaq ədəbiyyatında öz dəst-xətti, üslubu ilə seçilən Məstan Günərin poeziyası get-gedə püxtələşir. Heç təsadüfü deyildir ki, şairin «Nəğməli qovaq» şeirlər kitabı Respublika Lenin komsomol mukafatına layiq görülmüş, «Çalğıçı quşlar» kitabına və «Ovçu İbişin macəraları» silsiləsinə görə isə ona Azərbaycan SSR Dövlət mükafatı laureatı adı verilmişdir. Məstan Günər uşaq ədəbiyyatını öz əlvən poetik inciləri ilə zənginləşdirir.

**Tofiq Mahmud
(1930-1997)**

Şair ədəbi aləmdə «Yola çıxıram» (1959) adlı ilk kitabı ilə tanınmışdır. Bu kitabdakı şeirlər onun ədəbiyyata böyük inam və həvəslə gəldiyindən xəbər verirdi. O zaman «Azərbaycan müəllimi» qəzetinin xüsusi müxbiri olan Tofiq Mahmud tez-tez rayonlara, kəndlərə ezamiyyətə gedir, məktəb həyatı ilə maraqlanırırdı. Bù illərdə ona uşaq ədəbiyyatına ciddi meyl oyandı. O, uşaqlar üçün təzə əsərlər yaratmağa başladı. Beləliklə, «Utancaq oğlan» və «Dibçək» adlı ilk uşaq kitabçaları meydana çıxdı. 1961-ci ildən sonra «Göyərçin» jurnalı redaksiyasında işləyən T.Mahmud uşaq ədəbiyyatı ilə daha ardıcıl məşgul olmağa başladı.

Onun uşaqlar üçün yazdığı ilk iri həcmli əsəri «Alpinistlər» poemasıdır. Pioner və məktəblilərin həyatından bəhs edən həmin əsərdə şair uşaqların alpinist olmaq cəhdini, eyni zamanda doğma Azərbaycan torpağına məhəbbətini qələmə almışdır. Əsərdə dağların zirvəsinə qalxan, təbiəti, tarixi abidələri öyrənən uşaqların əhvali-ruhiyyəsini canlandırmışdır. Poemada başı ağ örpkəli dağın gözəllikləri ilhamla tərənnüm olunmuşdur.

T.Mahmud doğma Azərbaycanı gəzməyi çox sevir. Abşeron onun ən çox sevdiyi yerlərdən biridir. «Süsən gazir Abşeronu» adlı poeması məhz elə bu torpağa, onun gözəl-

liklərinə həsr olunmuşdur.

Süsən adlı balaca bir qız elektrik qatarında Abşeronə gəlir, hər yerdə qeyri-adi gözəlliklərlə üzləşir. Dəniz sahilindəki qayalar; tut ağacı, üzüm bağları, əncir ağacı, gül-çiçək və sair öz bədii əksini tapmışdır. Poemada doğma təbiətin gözəlliklərini görən və duyan insanın iftixar, fərəh hissələri əksini tapmışdır. Şair bu poema ilə kifayətlənmədi, Abşeron haqqında ikinci poemasını yazdı: «Süsən, Toplan və sehrli maşın». Həmin poemada yənə də Abşeron torpağı, onun zəngin təbiəti, Nest daşları təsvir olunmuşdur. Tofiq Mahmud Abşeronu ayrı-ayrı şeirlərində da tərənnüm etmişdir.

Şair Azərbaycanın gözəl güşələrini də gəzmiş, silsilə şeirlər, poemalar yazımışdır. «İstisu lövhələri» silsiləsindən olan şeirlər yiğcam və mənalıdır. Bu şeirləri oxuduqca göz öündə İstisu mənzərələri, lövhələri canlanır. Balaca qəsəbə, bu qəsəbənin qeyri-adi təbiəti, şimşəyi dumani, yolları, çayı və s. şeirdə əlvən boyalarla tərənnüm olunur. Altıağac, Kəlbəcər, Laçın, Lənkəran, Lerik və digər yerlərin təbiəti şairin palitrasında canlı, gözəl və təsirlidir.

Azərbaycanın misilsiz təbii gözəlliyi ilə yanaşı, onun tarixi keçimi də şairi düşündürür. O, xalqın qəhrəmanlıq tarixindən ibrətamız hadisələri seçib qələmə alır, uşaqlara mərdlik, hünər, vətənpərvərlik hissələri aşılıyır. Tofiq Mahmudun «Bu torpağı tanı sən» silsiləsindən olan şeirləri xüsusilə maraqlıdır. Bu şeirlərdə Babək, Cavanşir, Tomris kimi qəhrəmanlardan söhbət açılır, qədim tarixi abidələrimiz tərənnüm olunur, xalqımızın keçmiş və bu günü haqqında geniş təsəvvür yaradılır. Bu mənada Qazi bəyin arvadı haqqındaşlıq şeir təsirlidir. Bu şeirdə sərkərdə ərinin öldüyüünü görən igid və qorxmaz qadının onun əvəzinə döyüşə atılması, qələbə qazanması, Təbriz camaatının isə qalibi gül-çiçəklə qarşılıması təsvir olunur. Əlbəttə, əsgərlər bu sərkərdənin qadın olduğunu biləndə heyrətlənlərlər.

Azərbaycan təbiətinə məhəbbət, gözəlliyi, xalq sərvətini göz bəbəyi kimi qorumaq hissi Tofiq Mahmud yaradı-

ciliğında başlıca yer tutur. «Sehrli məşəbəyi» poemasında şair fədakar bir məşəbəyi surətini yaratmışdır.

Bu məşəbəyi təbiət, gözəllik aşiq olmaqla yanaşı, fədakar və qorxmazdır. O, gözəllik yolunda ölümə getməyə həzirdir.

Poemada maraqlı əhvalatlar, hadisələrlə yanaşı, gözəl təbiət təsvirləri də vardır.

«Kəpənək gözəlliyi» poeması da bir kəpənəyə, onun qeyri-adi gözəlliklərinin təsvirinə həsr olunmuşdur. Bu kəpənək qarğadan qorxub qaçıır, gözəl təbiətin qucağında gül-çiçəklərin arasında gizlənir, hər iki poema şairin yaradıcılığında müvəffəqiyyətli ədəbi hadisə sayıyla bilər.

Tofiq Mahmudun uşaqlar üçün yazdığı hekayələr, nagiyyələr və əfsanələr onun «Dalğalar» adlı kitabında toplanmışdır. Bu əsərlərdə təbiətin gözəllikləri, qəhrəmanlıq motivləri, xeyirxahlıq, təmiz yoldaşlıq münasibətləri qələmə alınmışdır. «İgid təyyarəçinin qardaşı», «Maşinist», «Adada hadisə», «İgid çapar» kimi hekayə və əfsanələr də bu cəhətdən maraqlıdır.

Tofiq Mahmud orta məktəbin yuxarı sinif şagirdlərinin həyatından bəhs edən «Yerə dağilan muncuqlar» adlı bir povest də yazmışdır. Bu povestdə gənclərin sevgisi, əhvalruhiyyəsi, şən və mənalı günləri təsvir olunmuşdur. Povestdə Şahizə müəllimin və digər müəllimlərin surətləri vardır.

Tofiq Mahmudun «Məşədə səs», «Qızımın sualları», «Kəpənək gözəlliyi» adlı kitablarında toplanan şeirlər, poemalar kiçik yaşılı oxucular arasında geniş yayılmışdır. Əsərləri Moskvada «Murzikha», «Veselie kartinki», «Pioner» jurnallarında çap olunmuşdur. Eyni zamanda bir sıra xalqların dillərinə də tərcümə edilmişdir.

Tofiq Mahmud A.Barto, V.Berestov, Y.Akim, İ.Tokmakova və başqa sənətkarların şərlərini dilimizə çevirməklə uşaq ədəbiyyatını zənginləşdirmişdir.

Məmməd Aslan (1939)

Məmməd Aslan uşaq poeziyasına 70-ci illərdə gəlmışdır; onun ilk addımları çox səmərəli və bəhrəli olmuşdur. Qısa müddətdə uşaqlar üçün «Dağ ürəyi» (1970), «Böyürtkən – böyrü tikan» (1972), «Səhəri kim açır» (1975), «Dəvələr niyə göyşür» (1980), «Durnalar lələk salır» şeirlərini çap etdirmişdir. O, «Göyərçin», «Azərbaycan pioneri», «Pioner», «Ulduz», «Azərbaycan gəncləri» kimi uşaq və gənclər mətbuatında, eləcə də respublikanın dövri mətbuatında ardıcıl çıxış edir, şeir, nəgmə, nağıl, poemə və hekayələrini çap etdirir.

Məmməd Aslan Azərbaycan şifahi uşaq poeziyasına çox tez-tez diqqət yetirir, xalq arasında bu gün unudulmaqdə olan, tək-tək misraları qalan poetik irsi sözün əsl mənasında bərpa etməyə, eldən itəni elə qaytarmağa can atır. Şair xalq arasında dildə-ağızda gəzən:

Durna kimi süzməyi var
Nazlı balam şuxlucadır-

beytlərini götürüb poetik misralarla davam etdirmiştir:

Yanagları şəfq saçır,
Aynadan işıqlıcadır.
Nəgmə deyən şirin dili
Bala bulaşılıcadır.
Mənim balam tək yaranıb,
Gülən yaraşılıcadır.

Məmməd Aslanın «Quzunu harda sularsan?», «Biz ovçuyuq», «Bir qom bənövşə», «Ditdili mindim çay keçdim», «Tənha qurbağa» və digər şeirlərində də şairin xidməti köhnə nəğmələrə təzə ruh vermekdən ibarət olmuşdur. Bu qəbildən olan şeirlərində şairin poetik dili yiğcam, kövrək və şirəlidir; mükəmilərlər uşaq marağınca uşaq danışq dilində

qurulduğundan yaddaşlımlıdır. Məmməd Aslanın uşaq şeirlərində folklor qaynaqlarından bəhrələnmə yolları məraqlıdır. Şair el ədəbiyyatının məlum havası üstündə köklənib öz uşaq nəgməsini ötür. Belə şeirlərdə ilk baxışda folkloran istifadənin izini belə tapmaq çotındır. «Xatirənin bəhanəsi» süjetli şeiri bu cahətdən xarakterikdir. Balaca Xatirə kosmosa uçmaq istəyir. Ata adı qazanı təkərləyir, ona qanad taxır, pər qoyur, qurğunu işlədəcək hava borusu düzəldir. Qazan uğuldayıb kosmosa qalxmaq istəyəndə qız bəhanə gətirir: əvvəl kuklasız kosmosa uçmaq istəmir, o biri dəfə Oqtaysız... anasız və s. Nəticədə qorxaq Xatirə kosmosa uça bilmir. Bu şeirin iştirə şəkli, iştirə də intonasiyası oxucuya şifahi xalq şeirini xatırladır:

Qızım, qızım, qız ana!
Qızım girdi qazana.
Qazanı təkərlədim,
Qanad taxdım, pərlədim.
Hava verdim pər üçün.
Yol aćdım təkər üçün.
Uğuldadi qazança,
İstədi qazan uça.
Elə bu vaxt Xatirə
Qışqırdı birdən-birə:
-Kuklalarım olmasa,
Mən uçmaram kosmosa...

Folkloran belə həssaslıqla və yaradıcılıqla bəhrələnmə bədii əsəri oxucuya gözənləndiyindən də tez doğmalaşdırır. Məmməd Aslanın «Böyürtkən – böyrü tikan», «Bələdçinin kələyi», «Qəribə biglər», «Nehrəm, çalxan», «Nənəm xalça toxuyur», «Hazircavab», «Alma ağacı» şeirləri sanki müəllif dilindən yox, xalqın öz dilindən söylənib.

Bir ağaç çiçəklədi,
Babam dedi:
-Almadı.

 Üzə gülüdü budaqlar
 Vaxtsız çiçək salmadı.
 Əzizlədik, gözlədik,
 Heç kəs onu yolmadi.
 Yetişdi meyvələri,
 Payladı bir-bir biza,
 Bıy, özüna qalmadı!

Burada söyləyiş tərzi də, fikri ifadə etmək vasitələri də, yiğcam süjetli zəncirləmə də, bədii ümumiləşdirmədəki gözənləilməz sonluq da xalq şeirinin ritmlərini xatırladır.

Texniki inqilab əsrində bu günün əşyalarını nağıllardan, laylalardan süzlüb gələn canlı, obrazlı xalq dili ilə bələlərimizə çatdırmaq elə mövzunu doğmalaşdırmaq vasitəsidir. Qupquru qəzet dili ilə yazılın əsərlər uşağın təxəyyüllünə qanad verməz, dilində yeni sözlər göyərtməz. Məmməd Aslanın bir sira lirik şeirləri sanki məzmundan daha çox uşaqa dil öyrətmək məqsədi güdür:

*Bu hana ağaçıdı,
 Bu, arış-arğacıdı,
 O, gördüyüün kirkitdi.
 İlmləri hərkitdi,
 O da gombul həvədi,
 Dişlər, sanki dəvədi...*

Folklorla bağlılıq şairin misralarına çeviklik, ötkəmlik vermiş, uşaq şeirlərinin dili üçün xarakterik incə humor, diləvərlik götürmişdir;

*-Səftər, durma gecədi,
 Başda papaq keçədi.
 Səndən bir söz soruşum:
 Göydə ulduz neçədi?
 -Hər nə desən, qanaram,
 İnanmasan, qımaram.
 Sən göyo nərdivan qur,
 Mən də çıxıb sanaram!*

Məmməd Aslanın uşaqlar üçün yazdığı şeirlərin əksəriyyəti miniatür bicimlidir, çoxunda misraların sayı 4 – 10-dan artıq deyil. Bu məziyyət mətləbi uzatmadan çatdırmağa, boyaları əlvənləşdirməyə imkan vermiş, bütövlük, tamlıq yaratmışdır:

*-Böyükən böyrütikanı
 -Niyə böyüri tikandı?
 Tikansız olsa əgər,
 Quşlar qonub dənləyər:
 Nübar qalmaz bir dənə,
 Nə babaya, nə sənə.*

Məmməd Aslan, ümumiyyətlə, təbiət şairidir. O, meşə ilə də, dağ-das ilə də, sehirli, piçiltili çeşmələrlə də yaxın doslu kimi danışır. Təbiəti uşağa göstərə bilmək arzusu şairin qəlbində kövrək hissələrin baş qaldırmamasına səbəb olur. Məmməd Aslan uşağın nəzərini təbii gözəlliyyə, onu əhatə edən mühitə cəlb etməklə ona təbiəti, vətən torpağını sevdirməyə çalışır:

*Yenə bahar yetişdi,
 Gül bağladı çəmənlər.
 Yamacların üzünə
 Tül bağladı çəmənlər.*

Yaxud:

*Haçändi görmürəm, lap yuxalımişam,
 Nərgiz, nə kefdəsən? Süsən, xoş gördük!
 Səni çəmən boyu xəbər almışam,
 Mənim incigilüm, sənsən, xoş gördük!*

Məmməd Aslanın uşaqlar üçün qələmə aldığı «Dəvələri尼ə gövşəyir», «Səhəri kim açır», «Qoca müəllim», «Qorxulu səfər» adlı poemalarında da ən çox təsvir olunan və öyülən təbiətdir. Bu əsərlərdə təbiət öz şəfali ab-havası, ecazkar gözəlliyyi ilə qarşımızda dayanır. Şair kiçik oxucuların mənəvi-estetik tərbiyəsi üçün ibrətli hadisələri təbiətdən

seçib qələmə alır.

Məmməd Aslan uşaq nəşri sahəsində də fəaliyyət göstərir. «Durnalar lələk salır» adlı kitabında toplanmış əfsanələr, sənədlə hekayələr uşaq dünyasını öyrənməyə kömək edir. Bu əsərlərdə yüksək əxlaqi keyfiyyətlər, insani hissələr təqdirdə olunur. Eyni zamanda nankorluq, acgözlük, tamahkarlıq, riyakarlıq kimi mənfi xüsusiyyətlər pislənir. Məmməd Aslanın şeirlərinin dili poetikdir, ona görə də maraqla oxunur, yeniyetmələrin qəlbini asanlıqla yol tapır.

Zahid Xəlil
(1942)

İlk kitabı «Uçan çıraqlar» (1969) adlanır. Kiçik şeirlər və nağıllardan ibarət olan bu kitab ədəbiyyatımıza maraqlı bir uşaq şairinin gəldiyindən xəbər verirdi. Gənc müəllif ənənəvi nəsihət poeziyasından ustalıqla imtina edərək, uşağa əhvalatın özünü göstərir, nəticə çıxarmağı isə onların ixtiyarına verir:

*İnran matbəxə qaçıdı,
Qabın ağzını açdı,
Mürəbbəni yedi o.
Amma gəlib yavaşca
Anasına dedi o:
-Quyruğunu buladı,
Pişik gəlib yaladı,
Anası baxdı ona,
İnanmadı sözünə,
Mürəbbənin şirəsi
Bulaşmışdı üzünə.*

«Uçan çıraqlar» tezliklə uşaqlar arasında yayıldı. «Gənclik» nəşriyyatı həmin topluya daxil olan «Qarışqalar» şeirini ayrıca kitab şəklində (1971) Azərbaycan, fars və ərəb

əlifbası ilə buraxdı. İlk müvəffəqiyyətlərdən ruhlanan şair bir il sonra «Mən rəngləri tanıyorum» (1972) kitabını çap etdirdi. Bu kitab qələmi püxtələşmiş şairin maraqlı axtarışlarının nəticəsi kimi oxucuların rəğbatını qazandı. İlk vaxtlar:

*Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çıynından düşüb*

kimi daha çox lirik planda yazılın təbiət poeziyası bu kitabda konkret lövhələr şəklində meydana çıxdı. Yeni kitabında şair ayrı-ayrı quşların böcəklərin xasiyyətini, xarici görkəmlərini, yaşayış tərzlərini poetik bir dillə oxucusuna çatdırır. Məsələn, «Şanapipik» şeirində ümumi məsələlərdən deyil, bu quşun konkret xarici görünüşündə söhbət açır:

*Dimdiyi var iynə kimi!
Gözləri var diüymə kimi!
Ayaqları bapbalaca,
Qonar hərdən bir ağaca,
Nəğmə deyər:
-Büp-büp, büp-büp,
Meşəmizdə nə var, nə yox?*

İlk şeirlərindəki ənənələri davam etdirən şair bu kitabda daha maraqlı əsərlər yaradır. «Öküzlər» şeirində «qanmaz», «vahşi» mənasında işlənən «öküz» sözünü uşağa bələ başa salır:

*İki öküz dalaşdı.
Öyri-üyri buyñuzlar
Bir-birinə dolaşdı.
Yaman qızdı gözləri,
Yeri qazdı dizləri,
Hər ikisi əzildi.
Dincəlməkçün hərəsi
Bir tərəfə sərildi.*

«Mən rəngləri tanıyorum» kitabı ilə gənc müəllif klas-

sik ədəbiyyatımızın ləyaqətli davamçılarından biri kimi diqqəti cəlb etdi və oxucuların hörmətini qazandı. «Göydən üç alma düşdü» (1974) kitabı şairin yaradıcılığındaki yeni keyfiyyətləri üzə çıxartdı. O, əvvəlki iki kitabında təsvir etdiyi təbiəti danişdirdi, başlıdı. «Qanqal» şeiri bu fikri açmaq üçün səciyyəvidir:

*Qanqal bir gün söylədi:
-Tikanım var, kirpiyəm,
Çiçəklərim gözümüzür,
-Tikanlarım- kirpiyim.*

*Lap yanına çatırıldı.
Qanqal isə gizlincə
Tikanını dəvənin
Ayağına batırıldı.*

*Dəvəyə bax dəvəyə,
Ayaqları tərəzi.
Elə bil ki, lampadı,
Gözlərinin hərəsi.
Bu vaxt dəvə qanqalın*

*Eh, dəvəyə nə var ki?!
Dayışmadı heç hali
Otların arasından
Tapıb yedi qanqalı.*

Şair oxucusunu başa salır ki, qanqal nə qədər tikanlı olsa da, dəvələr onu yeyir. Şeirin mətləbi isə budur ki, özündən razı olanların axırı beləcə mağlubiyyətlə nəticələnir.

«Quşlar, quşlar» (1977) kitabında Zahid Xəlil yenidən təbiətə – quşlar dünyasına müraciət edir. Kitabda təsvir olunan quşların fotosəkilləri verilir ki, bu da təqdirəlayıqdır, Qutan, Cüllüt, Anqut, Sona, Qızıl qaz kimi uşaqların az tənqidigi quşların yaşayış tərzi, xarici görünüşü haqqında ətraflı məlumat verən kitab balaca oxucuların xoşuna gəldi.

Zahid Xəlilin şairlik istedadını bütün parlaqlığı ilə üzə çıxaran kitab «Torağaylar oxuyur» (1979) şeirlər toplusudur. İndiyə qədər müxtəlif kitablarda özünü göstərən ayrı ayrı cəhətlər bu kitabda sanki bir yerə toplanmışdır. Burada həm xalq ədəbiyyatının ənənələrinə, həm də klassik şairlərimizin şeir yolunun davamına, həm də müasir rus və Avropa ədəbi ənənələrinə rast gəlirik. Müəllif bir tərəfdən, adı dəmiranın uzun yol keçib ağacda gilasa çevrildiyini göstərirəsə («Uzun yol»), digər tərəfdən kol dibində bürüşüb yatan sarı

dovşanı yemiş hesab edən boz köpəyin («Köpək və dovşan») avamlığına uşağı güldürə bilir. «Fırıldanacaq» şeirində heyvanların şən əyləncələrində səhbət açır.

Sairin obrazlar aləmi bu kitabda tamamilə yeni rənglərə və çalarlara malikdir:

*Bax bu ağac gilasdı,
Yaz gəldi, bu ağacın
Budağından gül asdı!*

və ya:

*Gör necə salxımlanıb,
Onun adı iyəddi,
Ayağı yerin altında,
Budaqları göydədi.*

və ya:

*Dişi miriqdi Fərruxun,
İş'i sıriqdi Fərruxun.*

kimi misralarda nikbin bir ruh, poetik bir lövhə diqqəti cəlb edir.

Kitaba daxil olan «Çinarların yuxusu», «Siçanların kələyi», «Yeddirəngli muncuq» kimi nağıl-poemalar zəngin fantaziyasına, şən yumoruna görə maraqla oxunur.

Zahid Xəlil 1980-ci ildən nəşrə keçir və «Balıca» kitabını çap etdirir. Əsasən nağıllardan və povestlərdən ibarət olan bu kitab oxucular arasında sürətlə yayılmağa başlayır. Kitabın ümumi ruhu bir tərəfdən xalq ədəbiyyatının ifadə tərzinə, fantastik mahiyyətinə bənzəyirsə, digər tərəfdən, Avropanın ədəbiyyatına yaxınlaşır. H.X.Andersen, C.Rodari, S.Perro, Qrim qardaşları, N.Nosov, L.Kassil kimi sənətkarların ədəbi ənənələrini davam etdirən müəllif maraqlı, iibrə-tamız nağılları, hekayələri ilə diqqəti cəlb edir. Müəllif sübut edir ki, adı uşaq hekayələrində də ciddi ictimai fikirlər söyləmək olar. Məsələn, «Bağırmak istəyən adam» hekayəsində təsvir olunur ki, bir qəribə adam bərkdən bağırmaq fikrinə düşür. Amma o bunu edə bilmir. Çünkü yuvadan təzəcə çı-

xan ətəcə balaların qorxacağından ehtiyat edir. Başqa bir vaxt qarışqaların sıralanıb işləməsi onu fikrindən döndərir. Nəhayət, bağırır, hərə buna bir məna verir. Müəllif isə yazır ki, o, xoşbəxt idi. Çünkü səsi gəldikcə bağıra bilmədi. Beləliklə, yeriyəndə gonbul budları atılan və şalvarının enli balaqları yellənən bu qəribə adamın təmiz ürəyindəki hissələr açılır. «Coğrafiya dərsində taxılan eynək», «Üçbucaq ölkənin adamları», «Okean soyahəti», «Çiyələklərin cəhrayı nağılı» kimi hekayələrin təkcə uşaqlar üçün yazıldığını iddia etmək düzgün deyil. Təsadüfi deyil ki, «Balıca»ni uşaqlarla bərabər böyükər də maraqla oxuyurlar. Fantaziyanın bolluğu, hadisələrin qeyri-adiliyi, dərin humor, ağıllı və iibrətəmiz əhvalatlar bu kitabın əsas mözüyyatını təşkil edir.

Zahid Xəlil uşaq ədəbiyyatının nəzəri məsələləri ilə də məşğul olur. O, uşaq ədəbiyyatı problemlərinə həsr olunmuş dissertasiya yazaraq alimlik dərəcəsi almış, Azərbaycan yazıçılarının VII qurultayında uşaq ədəbiyyatına dair məruzə etmişdir.

Nəsr. Müasir uşaq nəşri Azərbaycan ədəbiyyatının müüm qollarından biridir. 1960-1980-ci illərin uşaq nəşrinin ən gözəl nümunələrini qoçaman ədiblərimizdən M.İbrahimov, S.Rəhimov, Ə.Vəliyev, M.Rzaquluzadə, S.Vəliyev və b. yaratmışlar.

M.İbrahimovun «Həyatdan hekayələr», S.Rəhimovun «Gülən balıq», «Gülsabah», «Pəri çinqılı» kitablarına daxil olan hekayələr, Ə.Vəliyevin «Uşaqlara sovqat», «Bir cüt ulduz» hekaya topluları, Mir Cəlal və Ə.Məmmədxanlinin, S.Vəliyevin hekayələri bu qəbildəndir.

Təhsil, tərbiyə və əmək mövzusunda yazılmış «Mehribanın dəftəri», «Birinci dərs», «Göyərçinlərim», «Bağban Rövşən», «Qırmızı qalstuk», «Fəridə və yoldaşları», «Murrovdagın ətəyində» və s. hekayələrində M.İbrahimov bir-birindən fərqlənən maraqlı uşaq xarakterləri yaratmışdır. Mehriban, Səməd, Seyran, Rövşən, Fərid, Fəridə, Qaragilə,

Ramiz, Nazlı, Hafız, Ayaz və b. orta məktəbin aşağı sinif şagirdləri və pionerlərdir. Ədib onların hər birinin özlərinə maxsus xasiyyətlərini, xeyirxah və nəcib hissələrini, iradə möhkəmliyinə, elmə, sənətə həvəs və qabiliyyətini, yoldaşlıqlıda rəftarını bədii lövhələrdə canlandırmışdır.

M.İbrahimovun uşaqlarda kiçik yaşlarından nəcib insani hissələr tərbiyə etmək üçün onlara öz müəllimlərinin çətin həyat yolunu («Fəridə və yoldaşları») nümunə göstərir. Uşaqlar müəllimin evində gördükleri hadisədən (onun bacala uşağına maşın basıb sol qolunu kaşmış, qayınanasının gözləri tutulmuş, əri isə xərcəng xəstəliyindən ölümcül yatar) heyvətə golur, həyacanlanırlar. Onun nə qədər nəcib insan olduğunu inanır, nadincə hərəkətlərdən əl çəkirlər, hətta ona hər gün kömək etməyi qarşılara məqsəd qoyurlar.

Ədibin «Pərvizin hayatı» adlı povesti başda Pərviz olmaqla bir sinfin şagirdlərinin təhsil, tərbiyə və dostluğunundan bəhs edir. Müəllif burada da öyünd-nəsihət yolu ilə getməyib, uşaqlıq dünyasının şirin macəralarından, ömrü boyu unudulmayan anlarından dənisiş. Müəllimlə şagird arasında yaranan təmiz, səmimi ünsiyyət, şagirdin öz gələcəyinə inamı və çalışqanlığı onu yoldaşları arasında nümunəvi şagirdlər sırasına çıxarırlar.

«Uşaqlara sovqat» (1962) kitabına toplanmış «Aqil babanın dedikləri», «Bala baldan şirindir», «Sarıqız» hekayələrində Ə.Vəliyev kənd həyatının təbii mənzərələri ilə yanaşı, mal-qara, qoyun-quzu haqda maraqlı məlumat verir. Ədibin hekaya və nağıllarında xalq məişəti, elin adət-ənənəsi bütün təfərrüati və real boyaları ilə təsvir olunur.

Ədibin «Bir cüt ulduz» kitabına bağça uşaqlarına münasib hekayələri toplanmışdır. Bu hekayələrin bir qismində babanın nəvəsinə arzuları ifadə olunmuş, digər qismi isə təbiətdən, quşlar aləmindən alınmışdır. Uşaqlıq illərini kənd mühitində, təsərrüfatda və təbiətin qoynunda keçirən Ə.Vəliyevin müşahidələri canlı, dolğun və təbii görünür.

60-80-ci illərin uşaq nəşrini ilk növbədə orta nəslin

nümayəndələri Q. İlkin, E. Ağayev, Y. Əzimzadə, G. Hüseynoğlu, E. Mahmudov, X. Hasilova, Həbibə Zeynalova, B. Həsənov, Ə. Babayeva, Ə. Əmrəhov, N. Süleymanov, İ. Hümbətov və b. təmsil etmişlər. Onların gənc ədəbi qəhrəmanları inqilabi mübarizə dövründə, vətəndaş müharibəsi, kollektivlaşma və sosializm quruculuğu illərində, Böyük Vətən müharibəsinin ağır günlərində həyatın çətin sınaqları ilə üz-üzə gəlmişlər. Onlar erkən yaşlarından ataları əvəz edib, zəhmət qatlaşmış, sınıfı çarpışmalarda bəzən öz mövqeyini düzgün müyyəyən edə bilməmiş, hiyləgər düşmən tələsində sarsılmış, bununla belə, həyatda quruculuq işlərində xalqla bərabər inamlı addımlamış, faşizmə qarşı mübarizədə böyükrlərə ciyin-ciyanə vuruşmuş, arxada təsərrüfatın ən ağır sahələrində çalışmışlar.

Ösəsən böyükler üçün yazan və mənsur şeir ustası kimi tanınan G. Hüseynoğluunun «Beşincilər», «İtmiş keçi» və «Sübə çağı» hekayələr toplularını məktəblilərin təlim-tərbiyəsinə, arzu və əməllərinə həsr edilmişdir. «Beşincilər» kitabındaki hekayələrdə beşinci sınıfda oxuyan şagirdlərin təhsil və tərbiyəsi, dostluq və yoldaşlıq münasibətləri maraqlı, dolğun bədii boyalarla təsvir olunmuşdur.

Ədib uşaqların xasiyyətində müşahidə etdiyi nöqsanları da aşkara çıxarmış və onu yaxşı dostların köməyi ilə islah etməyə çalışmışdır. «Bərk ayaqda», «Məsələ aydındır» hekayələri bu qəbil əsərlərdəndir. «Nizaminin dostu» və «Müəllimin arzusu» hekayələri böyük Nizamiyə və Müşfiqə həsr olunmuşdur.

G. Hüseynoğlu «Sübə çağı» kitabına toplanmış hekayələrində də uşaqlara yaxşı oxumaq, özündən böyükərə ehtiram və hörmət bəsləmək kimi humanist fikirlər aşılıamağa çağırılmışdır. Yazıcının «Bəhrəm», «Kişi kimi», «Simic», «Çoxbilmış», «Qayış» və s. hekayələri uşaqlarda düzlik, həqiqətə, insanlıq hörmət hissi, həm də yalançlıqa, əliyəriliyə, səliqəsizliyə nifşət təbliğ edir. Ədib uşaq hekayələrində yığcam sujet, uşaqların öz dilinə uyğun aydın ifadələr işlət-

məklə məqsədinə nail olmuşdur. Onun mənsur şeirlərinə məxsus inca lirizm uşaq hekayələrinə də şirinlik götirmiştir.

Uşaqlarda gözəl hissələr tərbiyə etmək, onları kiçik yaşlarından zəhmət alışdırmaq, elmi biliyə həvəs oyatmaq və s. nəcib keyfiyyətlər, şübhəsiz, klassik ədəbiyyatımızdan tutmuş bu günə kimi davam edib gələn ənənədir. Bu cəhətdən Həbibə Zeynalovani «Sünbüllükukla», «Yol verin, yol verin», «Günəş məndən göyçəkdir», «Dilarə bağa gedir», «Mən də oynamamaq istəyirəm», «Qızıl alma» və s. kitablarında toplanmış hekayələri maraqlı doğurur. Müasir uşaq nəşrinin yaradıcılarından olan istedadlı yazıçı H. Zeynalova müasir mövzulara daha çox meyl göstərir. Onun hekayələrinin mərkəzində bugünkü nəşlin tərbiyəsi durur: «Görüş», «Ana görüşə gedir», «Qızıl alma», «Balaca fəhlə», «Göyçək», «Duzlu qız», «Reyhan» və s. belə əsərlərdəndir.

Həbibənin hekayələrinin və povestlərinin bir məziyyəti də ondan ibarətdir ki, o, böyükərlə kiçikləri birlikdə təsvir edir. Deməli, valideynlər, yaxud müxtəlif peşə və sənət adamları kiçik yaşı uşaqların davranışlarını və rəftarını izləyir, ona göz qoyur, istiqamət verir, nöqsanlarını düzəldir, yaxşı işlərinə və hərəkətlərinə görə sevinirlər. Balacalar da böyükərə xoş rəftarına, qayğışlılığını görə sevir, sənətlərinə, mövqelərinə, ad-sanlarına görə qürurlanır, onlar kimi olmağa çalışırlar. «Böyük adam» hekayəsində uşaqlar pillələrdə oturub söhbət edir, hərə öz ata-anasının sənətini tərifləyir. Məlum olur ki, bu sənətlərin hamısı vətən üçün, xalq üçün gərəklidir. Bunlarsız yaşayış və inkişaf olmaz.

Yığcamlılığı ciddi fikir verən Həbibə povestlərində də öz üslubuna uyğun hərəkət edir. «Sünbüllükukla» təmsil-povestində sünbüllün torpaqdan baş qaldırıb ta süfrədə növbənöv çörək və müxtəlif yeməklər olana qədər keçdiyi yolu Sünbüllükukla müşahidə edir. Bu yolla uşaqlar yeməyin necə əmələ gəldiyinin şahidi olurlar.

Yaradıcılığını uşaqların bədii estetik tərbiyəsinə həsr edən yazıçılardan biri də İ. Hümmətovdur. Onun çap etdir-

diyi 15-dən çox kitabı, demək olar, hamısı uşaqlar üçün yazılmış hekayə və povestlərdən ibarətdir. İ.Hümmətovun hekayələrində kənd mühiti, təsərrüfat, təbiət, müxtəlif bitkilər, quşlar və heyvanlar aləmi daha təbii və canlı təsvir olunur; «Ətirlı çiçəklər», «Nənə, əlini mənə ver», «Nazilə», «Atanın həsrəti», «Baba yadigarı», «Dünyanın bəzəyi» və s. kitablarına toplanmış hekayə və povestlərində bu meyl güclüdür.

«Durnanın qayıtması» hekayəsində İ.Hümmətov yaralanıb qatarından qalmış bir durnanın uşaqlar tərəfindən tapılıb sağaldılmasını təsvir edir. Hekayədə başlıca diqqət uşaqların əməksevərliyinə və qayğıkeşliyinə yönəldilmişdir. Hadisə inandırıcı və təbii verilmişdir.

İ.Hümmətov uşaqlar üçün həm də müasir mündəricəli nağıllar yazır: «Yaxşılıq itmir», «İki molla və kəndli», «Lovğalığın nəticəsi», «Alabaş və Xoruz», «Zalim ağa və balaca» nağıllarının motivləri xalq nağılları ilə səslişsə də, yaziçinin aşılılamaq istədiyi qayə və ruh müasirdir, bugünkü həyatla səsləşir. «Yaxşılıq itmir» hekayəsində müəllif təsvir edir ki, ayağı ağaçın yarığında qalmış ayını kəndli xilas edir, bunun əvəzində ayı ona meşədə, ağaçın koğuşunda olan arı yuvasını göstərir. Beləliklə, kəndli yoxsulluğun daşını atıb arıcı olur. Yaziçi öz hekayəsi ilə balacaları ayının xasiyyəti ilə tanış edir. «Lovğalığın nəticəsi» nağılında isə qurdun ovçuluğunu təkrar etmək istəyən Tülkü öz lovğalığının cəzasını çəkməli olur.

İ.Hümmətov hekayə və nağıllarını əsasən kiçik yaşı uşaqlar və məktəblilər üçün yazar.

1960-80-ci illərdə Ə.Cəfərzadənin («Qızımın hekayələri»), H.Cümşüdovun («Gülşən və onun dostları»), H.Ağayevin («Azərin ağacı», «Güllü piyalə»), A.Əliyevin («Mən hamının balasıyam»), R.Ağayevin («Nigarın nağılları»), A.Mənsurzadənin («Dağ suyu»), R.Şixəmirovanın («Dost belə olar»), M.Rəhimovanın («Çiçək dəstəsi», «Hekayələr»), və bir sıra gənc nasirlərin kitabları çap olunmuşdur.

Xatırlatmaq lazımdır ki, bu illərdə dövri mətbuatda və ayrı-ayrı almanax və toplularda da müasir uşaq nəşrinin yaxşı nümunələri toplanıb çap olunmuşdur; «Yaşıl yarpaqlar» (1974), «Azərbaycan sovet uşaq ədəbiyyatı antologiyası» (nəşr, 1976), «Ulduzlar» (1978), «Mənim bağım-baharım» (1980) və s. bu qəbildəndir.

Xalidə Hasilova (1920-1996)

Xalidə Hasilova 1920-ci ildə Zaqtala rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra burada pedagoji ixtisas təhsili almış, bir müddət müəllimlik etmişdir. Sonra Azərbaycan Dövlət Universitetində ali təhsil almış (1948), Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında işə başlamışdır. Xalidə Hasilovanın bədii yaradıcılığı həmin dövrə təsadüf edir. Onun ilk kitabı 1950-ci ildə balacalar üçün yazdığı «Kiçik hekayələr» toplusudur. X.Hasilova 1966-ci ildən 1972-ci ilə qədər «Göyərçin» jurnalının baş redaktoru işləmiş, həmin ildən isə ömrünün sonuna qədər «Azərbaycan qadını» jurnalının baş redaktoru işləmişdir. Onun «Kiçik hekayələr» kitabından sonra «Lalənin kitabı» (1955), «İllə məktub» (1961), «Atlaz yarpaqlar» (1965), «Unutmaram» (1969), «Rəna evlərini axtarır», «Yaşıl ayna» (1971), «Kaman» (1972) və s. kitabları çap olunmuşdur. X.Hasilovanın əsərlərinin başlıca məqsədi dostluq və yoldaşlıq, böyüklərə hörmət, məktəbə və elmə rəğbət, yaşlıqlara qayğı, mühərbiyə nifrat hissə aşılamadır.

X.Hasilovanın ilk hekayələri də («Təqvim», «Nailənin kubikləri», «Şaxta babanın hədiyyəsi» və s.) uşaqlarda elmə, biliyə həvəs oyatmaq məqsədi ilə yazılmışdır. İlk qələm təcrübələri yüksək sənətkarlıqla işlənməsə də gənc yaziçinin düzgün yol seçdiyini göstərir. «Təqvim» hekayəsində ilk dəfə məktəbə getməyə hazırlaşan balaca Solmazın sevinc hissələri

və həyacanları təsvir olunmuşdur. «Buyurun, əyləşin», «Yaxşı yoldaş» hekayələrində xalqımıza məxsus olan nəcib hissələr; böyüklərə hörmət, dostluq və yoldaşlıqda səmimi və qayğış olmaq vərdişləri aşlanır.

X.Hasilovanın sənətkar yazıçı kimi püxtələşməsi əsər-dən-əsərə, kitabdan-kitaba keçdiyəcə daha aydın hiss olunur. Onun «İlk məktub» adlı ikinci kitabına «İlk məktub», «Qarının hədiyyəsi», «Pioner borcu», «Əzizin bankası», «Baba və nəvə» və s. hekayələri daxil edilmişdir. Burada bir tərəfdən vacib əxlaqi-didaktik məsələlər qaldırılırsa, digər tərəfdən, kolxoza kömək, yaşıllıqları qorumaq, ictimai işlərdə fəal iştirak etmək və ümumiyyətlə, əmək və zəhmət məsələlərinə toxunulur. «Baba və nəvə» hekayəsində yaşıllıqları qorumaqdə baba və nəvənin xeyirxahlarından bəhs olunur. Kiçik yaşlarından yol qırığında ağaç əkən baba bu gün onun kölgəsində dincələn adamları görüb sevinir və nəvəsini də bu işə həvəsləndirir.

«Ulduzlu papaq» və «Rəna evlərini axtarır» kitablarındakı kiçik yaşlı məktəblilər üçün yazdığı hekayələrdə kənd həyatı, kolxoz tarası, müharibə illerinin xatirələri qələmə alınmışdır. «Ulduzlu papaq» hekayəsində müharibənin acı nəticəsinin şahidi oluruq. Kiçik Muradın atası Bayram müharibədən qayıtmayıb. Amma o, üzünü görə bilmədiyi oğluna yadigar olaraq bir ulduzlu papaq göndərmişdir. Murad böyüdükcə atası haqqında düşünür, anasından xəber alır. Anası ulduzlu papağı oğluna göstərir və atasının həyatından, qəhrəmanlığından danışır. Ulduzlu papağı ən əziz bir xatirə kimi saxlayan Murad atası ilə fəxr edir.

«Mükafat», «Ağ külək», «Ata» hekayələrində yazıçı yeniyetmələrin dostluğunu, qorxmazlığını, insanpərvər əməllərini qələmə almışdır.

60-ci illərdə X.Hasilova Qazaxistan Respublikasını gəzir, təəssüratını uşaqlara məxsus kiçik həcmli hekayələrdə təsvir edir. Kitaba «Xam torpaqlarda» başlığı ilə daxil olan «Daniyarın gözləri», «Torpağın nağılı» və s. hekayələri Qa-

zaxistanın ucsuz-bucaqsız çöllərində, xam torpaqlarda çalışan zəhmət adamlarının hünərindən, yeni həyat uğrunda onların mətin mübarizəsindən, canını xalqın xoşbəxtliyi yolunda qurban verən Daniyarın əfsanəvi qəhrəmanlığından, faciəsindən həyəcanla danışır.

Qazaxistanın kənd rayonlarının mədəni yüksəlişi haqqında hekayələri yazıçı «Atlaz yarpaqlar» kitabında toplamışdır. Bunların içərisində «İlk müəllim» həm mövzu, həmdə mündəricə baxımından seçilir. Bu hekayədə 1920-ci illərdə kənddə məktəb işinin təşkilində ortaya çıxan çətinliklərdən bəhs olunur. Hekayənin məziyyəti ondadır ki, uşaqların ağır şəraitdə təhsillərini davam etdirmələrini real boyalarla, inandırıcı təsvir etmişdir. Əlbəttə, çətinliklərə dözməkdə uşaqlara Səlim müəllimin böyük təsiri olur. Səlim kəndə gələn ilk müəllimlərdəndir. O, kənddə böyük məhrumiyətlərə məruz qalır. Onun dərs dediyi məktəbdə işiqli sınıf otaqları yoxdur.

Hekayənin sonundakı epizod yeni dövrün təntənəsi kimi verilmişdir. Köhnə məktəbin - daxmanın yerində indi ikimərtəbəli yaraşıqlı məktəb biñası tikilmişdir.

X.Hasilova hekayələrində maraqlı, yadda qalan müəllimi, şagird və pioner surətləri yaratmışdır.

X.Hasilova müxtəlif mövzularda bir neçə maraqlı povest yazmışdır: «Lalənin kitabı», «Dəniz çiraqları», «Kaman», «Onun taleyi», «Çəhrayı rəng» və s.

«Lalənin kitabı» povesti üçüncü sınıf şagirdlərinin həyatından götürülmüşdür. Burada balaca məktəblilərin dostluğundan, təbiət və təbabət elmlərinə marağından, müəllimlərə hörmətindən bəhs olunur. Povestin qəhrəmanı, ikinci sınıfı əla qiymətlərlə başa vuran Lalə yay tətilini anası ilə Qara dəniz sahilində keçirmişdir. O, maraqlı və şirin xatirələrlə evlərinə qayıdır və avqustun axırında tələsik məktəblərinə baş çəkir. Üçüncü sınıfda lovğa oğlanlarla birlikdə oxuyacaqlarını biliib pərt olur. Doğrudan da bəzi lovğa uşaqlar yersiz hərəkətləri ilə yoldaşlarını və müəllimi incidir-

lər. Povestdə belə uşaqların təbiyə olunması inandırıcı yollarla verilmişdir. Xüsusilə Lalə onu bezikdirən Niyazi səbr və təkidlə «düz yola» qaytarır. Povestdə üçüncü sınıf şagirdi Lalə və Ceyran müəllimə yadda qalan canlı bitkin obrazlardır.

«Dəniz çırqları» povesti isə texniki peşə məktəbini bitirib neft sənayesində çalışan gənclərin fəaliyyətindən bəhs edir. Povestin əsas personajı olan Fazıl dənizçi nəslindəndir. O da atası və babası kimi dənizlə maraqlanır. Texniki-peşə məktəbini bitirdikdən sonra Neft daşlarına işləməyə gedir, öz qoçaqlığı ilə hamının hörmətini qazanır. Fazıl məktəb partisi arxasından yenice qalxmasına baxmayaraq, daima irəliləməyə can atır, çətinliklərdən qorxmur, xalqa xeyir verə biləcək şəraflı işlərdə çalışır.

Əsərdəki gənc surətlərdən biri də İradədir. İradə də tibb məktəbini bitirib Neft daşlarında işləməyə gəlmışdır. O işgüzarlığı və nəcib hərəkətləri ilə hamının hörmətini qazanmışdır. İradə ilə Fazıl arasındaki sevgi qıçılcımları, ülvi duyğular onları bir-birinə bağlayır. Povestdə onlardan başqa Rəşid, Qurban və Vasya kimi yadda qalan bütün xarakterlər vardır. Lakin əsərdə bir sıra sürətlər, xüsusi ilə Calal, Cahan, mühəndis Səmədov, Fərəc surətləri ötəri işlənmişdir, hətta bəzilərinin ancaq adı çəkilir.

Xalidə Hasilovanın «Kaman», «Onun taleyi», «Çəhra-yı rəng» povestləri mühərribə mövzusunda işlənmişdir. Bu haqda müəllif özü yazar: «Mən mühərribə dövründə əvvəlcə Leninqradda olmuşam. Sonra Zaqtatalaya gəlib, orada işləmişəm. Mühərribənin, demək olar ki, bütün acinacaqlı günlərinin şahidi olmuşam.»

1971-ci ildə yazdığı «Kaman» povesti oxucular tərəfindən maraqla qarşılanmışdır. Əsər mühərribə illərində, arxa cəbhədə qalan və çətin şəraitdə işləyən müəllimlərin həyatından bəhs edir.

Uçqar kənd hayatı, məktəb, şagird və valideynlər - bütün bunlarla bağlı müəllimlərin fəaliyyəti povestdə geniş

əksini tapmışdır. Müəllif hadisələri, ayrı-ayrı epizodları təsvir edərkən əsas diqqətini mühərribə illərinin ağır və çətin şəraitində insanların fədakarlığını, mənəvi təmizliyini, yüksək vətəndaşlıq borcunu, Vətənə, xalqa sədaqətini göstərməyə çalışmışdır.

Yazıcının təsvir etdiyi kənd mühərribə görməyib, ancaq kəndin igit oğulları mühərribədə vuruşur, kiçikyaşlı uşağın-dan tutmuş ağbirçək analarına kimi hamı intiqam və qələbə eşqi ilə yaşayır. Kənddə dolanacaq çətinləşib, ancaq bircə «nemət» boldur: insanların sabaha inamı! Çünkü burada Kələntər müəllim kimi məktəb direktoru, el ağısaqqalı var. Burada dincliyini, arzu və düşüncələrini, hətta yuxusunu belə xalqın rahatlığını, qayğısı xatirinə itirən Aşərim bir müəllim kimi fəaliyyət göstərir.

Əsərdəki obrazlar yüksək mənəvi keyfiyyətli, geniş təsəvvürlü, mətin xarakterli və düşüncəli adamlardır. Onları bir-birindən ayı düşünmək qeyri-mümkündür.

Povestin mərkəzi surətlərindən olan Kələntər müəllim yaşıdır. O, tədbirli ailə başçısıdır. Cəbhədən atasının qara xəbəri gəlmış Muradin qəlbini ovutmaq istəyən Aşərimə «Onu təzədən kövrəltməyə dəyməz» deyə etiraz edir. O özü haqda düşünmür, fikirləşir ki, qış sərt keçir, məktəbinsə odunu yoxdur. Bəs nə etmək lazımdır? Çıxış yolunu da özü tapır. Hansı evdənə aqlaşma səsi gəlir, ona təsəlli vermək lazımdır. Kiminsə evində savadlı yoxdur, cəbhədən isə məktub gözləyirlər. Bütün bunlara Kələntər müəllim biganə qalmır, her işi özü görməyə çalışır.

Aşərim müəllimə də belə müsbət məziyyətlərə malikdir. O, hətta at minir, meşəyə gedir, odun doğrayır. Aşərim kişiləri əvəz edə bilən qoçaq, iradəli bir qız kimi təsvir olunmuşdur.

X.Hasilovanın istər hekayələri, istərsə də povestləri məktəblilərin və yeniyetmələrin təhsil, təlim və tərbiyəsində ciddi təsir gücünə malik olan əsərlərdir.

Ələviyyə Babayeva

(1921)

Ələviyyə Babayeva bədii yaradıcılıqla orta məktəbdə təhsil aldığı illərdən başlamışdır. Onun «Ədəbiyyat qəzeti»ndə çap etdirdiyi ilk hekayələri sonralar gənc yazarının «Mənim müəlliməm» (1950) kitabında toplanmışdır. Bu müvəffəqiyətli addım onu yazıcı-yaratmağa həvəsləndirmişdir.

Ələviyyə Babayevanın mövzu dairəsi geniş, əhatəlidir. Ailə vəziyyəti ilə əlaqədar olaraq tez-tez yaşayış yerini dəyişməsi, Azərbaycanın müxtəlif rayonlarında yaşaması gənc yazarının hayatı dərinlənən öyrənməsinə ciddi təsir göstərmişdir. Bu da onun bədii yaradıcılığı üçün səmərəli olmuşdur. Ələviyyə Babayeva 1950-1960-ci illərdə məhsuldar işləmişdir: onun «Hekayələr» (1951), «Tək ağac» (1957), «Kənd yolları» (1958), «Mənim əzizlərim» (1959), «Payızda» (1960), «Ayran» (1961), «Mən tək deyiləm» (1961), «Kənd yollarına səyahət», «Babamın arixanası» (1961), «Yenə bahardır» (1963), «Kölgə» (1964), «Yarpaqlar nə haqda piçildəşir» (1965), «Tut ağacı» (1967), «Süsən, sünbül», «Hörük-lər» (1968), «Povestlər» (1969) kitabları nəşr edilmişdir. Bu hekayə və povestlərin başlıca mövzusu Azərbaycanın rəngarəng təbiəti, zəngin heyvanlar aləmi uşaqların müasir həyatı, yeniyetmələrin xarakteri, təhsili və tərbiyəsi, yaradıcılıq təşəbbüsü, əməl və arzuları və s. təsvir olmuşdur.

Ə.Babayeva balacaları həyatın sırlarını öyrənmək, onları ailədə, məktəbdə yoldaşlıq və dostluqda doğru-duzgun yol seçmək ruhunda tərbiyə etməyə çalışır. Bu cəhətdən «Ayran» hekayəsi daha müvəffəqiyətlidir. Burada balaca Nailənin hər şeylə maraqlanması, iş prosesinin onun gözləri önünde verilməsi, zəhmət adamlarının sevinci, mehribanlığı və sair səmimi, təbii, canlı boyalarla verilmişdir.

Yazıcı hansı sahədən, nədən bəhs edirə-etsin, öz balaca oxucularına nə isə bir şey öyrətməyə çalışır. Onları gah ailə («Mənim əzizlərim»), gah iş («Ayran»), gah da bağça və

məktəb («Deputat nənə») şəraitində göstərir, beləliklə, uşaqları həyatın müəyyən konkret sahəsilə tanış edir. Ən kiçik hekayəsində də yaziçi öz oxucusunu düşündürür.

«Tək ağac» hekayəsində əsas məqsəd uşaqları birliyə, kollektivciliyə çağırmaqdır.

Meşə başdan-başa yaşıł don geydiyi halda, talada tək bitən bir ağacın yarpaqları solmuş, dibi saralılmışdır. Bu mənzərə baba ilə gəzməyə çıxan Nadirin nəzərində yayınmir. Uşaq: «Baba, ay baba, bir bax, payız bura gəlib, oraya isə gedib çıxmayıb» - deyəndə qoca yaşıł meşəni və tək ağacı göstərib deyir: «Meşə ağacları birlikdə olduqları üçün bir-birini küləkdən, doludan qoruyurlar. Bu ağac isə tək olduğu üçün heç yerdən köməyi yoxdur, payız da ona tez təpinib». Göründüyü kimi, babanın cavabı düşündürür, kiçik yaşlı oxucularda birliyin faydası barədə təsəvvür yaradır.

Ələviyyə Babayeva həmişə çalışır ki, öz fikirlərini uşaqların başa düşəcəyi bir dildə təsvir etsin. O öz hekayələrində qəлиз və çətin anlaşılan sözləri işlətmir. Yaziçı kiçik yaşılı uşaqlar üçün əsər yazmanın məsuliyyətini, böyük zəhmət tələb etdiyini başa düşür. Ona görə də oxucuların yaşı xüsusiyətlərini, səviyyələrini nəzərə alır, əsərin formasına, dilinə xüsusi diqqət yetirir.

Ələviyyə Babayeva hekayələrində xalqlar dostluğu, uşaqların yüksək təhsil uğrunda mübarizəsi, səmimi yoldaşlıq mövzuları əsas yer tutur.

«Sabirin bacısı» hekayəsində ata və anasını itirmiş balaca bir qızı öz himayəsinə götürən, ona həqiqi analıq məhəbbəti bəsləyən bir qadının nəcib surəti təsvir olunur. Bu ana Zərini qızlığa götürməklə ailədə tək böyümüş oğlu Sabiri də tərbiyə edir. Sabir ana məhəbbətinə şərik çıxan bu qızın əvvəlcə yaxşı münasibət bəsləmir. Ana isə oğluna özgəsinin qayğısına qalmaq hissi aşılıyır. Hekayədə mehriban, geniş qəlbli, qayğıkes, vətənpərvər ana surəti yaradılmışdır.

Ələviyyə Babayevanın dolğun məzmunlu və maraqlı bədii əsərlərində uşaq təxəyyülinə uyğun şəkildə qələmə aldığı

həyat hadisələri kiçik yaşı oxucunun dünyagörüşünə faydalı təsvir göstərir, onlarda gözəl hissələr, səmimi duyular, vətənpərvərlik hissələri aşayırlar. Bu baxımdan yazıçının «Süsən, sünbüл» kitabında toplanan hekayələri diqqətləyiqdir. Bu əsərlərdə sərf nəsihatçılıq, quru didaktizmə rast gəlmirik. Əxlaqi nəticə təsvir olunan hadisələrlə üzvü surətdə bağlı olur. Təsvir boyu yazıçı iibrətli nəticələr üçün zəmin hazırlayır.

Yazıcısını düşündürən tərbiyəvi problemlər bunlardır: əməyə məhəbbət, böyüklərə hörmət, hər şeyi tez öyrənmək həvəsi, oyuncاقlarla rəstər. Bu hekayələrdə qoyulan məsələlərin bədii həlli göstərir ki, yazıçı uşaq psixologiyasına dərindən bələddir. Yazıçının kiçik yaşı qəhrəmanları qüsür və qəbahətlərə, yersiz hərəkətlərə görə əsərin sonunda «cəzalanır», başqa sözlə, öz səhvinə görə utanır, xəcalat çəkir. «Gülnaranın ad günü», «Böyürtkən mürəbbəsi», «Gülaçarın gəlinciyi», «Çörək əhvalatı» hekayələrində kiçik qəhrəmanlar yersiz hərəkət edirlər. Lakin hekayələrin məntiqi nəticəsi uşaqları islaha, əxlaqi gözəlliyyə sövq edir.

Ə.Babayeva 1974-cü ildə çap etdirdiyi «Sehrli pillələr» kitabına seçilmiş əsərlərini toplamışdır. Bu hekayələrdə yazıçı uşaqların maraqlı həyatını, mənəvi-əxlaqi aləmini, davranışını bədii ləvhələrlə yaratmışdır: «Sehrli pillələr», «Süsən, Sünbüл», «Sən Laləyə oxşama», «Günah məständə imiş», «Çörəklə yer» və b. hekayələri bu cəhətdən səciyyəvidir.

Ə.Babayeva böyüklər üçün yazdığı povest və romanlarda da kiçik yaşı uşaq obrazları qələmə almışdır. Onun «Hardasan, dost harda?» povestində jurnalistic fəaliyyəti başlıca yer tutsa da, kimsəsiz uşaqın taleyi və tərbiyəsi əsərin əsas ideyasıdır.

Ə.Babayeva tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmişdir: L.Tolstoy, M.Qorki, A.Qaydar, K.Paustovski, N.Boqdanov, V.Bianki, V.Oseyev, V.Stivenson, V.Korolenko, V.Astafyev, V.Panov və b. sənətkarların uşaq hekayələrini dilimizə çevirməklə, kiçik yaşı uşaqların kitabxanasını zənginləşdirmişdir.

Bayram Həsənov (1925-1980)

Böyük Vətən müharibəsi başlayanda Bayram orta məktəbi yenicə bitirmişdi. Ona görə də təhsilini İrəvanda Azərbaycan Pedaqoji Texnikumunun qiyabi şöbəsində davam etdirməli oldu. Müharibənin ağır illərində Bayram həm kənd məktəbində müəllim işləyir, həm də cəbhəyə gedən atasını kolxoz təsərrüfatında əvəz edirdi. Sınaq günlərində ataları cəbhədə olan uşaqlara tərbiyə və təhsil vermək, həm də təsərrüfatda çalışmaq – onun üçün böyük həyat məktəbi oldu.

Böyük Vətən müharibəsindən sonra dinc quruculuq illərində B.Həsənov V.İ.Lenin adına API-də (indiki ADPU) oxuyub ali təhsil aldı, sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirdi. O, «Azərbaycan müəllimi», «Göyərçin», «Azərbaycan pioneri» və «Azərbaycan» jurnalı redaksiyalarında işlədiyi, «Gənclik» nəşriyyatında redaktor vəzifəsində çalıştığı dövrlərdə böyük həvəslə kiçikyəşli məktəblilər üçün hekayələr yazıb çap etdirirdi. Onun «Tufanda», «Şəkil», «Ayi ovu», «Ot biçini», «Qardaşlar» adlı ilk hekayələri «Pioner» jurnalında və «Azərbaycan pioneri» qəzetində dərc olunmuşdur.

B.Həsənovun hekayələrdən ibarət «Qardaşlar» adlı ilk kitabı 1958-ci ildə çap olundu. Bu hekayələr kamil olmasa da, sadə və təbii idi. Gənc müəllif uşaqlıq illərində kənddə şahidi olduğu hadisələri, daha çox öz başına gələn əhvalatları qələmə almışdı. Kitabda olan «Dalğalar», «Qoca həkim», «Yadigar», «Bəşir», «Bənövşənin ayaqqabısı», «Akif və Mirzə», «Yazı dərsində» hekayələri bu cəhətdən maraqlıdır. Elxan Rəcəbələ («Qardaşlar») ögey qardaş olduğunu eşitdikdə əvvəlcə sarsılır, sonra da saxtılı-boranlı gündə qonşu kənddə gedib Rəcəbələ görüşüb, ona elə sarmaşır ki, valideynlər bu uşaqlarda olan doğmaliq hissinə heyrat edirlər. «Dalğalar» hekayəsində Mərdan balaca qardaşı Səmədi dalgaların qoynundan cəsarətlə xilas edir. Tufanlı bir gündə sü-

rüdən ayrı düşən çəpişləri («Tufanda») qoçaq Vaqif axtarır tapır. İşgüzər Rüstəm yoldaşlarını toplayıb yağış yağmamış («Ot biçini») kolxozun otunu yiğir. Əlbəttə, müəllif ancaq qoçaq və işgüzər uşaqları seçib səciyyələndirməmişdir. O, həmçinin tənbəl, xeyrə-şərə yaramayan, ancaq «qarnını ota-ran» uşaq tipləri də yaratmışdır.

60-80-ci illərdə B.Həsənov daha səmərəli olmuş, bir sıra hekayələr toplusu çap etdirmişdir. «İlk qar» (1962), «Səfər təxirə salınır» (1964), «Buzov» (1966), «Qonşu» (1972) kitablarında yazıcının sənətkarlıq baxımından püxtə-leşməsi aydın hiss olunur. Bu kitablara toplanan hekayələrin mövzusu da müxtəlifdir: kənd mühiti, meşə, heyvanlar, uşaqların əyləncələri, işi, dərsi, bir-birinə yoldaşlıq münasibəti, ata-analarına köməyi və s. bütün bunlar uşaq dünyasına məxsus romantik boyalarla bərabər, təbii, səmimi və aydın ifadələrlə qələmə alınmışdır. Hadisələrin mərkəzində ibtidai və orta məktəbin müxtəlif siniflərində təhsil alan uşaqlar durur. Onun səciyyələndirdiyi obrazlar bir tərəfdən ağır illərin acısını dadmış, kövrək qəlblə, həsrətli, digər tərəfdən, həyatın sınaqlarında nisbətən bərkə-boşa düşmüş, kiçik yaşlılarından «kişiləşmiş», qürurlu, cəsarətli, təsərrüfatçı yeniyetmələr - İmran («Sevinc»), Nəsir («Səfər təxirə salınır»), Fərman («Qəribə qonaqlar»), Lətif («Bostanda»), Fərhad («Şəkil»), Mehdi («Kəhər») və b. məhz belə obrazlardır. Yazıcı uşaqların fərdi psixoloji cəhətlərini aşkar etməyə çalışmış, uşaq təbiətinə məxsus təmiz hissələri, işgüzərlərlə hadisənin inkişafında açmağı bacarmışdır. Yeniyetmələrin hərəkətində özünü bürüze verən təkəbbürlülük, özünə güvənmək, tərslik, ata-ananın sözündən çıxməq meylləri və bu meyllərin xoşagəlməz aqibətini də göstərmişdir.

B.Həsənov orta və yuxarıyaşlı uşaqların obrazını daha atralı canlandırıb povestlər də yazımdır: «Ayaz», «Yayaq», «Qonşu», «Çörək», «İlk görüş», «Bir qonşu var», «Qonaq» povestlərində yazılı mühərribe illərindən başlamış bizim günlərə qədərki dövrdə həm kənddə, həm də şəhərdə

uşaqların təhsil və tərbiyəsini, müəllimlərin işgüzarlığını, şagirdlərin müxtəlif şəraitdə inkişafı və yetkinləşməsi prosesini ardıcıl və hadisələrin təbii axınında bədii boyalarla təsvir etmişdir.

Alman-sovet müharibəsi günlərində yeniyetmələr uşaqlıq əyləncələrindən, uşaqlıq qayıqlarından məhrum oldular. Onlar təsərrüfatda, istehsalatda atalarını əvəz etdilər. Bu mövzuda xeyli hekayə, povest və dram əsərləri yazılmışdır.

«Ayaz» povestində B.Həsənov bu unudulmaz kədərli günlərin hadisələrini qələmə almışdır. «Ayaz» povestinin çox sadə süjeti vardır. Kəndin arıcısı Səlim kişi məşədə saxladığı arıhananı on beş yaşlı oğlu Ayaza tapşırıb cəbhəyə yola düşür. Kəndin kişiləri cəbhəyə getdiklərindən və təsərrüfatda işləyən olmadığından arıhanaya baxan münasib adam tapılmır. Ayaz atasını əvəz etməli olur. Kənddən xeyli uzaq, meşənin dərinliyində, balaca torpaq daxmada tək-tənha qalib arıhananı qorumaq ilk gecələr Ayaz üçün o qədər də asan olmur. Gecə arıhananın yaxınlığında «siqaret gözü» kimi yanın işiq, canavarın atı qovub çardağa salması, meşənin vahiməsi Ayazı qorxudur. Ayaz sarsılır, həyəcanlı anlar keçirir. Ayaz tədricən vahiməli mühitə, tənhalığa alışır. Hətta onu əvəz etməyə gələn Polad kişini geri qaytarır, arıhanaya özü baxır, bütün qış meşədə tənha qalmalı olur. Ayaza anası, balaca qardaşı və bacısı tez-tez baş çəkir, yemək götürür. Arabir məktəb yoldaşları və Tahir müəllim də Ayazı yada salır, ona kitab oxuyur, get-gedə «kişiləşən» Ayaz şəraitə alışır, arıların dilini bilən bir arıcı kimi qulluq edir, hasarın sökülen yerlərini düzəldir, atasının kolxoz üçün çaldığı otu yiğir. Ətrafda yaxşı bostanbecərir, qış üçün odun ehtiyatı görür. Qarlı qış gecələrində, şaxtaya, soyuğa, canavar ulaşmalarına Ayaz təmkinlə alışır. Gecələr bəzən vahimələnsə də, gündüzlər o anları yada salıb öz-özünü gülür. Qorxduğunu heç kəsə demir. Ayaz adə qalır bunulla belə arının yanından heç yana getmir... Atasından gələn məktublar, anasının kövrək qəlbə Ayazı mətinləşdirir. O,

gördüyü işin əhəmiyyətini daha da yaxşı dərk edir.

Ayazın həm yetkinləşmə prosesini, həm də keçirdiyi daxili həyəcanları və düşüncələri yazıçı ustalıqla təsvir etmişdir.

«Ayaz» povestində kolxoz sədri Dadaş, Tahir müəllim, şagirdlərdən Nadir, Ziyad fərdiləşdirilmiş, hər biri özünməxsus yeri və məziyyəti olan obrazlardır. Dadaş qayğışlıyi, Tahir müəllim və şagirdlər yoldaşlıq köməyi ilə Ayazın qayğısına qalırlar.

«Ayaz» povestini Moskvanın «Detskaya literatura» nəşriyyatı rus dilində çap etmiş və mərkəzi mətbuat onu yüksək qiymətləndirmişdir.

«Qonşu» povestinin mövzusu məktəb həyatından götürülmüşdür. Kənd məktəbində işləməyə gələn Adil müəllim altıncı sinifdə oxuyan Nəbigilin evində qalır. Adil müəllimin qayğışlıyi nəticəsində o qədər də yaxşı oxumayan Nəbinin təhsilində yeni dönüş yaranır.

Nəbida oxumaq bacarığı var, yaddası yaxşıdır. Lakin o özündə vərdiş yarada bilmir, tənbəllik, ətalət onu oxumaqdan yayındır. Adil müəllim Nəbiyə güzəştə getmir, onuna o qədər də müləyim rəftar eləmir. Evdə də, dərsdə də qüsurlarını xatırladır. Nəbi Adil müəllimin iradlarından daxilən tez-tez inciyir, hətta müəllimin onlarda qalması onu açmır. Ancaq bu ötəri hissələr tez də uzaqlaşır. Nəbi Adil müəllimi yavaş-yavaş başa düşür və get-gedə beslərin sayı artır. Nəbidən narazı olan ailədə də xoş əhvali-ruhiyyə yaranır. Adil müəllimin yeni tikilən müəllimlər evinə köcməsi Nəbini kövrəldir.

Adil müəllimin simasında ədib nəcib, xeyrxah, işguzzar, öz sənətinə tələbkarlıqla yanaşan, şagirdlərə, hətta evində qaldığı və bir yerdə səhər-səhər dərsə getdiyi Nəbiyə də güzəştə getmir. Adil ədəbiyyat müəllimidir, o, ixtisasını yaxşı bilir və zəngin mütaliisi vardır. O, Nəbini də əlavə ədəbiyyat oxumağa vadar edir.

Adil-Nəbi xətti ilə, müəllim-şagird, münasibətləri əsər-

də təbii, səmimi və real boyalarla təsvir olunmuşdur.

B.Həsənovun uşaqlıq illərinin xatirələri ilə yaşaması, kənddə müəllim işləməsi onun bitkin uşaq obrazları yaratmasına imkan vermişdir. Onun «Yaylaq» povestində yaratdığı Vaqif və Səməd obrazları daha canlı və bitkindir. «Yaylaq» povestində yazıçı yay tətilini yaylaqda keçirən iki əmioğlunu – Vaqiflə Səmədin özünəməxsus fərdi boyalarını, xarakterlərinde müşahidə etdiyi əlamətləri bütün reallığı ilə fərdiləşdirməyə çalışmışdır. Onların zahiri görkəmi povestdə belə təsvir edilir: «...Özləri də deyirdin əkizdir, bir-birinə boy-buxundan elə oxşayırlar: ikisi də ucaboy, ikisi də enlikürək, dolubədənli. Elə üzdən də: ikisi də qara-buğdayı, ikisi də girdəsifət. Bircə xasiyyətdən bir-birinə oxşamırdılar». Məhz bundan sonra onların hər addımı izlənilir. Yaylaq mühiti Vaqiflə Səmədin xasiyyətlərindəki fərdi cəhətləri açmağa imkan yaratmışdır. Arandan yaylağa köçən elatin yaylaq qayğılarını, güzəranını, adətlərini yaxşı bilən müəllif təbiətin də şıltəqlığını, yaylağın könül açan xoş günlərini, dolu yağan, tufan qopan, leysan tökən anlarını – dağların gündə bir dona girən romantik təbiətini mənzərdən-mənzərəyə canlı və əlvən təsvir eləmişdir. Belə bir şəraitdə Vaqif çobanlara da kömək edir, anasının da buyruqlarına əmal edir. Üzüyola, sözəbaxan olduğu üçün hamının hörmətini qazanır. Xüsusi ilə gecə çöldə doğan düyəni canavardan xilas etməsi Vaqifin hörmətini daha da artırır. Onunla bir sinifdə oxuyan, yaylaqda da birlikdə buyruğa gedən Mehribanın mehriban baxışları və xoş rəftarı da Vaqifin rəftarına təsirsiz qalmır. Lakin Səməd zahirən Vaqifə oxşasa da, tündxasiyyətdir. Vaqiflə əmioğlu olsa da, onunla yola getmir, ona ya zarafatla, ya da qəsdən sataşır. Çox vaxt öz anasının da sözüne baxmır. Müəllif bu on beş yaşı yeniyetmənin təbiətində müşahidə etdiyi naqışılıyi, nadincliyi, tərsliyi, qeyri-səmimi hərəkətləri açıb göstərir, tənqid edir.

B. Həsənov «Ayaz» və «Qonşu» povestlərində olduğu kimi, «Yaylaq» povestində də ortayaşlı uşaqların xarakter-

lərini fərdiləşdirməyə daha çox meyl göstərmışdır.

Ədibin «İlk görüş», «Çörək», «Qonaq», «Bir qonşum var» povestləri gənclərin, yeni əməyə başlayan müəllimlərin və yaşlıların həyatından bəhs edir. «İlk görüş» povestində, kənd müəlliminin fəaliyyəti və yeni təşəbbüsleri qələmə alınmışdır. B. Həsənov əsərdə Nazim müəllimin şəxsiyətində kənd ziyallarına məxsus yeni keyfiyyətləri açmağa çalışmışdır. Nazim açıq fikirli, yeni düşüncəli, zəhmətsevər, fədakar bir müəllimdir. O, yeni-yeni təşəbbüsler irəli sürməyi sevir. Uşaqların təhsildən yayılmaması üçün çalışır, məktəb ətrafında tədris-təcrübə sahəsi yaradır, bağ salır. Nazim tək deyildir.

B. Həsənovun «Çörək» povesti tələbə həyatından bəhs edir. Povestdə müharibə illerinin ağır şəraitində M. Ə. Sabir adına Pedaqoji məktəbdə təhsil alan tələbələrin təhsili və maddi çətinlikləri, çörəyə olan ehtiyacları qələmə alınmışdır. Müəllif çörək talonunu itirmiş tələbənin keçirdiyi iztirabları, həyacanları uzaq dağ kəndindən gəlmış Adil adlı bir tələbənin timsalında ümumiləşdirməyə çalışmışdır. Adil dərslərini yaxşı oxuyur. İntizamlı tələbədir. Atası müharibədədir. Nəçə vaxtdır kağız da gəlmir. Belə çətin vaxtda Adil yarı� aylıq çörək talonunu itirir, hər yerdən əli üzülür. Kənddə də anası çox çətinliklə üç uşaq saxlayır. Əlacsız qalan Adil yənə də ananın üstünə qayıtmalı olur. Müəllif «Çörək» povestində iki-üç günüñ hadisəsini addım-addım izləyir. Adilin keçirdiyi daxili sarsıntılar bizi də sarsıdır.

Uşaq nəşrinin gözəl nümunələrini yaradan B. Həsənovun hekayə və povestləri xarakterik uşaq və yeniyetmə surətləri ilə daha zəngindir.

Nəriman Süleymanov (1930-1995)

Qori müəllimlər seminariyasını bitirib Azərbaycan və Qərbi Azərbaycanın bir sıra kəndlərində ədəbiyyat müəllimi işləyən Qoca müəllim oğlu Nərimana ədəbiyyatı sevdirmiş,

ədəbiyyatın böyük təriyə məktəbi olduğunu öyrətmüşdür. Kiçik həcmli uşaq hekayələri mərkəzi mətbuatda çap olunduqdan sonra Nərimanın «Balaca atlı» (1956) adlı ilk kitabı həyata vəsiqə aldı.

N. Süleymanov bu illərdən başlayaraq «Pioner» jurnalında ədəbi işçi, məsul katib, sonra isə baş redaktor işləyir. 60-ci illər N. Süleymanov üçün daha uğurlu olmuşdur. Bu illərdə gənc müəllisinin «Qaraçı qızı» (1960), «Qocalar və uşaqlar» (1964), «Sovqat» (1965), «Novruzgülü» kitabları çapdan çıxır. Bu kitablarda toplanan hekayələr müxtəlif tələli uşaqların həyatından, müdrik qocaların ağıllı məsləhətlərindən söhbət açır. Ədib öz hekayələrində təlim-təriyə, əmək, vətənpərvərlik və təbiət aləmindən danışır. O, «Novruzgülü» alleqorik nağıllarında çiçəklərin təbiətə yaraşıq və gözəllik verməsindən bəhs edir, göstərir ki, bu güllər baharın övladlarıdır, hərəsinin bir gözəlliyi, bir təravəti var. Buna görə də gözəllikdən söhbət düşəndə etirli qızılıgül, yaraşıqli qərənfil, utancaq bənövşə, meşələrin bəzəyi nərgiz, düzərlər gözəli lalə və digər güllər özlərini öyür, tərifləyirlər. Novruzgülüñün isə boyunu büüküdür. Çünkü onun ömrüñə cəmi iki gün qalır. Palid isə onun daha qiymətli, daha gözəl olduğunu başa salır. Axı, Novruzgülü baharın ilk müjdəcisiidir... Müəllif bu güllərin hansının harada bitdiyini, hansından necə istifadə etmək lazımlığını uşaqlara öyrədir.

N. Süleymanov 70-ci illərdə daha səmballı mövzulara girişir; «Yetər nənə» (1971), «Babamın bağı» (1974), «Göy qurşağı» (1975), «Tək çiçək» (1979) kitablarında və dövri mətbuatda çap olunmuş hekayələrində kənd qayğıları, təbiət aləmi, heyvanların və quşların həyat tərzii və canlı bədii boyalarla qələmə alınmışdır.

«Babamın bağı» hekayəsində balaca Günayın əhvalatı, onun nəcib, məhrəban və xeyirxah xasiyyəti ustalıqla təsvir olunmuşdur. Günay çöllərə, hətta babasının da bağına bol bol su gətirən, hər yerdə «gül-ciçək», «bağ-bağat» olmasına çalışan, dediyinə də tezliklə əməl edən «əmisiyə» belə gözəl

işinə görə minnətdardır. Günay ona bağışlamaq üçün böyük bir çiçək dəstəsi hazırlamışdır. Kanala gələn suyu görəndə Günay «əmini» axtarış tapmayı belə unudur, çıxdığı hündür kürsüdən çıçəkləri bütün adamların üstünü səpir. Yaziçi balaca qızın sevincini, fərəhini, bu el bayramında onun özü-nəməxsus iştirakını çox təbii vermişdir. Eləcə də «Çay daşanda» və «Cüyür səsi» hekayələrində onun təsvir etdiyi balaca oğlanlar təbiəti çox sevir, onun qayğısına qalırlar.

N.Süleymanov «Qardaşımın Qıratı», «Atlas qəribə olurmuş», «Hansi qoyun örüşdən daha tez qayıdır» hekayələrində insanlara çox xeyri dəyən ev heyvanlarından bəhs edir. Uşaqların onlarla mehriban rəftəri, qayğılarına qalmaları, hər şeydən əvvəl, ev heyvanlarına xas olan xüsusiyyətləri balacaların başa düşdüyü tərzdə təsviri müəllifin nailiyyətidir. Atların müharibə zamanı böyük şücaət göstərməsini «Qardaşımın Qıratı» hekayəsindən öyrənən maraqlı xasiyyəti ilə tanış olurlar.

«Hansi qoyun örüşdən daha tez qayıdır» hekayəsində yazıçı uşaqlara həm qoyunların növləri, həm də ayrı-ayrı növlərin özünəməxsus xüsusiyyətləri barədə məlumat verir. Etnoqrafik mündəricəli bu hekayədə müəllif bədii şərtləri unutmur, maraqlı insan obrazları, canlı dialoqlar yaradır.

N.Süleymanovun «Dağ keçisi və onun balası», «Ana quşun yuxusu» hekayələrində də heyvanlar aləminin spesifik xüsusiyyətlərdən bəhs olunur. Qaranquş («Ana quşun yuxusu») balalarını böyüdükcə yuvası darısqallıq edir, buna görə də o, gecələr teleqraf xətti üzərində yuxulayır. Yaziçı hadisələri təsvir edərkən təbiət mənzələrindən istifadə edib canlılıq aləmi ilə təbiət arasında əlaqəni daha təbii vermişdir. Məsələn, «Dağ keçisi və onun balası» hekayəsində belə bir təbiət təsviri verilir: «Dağlarda gözəl hava vardi. Günəşin qızılı saçları şış qayalara toxunur, keçilərin üstə töküldü. Havanın xoşluğu dağların sakınlarını məst eləmişdi. Kəpənəklər zərli qanadlarını açıb özlərini günə verir, böcəklər tər otların arasından üzə çıxırlar. Quşlar pirılıt ilə uçur,

həvəslə cəh-cəh vururdular». Belə mənzəralı bir yerdə və xoş havada keçi balasının bütün qorxu və təhlükəni unudaraq, atılıb-düşməsi təbii və poetikdir.

N.Süleymanov «Əsgərlər analarını çox istəyirlər», «Artıq söz», «Özündən danışma» və «Nigarançılıq» hekayələrində müxtəlif xarakterli dörd uşaq obrazi yaratmışdır; Balaca Azər «dava-dava» oynamağı çox sevir («Əsgərlər analarını çox istəyirlər»). O, «tütfəng atmaq, qılinc oynatmaq», «döyüşdən» həmisi «qalib çıxmaq» arzusundadır. Əsgərləri görən Azər hər şeyi unudur, onların dəstəsinə qoşulub gedir. Anası xeyli nigarançılıq keçirəndən sonra bir əsgər Azəri evə gətirib əhvalatı danışır və «dava-dava» oynayan uşaqlara və Azərə gizli bir sərr öyrədir. Əsgərlər analarını çox sevirlər, ananı incitmək və nigaran qoymaq əsgərə yaraşan hərəkət deyildir.

«Artıq söz» hekayəsindəki oğlan dayısının suallarına cavab verəndə başa düşür ki, o, hey artıq söz işlədir. Öz səhvini görməyi bacaran bu qoçaq oğlan onu tez düzəldir. «Özündən danışma» hekayəsindəki uşaq isə «mən, mən» deməyi yaman xoşlayır: özündən çox razı olan, həmisi özünü tərifləyən başqa bir oğlani isə («Dərs hekayəsi») yoldaşları idmanın müxtəlif növləri üzrə ona qalib gəlməklə təribyələndirirlər. Müəllifin uşaqlarda müşahidə etdiyi mənfi cəhətləri islah edən bədii detallar yaratması tərbiyə baxımından məqsədəyindən. «Nigarançılıq» hekayəsindəki qız öz həssasslığı, körpə saflığı, şirinliyi ilə yadda qalırsa, «Pioner qalstuğu» hekayəsində balaca Asif öz uşaq siltaşlığı, tərsliyi ilə oxucunun diqqətini cəlb edir. Yaziçı hekayələrində yalnız müxtəlif orijinal uşaq surətləri yaratmaqla kifayətlənməmiş, eyni zamanda bədii cəhətdən sənətkarlıqla işlənmiş təbiət təsvirləri də yaratmışdır. Bunlar yığcam, kiçik həcmli hekayələrdə az yer tutsa da, hadisələrin inkişafında və xarakterlərin açılmasına xüsusi əhəmiyyətə malikdir.

N.Süleymanovun «Tək çiçək» kitabında toplanan hekayələrin mühüm hissəsi müharibə mövzusunda yazılmışdır:

«Qaşıq», «Laimpa», «Ölmürəm», «Torpaq», «Boş qəzet» və b. bu silsilədəndir. Bu hekayələrdə cəbhə həyatı, xalqlar dostluğu, humanizm ideyaları realistcəsinə sənətkarlıqla qələmə alınmış, yadda qalan obrazlar, maraqlı səhnələr yaradılmışdır. Bu cəhətdən «Qaşıq» hekayəsi öz məzmunu ilə seçilir. Oğlunu cəbhəyə yola salan Mahal kişi arxa cəbhədə işləyir, xeyrxah və nəcib işi ilə hamının hörmətini qazanır. O, bütün kənd camaatı üçün çömcə-qasıq hazırlayıır. Qonum-qonşuya təmənnasız paylayır. Mahal kişi belə qərara gəlir ki, düzəltdiyi qasıqlardan cəbhəyə də göndərsin. Belə də edir.

Mahal kişi öz əməli ilə təkcə doğma oğlunu deyil, cəbhədə vuruşan bütün döyüşülləri mərd, mübariz və düşmənə qarşı amansız olmağa ruhlandırır.

N.Süleymanov C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Alma», «Şehri ağac» adlı iki multiplikasiya filminin ssenari müəllifidir.

N.Süleymanovun hekayələri rus, Ukrayna, özbək, gürçü, belorus, tacik, türkmən və digər dillərə tərcümə edilmiş, həmçinin macar, yuqoslav dillərində də çap olunmuşdur. N.Süleymanov əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Əzizə Əhmədova (1932-2003)

Əzizə Əhmədova Azərbaycan Dövlət Universitetini bitirdikdən (1951-1956) sonra Azərbaycan Uşaq və Gənclər nəşriyyatında işə başlamışdır. Hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılığa həvəs göstərən Ə.Əhmədova «Qorxmazın səhvi» adlı ilk hekayəsini «Pioner» (1957) jurnalında çap etdirmişdir. Həmin ildən ciddi ədəbi fəaliyyətə başlayan Ə.Əhmədovanın kiçik yaşlı uşaqların maraqlı aləmindən bəhs edən hekayələri «Azərbaycan pioneri» qəzetində, «Göyərçin» və «Pioner» uşaq jurnallarında tez-tez nəşr olunurdu.

1967-ci ildə çapdan çıxan «Xinalı qayalar» kitabı gənc, həvəskar yazılıçının müvəffəqiyyəti idi. Ə.Əhmədova 1967-ci ildən 1990-ci ilə qədər «Gənclik» nəşriyyatına rəhbərlik edir. Eyni zamanda, bədii yaradıcılığını davam etdirir. Onun bu illərdə «Yaz qarı» (1970), «Bu ellərə vurulmuşam» (1970), «Onu çiçəklər sevdı» (1977), «Bir ürək sindirmişam» (1980), «O günlərə baxıram» (1982) hekayə və povestlərdən ibarət kitabları çap olunmuşdur. Ə.Əhmədova tərcümə sahəsində də səmərəli fəaliyyət göstərir. O, keçmiş sovet və dünya ədəbiyyatının bir sıra yaxşı nümunələrini dilimizə çeviribidir: A.Qaydarın («Məktəb», «Təbilçinin taleyi»), O.Linqrin («Balaca və damda yaşayan Karlson»), A.Kuprinin («Hekayələr»), N.Dumbadzenin («Ellada») əsərləri məhz onun tərcüməsində yeniyetmə və gənc oxuculara çatdırılmışdır.

Ə.Əhmədova müasir mövzulara daha çox meyl göstərmiş, onun hekayələrində bugünkü nəslin tərbiyə və təhsili, bu və ya digər sənətə həvəsi, istək və arzuları, özündən böyüklərə ehtiram, əməli, təşəbbüskarlıq kimi vacib həyatı məsələlər bədii həllini tapır. «Onu çiçəklər sevdı» kitabında toplanmış hekayələr belə bir məramın məhsuludur. «Elbəniz dərsa gedir» hekayəsində dərsə gecikən Elbənizin saxta fədakarlığı üzə çıxır. Aydın olur ki, Elbənizin dərsə gecikməsi qarını küçədən keçirib evinə yola saldığı üçün deyil, əksinə, qartopu ilə vurması, küçədə adamlara sataşması, divarlar-dan afişaları və qəzetləri cirib atması ucbatından olmuşdur.

Ə.Əhmədovanın hekayələrində mühəribə mövzusu onun uşaqlıq illərinin acı, kövrək xatirələrindən yaranmışdır, O, mühəribə illərində arxa cəbhədə uşaqların çəkdiyi, məşəqqətli günləri, hərbin zəhmlili, ağır əks-sədəsini real-lirik boyalarla əks etdirmişdir. «İtirilmiş uşaqlıq», «Onda qar soyuq idi», «Nənəm və mən» hekayələri bu qəbildəndir. Yaziçi həmin hekayələrdəki kiçik təfərrüatları «O günlərə baxıram» povestində genişliyi ilə təsvir edir. Povestdə bu gün böyük həyat yoluna çıxmış, nəvəsinə baxıb qəribə hissələr keçirən bir ziyanlı qadının vaxtı ilə özünün nəvə olduğu illərin,

həm də müharibə illərinin acı xatirələri öz ifadəsini tapmışdır. Sevinc bu kədərli hadisələri ömrünün yetkin çağlarında danışsa da, xəyalən o günlərə qayıdır.

O, həmin günlərin hadisələrini kiçik yaşılı məktəbli sə-viyəsinə, dünyagörüşünə xas olan bir tərzdə danışır. Buna görə də, müəllif söhbəti biza sanki müharibə illərinin acısını dadmış bir məktəblinin dilindən çatdırır. «O günlərə baxıram» povestində ağır sınaq illərində Bakı bağlarının bol meyvəsindən qış azuqəsi və ehtiyatının hazırlanması prosesi bütün təşərrüati ilə təqdim olunur.

Ə.Əhmədova təbiət, çıçəklər və heyvanlar aləmindən maraqlı, düşündürücü hekayələr, nağıllar və təmsillər yazmışdır. «Novruzgülü – yağzülü», «Qısa ömrü mərd yaşadı», «Onu çıçəklər sevdidi», «Şehli güllər», «Ari», «Duman», «Xinalı qayalar», «Yağış», «Yaz qarı», «Toplan və kölgəsi», «Ayi meşədən küsdü», «Heyvanların qış hekayəti», «Ağlağan çəpiş», «Səyyar dovşanı» kimi hekayələrdə yaziçinin həssas müşahidə qabiliyyəti, öz sənətinə tələbkarlıqla ya-naşması aydın hiss olunur. «Heyvanların qış hekayəti» nağılı bu cəhətdən daha müvəffəqiyətlidir. Özlərinə qış ehtiyatı görmək, ev tikmək, azuqə toplamaq və birlikdə yaşamaq istəyən kirpi, sağsağan və dovşanlara tülkürlər də qosulur, bir evdə yaşamağa cəhd göstərirler. Ancaq kələkləri baş tutmur, sağsağanın və kirpinin səyi nəticəsində dovşanlar təhlükədən xilas olur. Hekayədə heyvanların hər birinin özü-nəməxsus hərəkətləri, xasiyyətləri təbii verilmişdir.

Ə.Əhmədova uşaqlar üçün həm də maraqlı təmsillər yazmışdır: «Ayi meşədən küsdü», «Heyvanların qış hekayəti», «Səyyar dovşan», «Lovğa ördək balası», «Dovşanın kələyi», «Tulkünün kələyi baş tutmadı», «Göl əfsanəsi», «Xəbərci qara qarğı», «Ağlağan çəpiş» və b. təmsillərində hər bir heyvan, quş, çıçək və bitki öz xüsusiyyətinə, həyat tərzinə uyğun qələmə alınmışdır. Bütün yayı armud bilib keşiyini çəkdiyi zoğal ağacının meyvəsinin dadına baxanda ayı meşədən küsüb gedir. Dovşan («Səyyar dovşan») meşəyə təyya-

rə ilə necə gətirildiyini qaraca qarğaya danışır. Qarğı təzə salılmış meşədə necə yaşamağı dovşana öyrədir. Ördək balası isə («Lovğa ördək balası») öz lovğalığı ucundan tulkünün toruna düşür.

Ə.Əhmədova tülkü obrazına klassik ədəbiyyatımızda olduğu kimi, tez-tez müraciət edir. Uşaqlara onun yeni-yeni kələklərindən maraqlı söhbətlər açır. Qu quşlarının uzun boğazlarına heyran olan ördək balası istəyir ki, onun da boğazı uzun olsun. Bəs necə etsin? Dərdini tulkuyə açmalı olur. Tulkü ördək balasını inandırır ki, Qu quşlarının boğazını biz dartıb uzatmışıq. Ördək balası da boğazını tulkünün ağızına salır, özü bilmədən ona yem olur. «Dovşanın kələyi», «Tulkünün kələyi baş tutmadı», «Yalan ayaq tutar, yeri-məz» təmsillərində, kiçik həcmli hekayələrində tulkünün kələklərinin puça çıxmasında ürkək, lakin cəld qərar çıxaran dovşan diqqətlə işlənmiş obrazlardandır.

Ə.Əhmədovanın istər həyatdan, istərsə təbiət və heyvanlar aləmindən bəhs edən hekayələri kiçik yaşılı məktəbli-lərin maraqla oxuduqları əsərlərdəndir. Bu kiçik həcmli hekayələrdə yaziçi orijinal fikir söyləməyi, balacaların hiss və duyularını ələ almağı bacarır.

Dramaturgiya. Azərbaycan ədəbiyyatında uşaq və gənclər dramaturgiyası 60-ci illərdən yeni inkişaf mərhələsinə daxil olmuşdur. Müasir insanı, onun həyatını bütün genişliyi ilə əks etdirmək, içtimai həyatdakı əşkiklikləri, keçmişin qalıqlarını, insan xarakterində nəzərə çarpan keysiyatları bir-birilə təmasda açmaq dram janrı üçün əsas meyara çevrildi.

Bu illərdə dramaturgiyanın mövzu dairəsi daha da genişlənmiş, yeni nəslin əsrin tələb etdiyi səviyyədə tərbiyəsinə yönəldilmişdir. Gəncliyin əsl vətəndaş kimi kamala çatması üçün müasir elmi və texniki biliklərə yiyələnmək, yüksək zövqə, mənəvi yetkinliyə, zəhmət və əməklə ucalmağa cəhd göstərməsi günün ən başlıca məsələsi kimi dramaturgiyanın qarşısında dururdu. İstər Gənc Tamaçilar Teatrında, istərsə

də A.Şaiq adına Kukla Teatrında tamaşaşa qoyulan bir sıra pyeslər uşaq və gənclərə məxsus dramaturgiyanın yeni inkişaf mərhələsinə daxil olması haqqında aydın təsəvvür yaradır.

A.Şaiq adına Kukla Teatrında müvəffəqiyyətlə tamaşaşa qoyulan Ə.Abbasovun «Keçinin qisası», M.Dilbazının «Göyçək Fatma», R.Heydərin «Göylər qonağı», Ə.Səmədovun «Artıq-tamah baş yarar», «Əzəblü günlərin sonu», Ə.Məmmədovun «Cəsur uşaqlar», M.Atəşin «Cırdan», T.Kazimovun «Qoçaq Polad», S.Məmmədzadənin «Tülkü-nün aqibəti», R.Əlizadənin «Hamam hamam içində», F.Məmmədovun «Ac qulağım, dinc qulağım» və digər yazıçıların pyesləri, eyni zamanda keçmiş SSRİ və dünya xalqlarından edilmiş tərcümə əsərləri fikrimizi təsdiq etmək üçün aydın təsəvvür yaradır.

Bu pyeslər mövzu baxımından da müxtəlifdir, folklor-dan gələn mövzular, müasir uşaqların həyatına dair mövzular – uşaqların zirəkliyi və qoçaqlığı, hiyləgərliyin və tənbəlliyyin aqibəti, dostluq və yoldaşlığın qüdrəti və s. ayrı-ayrı tipik surətlərin timsalında səhnədə canlandırılır. Uşaq pyesiində təsvir olunan surətlərin bir çoxu nağıllarımızdan tənqidir: qurddan qisas alan keçi, analığından zülm görmüş Fatma, ağıllı, tədbirli Cırdan, xoşrəftar və sadəlövh dovşan, hiyləgər tülkü və s. Bu surətlər vasitəsilə yeniyetmələr kiçik çəğlalarından həyatda yaxşı ilə pisi, zirəklə tənbəli, ağıllı ilə ağilsızı, sadəlövhə hiyləgəri bir-birindən seçilir, yaxşılara, ağıllılar, xeyrxaflara, qoçaqlara oxşamağa çalışır, pişlərə, tənbəllərə, ağilsızlara, hiyləgərlərə nifrat edir.

Lakin gənclərin estetik tərbiyəsinə xidmət edən daha ciddi, sanballı, müasir problemlər qaldırıan, ataların mübarizəsini və arzularını ifadə edən geniş süjetli, çox şəkilli pyeslər də yaranmışdır ki, onların bir çoxu Gənc Tamaşaçılar Teatrında oynanılmış və rəğbətlə qarşılanmışdır.

Təmsil-pyes janrına ədəbiyyatımıza C.Məmmədquluza-də və A.Şaiq gətirmişlər. Bu gün isə təmsil-pyes janrı drama-

turgiyamızın bir növü kimi formalaşmış, uşaq və gənclər teatrlarında möhkəm yer tutmuşdur.

Xanımına Əlibəylinin şifahi xalq ədəbiyyatı motivləri əsasında yaranan «Dovşanın ad günü», «Aycan», İ.Coşğunun «Tülkü məhkəməyə gedir», «Meşədə futbol, qol», F.Ağayevin «Xoruz» və başqalarının əsas personajları heyvanlar və quşlardır..

«Dovşanın ad günü» və «Tülkü məhkəməyə gedir» pyeslərindən nağıllarımızdan bizi bəlli olan xain və hiyləgər tülkü, kələkbaş şir, yirtıcı qurd tipləri ilə bərabər, dovşan, xoruz, kirpi, toyuq, dələ, alabaş, qaz kimi müsbət, dostluqda sədaqətli, xeyrəxah, mərd, aysi, nikbin obrazlar da yaratmışlar. «Aycan» pyesinin personajları isə otlar-çiçəklər və müxtəlif bitkilərdir. Bu pyeslərdəki əhvalat və konfliktlər həyatlə bağlı hadisələrdir.

İ.Coşğunun «Ana laylası» pyesi isə məişət nağıllarımızın motivləri əsasında yazılmışdır. Bu pyesdə şah ikinci övladı da qız olduğu üçün onu anası ilə birlikdə sürgün etdirir. Sarayda tərbiyə alan Çiçək ərköyü, təkəbbürlü və şıltaq böyüdüyü halda saraydan qovulan el içində böyükən Bahar xoşrəftar, istiqanlı, eyni zamanda iradəli və qətiyyətlidir. Bahar işgəncələrə məruz qalır, dustaqxanalara atılır. Lakin ana laylası ilə tərbiyə aldığına görə Bahar qələbə çalır. Burada ana laylası rəmzi məna daşıyır. Ana laylası – Vətən və xalq tərbiyəsi deməkdir. Məhz buna görə də Bahar qələbə çalır.

Pyeslərin mühüm qisminin mövzusu müasir həyatdan alınmışdır: M.Təhmasibin «Gülən gözlər», Y.Əzimzadənin «Qonşular», Anarın «Keçən ilin son gecəsi», S.Qədirzadənin «Şirinbala bal yiğir», Q.İlkinin «Təzə şagird», A.Məmmədovun «Yadindamı?», C.Məmmədovun «Dan ulduzu», «Həyatin astanasında», İ.Xurşud və Ə.Hacıyevin «Məhəbbət novellası», İ.Məlikzadənin «Sağlıq olsun» pyeslərində və başqalarında müasir gəncliyin həyatı; fəaliyyəti, əməl və arzuları, sevgisi, dünyabaxışı, həyata münasibəti, fərdi davra-

nisi, təhsil və tərbiyəsi, əməyi və işi xarakter detallarla canlandırılmışdır. Pyeslərdə öz əməyi ilə şöhrətə çatmış ilk məxanizator qız Sevil («Dan ulduzu»), orta məktəbi bitirib təsərrüfata işləməyə gedən Nigar, Almaz, Müzəyyən, Uğur («Gülən gözlər»), öz daxili hissəri ilə yaşıyan Rüstəm, Dilərə, Tofiq, Güllərə («Keçən ilin son gecəsi»), zəhməti və mərifəti uca tutan Vəsif («Məhəbbət novelləsi») və Zaur («Yadindamı»), əliyirlərin torunda çabalayan Əzziz («Sağlıq olsun») və Şirinbala («Şirinbala bal yiğir») və bir çoxları müasir gəncliyin mənəvi keyfiyyətlərini özündə ümumiləşdirən ədəbi obrazlardır. Şübhəsiz, onların müsbət idealları və amalları ilə yanaşı bu günlə ayaqlaşmayan nöqsanları və büdrəmələri də vardır.

Yeni nəslin vətəndaş kimi tərbiyələnməsində tarix əsl məktəbdür. Dramaturgiyada tarixi mövzuların işlənməsi klassik ənənənin davamı kimi təqdirəlayiqdir və yaxşı təşəbbüsdür. Bu baxımdan M.H.Təhmasibin «Rübailər aləmində», Q.Rəsulovun «Əlvida, Hindistan», «Nəsillər», R.Heydərin «Zəng səsləri», Q.İlkinin «Sənin yaşıdların», S.Dağlıının «Aydınlığa doğru», A.Babayevin «Yarımçıq şəkil» pyesləri diqqəti cəlb edir.

M.H.Təhmasib «Rübailər aləmində» pyesini XII əsrin məşhur rubai şairi Məhsəti Gəncəvinin həyatına həsr etmişdir. Müəllif Məhsətinin ədəbi-ictimai fəaliyyəti ilə bağlı olaraq XII əsrə Azərbaycanda baş verən bir sıra hadisə və ədəbi mühitlə də bugünkü gəncliyi tanış edir. Pyesdə Məhsətinin vətəndaş portreti canlanır. Eyni ilə də Q.Rəsulov «Əlvida, Hindistan» pyesində məşhur Azərbaycan səyyahı və coğrafiyaşunası Hacı Zeynalabdin Şirvaninin portretini yaratmışdır. Müəllif əsərdə səyyahın bütün həyatını izləməyi qarşısına məqsəd qoymamış, yalnız Hindistanla bağlı səhifələrini – Hindistanda ingilis müstəmləkəciliyinə qarşı nifrətini və xalq qəzəbini ifadə etmişdir.

S.Dağlıının «Aydınlığa doğru» pyesi qısa və mənali ömrə yolu keçmiş Cəfər Cabbarlinin həyat və fəaliyyətinə

həsr olunmuş, A.Babayevin «Yarımçıq şəkil» pyesi isə məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edir. İ.Coşğunun «Komsomol poeması» isə S.Vurğunun eyni adlı məşhur poemasının əsasında səhnələşdirilmişdir.

Göründüyü kimi, xalqımızın tarixi keçmiş, bu tarixdə özünəməxsus yeri olan Məhsəti, Zeynalabdin Şirvani, C.Cabbarlı, B.Gəngərli, S.Vurğun kimi şəxsiyyətlərin səhnədə görünməsi gənclikdə iftخار hissi doğurur. Fantastik janrıda yalnız N.Gəncəlinin «Yanmış planetin sərvəti» pyesini xatırlamaq lazım golur... Bakı kosmodromundan çıxan «Sabah» gəmisi Setavr bürcünə doğru istiqamət alır. Amerikanın «Venera» kosmos gəmisi də həmin istiqamətə uçur. Hər iki gəminin heyəti bu sırlı planetdə rastlaşır. Ayazın idarə etdiyi «Sabah» gəmisinin heyəti elmi axtarış məqsədi güddüyü halda, Amerika gəmisinin heyəti sərvət əldə etmək üçün kosmosda da didişməkdən ol çəkmir. Planetin sakinlərinin dediklərindən aydın olur ki, planetdəki cəmiyyət yüksək inkişaf mərhələləri keçmiş, lakin atom və hidrogen müharibəsi nəticəsində həyat məhv edilmiş, indi onun yalnız bir qıtəsində həyat yenidən dirçəlir. Yalnız bitkilərin müalicə xüsusiyyətlərini öyrənən bu qəbilə cəmiyyətin madərəshliq mərhələsində 300-400 il özür sürür. «Sabah» gəmisinin heyətinin xeyirxahlığını başa düşüb onlara tibbi yardım edirlər. Gəmi heyəti planetin zəngin sərvətinə toxunmadan yerli sakinlərlə vidalaşıb Yerə - Vətənə dönür.

Bəzi şərtlikləri nəzərə alsaq, «Yanmış planetin sərvəti» fantastik pyesi kosmosa uçuş, müxtəlif planetləri kəş etmək baxımından uşaqlarda elmi təsəvvür doğurur.

Haqqında müxtəsər bəhs etdiyimiz pyeslər və burada toxunmadığımız bir çox səhna əsərləri çap olunmaqla yanaşı, həm də Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş, gənclərin ideya-estetik tərbiyəsində mühüm rol oynamışdır.

Müasir uşaq və gənclər dramaturgiyasının inkişafında dramaturqlardan Y.Əzimzadə, Ə.Səmədov, Q.Rəsulov,

İ.Coşgun, X.Əlibeyli, S.Qədirzadə, R.Heydər, C.Məmmədov, S.Məmmədzadə və F.Məmmədovun yaradıcılığı səmərəli olmuşdur.

Yusif Əzimzadə (1917-1984)

Yusif Əzimzadə ədəbiyyat aləminə şeirlə gəlmış (1934-1938), ilk qələm, təcrübələrini «Yeni yol», «Gənc işçi», «Ədəbiyyat qəzeti»ndə çap etmişdir. Alman-sovet müharibəsi illərində Y.Əzimzadə nəşrə keçmiş, yaradıcılığında həkayə və povest janrlarını ardıcıl davam etdirmişdir.

Y.Əzimzadənin uşaqlara və gənclərə məxsus hekayə və povestləri «Partizan oğlu», «İlk görüş», «Görüşdən sonra», «Qardaşlar», «Xatırlayacaqsan», «Murad dayının xatirələri», «Ləpirlər», «Unutmayın», «Mənim mahnilərim» və b. toplularda çap olunmuşdur. Bu əsərlərin çoxu keçmiş SSRİ xalqlarının dillərinə, habelə xarici dillərə tərcümə olunmuşdur. Moskvanın «Sovetski pisatel» nəşriyyatı onun «İkinci həyat», «O, qərib deyildi» kitablarını çap etmişdir.

Y.Əzimzadə keçmiş SSRİ və xarici ölkə yazıçılarının əsərlərindən seçmə nümunələri dilimizə çevirmiştir.

Uzun illər mətbuat aləmində çalışan yazıçı («Abşeron kolxozusu», «Ədəbiyyat qəzeti», «Azərbaycan», «Ulduz», «Göyərçin» və s.) 1963-1978-ci illərdə kiçik fasılərlə «Ədəbiyyat və incəsənat» qəzetiinin redaktoru olmuşdur. O həmçinin teatr sənəti ilə də bağlı olmuş, Gənc tamaşaçılar teatrının ədəbi hissə müdürü işləmiş, orijinal pyesləri ilə yanaşı, A.Ostrovskinin, S.Mixalkovun, K.Siminovun, O.Badikovun, S.Xusainovun, Y.Soloviçin pyeslərini tərcümə etmişdir.

Y.Əzimzadə dramaturgiya sahəsində daha səmərəli işləmişdir: «Çiçəklər səltənəti», «Anakan», «Nəsrəddin», «Aperel səhəri», «Qonşular», «Mən gənc qvardiyaçiyam» və «Xatırə» pyesləri onun qələminin məhsuludur. «Çiçəklər səltənə-

ti» və «Nəsrəddin» pyesləri xalq yaradıcılığı qaynaqlarından qidalanmışdır. Məlumdur ki, Şərqdə lətifə qəhrəmanı kimi məşhur olmuş Molla Nəsrəddin yaşadığı dövrə heç kəsa güzəştə getmədən hamının nöqsanını üzüna demiş, hazırlıcağlığı ilə ətrafdakıları heyran qoymuşdur. O öz məntiqi, ağılı, müdrik cavabları ilə rəsmi mövqeyindən və vəzifəsindən asılı olmayaraq hamını məğlub etmişdir.

Y.Əzimzadə Molla Nəsrəddin lətifələrindən istifadə edərək Nəsrəddinlə şəhər qazısı arasında baş verən ixtilafı «Nəsrəddin» pyesinin əsas leytmotivi kimi götürmüştür.

Deməli, bir qütbədə qazi, darğa, Fərzəli, dərvish və digər buyruq qulları, əks qütbədə isə Nəsrəddin və ailəsi, ona həmkar olan Qazının qızı Pəri dayanır. Bu zümrəyə qarşı Nəsrəddin ağılı, tədbiri, hazırlıcağlığı ilə mübarizə aparır. Onun ailəsi fəal olmasa da, özü həm Qazının sarayında, həm də padşahın qarşısında ağılı və fərasəti ilə üz-üzə gələnləri məğlub edir. Yəziçi əsərdə Molla Nəsrəddin lətifələrindən yaradıcılıqla istifadə etmişdir.

Y.Əzimzadənin «Mən gənc qvardiyaçiyam» və «Xatırə» pyeslərinin mövzusu alman-sovet müharibəsindən alınmışdır. Gənc komssomolçular müharibənin qızığın çağında alman-faşistləri tərəfindən işğal edilmiş Krasnodonda «Gənc qvardiya» adlı gizli təşkilat yaradır, düşmənə qarşı mübarizə aparırlar. Bu təşkilatın üzvlərindən biri də azərbaycanlı Əli Dadaşovdur. Əlinin atası və anası müharibədən xeyli əvvəl Cənubi Azərbaycandan Krasnodona köçmuş təleyini bu yerlərlə bağlamışdır. Dramaturq pyesdə azərbaycanlı ailəsinin almanın qarşısına intiqam hissini gənc qvardiyaçılara əlaqəli şəkildə qabarıq verməyi qarşısına məqsəd qoymuşdur. Pyesdə hadisələr Əlinin və onun ailəsinin ətrafında cərəyan edir. Əsərdə Əli intiqamçıların ən fəal üzvlərindən biri kimi canlandırılmışdır. O, təşkilatın tapşırığı ilə məktəbin üstünə sovet bayrağını sancır və divarlara vərəqələr yapışdırır. Gizli təşkilatın üzvləri ələ keçdikdə ailənin təkidinə baxmayaraq, Əli imkandan istifadə eləməyib evə

qayıdır və almanlar tərəfindən yaxalanır.

Pyesdə Əsədulla kişi, arvadı, 14 yaşı Nərgiz fəal təsvir edilmişlər. Onlar Əliyə və yoldaşlarına lazım gələndə hər cür köməklik göstərirlər.

«Xatirə» pyesində də hadisələr müharibə dövründə Bakıda və cəbhədə cərəyan edir. Pyesin aparıcı personajları da gənclər - Yadigar, Əsmər və Nadirdir. Gözəl əməl və arzularla yaşayan bu gənclər həm də yaxın qonşudurlar. Bir-birilərə çox səmimi olan valideynləri də əsl zəhmət adamlarıdır. Müharibə özgə ailələr kimi onların ailələrinə də fəlakət gətirir. Əsmərin atası, sevgilisi Yadigar müharibədə həlak olur. Qapıbir mehriban qonşuların əvvəlki növraqı sörür. Nadir müharibənin ağır, kədərli hadisələrini xatirə kimi da-nışır. O, Yadigarın alman zabiti qarşısında ölümü mərdliklə qarşılımasını da görmüşdü.

«Anakan» və «Qonşular» pyesləri dramaturqun gənc-lər üçün qələmə aldığı ən yaxşı əsərlərdən sayılır.

Sovet hakimiyyətinin ilk illərində yurdsuz uşaqların uşaq evlərinə cəlb olunması, təhsil və tərbiyəsi təxirəsalın-maz məsələlərdən idi. Xalqı və dövləti narahat edən bu vacib işdə müəllim və tərbiyəçilərin də öhdəsinə ağır vəzifə-lər düşürdü. Çünkü bu uşaqlardan öğrenciler və quldurlar öz çirkin məqsədləri üçün istifadə edir, onları uşaq evlərindən çəkindirməyə çalışırlar. Bu işdə uşaqevinin müdürü Anakan - Gülbahar Ağalarova böyük fədakarlıq göstərir. Gör-düyü işin mahiyətini düzgün dərk edən və öz iradəsinə ina-nan Gülbahar oğru və canilərin əlində oğru və caniyə çevrilən sahibsiz uşaqları uşaq evinə cəlb edib, təhsil və tərbiyə verib, gələcəkdə bir sənətkar, şüurlu vətəndaş kimi görmək istəyir. Buna görə də o ilk növbədə cani və quldurlara qarşı mübarizə aparmalı olur. Onlardan biri «Ataman» ləqəbi ilə tanınan Kamaldır. Anakan bu təhlükəli cani ilə qarşılaşar-kən silahdan belə istifadə etmir, hətta ələ keçərkən onu qaçı-rır. Anakan Atamanı silahsız mübarizəyə çağırır. Anakan mübarizədə çox cəsarətli və təhlükəli addımlar atır, bu isə

ona baha başa gəlir.

Ataman quldur olsa da, insani hissələrdən məhrum de-yildir. Məhz bunun üçün də Gülbahar onunla silahsız döyü-şə girişir və təsəvvüründə yanılmır. Ataman Gülbaharın kişi-lərə məxsus əsl və nəcib münasibətini gördükdə dərk edir ki, quldurluğun axırı yoxdur. Atamanın əlaltısı Səlim isə tə-biətən qəddar və canidir.

Pyesdə iştirak edən digər personajlar da diqqətlə iş-lənmişdir. Yetim uşaqlar Atamanla Gülbahar arasında gedən mübarizə zamanı narahat günlər keçirirlər. Uşaq evinin rahatlığını dərk etsələr də, Atamanın və Səlimin hökmündən çıxa bilmirlər. Ancaq Atamanın Gülbahara ehtiramı və ya-vaş-yavaş quldurluqdan uzaqlaşması uşaqları cəsarətləndirir və onlar uşaq evinin əsl sakını olurlar.

«Anakan» uşaq dramaturgiyamızın ən məzmunlu nü-munələrindən biri kimi uzun illər səhnədə oynanılmış və mətbuatda yüksək qiymətləndirilmişdir. Pyes 1958-ci ildə Böyük Oktyabr sosialist inqilabının qırx illiyinə həsr olunmuş Ümumittifaq festivalında Gənc Tamaşaçılard Teatri tə-rəfindən göstərilmiş birinci dərəcəli diploma layiq görülmüş, müəllif isə festivalın birinci dərəcəli laureati adını almışdır.

Alman-sovet müharibəsindən sonrakı dinc quruculuq illərində gənclərin arzu və istəkləri, bu uğurda valideynlərin məqsəd və məramı, valideyn - övlad münasibətləri və müna-qışələri Y.Əzimzadə «Qonşular» pyesində qonşuların timsa-lında ümumiləşdirməyə çalışmışdır.

Gövhər və Xeyrulla həm qonşudurlar, həm də bir məktəbdə işləyirlər. Xeyrulla Şahbudaqov direktor, Gövhər isə müəllimədir. Onların övladları Aslan və Ceyran onuncu sinifdə oxuyurlar. Xeyrulla Aslanı anasız, Gövhər də Ceyra-nı atasız böyümüşdür. Uşaqlar orta məktəbi qurtaran ərə-fədə uzun illər dinc yaşamış bu qonşuların aralarında ixtilaf yaranır və birdən-birə ciddi şkil alır.

Birinci şəklin əvvəlində Xeyrulla müəllimlə Gövhər müəlliminən ilk söhbətindən ixtilafın səbəbi aydınlaşmağa

başlayır. Xeyrulla müəllim öz niyyətini bəri başdan Gövhər müəlliməyə açıq bildirir: «Gövhər xanım, biz bir-birimizi dünəndən tanımıraq. Köhnə binada qapıbir qonşu olmuşuq. İndi də qonşuluğumuz davam edir. Bəxtimiz elə gətirib ki, ikimiz də gəncliyimizi balalarımızın xatırınə qurban vermişik. Mən Aslanı körpəlikdən atasız, siz də Ceyranı mühərribə illərindən atasız böyütmüşünüz. Biz onlara həm ata olmuşuq, həm də ana. Buna görə də siz məni hər kəsdən yaxşı başa düşməlisiniz». Əlbəttə, səhbət axıra qədər belə mülayim və səmimi davam etmir. Gövhər xanımdan qısa və qəti cavablar alan Xeyrulla direktorluq nüfuzundan istifadə edərək səhbətinin tonunu da, məzmununu da dəyişir və beləlik-lə də, ixtilaf dərinləşir.

Xeyrulla müəllim istəyir ki, oğlunu istehsalata gedən uşaqlardan ayırib oxutsun, Ceyrandan uzaqlaşdırın, aspiranturaya qəbul etdirsin, öz istədiyi kimi görsün. Gövhər müəllimə isə öz məramını açıq söyləməsə də aydın duyulur ki, uşaqların istehsalata getməsinin, Aslanla Ceyranın bir yerdə işləmələrinin tərəfdarıdır. Aslanla Ceyran uşaqlıqdan qonşuluqda böyümüşlər, tərbiyəlidirlər, yaxşı oxuyurlar, bir-birlərini istayırlər. Gövhər müəllimə öz xasiyyət və rəftarında bir qədər sərt və quru görünsə də, himayədarlığın, qohumbazlığın, dostbazlığın, saxta qiymət şisirtməyin aleyhinədir. Gövhər surəti haqqında C.Cəfərov yazır: «Gövhər bir qədər Almazı xatırladır. Bir sovet müəllimi kimi o öz vəzifəsini çox yaxşı başa düşür; təbiatcə çox narahat bir adamdır, düşünmək, axtarmaq, təşəbbüs göstərmək, xeyir vermək, uşaqların gələcəyini görmək, onları həyatla, yeni quruculuqla bağlamaq, hər kəsə və hamiya qayğı ilə yanaşmaq, Gövhər xanımın həyatının məzmunu və istiqamətini müəyyən edir». Buna görə də o, direktor Şahbudaqov və onun qohumu Mehmandarla konfliktə girişir. Gövhər müəllimə Mehmandar kimi sırlıdaqçılarla həqiqətən də barışmaz düşməndir. Mehmandarın oğlu Murad oxumur, atasından qopartdıığı pullarla sərxoşluq edir, hətta cinayətə əl atır, yoldaşla-

rına sataşır. Bununla belə, atası Gövhər müəllimədən Müradın «iki» qiymətlərini düzəltməyi tələb edir. Tələbi yerinə yetirilmədikdə müəlliməyə qarşı gizli material və ittiham düzəldir. Hətta məktəbin direktoru yeznəsi Xeyrulla Şahbudaqovu da bu işə cəlb etməyə çalışır.

«Qonşular» pyesində yalnız qonşuların və əməkdaşların arasında baş verən ixtilaf deyil, həm də ata-övlad münasibətləri müasirlik mövqeyindən təcəssüm edir. «Qonşular» pyesinin səhnə taleyi uğurlu olmuşdur. Ədəbi tənqid əsərin məziyyət və qüsurlarını ətraflı şərh etmiş, maraqlı fikirlər söyləmişdir.

Y.Əzimzadə öz əsərlərində gənclərin mənəvi-əxlaqi təkamülünü tarixi ardıcılıqla izləmiş, mədəni quruculuq dövründən («Anakan»), Böyük Vətən müharibəsində gənclərimizin qəhrəmanlığından («Mən gənc qvardiyaçıyam» və «Xatirə»), müharibədən sonrakı dinc quruculuq illərindən («Qonşular») bahs etmiş, onlarda hər dövrün özünəməxsus səciyyəvi xüsusiyətlərini eks etdirməyə çalışmışdır.

Əli Səmədli (1930-2006)

Əli Səmədli Azərbaycan Dövlət İncəsənət Universitetini (1953) bitirmişdir. O, tələbəlik illərindən ədəbi yaradıcılığa başlamışdır. «Azərbaycan pioneri» qəzetində işləməsi onun uşaq ədəbiyyatına marağını daha da artırılmışdır. Xalq nağılları qaynaqlarından qidalanaraq yazdığı nağıllar «Aqil babanın nağılları» (1961) kitabında toplanmışdır. Bundan sonrakı illər Ə.Səmədli üçün uğurlu olmuşdur. «Məktəb səhnəsi», «Qarlı gündə», «Çinar ömrü uzun olur», «Tərgül və Zərgül», «Hər kəsin öz nəğması var», «Tapmacalar», «Xəbərci zəng», «Sehirlə xalçə» və s. kitablarında onun yazdığı nağıllar, hekayələr, mənsur şeirlər, tapmacalar, povestlər və pyeslər toplanmışdır. Ədibin istər kiçik həcmli nağıll-

larında («Kiçik bal arısı və xallı kəpənək», «Lovğa yarpaq», «Dovşanın tikani», «Xinalı kəklik», «Dərsə gedən bir uşaq», «Həsən, şorbadan küsən», «Yeddi qardaş əfsanəsi», «Leylək və turac», «Sənət və zəhmət» və b.), istərsə də nağıl-po-vestlərində («Kibrit çöplərinin macərası», «Şehirli xalça», «Artıq tamah», «Siçanların toyu», «Elnur», «Güneyli dağının arxasında» və b.) vətən məhəbbəti, ata və anaya hörmət, əməyi sevmək, dostluqda dəyanətli olmaq, tənbəlliyyə, dik-başlıqla, ikiyüzlülüyə nisfrət əksini tapmışdır.

Ə.Səmədli uşaq dramaturgiyası sahəsində daha səmərəli fəaliyyət göstərmişdir. Onun «Məktəb səhnəsi» kitabında «Pioner projektoru», «Artıq tamah baş yarar», «Əzablı günlərin sonu», «Gülən dağ» pyesləri toplanmışdır.

Azərbaycan məktəblilərinin təhsil və tərbiyəsindən bəhs edən «Pioner projektoru»nın təşkili, məqsəd və vəzifəsi müzakirə olunur. Baş dəstə rəhbəri Əsmər bildirir ki, bu təşkilatın üzvləri dərs buraxnlara, intizamı pozanlara, pis oxuyanlara qarşı mübarizə aparacaq, eyni zamanda ehtiyacı olan ailələrə kömək edəcəkdir. Həmin yiğincədə bəlli olur ki, yaxın günlərdə keçiriləcək karnavalın maskaları oğurlanmışdır. Pyesin sonrakı şəkillərində maskaların təpiləsi, oğruların, tənbəllərin, nadinclərin cəzalandırılması kimi vacib məsələlərə toxunulur. Yaşar çox yatmayı sevir, tənbəldir, pis oxuyur, nənəsini incidir. Şakirin oğurladığı maskaları ikisi də geyib nənəni qorxudurlar, nənə huşunu itirib xəstələnir. Lakin pioner projektorunun səyi nəticəsində hər iki şagird tərbiyələnir, tənbəlliyyin daşını atır, yazib oxuyanlar sırasına çıxırlar.

Ə.Səmədlinin xalq nağılları motivləri əsasında yazdığı «Artıq tamah baş yarar» pyesi dostluq və yoldaşlıq münasibətlərindən bəhs edir. Pyesin əsas personajları İskəndər və Səməndərdir. Qış günü dəyirməna dən üyütməyə gedən İskəndər və Səməndər arxin suyu donduğundan orada gecəməli olurlar. Azuqələri qurtardıqdan sonra dəyirmançıdan borc un alıb kömbə bisirirlər. Yoldaşlıq və dostluq duyğular-

rı kömbə hazır olanda bilinir. Bir məhəllədə böyümüş bu iki uşaqın xasiyyəti indi üzə çıxır. Uşaqların ikisi də bir-birinə kələk gəlib kömbəni özünə götürmək istəyir. Beləliklə də kömbəni bölə bilmirlər. Ağlılı və tədbirli dəyirmançı uşaqları meşəyə aparıb vəhşi heyvanların ovu necə böldükələrini göstərir. Bu səhnədən ibrat alan uşaqlar yoldaşlıqda səhv etdiklərini başa düşürərlər.

Ə.Səmədli: «Əzablı günlərin sonu» və «Gülən dağ» pyeslərinin mövzusunu Asiya və Afrika xalqlarının müstəmləkəciliyi qarşı apardıqları mübarizədən götürmüştür.

«Əzablı günlərin sonu» pyesi Afrikada gedən azadlıq hərəkatından bəhs edir. Bir qütbədə yurdsuz uşaqlar və tətilçilər (Tom, Deri, Balıqçı), digər qütbədə sahibkarlar dayanır. Yurdsuz uşaqlar ac-yalavac olsalar da, onlarda dözüm və inam var. Fermerin isə dayağı zəifləmişdir.

Artıq sahibkar və fermerlər səltənəti sarsılmışdır. Afrikanın yurdsuz-yuvasız uşaqları da bu həqiqəti dərk edir. Tom və Deri ac və yurdsuz olsalar belə, balıq şirkətinin sahibinə cəsarətlə cavab qaytarı bilirlər. Sahibkar onları döyüb həbs edir. Onlar çətinliklə yol tapıb bir-birlərini xilas edə bilirlər. Şübhəsiz, uşaqlara cəsarət verən balıqçıların tətili, həmrəyliyidir. Əsər uşaqları dünyada baş verən siyasi hadisələrlə tanış etmək cəhətdən maraqlıdır.

«Gülən dağ» pyesi Vyetnam xalq fantaziyasından istifadə yolu ilə yazılmışdır. Müəllif bu fantaziyanı xalqın azadlıq hərəkatı ilə əlaqələndirmişdir. Xəzinə mənbəyi və xeyir-xahlıq mücəssəməsi olan Gülən dağ yaxşılara kömək edir, yamanları isə udur. Bu rəmzi obraz cəmiyyət üçün də səciyyəvidir. Bir atanın övladları - Xu-vin və Dan-man doğma olsalar da eyni xasiyyətdə deyildilər. Xu-vin bədxah, Dan-man isə xeyirxahdır. İstər ailədə, istərsə də cəmiyyətdə bu iki qütb arasında mübarizə gedir. «Gülən dağ» pyesində bu ideya əsas götürülmüşdür.

Ə.Səmədlinin «Xəbərci zəng», «Meşədə konsert», «Elnurun şücaəti», «Kibrit çöplərinin macərası», «Şehirli xal-

ça», «Sarı bülbül», «Hərənin bir ulduzu» pyesləri orta məktəb səhnələrində, xalq teatrlarında tamaşa yoxulmuşdur. Həmin pyeslərdə dramaturq xeyir və şər motivlərini əsas götürərək uşaqlara əyani şəkildə yaxşılığın və pisliyin məhiyyətini göstərməyə çalışmışdır.

Bu pyeslərdə də müəllif əsasən xalq bədii təfəkküründən qidalanmışdır. «Elnurun şücaəti» məşhur xalq nağılı «Cırdan»ın motivləri əsasında səhnələşdirilmişdir. Müəllif yeni personajlar vasitəsilə hadisəni genişləndirmiş, eyni boyalarla zənginləşdirmişdir. Ağ div Cırdangilin evlərindən Ceyranı, odunu və təknəni oğurlayır. Cırdan və yoldaşları Ağ divlə mübarizəyə girişirlər. Dramaturq «güt birlikdədir» xalq etiqadına əsaslanıb balacaların nəhəng divə qalib gəlməsini inandırıcı vermişdir. O, pyesdə Cırdanın nənəsi Gülli, Ceyran, İlqar, Gülyanaq kimi ayıq və cəsarətli surətlər yaratmışdır.

«Meşədə konsert» pyesinin personajları quşlar və heyvanlardır. Bu təmsil-pyesdə tülükü ilə çäqqalın konsertə hazırlaşan quşlara qarşı sui-qəsdi ifşa olunur. Konsert-müsabiqəni təşkil edən Bozqulaqla Düzqulağı tülükü və çäqqal aldadıb qəfəsə salır və dovşan maskası geyib müsabiqəni idarə etmək istəyir. Sağsağan və digər quşlar hiylənin üstünü açır. Lakin pyes təkcə bununla məhdudlaşdır. Müsabiqə iştirakçıları içərisində həqiqi müğənnilərlə oxumağı bacarmayan istedadsız, şöhrətpərəst müğənnilər arasında ixtilaf əsərin əsas konfliktinə çevirilir. Beləliklə, bülbülə meydan oxumaq istəyən qarğalar da tamaşaçılar qarşısında ifşa olunurlar. Aydın olur ki, istedadsız müğənnilərin havadarları nə qədər çox da olsa, özlərinə dinləyici toplaya bilmirlər. Həqiqi sənətkarı isə hamı sevir.

Ə.Səmədli «Kibrit çöplərinin macərası» pyesində kibrit çöpünün hazırlanması prosesini - Sibir meşələrindən təfabrikə qədərki bütün prosesi şəkil-şəkil, pərdə-pərdə səhnələşdirmişdir. Burada dramaturqun məqsədi kibrit çöplərinin necə çətin və mürəkkəb yollarla hazırlanmasını uşaqlara

açıb göstərməkdir. Pyesin kibrit çöplərindən olan personajları da diqqəti cəlb edir: Hoppalan, Toppalan, Kibritqabı, Qızılqaz, professor Filfilberi və b.

Müəllisin eyni adlı povestində hadisələrin daha geniş təfsilatı verilmişdir:

Ə.Səmədlinin pyeslərinə bağça uşaqları və kiçikyaşlı məktəblilər həvəslə baxırlar. O, bir uşaq yazıçısı kimi müvəffəqiyyətlə yazış-yaratmışdır.

Təmsil. Bədii ədəbiyyatın ilkin janrlarından biridir. Mənbəyini mif, əsatir və əfsanələrdən alan təmsil allegorik və simvolik surətləri təcəssüm edərək şifahi və yazılı ədəbiyyatda uzun və mürəkkəb bir təkamül yolu keçmişdir. Xalq yaradıcılığında təmsilin müxtəlif növ və şəkilləri nağıl-əfsanə, atalar sözü, məsəl, tapmaca və s. vardır. Şərq ədəbiyyatında «Kəlilə və Dimnə», «Min bir gecə» abidələrinin bəzi surətləri və süjetləri təmsilin ən kamil nümunəsi sayılır. Antik yunan ədəbiyyatında Ezop öz təmsilləri ilə məşhur olmuşdur. Dünyanın bütün xalqlarının hər birinin özünəməxsus təmsili vardır. Fransız şairi Lafonten, Danimarkanın məşhur yazıçısı X.H.Andersen, alman nağılcıları Qrim qardaşları, rus ədəbiyyatında A.Dimitrov və İ.Krilon təmsilin məşhur ustadları sayılırlar. Azərbaycan şifahi söz sənətində təmsil janrı zəngin mündəricəyə və şəkli xüsusiyyətlərə malikdir. Yazılı ədəbiyyatımızda Xaqqani, Nizami, Füzuli, Q.Zakir, A.Bakıxanov, S.Ə.Şirvani, M.H.Qarabaği, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndiyev və A.Şaiq təmsilin gözəl nümunələrini yaratmışlar.

Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərində təmsil bir janr kimi yeni keyfiyyət kəsb etmiş, zəngin ədəbi mündəricəyə malik olmuşdur. Yaziçilar ayrı-ayrı ədəbi janrlarda təmsilin müxtəlif növlərini və şəkillərini yaratmışlar. A.Şaiq ənənələrini davam etdirən M.Seyidzadə, M.Rzaquluzadə, M.Dilbazi, M.Müşfiq, H.Əlizadə, B.Mürşüd və b. bir sıra maraqlı mənzum təmsillər yazmışlar: «Meyvələrin bəhsisi», «Sənubər və sarmaşıq», «Qartal və Qaranquş»,

«Lovğalar», «Kim güclüdür?» (M.Seyidzadə), «Ovçu Elişla qoçaq Aytəkin nağılları», «Dəçəl çəpiş», «Şirinbulaq» (M.Rzaquluzadə), «Günaş eşqi», «Payız yeli, göy çəmən və qalın meşənin nağılı», «Meşə və bənövşə», «Qaranquş və qara ilan», «Günəş, külək, su və ilanın nağılı», «Qarın nənənin keçisi», «Bal arısı ilə eşşək arasının nağılı» (M.Dilbazi), «Kəndli və ilan», «Şəngül, Şüngül, Məngül» (M.Müşfiq), «Səkil və Çəkil» (R.Rza), «Qaraca», «Tülkü ilə tisbağanın ortaqlığı» (H.Əlizadə), «Hörümçək və milçək», «Hörümçək şah», «Milçəyin toyu», «Spiçkaların müharibəsi» (B.Mürşüd) və s. xalq nağıllarının motivlərindən istifadə yolu ilə yaranan bu təmsillər müasir məzmuna və mündəricəyə malik mənzum nağıl və poemalarıdır. Bu əsərlərdə lovğalıq, yaltaqlıq, hiyləgərlik, ikiüzlülük, yalançılıq kimi mənfi surətlər tənqid və gülüş hədəfinə çevrilir, dostluq, səmimiyət, düzlük, əməksevərlik kimi keyfiyyətlər təqdir olunur. S.Rəhimov, M.İbrahimov, Mir Cəlal, Əli Vəliyev, H.Seyidbəyli və b. nasırlar, öz təmsil hekayələrində satirik boyalarla bərabər xalqın hikmətamız-nəsihətamız öyüdlərindən də istifadə etmişlər.

Təməli C.Məmmədquluzadə tərəfindən qoyulmuş («Çay dəstgahı» - 1889), A.Şaiq tərəfindən inkişaf etdirilmiş («Gözəl Bahar» - 1910) təmsil-pyes janının müasir Azərbaycan ədəbiyyatında da maraqlı nümunələri yaranmışdır. Mir Mehdi Seyidzadə («Büllur qəsr», «Qorxmaz», «Cirdan», «Sehrli saz»), M.Dilbazi («Muğanda bahar», «Göyçək Fatma»), Təhmasib («Çandranın kəli», «Çiçəkli dağ»), Ə.Abbasov («Keçinin intiqamı»), X.Əlibəyli («Dovşanın ad günü»), Ə.Səmədli («Gülən dağ»), H.Ziya («2-lər təslim olur») müxtəlif mövzularda təmsil-pyes yazmışlar. Bu pyeslərin personajları bütünlükə canlılar və cansızlar aləmindən götürülmüş, yaxud da onlar insanla təmasda təqdim olunmuşdur. Burada insanların xasiyyətində kök salan naqışlıq, pis vərdişlər ciddi tənqid atəşinə tutulur.

Təmsil janrı uşaq ədəbiyyatının bir sahəsi kimi geniş

yayılmış və onun müxtəlif növ və şəkilləri yaranmışdır. Bugünkü təmsilin bədii-estetik tərbiyə meydani daha vüsətlidir. Təmsil vasitəsilə uşaqlar müasir texniki inkişaf, müxtəlif bilik sahələri, heyvanların, quşların və bitkilərin həyat tərzi ilə tanış olurlar. Bununla yanaşı, insana məxsus bir çox keyfiyyət və məziiyyətləri təqdir, naqis və mənfi sıfətləri isə islah etmək üçün təmsil daha münasib bədii tərbiyə vasitəsidir.

Təsadüfi deyil ki, təmsil janrı əsasında çəkilmiş qısa-metrajlı filmlər nəinki ölkəmizdə, hətta dünya məqyasında incasənətin ən çox yayılmış növüdür. Müasir uşaq yazıçıları təmsil janrına tez-tez müraciət edirlər. X.Hasilova, H.Zeynalova, Ə.Babayeva, X.Əlibəyli, T.Elçin, İ.Tapdıq, M.Əliyev, Z.Xəlil, F.Sadiq, T.Mahmud, S.Məmmədzadə, Ə.Səmədli, Y.Həsənbəy, C.Məmmədov və b. təmsilin maraqlı nümunələrini yaratmışlar. Bu müəlliflər arasında H.Ziya daha ardıcıl və daha səmərəli fəaliyyət göstərmişdir.

Hikmat Ziya

(1929-1995)

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1950) bitirmişdir. Həmin vaxtdan jurnalist kimi fəaliyyətə başlayan H.Ziya öz təmsillərini də dövri mətbuatda ardıcıl çap etdirmişdir.

H.Ziya uşaqlar və böyükər üçün şeir yazsa da, əslində müasir ədəbiyyatımızda təmsil ustası kimi tanınır. Onun təmsilləri geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Xalq yazıçısı, akademik Mirzə İbrahimov yazır: «H.Ziya Azərbaycan yazılı ədəbiyyatı tarixində istedadını illər uzunu müntəzəm surətdə təmsil yazımağa həst etmiş və bir janr olaraq təmsili ədəbiyyatımızda kamil dərəcəyə çatmış ilk sənətkardır».

H.Ziyanın təmsilləri ayrı-ayrı toplularda, almanaxlarda, dərsliklərdə və məcmiələrdə çap olunmuşdur. O, uşaq mahnıları da yazmışdır. H.Ziyanın onlarla uşaq şeirlərinə

(«Vətən», «Ay nəğməsi», «Şənlik mahnısı», «Bizim nəsil», «Bakı», «Sünbülm», «Balıqçılار», «Bayraqımız» və b.) mahni bəstələnmişdir. Onun «Qərib cinlər diyarında» ssenariisi əsasında C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında uşaqlar üçün tammetrajlı bədii film çəkilmişdir. «Əkiz qardaşlar» mənzum pyesi A.Şaiq adına Dövlət Kukla Teatrında, uşaqlar üçün «Sınaq» pyesi isə Lənkəran Dövlət Dram Teatrında tamaşaşa qoyulmuşdur.

Azərbaycanın qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüş H.Ziya SSRİ Uşaq və Gənclər Ədəbiyyatı Şurasının üzvü olmuşdur. Onun «Buludlar» kitabı Moskvada nəşr olunmuş, əsərləri rus, Ukrayna, Belorus, özbək, türkmən, gürcü, Litva, latış, eston, tacik və bir sıra xarici dillərə çevrilmişdir. O, həmçinin İ.Krilov, T.Şevçenko, S.Marşak, S.Mixalkov, S.Smirnov, A.Barto, C.Rodari, N.Qribaçev və b. sənətkarların təmsil və şeirlərini dilimizə çevirmiştir.

H.Ziya 20-dən çox şeir toplusu çap etdirmiştir, onlardan «Atamın hədiyyəsi», «Bahar gözəldir, ya qış», «Ulduzların səhbəti», «Xatirə», «Buludlar», «Dovşanım», «Leylək yuvası», «Qardaşlar ovda», «Canlı rəsmələr» adlı kitabları uşaqlar üçündür. Bu kitablara daxil edilmiş təmsillər həyat materialı və mövzu müxtəlisliyi baxımından çox zəngindir. Burada təbiətin bütün canlı aləmi və cansız əşyaları obrazlaşdırılır, dənişdirilir. Seçdiyi və qələmə aldığı personajları səciyyələndirərkən H.Ziya müxtəlif üsullardan istifadə edir. Onun yaratdığı tiplər səhbətləri və davranışları ilə özlərinini ifşa edirlər. «Kələkbazlar» təmsilində Tülkü və Çəqqal görüşüb öpüşür və bir-birindən hal-əhval tutur. Sonra da:

Tülkü and içdi: - Daha

Toyuq, xoruz boğmağa,

Getmərəm əsla kəndə,

Çəqqal uladı: - Mən də!

Bundan sonra onlar təsadüfən toyuq hinində rastlaşırlar:

Tülkü dədi: - Mən sənə,
Göz qoymağa gəlmışəm.
Çəqqal dədi: - Sözünü,
Sinamağa gəlmışəm.

Göründüyü kimi, hər iki tip - tülkü və çəqqal sözdə də, işdə də yalançı və firıldاقıdır. Onlar hətta öz-özlərinə də kələk gəlirlər.

«Circiramanın sözünə aldanan milçək», «Qovun-qarpız nikahı», «Pişik və yaltaq», «Filin katibəsi», «Şirləşən tülkü, tülküləşən şir» və s. təmsillərində də şair eyni üsuldan istifadə etmişdir. Buradakı tiplər bir-birini ifşa edir, bir-birinin mənfi cəhətlərini üzə çıxarır. Bu təmsillərdə iştirak edən circirama, milçək, Qovun, Qarpız, Pişik, Fil və katibəsi, Şir və Tülkü bir-birinə yaltaqlanan, ikiüzlü, maymaq, özündən böyükərə yaltaqlanan, özündən kiçikləri əzən, cilddən-cildə girən tiplərdir.

H.Ziya təmsillərində personajların müqayisə yolu ilə müsbət və mənfi xarakteri üzə çıxarır: «İki keçi», «Ayılan qarğı», «Filin işi dovşana düşsə», «Düzlüyə tülkü qiyməti», «Tutuquşu və bülbül», «Dargöz əqrəb», «Kirpinin cavabı», «Qarğanın hünəri», «Fərsiz inək», «Bülbül qurbağa», «İlan» və digər təmsillərdə yaxşı ilə pis, müsbətlə mənfi qarşılaşdırılır. «İki keçi» təmsilində ağ keçi ilə boz keçi müqayisə edilir. Ağ keçi hara gəldi buynuzunu ilişdirir, bir dəfə də dağa çırپır, buynuzu dibdən qopur, ömürlük buynuzsuz qalır. Boz keçi isə buynuzları ilə heç kəsə hücum etməz, ancaq özünü qoruyardı. Ona görə də həmişə buynuzlu gəzirdi. Deməli, ağıllı və ağılsız hərəkətin nəticəsi belədir.

H.Ziya Krilovun «Qarğı və tülkü» təmsili mövzusunda «Ayılan qarğı» və «Ağlıllanan qarğı» təmsillərini yazmışdır. Sağsağan eşidir ki, tülkü qarğanı tərifləməklə pendiri ondan almışdır. O da bu üsuldan istifadə edib Qarğanı tərifləməyə başlayır. Ancaq Qarğı ayılmışdır. Daha pendiri heç kəsə verməz. «Ağlıllanan qarğı» təmsilində isə pendiri qana-

di ilə saxlayan qarğı Tülküyə belə cavab verir:

-*Hiyləgər!*

Kim sənə pendir verər?

«Qarğı və tülükü»nü mən

Oxumuşam, bilginən!

Bu gündən belə heç kəs

Məni aldadə bilməz.

H.Ziyanın təmsillərinin bir xüsusiyyəti də ondan ibarətdir ki, əsərdə mənfi surət öz dili və ya əməli ilə ifşa olunur. Ona görə də şair obrazın xasiyyətinə uyğun tipik hadisə və şərait yaratmağa çalışır. Onun «Öz sözündən qorxan timsah», «Boşboğaz qaz», «Adsız pişik», «Tisbağa özünütənqid», «Fil udan cücə», «Qarğı bağda», «Canavar həyası» və s. təmsilləri bu cəhətdən səciyyəvidir. «Öz sözündən qorxan timsah» təmsilində timsah birtəhər göldən çıxıb bağırrı:

-*İstəsəm,*

Udaram fili.

Sonra dediyindən

Özü də qorxdu.

Düşündü: - Bu filin

İnsafı yoxdur.

Birdən gəlib desə:

«Ud məni hökmən!»

Ağzıma sığarmı

O boyda bədən?

Deyib qorxusundan suya cumur.

«Boşboğaz qaz» təmsilində sözdə qazların yolunda həyatını, canını vermək istəyən qaz məqamı geləndə adicə lələyindən də keçmir. «Adsız pişik», «Mən doğmaca qayniyam xallı Pələngin» - deyə özünü öyür. Bu təmsillərdə təsvir olunan tiplər - timsah qorxaq, qaz boşboğaz, pişik özgəsinin kölgəsinə sığınan, tisbağa ikiüzlü, cücə səfəh, qarğı xəbis, canavar həyasız kimi verilmişdir.

Bəzi təmsillərdə isə şair tip haqqında bilavasitə fikir söyləyir, onu ifşa edir. Bù səpkidə olan təmsillərdə şair personajları özü təqdim edir, onların haqqında özü nəticə çıxarır: «Yığıncaqda və qiraqda» təmsilində tülübü deyir:

«Toyuq-cüçə el malıdır! -

Biz bunu duyaq gərək.

Hər quş elin olmalıdır,

Onu qoruyaq gərək.

Tülkünün bu çıxışı haqqında şair özü deyir:

Yığıncaqda Tülkü Lələ,

Bələ sözlər deyirdi...

Xəlvətdəsə cüçələri,

Tüklü-tüklü yeyirdi.

«İki axtarış» təmsilində H.Ziya müşahidə etdiyi iki səhnəni belə ümumiləşdirir:

Qartal qondu ki, dağa,

Yeni qüvvətlə qalxıb

Yenə buludu yarsın.

Bayquş qondu ki, dağa,

Zirvədən yerə baxıb

Xarabalıq axtarsın.

«Öyrənmək istəməyən tutuqusu», «Ari və xəsis», «Özünə güvənən pələng», «İki hörmət», «Tovuzqusu və teatr», «Divar saatı», «Yatağan ilan», «Tülkü ikiüzlüyü», «Pişik», «Göy lobya» və s. təmsillərində şairin sözü, qayısı, başlıca məqsəd, nəticə ifadə olunur. Burada tutuqusunun, arının, xəsisin, pələngin, tovuzqusunun, divar saatının, ilanın, tülkünün, pişiyin, lobyanın əməllərini şair özü qiymətləndirir.

H.Ziyanın sözlər, hərflər, rəqəmlər, işarələr haqqında silsilə təmsillərində sözlərin, hərflərin və ya rəqəmlərin yeri-nə, sırasına, düzülüşünə uyğun, həm gülüş doğuran, həm təqnid hədəfi olan məzmunlu, maraqlı və yiğcam fikirlər

söylənmişdir.

Xalq yaradıcılığı janrlarından bəhrələnən H.Ziya tapmacalar və yanıltmaclar da yazımsıdır. Uşaqların yaşına və səviyyəsinə mənsub bir beytdən və ya bir bənddən ibarət olan tapmacalarda şair oynaq vəznlərdə şeir nümunələri yaratmışdır. Bu şeirlərdə əşyanın bu və ya digər əlaməti ifadə olunur:

-Yer yarıldı, nələr gördüm.

(metro)

Bir topum var, uğ

Öz kefinə bax.

Ya cüçə olar,

Ya da qayganaq.

(Yumurta)

H.Ziyanın təmsillərini mündərəcəsinə və həcmində görə üç qismə bölmək olar: qısa təmsillər; geniş - sütəlti təmsillər; təmsil-nağıllar.

Qeyd etmək lazımdır ki, təmsil-nağıllar daha geniş məzmuna və süjetə malikdir. Buradakı personajlar da bir neçə kəlmə ilə səciyyələndirilmiş, onların xarakteri müyyəyen şəraitdə, hadisə içərisində açılır. «Ayı və zoğal ağacı», «Bülbül. Sarmaşık və Qızılğıl», «Tülükü qurdú necə aldatdı», «Tisbağa», «Qarı və çəpiş», «Min bir kələkli türlü», «Dələ, Şir və Ari» və s. nağıllarda zəngin mündəricə, bir-birindən seçilən xarakterlər mövcuddur. H.Ziya təmsil-nağılların vəsitəsilə cəmiyyət içərisində ayı kimi tənbəlləri, sarmaşık kimi özgələrə mane olanları, şir və qurd kimi yırtıcıları, tülüki kimi hıyləgərləri, tisbağa kimi kələkbazähləri, çəpiş kimi dəcəlləri tənqid və ifşa edir, onların hərəkətinə nifrət doğurur. Onlara qarşı bülbül kimi xoşavazları, dələ və ari kimi xeyrxahları, zoğal ağacı kimi ayıqları təqdir edir. Şair seçdiyi personajların hər birini öz hərəkətinə və səsinə uyğun ifadələr tapıb fərqləndirə bilmışdır. «Ayda gəzən», «Üç sinaq», «Cirildayan cırırama», «Uçan cüce», «Yağış, Şimşek və Günəş»,

«Ağlin gücü», «Dörd arzu», «Tamahkar ayı» və s. başlıca olaraq xalq nağılları motivlərində qidalansa da, müasir məzmuna malikdir.

H.Ziyanın təmsilləri və təmsil-nağılları uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən kamil nümunələrdir.

Elmi fantastika. Fantastika yunanca «fantaziya» sözündən olub, xəyal, uydurma, yaradıcılıq təxəyyülü deməkdir. İbtidai insanlar təbiətdə baş verən hadisələrin mahiyətindən baş aćmadıqlarından vahimələnir, bu hadisələrin arxasında qeyri-adi qüvvələrin olduğunu təsəvvür edir, beləliklə, xəyalən uydurduqları qeyri-adi qüvvələr, allahlara tədricən pərəstiş etməyə, inanmağa başlayırdılar. Təbiətə insanların xəyalı baxışı Günəş, Ay, Dəniz, Yağış, İldirim, Məhsul, Külek və b. allahları yaratmışdı. Həmin allahlar haqqında uydurulan hekayələr və nağıllar «Mif» və ya «Əsatir» adlanır.

Dünya xalqlarının hər birinin özünəməxsus ibtidai təsəvvürü – mif və ya əsatir surətləri olmuşdur. Bu mif və əsatirler ibtidai insanların təfəkküründə fantastikanın misilsiz rol oynadığını göstərir. Belə ki, fantastik təsəvvür təbiət qüvvələrinə insanların münasibətindən və mübarizəsindən doğurdu. İbtidai insanlar həqiqətlə xəyalı bir-birindən ayıra bilmirdilər. Təbiət hadisələri - ildirim, göy gurultusu, tufan, külək, yırtıcı heyvanlar onlarda dəhşətli qorxu, hiss və həyəcan oydardı. Bu hiss və həyəcanlar onların mücərrəd şəkildə düşünə bilməməsindən irəli gəlirdi. İbtidai insanlarda mücərrəd təsəvvür hələ yaranmamışdı. Onlar hər şeyə canlı, fərdi şəkildə yanaşırdılar. İnsanların ibtidai məskurəsi fantastik, hissi, surətli bir xarakterdə idi. Zaman keçdikcə insanların təbiət üzərində hökmranlığı ilə əsatir məhv olur, insanlar tədricən fantastik təsəvvürlərdən uzaqlaşmağa başlayırlar.

K.Marksin dediyi kimi, «Əsatir təsəvvürdə və təsəvvürün yardımı ilə təbiət hadisələrini müəyyən şəkilə salır, üzərində hökmran olur və həqiqi hökmranlıqla da əsatir məhv olub gedir».

Dünya mədəniyyətində ən zəngin əsatir və mifik əsərlər Yunanıstanda və Şərqdə yaranmışdır.

Qədim Şərq əsatir motivləri Azərbaycan nağıllarında və dastanlarında geniş yayılmışdır. Azərbaycan şifahi xalq ədəbiyyatında fantastika janrının əsasını doğuran xalq bədii fikri əsimizdə yaranan elmi-fantastika janrı ilə kəskin fərqlənsə də, hər halda xalq fantastikası elmi fantastik janrin ibtidai zəminini, ilkin doğuşu olaraq yaşayır. Belə ki, N. Gəncəvi xalq fantastikası qaynaqlarından bəhrələnərək elmi fantastikaya çıxır açan hekayələrini yazmışdır. Mütəfəkkir şairin «Xeyir və Şər», «Çoban və üzük», «Qara geyinmiş şəhər», «İsgəndərin xoşbəxtlər ölkəsinə çatması» və s. hekayələrində elmi fantastikaya meyli aydın duyulur.

Klassik Azərbaycan ədəbiyyatında da fantastik motivlərdən istifadə olunmuşdur.

Dünya ədəbiyyatında elmi-fantastik janr məşhur fransız yazarı Jül Vernin (1828-1905) adı ilə bağlıdır. Az sonra geniş yayılan elmi fantastikanın Herbert Uells, V. Bredberi, A.N. Tolstoy, A. Klarik, R. Şekli, Ayzek Əzimov, A. Belyayev kimi məşhur sənətkarları yetişdi.

Azərbaycan ədəbiyyatında elmi-fantastik janrda yazılış əsərlərin ilk nümunələri 30-cu illərə təsadüf edir. Y.V. Çəmənzəminlinin 1933-cü ildə çap etdirdiyi «Gələcək şəhər», az sonra Ə. Əsgərovun çapdan çıxan «Bahadırın yuxusu» hekayələri elmi-fantastik janrda yazılmışdır.

Şübhəsiz, elmi-fantastik janrın müasir tələblər səviyyəsində nümunəsini 1952-ci ildə E. Mahmudov («RT-1», «Pioner») çap etdirmiş və sonrakı yaradıcılığını da bu istiqamətə yönəltmişdir.

E. Mahmudovla cyni ildə ilk elmi-fantastik hekayəsini çap etdirən N. Abdullayev bu sahədə müəyyən müvəffəqiyyətlər qazanmışdır. Onun «Sehirli oğlan» (1960), «İtirilmiş dünya» (1962), «Gecələr uzanayıdı» (1972) kitablarında elmi-fantastik janrda yazdığı hekayələr toplanmışdır. Müəllisin birinci kitabında «Sehirli oğlan», «Sualtı buruq», «Mə-

nim 400 yaşım var», «Tom Vilyam gözə görünmür» adlı hekayələri verilmişdir. Müxtəlif mövzularda yazılmış bu hekayələrdə müəllif elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etmişdir. Bir konstruktor tərəfindən düzəldilmiş «Sehirli oğlan» ildirim sürəti ilə qaçır. O, futbol oyununda dalbadal 17 qol vurur. Onun sürətinə nəinki uşaqlar, maşınlar da çata bilmir. Meşədə pələngə qalib gəlir.

«Sualtı buruq» hekayəsində Ədibə adlı mühəndis bir qızın ixtirasından danışılır. Ədibə sualtı buruq ixtira edir. Usta Əmrəhla layihəni dənizin dibində sinaqdan keçirirlər və qafıldən neft fantan vurur. Ədibənin ixtirası müvəffəqiyyət qazanır.

«Mənim 400 yaşım var», «Tom Vilyam gözə görünmür» hekayələrində fantaziya daha güclüdür. «Mənim 400 yaşım var» hekayəsində başqa planetə uçan bir gəncin başına gələn hadisələr qələmə alınmışdır. «Tom Vilyam gözə görünmür» hekayəsində isə Vilyam gözə görünməz bir paltar ixtira edir. Bu, Amerikada böyük səs-küye səbəb olur. Hami bu ixtiradan danışır. Kəşfiyyat idarəsinin əməkdaşı Milton bu paltarı Vilyamdan almaq istəyir. Lakin Vilyam bildirir ki, Milton bu paltarı casusluq məqsədi ilə alır. Vilyam paltarı məhv edib azadlıq hərəkatına qoşulur.

N. Abdullayevin «İtirilmiş dünya» kitabında elmi-fantastik povest və hekayələri toplanmışdır. Povestdə gənc ixtiraçıların – Sabirlə Petyanın göya uçuşu, başlarına gələn məraqlı macəralar, düşdükləri fəlakətlər və kənar planetin adamları tərəfindən xilas edilmələri təsvir olunmuşdur. Yeni dünya adamları onları geri qaytarmaq üçün raket düzəldirlər. Raketin düzəldilməsi və onların geri qayıtmasına on il vaxt sərf olunur. Astronavtlar yerə qayıdırular. Onların gedib qayıtmasından iyirmi il keçmiş, Sabirin qızı Tünzalə böyümüş, İnşaat institutunu qurtarıb Kosmik İstitutda işləyir. Atasına olan tükənməz məhəbbət Tünzaləni kosmosa bağlamışdır. Sabirlə Petyan yad gəmidə gördükleri texnika burada da inkişaf etmişdir.

Son illərdə ədəbiyyatımızda yaranan elmi-fantastik əsərlər içərisində Anarın «Əlaqə» povesti orijinal mündəri-cəyə malikdir. Əsərdə müəllif bu gün dünya elmini düşündürən başqa planetlərlə əlaqə probleminə toxunmuşdur. Povestin başlanğıcında müəllif yarifantastik qeyri-adi bir həyat, qəribə isti yay, mübaligəli şəhər mənzərələri və s. təsvir edir. Bununla belə, əsərdəki hadisələr yazıçı müşahidəsindən doğan həyat materialından alınmışdır. Ali məktəbə imtahan verib qəbul olunduqdan sonra kirayə ev axtaran bir oğlanın qaldığı evdə keçirdiyi psixoloji sarsıntılar inandırıcı verilmişdir.

Povestin sonunda ev sahibinin oğlu astrofizik alim-psixoloq tələbənin evdə gördüyü qeyri-adi hadisələrin adiliyini, təbiiyini izah edir. O, elə kosmik problemlərdən səhbat açır ki, oğlanın gördüyü qeyri-adi hadisələr müqayisədə adıləşir. Müəllif Yer kürəsindən kənardakı uzaq dünyalarla əlaqə probleminə həsr olunmuş konqressdən danişir.

Deməli, ali məktəbin astanasına ayaq ayan tələbə tədricən elmin də qapısına ayaq açır. Alimin vasitəsilə kainat haqqında təsəvvürləri yeniləşir, genişlənir.

İ.Hüseynovun «Pangeyanın övladları» povestində yüz min il əvvəl Yer kürəsində baş verən güclü parçalanmanın səbəbləri əsas motiv götürülmüşdür. XXII əsrə Beynəlxalq Kosmik Elmlər Akademiyasının gənc prezidenti akademik Odoğlunu düşündürən həmin parçalanmanın səbəbləridir. Odoğlu Pangeya facisi ilə əlaqədar üç ehtimal irəli sürdü: «Onun fikrincə, ilk və yeganə qıtənən süqutuna səbəb ya çox iri meteoritin düşməsi, ya Yer qabığının daxili proses nəticəsində parçalanması, ya da qeyri-adi qırғın silahının külli miqdarda tətbiqi idi».

Bu düşündürücü başlanğıcdan sonra təzəcə tapılmış «Yeni ulduz» planetindən siqnallar alınır. Professor Raz Bəygöylünün ehtimalına əsasən müəyyən edilir ki, yüz əlli min il əvvəl yerin vahid torpaq sahəsi olan «Pangeya»da yaşayan insanlarla «Yeni ulduz»dakı şüurlu varlıqlar arasında

yaxınlıq var. Bu fərziyyələri dəqiqləşdirmək üçün insanlarla «Yeni ulduz»a elmi ekspedisiya göndərilir. Ekspedisiya yolda bir sıra fəlakətlərlə qarşılaşır. Müəllif öz fantaziyasının gücü ilə ekspedisiyanı istədiyi planetə endirir. Tədqiqat nəticəsində aydın olur ki, insanlarla «Yeni ulduz»un sakinləri Pageyanın övladlarıdır. Onların dünyaları, demək olar, eyni quruluşa, eyni təbiətə malikdir. Pangeyalıların ulu babaları insan qırğınınə dözə bilməyib yeri tərk etmişlər. Əsərdə yeni planet və onun vətəndaşları haqqında ətraflı bəhs olunur. Əsərdə əfsanə və ricətlərdən istifadə edən müəllif, eyni zamanda, onu qədim Azərbaycan məişəti ilə əlaqələndirməyə çalışmışdır.

E.Zamanovanın «Daş həyat» hekayəsi də ilk təcrübə kimi diqqəti cəlb edir. Elmi-fantastik fərziyyələrə əsaslanan bu hekayədə elmi işçi Əli laboratoriya müdirinin etirazına baxmayaraq, öz evində başladığı təcrübəni davam etdirir. Oğlu Rizvan cihazın pərdəsinə toxunmaqla «daşa» dönür. Atası təcrübəni öz oğlu üzərində aparmalı olur... Görmə və eşitmə qabiliyyətini itirən Rizvan tədricən elə görmə və eşitmə qabiliyyətinə malik olur ki, hətta mikroskopla görünməyən naqilləri görür. Yazıçı elmi-fantastik yolla belə nəticəyə gelir ki, yaxın zamanlarda televizorun sxemləri bir kağız vərəqəsi üzərində yerləşəcəkdir. «Kristal qəfəsdəki hər molekuldan bir neqativ element kimi istifadə edib molekulyar elektronika yaratmaq» mümkün olacaqdır.

Elmi-fantastik janr Azərbaycan ədəbiyyatında təzədir, onun müəllifləri də hələ azdır. Onların içərisində Emin Mahmudov bu janrla daha ardıcıl məşgül olurdu.

**Emin Mahmudov
(1925-2002)**

Emin Mahmudov Azərbaycan Dövlət Universitetini (1950) bitirmiş, elmi-fantastik janrda ilk qələm təcrübələrini «Pioner» (1952) jurnalında çap etdirmişdir. 1953-cü ildə

«Günəş şəhəri», «Muğanda qütb parıltısı» elmi-fantastik hekayələr topluları çapdan çıxmışdır.

Müəllifin «Günəş şəhəri» kitabında «RT-1», «Yeni mənzildə hadisə», «Volqanın sırrı», «Uzaq qəsəbədə», «Günəş şəhəri» və «Mikroteleskop» hekayələri toplanmışdır. Bu hekayələrdə durmadan inkişaf edən müasir elm və texnikasının yaxın gələcəkdəki böyük nailiyyətləri təsvir edilir. Burada qoyulan elmi-fantastik məsələlərin müasir fizika və kimyanın qanunları əsasında həll edilməsi müəllifin müvəffəqiyyətindir.

Yeniyetmələrin elmi-texniki dünyagörüşünün yetkinləşməsində elmi-fantastik əsərlərin böyük əhəmiyyəti vardır. Bu əsərlər uşaqlarda düşünmək, yeni bir şey fikirləşib tapmaq marağını qüvvətləndirir. Bu baxımdan «Muğanda qütb parıltısı» (1954) kitabına daxil olan («Muğanda qütb parıltısı», «Canavar ovu», «Uçqun», «Sehirli bitkilər aləmi») hekayələr nisbətən orijinal mövzuları əhatə edir. Müəllif çalışmışdır ki, gələcəkdə həqiqətə çevriləcək hadisələri qələmə alsın. Belə ki, bu hekayələr müasir elmi fikrin inkişafı, elm və təcrübənin nailiyyətləri ilə əlaqədardır. «Muğanda qütb parıltısı» hekayəsində müəllif müasir texnikanın son nailiyyətlərindən – sünə yağış yağıdır qurğulardan bəhs edir.

Əgər ilk hekayələr müəllifin elmi fantastika sahəsində təcrübə və axtarışlar apardığını göstəriridə, «Kainat gəmisi» (1957) povesti onun bu janrıda ciddi əsərlər yazmaq niyyətində olduğunu təsdiq edirdi. Povestin çapdan çıxməsi dünyada ilk dəfə olaraq vətənimizdən Yerin sünə peykinin buraxıldığı bir vaxta düşündü. «Kainat gəmisi» povestinin qəhrəmanları Ayda qısa müddət davam edən vulkan partlayışına təsadüf edirlər. Məlumdur ki, o vaxta qədər nə elmi, nə də bədii ədəbiyyatda bu barədə məlumat vardı. Kitab çapdan çıxdıqdan bir il sonra – 1958-ci ilin mayında alim Kozirev Ayda yarım saatə qədər davam edən vulkan partlayışını müşahidə etmişdir. Doğrudur, «Kainat gəmisi»ndə bu hadisənin vulkan partlayışı, yaxud səma daşının düşməsi

nəticəsində yaranan yağış olduğu göstərilmir. Elə Kozirevin kəşfinin də vulkan, yaxud səma daşı ilə toqquşma olub-olmadığı hələlik elm aləmi üçün sərr olaraq qalır. Bundan sonra da Ayda dəfələrlə Kozirevin müşahidəsini xatırladan hadisələr qeydə alınmışdır.

«Kainat gəmisi» povestində müəllifin yazdığı müraciətdə oxuyuruq: «Aya, Marsa və başqa planetlərə uçacaq hava gəmisini hazırlamaq üçün 10-12 il vaxt lazımdır». Doğrudan da, qeyddəki sonuncu rəqəm həqiqət oldu. 1969-cu ildə Ay torpağına insan ayağı dəydi.

«Kainat gəmisi» povesti elmi-tədqiqat institutlarının birində baş verən əhvalatla başlayır. Azərbaycanlı alim Gəray uzun illərdir ki, təcrübələr aparır. Gəray domna peçləri üçün yüksək hərarətə davam gətirən, asan üsulla başa gələn kərpic yaratmışdır. Bu kəşfin ardınca Gəray yeni bir kəş edir. Onun ixtirası sınaqdan müvəffəqiyyətlə çıxır. SSRİ Elmlər Akademiyasının dəvətilə Gəray Aya, Marsa ucən ekspedisiyanın tərkibinə daxil edilir. Səyyahlar Yerdən Aya, Aydan Hermesə, Hermesdən Marsa uçmalı idilər. Onların əsas məqsədi bu planetlərin quruluşunu öyrənmək, orada həyatın olub-olmamasını aşkarla çıxarmaqdır. İlk dəfə yer kürəsindən başqa planetə gələn gənc alımların qarşısına bir sıra çətinliklər çıxır. Onlar bəşəriyyətə məlum olmayan bir çox möcüzəli, elm üçün qiymətli hadisələrə, bitkilərə, heyvanlara rast gəlirlər, düzlərə, dağlara adlar verir, Ayın xəritəsini tərtib edirlər. Elm üçün əhəmiyyətli olan bitkilər və heyvanlar aləmini öyrənirlər. Teymurun tapıldığı balıqqulağından və duz kristalının arasındaki balıqdan müəyyən edirlər ki, Ayda həyat olmuş və haçansa sönüb getmişdir. Ekspedisiya Aydan sonra Marsa gedir. Marsda quşlara, nəhəng heyvanlara, böceklərə, arılara və bitki aləminə, duz dağlarına rast gəlirlər. Uzun səyahətdən sonra geri qayıdırılar.

Müəllif Gəray, Zerkalov, Teymur və İqor kimi mətin iradəli, humanist, bir məqsəd yolunda fədakarlıq göstərən surətlər yaratmışdır.

«Kainat gəmisi» povesti elmi-fantastik janrda yazılmış ilk iri həcmli əsərdir. «Kainat gəmisi» povestinin davamı olan «Veneranın göyləri od içindədir» povesti 1960-ci ildə çap olunmuşdur. Əsərdə quldarlıq cəmiyyəti və su altında qalan Atlantika ilə, işq sürəti ilə hərəkət edən raketlə, onların kəşf etdikləri yeni dünyanın adamları ilə tanış oluruq. Burada «Kainat gəmisi»ndəki qəhrəmanlarla - Gəray, Teymur və İqorla rastlaşırıq.

Heyrətamız hadisələrdən biri Atlant qızının gəmiyə gəlişidir. Müəllif A.Eynsteynin nisbilik nəzəriyyəsindən istifadə edərək, Atlant qızı Qrona ilə müasirimiz olan insanları görüşdürür. Müəllif əsərdə quldarlıq dövrünün ziddiyətlərini, həmin dövrdə yaşayan insanların dünyagörüşünü, sinfi bərabərsizliyi təsvir etməklə yanaşı, müasir insanları da qələmə almışdır.

E.Mahmudov povestdə başqa bir planetin - Qoşa Güney dünəyinin sakini olan burmanidləri də təsvir edir. Atlantida münəccimi Rabino və onun qızı Qrona bu uzaq dünəyaya gəlib çıxırlar. Lakin hər bir işin avtomatlar tərəfindən görüldüyü, insanların isə ancaq ixtira və istirahətlə məşğul olduğu bu məchul dünya onları tezliklə bezikdirir. Onlar geriye qaytarılmağı tələb edirlər. Burmanidlər onları «Quarantirano» adlı gəmi ilə Yer kürəsinə göndərirlər. Ancaq gəmi səhvən Venera planetinə gedib çıxır və sovet kosmonavtları Qronanı burada tapırlar. Onu əvvəlcə vəhşi hesab etsələr də, sonradan insan nəslindən olduğunu başa düşürlər. Dörd ildən sonra səyyahlar Vətənə dönürlər. Bu dörd ildə raket texnikası da xeyli inkişaf etmişdir. Yerdən səyyahların köməyinə elektron maşınlarla idarə olunan gəmi göndərilmişdir.

Geniş məzmuna malik olan «Veneranın göyləri od içindədir» povestində müəllifin fantaziyası daha zəngindir. Burada vətən məhəbbəti, ailə həsrəti qabarıq verilmiş, oxrəzərin daxili hiss və düşüncələri daha kamil və səciyyəvi təsvir edilmişdir.

E.Mahmudovun «Zülmət dənizi» (1972) kitabında eyni adlı povesti və hekayələri toplanmışdır. «Zülmət dənizi» povestinin qəhrəmanı elmi işçi Arif geniş elmi axtarışlar aparır. Onu Vətənin təbii sərvətlərini üzə çıxarmaq, elmin son nailiyyətlərini insanların rifahi naminə istiqamətləndirmək məsələsi düşündürür. Müəllif yeraltı mağaranın heyrətamız gözəlliklərini göstərməklə öz oxucularında belə bir fikir aşılıyor ki, təbiət yalnız yerüstü gözəlliklərlə məhdudlaşdır. O həm də yeraltı zənginliklərə malikdir. Müəllif povestdə fərdi keyfiyyətləri ilə səciyyələnən maraqlı geoloq obrəzələri yaratmışdır. Uşaqlıq xatirələri ilə yaşıyan Arif, ballaca İsmayıł, Əbdüləli kişinin oğlu, Arisin yaxın köməkçisi Fərrux, Səlim müasir dünyagörüşə malik surətlərdir. Azərbaycan alimlərinin obrazını ümumiləşdirən professor Səlahəddin Eyvazlı «Zülmət dənizi»nın möcüzələrini öyrənən, mezzozoy erasının canlı yadigarlarını araşdırıran, əcdadi yetmiş milyon il bundan qabaq məhv olmuş trilobit üzərində tədqiqat aparan fədakar bir alim kimi yadda qalır.

Müəllifin «Qeyb olmuş səsələr» kitabına toplanmış hekayələri də oxucular tərəfindən maraqla qarşılanmışdır. Onun «Ulduzlar yolumuzu gözləyir» (1975) adlı elmi-kütłəvi hekayələrində kiçikyaşlı məktəblilər kosmos, onun öyrənilməsi mərhələləri ilə tanış olurlar. Onlar fantastik yolla uzaq səyyarələrə uçur, kainatın sırları və möcüzələri ilə qarşılaşırlar. Müəllif əsərdə kosmos haqqında qədim efsanə və rəvayətlərdən də istifadə etmiş, onları bugünkü kosmos yürüşü ilə əlaqələndirmiştir.

E.Mahmudovun elmi-fantastik hekayələri keçmiş SSRİ xalqları və bir sıra dünya xalqlarının dillərində çap olunmuşdur. O, elmi-fantastik janrda yazılmış bir sıra əsərləri dilimizə çevirmiştir.

IV HİSSƏ

MÜSTƏQİLLİK İLLƏRİNDE UŞAQ ƏDƏBİYYATI

70 ildən sonra nəhayət sovet imperiyası çökdü. 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası yenidən müstəqilliyə qovuşdu. Xalqımız artıq öz öz məqəddəratinə həll etmək əzmində idi. Belə bir məqamda xalqın əldə etdiyi müstəqilliyi yaratmaq, onun hər bir sahəsini diqqət və qayğı ilə idarə etmək məhz ulu öndər H.Əliyevin öhdəsinə düşmüdü. Respublikamız itirdiyi bütün atributlarını bərpa etdi. Ölkədə sosial-siyasi və iqtisadi sahələrdə ilk dırçəlis addımları başladı. Elm, maarif və təhsildə, eləcə də mədəniyyətin yeni müstəvidə inkişafına təkan verildi.

Belə bir dövrə ədəbiyatımızda, xüsusən uşaq ədəbiyyatı sahəsində də böyük dəyişikliklər baş verdi. Artıq ölkəmizdə kiril əlifbasından latın əlifbasına keçildi. Ədəbiyyatlarımızın oxucu auditoriyasında yeni ruh, yeni mövzular, yeni ahənglər duyulurdu.

Xalqımızın həyat tərzində görünməmiş bir ruh yüksəkliyi yarandı. Belə bir ərəfədə erməni və rus ordusunun mühəribəni daha hiyləgərcəsinə davam etdirməsi, Dağlıq Qarabağdan sonra rayonlarımızın bir-bir əldən getməsi, xarici və daxili terror əməliyyatları respublikanı siyasi və iqtisadi cəhətdən iflic vəziyyətinə saldı. Əger alt-qurum bünövrəsindən laxlayırsa, onun özülü üzərində pərvəriş tapan üstqurum da müvazinətini itirməlidir.

Ölkədə mədəni qurum çarşın bir vəziyyət aldı. Dünya ədəbi təcrübəsindən ballidir ki, mühəribə girdabına düşmüş bir ölkədə ədəbiyyat və incəsənət ona laqeyd qala bilməz. Ədəbiyyat və sənət nə yaradırsa zamanın ruhunun məhsuludur.

Respublikanı bu təlatümə salmış siyasi mübarizələr, mətbuat döyüşləri, bəzən kobud təhqir, dedi-qodular baş alıb getdi. Bu barədə Yaziçılar Birliyinin son qurultaylarında deyildi. Belə ağır bir ərəfədə - 1992-ci il sentyabrın 25-də Mətbuat Komitəsi, Yaziçılar Birliyi, Xalq Təhsili Nazirliyi və Elmlər Akademiyası birlikdə «Uşaq ədəbiyyatının problemləri»na dair konfrans keçirdi. Konfransda «Uşaq ədəbiyyatının bir sıra məsələləri» müzakirə olundu.* O da qeyd olundu ki, uşaq ədəbiyyatı ilə ardıcıl məşğul olan yazıçıların bir qismi sənətini dəyişdi, bəziləri xarici ölkələrə üz tutdu və s.

Müstəqillik illərində çap olunan uşaq əsərlərini ənənəvi olaraq üç qismə bölmək olar: yeni yaranıb çap olunan uşaq əsərləri, klassiklərimizin uşaq əsərlərinin təkrar nəşri və dünya uşaq ədəbiyyatından tərcümələr.

Iqtisadi çətinlik nə qədər özünü göstərsə də, hər üç sahədən, az da olsa, nümunələr çap olunmuşdur.

Y.Həsənbəy «Sular ayna olanda», Ə.Salahzadə «Yanıltımaçı əlifba», Davud Aslan «Ağ göyərçinim», Əziz Kərim «Çəkməli ayı», Qaçay Köçərli «Qanlı hekayələr», Tofiq Qaraqaya «Uçan nəğmə», Nizami Paşa Saraklı «Balam niyə bal dadır», T.Elçin «Babalar, nənələr, nəvələr», G.Hüseynoğlu «Kişi kimi», Z.Xəlil «Odlar yurdunun paytaxtı», Pərviz Hadi «Qaranquş yuvası», Mahirə Əliyanlı «Türk oğlu, türk qızıyam», Aləmzər Əlizadə «Göyün işığı», Sultan İsmayıllı «Ağ gül, Ağa gül, Ay gül», R.Yusifoğlu «Aylı ciğir», Ə.Əhmədova «Göz kürəsi hörümçəklər ölkəsində», Ruzgar Əfəndiyeva «Lalənin ləçəyi», Ə.Yasınzadənin hərbi vətənpərvərlik mövzusunda sənədli hekayələri və povestləri, Müsavat Partiyası üzvlərinin axtarılmasından bəhs edən sil-

* Məruzəçi prof. Qara Namazov olmuşdur.

silə hekayelər, Ə.Səmədlinin müxtəlif yaşlı uşaqlar üçün yazdığı hekayə, povest, nağıllar, pyeslər və «Çinarlı şəhərin nəğmələri» şeirlər toplusu və s.

Bu müəlliflərin bəziləri 20-30 ildir ədəbi yaradıcılıqla məşğul olur, oxucular arasında çoxdan tanınır, onların şeir və hekayələrini təhlil etməyə bəlkə ehtiyac da yoxdur. Çünkü bu qələm sahibləri öz əsərlərinin məziyyətlərini də, nöqsanlarını da çox yaxşı görürər. Uşaq poeziyasını yaradanlardan xüsusilə T.Elçin, X.Əlibəyli, İ.Tapdıq, Məstən Günər (Əliyev), M.Aslan, Z.Xəlil elə bil yeni nəslə mənəvi-estetik zövq vermək üçün yaranmışlar. Onların hər birinin taleyi sizə bəlliidir. Bu gün həmin şairlərin uşaq ədəbiyyatının inkişafında yeri görünür. T.Elçin dünyasını dəyişdi, Məstən Günər daha çox böyükler üçün lirik şeirlər yazır. İlyas Tapdıq Türkiyəyə üz tutdu, Zahid Xəlil nəsrə keçdi, Məmməd Aslan telesirkətə. Və beləcə bu gözəl poeziya məclisi dağıldı.

Əlbəttə, şeir yenə də yaranır. Onu tanınmış təcrübəli şairlərimiz də yaradır, dərd əlindən şeirdən yapişan gənclər də. Uşaqlar üçün həmişə dəyərli şeirlər yazmış Rəsiq Yusifoğlu «Aylı çığır» (1992) toplusunda da öz dəst-xəttinə sadiq qalaraq kiçik yaşılı balalara məzmunlu, yaddaqlan, dili səlis, axıcı şeirlər bəxş etmişdir. Bu şeirlər mövzu cəhətdən də maraq doğurur. Toplunun birinci bölümündəki şeirlər qədim qalalardan bəhs edir. Şair hər qalanın tarixinə və bu gün sökülbən dağılmış görkəminə diqqəti cəlb edir, heç olmasa böyükler bilmir, kiçiklər bilsinlər. Balacaların diqqətini tarixi abidlərimizin keçmişinə yönəltməklə həm tarixi öyrənmək, həm də bu gün ona qayğı göstərməyə bir çağırışdır; «Yanardağ», «Bu qobu daşlı qobu», «Laylay Qəbələm, laylay», «Örənqala», «Gəmiqaya», «Daş hasar», «Xocamçaxlı qalası», «Uzaqdan gələn nəğmə», «Qorqud baba» və b. bu qəbildəndir. «Qorqud baba» nəğməsində deyilir:

Ürəkləri ovsunlayan,
Bir qopuzu – sazi olub.
Ağsaqqal bir kişi imiş,

Hanı ondan razi olub.
Məclislərdə saz çalanda,
Dinləməkdən kim doyarmış?
Ərənlərə, igidlərə,
Qorqud baba ad qoyarmış.
Adı ilə fəxr eləyir bu el, bu oba,
Babaların babasıdır,
Qorqud baba.

Bu yiğcam, aydın ifadəli şeirdə uşaqlar Dədə Qorqud haqqında yaxşı bir təsəvvür əldə edə bilərlər. Mahirə Əliyarlinin şeirlər kitabından aydın duyulur ki, o şeira yanar bir ürəklə gəlib. Onun «Türk oğlu, türk qızıyam» şeirlər toplusu balalar üçün nəzərdə tutulsa da, şairə bəzən bu səviyyədən kənara çıxaraq içindən qopub gələn bir harayı, odu, alovu bürüzə verir, böyükleri də düşünməyə çağırır. Onun «Qara buludlar» silsiləsinə daxil olan «Xəzər qabarır, türk qalxır», «Mən kiməm», «And içirəm», «Yaralı Şuşa», «Laçın», «Qaçqınlar» və b. bu qəbildəndir. Şeirlərdə düşmənin tövətdikləri cinayətləri yada saldıqdan sonra «And içir!»

Nənəmin gözlorının,
Silinməz kədərinə,
Süfrəmizin başında,
Atamın boş yerinə
And içirəm!
Göy qurşağı tək gözəl,
Üçrəngli bayraqına,
Çapıq vətən torpağının,
Başsız, qərib yaylağınə
And içirəm!

«Xocalıdan 7 yaşılı uşaqın dedikləri» poemasında o dəhşətləri gözlərilə görən, uşaqın söylədikləri oxucuda heyrat doğurur, bizi dənə-dənə düşündürür, intiqama çağırır. Ruzgar Əsfəndiyeva «Lalənin ləçəyi» toplusunda latin əlifbasını

uşaqların öyrənməsi üçün onu sırası ilə bədii deyimlərlə təsvir etmişdir. Bu, həm balacaların əlibanı öyrənməsi üçün, həm də bədii əsər kimi dəyərlidir. Nizami Çaparlı gənc qələmlərdəndir. «Balam niyə bal dadır?» kitabçasındaki şeirləri kiçikyaşlı uşaqlar üçün yazmış. Şeirlər rəvanlılıq, səlisliyi, fikir aydınlığı ilə yaddaqalandır. «Qız və quzu» cəmi 4 misradır, yaniltmac biçimindədir, maraqlı bir səhnəcikdir.

*Körpə quzu, körpə qızı, bacı bildi özünə,
Körpə qızın, körpə quzu hər vaxt düdü izinə,
Qız quzunu, quzu qızı öz dilində səslədi,
Anaş qoyun, körpələri əkizlər tək bəslədi.*

Tofiq Qaraqayanın şeirlərinin ruhundan aydın duyulur ki, o el ədəbiyyatına, aşiq şeirinə yaxşı bələddir. Onun balacaların anlamına uyğun yaratdığı lövhələr xalq deyimini uyğun vəsf olunur. «Bax» şeirinə diqqət edək:

*Yol qurağı meşəlik,
Ağaclarda bara, bax.
Arılar qonub güldə
Pətəklərdə bala bax.*

*Dərələrdə çən-çisək,
Çəmənlərdə ciyələk,
Dağ ətəyi biçənək
Yamaclarda qara bax.*

*Zirvəyə çıxdım daha,
Az qala çatdım aya.
Bir sırılı evdi dünya,
Yaşa, axtar, ara bax.*

Şeir oynaq, axıcı və ritmikdir, həm də gözlə təbiət lövhəsidir. Amma, redaktəyə ehtiyacı var. «Çəmənlərdə ciyələk, dağ ətəyi biçənək» olan halda yamaclarda qar ola bilməz. Olsa-olsa dağın başında, yalda olar. Bizcə, «Yamaclarda

qara bax» əvəzinə «Ağ örpekli yala bax» misrası daha inandırıcı olardı. Çünkü Qafqaz sıra dağlarının zirvələri qar olanda ətəyində ot biçilir. Həm də yala, bala sözləri həmqafıldır, son misra da, «böyü, öyrən, bala, bax», misrası daha məqsədyönlüdür. Məncə, uşaq şeiri yazmaq böyükler üçün yazmaqdan daha çətindir. Çünkü böyükler üçün yazanda bir məqsəd, bir fikir yürüdürlər, uşaq şeirində müəyyən şərtlər gözlənilməlidir.

Süleyman İsmayılin kiçik həcmli «Ağ gül, Ağa gül, Ay gül» kitabçasındaki şeirlər və «Zinqirovlu canavar» poemasında onun uşaq dünyasına yaxşı bələd olduğu aydın duyulur. Bu yaxşıdır ki, gənc şair müşahidə etdiyi hadisəni uzunuzadı nəzmə çəkmir, 5-6 misradada oynaq ifadələrlə uşaq nitqinə uyğun vəsf edir. Şair dolaşalar haqqında aydın, canlı bir təsəvvür yaradır:

*Yerdə quşdur, göydə şarlar,
dolaşalar.
Yemden ötrü dalaşarlar
dolaşalar.
Yol aşarlar, yal aşarlar,
dolaşalar.
Uçan vaxtı yarışarlar
dolaşalar.*

Davud Aslanın da «Ağ göyərçinim» şeirlər toplusunda uşaqların yaddaşına keçə bilən lövhələr çoxdur. Lakin kitabı əvvəlində verilmiş «Nənə, Bəşir, Cavanşir» mənzuməsi 300 misradan çoxdur. Nə poemadır, nə də mənzum nağıł. Sadəcə, nənə ilə nəvələrin söhbətləridir. Belə uzun mənzumələr, uşaqlar üçün yorucudur və yadda da qalmaz. Vaxtilə S. Vurğun bu cür mənzumələr haqqında deyirdi ki, müəllim bunları danişdılca uşaqlar əsnayəcək və zəngin tez çalınmasını gözləyəcək. Xatırladıñ ki, Sabir, Səhhət, Şaiq uşaq şeirinin ölçüsünə, həcminə, vəziniñə və aydın məzmununa xüsusi diqqət yetirmişlər. Büyük Sabirin satıraları ilə uşaq şeirləri

arasında zəmini asiman fərqli var. Ümumiyyətlə, klassiklərimizin bu ənənəsini onların xələfləri ləyaqətlə davam etdirmişlər. Bu günün tanınmış şairləri F.Sadiq, Ə.Salahzadə, R.Yusifoğlu, Y.Həsənbəy, İ.İsmayıllzadə uşaq şeirlərində uşaqların bədii-etik davranışına xüsusi diqqət yetirmişlər.

Şeirə nisbətən uşaq nəşri, xüsusən kiçik yaşıllar üçün əyləncəli hekayələr çox azdır. Onlar da müasir tələbləri ödəmir. Vaxtilə X.Hasilova, Ə.Babayeva, B.Həsənov, N.Süleymanov, Ə.Əhmədova bədii nəşrimiz tarixində yaşaya biləcək ədəbi irs yaratıdlar. Bu irlsin içərisində gələcək nəsillərin də öyrənə biləcəyi milli-mənəvi sərvətimizə çevrilən hekayələr və povestlər çıxdır. İndi isə iki-üç nəsirin adını xatırlamaq olar; Əli Səmədli, Əziz Kərim, Pərviz Hadi.

Müxtəlif yaşlı balalarımız üçün ardıcıl və səmərəli ya-zıb-yaradan qocaman müəlliflərdən biri Əli Səmədlidir. Əli Səmədli uşaqlar üçün ən çox yazan, həm də ən çox çap olunmuş ədiblərimizdəndir. Onun son illərdə çap olunan «Generalın uşağı», «Nağıllı, əfsanəli pyeslər», «Nağıllar, əfsanələr», «Sehirlə ocaq» (İstanbul) «Seçilmiş əsərləri», «Cinarlı şəhərin nəgmələri» və başqa kitablarında toplanmış hekayələr, nağıllar, povestlər, pyeslər və sonuncu şeirlər kitabı kiçik, orta və yuxarı yaşlı uşaqlar üçün yazılmışdır. Mövzu baxımından da çox zəngin olan bu əsərlərdə Əli həm tarixi keçmişimizə, unudulmaz şəxsiyyətlərin həyatına, həm də dövrümüzün cəmiyyəti narahat edən problemlərinə müraaciət etmiş, yeniyetmələri düşündürən məsələlərə toxunmuşdur. Bu əsərlər arasında təmsil janrına geniş yer verilir. Bu da təbiidir. Uşaqların təbiət aləminə yaxşı bələd olmaları üçün təmsil janrı əsas vasitələrdəndir. Həm də bu yolla uşaqlar insanların da xasiyyətlərinə bələd olurlar. Əli Səmədlinin uşaqlar üçün bir çox dram əsərləri yerli və xarici ölkələrin sehnələrində tamaşaşa qoyulmuşdur.

Yaradıcılığı özünəməxsusluğu ilə seçilən Əzizə Əhmədovanın «Gözkürəsi hörməçəklər ölkəsində», «Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macərala-

rı», «Açgöz qudurlar» trilogiyası həm əfsanə-macəra-təmsil, həm də həyat həqiqətləri ilə cilaalanın zəngin mündəricəli povestləri 20 Yanvar – qara günlərimizlə tamamlanır. Şübəhəsiz, bu qəbil əsərlərin ruşeyimi qədim əfsanələrlə səsləşədə, yazardının məramı baxımından müasirdir, günümüzlə səsləşir, zəngin və koloritlidir.

Əziz Kərimin «Çəkməli ayı» kitabına toplanmış hekayələri təcrübəli qələmin məhsuludur. Hekayələr kənd uşaqlarının həyatından, onların kənd mühitinə bağlılığından, təbiətin qoynunda təbiəti öyrənə-öyrənə böyüymələrindən, təhsil və tərbiyələrindən, valideynlərinə köməyindən bəhs edir. Müəllif uşaqları həyatın və təbiətin bir sıra çətin, qorxulu sınaqlarından keçirir.

«Çəkməli ayı» hekayəsində ayı Aynur anası işə gedəndən sonra həyətə girib sobanın üstündə olan xörəyini yeyib meşyə çəkilir. Bu bir neçə dəfə təkrar olunur. Aynur dərin sarsıntılar keçirir, lakin yavaş-yavaş çəkməli ayının bu hərəkətinə alışır, hər şeyi anlayır və onun köməyilə ayı dərisinə bürünmiş təxribatçı ələ keçir.

Sərhəd rayonunda yaşayan uşaqları ağır imtahanlardan keçirmək yaxşıdır, onlar daha ayıq olmalıdır. Müharibə şəraitində isə bu daha vacibdir. Əziz Kərimin təsvirləri də inandırıcıdır. Amma müəllif bu və ya başqa hekayələrində elə sözər və adları işlədir ki, o bizim dilimizin lügət fondunda yoxdur. Belə hallarda müəllif, heç olmasa, sətir altı müxtəsər məlumat verməlidir. Azərbaycanın milli tərkibi mürəkkəbdir. Bu da istər-istəməz dildə özünü bürüzə verir.

Caniyev Elnurun «Unudulmayan çağlar» (2005) adlı ilk kitabında müxtəlif aktual mövzulara toxunur: «O günləri unutmaram», «Məktəb illəri – ömrün bəzəyi», «Yaralı yerimiz – şəhidlər», «Ssenarilər», «Yumor ... humor...» və s.

Kitabda diqqəti cəlb edən ilk yazı «Nənəmin çörəyi» adlı eseddir. Burada nənə-nəvə münasibətindən, uşaqlarla böyükər arasındakı səmimi və mehriban münasibətdən, sağalmaz xəstəliyə düşər olan nənənin nəvəyə ağır təsirindən

bəhs edilir. Ən əsası da, nəvənin nənənin xəstələnməsi ilə əla-qədar «nənə çörəyi»nə həsrəti uşaq səmimiyyəti ilə açıqlanır.

Xalqımızın talyeyində ağır və sağlamaz izlər buraxan 20 Yanvar və Qarabağ faciələrini əks etdirən xatırələr təsirlidir, yaddaqalandır. E.Caniyev şəhidlərimizlə bağlı hadisələri özünəməxsus bir dildə oxucuya çatdırır.

Sevinc Nuruqızı «Çərpələng» (2002), «Sarı diz və viz» (2003), «Qisas» (2005) kitablarını nəşr etdirmişdir. Bu kitablar müasirliyi və orijinallığı ilə diqqəti cəlb edir.

Gənc nasır Pərviz Hadinin «Qaranquş yuvası» kitabına toplanmış hekayələr istedadlı bir qələm sahibinin yaxşı bir yazıçı olacağından xəbər verir. Onun «Həyatın axını», «Südabə», «İnam», «Qarlı gecədə», «Paşa baba», «Canavar məhəbbəti» və b. inam və cəsarətin məhsuludur.

Aysel Sabir (Quliyeva) «Sönməyən çıraqın işığı» (2004) adlı kitabında uşaq mövzusuna müraciət edib, müxtəlis mövzuda yaddaqalan hekayələr qələmə almışdır.

Bu gün biz hiss və duyğularımızı oxuyub yazan kom-püter zamanında yaşayırıq. Bu gün bəşəriyyətin ən yeni kəşflərini elma bələd olan qələm sahibləri adı anlaşılan hekayələr vasitəsilə yeniyetmələrə öyrətməlidir. Dünya günü-gündən dəyişir, dünənki yenilik bu gün köhnəlir, insanlar daha yenisini gözləyir. Bizim azyaşlı nəslimiz bu yeniliyə bə-ləd olmasa ümumbəşəri dəyərlərdən məhrum olar. Xatırladım ki, «Azərbaycan ensiklopediyası» nəşriyyatı üç cildlik uşaq ensiklopediyasını balalarımızın ixtiyarına vermişdir. Şübhəsiz, onlar ensiklopediyada müasir elmi-texniki kəşflər, eləcə də sovet imperiyası dövründə deyə bilmədiyimiz türk dünyasının böyük öndərləri, ulu keçmişimiz haqqında yeni və zəngin bilgilərlə tanış olacaqlar. Onu da xatırladım ki, ensiklopediya institutu son illərdə balacalar üçün latin əlif-bası ilə 23 adda rəsmli iri ölçülü kitablar çap etmişdir. Bu kitabçalara xalqımızın mənəvi sərvəti - sehirli-əfsanəvi və məisət nağıllarından, əfsanə və rəvayətlərdən, lətifələrdən, mövsüm və mərasim nəğmələrindən, tapmaca və yanilt-

maclardan və b. nümunələr toplanmışdır. Bu seriyadan olan kitabları balaca oxucular böyük maraqla qarşılıqlı.

Əlbəttə, uşaq ədəbiyyatı yalnız şeir və hekayələrdən ibarətdir kimi düşünmək doğru olmazdı. Bugünkü nəsil sabahkı millətdir. Sabahkı milləti dünya sivilizasiyası səviyyəsinə qaldırmaq üçün dünyada baş verən ən yeni ictimai-siyasi prosesi, elmi-texniki yenilikləri, bütün bunlarla yanaşı, tarixi keçmişimizi bugünkü nəslə aşılamalıyıq. Bir uşaq öz keçmişini bilmirsə, o öz ata-anasına da laqeyd olacaq. Çünkü daxilimizdə gedən ideoloji təxribat iqtisadi çətinlikdən istifadə edib yeniyetmələri yolundan azdırır, onları başqa dillərə, təriqətlərə təhrik edir. Buna görə də biz həm ulu keçmişimizin maddi və mənəvi sərvətlərini araşdırıb üzə çıxarmalı, həm də sabahkı yenilikləri öyrənməli və öyrətməliyik.

Uşaqlar üçün «Gənclik» nəşriyyatı qədim sərkərdələr haqqında rəsmli kitabçalar çap edib. T.Bünyadov «Cavansır», «Atropat», B.Həbiboglu «Mete Xaqqan», Ə.Nicat «Şah İsmayıllı». Bu yaxşı niyyətdir. Büyüklərimizin hər biri haqqında belə yiğcam, aydın, sadə dildə tarixi hekayələrə ehtiyac var. Əlbəttə, təkcə sərkərdələr haqqında yox, ümumiyyətlə, böyük tarixi xidməti olan hər bir elm, maarif, sənət adamları haqqında da yazmaq lazımdır.

Bunlarla yanaşı, bugünkü uşaqların həyatından, talyeyindən, problemlərindən, keçirdikləri ağır sınalardan, demək olar, heç nə yazılmır. Tək-tük rast gəldiyimiz hekayələrdə isə nənə-nəvə, baba-nəvə səhbəti, çilpaq tərbiyə məsələləri ənənəvi qaydada bir-iki epizodla təsvir olunur.

Klassiklərimiz S.Sani rus imperiyasının ağır şəraitində «Qaraca qız», «Nurəddin», «Abbas və Zeynab», «Əhməd və Məleykə»lərin talyeyini necə qələmə alıb. Bugünkü uşaqların başına onlardan də betər hadisələr gelir, çirkin əməllər xatırınə uşaq oğurlamaq və ya öldürüb ev yarmaq dəb olub. Onsuz da müstəqillik bizə asan başa gəlmir, döyüllə-döyüllə, əzilə-əzilə, taqatdən düşə-düşə addimlayırıq.

1990-ci ilin 20 yanvarından, metroda törədilən partlayışlarından. Qarabağdan, Ermənistandan doğma yurdularından qovulmuş qacqınların faciələrindən yazanlar böyük fədakarlıq göstərirlər. Bu mövzu bu gün üçün və sabah üçün də çox vacibdir. Bu faciələrin qəhrəmanları olan uşaqlardan yazmaq daha vacibdir. Axi niyə bu uşaqlar «talkuçkalarda» alverçilərə yemək-içmək, çay daşısın. Bu gün lənətlər yağırdığımız sovet dövründə məktəbdən qalan uşaqın valideyni ciddi tənbeh olunur, hətta lazımlı galəndə məhkəmə qarşısında cavab verirdi. İndi valideyni də, uşağı da düşündürən ancaq çörək dərdidir.

Qeyd edim ki, uşaq ədəbiyyatının problemləri araşdırılıb öyrənilir. Təkcə son on ildə «Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri» (1920-1980-ci illər) (Q.Namazov), «Müasir uşaq ədəbiyyatının əsas problemləri», (Z.Xəlil), «Azərbaycan uşaq nəşri» (1920-1960-ci illər) (A.Hacıyev), «Azərbaycan uşaq şeirinin inkişaf yolları» (Ə.Mirzəyev) mövzusunda dissertasiyalar yazılıb müdafiə olunmuşdur. Ə.Əhmədova M.Dilbazi haqqında, H.İsmayılov M.M.Seyidzadə haqqında, İ.Rəhmanova M.Rzaquluzadə haqqında, eləcə də Rəsul Rza və uşaq ədəbiyyatı, Nübar Namazova «S.Vurğun və uşaq ədəbiyyatı», 1970-1980-ci illər uşaq nəşri, İkinci Dünya müharibəsi illərində uşaq şeiri, 1970-ci illər uşaq şeiri, mövzusunda namizədlik dissertasiyaları müdafiə etmişlər. Hazırda bir çox problem mövzular üzərində araşdırımlar aparılır, dissertasiyalar yazılır. Bəzi dissertasiyalar hətta kitab şəklində çap olunmuşdur. Ali məktəblərin müvafiq kafedrallarında uşaq ədəbiyyatı proqramlaşdırılıb tədris olunur, həm də elmi araşdırımlar aparılır.

Əlbəttə, uşaq ədəbiyyatını yaradan yazıçılarla onun əsərini tədris edən müəllimlər arasında ardıcıl əlaqə olsa, yazıçı onun əsəri haqqında müəllimin və tələbənin mülahizələrinə qulaq assa, bu yaxşı səmərə verər. Bilirsiniz ki, orta məktəbin 8-ci sinfinə qədər ədəbiyyat dərsliklərinə verilmiş

ədəbi material əsasən uşaq əsərlərindən ibarətdir. Bəzən bu dərslikləri tərtib edən müəlliflər yaxşı mətn tapmaqdə çətinlik çəkirələr. Çünkü aşağı siniflərdə tədris olunan mətnədə bir sıra şərtlər gözlənilməlidir. Azyaşlı uşaqlara keçilən hər bir şeir və ya hekayədə aydın məzmun və məram, təmiz ana dil, yığcam və bütövlük yerli-yerində olmalıdır. M.Ə.Sabir, A.Şaiq, A.Şəhət, R.Əfəndiyev kimi yazıçı-müəllimlər bu ölçüyə daha dəqiqliklə yanaşıblar.

Bu gün biz müstəqillik yolunda qıl körpüdən keçirik. Bizim hər bir addımımız sabahkı taleyimizi həll edir. Yazıçının və müəllimin ən böyük amali yeni nəslə bu qıl körpüdən ustalıqla keçirməkdən ibarət olmalıdır. Uşaq yazıçılarının yığıncağında onların əsərləri haqqında ötəri fikir söyləyib-filan əsər yaxşıdır, filan əsər qüsurludur deyib, işi tamamlamaq olmaz.

Bu gün Yaziçılar Birliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi, Gənclik nəşriyyatı Prezident Aparatının səlahiyyətli müşavirinin iştirakı ilə uşaq ədəbiyyatı və yeni nəslin tərbiyəsi məsələsi ətrafında geniş müzakirə açmalı və təkliflər verməlidir. «Gənclik» nəşriyyatı xüsusi qayğı göstərilməlidir. Əslində bu qayğı yeni nəslə olan qayğıdır. Uşaqların sabahına bütün ədəbi ictimaiyyət də məsuliyyətlə yanaşmalıdır.

Gülzar İbrahimova (1958)

Zəngəzur mahalının Mehri rayonunun Aldərə kəndində doğulmuşdur. 1959-cu ildə ailəsi Bakıya köçmüştür. 1970-1976-ci illərdə AXTİ-də (İndiki İqtisadiyyat Universiteti) təhsil alıb. Təhsil illərində başlayaraq müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Mətbuatda informativ yazılarla çıxış etmiş və bundan sonra bütün fəaliyyətini uşaqlar üçün nağıllar və hekayələr yazmağa yönəltmişdir.

Gülzar xanım qısa müddətdə 25-ə qədər kitab çap etdimişdir: «Dünyanın ən güclüsü», «Tənbəlin nağılı», «Tülükü balası», «Su pərisi», «Od xəzinəsi», «Göy qurşağı qardaşlarının yeddi nağılı», «Sehirlili nağıllar», «Dəniz balası», «Dəshətli nağıł», «Göydə neçə ulduz var» və b. kitablarında müxtəlif mövzulu nağıllar toplanmışdır.

Bu nağılların məziyyəti ondadır ki, müəllif nağıł vəsítəsilə yurdumuzun ən qədim dövrlerində baş verən tarixi hadisələr, eləcə də, sərkərdələrin qəhrəmanlığı haqqında uşaqlara maraqlı bilgilər verir. Uşaqlar ulu keçmişini ilkin olaraq nağıllar vəsítəsilə öyrənirlər. Torpağımızda neftin kəşfi («Od xəzinəsi»), Roma qoşunlarının Qobustana yürüşü («Təmraz və gün»), Gəncə zəlzələsi haqqında («Göyoğlanın hekayəsi»), Karfagenlərlə romalların döyüşü («Ağaoğlanın hekayəsi»), Atəşpərəstlik haqqında («Qaraoğlanın hekayəsi»), Süleyman şahla bağlı hekayət («Qırmızın hekayəsi»), Hindistan məmləkətində cüzam xəstəliyi haqqında («Yaşılbaşın hekayəsi») və b. bu tipli nağıllar zəngin məzmun və mündərəcəyə malikdir. Bu nağıllarda Gülzar xanım çox maraqlı rənglər və bədii formalar seçərək tarix və yarımtarixi rəvayətləri uşaqların yaş səviyyəsinə uyğun təsvir edir. Uşaq həm öz yurdunda, həm də dünyada baş verən hadisələr haqqında ilkin təsəvvür əldə edə bilir; Zərdüst və onun «Avesta» abidəsi, Tomrisin Kirdən intiqam alması, Qədim yunan təbibi Hippokratın şəxsiyyəti («Sehrlili təbib») və onun məşhur Hippokrat andı, Məhəmməd Peyğəmbərin müqəddəsliyi və Quranın yaranma tarixi, Babək və onun qəhrəmanlığı, Naxçıvanın Əlinca qalası, Təhmasib şah dövrünün hadisələri və s. nağıllar bu qəbildəndir. Bu tarixi hadisə və şəxsiyyətlər haqqında bilgilər yeniyetmələrdə aydın təsəvvür yaradır.

Müəllisin çox maraqla oxunan əsərlərindən biri «Dəshətli nağıł» adlanır. Nağılda kainatın yaranması, təbiətdə və insanların həyatında baş verən hadisələr, zəlzələlər, daşqlılar, insanlığın yolundan azması nəticəsində quşların qırılma-

sı olayları insan qəlbinin daşlaşması nəticəsində baş verdiyi ni inandırıcı təsvir edir.

Xalq yaradıcılığında və klassik ədəbiyyatda olduğu kimi müasir ədəbiyyatda da Xeyir və Şər konflikti davam edir. Bu bəşəri və həlli müşkül olan bir problemdir. Zərdüst etiqadının mayası olan Xeyir və Şər min illər boyu insanlığın mübarizə predmetinə çevrilmişdir. Zərdüst nağılında bu mövzudan bəhs olunur. Nağılda Zərdüstün doğulması, xüsusi tərbiyə alması, müqəddəsliyi, yaratdığı «Avesta» dinində Xeyir və Şər təlimi, xeyirxahlığın insanlara götürdüyü xoşbəxtlik təlimini misallarla təsbit edir. Zərdüş deyir: «Üstündə gəzdiyiniz torpaq, isındıyiniz od, müqəddəsdir. İnsanlar torpağın, suyun, odun müqəddəsliyini qorumaçıdır. Bütün insanlar bir-birlərinin qayğısına qalmalı, dost olmalıdırlar. Bir-birlərini incitməməli, heç kəs torpaq üstündə, mal üstündə bir-birilə savaşmamalıdır. İnsan insanın qədrini bilməlidir. Tanrıının yaratdığı bütün canlılar yalnız və yalnız onun əmrilə dünyalarını dəyişə bilərlər».

Zərdüst təlimi min illər boyu şifahi və yazılı ədəbiyyatın ideya mənbəyi olmuşdur. Gülzar xanım da nağıllarının bir çoxunu bu mövzuya həsr etmişdir; «Dəniz balası», «Qarışqa qardaşlar», «Nəcmiyyə və ögey ananın nağılı», «Qəddar ovçu haqqında nağıł», «Paxıl bacının nağılı», «Günahsız qarı», «Tapdığın qisası» və başqa nağıllarda birinin insanlığı, yaxşılığı, xeyirxahlığı, nacibliyi, insanlığa məxsus ali məziyyətləri təqdir edildiyi halda, o birisinin ən alçaq sıfətləri – hiyləgərliyi, xəbisliyi, paxıllığı, qonşunun yaxşı işlərini gözü götürməməsi, yaxşılığa qarşı tor qurması, insanlığa xas olmayan cəhətləri ifşa olunur. Bu nağılların məziyyəti bir də ondadır ki, müəllif yaxşının yaxşı cəhətlərini, pisin pisliyini birbaşa yox, çox mürəkkəb yollardan, çətin imtahandan keçirə-keçirə hər birinin fərdi cizgilərini zəngin boyalarla təqdim edir. Gülzar xanımın fantaziya dünyası hüdudsuz olduğundan qəhrəmanlarını çətin sınaqlarından keçirə bilir. Yeri gələndə sehirlili qüvvələrdən və vəsítələrdən də istifadə

edir. Bu nağılda realist hadisələrdə sehirli qüvvələr bir-birini əvəz edir. Yuxarıda xatırladığımız nağıllarda bu motivlərin hər ikisindən məharətlə istifadə olunmuşdur.

«Dəniz balası» nağılında dənizə yaxın səhrada zəngin dövləti olan gənc padşah evlənmək üçün İran, Ərəbistan və Hindistanın şahzadə qızlarını qonaq dəvət edib, onların ağıl və bacarığını yoxlayıb özünə qız seçmək istəyir. Şahın verdiyi suallara qızlar cavab tapa bilmirlər. Ancaq hind şahzadəsi Sindinin xidmətçisi Ağça sualların cavabını ona öyrədir. Şahın verdiyi suallar və Sindinin cavabları maraqlıdır:

1-ci sual – Ovçunun atlığı ox ceyranın sağ ayağından dəyib sol qulağından çıxmışdır.

Cavab – Ovçu oxu atan zaman ceyran sağ ayağı ilə qulağını qaşıyırırmış. Odur ki, ceyranın ayağına dəyəndən sonra sağ qulağına girmiş sol qulağından çıxmışdır.

2-ci sual – Tanrıının yaratdığı nemətlərdən od, su, dəmir həmisi bir-birlərinə düşmən sayılıblar. Bunun səbəbi nədir?

Cavab – Od sudan qorxur, çünki yalnız su ona qalib golib söndürə bilir. Dəmir isə oddan qorxur. Çünki oddan başqa heç bir şey dəmiri əridə bilmir. Dəmir də suyu sevmir, su dəmiri paslandırıb çürüdür. Ona görə də od, su, dəmir bir-birinə düşmən sayılır.

3-cü sual – Bir gün ərzinədə bütün dünyani gəzməyin ən asan yolunu kim mənə deyər?

Cavab – Günəşin izi ilə getməklə bir günə bütün dünyani gəzmək olar.

4-cü sual – O nədir ki qızıldan çox qiyməti var, nə dadı var, nə rəngi, nə qoxusu, insana çox gərəyi var, nə satılar, nə alınar.

Cavab – Bu sudur. Tanrıının insanlara hədiyyəsi müqəddəs olan su. Susuz hayatı mövcud ola bilməz.

Göründüyü kimi, şahın sualları düşündürүcü və müdrük suallardır. Şah özü də ağıllı hökmardır, istəyir x-

nımı ağıllı olsun. Dar gündə şaha kömək etsin, ağıllı məsləhətlər versin.

Sualların cavabları da mənalı, inandırıcı və məntiqli cavablardır.

Müəllif «Qisas» nağılında Tomrisin Kirlə apardığı savaşda Kiri öldürüb başını qan çəlləyinə salması motivini əsas götürmüş, hadisəni nağıl yolu ilə təsvir etmişdir. Tarixi hadisələrin nağıl vasitəsilə oxucuya çatdırılması ulu tarix haqqında gənclikdə həm aydın təsəvvür yaradır, həm də onlarda vətəndaşlıq duygularını qüvvətləndirir.

Həmin silsilədən olan «Çirkin qul» nağılında isə Şəmsəddin Eldəgizin qul olarkən dönə-dönə satılması, nəhayət, qeyri-adi bacarığı ilə sarayda hörmət və nüfuz qazanması, beləliklə də, özü hakim fəvqünə qalxması təsvir olunur. Bu da xalqımızın məşəqqətlərlə dolu tarixinin bir səhifəsidir.

Eldəgizin oğlu Cahan şahla bağlı «Ən varlı məmləkət» nağılında monqolların Naxçıvana hücumu, Əlincədə xəzinə axtarmaları, lakin əlibəş geri dönmələri maraqlı yadda qalan nağıllardır.

Nağılların məzmunundan aydın olur ki, Gülzar xanım tarixi hadisələri yaxşı bilir, həm də həmin hadisələri nağıl şəklinə salmağı bacarır. Yeniyetmələrə ulu keçmişimizi ilkin olaraq nağıl yolu ilə öyrətmək yazılının əsas qayasıdır. Bakıda Xəzər sahilində nefstİN üzə çıxməsi havanın zəhərlənməsi, Xəzərdə balıqların qırılması, beləcə bir tərəfdən ölkəyə fəlakət gətirməsi, o biri tərəfdən acgöz insanların nefst alveri ilə günü-gündən varlanması təzad yaradır.

XII yüzildə Gəncədə baş verən dəhşətli zəlzələ, zəlzələdən sonra gürcülerin insanları qarət etmələri də Gülzar nənənin önə çəkdiyi mövzulardandır. «Göy qurşağı qardaşlarının yeddi» silsiləsindən «Göyoğlanın hekayəti»ndə qoca Gəncə faciəsini ağlaya-ağlaya Göyoğlana danışır, hələ bu azmış kimi gürcülerin Gəncə qapısının bir tayıni aparmalarını, onların vəhi talançılığını da söyləyir.

Gülzar nənə mümkün olmayan hər hansı bir hadisəni sehrin gücü ilə həyata keçirə bilir, oxucunu inandırır, yeri göləndə ədəbi şərtliliklərdən də istifadə edir. «Dünyanın ən güclü canlısı», «İşildaböcəyin sırrı», «Tərs padşahla üç bacının nağılı», «Ən qiymətli nemət», «Körpə uşaqla xallı keçinin nağılı», «Qarışqa qardaşlar», «Nəcmiyyə və ögey ananın nağılı», «Bir qurtum su», «Ağrı daşı» və b. bu qəbildədir.

Müəllif insanın bütün canlılardan güclü olmasını təsdiq etmək üçün Baba Pünhan (müəllif şair Baba Pünhanı nəzərdə tutur) tərs uşağı tükdən istifadə edib qarışqadan başlamış filə qədər bütün heyvanlara döndərir. Bu macəralardan sonra tərs uşaq inanır ki, insan bütün canlılardan güclüdür.

Vəhşi təbiətli Şavəddin (İşildaböcək) zorla evləndiyi arvadına bildirir ki, qızı olsa, öz əlilə qılıncdan keçirəcək. Dünyaya qız gəlir. Ana – Almaz ərinin qorxusundan qızını aparıb çöldə bir çalada dəriyə büküb torpağa basdırır. Gecələr gedib əmizdirir. Şirəçi Qulam yeri qazarkən təsadüfən qızı tapıb evə gətirir. Çox gözəl olan və həmişə başında işildaböcək gəzən bu qız övladsız ailəyə xoşbəxtlik gətirir.

Deməli, Şavəddin arvadına, doğma qızına qarşı vəhşidirsə, əksinə şirəçi Qulam qadını ilə ən nəcib, insana xas olan ülvi hissələrə malikdir.

«Tərs padşahla üç bacının nağılı»nda isə çirkin ifritə qız tilsimlə üç gözəl bacının gözəlliyyini özünə köçürür, onları da tilsimə salır. Padşahın elçilərinin köməyi lə bacılar da, daşa döndərilmiş ataları da tilsimdən xilas olurlar, gözəllikləri də özlərinə qayıdır.

Qeyd edək ki, xeyirlə şərin mübarizəsində şər həmişə qurduğu tora özü düşür, cəzasını alır. Cəmiyyətdə də təbii olaraq belə bir qanuna uyğunluq vardır. «Körpə uşaqla xallı keçinin nağılı»nda olduğu kimi doğulkən yetim qalan uşağı saxlamaq üçün ata evlənməli olur. Ögey ana uşağı acıdan öldürüb evə sahib olmaq istiyor. Uşağın acıdan ağladığını duyan çox həssas keçi gecələr uşağı əmizdirir. Bunu görən ögey ana isə ərini məcbur edir ki, keçini kəssin.

Bunu da hiss edən keçi bu hiyləgər qadını itələyib təndirə salır. Keçi də xilas olur, körpə də.

Gülzar nənənin nağıllarında hiyləgər, paxıl, şər qonşuların xəbis əməlləri ifşa olunur. «İllham və Fərizənin nağılı» bu mövzuya həsr olunmuşdur. İlham dəmirçidir, zindanın üstündə hər şey düzəldir, düzəltdiyi qılıncların üstündə də öz adını həkk edir. Fərizə İlhamın insanları öldürmək üçün qılınc düzəltdiyinə etiraz etsə də, hiyləgər qonşuların qana susadiqlarını görüb İlhamla razılaşır. Bir gün həmin xəbis qonşular hücum edib el-obanı qırır, evləri yandırır. Fərizə bu dəhşətləri görüb İlhamın yanına qaçırl. Xəbis qonşular artıq İlhamın onlara bağlılığı qılıncı onun ürəyinə soxub öldürmüsdürlər. Bu faciəyə dözməyən Fərizə də intihar edir.

Deməli, Gülzar nənə 20 yanvarda ruslarla ermənilərin yurdumuza soxulub əliyalın, günahsız insanları qətlə yetirdiklərini nağılvəri boyalarla qələmə almışdı.

Müəllif nağılm daha təsirli çıxmazı üçün hətta canavarın belə çöldə bir-birinə olan instik hissini gözləri ilə müşahidə etmiş, ovçu tərəfindən yaralanmış ağ canavara görə qara canavar üzünü necə göylərə tutub ulayır, sonra da gözyası tökür. Eyni hadisə az sonra İlham və Fərizənin başına gəlir.

«Pis qonşu», «Günahsız qarı» nağılları da hiyləgər ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edilir. Eləcə də məhşur müğənni Qədir Rüstəmovun Xocalı hadisələri zamanı başına gələn hadisələr maraqlı təsir vasitələri ilə nəql olunmuşdur.

Gülzar nənə əhvalatları sadəcə olaraq nağıllaşdırır. O, müxtəlif bədii üssullardan istifadə edərək süjet qurur, əhvalata bəzək vurur, xalq nağıllarının dilinə uyğunlaşdırır, onun bədii formalarından ustalıqla istifadə edir. Yaşadığımız dövrə olmuş olayları nağıl şəklində elə uyğunlaşdırır ki, sanki bu əhvalat keçmişdə baş vermişdir.

Nağılcının yarı realist, yarı fantastik süjetli nağılları da var ki, hadisələr həm dənizdə, həm də quruda baş verir. «Su pərisi» və «Dəniz balası» bu sıradandır. Dünyanın ən gözəl

dənizlərindən birində dənizdə boğulanları xilas edən namə-lum qüvvə Şahnur adlı gənci çox düşündürür. Şahnur sırrı öyrənmək üçün özünü dənizə atıb «xilas edin» - deyə haray salır. Yarı dünya gözəli qız, yarı balıq olan su pərisi Şahnur-ru xilas edir. Beləcə Su pərisi ilə Şahnur bir-birlərini sevirlər. Təəssüf ki, sonrakı hadisələr onları məhvə doğru aparır. Ancaq hadisələr çox təbii və inandırıcı qurulmuşdur. Şübhə-siz ki, suda yaşayanla (həm də yarı balıq) quruda yaşayanın fantasiyası baş tutmaz. Amma gənc oxucular üçün maraqlı fantastikadır. İnsanın suda yaşamaq ideyası yazıçıları həmişə düşündürən mövzulardan olmuşdur. Gülzar nənə «Dəniz balası» nağılından da bu məqsədlə yazılmışdır. Bunun üçün də o fantastik boyalardan istifadə edərək təzə doğulan şahzadəni şahın paxıl qadını dənizə atır. Körpə dəniz aslanının südü ilə böyükür. Ancaq tanrı ananın yalvarışlarını eşidib Dəniz balasını ananın özünü qaytarır. Deməli, insan quruda yaşamaq üçün doğulmuşdur. O harada doğulur-doğulsun Yer oğludur. Yerə dönməlidir. Yaziçi körpə qəhrəmanını bu sınaqlardan keçirib onu yenə də öz mühitində qaytarır.

Bu qəbil nağıllar uşaqlarda dəniz haqqında, dənizdəki canlı hayat və bilgilər haqqında yaxşı təsəvvür yaradır.

Müəllisin «Göydə neçə ulduz var?» şeirlər kitabında şeirlər sual şəklində qurulmuşdur. Bu suallar uşaqları düşündürür, axtarışa sövq edir, biliyini zənginləşdirir.

ƏDƏBİYYAT

1. Əliyev H. Ədəbiyyatın yüksək borcu və amali. B., 1999.
2. Abdullayev C. Səməd Vurğunun sənət dünyası. Bakı, Yaziçi, 1986.
3. Abdullayev C. Bədii ədəbiyyatın tərbiyəsi rolu. «Filoloji araşdırıcılar», 2004.
4. Abdullayeva A. Müşfiq və folklor. Bakı, Gənclik, 1996.
5. Axundlu Y. İstiqlal şairləri. Bakı, Elm, 1998.
6. Allahverdiyev P. «Dəbistan» jurnalında tərbiyə məsələləri. «Azərbaycan məktəbi», 1958, №7.
7. Allahverdiyev P. «Məktəb» jurnalında təlim-tərbiyə məsələlərinə dair. «Azərbaycan məktəbi», 1960, №8.
8. Arash H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı, ADU nəşri, 1956.
9. Arash H. Məhəmməd Füzuli. Bakı, 1958.
10. Arash H. Şairin hayatı. Bakı, 1940, 1968.
11. Azərbaycan folklor antologiyası, 2 cilddə // Tərtib edəni: Ə.Axundov. Bakı, 1968.
12. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. I-XXI kitablar, 1965-2006.
13. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 cilddə, I cild (şəir) // Tərtib edəni Q.Namazov, 2005.
14. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 cilddə, II cild (şəir) // Tərtib edəni Q.Namazov, 2005.
15. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 cilddə, III cild (nəşr) // Tərtib edəni Q.Namazov, 2005.
16. Bayramov Q. Vurğun poeziyası. Bakı, 1976.
17. Belinski V.Q. Seçilmiş məqalələri. Bakı, Gənclik, 1979.
18. Bəktəş İ. XX əsr uşaq mətbuatında ədəbiyyat. Bakı, ADU-nun nəşri, 1995.
19. Böyük sənət uğrunda. SSRİ Yazıçılarının II qurultayında S.Vurğunun poeziya haqqında əlavə məruzəsi. B., 1970
20. Budaqov B. Təbiət poeziya işığında. Bakı, 2006
21. Büllluri H. Məhəmmədhüseyn Şəhriyar. Bakı, Elm, 1984.
22. Cəfərov M.C. İki qurultay arasında Azərbaycan uşaq ədəbiyyatı. Həmişə bizimlə. B.. «Yaziçi», 1980.

23. Cəlil Məmmədquluzadə (Həyat və yaradıcılığı), Bakı, 1974.
24. Cəmşidov Ş. «Kitabi-Dədə Qorqud»u vərəqləyərkən. «Gənclik», 1969.
25. Cəmşidov Ş. Təmsillərimiz haqqında. «Azərbaycan», 1974, №8.
26. Əbilov İ. Uşaqlar üçün böyük ədəbiyyat yaradaq. «Azərbaycan», 1970, №3.
27. Əsfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1982.
28. Əhmədov Ç. Uşaq ədəbiyyatında ideya və sənətkarlıq məsələləri. «Azərbaycan», 1960, №2.
29. Əhmədov C. Uşaq və zaman. Bakı, Yaziçi, 1986.
30. Əhmədov T. XX əsr Azərbaycan yazıçıları. Bakı, Nurlan, 2004.
31. Əhmədova Ə. Bu ellərə vurulmuşam. B., 1978.
32. Əzizov Ə. Azərbaycan sovet uşaq ədəbiyyatının inkişaf yolu. (1920-1945-ci illər). B., 1968.
33. Fərhadov F., Hacıyev A. Azərbaycan uşaq ədəbiyyatı tarixi. Bakı, Maarif, 1986.
34. Fərzəliyev T. Azərbaycan xalq lətifələri. B., 1971.
35. Hacıyev A. Uşaq nəşri tədrisinin bəzi məsələləri. B., 1977.
36. Hacıyev D. Azərbaycan ədəbiyyatında tarixi dram. Bakı, Yaziçi, 1983.
37. Haşimov Ə.H. Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər. Bakı, 1958.
38. Hüseyn M. Azərbaycan uşaq ədəbiyyatında əmək mövzusu. «Ədəbiyyat və incəsənət məsələləri», B., 1958.
39. Hüseynov F. Adı əhvalatlarda böyük həqiqətlər. Bakı, 1977.
40. Hüseynov S. Seyid Əzim Şirvaninin yaradıcılıq yolu. Bakı, «Elm», 1977.
41. Hüseynoğlu G. Müşfiq. B., 1968.
42. Xəlilov A. İngilabdan əvvəl Azərbaycanda uşaq kitablarının nəşri tarixindən. ADU-nun Elmi əsərləri, (tarix və fəlsəfə), 1969, №4.
43. Xəlilov A. Azərbaycan uşaq ədəbiyyatının nəşrinə dair. (1920-1930-cu illər), ADU-nun Elmi əsərləri, dil-ədəbiyyat seriyası, 1970, № 2.
44. İbrahimov M. Büyük satira ustası. Bakı, 1966.
45. İsmayılov Y. Abdulla Şaiqin həyat və bədii yaradıcılığı. B., 1962.
46. İsmayılov Y. Mir Cəlalın yaradıcılığı. Bakı, Elm, 1975.
47. Kərimov S. Gənclik və gözəllik teatrı. B.. Yaziçi, 1978.
48. Qarabağlı Ə. Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi, Bakı, 1961.
49. Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1956, 1974.
50. Qasimzadə F.A. Bakıxanov, Bakı, 1956.
51. Qohrəmanov K. M.Rzaquluzadənin hekayələri. «Azərbaycan», 1955, №9
52. Qorki M. Ədəbiyyat haqqında B., 1950.
53. Quliyev E. «Heydərbabaya salam» necə varsa. Bakı, Elm, 2001.
54. Qasımovə L. Ədəbiyyatın tədrisi prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi. Bakı, 2003.
55. Məhərrəmovə C. 70-80-ci illər Azərbaycan uşaq ədəbiyyatı. Bakı, ADPU, 1997.
56. Məmmədov Ə. Azərbaycan uşaq ədəbiyyatı, Bakı, Elm, 1977.
57. Məmmədov K.Qasımbəy Zakir, Bakı, 1957.
58. Məmmədov X. «Dəbistan» jurnalının nəşri tarixi, APİ-nin Elmi əsərləri, 1972, №2.
59. Məmmədov X. C.Məmmədquluzadə və Azərbaycan uşaq ədəbiyyatı məsələləri. APİ-nin Elmi əsərləri, 1972, №2.
60. Məmmədov X. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan maarifçi realist ədəbiyyatı, Bakı, 1978.
61. Məmmədov X.C. Ünsizadə və uşaq ədəbiyyatı. BDU-nun Elmi əsərləri (Dil və ədəbiyyat). 1973, №6.
62. Məmmədov M. Cəlil Məmmədquluzadənin bədii nəşri, Bakı, 1963.
63. Məmmədov M. Sabir və məktəb, Bakı, Maarif, 1968.
64. Məmmədbəyova S. Sizi kimlərdən soruşum... Bakı, Azərnəşr. 2003.
65. Mir Bağırov K. S.Ə.Şirvani, Bakı, 1959.
66. Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, 1958.

67. Mir Cəlal, Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982.
68. Namazov Q. M.Seyidzadənin şeir yaradıcılığı. ADU-nun Elmi əsərləri (Kitab. və bib. seriyası), 1970, №1.
69. Namazov Q. S.Vurğun gənclik haqqında. BDU-nun Elmi əsərləri. Dil və ədəbiyyat seriyası, 1976, №5.
70. Namazov Q. 1920-ci illərdə Azərbaycan uşaq ədəbiyyatı. ADU-nun Elmi əsərləri. Dil-ədəbiyyat seriyası, 1977, № 3.
71. Namazov Q. A.Şaiqin pyesləri haqqında. Azərbaycan dramaturgiyasının inkişaf yolları. Elmi əsərlər toplusu. B., 1982.
72. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, Maarif, 1984.
73. Namazova N. Səməd Vurğun və uşaq ədəbiyyatı. Bakı, BDU nəşri, 2003.
74. Nəbiyev A. Azərbaycan uşaq folkloru. Bakı, Elm, 2000.
75. Nəbiyev B. Uşaq ədəbiyyatını böyük tələblər səviyyəsinə. «Azərbaycan», 1971, №8.
76. Nəbiyev B. Süngüyə çevrilmiş qələm, B., 1977.
77. Nəbiyev B. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. Bakı, 1977.
78. Nəbiyev B. Firudin bəy Köçərli. Bakı, Gənclik, 1984.
79. Nəbiyev B. Əhməd Cavad. Bakı, Gəncə nəşriyyatı, 1993.
80. Nəbiyev B. İstiqlal şairi. Bakı, Elm, 2001.
81. Orucaliyev İ. Uşaq ədəbiyyatı nümunələrinin təhlili və tədrisi xüsusiyətləri. Bakı, 2004.
82. Öməroğlu İ. Ədəbi-bədii və uşaq kitablarının redaktəsi. Bakı, AMEA nəşriyyatı, 2002.
83. Rəhimov M. S.Vurğun gənc nəslin əxlaq təbiyəsi haqqında. Azərbaycan məktəbi, 1967, №8.
84. Rəhimova İ. Mikayıl Rzaquluzadənin yaradıcılığı. Bakı, «Ağrıdağ» nəşriyyatı, 2001.
85. Rza R.Uşaqlar üçün ədəbiyyatın ideya-bədii səviyyəsini yüksəltmək uğrunda: «Mənim fikrimcə». B., 1967, səh. 264-291.
86. Rzaquluzadə M. Azərbaycan sovet uşaq ədəbiyyatında mövzu və keyfiyyət məsələləri. «Azərbaycan», 1955, №8.
87. Səfərli Ə., Yusifov X.Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif», 1982.
88. Səmədova N. Azərbaycan memuar ədəbiyyatı tarixi. Bakı, Nurlan 2006.
89. Şükürova E. Məhəmmədhüseyin Şəhriyar. Bakı, Maarif, 1999.
90. Talibzadə K. Abbas Səhhət. Bakı, Azərnəşr, 1965.
91. Telmanqızı A. Ə.Cəfərzadənin bədii dünyası. Nurlan. 2002.
92. Vəfali A. Bədii ədəbiyyat – yeni nəslin təbiyəsi. «Azərbaycan», 1972, №4.
93. Vəlihanov N. S.S.Axundov. Bakı, Azərnəşr, 1968.
94. Vəliyev V. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1971.
95. Vurğun S. Balalarımız üçün gözəl əsərlər yaradaq – Böyük sənət uğrunda. B., 1970.
96. Yaşıl yarpaqlar. (almanax). Bakı, 1974
97. Yusifoğlu R. Uşaq ədəbiyyatı. Bakı, Təhsil, 2002.
- 97.Zamanov A. S.S.Axundovun həyatına dair yeni sənədlər. «Azərbaycan məktəbi», 1965, №6.
- 98.Zamanov A. Sabir və müasirləri. Bakı, Azərnəşr, 1973.

İÇİNDƏKİLƏR

Giriş	3
-------------	---

I HİSSƏ

ŞİFAHİ XALQ YARADICILIĞI

I FƏSİL

XALQ ƏDƏBİYYATI.....	10
Kiçik (xırda) növ	11
Lirik növ	18
Epik növ.....	25

II HİSSƏ

YAZILı ƏDƏBİYYAT

II FƏSİL

QƏDİM VƏ ORTA YÜZİLLƏR ƏDƏBİYYATI.....	33
«Dədə Qorqud» dastanları.....	40
Nizami Gəncəvi.....	45
Məhəmməd Füzuli	57
«Koroğlu» dastanı	63

III FƏSİL

XIX YÜZİLDƏ UŞAQ ƏDƏBİYYATI	69
Abasqulu Ağa Bakıxanov	74
Qasımbəy Zakir.....	81
Seyid Əzim Şirvani.....	88

IV FƏSİL

XX YÜZİLDƏ UŞAQ ƏDƏBİYYATI	
1901-1917-ci illərdə uşaq ədəbiyyatı.....	99
Uşaq mətbuatı.....	110
Cəlil Məmmədquluzadə	116
Mirzə Ələkbər Sabir	125
Süleyman Sani Axundov	134
Abbas Səhhət	143

III HİSSƏ

SOVET DÖVRÜ UŞAQ ƏDƏBİYYATI

V FƏSİL

1918-1945-Cİ İLLƏRDƏ UŞAQ ƏDƏBİYYATI	151
Abdulla Şaiq Talibzadə.....	166
Mir Mehdi Seyidzadə	200

Alman-sovet müharibəsi lərində uşaq ədəbiyyatı

(1941-1945).....	215
Səməd Vurğun	228
Mir Cəlal	248
Mirvarid Dilbazi	254

VI FƏSİL

1945-1960-Cİ İLLƏRDƏ UŞAQ ƏDƏBİYYATI	272
Mikayıl Rzaquluzadə	285
Rəsul Rza	299
Əyyub Abbasov	306
Zeynal Cabbarzadə	314
Qılman İlkin	320

VII FƏSİL

1960-1980-cı İLLƏRDƏ UŞAQ ƏDƏBİYYATI	326
Şeir	328
Xanımama Əlibəyli	332
Teymur Elçin	337
İlyas Tapdıq	340
Məstən Günər	345
Tofiq Mahmud	351
Məmməd Aslan	354
Zahid Xəlil	358

Nəsr

Xalidə Hasilova	362
Ələviyyə Babayeva	367
Bayram Həsənov	372
	375

Nəriman Süleymanov	380
Əzizə Əhmədova	384
Dramaturgiya	387
Yusif Əzimzadə	392
Əli Səmədli	397
Təmsil	401
Hikmət Ziya	403
Elmi fantastika	409
Emin Mahmudov	413
IV HİSSƏ	
MÜSTƏQİLLİK İLLƏRİNDE UŞAQ ƏDƏBİYYATI	
(1990-2005-ci illər)	418
Gülzar İbrahimova	429
ƏDƏBİYYAT	437

Çapa imzalanmışdır: 20.06.2007.
 Formatı 60x84 1/16. Sifariş 102.
 Həcmi 27,75 ç.v. Sayı 350.

Bakı Universiteti nəşriyyatı,
 Bakı ş., AZ 1148, Z.Xəlilov küçəsi, 23.

AzF-258983

*Uşaq insandır! Onun sadə görünən oynaq, daima
xoşbəxt və azad təbiətində böyük insanların bütün
xassələri mövcuddur: düşünmək, duymaq, sevmək,
küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək,
xatırlamaq, xəyala dalmaq, ümid və arzulara
bağlanmaq, yaxşılıq, hörmət – bütün insanı
xassələr uşaq aləmində mövcuddur.*

Səməd Vurğun

